

AZƏRBAYCAN EMLƏR AKADEMİYASI  
NİZAMİ ADINA ƏDƏBİYYAT İNSTİTUTU  
FOLKLOR ELMİ-MƏDƏNİ MƏRKƏZİ

# AZƏRBAYCAN FOLKLORU ANTOLOGİYASI

**VI kitab**

**ŞƏKİ FOLKLORU**

**II cild**

**BAKİ – 2002**

**Azərbaycan Elmlər Akademiyası Nizami adına  
Ədəbiyyat İnstitutu Elmi Şurasının qərarı ilə çap olunur.**

**Toplayanı, tərtib edəni, söyləyicilər,  
topluyıcılar, qaynaqlar haqqında məlumatın,  
qeyd və şərhlərin müəllifi:** *Hikmət ƏBDÜLHƏDLİMOV*

**Ön sözün müəllifi:** *Faiq ÇƏDLƏDBİ*  
*Sənətşünaslıq namizədi, A.İ.Gertsen adına*  
*Rusiya Dövlət Pedaqoyi İnstitutunun*  
*Etnokulturologiya kafedrasının dosenti*

**Redaktoru:** *Yaşar QARAYEV*  
*- Azərbaycan MEA müxbir üzvü •*  
**Rəyçi:** *Hüseyn İSMAYILOV*  
*fil. e.n. dos.*

**Nəşrinə məsul:** *Əziz ƏLƏKBƏRLİ*  
*- fil.e.n.*

**Azərbaycan folkloru -antologiyası, VI kitab (Şəki folkloru – II cild),** Bakı, “Səda” nəşriyyatı, 2002.

Azərbaycan MEA Nizami adına Ədəbiyyat İnstitutunun “Azərbaycan Folkloru Antologiyası“ silsiləsindən nəşr etdiridiyi “Şəki folkloru“nun II cildində özünəməxsusluğu ilə şöhrət qazanmış məşhur Şəki folklorunun yeni qatları üzə çıxarırlaraq oxuculara təqdim edilir.

ISBN 5-86874-026-2

© H.Əbdülhəlimov, 2002.

## ŞƏKİ FOLKLORUNA BİR NƏZƏR

Sənə qurban olum Şəkinin yolu,  
Gedəndə boş olur, gələndə dolu.  
Mərmər sinən üstə bənövşə kolu,  
Dərsəm öldürəllər, dərməsəm ölləm.

(Xanəndə Əbdürrəşidin oxuduğu təsnifdən).

*Adında bir qədimlik yükü daşıyan, dünyanın zərdüştilik, xristianlıq və islam kimi böyük dinlərinin şahidi olan, həmin dinlərlə bağlı memarlıq abidələrinə – qalalara, məbədlərə, saraylara sinəsində yer vərən Şəkinin əsrlərin dumanları arxasında qalan tarixinə və mədəniyyətinə alımlar son dövrlərdə üz tutmağa başlamışlar. Şəkinin keçmişinə gedən yolları işıqlandırmağa çalışan tarixçilər və arxeoloqlarla yanaşı folklorçuların gördüyü işlər də getdikcə daha çox nəzərə çarpmaqdadır. Bu mənada “Azərbaycan folkloru antologiyası” silsiləsindən buraxılmış “Şəki folkloru”nın birinci cildi (Bakı-2000; mətnə: ŞFI) və hazırkı kitab görülmüş işlərdən ən böyüyüdür.*

*Şəki folklorundan danışarkən şübhəsiz ki, ilk öncə xatırlanan dil olur, Şəki ləhcəsi olur. İstər-istəməz fikirləşirən: necə olmuşdur ki, Şəki dialekti “bir addımlıqda” olan, əl uzatsan çatan, sağında və solunda yerləşən Şamaxı və Gəncənin dialektləri ilə böyük fərqlər nümayiş etdiridiyi halda, İraqda olan İraqın (Kərkükün), “əl çatmaz, ün yetməz” Təbrizin danışq dili ilə heyrətamız oxşarlıqlar üzə çıxarır. Bu yerdə mən folklorçu elyən unudulmaz Firuzə nənəmdən eştidiyim bir bayatını xatırlayıram:*

*Əzzim yola baxmaxdan,  
Sağa, sola baxmaxdan,  
Nə sən yoldan əskiy ol,  
Nə mən yola baxmaxdan.*

*Görəsən bu misralar ilk dəfə haçan, harada, hansı türk qadının dilindən qopub: Şəkidəmi, yoxsa Kərkükədə, yaxud Təbrizdəmi? Bəlkə həmin bayatını hansısa şəkili ağbirçək əsrlərlə bundan öncə üzünü Kərkükə ya Təbrizə tutaraq demişdir. Çünkü dil yaxınlığı qəlb yaxınlığından ayrı ola bilməz. Suallar çıxdır.*

*Şübhə yoxdur ki, dan yeri yavaş-yavaş necə sökülürsə, elmi tədqiqilər də eləcə bu sualların cavabını tədricən verəcək və filoloci fikri məşqul edən bir sira məsələlərdə tam aydınlıq hasil olacaqdır. Həmin aydınlığa aparan vasitələrdən biri də ucsuz-bucaqsız Azərbaycan şifahi xalq ədəbiyyatının möhtəşəm sahələrindən birinin-Şəki folklorunun toplanması və tədqiqidir.*

*Klassik folklorun əksər canrları bu gün Şəki şəhərində və kəndlərində öz mövcudiyyətini qoruyub saxlamaqdadır. Hazırkı məqalədə Şəki folklorunun müəyyən məqamlarına toxunulur.*

### I

*XX əsrin son rübündə Şəki lətifələrinə, Hacı dayı obrazına diqqət yetirilməyə başlanıb. İstər xüsusi məcmuələrdə, istərsə də dövrü mətbuatda çoxlu Şəki lətifəsi çap olunub. Şəkidə keçirilən güllüş bayramları, Qabrovo ilə Hacı dayını, Şəki lətifələrini Azərbaycandan çox-çox uzaqlarda məşhurlaşdırıb. Bolqar lətifəsində deyildiyi kimi xəsis qabrovatlılar pişiyin quyuğunu kəsirlər ki, otağa tez girsin və isti bayıra çıxmasın.Şəkililər isə Qabrovo pişiyinin kəsilmiş quyuğunu öz pişiklərinin quyuğuna calamaqla yalnız “biz sizin kimi xəsis deyilik, qoy pişik otağa tələsmədən daxil olsun“ demədilər, həm də bununla lətifəbaz həmkarlarına hazırlıqlıqda meydən oxudular.*

*Şəkidə adı ilə lətifə silsiləsi bağlı olan bir sıra güllüş qəhrəmanları vardır: Hacı dayı, Mirzə Abdulcabbar, Maşax İsfəndiyar, Qabardin oğlu Mənsur və s... Bundan əlavə Şəki şəhərinin az qala hər məhləsinin öz bəməzəsi var. Və bütün bunların üstünə Şəki kəndlərində ad qazanmış hazırlıqlıları gəlmək lazımdır.*

*Şəkidə elə adamlar var ki, onların adı heç vaxt lətifəyə düşmür, lakin onlar lətifəni yaradırlar. Hər sözə bir söz düzən, bir qılı tırə döndərən adamlara Şəkidə “şunquruxçu“, onların törətdiyi əmələ isə “şunquruxqoşma“ deyirlər. Şunquruxçular, şəkililər özləri demişkən “pişikbəzəyən“, xüsusi zarafat istedadına malik olan adamlardır.*

*Şəki lətifəsinin (və ümumiyyətlə lətifənin) iki mənbəyi var. Həmin mənbələrdən biri baş vermiş məzəli əhvalatlardır ki, sonradan dillərə düşərək bədii-poetik xüsusiyyətlər kəsb edir və folklor əsərinə çevrilirlər. Bu mənada demək olar ki, hər bir şəkilinin lətifə qəhrəmanına çevrilək şansı vardır. İkinci mənbə isə*

*milçayı filə döndərən şunquruxçular və onların qoşduqları şunquruxlardır, başqa sözlə desək təxəyyül məhsuludur ki, bunlar da dildən dilə keçdikcə tam lətifə şəklinə düşürlər.*

*Azərbaycanın lokal gülüş qəhrəmanları içərisində ən məşhuru, ümumazərbaycan səviyyəsinə yüksələni məhz Hacı dayıdır. Lakin bununla belə unutmaq olmaz ki, bütün Azərbaycanda olduğu kimi Şəkidə də gülüş sərkərdəsi Molla Nəsrəddindir. Burada Molla Nəsrəddinin hələ yazıya alınmamış çoxlu lətifələri vardır. Həm də bu lətifələrin dili o qədər “acidir” ki, elə şəkililər demişkən: “Hər sözünü bir pud balla yemək olmaz“. Bir nümunəyə nəzər salaq.*

*Molla Nəsrəddin ailəsini dolandırı bilmirmiş. Məsləhət görürlər ki, dəlləklik elə, pis qazanmazsan.*

*Bəli, bu başlayır dəlləkliyə. İlk müşərəsi gəlir. Deyir :*

*– Düzəlt başımı (şəkililər saçımı düzəlt yox, başımı düzəlt deyirlər – F.Ç.).*

*Molla əvvəl sağ tərəfi götürür, korlayır. Müştəri deyir:*

*– Çox götürdüñ! Eybi yoxdur, sol tərəfi də elə o qədər götür, qoy bərabər olsun.*

*Molla sol tərəfi daha çox götürür. Müştəri deyir:*

*– Daha neynək, yanları bərabərləşdir, üstdən də, daldan da elə götür ki, başım bir şeyə oxşasın.*

*Molla başın üstünü də, dalını da eybəcər sıfətə salır. Müştəri hırsını birtəhər boğur, deyir:*

*– Yaxşı, dibdən qırx.*

*Molla müştərinin başını dibdən qırxır, qurtaran kimi dazına bir lomba tüpürür. Müştəri daha dözdə bilmir, özündən çıxır. Deyir:*

*– Əshi sən nə hayasız adamsan! Başımı korladığın bəs deyil, hələ bir tüpürürsən də?*

*Molla Nəsrəddin çox mülayim cavab verir:*

*– Sənin qadan alım, qardaş, incimə! Mən sənin başına yox, öz gördüyüüm işə tüpürürəm.*

*Tayı-bərabəri görünməyən, dəhşətli bir özünütənqid, amansız bir ironiya! Bunu ancaq Molla Nəsrəddin bacarardı.*

*Şəki lətifələri əksər hallarda oricinal süjetə malik olsalar da, bəzən onlarda Molla Nəsrəddin lətifələrinə aid olan süjetlərin və bədii priyomların təsirini görürük. Həmin təsir əsasən üç halda təzahür edir.*

*1. Az-az hallarda Şəki lətifəsi Nəsrəddin sücetini olduğu kimi, toxunulmadan qəbul edir, daha doğrusu mənimsəyir və dəyişiklik yalnız personacların adlarında və təhkisiyinən ətraflı, yaxud yiğcamlığında olur.*

*Məsələn, Mirzə Abdulcabbarın ayaqqabılarını məsciddə namaz vaxtı oğurlayırlar. O gedib oğrunu qəbristanlıqda gözləyir: - Hara getsə, axırdı bura gələcək. (ŞFI, s.235).*

*Bu eynilə Molla Nəsrəddinin başına gələn, dahi Sabirin nəzmə çəkdiyi əhvalatdır.*

*“Şəki folkloru“nun 1-ci cildində çap olunmuş “Bizim öymüzə aparıllar“ (s.245) lətifəsi də eynilə Molla Nəsrəddindən gəlmədir.*

*2. Nəsrəddin lətifəsinin əsas mövzusu götürülür və sərbəst şəkildə işlənir. Buna sucetin başqa dona bürünməsi də demək olar.*

*Qatarla Bakıya gedən və yuxlayan Hacı dayını oyadıb deyirlər ki, sənin çamadanlarını apardılar. Hacı dayı kefini pozmadan deyir:*

*– Cəhənnəmə aparsınlar, gora aparsınlar, açarları ki, məndədir (ŞFI, s. 225).*

*Müqayisə üçün:*

*Molla Nəsrəddin bazardan ciyər altı evə gedərkən dostuna rast gəlir. Dostu ona ciyər bişirməyin yaxşı bir qaydasını kağıza yazıb verir. Yolda it ciyəri Mollanın əlindən qapıb qaçır. O isə heç halını da dəyişmir, deyir:*

*– Apar, onsuz da ləzzətlə yeyə bilməyəcəksən, çünkü kağız məndədir.*

*Yaxud:*

*Şəkilidən soruşanda ki, niyə kitab, qəzet oxumursan, cavab verir: - Ə, mən sizin kimi savadsız deyiləm ki (ŞFI, s. 262)!*

*Müqayisə üçün:*

*Tari möhkəm-möhkəm tutan Molla Nəsrəddindən soruşurlar:*

*– Niyə əlini aşağı-yuxarı tərpətmirsən? Deyir: - O əlini, barmaqlarını tərpədənlər havanı axtarır, amma mən tapmışam.*

*Göründüyü kimi Molla Nəsrəddinin də, şəkilinin də “özünü sindirməməq“ üsulu eynidir.*

*Yaxud da:*

*Zənbili qonşusuna vermək istəməyən şəkili qadın deyir ki, zənbilin içində qatix calmışam, verə bilmərəm (ŞFI, s.271).*

*Eyni məqsədlə Molla Nəsrəddin ondan ərkən istəyən qonşusuna deyir:*

– Bağışla, verə bilmərəm, ərkənin üstünə dari səpmışəm.

Gətirdiyimiz misallarda Molla Nəsrəddin lətifələri ilə Şəki lətifələri arasındaki qohumluq göz qabağındadır. Ancaq ədalət naminə demək lazımdır ki, ikincilər birinciləri təqlid etmir (yəni varislik hüququndan sui istifadə etmir), əksinə, onların münbit zəminində oricinal əsərlər kimi meydana gəlirlər. “Şəki folkloru“nun birinci cildinə daxil olan “Dovğa“ (s.240), “Habi bulax, habi da çayniyhłor“ (s.241), “Dünənki kimi oliciyh“ (s.284) kimi lətifələr də bu qəbildəndir.

Yuxarıda qeyd etdiyimiz təsir hallarına aid əlavə misallar gətirmək, xırda detalları da təhlilə cəlb etmək olardı. Əslində bu vacib məsələdir və xüsusü tədqiqata layiqdir.

3. Diqqəti ən çox cəlb edən məsələlərdən biri də Şəki lətifələrində Hacı dayının Molla Nəsrəddinlə qarşılaşdırılması, bir az da dəqiq desək, üzləşdirilməsidir ki, bu özü də, aşağıda görəcəyimiz kimi, babanın nəvəyə təsirinin bir halıdır.

Şəkililər Molla Nəsrəddinin həqiqi qiymətini yaxşı bilirlər. Bu müdrikin əlcətmazlığını yalnız ağılla yox, həm də ürəklə, təbiətin onlara bəxş etdiyi yumoristik duyumla dərk edirlər. Ona görə də öz yerli qəhrəmanları olan Hacı dayının güllüş (oxu: müdriklik) aləmindəki mövqeyini daha da yüksəltmək üçün, daha da gücləndirmək və əzəmətlə etmək üçün onu Molla Nəsrəddinlə üzləşdirir və üstünlüyü Hacı dayiya verirlər. Misallara müraciət edək. Hacı dayı gəlir Molla Nəsrəddingilə. Qapını döyüür, soruşur:

– Molla, evdəsən?

Nəsrəddin cavab verir:

– Xeyir, evdə yoxam.

Hacı dayı əl çəkmir:

– Axtı çarixların qapıdadır.

Nəsrəddin deyir:

– Çarixlərim iki cütdür, o birisini geyib getmişəm.

Hacı dayı deyir:

– Hə, bağışla, elə bildim evdəsən.

Burada məsələnin məğzını anlamaq üçün Molla Nəsrəddinin məşhur bir lətifəsini xatırlamaq vacibdir.

Dostları Molla Nəsrəddinə qonaq gəlirlər. Qapını döyürlər. Evin qadını qapıya çıxbı deyir ki, Molla evdə yoxdur. Gələnlər deyirlər: – Necə evdə yoxdur? Bizi öz gözümüzlə gördük, indicə qapıdan girdi.

Mübahisəyə qulaq asmaya səbri çatmayan Molla başını pəncərədən çıxarıb deyir: – Əshi, nə qəribə adamsınız, niyə əl çəkmirsiniz? Bəlkə bu evin iki qapısı var, mən də birindən girib, o birindən çıxbı getmişəm?

Hacı dayını Molla Nəsrəddinlə üzləşdirən yuxarıdakı lətifə bir neçə cəhətdən maraqlıdır.

Əvvələ, açıq-aydın görünür ki, həmin lətifə “tikinti materialını“ elə Molla Nəsrəddinin özünüñ xatırlatdıgımız məşhur lətifəsindən götürmüştür. İkincisi, udan tərəf burada Molla Nəsrəddin yox, Hacı dayıdır. Bu uduşu iki cür başa düşmək olar.

Əgər Molla “evdə yoxam“ deməklə özünü qəsdən səfəhliyə qoyursa, Hacı dayı “bağışla, elə bildim evdəsən“ savabı ilə özünü ikiqat səfəh göstərir. Bu qalib gəlmək üsuludur. Digər tərəfdən, Nəsrəddin “evdə yoxam“la qonağını rədd etmək, daha doğrusu açıqdan-açıqa ələ salmaq istəyirsə, Hacı dayı “elə bildim evdəsən“lə Mollanın öz hərəkatını, öz münasibətini onun özünə qaytarır, həm də artıqlaması ilə.

Misal gətirilən Şəki lətifəsinin qeydə alınması təsadüfi deyildir, əksinə, həmin nümunə özündə dünya folkloruna xas olan mühüm bir xüsusiyəti əks etdirməkdədir.

Məlum olduğu kimi dünyanın bir sıra xalqlarının folklorunda personajları əsasən iki, üç və bəzən daha çox millətin nümayəndlərindən ibarət olan polietnik lətifələr (termin şərtidir – F.C.) vardır. Bu lətifələrdəki hazırlıq yarışında bir qayda olaraq yerli qəhrəman qalib gəlir. Rus-ukraynalı (xaxol), rus-fransız-ingilis, rus-yəhudü personajların iştirak etdiyi rus gülməcələrində qalib tərəf mütləq rusdur. Elə bizim Azərbaycanımızda “azərbaycanlı-erməni“, “azərbaycanlı-rus“, “azərbaycanlı-erməni-gürcü“ (bu üçlükdə bəzən ermənini rus əvəz edir), yaxud “azərbaycanlı-erməni-gürcü-rus“ personajlarının iştirak etdiyi çoxsaylı polietnik lətifələr vardır. (Hələ mən nəhəng “ləzgi lətifələri“ silsiləsini demirəm, bu ayrıca səhbətin mövzusudur). Şübhəsiz ki, bu lətifələrdə qalib tərəf azərbaycanlıdır.

Polietnik lətifələrin həyatında müşahidə olunan əsas cəhətlərdən biri də budur ki, süjetin hansı ölkədə meydana gəlməsindən asılı olmayaraq eyni lətifə öz personajlarından hər birinin ölkəsində yayılma bilər və bu zaman ağıl və söz döyüşündə qalib gələn yenə də yerli qəhrəman olacaqdır. Ən-ənə belədir.

Polietnik lətifələr sahəsində ən böyük “diribaşlıq“ və “zirəklilik“ göstərən bolqarlardır. Bolqar folklorunda milli güllüş mədəniyyətinin ən samballı qəhrəmanı olan Hiyləgər Petə rəqib nə az, nə çox, Xoca Nəsrəddin seçilib. Şübhəsiz ki. Bolqar lətifələrindəki bütün üzləşdirmələrdə Hiyləgər Petə qalib

gəlir. Özü də hansı yolla? Cox sadə! Məlum və məşhur Nəsrəddin süjetlərində əsas qəhrəman Nəsrəddinin yerinə Petr qoyulur, Nəsrəddinin gülüş hədəfinə çevirdiyi personajın yerinə isə Nəsrəddin özü. Hiyłgər Petr bir qayda olaraq Xoca Nəsrəddini onun öz silahı ilə vurur.

Hesabımıza görə Nəsrəddin 30-dan artıq xalqın gülüş mədəniyyətinin qəhrəmanıdır (söhbət burada onun tarixi şəxsiyyət olub olmamasından, yaxud əgər tarixi şəxsiyyətdirsə, mənşəcə Türkiyə və ya Azərbaycan türklərinə mənsub olmasından getmir). Moskvalı alim M.S.Xaritonovun çox dəyərli tədqiqatını nəzərə alsaq (Dvadüatğ çetəre Nasreddina 2-e, pererabotannoe i dopolnennoe izdanie. Sostavlenie, vstupitelğnaə statğ, primeçaniə i ukazateli M.S.Xaritonova) deyə bilərik ki, Nəsrəddin adı ilə bağlı olan 1200-dən çox süjetin hər biri bir xalqın yox, bir sira xalqların folklorunda möhkəm mövqe tutmaqdadır. Odur ki, Hiyłgər Petrin qalib gəldiyi lətifələrin süjetlərinin əslində Nəsrəddin lətifələrinə aid olduğu və bolqar folklorunda bunların Hiyłgər Petrin adına ünvanlandığı danılmaz bir faktdır.

Ancaq yuxarıda qeyd etdiyimiz kimi məlum süjetdə baş qəhrəmanı itələyib, onun yerində oturmaq, mövqeyini zəbt etmək polietnik lətifələrdə rast olunan ən-ənəvi qalib gəlmə üsuludur. Bircə onu demək olar ki, Hiyłgər Petr bu üsuldan istifadə etməkdə, yəni Nəsrəddinin donuna girərək ona qalib gəlməkdə həddini aşmışdır, “ağ eləmişdir”, çünki Petrin məniməsədiyi Nəsrəddin süjetlərinin sayı çoxdur. Bolqar folklorunda Petrin türk Xoca Nəsrəddinə qarşı kəsgin qoyulması şübhəsiz ki, tarixi-milli motivlərlə bağlı olmamış deyil (Bolqariyanın əsrlər boyu Osmanlı imperiyasının nəzarəti altında olduğunu nəzərdə tuturuq). Lakin burada əsas məsələ folklor faktıdır. Hiyłgər Petri dünyanın ən məşhur və möhtəşəm gülüş şahına qarşı qoymaqla bolqarlar öz milli gülüş qəhrəmanlarını daha qüvvətli görmək istəmişlər. Belə bir niyyət yuxarıda göstərdiyimiz Şəki lətifəsində də vardır.

Əvvələ, həmin lətifədə yerli qəhrəman – Hacı dayı - daha hazırlıq abdur, qalibdir. İkincisi, “məğlub edilən” adı bir şəxs yox, məhz Molla Nəsrəddin olduğu üçün yerli qəhrəmanın – Hacı dayının qələbəsinin dəyəri qat-qat artnmış olur. Maraqlıdır ki, burada üzləşdirilən personajlar müxtəlif xalqların deyil, eyni millətin nümayəndləri – baba ilə nəvə olsa da, yəni lətifə monoetnik səciyyə daşısa da, bu nümunə polietnik lətifələrin yaranma üsuluna uyğun olaraq meydana gəlmiş və onların mövcudiyyyət ən-ənələrinə uyğun olaraq yaşamaqdadır. Deməli, polietnik lətifələrdə milli personajın qələbəsi təmin edildiyi kimi, monoetnik lətifələrdə də yerli personajın qələbəsi təmin olunur.

Hacı dayının Molla Nəsrəddinlə qarşılaşlığı digər lətifələr də vardır.

Bir gün Molla Nəsrəddin Hacı dayıdan soruşur:

– Siz şəkililər niyə başqa yerə qız vermirsiniz?

Hacı dayı deyir:

– Ona görə ki, yaxşısını verərsən hayifdi, pisini verərsən ayıfdı.

Əvvələ, qeyd edək ki, Hacı dayının buradakı cavabı xalq arasında ayrıca məsəl kimi işlənməkdədir. İkincisi, başqa bir söyləmədə (ifada) bu lətifədə Molla Nəsrəddin əvəzinə “bir nəfər”, Hacı dayı əvəzinə isə “şəkili” (yaxud “bir şəkili”) iştirak edə bilər. Azərbaycanda Molla Nəsrəddin lətifələrində əsas qəhrəmanı (yəni Nəsrəddini) bəzən sadəcə olaraq “bir nəfər”, yaxud “bir kişi” əvəz etdiyi kimi, Şəki lətifələrində də Hacı dayını “şəkili”, yaxud “bir şəkili” əvəz edə bilər. Ümumiyyətlə lətifənin konkret qəhrəmandan qoparılıb naməlum “bir nəfərə” aid edilməsi, yaxud əksinə, əvvəldən adı bəlli qəhrəmanı olmayan lətifənin hansısa çox və ya az məşhur bir gülüş qəhrəmanına ünvanlanması lətifə janrında daim davam edən ikibaşlı prosesdir.

Misal gətirdiyimiz variantda Molla Nəsrəddinlə Hacı dayı ilk baxışda “rəqib” yox, adıca müsahibidlər. Ancaq bu söhbətin özündə də örtülü bir rəqabət var. Molla Nəsrəddin sual verir, əslində isə sancır, sataşır. Hacı dayı qısa və aydın cavabla sancma təşəbbüsünün nəticəsini heçə endirir. Beləliklə, söhbət yenə də monoetnik lətifədə yerli qəhrəmanın nüfuzunun artırılmasından gedir. Aydın məsələdir ki, şəkilinin (burada Hacı dayının) Molla Nəsrəddinlə söhbətdə hazırlıq göstərməsi, onun xəsis qabrovolyaya mənalı bir zarafatla sataşmasından (Qabrovo pişiyinin kəsilmiş quyuğunun Şəki pişiyinin quyuğuna calanmasından) qat-qat əhəmiyyətli bir hadisədir.

Yeri gəlmişkən onu da deyək ki, polietnik səciyyə daşıyan Şəki lətifələrində də (şəkili və qabrovolu, şəkili Moskvada, şəkili Kiyevdə və s.) üstünlük, əlbəttə, hazırlıq şəkilinin tərəfindədir.

\* \* \*

Şəki lətifələrinin poetikası geniş tədqiqata layiqdir. Mən isə burada onların ifadə vasitələri və quruluşu ilə bağlı üstündən keçilməsi mümkün olmayan bəzi xüsusiyətlərini nəzərə çarpdırmaq istəyirdəm.

Məsəl var deyərlər: “Şəkidə ləqəbsiz adam olmaz”. Əlbəttə, bu deyimdə müəyyən hiperbolə olsa da reallıq daha güclüdür. Şəkidə ləqəblərin çoxluğu lətifələrə də sirayət edir, onların dadını, düzünü artırır.

Əyanılık üçün “Şəki folkloru“nun birinci cildinə daxil olan lətifələrdən bəzilərinin ilk cümləsini göstərək:

*Cirt Şahidlə Şüyünd Vahid ezamiyyətə gedirlər* (s.270).

*Bir qarabağının Şəkidə Taxtabaş oğlu Salman adlı bir tanışı varmış* (s.248).

*Bir gün Koramal Abuzərlə Küş Abuzər ot tayası yiğirmış* (s.275).

*Şəkidə bir nəfər Çəp Vahab adında kişi varmış* (s.283).

*Bir gün bir arıx-trix göynüklü avtobusa minir* (s.284).

*“Dovşan“ ləqəbli birisi Araq Şamilin cibinə pul qoyur* (s.290).

*Bir gün Ceyran oğlu Bakıyə geyirmiş* (s.299).

Günlərin bir günü Tünükə oğlu Bic Mikayıl Vəhşi Əhmədin oğlu Əkrəmin çayçısında oturub çay içir, söhbət edirdi (s.302).

Bu cür başlangıclar Şəki lətifələrinin özünəməxsus üslubunu yaradan amillərdən biridir. Onları eşidən (oxuyan) hər kəs elə o andaca şən əhval-ruhiyyəyə köklənir, ilk dodaqqaçma gözə çarpır, lətifə isə hələ təzəcə başlanıb. Şəki lətifələrinin başlangıçıları bu lətifələrə daxil olan personajların demək olar ki, sözlə portretlərini çəkirlər. Dinləyici (oxucu) onları sanki görür və özünü lətifənin dinləyicisi (oxucusu) kimi yox, baş verən hadisənin iştirakçısı kimi hiss edir.

Şəkidə yazıya aldiğim mövzuca müasir, quruluşca çox maraqlı olan bir lətifə üzərində dayanmaq istərdim.

İnşaatçılar təzə evi tikib təhvil verirlər. İki-üç gündən sonra ev uçur. İşə prokuror qarışmalı olur. Əvvəlcə gəlir kərpicin yanına. Deyir:

— Ay kərpic, bu ev niyə uçdu?

Kərpic deyir:

— Mən bışmiş kərpicəm, rəngim qıp-qırmızı, özüm daş kimi möhkəm. Məndə nə təqsir ola bilər ki? Get qumdan soruş.

Prokuror gəlir qumun yanına, deyir:

— Ay qum, bu ev niyə uçdu?

Qum deyir:

— Mən yaxşı qumam, məni çaydan yiğiblər. Mənim nə günahım ola bilər ki? Get sementdən soruş.

Prokuror gəlir sementin yanına, deyir:

— Ay sement, bu ev niyə uçdu?

Sement deyir:

— Vallah, mən heç orda olmamışam. Ona görə də heç nə deyə bilmərəm.

Lətifə janrı çox həssas və çevik janıdır, tarixin gülüşəgəlimli bircə hadisəsi də onun nüfuz dairəsindən kənarada qala bilməz. Lətifə öz yolu ilə tarixin salnaməsini yaradır. Misal gətirdiyimiz xalq nəsri nümunəsi də məzmunca lətifədir, özü də dövrümüzün aktual problemlərindən biri ilə – inşaat işlərində baş verən saxtakarlıqla əlaqədar olaraq yaranmışdır. Lakin formasına görə bu lətifə deyil, kumulyativ nağıldır.

Həmin nümunənin Şəkidən başqa Azərbaycanın daha hansısa bölgələrində yayılıb-yayılmadığı, yaxud eyni formada digər lətifələrin də mövcud olub olmadığı (yəqin ki, var!) hələlik bizi məlum deyil. Ancaq onu demək olar ki, lətifənin kumulyativ nağıl formasını mənimseməsi çox maraqlı və nadir folklor hadisəsidir. (Şübhəsiz ki, lətifənin meydana gəlməsində “Qarı nənə və buz“, “Cik-cik xanım“ və s. bu kimi məşhur kumulyativ nağılların təsiri olmuşdur).

Bu hadisə bir də ona görə maraqlıdır ki, ən müasir mövzuların belə qədim ən-ənəvi formalarda parlaq şəkildə verilə biləcəyini müvəffəqiyyətlə nümayiş etdirməkdədir.

Şəki lətifələrinin açılmamış sırları hələ çoxdur və həmin sırları ilk baxışda görməyə gülüş aman vermir. Odur ki, bu nümunələrin tədqiqatçısı gülüb doyduqdan sonra onu maraqlandıran lətifələrə bir də qayıtmalıdır. Elə götürürək Hacı dayının, yaxud sadəcə şəkilinin Əzrayilla üzləşdiyi və onu aldatmaqla ölümdən qurtarmağa çalışdığı lətifələri. Çoxumuz bunları dönə-dönə eşitmış, yaxud oxumuşuq, ancaq bir sira xalqların və o cümlədən öz xalqımızın folklorunda rast gələn “ölümən qaçma“ motivinin (Dədə Qorqudun ölümən qaçmasını xatırlayaraq) həmin lətifələrdə yumorlu şəkildə ifadə olunduğunu görə bilməmişik. Bu nadir folklor hadisəsini sərraf gözü ilə ilk dəfə ustad Yaşar Qarayev gördü. (Bax: “Prototip şəkilidir, yaxud nəfəsdə zümzümə, tələffüzdə rəqs – Şəki şivəsi...“// Azərbaycan folkloru antologiyası – IV kitab. Şəki folkloru, I cild s.40-41). Müqtədir alim iki lətifəni misal götirir. Ancaq bu mövzuda başqa lətifələr də vardır.

Şübhəsiz ki, gələcək tədqiqlər Şəki lətifələrinin özünəməxsus xüsusiyyətlərini daha çox üzə çıxaracaq, onların ümumtürk və ümumdünya gülüş mədəniyyətindəki yüksək mövqeyi daha aydın görünəcəkdir.

## II

*Şəki folklorundan söhbət açarkən paremiologiya məsələlərindən yan keçmək olmaz (məqalənin bu bölməsində mən tapmacalara toxunmuram).*

Hazırda şəkililərin işlətdiyi atalar sözləri və məsəllər arasında bir tərəfdən hələ çap üzü görməmiş qıymətli nümunələr, digər tərəfdən isə məşhur kəlamların çox maraqlı variantları müşahidə olunmaqdadır. Şübhəsiz ki, variantlılıq folklorun qanı və canıdır, folklor əsərlərinin uzunömürlülüyünü təmin edən bir amildir. Mən bu qeydlərimdə Şəkidə işlənən atalar sözü və məsəlləri əsasən variantlılıq baxımından nəzərdən keçirmək istərdim. (Mənbəyi göstərilməyən nümunələr mənim tərəfimdən yazıya alınmışdır).

Təbrizdə deyirlər:

Ərağ içənə dedilər: - Get şahid gətir! Getdi üzüm əyaxliyəni gətirdi.

Borçalıda deyirlər: - Nə qədər içmişdin?

- Comuşa salam verənə qədər.

Şəkidə deyirlər: İşdim üzümün süyünü, töyhdüm üzümün süyünü.

Hər üç nümunə eyni bir mətləblə bağlı olan, lakin leksik tərkib və quruluş baxımından xeyli fərqlənən müstəqil paremik vahidlərdir.

Eyni sözü aşağıdakı nümunələrə də aid etmək olar.

Təbrizdə deyirlər: Yerinə işəməgi bəs dəyir, hələ şirin çay da istiyir.

Bakıda deyirlər: - Meymunu toyxaniya buraxıblar bəs dögül, hələ bir tūm da çırtdıyir.

Yaxud Təbrizdə deyirlər:

Kasibi būvə dəvə üstündə sancar.

Qərəbəxt dağlara çıxsa, dağları dumdan basar.

Şəkidə deyirlər:

Kasib öylənəndə gecə qısa olar və s . . .

Misalların sayını istənilən qədər artırmaq olar. İndi də eyni məsəlin variantlarına nəzər salaq.

Quru torpxax divara yapışmaz (Ş.F.I, s.317).

Şəkidə işlənən digər variantlar:

Quru palçıx divara yapışmaz.

Quru təsəyh divara yapışmaz.

Yaxud:

Bişincə gözdiyən, düşüncə də gözdiyər (Ş.F.I, s.317).

Bişincə dözən düşüncə də dözər.

Bunlar bir sözin dəyişməsi ilə meydana çıxan variantlardır. Aşağıdakı halda isə daha əhəmiyyətli variantlaşmanın şahidi oluruq:

Su axar çuxuru tapar (Atalar sözü, Bakı-1956, s.176 ).

Kor koru tapar, su çuxuru (Yenə orada, s.126).

Yaxud:

El gücü, sel gücü (ən məşhur variant).

El gücü, sel gücü, yel gücü (Atalar sözü, Bakı-1956, s.216).

El gücü, sel gücü, kəl gücü (Şəki).

Göstərilən nümunələrdə variantlaşma leksik tərkibin genişlənməsi və bunun nəticəsində paremik vahidin strukturunun dəyişilməsi hesabına meydana çıxır.

Bütün bu misalları gətirməkdə məqsədim belə bir həqiqəti xatırlatmaqdır ki, bir tərəfdən eyni fikri ifadə edən atalar sözləri və məsəllər, digər tərəfdən isə onlardan hər birinin az və ya çox fərqli variantları ola bilər və vardır. Ancaq bəzən üçüncü bir vəziyyətlə də üzləşməli oluruq: eyni mətləbi ifadə edən iki sentensiyanın bir-birinin variantı olması, yaxud onlardan hər birinin müstəqilliyi sual altında qalır. Misallara müraciət edək.

Şəkidə deyirlər:

Bir tikənin qurx il haqqı var (Ş.F.I, s. 316).

Bakıda deyirlər:

Bir dəfə çörək kəsdiyin yerə qurx il salam ver.

Yaxud, Şəkidə deyirlər:

Ləzgi qonağının iyincədi.

Qarabağda (Füzulidə) deyirlər:

Ləzgi qonağı axırıncı tikəni qapıda udar (eyni fikrin daha tünd ifadəsi!).

Cüt-cüt gətirilən bu nümunələr bir-birinin variantıdır mı, yaxud onlar müstəqildirlərmi? Yazırkı şəkildə bunlar bir-birinin variantı olmaqdan daha çox eyni mətləbi müxtəlif sözlərlə ifadə edən, yəni leksik tərkibinə və quruluşuna görə bir-birindən fərqlənən kəlamlardır (biz kəlam və sentensiya terminlərini eyni mənada – hikmətli söz mənasında işlədirik). Əgər cütlərə daxil olan nümunələri bir-birinin variantı kimi qəbul ediriksə, onda nəzərə almalıyıq ki, bunların arasında hələ əlimizdə olmayan və kəlamın tədricən dəyişməsini əks etdirən bir sıra variantlar durur. Çünkü qeyd etdiyimiz kimi eyni mövzulu bu sentensiyalar leksik və morfoloci baxımdan xeyli fərqlənirlər. Sözümüzə söykək kimi son illərdə Şəkidə yazıya alınmış bir məsəli xatırlatmaq yerinə düşərdi:

Bava-bava didilər,

Var yoxunu yidilər (Ş.F.I, s.315).

Müdrik ağsaqqalımız Əbdülqasım Hüseynzadənin 1985-ci ildə nəşr edilmiş “Atalar sözü“ kitabında həmin məsəlin deyilişi bu şəkildədir:

Xanım-xanım dedilər,

Var yoxumu yedilər (s.627).

Əbdülqasım babanın 1956-ci ildə buraxılmış kitabında isə aşağıdakı deyimin şahidi oluruq:

Xanım-xanım dedilər,

Axçacığım yedilər (s.191).

Və nəhayət XV-XVI əsrlərdə daha qədim bir əlyazmasından üzü köçürülmüş “Oğuznamə”dəki (çapa hazırlayan, müqəddimə, lügət və şərhlərin müəllifi Samət Əlizadə. Bakı-1987) deyim şəkli:

Aqçacığın var ikən “dobra yunaq“ dedilər,

Aqçacığın yedilər, “poydi s boqom“ dedilər (s.22).

(dobra yunaq – xeyirxah igid gənc; poydi s boqom – get, allah amanında).

Beləliklə, “Oğuznamə”dən “Şəki folkloru“nun birinci cildinə kimi keçən çoxəsrlilik dövrdə eyni məsəlin qeydə alınmış dörd variantını müşahidə etmək imkanımız vardır. Açıq-aydın görünür ki, bunların içərisində qədim nümunəyə daha yaxın olan 1956-ci il variantıdır. Güman ki, Ə.Hüseynzadə bunu hələ XX əsrin birinci rübündə yazıya almışdır (məsəlin hansısa bir əlyazmasından götürüldüğünü də istisna etmirik). Sözsüz ki, folklor nümunəsinin müxtəlif variantları nə qədər çox yazıya köçürürlərsə, həmin nümunənin mövcudiyyyəti və təbəddülüti (tarixi və coğrafi baxımdan) barədə daha etibarlı fikir söyləmək imkanı yaranar. Ən azı min il öncəyə aid olan slavyan-türk münasibətlərinin izlərini özündə saxlamış oğuz məsəlinin variantının xeyli dəyişilmiş şəkildə də olsa bu gün Şəkidə canlı danışq dilində yaşaması diqqətəlayiq hadisədir. Ancaq nəzərdən qaçırmamaq olmaz ki, həmin məsəl əsrlərin müqavimətini məhz variantlaşmanın köməyi ilə qura bilmişdir.

\* \* \*

Bütün Azərbaycanda olduğu kimi Şəkidə də “Kitabi-Dədəm Qorqud“, “Oğuznamə“ (Bakı-1987), “Əmsali türkənə“ (Bakı-1992) və s. qədim kitablara daxil olan atalar sözləri və məsəllərin eyni ilə təkrarları, maraqlı variantları və ekvivalentləri vardır. Onlar canlı danışq dilində geniş şəkildə işlənənəkdədir. Eyni ilə üst-üstə düşənləri bir tərəfə qoyub variant və ekvivalent səciyyəli bəzi misallara diqqət yetirək.

“Kitabi-Dədəm Qorqud“da (KDQ): Əcəl vədə irməyincə kimsə ölməz.

Şəkidə: Yüz min quran gəlitdi,

Acalı pitən gediciyh.

KDQ-da: Çıxan can geri gəlməz

Şəkidə (bu məşhur məsələ cavab kimi): Çıxmışın cana ümüd çoxdu.

KDQ-da: Yad oğlunu saxlamaqla oğul olmaz.

Şəkidə (ekvivalent): Özgə danası bağlıyənin çatısı əlində qalar.

“Oğuznamə“də (ON): Ay var ikən yıldızə nə minnət (s.65).

“Əmsali türkənə“də (ƏT): Ay bənimlə olsun, yulduza nə bak (s.13).

Şəkidə: Ay mənnən olsun, ulduzun gözünə barmağım (bu deyim tərzində bir zarafat əhval ruhiyyəsi duyulmaqdadır).

ON-də: İssi aşdan qorqan sovuğu üfürüp yiyrər (s.39; burada “aş“ plov yox, ümumiyyətlə xörək mənasında işlənib).

Şəkidə: Sütdü aşda ağızı yanana qatıxlı aşı üfürə-üfürə içər (südlü aş başqa plovlarla nisbətən gec soyuyur; qatıqlı aş – plov düyüüsü qədər yumuşalana kimi bişirilmiş buğdanı bir halda yağ və şəkər, digər halda isə ayran, göyərti və sarımsaq əlavə etməklə yeyirlər; bunlardan birincisi, əsasən qış xörəyi – buğdalı aş, ikincisi, yay xörəyi isə – qatıqlı aş adlanır).

*ON-də: Sözü pişirip söylə (s.113).*

*Şəkidə: Sözü ağızında pişir, sora çıxart.*

*ON-də: Qar yağıcaq iz örtülər (s.147).*

*Şəkidə: Qar yağış qaralar örtülüdü [diyəsən] (elə bilirsən vaxt ötüb deyə sənin bəd əməllərini unutmuşuq?).*

*Qarşılışdırılan bu iki nümunə birinci halda atalar sözü, ikinci halda isə məsəldir.*

*ON-də: Kahal öküzün canı xodur (s.164). (Kahal-burada tənbəl mənasındadır; bax: ON, s.218).*

*Şəkidə: Tənbəl öküzün “hoha” canınnandı. (Şəkidə “kahal” sözü müxtəlif mənalarda işlənir: həvəssiz, incik [filankəs mənimlə kahal danışdı]; 2. xəstə, daha doğrusu, xəstəhal [kahalam; özümü kahal hiss eliyirəm]).*

*ƏT-də: Eşşək sürən qəbahətinə qatlanur (s.15).*

*Şəkidə: Eşşəyi sürən os . . . na dözər.*

*ƏT-də: İt itlə savaşanda barışmaq yerin qoyar (s.16).*

*Şəkidə: Pulluluxda elə xaşda*

*Pulsuzduğa pul saxla,  
Cavannixda elə işdə  
qocalığa güc saxla,  
Boğuşanda elə boğuş  
barışmağa üz saxla.*

*ƏT-də: Tünd su körpü yuxar (s.25).*

*Şəkidə: Tünd su körpü yuxar,*

*Tünd xasiyyət öy yuxar.*

*ƏT-də: Bir gecənin qonağı,*

*Yüz gecənin yüzağlığudur (s.24).*

*Şəki ekvivalenti: Qonax öy yiyyəsinin zurnaçısıdır, nə görsə onu çalar.*

*ƏT-də: Qırx sərçə bir küftə olmaz (s.44).*

*Şəkidə: Sərçəni də andıra qalsın, onun bozbaşını (şorvasını) da.*

*Misalların sayını artırmaq da olardı. Burada əlavə izahata heç bir ehtiyac yoxdur. Şübhəsiz ki, qədim kitablarla müqayisədə gətirdiyimiz Şəkidə işlək olan atalar sözü və məsəllər Azərbaycanın şimalı, cənublu müxtəlif bölgələrində müxtəlif variantlarda bu və ya digər aktivlik dərəcəsində işlənə bilər və işlənir. Belə nümunələrin toplanıb həm qədim yazılı abidələrlə, həm də coğrafi baxımdan müqayisəli şəkildə çap olunması folklorşunaslıq və türkologiya aləmində böyük bir iş olardı. Bu cür əsər isə ancaq kollektiv əmək nəticəsində başa gələ bilər.*

*Yazılı ədəbiyyatda müəllifin bir sözünü belə dəyişməyə heç kəsin ixtiyarı olmasa da, onun qəlbə yatan, qəbul edilməyə layiq olan hansısa fikrini başqa bir müəllifin götürüb öz sözləri ilə ifadə etmək haqqı vardır. Misallara müraciət edək.*

*Füzuli yazır (əslində deyir):*

*Ya rəb, bəlayi – eşq ilə qıl aşına məni!*

*Bir dəm bəlayi – eşqdən etmə cuda məni!*

*Sabir deyir:*

*İstəsən könlüm kimi zülfün pərişan olmasın,*

*Ol qədər cəvr et mənə ah etmək imkan olmasın!*

*Yenə həmin qəzəldə:*

*Mübtəlayi – dərdi-eşqəm, əl götür məndən, təbib!*

*Eylə bir tədbir kim, bu dərdə dərman olmasın!*

*Beytlərini misal gətirdiyimiz qəzəlin məqtəsində*

*Sabira, ümmidi-vəsl ilə qəmi – hicranə döz,*

*Hansi bir müşküldi kim, səbr ilə asan olmasın?!*

*– deyərkən öz adında, öz təxəllüsündə özünə sığınacaq tapan, sabırılıyınə pənah gətirən Sabir, o qədər təkrar edilməzdir ki, hətta onun bu şerində Füzulinin*

*Cəm könlüm dövr cövründən pərişan olmasın,*

*Çərx fərmanınlə gəzməkdən pəşiman olmasın.*

— mətləli qəzəlinin izləri (*bəhr, rədif*) ilk baxışda gözə dəymir. Ancaq yuxarıdakı beylər təkrarolunmaz bir ustalıqla söylənilsə də, o saat Füzuli xatırlanır. Beytlərdəki fikir eynidir. Sadələşdirilmiş (*bəlkə də bəsitləşdirilmiş*) şəkildə desək hər iki şair eşq bəlasından, eşq dərdindən bir dəm belə ayrılmamağı arzulayır. Başqa bir müqayisə.

Füzulidə:

*Eşq dərdinin dəvası qabili-dərman deyil,  
Tərk-i-can derlər bu dərdin mötəbər dərmanına.*

Yenə Füzulidə:

*Çün mərizi-eşq üçün ölmək özü bir çarədir.*

(Xüsusi mülahizələrimizlə əlaqədar olaraq beysi tam göstərmirik).

Vahiddə:

*Eşq cövründən qurtarmaq bir sağalmaz dərd imiş,  
Mən bu dərdin çarəsin ölməklə asan etmişəm.*

Yenə də eyni mətləbin müxtəlif poetik ifadələri.

Eyni fikri, eyni mənəni əks etdirən atalar sözlərində də vəziyyət belədir: müəyyən bir mətləb müxtəlif leksikaya və struktura malik olan sentensiyalarda əks olunur. Ancaq fərq burasındadır ki, atalar sözləri hər hansıa hazır bir mənbədən götürülmür, onlar xalqın həyat təcrübəsindən doğurlar. Üstəlik nə vaxtsa, hardasa bir müdrikin dilindən qopan kələmin sərbəst yayılmaq, yəni variantlaşmaqla yayılmaq imkanı vardır. Variantlaşma dövrün, zamanın, çoxlu hadisələrlə dolu olan müxtəlif tarixi kəsimlərin təsiri altında davam edən bir proses olduğunu görədir ki, o, folklor əsərinin uzun ömürlülüyünü, həmişəyaşarlığını təmin edir. Yuxarıda gətirdiyimiz misallar da bu fikri təsdiq etməkdədir.

Şəkidə işlənən atalar sözü və məsəllər, onların müxtəlif variantları bəzən qonşu şəhərlərlə yox, uzaq türk əraziləri ilə, uzaq dövlərlə səsləşmələr, parallellər, oxşarlıqlar, eyniyyətlər nümayiş etdirir, eynilə Şəki dialekti kimi. Əgər Füzuli ilə Sabir, yaxud Füzuli ilə Vahid arasındaki səsləşmələri sakitcə qəbul ediriksə (bunun səbəbi hər birimizə ayndır: xələflərin varislik hüququ, daha sadə desək, müəllim-şagird münasibəti), atalar sözləri və məsəllərin uzaq ərazilərlə və uzaq dövrlərlə münasibəti adımı sanki diksindirir, bu oxşarlıqların səbəbləri barədə, arxasında tarix duran variantlaşmanın kökləri və mexanizmi haqqında ətraflı düşünməyə məcbur edir.

Yuxarıda dediyim kimi, Azərbaycan atalar sözləri və məsəllərinin, o cümlədən də onların Şəkidə işlənən variantlarının müqayisəli şəkildə çapı elmi fikrin inkişafı üçün böyük zəmin yarada bilərdi.

### III

Azərbaycan alımları (İdris İbrahimov və başqaları) atalar sözü və məsəllərin birinin digərinə çevrilməsi xüsusiyyətinə diqqət yetirmişlər (həmin məsələ Rusiya paremiologiyasında da qoyulmuşdur). Məsəllə tapmacanın da ikitərəfli əlaqəsi məlumdur (cavabı “iynə” olan tapmaca: “Aləmi bəzər, özü lüt gəzər”, hamiya əl tutan, özü isə çətinliklə yaşıyan adam haqqında məsəl: “Aləmi bəzər, özü lüt gəzər”, yaxud “İynə kimi aləmi bəzər, özü lüt gəzər” və s. . .)

Azərbaycan şifahi xalq ədəbiyyatında və o cümlədən Şəki folklorunda elə paremik nümunələr vardır ki, onlar azacıq dəyişikliklə həm məsəl, həm də qarğış kimi işlənir. Məsələn, qazandığının ailəsinə, doğmalarına xeyri olmayan adam haqqında deyirlər: “Qazandığı dari, töyhdüyü səvət”. Qarğış variansi: “Qazandığın dari olsun, töyhdüyü səvət” (qazandığının xeyrini görməyəsən, qazancın gözünə görsənməsin), yaxud “Qazandığın dari olsun, tökdüyü səvət, özün də bir xoruza yük olasan”. Qarğışın ikinci variansi “Şəki folkloru”nın birinci cildində verilmişdir (s.108). Biz burada iki qarğışın birgə (bir-birinin ardınca) işlənməsinin – qoşa qarğışın şahidi oluruq. Qoşa qarğışda nifrət yükü daha ağırdır. “Xoruza yük olasan” (yəni var-yoxun əlindən çıxın) qarğışı müstəqil də işlənir. Onun məsəl variansi isə belədir: “Xoruza yük oldu (oldum)”.

Yenə də qazancı hədər yerə sərf olunan adam haqqında deyirlər: “Qazancını it yiyir, yaxasını bit” (“Oğuznamə” variansi: “Ər-gənün qazancını it yer, yaqasını bit yer”; s.24). Qarğış variansi: “Qazandığın it yisin, yaxa’bit”.

*Andlar, yalvarişlar, alqışlar və qarğışlar folklor məcmuələrinə son 10-15 ildə daxil olmağa başlamışdır. Bu çox lazımlı və əhəmiyyətli bir işdir. Həmin məsələ ətrafında çox dayanmadan yalnız “Şəki folkloru”nun birinci cildində çap olunmuş üç qarğışı xatırlatmaq istərdim:*

*Qarğalar əto' didsin! (s.108)*

*Quşdar əto' yisin! (s.108)*

*Cəmdəyo' qurt-quş yisin! (s.112)*

*XX əsrin sonunda yazıya alınmış bu nümunələrdə zərdüştiliklə bağlılıq son dərəcə aydın görünməkdədir. Məlumdur ki, qədim midiyalılar vəfat etmiş adamı dəfn etmirdilər. Onu dörd tərəfdən divarla əhatə olunmuş üstü açıq, keçmək üçün qapısı olan xüsusi yerə qoyurdular və meyidi qurdular, quşlar dağıdıb yeyirdilər. Göründüyü kimi bəzən ilk baxışda çox adı görünən sözlərdə, ifadələrdə tarixinin dərin izlərini aşkar etmək mümkün olur.*

*Alqışlar və qarğışlar arasında da müəyyən hallarda ikitərəfli münasibət – bir-birinə çevrilən halları mümkündür. Məsələn: Oğul toyu görəsən! – Oğul toyu görməyəsən! Qadan ürəyimə! – Qadam ürəyinə və s.*

*Burada xoş sözü bəd sözə çevirmək üçün yeni ifadə vasitələri axtarılmış. Sadəcə olaraq müraciət forması dəyişilir.*

\* \* \*

*Bir halda ki, adı qulağa xoş gəlməyən janrdan – qarğışdan söz düşdü, Şəkidə tez-tez işlənən bir qarğış növündən də səhbət açmaq yerinə düşərdi. Buna “zarafat-qarğış”, yaxud “sağlıq-qarğış”da demək olar. Çünkü bunlar qonağa müraciətlə, sağlıq şəklində deyilir. Məsələn: - Siz bizim alt öylərə (otaqlara mənasında - F.C.), üst öylərə xoş gəlmiso'z! Allah sizin də öyləro'zu alt-üst eləsin!*

*Həmin “sağlıqda” “alt-üst” əvəzinə “alıtlı-üstlü” (yəni ikimərtəbəli) deyilsəydi o, alqış olardı (ümmümiyyətlə hər bir sağlığın məzmununu alqış, xeyir-dua, xoş arzu-diləkdən ibarət olur). “Alt-üst” ifadəsi isə ikiməralıdır və sağlıq şəklində deyilsə də qarğışa daha çox oxşayır. Digər bir misal:*

*– Sən bizi xoş gəlmisən! Sən ki, mənim çörəyimi kəsdi, allah da sənin çörəyo' kəssin (bu ifadə ilə bağlı əhvalata bax: S.F.-1, s.300). Yenə də ikibaşlı ifadə.*

*Yaxud, Hacı dayı həbsdən qayıdan dostuna qonaqlıq verir. Birinci sağlığı özü deyir:*

*– Xoş gəlmisən! Həmişə türmədən çıxasan!*

*Şəkidə lap çox işlənən bir sağlıq-qarğış da var: - Allah başo'zu qoyuf, əyaqo'za daş salmasın!*

*Burada əsas nəzərə çarpan və yadda qalan “allah daş salmasın”dır. Ona görə də ifadə ilk baxışda alqışa daha çox oxşayır və belə də qəbul edilir. Ancaq mənasına diqqət etdikdə əks mənzərənin şahidi olur. “Başın dura-dura allah ayağına daş salmasın”, yəni başına salsın. Aydındır ki, ayağa düşən daşdan ən ağır halda şikət olmaq olar, başa daş duşməsi isə əksər hallarda ölümlə nəticələnir. Beləliklə bu sağlığın mənaca alqış yox, qarğış olduğu aşkarla çıxır.*

*Əlbəttə, söz oyunu üstündə qurulan sağlıq-qarğışları hər qonağa ünvanlandırmaq olmaz, bunlar ancaq zarafata döyümlü dairələrdə, yaxın tanışlar arasında işlənə bilər. Sağlıq-qarğışlar Şəkinin və ümumiyyətlə Azərbaycanın “qara yumor“unun bir növüdür.*

#### IV

*Hazırkı antologiyanın toplayıcısı və tərtibçisi Hikmət Əbdülhəlimov öz iş üsulu, dəst-xətti ilə seçilən folklorçudur. Onun hələ 1987-ci ildə çapdan çıxan “Şəkinin gülüş çələngi” kitabı bir sıra xüsusiyyətləri ilə diqqəti cəlb edirdi. Əvvəla, tərtibçi burada toplanan materialların dialekt xüsusiyyətlərini saxlamağa çalışmış, buna tam olmama da əsasən nail olmuşdu. İkincisi, həmin kitabda o vaxta qədərkə folklor məcmuələrində təsadüf olunmayan, lakin həm folklorşunaslıq, həm də etnoqrafiya və etnologiya baxımından qiymətli olan yeni bölmələr vardi: “Kişi ləqəbləri”, “Ailə və nəsil ləqəbləri”, “Bulaq adları” və s... Həcmi getdikcə böyükən sonrakı məcmuələrdə H.Əbdülhəlimov öz tərtibçi dəst-xəttini qoruyub saxlamaqla onu tədricən təkmilləşdirdi – yerli şivə xüsusiyyətlərinin qorunmasına daha çox fikir verdi, kitablarını yeni bölmələrlə zənginləşdirdi. Oxucu həmin bölmələri bu antologiyada görə bilər.*

*Olduqca diqqətəlayiq bir cəhətdir ki, H.Əbdülhəlimov folklor terminlərini (yəni xalqın özünün işlətdiyi terminləri) uzun müddət, həm də çox diqqətlə müşahidə etdikdən sonra, onları ehtiyatla seçib folklorşunaslığa gətirmişdir. Məsələn, “Məzəli ixtilətlər” (bunu “məzəli əhvalatlar”dan ayıran nazik bir pərdə var), “Gimər səhbətləri”, “bəhsler” (“deyişmə” daha geniş mənani əhatə edir, “bəhs“ isə “deyişmə“nin bir növüdür), “Şunqurux qoşmalar”, “mismirix sallamalar”, “ürəkqoppacalar”, “xox gəlmələr” və s...*

Tərtibçi öz kitablarında “alqış“ və “qarğış“ terminləri (müəyyən bir janrin ifadəcisi kimi çıxış etdiyində bunlar artıq sadəcə söz yox, termindir) ilə yanaşı xalq arasında onların sinonimi kimi işlənən “xeyir dua“ və “bəd dua“ni da qələmə almışdır. Əlbəttə, bütün bu terminlərin və onların ifadə etdiyi anlayışların arxasında xalqın əsrlər boyu yaratdığı canlı söz abidələri durur və tədqiqat üçün rəngarəng materiallar verir.

H.Əbdülləlimovun kitablarındakı “Alqı-satçı ifadələri“, “Qadın ləqəbləri“, “Yalvarışlar“, “Hal-əhval tutmalar“, “Heyrət və narazılıq ifadələri“, “Ədəb ərkan ifadələri (öyüd nəsihətlər)“, “Danlaqlar“ da yeni bölmələrdir və güman ki, onlar başqa toplayıcıların da gələcəkdə işq üzü görəcək məcmuələrinə sırayat edəcəklər.

H.Əbdülləlimovun 1998-ci ildə çapdan çıxmış “Şəki gülməcələri“ kitabında yeni bölmə kimi “Andlar“ (s.169-170) və “Salamlar və sağollaşmalar“ (s.170-171) verilmişdir. Ancaq qeyd etmək lazımdır ki, bu cür nümunələrin nəşrində prioritet etnoqraf T.Q.Səlimov – Şəgənliyə məxsusdur. Onun “Abşeron folklorundan seçmələr“ kitabında (Bakı-1994) “Salamlar, qarşılama, sağollaşmalar, müraciətlər, andıçmələr“ bölməsi vardır. Hər iki tədqiqatçının bir-birindən asılı olmayaraq Bakıda və Şəkidə toplayıb çap etdirdiyi materialların müqayisəsi lokal ən-ənələr arasındaki eyniyyətləri və fərqləri görməyə imkan yaradır.

“Az təsadüf olunan şəxs adları“ bölməsini də folklor məcmuələrinə ilk dəfə daxil edən H.Əbdülləlimov olmuşdur (folklorçunun 1992, 1994, 1998-ci illərdə nəşr edilmiş kitablarına bax). Bu mövzu ətrafında bir qədər ətraflı dayanmaq istərdim.

Şəkidə bir sira diqqətçəkən şəxs adları vardır. Məsələn, Məmmədiyə, Əhmədiyə, Əsabəli kimi adlar əsasən Şəkidə işlənir. Hətta bununla əlaqədar şəxsin şəkili olduğunu vurgulamaq üçün istifadə olunan yanılıtmac formalı belə bir zarafat da vardır:

Əsabəli gəlitdi,  
Kiftələri yiyyitdi,  
Noxutdaru qaltdı.

Öz xarakterinə görə şəkililərə ünvanlanan, şəxsin şəkililiyini vurgulayan məşhur “Hacı dayın gəlitdi?“ zarafatı ilə çox yaxın olan bu deyimdə Hacı dayını Əsabəli əvəz edir. Digər tərəfdən, “gəlitdi“dən əlavə burada “yiyyitdi“ və “qaltdı“nın olması, üstəlik şəkililərin çox sevdiyi noxudlu küftənin (yəni suyuna noxud salınan küftənin) də xatırlanması (məsələn, Bakı küftələri daha iri və adətən noxudsuz olur) həmin deyimdə şəkililiyin daha qabarıq səciyyələndirilməsinə, daha doğrusu, sözlə rəsm edilməsinə səbəb olur.

Xatırlatlığımız Əsabəli, yaxud Əhmədiyə və Məmmədiyə kimi adlar əgər belə demək mümkündürsə, ərəb-müsəlman adlarının şəkiləşdirilmiş şəklidir. Ancaq bunlardan daha maraqlısu bu gün də Şəkidə yaşayan qədim türk adlarıdır. Belə adlardan biri – Urğuz haqqında mən əvvəllər yazmışdım və qeyd etmişdim ki, bu “ər oğuz“un azacıq dəyişilmiş şəklidir (El sözü-el hikməti – “Ədəbiyyat qəzeti“, 20 avqust 1999-su il, □32). “Şəki folkloru“nun birinci cildinə yazdığı çox qiymətli müqəddimədə ustad Yaşar Qarayev Dədə Qorqud ruhlu daha bir adı xatırladır: Tangız (s.10). Qeyd etmək lazımdır ki, Şəkidə Dəniz oğlan adı da vardır. Lakin həm oğlan, həm də qız adı kimi Tangız, daha çox yayılmışdır.

Məlum olduğu kimi Azərbaycan türkləri qardaş və bacıların adlarının həmahəng olmasına xüsusi diqqət yetirirlər. İki bacıdan biri Almaz, digəri isə Solmaz olduğu kimi (zarafat: Almaz, Solmaz, Şəkidə belə qız olmaz), onlar Tangız və Ruhangız də ola bilərlər. Bu zaman adlardan birinin türk, digərinin isə fars mənşəli olmasının heç bir əhəmiyyəti yoxdur. Əsas odur ki, həmin adlar özlərinin əсли, orijinalı (əgər belə demək mümkünsə) ilə müqayisədə fonetik dəyişikliyə uğramış, yəni şəkiləşmiş və həmahəng bir vəziyyətə düşmüşlər.

Misalların sayını artırmadan (hərçənd bu mümkün idi) onu demək istərdim ki, H.Əbdülləlimovun ilk dəfə folklor toplularına göstərdiyi yuxarıda adı çəkilən bölmələr və o cümlədən “Az təsadüf olunan şəxs adları“ bölməsi elm üçün zəngin material verir.

P.S. Şəkidə təsadüf olunan Zərdəş (Zərdüştlə səsləşir) kişi adı H.Əbdülləlimovun 1998-ci ildə nəşr edilmiş “Şəki gülməcələri“ kitabında nədənsə Zərdaş kimi getmişdir (s.190). Bu səhvdir.

## V

Şəki aşiq sənəti ilə bağlı fikirlərimi qəsdən yazımın axırına saxladım. Əvvəla, bu çox başıbaşlı bir mövzudur. İkincisi, iş elə götirmişdir ki, Şəkidə aşiq yaradıcılığını araşdırmağa başlamazdan xeyli əvvəl mən Hüseyin Cavan, Əmrəh Gülməmmədov, Hüseyin Sarach, Əkbər Cəfərov və s. nəhəng sənətkarlarla dostluq etmiş, onlardan öyrənmişdim. Şəki aşıqları barədə tədqiqata başlayanda artıq bu sahəyə gəlmə

*deyildim, qəriblik hiss eləmirdim, həm də nə axtardığımı yaxşı bilirdim. Amma bununla belə özümü boşluğa atılmış kimi hiss edirdim.*

\* \* \*

*1980-ci ilin avqust günlərindən birində qədim Borçalıda aşiq sənətinin azmanı Əmrəh Gülməmmədovun evində ustadla üz-üzə oturmuşuq. Neçə saatdır ki, işləyirik. Kərəm havalarını, Koroğlu havalarını ləntə yazmışıq. İrlidə hələ xeyli iş var. Əmrəh dayı sazi köksündən düşürür, sənki öz-özünə danışır:*

*– Nələr getdi, nələr getdi... sonra səsini qaldırır: - Ay uşaq, çörək gətirin.*

*Böyük ustadın bu “nələr getdi”si illər ötdükcə qulağında daha tez-tez səslənir. Əgər diqqət etsək görərik ki, bizi də aşiq sənətinin az-çox öyrənilən qütbü Göyçə qütbüdür. Bunun da səbəbi var. XX əsrədə alımları üzlərini Göyçəyə tutmağa sövq edən bir tərəfdən aşiq Ələsgərin gur işığı olub, ikinci tərəfdən isə bu torpağın aşiq sənətini araşdırınlar əsasən elə göyçəlilər özləri olublar və nə yaxşı ki, olublar. Öyrəndiyimiz qaldı bizə, itirdiyimiz isə bizdən getdi.*

*XX əsrin ikinci yarısında Qafqaz Azərbaycanında ən çox məşhur olan aşıqlar bəlkə də Borçalı sənətkarlarıdır: Əmrəh Gülməmmədov, Hüseyn Saraclı, Kamandar Əfəndiyev və s... Həmin məşhurluq onlara göstərilən xüsusi qayıtı ilə yox, onların yüksək sənəti və tez-tez Bakıya dəvət olunması, kütləvi çıxışları ilə bağlı olub. Ancaq bütövlükdə Borçalı aşiq məktəbinin öyrənilməsi hələ də qeyri-qənaətbəxşdir və qarşıda duran ən böyük problemlərdən biridir. Bu sahədə kim nə iş görübsə sağ olsun, amma problem öz yerində qalmaqdadır.*

*Əgər biz Göyçə aşıqlarının arayib-axtarılmasını tam hesab etmiriksə, Borçalı sənətkarlarının öyrənilməsini qənaətbəxş saymırıqsa, Şəki aşiq sənətinin tədqiqi barədə nə deyə bilərik? Heç nə! Deməyə söz yoxdur.*

*XX əsrin ikinci yarısında, aşıqşünaslığın fəallaşlığı bir dövrdə tədqiqatçıların gözü Şəki tərəfə baxmadı, sonra isə suallar qarşısında aciz qalan alımların pərdəvarxası söhbətləri başlandı. Yəni Şəki müğama və qəzələ aşiq, aşiq sənətinə isə biganə olan tacirlər və zadəganlar diyarı kimi qələmə verildi. Bu isə görülməmiş işə bərəət qazandırmağın ən asan üsuludur.*

*Əlbəttə, Şəki əsrlər ərzində Azərbaycan şəhər mədəniyyətinin, professional saray incəsənətinin yaradıldığı və inkişaf etdirildiyi mərkəzlərdən biri olub. Elə yalnız XIX-XX əsrlərdə fəaliyyət göstərən nə-həng ədəbiyyatşunaslar Əbdülqəni Nuxəvi Xalisəqarızadə ilə Salman Mumtazın, yaxud misilsiz xanəndə Şəkili Ələsgərlə tarzən Əhməd bəyin adını xaturlamaqla Şəkiyə əruz və muğam möhürü vurmaq olar (yeri gəlmışkən qeyd edək ki, xatirələrinə baş əydiyimiz müdriklərimiz Firudin bəy Köçərli ilə Salman Mumtazın gördüyü işlər nəzərə alınmazsa, bu gün Şəki şairləri haqqında sadə oxucunun əli çatacaq bircə kitab belə yoxdur). Ancaq bununla belə unutmaq olmaz ki, əvvələ Şəki yalnız şəhərdən ibarət deyil, onun kəndləri də var. İkincisi isə həqiqət belədir ki, nəinki Şəkinin kəndlərində, hətta şəhərin özündə də klassik aşiq sənətinin güclü nümayəndləri olmuşdur və sayca çox olmasa da indi də vardır.*

*Yuxarıda qeyd etdiyim kimi XX əsrin ikinci yarısında tədqiqatlarda Şəkinin aşiq sənətindən söhbət getmirdi, əlbəttə, Molla Cümə istisna olmaqla. Məni həmişə təbii bir sual düşündürdü: - Molla Cümə kimi qüdrətli bir sənətkar yoxdan var ola bilməzdi, şübhəsiz ki, onu yetirən zəmin olmalı idi. O da məlumudur ki, aşiq xalqla bağlıdır, çörəyini xalqdan qazanır. Deməli Molla Cümənin fəaliyyəti və məşhurlaşması üçün öz kəndində və ümumiyyətlə Şəki ərazisində aşiq sənətinə rəğbat bəsləyən ən-ənəvi dinləyici kütləsi olmalı idi. Və nəhayət meydana gələn, yetişən, zirvələşən və məşhurlaşan Molla Cümə səssiz-soraqsız, izsiz-ləpərsiz dünyadan köçə bilməzdi. Mütləq onun ardıcilları olmalı idi. Bəs hanı bu sələflər və xələflər?*

*Başqa bir düşündürücü fakt da vardi. Bu XVIII əsrin ikinci yarısında şəkinin Daşbulaq kəndində doğulmuş və 1845-ci ildə orada vəfat etmiş, şerlərini azərbaycan türk dilində yaranan aşiq Doni idi. “Gödək Donu” havasını da ona aid edirdilər. Aşiq Doninin şerlərini ilk dəfə Salman Mümtaz 1935-ci ildə “El şairləri” kitabında çap etdirmişdir. Aşiq sənətinin görkəmli tədqiqatçısı və bilicisi Sədənik Paşayev 1968-ci ildə Daşbulaq kəndində aşiq Doninin qəbir daşını tapmış və o vaxt “Şəki fəhləsi” qəzetində bu barədə məqalə dərc etdirmiş, həmçinin yerli radio ilə çıxış etmişdir. 1975-ci ildə isə S.Paşayev aşiq Doninin əldə olan şerlərini özünün tərtib etdiyi “Erməni aşıqlarının azərbaycanca şerləri” kitabına (“Hayastan” nəşriyyatı, Yerevan – 1975, səh.23-27) daxil etmişdir. Deməli, aşiq sənəti Şəki ərazisində çox yüksək səviyyədə yayılan və sevilən bir sənət olmuş ki, nəticədə həmin ərazidə hətta azərbaycan türk dilində şerlər qoşan, çalıb oxuyan erməni aşiq da meydana gəlmüşdir və çox güman ki, o tək olmamışdır.*

*Və nəhayət onu da fikirləşirdim ki, əvvələ*

*On havaya girmə mənlə meydana.*

*Mənim üçün əlli cürə hava tap – deyə rəqibinə musiqi ustalığında meydan oxuyan Molla Cümənin repertuarında mükəmməl bildiyi qədim aşiq havaları ilə yanaşı özünün də melodiyaları olmamış deyildi. İkincisi, bu havalar hər halda maraqlı musiqi formasına malik olmalı idi. Çünkü aşığın yaradıcılığında başqa sənətkarlarda rast gəlmədiyimiz orijinal poetik formalara tuş oluruq. Molla Cümə yalnız şer qoşmurdu, həm də onları çaldığı sazin müşayiəti ilə oxuyurdu. Deməli, bu şerlərin quruluşu saz havalarının da quruluşuna təsir etməli idi. Sonrakı axtarışlar bütün gümanlarını doğrultdu.*

\* \* \*

*Aşıqlara gedən yolu mənə zurnaçılardır göstərdilər.*

*Keçən əsrin 70-ci illərində Şəki zurnaçıllarının ifasını lentə alarkən (həm şəhərdə, həm də kəndlərdə) onların repertuarında tez-tez klassik aşiq havalarına rast gəlirdim və bu özü də çox şeydən (məsələn, zurnaçılardan və aşıqların toylarda bərabər çıxış etməsindən və bir-birindən bəhrələnməsindən) xəbər verirdi. Bir dəfə (daha dəqiqi 1983-cü ilin 5 avqustunda) Şəki zurnaçılının ağsaqqalı və müəllimi Həbibullah Cəfərov (1896-1987) mənə tanış olmadığım bir hava çaldı və dedi ki, bu Molla Cümənin “Sərçələr” havalıdır. Əlbəttə, anlamaq çətin deyildi ki, həmin ad poetik mətnlə bağlıdır (əgər şəhv etmirəməsə aşığın “Sərçələr” qoşması onda hələ çap olunmamışdı, hər halda mənə məlum deyildi), əslində isə havanın öz adı olmalıdır. Üç həftə sonra – 28 avqustda isə Baş Layısqı kəndində zurnaçı Ramazan Abdullayevin çaldığı “Molla Cümə müxəmməsi”ni dinlədim. Beləliklə, zurnaçılardan çaldığı havalar məni Molla Cümə havalarını və ümumiyyətlə Şəki aşıqlarını və onların yaratdıqlarını axtarmağa ruhlandırdı. Hansı bir səs isə piçildiyordu: “Hələ hər şey itirilməyib“. Axtarışların iki mənbəyi ola bilərdi: bir tərəfdən canlı şahidlər, müsiqiçilər və digər tərəfdən – ələgəlməsi mümkün ola biləcək sənədlər. Əvvəlcə sənədlər barədə.*

*Sorğu-sual zamanı kimdənsə eйтmişdim ki, müharibədən qabaq aşıqlar qurultayına Şəkidən nümayəndələr getmişdir. Böyük bir ümidi olmasa da “gəzən ayağa daş dəyər“ fikri ilə XX əsrin 30-cu illərində latin qrafikası ilə buraxılan “Nuxa işçisi“ qəzetiinin saylarını nəzərdən keçirməyə başladım və... əvvəlcə gözlərimə inanmadım. Qəzelər Şəkidə tam həyatla yaşayan aşiq sənətinin bütöv mənzərəsini yaradırdılar. Aydın oldu ki, həmin illərdə aşiq sənəti Şəki şəhərində və kəndlərdə möhkəm mövqe tutmuş və çoxlu aşıqlar fəaliyyət göstərmışdır: şəhərin Dodu hissəsində aşiq Paşa və Qışlaq hissəsində aşiq Kərim, Cəfərabad kəndində aşiq Müğüm, Baş Layısqı kəndində aşiq Əhməd və aşiq Məhəmməd, Aşağı Layısqı kəndində aşiq Əhməd, Daşbulaq kəndində aşiq Şamil, Baş Göynük kəndində aşiq Camal və aşiq Əhməd, Biləcik kəndində aşiq Musa, Şin kəndində aşiq Güldəhməd, Şabaldı kəndində aşiq Əhməd və s...*

*Qeyd edim ki, adları çəkilən sənətkarlar Şəki aşıqlarını bütövlüklə təmsil etmirlər. Onlar şəhər tədbirlərində tez-tez iştirak edənlər, şerləri “Nuxa işçisi“ qəzetiində çap olunanlardır. Əslində isə Şəkidə aşıqlar qat-qat çox olmuşlar. Bu aşıqlardan biri – yuxarıda adı çəkilən aşiq Müğüm şəkili deyil. O, Şəkiyə Goyçə mahalindən gəlmiş, öz sənətini işlətmək üçün burada da gözəl mühit olduğunu görmüş, Cəfərabad kəndində evlənmiş və az savadlı olmasına baxmayaraq bacarıqlı bir adam kimi kolxoş sədri vəzifəsində də işləmişdir. Tanınmış cəfərabadlı zurnaçı Məmməd Məmmədov aşiq Müğümün oğlundur.*

*Məlum olduğu kimi 1938-ci ilin mart ayında Bakıda Azərbaycan aşıqlarının ikinci qurultayı keçirilmişdir. Qurultayqabğı Şəkidə də müəyyən hazırlıq işləri aparılmışdır. 1938-ci il yanvar ayının 13-də gündüz saat 12-də Nuxa Şəhər Sovetində Nuxa rayonu aşıqlarının, Nuxa sovet yazıçıları ilə birlikdə müşavirsi çağrılmışdır. Bu barədə “Nuxa işçisi“ qəzeti (10 yanvar 1938-ci il, № 8 və 12 yanvar, 1938-ci il № 10) bildiriş dərc etmiş, müşavirədə iştirak etməli olan aşıqların və yazıçıların adlarını göstərmişdir (qəzet şəhv olaraq II qurultay əvəzinə I qurultay yazar; güman ki, bu texniki xə tadır).*

*M.Süleymanlinin “Nuxa aşıqlarının konferensiyası“ adlı məqaləsindən məlum olur ki, qurultaya az qalmış, mart ayının 4-də partiya maarifi evində Azərbaycan aşıqlarının respublika qurultayına hazırlıq münasibətilə Nuxanın bütün aşıqlarının (!-F.Ç.) sovet yazıçıları və ədəbiyyat müəllimləri ilə birlikdə təntənəli konferensiyası olmuşdur. Konferensiyada sovet yazıçısı və Azərbaycan incəsənət işləri idarəsinin nümayəndəsi Abdulla Faruq yoldaşın el ədəbiyyatının mənşəyi, Stalin epoxasında aşıqların mövqeyi və respublika aşıqlar qurultayına hazırlıq haqqında geniş və dolu məzmunlu məruzəsi eşidilmişdir (“Nuxa işçisi“, 10 mart, 1938-ci il, № 57).*

*A.Faruqun məruzəsindən sonra Şəki aşıqları, yazıçılar və ədəbiyyat müəllimləri çıxış etmişlər və göstərmişlər ki, “rayonumuzda aşıqlar çoxdur (!-F.Ç.). Lakin onlarla heç bir əməli iş aparılmır. İstər rayon incəsənət işləri müvəkkili, istər Nuxa sovet yazıçıları və istərsə də ədəbiyyat müəllimləri aşıqların yaradıcılıqlarının artmasına, onların siyasi və texniki biliklərinin yüksəlməsinə yaxından fikir vermirlər. Ona görədir ki, bəzi aşıqlar hələ də savadsızdır.*

*Nuxada respublika aşıqlar qurultayına hazırlıq işləri də qənaətbəxş deyildir. Heç olmazsa indiyə qədər aşıqların bir neçə dəfə toplanışını çağırıb orada onların şəxsi yaradıcılıq nümunələrini nümayiş etdirmək lazımdı ki, bu da hələ olmamışdır“ (Yenə orada). Camal Qədirli adlı natiq demişdir: “Vaxtı ilə şəhər partiya komitəsində əyləşmiş xalq düşmənləri Cuvarlinski, Soltanov və keçmiş şəhər soveti sədri Abdullayev incəsənət işlərində pozğunçuluq yaratmışlar. Xüsusilə aşıqlara qarşı əhvədilməz bürokrat əla-qə bəsləmişlərdir. Onlar aşıqların tez-tez müşavirələrini çağırmağa, onlarla geniş iş aparmağa qətiyyən əhəmiyyət verməmişlərdir.*

*Hələ Cuvarlinskinin məsləkdaşı, ifşa olunmuş düşmən Ələşrəf İsmayılov həmişə aşıqları ruhdan salmış, onları incitmiş və min bəhanə ilə aşıqların başına firildaqlar açmışdır. Bu həyasız adam “əsərlərinizi çap etdirəcəyəm“ deyə dəfələrlə aşıqlarımızın yazılarını toplamış və onları öz evinə yiğib saxlamışdır.*

*İndi biz rayonumuzdakı aşıqlar arasında səmərəli iş aparmaq üçün bütün qüvvələrimizi səfərbərliyə almalıyıq, tez-tez aşıqların şəxsi fəaliyyət gecələrini keçirməli, onları xalqımıza daha da yaxınlaşdırmağlıyıq. Hər şeydən qabaq başqa rayon aşıqları ilə onların görüşlərini təşkil etməyi bir vəzifə kimi qarşıya qoymalıyıq. Bu gün məşhur, yaxş və talantlı aşıqlarımızı respublika qurultayına göndərməliyik və sairə“ (Yenə orada).*

*Nəhayət məqalənin son parçasını təqdim edirik: “Çıxişlardan sonra Azərbaycan aşıqlarının respublika qurultayına seçgилər başlanmış və bu qurultaya aşiq Şamil, layisqili Əhməd, aşiq Paşa, şabablı Əhməd, aşiq Müğüm yoldaşlar bir səslə deleyat seçilmişlərdir.*

*Məruzə və seçkilərdən sonra aşıqlarla aparılacaq işi yaxşılaşdırmaq məqsədilə konferensiya konkret və işgüzər qərar qəbul etmişdir.*

*Rəsmi hissə bitdikdən sonra isə aşıqlar və sovet yazıçıları öz əsərlərini oxumuşlardır“ (Yenə orada).*

*Əlbəttə, mən M.Süleymanlinin Şəki aşiq sənəti barəsində qiymətli məlumat verən məqaləsindən götürdüyüüm parçaları öz sözlərimlə söyləyər, müəyyən adları və sözləri buraxa bilərdim. Ancaq belə etmədim. Çünkü bu məqalə öz zamanının, o müdhiş 30-cu illərin abu-havasını əks etdirir. Konfransın tezislərinə diqqət edin: Stalin epoxasında aşıqların mövqeyi; aşıqlar arasında səmərəli iş aparmaq; aşıqları xalqa daha da yaxınlaşdırmaq.*

*Xalqın özündən doğan aşığı xalqa yaxınlaşdırmaq nə deməkdir? Yaxud aşıqlar arasında aparılmalı olan “səmərəli“ iş nədən ibarətdir? Həmin fikirlərin arxasında nələr durduğu yaşılı və orta nəslə gün kimi aydın olsa da gənc nəslə qaranlıq qala bilər. Mənə birdir: aşiq bütün varlığı ilə hakim-kommunist ideologiyasına xidmət etməlidir. Etməsə qoy özündən küssün (məşhur şirvanlı aşiq Bilalın “xalq düşməni“ kimi həbs olunduğuunu xaturlayaq). “Nuxa işçisi“ndə verilən başqa bir yazıda söhbət Azərbaycan sovet yazıçıları ittifaqı Nuxa filialının idarə heyətinin 1938-ci il fevralın 3-də keçirilmiş iclasından, burada nəzərdə tutulan digər tədbirlərlə yanaşı sovet yazıçılarının “aşıqlara təhkim edilməsindən“ gedir (6 fevral, 1938, 130). Göründüyü kimi əsrlər boyu ancaq qəlbinin səsini şərə çevirən aşiq, indi tələb olunanı yazmalı idi. O dövrün “Nuxa işçisi“ qəzetiinin saylarında aşiq Əhməd (Baş Layisqi), aşiq Musa (Biləcik), aşiq Müğüm (Cəfərabad), aşiq Şamil (Daşbulaq) və s. sənətkarların Lenin, Stalin, Voroşilov, sosializm, kommunizm yolu, sovet ölkəsi, “qızıl“ordu barədə şerləri dərc edilmişdir. (Qeyd edim ki, bu sıradə göyçəli aşiq Məmmədin də din əleyhina şəri vardır. Görünür ki, Şəki və Goyçə aşıqları arasında əlaqələr və yaxınlıqlar mövcud olmuşdur). Hiss olunur ki, bunlar el demişkən “boğazdan yuxarı“ yazılı, ürəkdən gəlməyən şerlərdir. Çünkü Molla Cümə ilə əl verib görüşən, səsini, sözünü yaddaşlarında ömürlük saxlayan 30-cu illərin aşıqları böyük ustadin XI qırmızı ordunun əsgərlərinin qılıncı ilə doğrandığını unutmamış-*

*dilar və unuda da bilməzdir\*. Ancaq tələb olunanı yazmağa məcbur idilər. İş burasındadır ki, Şəki aşıqlarının lirikası bir tərəfdə dursun, hətta tələblə yazılışlan şerləri də XX əsrin ikinci yarısında buraxılan “Aşığın sözü“, “Xalqın səsi“ kimi communist ideyali məcmuələrə düşməmişdir. Siyasi qoşqular şübhəsiz ki, Şəki aşıqlarının poetik yaradıcılığının cüzi bir hissəsini təşkil edir və onların digər mövzularda çoxlu şerləri olmuşdur. Həmin şerlər toplanmalıdır.*

*Mən mətləbi uzatmadan, digər mənbələrə əl atmadan demək istəyirəm ki, keçən əsrin 30-cu illərinin mətbuatından gətirdiyim yuxarıdakı faktlar (bunların üstündə 1938-ci ildə Molla Cümənin şagirdi aşiq Əhməddən yazılış 2000-si ildə “Şəki folkloru“nun 1-ci cildinə daxil edilən çox maraqlı dastanları da gəlməklə) “aşıqsız Şəki“ mifinin dağılması üçün kifayətdir. Qalır işləmək, yəni Molla Cümənin sələflərini və xələflərini tədricən tapıb üzə çıxarmaq, onların əsərlərini toplamaq. Bu işdə kənd ziyanlarının çox böyük rolü ola bilər və olmalıdır.*

-----

\* Molla Cümənin öldürülmesi xalq arasında müxtəlif şəkildə söylənilir. Mövlud Yarəhmədov yazar: "Molla Cümə 1920-ci ildə, texminən may ayının 20-də, ömrünün 66-ci ilində təsadüfi bir yanlışlıq nəticəsində öldürülmüşdür." (Molla Cümə, "Seçilmiş əsərləri", Üç cild. Birinci cild. Toplayan, transliterasiya və tərtib edən, ön söz, izahat, qeyd və lügətin müəllifi Mövlud Yarəhmədov. Bakı-2000, səh.18). Alimin hansi "Təsadüfi yanlışlığı" nəzərdə tutduğunu bilmirik. Ancaq el içindəki səhbətlərden biri belədir ki, güya XI ordunun əsgərləri dumanlı havada uzaqda gedən aşığı tanımadı, چينindəki sazı tüsəng bilmiş və onu gülə ilə vurmuşlar. M.Yarəhmədov bəlkə həmin "yanlışlığı" nəzərdə tutur? Bizcə bu bolşeviklərin sonrakı bəraətqazandırıcı uydurmasıdır.

Söylənən digər versiya belədir ki, böyük fiziki qüvvəyə malik olan Molla Cümə qadına sataşmaq istəyən "qızıl" əsgəri möhkəm əzişdirmişdi; əsgərlər axşam aşığı evdən çıxarıb qətlə yetirmişdilər.

Paşa Əfəndiyev aşığın öldürüləməsi barədə daha ətraflı yazar və topladığı məlumat əsasında göstərir ki, Molla Cüməni və onun digər mötəbər həmkəndlilərini qətlə yetirən Şəkinin (əslində Qaxın - F.Ç.) Səbətli kəndinin erməniləri olmuşlar. Onlar ordu sıralarına da soxula bilmişdilər. (Bax : Molla Cümə, əsərləri. Toplayıb yazıya alanı və tərtib edən Paşa Əfəndiyev, Bakı-1995, səh. 454-455). Hazırkı kitabın toplayıcısı və tərtibçisi H.Əbdülhəlimovun əldə etdiyi bilgilər də P.Əfəndiyevin yazdıqlarını təsdiq edir və tamamlayır. Şəkinin Baqqal kəndinin (Layisqiyə qonşudur- F.Ç.) sakini Təslim Abdurahmanovun tədqiqatçıya dediyinə görə aşığı öldürən ermənin adı Dünyandır, özü də Qaxın Səbətli kəndindəndir.

Hər halda aydın olan bir şeydir: böyük sənətkar erməni və bolşevik məkrinin qurbanı olmuşdur.

**Bir qədər də Şəki aşiq sənətinin canlı nümayəndələri, bu sənətin müasir daşıyticıları barədə.**

"Nuxa işçisi" qəzetiinin 2 oktyabr 1938-ci il tarixli 227-ci nömrəsinin 4-cü səhifəsində bir fotosəkil verilib. Burada əlində saz tutmuş yeddi aşiq və bir balabançı təsvir olunub. Aşıqlardan biri cavan, qalanları ortayaşlı və çox yaşılıdır. Şəklin altında bu sözlər yazılıb: "Nuxa rayonu aşıqları Böyük Oktyabrin XXI illiyinə hazırlaşırlar. Şəkildə rayonun aşıqları". Şəkli görəndə ağlma gələn ilk fikir bu oldu: - Görəsən həmin sənətkarlardan sağ qalanlar varmı?

1980-ci illərin avqustlarında mən Şəki aşıqlarını axtarmağa başlayanda həmin suala cavab tapa bilmədim. Ancaq Şəki kəndlərində bir sıra aşıqlarla tanış ola bildim və onların çalıb-oxumasını maqnitafon lentinə köçürdüm. 1983-cü ilin avqustunda Kiçik Dəhnə kəndində aşiq Musa İsmayılovun ifa etdiyi havaları yazdım. Elə həmin ayda həmin kənddə digər bir sənətkarın - aşiq Mikayıl Ağakışiyevin geniş repertuarını və təmkinli ifasını ləntə aldım. Yenə də 1983-cü ilin avqustunda Şəkinin tamamilə başqa bir qanadında, Molla Cümənin vətəni Baş Layisqiyə qonşu olan Baş Göynük kəndində aşiq İsmayıllı Allahverdiyevlə görüşdüm (və bu görüş sonradan dostluğa çevrildi). İsmayıllı dayiya qulaq asdıqca düşünürdüm: - Necə olub ki, təbiətin aşiq üçün vacib olan bütün cəhətləri - uca boyu, mərdanə və müdrik çöhrəni, olduqca gözəl səsi, klassik biçimlərə tam uyğun gələn ciddi çalğı üslubunu və ədəb-ərkani bəxş etdiyi bu ustad sənətkar layiq olduğu məşhurluğu qazana bilməyib?

Aşıq İsmayılin diqqətəlayiq ustادnamələri və lirik şərləri vardır. Cox sonralar mən "Şəki fəhləsi" qəzetində bu gözəl sənətkar haqqında kiçik də olsa bir məqalə dərc etdirdim (15 sentyabr, 1988-ci il, №111). Onu da xatırladım ki, Molla Cümənin ilk dəfə zurnaçı H.Cəfərovdan "Sərçələr" adı ilə eşitdiyim havasını vokal-instrumental şəkildə aşiq İsmayılin ifasında tapdım.

1970-80-ci illərdə Gəncədə dəfələrlə qonağı olduğum prof. Sədnik Paşayev mənim Şəki aşıqları ilə maraqlandığımından xəbər tutunca dedi: - Sənə lazımlı olanlardan birincisi elə Baş Layisqidan olan aşiq Siracdır, onunla görüş.

Aşıq Siracla ilk görüşüm 1984-cü ilin iyun ayında oldu. O, aşiq poeziyasının bütün formalarında gözəl şərlər qoşan, bütün aşiq havalarını mükəmməl şəkildə çalıb oxuyan nadir bir sənətkar, həm də aşıqlar arasında adı hörmətlə çəkilən mahir bir sazbənddir. Aşıq Siracın düzəltdiyi sazları görəndə istər-istəməz Şəkidə tez-tez işlənən "Sazı verdim sazbəndə, sazbənd sazı sazdasın" yanultmacı yadına düşdü. Elə bil "sazı sazlamaq" ifadəsi Sirac üçün deyilmişdi. Ustad aşiq Siracın ifasında bir tərəfdən Şəki aşıqlarına və şəxsən Molla Cüməyə, digər tərəfdən isə Şəki ilə six əlaqədə olan, azərbaycanca çalıb oxuyan Dağıstan aşıqlarına və o cümlədən məşhur aşiq Rəcəbə aid olan nadir havaları ləntə yazdım.

Əlbəttə, istər aşiq İsmayıllı, istərsədə aşiq Sirac haqqında geniş söhbət açılmağa layiq olan qocaman ustadlardır. Əgər qismət olarsa gələcəkdə onların yaradıcılığı barəsində ətraflı yazmaq fikrindəyəm.

Azərbaycan dinləyiciləri müğənni Baba Mirzəyevin ifasında Molla Cümənin "Bala gəlin" mahnısını çox eşidiblər. Həmin nümunənin müğənniyə bəstəkar Şəhid Əbdülkərimov tərəfindən verildiyini öyrəndim. Ş.Əbdülkərimov isə onu şəkili Sadəddindən götürdüyüünü söylədi. Rəhimov Sadəddin Nizaməddin oğlu ilə 1985-ci il dekabrın 13-də görüşə bildim. O ədəbiyyatşunasıdır, heç vaxt aşıqlıq etməyib. Ancaq Molla Cüməyə aid olan bir sıra havaları (o cümlədən yuxarıda adı çəkilən "Bala gəlin"i) yaxşı bilir. S.Rəhimovun oxumasını ləntə aldım.

Şəkidə aşiq sənətindən danışarkən son otuz ildə şəhərdə coşqun fəaliyyət göstərən aşiq Sakit Qurbanovun adını çəkməmək mümkün deyil. Əgər belə demək mümkünsə Sakit bu gün Şəkidə aşiq

sənətinin bayraqdarıdır. Doğrudur, o, sənət dərsini böyük aşiq Şəmşirdən alıb, ancaq Şəki aşıqlarının ırsından də bəhrəlməmişdir. Təəssüf olunası hal bircə odur ki, vaxtilə aşiq Sakitin təşkil etdiyi “Cümə” ansamblı indi fəalliyət göstərmir (1984-cü ilin avqustunda həmin ansamblın ifasında müdyyət havaları lentə köçürmüşəm).

Şəki aşiq sənətinin tədqiqinə mən gec (yuxarıda göstərdiyim kimi keçən əsrin 80-ci illərinin əvvəllərində) başlamışam. O, vaxta qədər çox şey itmişdi. Məlum oldu ki, bu işə cəmisi 10-15 il əvvəl başlansayıdı hələ bəzi ustad aşıqları sağ-salamat görmək, onlarla söhbət etmək olardı. Bu gecikməyə mənim yaşım, yaşı tədqiqatçıların isə biganəliyi səbəb oldu.

XX əsrin ikinci yarısında Şəkidə aşiq sənətinin zəifləməsinin bir sıra obyektiv səbəbləri olmuşdur. Əvvəla, qocaman aşıqlar müharibə vaxtı və müharibədən sonrakı illərdə tədricən dünyalarını dəyişmişlər.

İkincisi, əsrlər boyu Şəki şəhərində mövcud olan və inkişaf edən muğam sənətinin nümayəndələri – xanəndə və sazəndələr kəndlərə daha tez-tez dəvət olunmağa başlamış, ən-ənəvi aşiq dinləyicisinin diqqətini getdikcə daha çox cəlb etmiş və beləliklə aşıqların dinləyici auditoriyasını daraltmışlar. 1950-60-ci illərdə qarmon və klarnetin, 1970-90-ci illərdə isə gitara və skripkanın bütün Azərbaycanda və o cümlədən Şəki şəhərində və kəndlərində geniş tətbiq olunması nəinki ən-ənəvi aşiq dinləyicisinin zövqünün korlanmasına, hətta muğam sənətində çoxlu ciliz ifaçıların və bunların ciliz zövqlü dinləyicilərinin meydana çıxmasına səbəb olmuşdur. Bu məsələ xüsusi tədqiqat mövzusu ola bilər. Çox maraqlıdır ki, yalnız zurnaçılıq sənəti istər Şəki şəhərində, istərsə də Şəkinin kəndlərində öz mövqeyini möhkəm qoruyub saxlaya bilmişdir.

Mənim topladığım materiallar Şəkinin aşiq sənəti barədə ətraflı məlumat verir. Azərbaycan aşıqlarının ifasını yazarkən adətən mən hər bir havanı ayrı-ayrılıqla həm instrumental, həm də vokal-instrumental versiyada lentə alıram, çünkü hər versiyanın öz tədqiqi əhəmiyyəti var. Şəki aşıqları ilə də bu cür işləmisi. Mövzu ilə əlaqədar ətraflı təsvirləri başqa bir yazıya saxlayaraq bəzi əhəmiyyətli məsələləri nəzərə çatdırmaq istərdim.

1. Şəki aşıqlarının repertuarı Göyçə, Tovuz, Qazax, Borçalı aşıqlarında olduğu kimi əsasən bəlli klassik havalardan ibarət olmuşdur və indi də belədir. Əlavə olaraq bir sıra diqqətəlayiq yerli aşiq havaları meydana gəlmişdir.

2. Şəki aşıqları bir qayda olaraq tək sazla çalıb oxumuşlar (indi də belədir) və balabanı öz yanlarına az-az hallarda (uzun müddətli toylarda) qoşmuşlar.

3. Azərbaycan türk dilində çalıb oxuyan Dağıstan aşıqlarının mənəvi dayağı və sənət mərkəzi Şəki olmuşdur.

4. Azərbaycan türk dilində çalıb oxuyan Dağıstan aşıqlarının adı ilə bağlı olan havalalar Şəki aşıqlarının da repertuarına daxil olmuşdur və XX əsrin 70-80-ci illərində bunlardan bəzilərini yaza bildik.

Şəki aşıqları barəsində heç də tam olmayan hazırkı qeydlərimlə mən ancaq gizli (daha doğrusu – gözdən uzaq düşmüş) bir xəzinənin üstündən örtüyü qaldırdım. Qalır bu xəzinəni üzə çıxarmaq və xalqın məli etmək.

\* \* \*

Böyük alim Üzeyir Hacıbəyov 1925-ci ildə “Azərbaycan musiqi həyatına bir nəzər“ adlı məqalə çap etdirmişdi. Mən də şagird-nəvə kimi varislik hüququndan istifadə edərək (Ü.Hacıbəyovun sevimli şagirdləri və əsil davamçıları bəstəkar Səid Rüstəmov və musiqişunas prof. Məmmədsaleh İsmayılov mənim əziz müəllimlərim olmuşlar) öz məqaləmin adını bəstəkarın məqaləsinin adından iqtibas etdim. Ancaq bu iqtibas yalnız rəmzi xarakter daşıdır. Ü.Hacıbəyov həmin məqalədə Azərbaycan xalq musiqisi üzrə qoyduğu məsələlərə sonralar təkrar-təkrar qayıtmış, onların hərtərəfli nəzəri təhlilini vermişdir. Mən də gələcəkdə Şəki folkloru məsələlərinə yenə qayıtməq ümidi ilə bu yazıma nöqtə qoyuram.

Yazımı nöqtə qoyдум və gözündə onu Vətənə aparacaq yollar canlandı. Qulağıma Firuzə nənəmin səsi gəldi:

Əzzim yola baxmaxdan,  
Sağa, sola baxmaxdan,  
Nə sən yoldan əskiy ol,  
Nə mən yola baxmaxdan.

Sonra xanəndə Əbdürəşidin nəğməsini eşitdim:

*Yar mənə göndərib üç alma,  
Gedirsən Bakıya, çox qalma . . .*

*Bir də qərib bir şəkilinin səsi gəldi:*

*Sənə qurban olum Şəkinin yolу . . .*

*FAİQ ÇƏLƏBİ,  
Şəki – Sankt-Peterburq  
Mart-aprel, 2002.*

## **NƏHRƏM OL!**

Nəhrəm ol, nəhrəm ol,  
Öyümə qonax gəlitdi,  
Aşım yavan qaltdı,

Nəhrəm ol, nəhrəm ol,  
Təzə yağı tapmiram,  
Köhnə yağı qiymiram,  
Nəhrəm ol, nəhrəm ol.

## **KÖPƏK**

Barxanada baş köpək,  
Təpələrdən aş köpək,  
Boz qurdun yağısı,  
Çobana qardaş köpək.

## **TÜTƏK**

Sürünü haylar tütək,  
Eli haraylar tütək.  
Çobana yol yoldası,  
İtdəri bağlar tütək.

## **SÜRÜ**

Ağ sürü, qara sürü,  
Gedirsən hara, sürü?  
Qışda qışlax yerinə,  
Yayda yaylağa sürü.

## **HOLAVARLAR**

Budur gəldi axşam bazarı,  
Qoy çıxsın canın azarı  
Ho-ho öküz ...

Yoxuşda nər kəlim,  
İmana gəl kəlim,  
Qaşqaçanı çıx başa,  
Sonra dincəl kəlim.

Öküz-öküz xan öküz,  
Boynu qızıl qan öküz.  
Çək çayır çəmənnən,  
Saa can qurban öküz.

Ağrin alım, ağ dana,  
Dərisi dolu yağı dana.  
Bal olmasın, yağı olsun,  
Öydəkilər sağ olsun.

Ağ quyruq gəl amandı,  
Yemin arpa -samandı,  
Tez ol şumu qurtulax,  
Xış ucu davandadı.

## SAYAÇI SÖZLƏR

Qoyun diyər: kür mənəm,  
Hər qapıdan girmərəm.  
Girdiyim qapıları  
Var döylətsiz görmərəm.

## II. MÖVSÜM MƏƏRASİMLƏƏRİ İLƏƏ BAĞLI NƏƏĞMƏƏLƏƏR

### I QODU – QODU<sup>1</sup>

Qodu-qodu dursana,  
Çömçəni doldursana,  
Qodunun payını versənə,  
Qodunu yola salsana.

Verənin oğlu olsun,  
Vermiyənin qızı olsun,  
Adı da Fatma olsun  
Qaşdarı çatma olsun  
O da çatdiyif ölsün.

Qodu batdı palçığa,  
Qarmaladım, çıxarddım,  
Qızıl qaya divinnən,  
Qırmızı gün çıxarddım  
Qodu-qodu dursana,  
Qodiyə salam versənə.

## II QODU - QODU

Qodu, qodu dursana!  
Çömçəni doldursana!  
Qodunu yola salsana!  
Allah! Allah! (xorla)

Qodu palçıxa batmıştı;  
Qarmaladım, çıxartdım,  
Qızıl qaya dibindən  
Bir qırmızı gün çıxartdım.  
Allah! Allah! (xorla)  
Qaratoyuq qanadı  
Kim vurdu, kim sanadı?  
Eşik-eşik gəzəndə  
Baldırımı it daladı.  
Allah! Allah! (xorla)

Dağda dana bəyirdi,  
Yengə ona yüyürdü;  
Yengə ona çatınca,  
Gəlin bir oqlan qayırıldı.  
Allah! Allah! (xorla)

Verənin oğlu olsun,  
Vermiyənin qızı olsun,  
Adı Fatma olsun,  
Qaşları çatma olsun,  
O da çatdasın ölsün.  
Allah! Allah! (xorla)

### YAGIŞ

Yağış gelir yağa-yağa,  
Yarəb, yağa bizim bağ'a.  
Yeri doyunca içirə,  
Çəmən gələ düzə, dağa.

Ey aləmin canı yağış,  
Yağ islat dünyani, yağış  
Hava hərdən gözəlləşər,  
Açar çıçək, çəmən, meşə,  
Yağmur yağışın günəş doğar,  
Ey aləmin canı yağış,  
Yağ, islat dünyani yağış.

Yağdı yağışlar,  
Ötüşdü quşdar.  
Su aşdı, daşdı,

Qaraldı daşdar.  
Dağda çobannar,  
Qoyun sağannar.  
Qaşdı yağışdan,  
Durdu yatannar.

### YAZ AÇILDI

Yaz açıldı, ay oğlan,  
Binoşə bir yan açər.  
Dağda maralçıçəyi,  
Dalna qələnfir açər.  
Ağ gülənən qızıl gül,  
Qalanı birüydən açər.

### BƏƏNÖVŞƏƏ

Qış çıxar açar yazı bənövşə,  
Eyliyər bizə nazi bənövşə,  
Hər gülün sərəfrazı bənövşə,  
Aman, ay gülüm, bəsdərəm səni,  
Dəstə bağlıyif, iyələrəm səni.

Novruzun gözəl zinətidir bu,  
Allahın bizə şəfqətidir bu,  
Adəm oğlunun adətidir bu,  
Aman, ay gülüm, bəsdərəm səni,  
Dəstə bağlıyif iyələrəm səni.

Yer ilə yeksan eliyir özün,  
Görsədir bizə göy ala gözün.  
Anliyən olmaz söhbətin, sözün,  
Aman, ay gülüm, bəsdərəm səni,  
Dəstə bağlıyif iyələrəm səni.

### III. INAM VƏƏ ETİQADLA BAĞLI NƏƏĞMƏƏLƏƏR

#### SAÇ AĞA: (Qızlar Saç hörərkən oxuyurlar – Parça)

Saç ağa davan çağırır,  
Zalxanı qaban çağırır.

Ayda qarış-qarış,  
İldə qulaş-qulaş.  
Saç ağa, uzan ağa,  
Səni davan çağırır.

**BULUT GET, GÜN GƏL!**

Bulut get, gün gəl,  
Bulut get, gün gəl.  
Keçal qızı öydə qoy,  
Nazdı qızı gətir gəl.

Gün getdi su işmağa,  
Qırmızı don bişmağa.  
Bulut get, gün gəl,  
Bulut get, gün gəl.

#### IV. BƏHSLƏR

##### ARANLA DAĞIN BƏHSİ

###### *Dağ diyər:*

Bulaq üstə qız-gəlinlər hənəklər,  
Əmanətdir incə belə sənəklər.  
Aran, səndə otlar ariq-axsaq inəklər.  
Qəssaba satılan mallar məndədi.

###### *Aran diyər:*

Pambığı açanda bənzər ulduza,  
Çəltiyim Tehrana, düyüm Təbrizə  
Ovlan-ovlan otlaqlar məndədi.  
Arx axandan axan sular xam bağlar  
Qovğa düşsə el yiğışar qan ağlar  
Arı gələr çicəyimdən şan bağlar  
Pətəkdə kəsilən ballar məndədir.  
Üç gün suda qalar toxumum,  
Məndə əkilər qovun, qarpız axunu,  
Məscidlərdə quran, kitab oxunu  
İncil, Zəbur, Tövrat, Quran məndədir.

##### XÖRƏKLƏRİN BƏHSİ

Cümlə xörəklər yiğildi bir yerə,  
Eylədilər bir-birinə məsxərə.  
Bu dəmdə atıldı ortaya bozbaş  
Dedi: xörəklər içrə mənəm baş  
Soğanım var, noxudum var, ətim var,  
Aləm bilir mənim nə ləzzətim var.  
Bunu eşidəcək səbzə-qovurma,  
Dedi: gəl, sən məni bunca qovurma  
Allah kəssin sənin o ləzzətini  
Allah kəssin soğanını, ətini.  
Kifə bozbaş bomba kimi partladı  
Göyə çıxdı xörəklərin fəryadı  
Kəllə-paça kəllə atdı şorbaya,  
Al, payını dedi, sırtıx,bihəya.  
Əriştə qayğanağa əl atdı,

Onu palaz kimi yerə uzatdı.  
Göyə çıxdı xörəklərin fəryadı  
Təmtəraqla çörək çıxdı ortaya  
Dedi: kimdi insanlara can verən?  
Cəmi xörəklər dedi: sənsən çörək  
Səni daim süfrəmizdə bol görək.

1. Dağlarda qar səsi var,  
Yağıptı zirvəsi var.  
Burda bir cavan ölüpdü-  
Ellerinən yası var.
2. Qoy buna qardaş ağlasın,  
Qoom-qardaş ağlasın;  
Burda bir cavan ölüpdü:  
Tamam dağ-daş ağlasın.
3. Yeri, yeri, şanə yeri!  
Ziflərin sana yeri;  
Yüz min aləm yiğilsa,  
Verməz bir ana yeri.
4. Anası yanar-ağlar,  
Hərifi qanar-ağlar.  
Ana diyipdi: “Göyərçin  
Tabuta qonar - ağlar“.“
5. Əzizim çay keçəndə,  
Sən də gəl çay keçəndə;  
Mən də səni qarğaram,  
Günüm əffay keçəndə.
6. Mən səni el bilirdim,  
Başında tel bilirdim,  
Uca dağlar başında,  
Qurumaz göl bilirdim.
7. Xoş gəldin, qonağımız!  
Sizə qurban canımız;  
Bizdən əhval soruşsan,  
Budu əhvalımız.
8. Əzizim, gəldim sizə:  
Qərib dimiyin bize;  
Qəribin bir canı var-

O da qurbanı sizə.

9. Bostanda tağım ağlar,  
Basma, yarpağım ağlar;  
Nə qədər sağam ağlaram,  
Ölləm torpağım ağlar.
10. Gəl, gedax bu bulağ;a;  
Su yeriyər xoş bulağ;a.  
Bir sən di, bir mən,  
Tökək qan yaş bulağ;a.
11. Bişirim, aşım, səni  
Töküm, qan yaşım, səni!  
Götürüm, hara gedim,  
Bələli başım, səni?
12. Əzizim, qaralıptı,  
Yağıptı-qaralıptı;  
Bacadan bir daş düştü:  
Ocağım qaralıptı.
13. Mən səni hardan alım?  
Giləni nardan alım;  
Qocalar gətirməz,  
bəzirgənlər satmaz -  
Mən səni hardan alım?
14. Köynəyin abı dögül,  
Giymisən - abı dögül;  
Sənin o cavan canın  
Qara yerin bəbə dögül.

### AĞLARAM

Dərdim çoxdur, təbib yoxdur söyləyim,  
Qəhərlənib öz-özümlə ağlaram.  
Matəmdaram, sağ əlimnən iyələyim,  
Torpaq başa, kül gözümə ağlaram.

Ağlaram bilən olmaz,  
Göz yaşım silən olmaz.  
Molla Cuma, dad çəkmə  
Haraya gələn olmaz.

Neylərəm ol bağı özü bağbansız,  
Süsənsiz, sünbülsüz, gülsüz, reyhansız,  
Butasız, həmdəmsiz, İsmi Pünhansız  
Ötən gecə-gündüzümə ağlaram.

Ağlayan yaş ağlıyar,  
Gözünən qaş ağlıyar.

Cumanın dərdin duysa  
Cigəri daş ağlıyar.

Molla Cuma gəzər gəzən elləri,  
Bağlayıbdır yolun səhər yelləri,  
Heykəldə yadigar duran telləri  
Hərdən sürtüb mən yüzümə ağlaram.

Ağlaram, tellər ağlar,  
Yaş tökər sellər ağlar.  
Cumanın dərdin bilsə  
Ölkələr, ellər ağlar.

### AY VƏTƏN

Əzəl çıxar qolum gəldi dünyaya  
Onnan bəri laldı dillər, ay vətən  
Bağban idim meyvəsinən dərmədim,  
Soldu bağdan qızıl gülər, ay vətən.  
Qolu sınmış həkim vermədi dərman,  
Sözünə uyдум mən də oldum naguman  
Soldu gül yanaxlar, yarbayar zaman  
Dar günümdü mənim halım, ay aman.

Əmi qızlar məhləyə ki, girdilər,  
Nəzir öldü, meyitini gördülər,  
Biri başa, biri dizə vurdular  
Dünya tutdu vay şüvəni, ay vətən.

Qaynanam səs verdi ağlatdı daşı,  
Axitdı gözünün qaniylə yaşı  
Titredi mənim də ürəyimin başı,  
Tökündü gözümə küllər, ay vətən.

Əlyavatdı Hüseyinəm, dərd məni əzir  
Dadıma yetirsin İlyas Xızır  
Camaat yetişdi, gəlmədi Nəzir  
Bəs niyə yolları bağladın, vətən.

### AĞLASIN

Ay həzarat, mən tək insan oləndə,  
Səs düşsün ölkəyə, ellər ağlasın  
Nəfəs gedib, bədən viran qalanda  
Yığılsın dost-aşna, həm yer ağlasın.

Anam yox, bacım yox, etsin ah vayı  
Yasım tutsun Almalıda Tükəzban  
Şotavarda Leyli, Marsanda Reyhan  
Tasmalıda ol Gülüzar ağlasın.

Cumaya yas tutsun Göynükdə Fatmət,  
Talada Asiyət, Qimixda Əsmət  
Qəmərdə Gülsənəm, Bazarda Əmnət,  
Çobançöldə bircə Nigar ağlasın.

## VI. XALQ İDMAN OYUNLARI İLƏƏ BAĞLI NƏĞMƏƏLƏR

### İDMAN MƏRASİMİ ŞƏRQİLƏRİ

Ay ellərim səndə nə var,  
Basma, basma tağları,  
Saraldı yarpaqları,  
Soldu gül yanaqları.

*Nəqarət*

Bala, bala,  
Basma, basma tağları,  
Saraldı yarpaqları.

### OYUN NƏĞMƏLƏRİ

### ƏVVƏLİDİ DƏHNƏLİ

Əvvəlidi dəhnəli,  
İkincidə heş dəyməz  
Üşdə zirəng keçəllər,  
Dördə qılınc əyəllər,  
Beşdə Xanbabanın atını minəllər,  
Atın qıçı sıñitdi,  
Aparıclar həkimə,  
Həkim didi nə vecimə.

### BƏNÖVŞƏ

Bənövşə,  
Bəndürüm düşə,  
Bizdən sizə kim düşə?  
Adı gözəl, özü gözəl Firuzə.

## VII. BAYRAMLARLA ƏLAQƏƏDAR NƏĞMƏLƏR

### BU GÜN BAYRAMDI

Bu gün bayramdı,  
Qatix ayrındı,  
Qoyun qurbanı,  
Keçi çobandı.

## GÜLÜŞ NƏĞMƏSİ

Xoş zarafat, şirin söz  
Elimizdə qaydadır.  
Atalar yaxşı deyib  
Gülüş cana faydadır.

### *Nəqarət*

Dövranımız xoş keçir,  
Bayramımız təzədi.  
Şəkidə gülüş günü  
Ömrümüzü bəzədi.

Əgər insan şadlığın  
Qədrini bilməsəydi  
Bu dünya yaşamazdı  
Sevinib gülməsəydi.

## VIII. DEYİŞMƏLƏR

### İKİ SEVGİLİNİN DEYİŞMƏSİ

Bir oğlan bir qızı sevir, lakin nə qədər çalışırsa da qızın razılığını ala bilmir.

*O, qızı deyir:* Süsən sənin, sünbüл sənin, gül sənin,  
Sən bir gülsən söhbətimi bil mənim,  
Qiyamətdə yaxa sənin, əl mənim,  
Əgər ilqarından dönsən ay gözəl.

Qız isə başqa oğlanı sevir.

*Odur ki, deyir:* Süsən mənim, sünbüл mənim, gül mənim  
Mən bir güləm söhbətimi bil mənim

*Oğlan:* Arpa əkərəm dərz olar,  
Sözüm xana ərz olar,  
Mən sevəni özgə alarsa  
Ölüm sənə fərz olar.

*Qız:* Nə arpa əkərsən dərz olmaz,  
Nə sözün xana ərz olmaz  
Nə sən sevəni özgə aparmaz,  
Nə ölüm sənə fərz olmaz.

### QAYNANA (GƏLINİN DİLINDƏN)

Ay gaynana, qaynana  
Damda dirək qaynana!  
Şama külək qaynana!

Oğlu öyə gələndə,  
Mənnən zirək qaynana!

Ay qaynana, qaynana,  
Göza piçax qaynana,  
Oğloo əlinnən aldım,  
Çatda, boğul qaynana.

Dağlar başı işiqdir,  
Süfrə dolu qaşıqdir,  
Qaynanam məni sevməz,  
Oğlu mənə aşiqdir.

### ***GƏLİN VƏ QIZ***

Gəlin gəlir, xan gəlir,  
Evləri yıxan gəlir,  
Əlində ülgüt, tiyə,  
Başları qırxan gəlir.

Gəlin salatin gəlir,  
Geyib xalatin gəlir.  
Çıxb oğlan seyrinə,  
Alıb muradın gəlir.

Evimə ozan gəlibdir,  
Yazanı pozan gəlibdir.  
Gündüz olan işləri,  
Kimə yozan gəlibdir.

Qız idim, sultan idim,  
Nişanlandım xan oldum,  
Ərə getdim qul oldum,  
Qara eşşəyə çul oldum.

### ***ƏR VƏ ARVAD***

Bir oğlan olur, bir də arvadı. Bunlar yaxşı yeşəmana görə rahat mehriban, xan həmən oğlunu tutur aparır. Oğlanın arvadı diyir ki, a kişi, sən gidirsən, havax galarsan. Diyi, yaz açılındə. Bir qədər keçir, bunnan bir xəvər bilmir ki, görax nice oldu.

***Sonra oğlana kağız yazır arvadı:***  
Savax-savax bəzəndirif yola saldığım  
Dalınca baxa-baxa qaldığım  
Sən nə bildin ki, mən gül tale olduğum  
Əzəl ilğal verif sora dönən yar.  
Nə zinyətdər vurmusan ta bəstə uzua  
Həsrətəm sənin ala gözua  
Xoş danışığıya, məzəli sözua  
Ölənə kimi baxar gözüm-gözua  
Gözümün yaşını qannara qatan yar.

*Oğlan yazası olar hindı:*

Ömrüm keşdi talana  
Qarğamışəm məni bu dərdə salana  
Xəvər eylə gözü yolda qalan intizara, xəvər.  
Bir namə yazaram qürvət ellərə  
Gəzər eldən-ellərə  
Bir namərd əlinnən düşmüşəm yaman günnərə  
Gözü yolda qalan Gülüzara xəvər.

*Bu vaxtında gənə gələr xan arvadı çaatdırar.*

*Arvad uşağı yatdırır diyir:*

Aman uşax, canım uşax,  
Yatan yerin nicə yimişax.  
Aman bala, canım bala,  
Sənnən qeyrəz biri da ola  
Layla bala, bala layla  
Aman ana, canım ana  
Emdi süti, döndi qana  
Layla bala, bala layla.  
Aman ata, canım ata  
Mindirdilər cansız ata  
Qisas qaldı qiyamata  
Layla bala, bala layla.  
Aman bacı, canım bacı  
Savax məni xan öldürür  
Layla bala, bala layla.

\* \* \*

Əşdə xoruz ban verəndə  
Kirpixləri san verəndə  
Gəl gör mənim xəsdəmi  
Bir də galarsan can verəndə

## IX. ATALAR SÖZÜ VƏ MƏSƏLLƏR

Ağızlara söz oldux, əyaxlara toz.

Abbasıyə gücü çatmıyən şaa<sup>3</sup> (şahı) çıxardar.

Ad adamı bəzəməz, adam adı bəziyər.

Adamin adamı ola, o da adam ola.

Adımı saa qoyum, səən yana-yana qoyum.

Ağaya ağ olan süyə qərq olar.

Ağa gətirir navalı, xanım salır çuvala.

Ağa ilə nökərin arasına girmax olmaz.

Ağac bəndə arxadır, yaxşı oğul kəndə.

Ağılsız baş şamsız fənər kimidi..

Ağıllı qadın kişinin saç biləyidi.

Ağıl olan yerdə şərəf də olar.

Ağıllı toy eliyincə, dəlinin oğlu bazara gedər.

Ağrılarda göz ağrısı, hər kəsənin öz ağrısı.

Ağlı qısa olanın dili uzun olar.

Ağzıəyrini boynunun kökünnən (dalınnan) tanımax olur.

Axsax heyvanı kəsən dəli,  
Dəli heyvanı saxliyən axmaxdı.  
Ay daş atan bəxtəvər,  
Daşın da bir vaxtı var.

Ay daş atan bəxtəvər,  
Daş atmağın vaxtı var.

Ayrı qardaş, yad qonşu.

Ayiyə dayı diyir, işin xətrinə.

Ay umac, mən səən (səni) işdiğim, sən də məəm(mənim) buğuma bulaşdığını.

Az ağrı, hasand ölüm,

Az aşım, ağrımaz başım.

Ayaz oldu, bulud oldu,  
Keçən gynnər unud oldu.

Al da giysə yaraşır, şal da giysə yaraşır.

Alqışla yaranmiyən qarğışla ölməz.

Allah verəndə daş üstə də verir.

Aləm bilsin, xalam bilməsin.

Allah doğruya yardımır.

Allah sağ əli sol ələ möhtac eləməsin.

Allah verməz quluna,  
Qalar vuruna-vuruna.

Anasına bax qızını al,  
Ərşininə bax bezini.  
Arvadın ətəyində namaz qılmax olmaz.

Arvaddan yetim qalmax anadan yetim qalmaxdan betərdi.

Arvadın ölsə taparsan, ağlın itsə batarsan.

Arvadı işliyən kişi,  
Gərək görə öy işi.

Ariğın qoruxda nə işi var ki, vuruf qıçını sindiralar.

Ata-ananın haqqı-allahın haqqı.

At nədi, mat nədi.

Ata-anaya kəm baxanın kəndiri kəsilər.

Atalıx<sup>4</sup> (süd pulu) nə qədər çox olarsa, qız bir o qədər urvatdı olar.

Atdı qonax sıghtdı, itdi qonax yox.

Atım at olunca, yiyəsi mat olar.

Atın quyruğuna baxıf qiymət verəllər.

Acıyən gedər, giciyən gələr.

Aclığo elə yerdə görsət ki, qarnın doysun.

Aş Xidilin, əppək Xidilin,  
Haki yiyin qudurun.

Ac elə bilir doymaz, tox elə bilir acmaz.

Bağanın balası,  
Tıspağanın xalası,  
Hər kəsə öz balası.

-Bayram nə vaxtdı?  
-Tələ yiyəsi gələndə.

Balıqqusmağınan dəniz murdallanmaz.

Başımı unnu görüp adımı dərmançı qoyma.

Baş dilə diyir: nə qədər ki, sən məəm qonşumsan, maa rahatdix yoxdu.

Başını kəsif, saqqalını tariyir.

Bezinə yiycin, düzünə gəzin.

Bəyaxdan varyidi hüsnü camalı, hindı də olutdu Dəli Bayramalı.

Bəylə bostan əkənin tağı çiynində bitər.

Bərə baqqalsız olmaz, dərə çaqqalsız.

Bəndə yaradan dərmanın boğazı boş qalmiyitdi,  
Allah yaradan bəndəsinin də boğazı boş qalmaz.

Bilirəm ki, bilmirəm,  
Bilirəm ki, ölücəm  
Bilmirəm, nə vaxt, harda.

Bir qəpəyi xaşdamaxdan ötəri yüz qəpəyhlik hağıl lazımdı.

Bir öyəcin başınınan iki toğlunun başı böyük olar.

Bir rəhmət qalır, bir nəhlət!

Bir kənddə iki darğa olmaz.  
Bir yaxşı qız iki fərsiz oğula dəyər.

Bir adama yüz söz söyləmə, yüz adama bir söz söylə.

Bir adam ki, saralıf salsa, nə fayda tabutu qızıldan olsa.

Bir ağacın kölgəsində min qoyun yatır.

Böyüyüñ sözü kiçik üçün bir çıraxdır.

Böyük gözün nuru olmaz.

Böyük danışanda kiçik susar.

Böhtana düşən odsuz yanar.

Bu nədir?, polad?- Tut ucunnan at,  
Bu nədir?, dəmir?- Tut ucunnan gəmir.  
Bu nədir?, mis?- Bu qızıldan pis.  
Bu nədir? Qızıl?-sızılladır, sızıl-sızıl.

Buğda əppəyinin buynuzu olar.

Burdan vurram qılınçı, Dəhnədən çıxar ucu.

Bu ilki cüyə bildirkı cüyiye “cip-cip“ öyrədir.

Bütöyə dəymə,  
Paranı kəsmə,

Doğra doyunca yi!

Cincardan(cicikandan) soruşurlar ki, niyə öylənmirsən? Cavab verir:- öylənmağa ehtiyacım yoxdur. Hərədən bir öpüş maa bəs eliyir.

Çəynədilər, çürütdülər.

Çaqqal var gödən çıxardır, qurdun adı bəddamdı.

Çay daşırsa keçmə, dayan, su yatanı gözdə.

Çaya çatmamış, cirmələnmə.

Çəynə, tüpür, yoldaşdan dala qalma..

Çərçinin xırda-xırda andı yiğilif eşşəyə qənim olar.

Çinardan tir olmaz,  
Söyüddən pir.  
Əzgildən badam,  
Nadannan adam.

Çivin murdal döyük, könul bulandırır.

Çox təriflənən pendirdən qıl çıxar.

Çoban itini, igid atını, axmax kişi arvadını tərifləyər.

Çox şirin olma ki, səni yaliyəllər, çox da acı olma ki, səni tulliyəllər.  
Çox bilən quş dimdiyinnən tora düşər..

Çox bilən quş dimdiyinnən yaralanar.

Çəpərin gözü var, divarın qulağı.

Dağlar da beş gün qısır qalır.

Dağılan çanax dolmaz.

Dala qalana mal qalar.

Dan atır, gün batır.

Dama-dama göl olar, daşa-daşa nə olar?

Dəvə balasını damda bəsləməzdər, böyüyüf damı yixar.

Dəvəyə didilər :-Hardan gəlirsən?  
Didi:-Çin-maçınınən.  
Didilər:- Oxşırıqçı-paçannan.

Dədən soğan, ciyin sarımsax, sən hardan oldun gülməşəkər?

Dərman bildığını eliyir, çäççax başını ağrıdır.

Dərmandan payı yox, şahatda<sup>s</sup> başı yarıılır.

Dərman daşdandı, qismətini insan yetirir.

Dəlləyhliyi təzə öyrənitdi, kekili yannan qoyur.

Dəli-dəliyə qoşular- göydən dəyənək yağar.

Dərin su bulanmaz.

Dəhrəm getdi,  
Cəhrəm getdi.  
Oğlumnan nələr gördüm  
Oğlannardan zəhləm getdi.

Dərdsiz adam su işmaxla kökələr.

Dostunnan ayrılan yeddi il ağlar, vətənnən ayrılan ömrü boyu.

Dost gələr düşmannıx eliyər.

Doşana ayaqqudu diyəllər.

Dodağın sallanması küsmağın əlamətidir.  
Donquzun meyli sazeydi<sup>s</sup>, it də qoodi (qovdu) saldı saza.

Doğa dokqaza.

Doyan o rəhmətdik kimi olar.

Dolan qoyunum dolan,  
Nə vecimədir, ölən, qalan.

Döymə qapımı barmağınan, döyəllər qapoo toxmağınan.

Duvax altınnan çıxan dil bulud altınnan çıxan gün kimi adamı yandırır.

Dünyada qalan qırmızı tuman giysin.

Dünya nərdiyandı, biri qalxar, biri düşər.

Düşmançılığın da ədalətli qisasçılığı olmalıdır.

Dil diyir, diş kəsir.

Ey ruzusu qalmış, getmə, yiyiciyhsən,  
Ey acalı çatmış, qaşma, öliciyhsən.

El-oba iştirakı, qohum- əqraba məsləhəti, ata-ana xeyir duası olmadan qurulan ailə tez dağılardır.

Elə bil səkkiz eşşəyi sağına gələn erməni hampasıdı.

Eşşəyə didilər: mə'rifəto görsət, yixıldı, ağınadı.

Eşşəyi qoomağnan ata çatmazdar.

Eşşəyə qantarğa keçirmağnan at olmaz.

Eşşək oğlu olmağına eşşək oğlusən, anqırmağın bir az bizi azdırır (çaşdırır).

Eşşək satan at ala bilmiyitdi.

Eşşəyə didilər, səni qonax çağırıllar, didi: - nə odunadı, nə süyə.

Eşşəyin buynuzu çıxmır, diyir ki, hələ qoduğam.

Əzizinəm atla get,

Piyada yox atla get.

Arıxlamax istəsən, xeyrə-şərə, hər yerə,

Danışqan arvadla get.

Əzəl şam, axır şam.

Ən böyük sərvət hağıldı.

Əppəyə qaqa diyir, şaa'yə şıllağ atır.

Ərsiz arvad, yüyənsiz at.

Əsil gözəli yuxudan duranda qiymətləndirmək olar.

Ət nə qədər arıx olsa, gönü üstə doğranar.

Əvvəl udan qoz udar, daldan udan toz udar.

Əbləh olan bu dünyada qəm çəkər,  
Kim bilir ki, kim qazanar kim yiyər.

Fərli cüyə yumurtasında cippilliyər.

Getdiyin yola fikir ver, bəkə qayıtdın.

Gec gələr, güc gələr.

Geydən (tezdən) durmağnan döyüll, allah vermağnandı.

Gədəqızdan gəlin olmaz, küldən təpə.

Gəzəyən qızdan gəlin olmaz.

Gəti köpəkoğlu, götür köpəkoğlu.

Gözdən irax, könüldən də irax.

Küldən təpə, təpədən cül.

Gül kimi getdi, kül kimi gəldi.

Gündüz gəzir obanı, gecə qızır davani.

Günümə bax, günümə,  
Haxdan gələn zülümə bax, zülümə.

Gey kəsər, kahı kəsər,  
Bir məzlumun ahı kəsər.

Gündə bir söz eşitməsən qulağın kar olar.

Haradadırsa, oradadır,  
Gəlirsə, bil, yoldadır,  
Ölübsə, bil, gördadir.

Harda aş, horda baş.

Haqlı giyiminnən bəllidi.

Haqq-təala diyitdi ki, mən yixanı aləm yiğilsa tikə bilməz, mən tikəni aləm yiğilsa yixa bilməz.

Hamiya atdan, ulaxdan,  
Bizə uzun qulaxdan.  
Hamiya aftafa-ləyən,  
Maa sarımsax döyən.

Hamı saa gülür, a mırıx, sən kimə gülürsən, a cırıx.

Hansı günü varımdı, Şahqulu məəm (mənim) yarımdı.

Həyatda bir misal var,yoxla,  
Başını sevirsən, dilini saxla.

Həkimi həkim eliyən xəstə olar.

Hər yerdə yurd salmazdar, düşər-düşməzi olar.

Hər quş ağaçda incil iyiyə bilməz.

Hər quşa öz yuvası neyidir.

Hər öyün öz qıvləsi var.

Hırnан gələn, zırnan gedər.

Hoha var dağa çıxardar, hoha var dağdan düşürdər.

Xalamnan bir öpüş istiyəcəm, versə də xalamdı, verməsə də.

Xalamnan bir dilək istiyəcəm, versə də xalamdı, verməsə də.

Xalam gəzəyən olsa bizə də gələr.

Xarava dərmanın qoşa çəçəağrı olar.

Xasiyyətini bilmədiyin atın tərkinə keşmə.

İldə, ayda bir namaz, onu da şeytan qoymaz.

İyirmisində öylənmiyənin,  
Otuzunda ağılanmiyənin,  
Qırxında varlanmiyənin ki, altdan getdi.

İlan vuran ala çatıdan qorxar.

İlan qavığını dəyişər, xasiyyətini dəyişməz.

İsraf haramdı.

İsinmədox istisinə, kor oldux tüstüsünə.

İsmarişinən (sifarişlə) Hacc qabul olunmaz.

İnsanın əsl dərmani insandır.

İtdən olan qucu-qucu olar.

İt hürər özünə qurd gətirər.

İti öldürənə sürüdəllər.

İt özünü murdal bilməz.

İti yiyesinə görə tanıyəllər.

İt də yuxa yiye, dürməliyə bilsə.

İt ətə, uşax məhəbbətə.

İt motaldan əl çəkitdi, motal itdən əl çəkmir.

İt nədir ki, yunu nə ola?

İt yalağı özünə qoruyur.

İt, qulağını kəsənnən qorxar.  
İti yiyesi hürdürər.

İt aşı, bağa başını tanımır.

İt ola, ət ola, dəyana.

İtin itdi - işin bitdi.

İtdən çox çarix aparan yoxdu, gənə əyaxyalındı.

İş əndazədən çıxanda yazış biçarə nağarsın.

İş adamın aşkarıdı.

İş adamın cöhəridi.

Keçmə namərd körpüsünnən, qoy aparsın sellər səni.

Kiçiklərnən şitdik eliyif zarafatdaşmax bööyhlüyü hörmətdən salmax, rüsvayçılıx tozu qaldırmadxır.

Kirpi də balasını sığalliyəndə elə bilir məxmər sığalliyir.

Kişinin şeytanı arvad olar.

Kişinin yaxşısının dal ətəyini kəs qavağ ətəyinə cala ki, pisinə də xəvərdarrix olsun.

Kişişən salamın hanı, arvadsan tumanın hanı

Keçal bic olar.

Kələklə gələn, küləklə gedər.

Kotan nə bilir qayış nə çəkir.

Koxanı gör, kəndi tala.  
Kosa getdi saqqal gətirmağa bığını da qoydu üstəlik.

Könülsüz işdən gözsüz oğul yaxşıdır.

Körpünü sən qurdun, mən də keçdim.

Köör atı, vur tati.  
Qadının gücü göz yaşındadı.

Qalmasın gədəni, hər şeydən doymaz gödəni.

Qarın olmasiydi heş bir quş tora düşməzdi, bəlkə heş ovçu da tor qurmazdı.

Qatıx dağılar- yeri qalar.  
Ayran dağılsa nəyi qalar?

Qaz lələyi qanun yazar.

Qaz uşdu, qarğası qondu.

Qazan didi: divim qızıldı.  
Çömçə didi: içinnən gəlirəm.

Qananın quliyəm, qanmiyənin heş ağası da döyləm .

Qanana çivin sazdı, qanmiyənə zurna balaban da azdı.

Qanana canım qurban.

Qanmazı qandırana kimi, qandırانın canı çıxar.

Qarpız yiyən qıraxda qalar, qavix yiyəni döyəllər.

Qaçan da “Allah“ diyitdi, qoan (qovan) da.

Qədərdən qaşmax olmaz, hara getsən tutar səni.  
Qəpəyh qəpəyə söykənir.

Qələm yazanı qılinc poza bilmiyitdi.

Qərib itin quyruğu döşündə olar.

Qız verif sümüyümüzü bir-birinə caliyax.

Qız ölürlər günün şöhrətidir.

Qız qaldıqca qızıl olar.

Qız ağaçlı, qoz ağaçlı-hər gələn bir salvı atar.

Qızsız ana, duzsuz xörək.

Qız şələsi, duz şələsi.

Qız yükü, duz yükü.

Qızı özbaşına qoysan nə naxırçıyə gedər, nə zurnaçıyə.

Qoz sirkəliyif, findix yiğmazdar.

Qoy quzunun ölümü sütdən olsun!

Qocanın biliyi, cavanın biləyi.

Qul qədərini görməlidir.

Qonağın payını üzməzdər.

Qorxursan pişikdən, niyə çıxırsan deşikdən.

Qulun (at balası) at olunca, yiyeşi mat olar.

Qurd nə bilir qətir bahadı.

Qurddan qorxan qoyun saxlamaz.

Qürbətin odu da vətənin tüstüsü kimi parlax döyüll.

Qocalar xatırələrlə, cavannar umudla yaşıyər.

Ləyaqətsizə öyünd- nəsihət versən, səni axmax sayar.

Lələnin bir qayğısı, öylədi olanın min qayğısı olar.

Mal dırnaxdan kökələr, insan qulaxdan.

Mal yiyeşinə oxşamasa haramdı.

Məəm yaram ağrıyır, səən haran ağrıyır.

Məən (məni) öldürənin kösöyü göyərməz.

Namərd- namərddən kəsər, Allah da hər ikisinnən.

Naxışın qalxdı, sən də qalx.

Nə ununda var, nə urvasında.

Nə dərin suyə girmərəm, nə də Xızır Nəvini çağırmaram.

Nə qoyun oluf otdan doydum, nə quzu oluf sütdən..

Nə bilim atam, mən də matam.

-Nuru öydədi?

-Arvadı da öydədi.

-Bu oldu Nur-ə'la nur!

Oddan kül, küldən od.

Odu əllə tutmazdar.

Ortaqlı darını donuz yiye.

Oğul dünyanın döylətidir.

Oğul günahsız olmaz, ana mərhəmətsiz.

Oğul nəvəsi diyər: - ay nənə, danamız gəlir!  
Qız nəvəsi diyər: - ay nənə, dananız gəlir!

**Oğurluğnan varlanmax olseydi,  
kəsiyan hamidan döylətdi olardı.**

Oğru yatdı, batdı.

Ortaqlı qazan gec qaynar.

Otu yanında, lotu yanında.

Öz sözoo özgədə sına.

Özgə danasını öz çatında bağlayan, çatın əlində qalar.

Özgə üçün elə, özün üçün öyrən.

Özgə yerin döyməcini' balınan yiyyəllər.

Özgənin itiyini bayatiynən axtarallar.

Özo başqasına nərdivan eləmə.

Özo təmiz saxla, ölümün gələr,  
Öyo təmiz saxla, qonağın gələr.

Özünə əriştə doğriyə bilmir, özgiyə umac ovur.

Özüm-özümə elədim, külü güzümə elədim.

Öyündə yox urvalıx, konunnan keçir koxalıx.

Öydə kişi bir dənə olar.

Öydə xoruz bir dənə olar.

Öydə xoruz, çöldə fərə.

Ölünün də sayası, dirinin də.

Ölüf əziz olutdu, yuyuluf təmiz olutdu.

Ölmə eşşəyim,yaz açılar, yonca bitər,  
Yonca bitənə eşşək itər\*.

Padşahdan xəvər aldılar:  
-Qırğoolun harası daddıdı?

Didi: - Döşü və budu.  
Nökər didi: - Boğazı ilə qənədi.  
Qulluqçu didi: - Dərisi ilə gerisi.

Paxıla tanrı verməz, versə də qarnı doymaz.

Palidin gözü, oğraşın sözü.

Papağın keçi dərisinnən, xəvərin yox gerisinnən.

Paxıllıx olmasa heyvan neynəyir damğanı.

Peyğəmbər də ikinci arvadın dalına əl çəkitdi.

Pendiri yaxşıdı, hayif ki, it dərisindədi.

Pinə eləmirəm, pinəçi bazardadı.

Pişiyə də öz balası şirindi.

Pişik nə qatıx yiyitdi, nə ağızı bulaşdı.

Pişiyə didilər: - atan yaxşıdır, ya anan?  
Didi:- nə o, nə o!

Pulu qazanmax hasandı, xaşdamax çətin.

Rəhmət düzənin, lə'nət pozanındır.

Savağın neyvətdiği axşamnan bilinər.

Saf can ne'mətdir.

Saxla gönü, gələr günü.

Sac qızana kasıvin xamırı qurtarar.

Səbr hər dərdə dərmandır.

Sən gəlmisən gəlin görmağa, gəlin gedidi təzəyh dərmağa.

Seysan, doxsan, bir gün yoxsan.

Sözsüz öy olmaz, əzabsız gor.

Sirkə çox tünt olsa, öz küpəsini çatdadər.

Siftə sənnən, bərəkət Allahdan.

Sözün düzünü uşaxdan soruş.

Su bədəni təmizdirir, göz yaşı ürəyi.

Su ilə hər şey yuyulur, namusdan başqa.

Su sənəyi suda sınar.

Süyuxlu aşa nə bismillah.

Südü süd olsun, atası it olsun.

Sözü ağızında bişir, sonra çıxart.

Sözü at, yiyeşi tapılar.

Şeyirdimin şeyirdi, ayran işdi gəyirdi.

Şilliynən üz qızardırox, elə bilillər ki, üzümüz qırmızıdı.

Tənbəl öküzün “hoha“ canınnandı.

Toy top - qarağacda gəlir.

Toydan sonra nağara, xoş gəldin Bayram ağa.

Toyux anasının süd görmiyitdi.

Toyuxla körpə uşağın doyması bilinməz.

Toxum torvada göyərməz.

Turpun sıxlığının seyrəyhiliyi yaxşıdır.

Tuladan it olmaz, itdən tula.

Tumanın darlığı bezin qıtdığındandı.

Tumanı təzə, köynəyi təzə,  
Yırtılsın görax nə diyir bizə.

Uzaxlar ocax oldu, ocaxlar bucax.

Ucuzdan bahalı şey yoxdu.

Ucuz ətin şorvası olmaz

Uzax yerin döyməcini qəndlə yiyəllər.

Umacı iç, qulağı dinc..

Ürəyimə çıxdı yara, bilmirəm gedim hara?

Varının xoruzu da yumurtdiyər.

Var öyü, kərəm öyü.  
Yox öyü, vərəm öyü.

Var yığanda ar olmaz.

Vuran oğul atasının keçinmiyitdi.

Yavaya girmiyən xırmana girməz.

Yayma yaylağa, qatıxlı aş qapiyə.

Yatan itə daş atmazdar.

Yatan ölməz, yetənölər.

Yaman iyənin olsun, yaman diyənin olmasın.

Yaman arvad ayı uçurar.

Yariyən başdan yariyər,  
Kirpiyhdən-qasdən yariyər.

Yarımısdım, yaz danası kimi.

Yaxşı igid arxanı, yaxşı at qavağı görər.

Yaxşı at özünə qamçı vurdurmaz.  
Yaxşı gündə yad yaxşı, yaman gündə vay qardaş.

Yetim oğlan, mitil yorğan.

Yeznən yaxşı çıxsa bir oğlun artdı,  
Yeznən pis çıxdısa qızın da dartdı.

Yersiz gəldi, yerli qaç.

Yetimin ağızı aşa, başı daşa.

Yetən ölməz, çatanölər.

“Yəqin“i əkitdilər yerində “heş nə“ bititdi.

Yimağınan doymayınl yalamağınan heş doymaz.

Yiyənin özü şışər, yatanın gözü.

Yisən dadındı,  
Versən adındı,  
Yığsan yadındı.

Yumburux vurmağa adət eləmiş adamlar zəiflərin təpikləri altında məhv olar.

Yuxunun yalanı olmur, yalancı olur.

Yüz fikir bir borcu ödəməz.

Yol yimağı yük olmur.

Ziyana dözmiyən adamnan dost olmaz.

Zorla açılan gülün ətri olmaz.

Zülmənən abad olan, adıynan bərbad olar.

## X. TAPMACALAR<sup>o</sup>

### I

Ağ uzatdım,  
Qırmızı toxudum  
Qara kəsdim.

(böyürtkən)

Ağac başında bəy xonçası.  
(xurnik)

Ağac başında tüklü qarı.  
(şafṭalı)

Ağac başında tüklü yumaq.  
(heyva)

Ağac başında bədəni taxtalı qarı.  
(şabalıd)

Ağac başında cindili qarı.  
(Əzgil)

Ay, papağım göydə qaldı.  
(qoz)

Ayda qarış, ildə qulaş-qulaş.  
(qız saçı)

Altda qazan, üstdə ocaq.  
(qəlyan)

Altı qoyun, üstü keçi,  
Baş şabalıd, quyruq qayçı  
(qaranqus)

Alçaq damdan qar yağar.

*(un)*

Aldım bir dənə,  
Açdım min dənə.

*(nar)*

Anadan olur əlsiz,  
Böyüüb olur əlli, əyaxlı.  
*(qurbağɑ)*

Atam atlı, mən yerdə,  
Əlində dəmir yeyə,  
Su qurşaxdan, palçix dizdən,  
Gəzdikcə toz qopar.

*(dəyirmən)*

Atilar düşər,  
Susuz bişər,  
Qırmızı düşər  
*(qorğɑ)*

Ata atlandı,  
Qayış qatdandı.  
Qumu ələndi,  
Suya bələndi

*(un)*

Atası el qocası,  
Anası yayma xatun,  
Bacısı el gözəli,  
Qardaşı toy dəlisi.

*(tənək ağacı,  
tənək yarpağı,  
üzüm, şərab)*

Atdım matana,  
Dəydi kotana,  
Dəryada balıq,  
Üzü ceyrana.

*(güzgü)*

Bazara getdin can al gətir,  
Can olmasa yarımcان al gətir,  
O da olmasa zəhrimər al gətir.  
*(can-ət, yarımcان-yumurta,  
zəhrimər-qatıx)*

Bapbalaca fanaram,  
Kibrtsız də yanaram.  
*(elektrik lampası)*

Bal sapi, balta sapi,

Beş budağı, bir yarpağı  
*(əl, qol, barmaqlar)*

Başı kələm bağlıyır,  
Qarnı vərəm bağlıyır.  
Axşam olanda balalarını yiğif,  
Uğuldamağa başdiyir.  
*(samovar və stəkan-nəlbəkilər)*

Bəttəli görkəmi xoş, içi boş, ağızı bəzəkli.  
*(qotazlı boş xurcun)*

Bir güzgüm var qapaqlı,  
Altı, üstü saçaklı.  
*(göz və kirpiklər)*

Bir öküzüm var, quyuğunnan tutmamış  
içəri girmir.  
*(qazmaq)*

Bir balaca midli, vurdı yıldızı güdüllü.  
*(güllə)*  
Bizim öydə bir kişi var,  
Ağzında qırx diş var.  
*(mecməyi)*

Bizim öydə bir kişi var,  
İki başı, səkkiz qulağı, bir ağızı var.  
*(nəhrə)*

Bizə bir qonaq gəldi,  
Qonağa quzu kəsdim.  
Nə qonağın diş yox,  
Nə quzunun sümüyü.  
*(uşaq və ana döşü)*

Bizdə bir arvad var, belində yeddi toqqası var.  
*(arxud)*

Bir-bir əkilər,  
Bir-bir yiğilər,  
Ton-ton verilər.  
*(tütün)*

Bir yuvada üç-dörd bala.  
*(findiq)*

Bir sinidə iki toyux,  
Biri isti, biri soyux.  
*(ay, gün)*

Bir il əkəllər,  
Yeddi il bicəllər.

(yonca)

Bir ailə başçısı tanıyıram. Dörd oğlu var, hər oğlunun üç qızı var. 30 rəfiqəsi var. Ailə başçısı kimdir? Oğullar, qızlar, dostlar kimdir?

(illər, fəsillər, aylar, günlər)

Bir qız tanıyıram, hara getsə otlar cüccərər, çiçəklər açar, o olan yerdə şaddır ürəklər.

(yaz)

Bir təndirim var, iki çörək tutur.

(qoz)

Bu gün adına, işin uvandına,  
Dilsiz xan gəlitdi, sümüksüz ət istəyir.

(südəmər uşaq, ana südü)

Boşqaba qoymaq olmaz, kəsirsən, kəsmağ olmaz, yiyirsən, doyursan.

(ana südü)

Canı taxta, qanı benzin,  
Ürək damar, əyax rezin.

(avtomobil)

Can can üstə,  
Can da dəmir üstə.

(adam, at, nal)

Cahillığında qaralar.

(Gəndəlaş)

Çatı su içər,  
Dana köpər.

(qarpız)

Çaxmaq çalar,  
Qaz yanar,  
Suyun içində nə yanar?

(samovar)

Çay aşağı işim var,  
Zəryalda gümüşüm var,  
Müşəbaqlı otaxda  
Gözü bağlı quşum var.

(barama)

Çəpərdən keçər şığıldamaz

(gün şüası)

Çox dişi var, dişləməz,  
heç kimsəni incitməz,

Əllərdən yerə düşməz.  
*(daraq)*

Əydahanın qırx diş,  
Meşədədir hər işi,  
Sığallamax vərdişi.  
*(daraq)*

Dayanıb iki qardaş,  
Biri quru, biri yaş.  
*(həyət pilləkanının yanları)*

Dağdan gəlir hənir-hənir,  
Ayağında halqa dəmir,  
Vur başına, otur gəmir.  
*(qoz)*

Dəvədən böyük,  
Sərçədən kiçik,  
Zəhərdən acı,  
Şəkərdən dadlı.

*(qoz ağaç, qoz, qoz qabığı və qoz ləpəsi)*

Dəyirmana dən olur,  
Aləm ona bənd olur

Yüz beş taxta, beş taxta,  
Bir mismara bənd olur.  
*(kitab)*

Dəyirmana dən gəlir,  
Baxın görün kim gəlir,  
Toxunmamış çuvalda,  
Üyünməmiş dən gəlir.  
*(qar)*

Dəyirmi kümbəz,  
Qapısı yox,  
Dəmirdən açar  
Qapısını açar.  
*(qarpız və bıçaq)*

Dilsiz xan gəlitdi, sümüksüz ət istəyir.  
*(ana döşü)*

Dörd gözlü bulax,  
onun südü dum ağ.  
*(inayin yeli, südü)*

Əyri qıraqı düzdü,

Sana gör necə yüzdü,  
Oğlu bazara geditdi,  
Ciyisi cavan qızdı.  
*(tənək, üzüm)*

Əzzinəm bir ata,  
Bir oğuldur, bir ata.  
Səksən dəvə, yüz qatır,  
Yüklənitdi bir ata.  
*(...?)*

Əldən-ələ gəzərəm,  
Öylər üstün bəzərəm.  
Keşməz mənnən qar, yağış,  
Tapın gorax nəyəm mən.  
*(qırəmit)*

Əlim ilə əkərəm,  
Dilim ilə biçərəm.  
*(yazı)*

Əsdi külək, yağdı qar,  
Balaca deşik, ağızı dar.  
*(ələk)*

Getdim padşah bağına,  
Gəldim əleyk-salama.  
Qırx qohum, qırx qardaş,  
Bir şama tağına bağlama.  
*(Qur'an)*

Göydə durur qızıl daş,  
Cümlə-cahan əyir baş.  
*(günəş)*

Güçü alır nazik teldən,  
Xəvər verir hər bir eldən.  
*(radio)*

Haqq yapılıb yapısını,  
Dəmir açar qapısını  
*(qarpız, bıçaq)*

Hadyabani, hudyabani,  
Altı ayağı, iki dabanı.  
*(tərəzi)*

Hallalar, ay hallalar,  
Çöldə dovşan balalar.  
*(sünbüл)*  
Hallanır, hullanır,

Qızıllanır, sallanır.

(*zogal*)

Hap-hapı, dəmir qapı,  
Şah ölkəsi, şam bağı.

(*hamam*)

Hər nəsi, hür nəsi,  
Əminəxatının düyməsi.  
Hər kəs onu tapmasa,  
On iki tūmən cəriməsi.

(*cincilim*)

Hədəndi, hüdəndi,  
O kişi sənin dədəndi  
Meşədə bir ağac yanır  
Get gör yarpağı nədəndi..

(*sünbüll*)

Həmahə-hə həmahə,  
Kürkünü verərəm səlamə  
Sən mənə qoça gəlməmiş,  
Qoyundan ver qələmə

(?)

Hər gedər Leylək,  
Hür gedər Leylək,  
Gündə bir qarış  
Yol gedər Leylək.

(*Nənni, yüyrük*)

Hilim-hilim düyməsi,  
Hilim kərəm düyməsi,  
Hər kəs onu tapmasa  
On iki tūmən cəriməsi.

(*hərümçək toru*)

Xanım evdə, saçı çöldə

(*qarğıdalı*)

İki gəlin beşik qabağında oturuf uşaxlarını qucaxlarında saxlamışdılar. Birinci gəlin ikinci gəlinin uşağıını onun qucağından alıb deyir:

- Balamin balası, ərimin qardaşı.

İkinci qadın da birinci qadının uşağıını qucağına alıb eyni sözləri təkrar edir.  
Gəlinlərin qohumluğu

(*oğlunuñ oğluna ərə gedib*)

İynəsi var, sapı yox.

(*kirpi*)

İki dağın arasına bir yaylıq sərdim,  
Gözləyirəm qurumur, həmişə yaşı olur.

*(dil)*

İki qonşu bir-birini görmür.  
*(gözlər)*

İki elti bir boyda.  
*(qapı tayları)*

İçini kabab etdim,  
Çölünü corab etdim.  
İldə bir dəfə kəsdim.  
*(qurbanlıq qoyun)*

Kəkliyin qan əyağı,  
Qan əli, qan əyağı.  
Aşıq bir şey göründü,  
Üç başı, on ayağı.  
*(sağıcı qadın, inək, buzov)*

Qazan qarası, dəmir parçası,  
Onu tanımayan şeytan balası.  
*(qaşıq)*

Qara qazmada ağ yarma  
*(diş)*

Qaradır, qarğa döyüл,  
İz biləر, tula döyüл,  
Qanadlıdır, quş döyüл.  
*(cücü)*

Qara toyuq, qarnı yanıp.  
*(qarışqa)*

Qapı dalında bir bağ şax.  
*(at və onun quyruğu)*

Qat-qat döşək,  
Tapmiyən olsun eşşək.  
*(kələm)*

Qat-qat qalası,  
Qan piyaləsi.  
*(nar)*

Qurşaxdan su, dizdən palçıx,  
yüyürdükcə toz qalxır.  
*(su dəyirmanı)*

Qışda sevirlər, yayda bezillər.

*(isti)*

Bap-balaca fanaram,  
Kibritsiz də yanaram  
*(elektrik lampası)*

Maral-maral öküzüm,  
Qarnı xaral öküzüm,  
Paya üstdən addamaz,  
Çəpər yarar öküzüm.

*(ilan)*

Mənim bir kılımım var,  
Yerə salıram yer tutmur,  
Göyə salıram göy tutmur.

*(günəş)*

Mən anamın qızıyam,  
Atam mənim oğlumdur  
Mən atamın nəyiyyəm?

*(Ana südü)*

Mən çulliyirəm o tulliyir.  
*(sac və çörək)*

Mən sənə verim zindan  
Sən mənə ver çəkic dəyməmiş qazan  
*(...?)*

Mən baxıram, o gedir.  
*(qulaq)*

Mən sevirəm bir-iki,  
Sağı, solu, bir-iki  
Bir əlamət görmüşəm,  
Dördü üçdü, biri iki.  
*(buğumlar)*

Min min minarə,  
Divi qarə  
Yüz min çiçək,  
Bir yarpaq.  
*(ay və ulduzlar)*

Nənəmin bir tumanı var,  
Qatdamax olmaz.  
İçi dolu zər xaradır,  
Heç baxmax olmaz.  
*(səma və ulduzlar)*

O yanı taxta, bu yanı taxta, içində ala baxta.  
*(beşik)*

O nədir ki, hər şeydən şirindir.  
*(yuxu)*

O nədir ki, həm hallanır, həm sallanır.  
*(cöftə)*

O nədir ki, balı baldır,  
Zəhəri ondan da baldır.  
*(vətən)*

O nədir ki, çərdəyi üstədir.  
*(çiyələk)*

O nədir ki, qırx köynəyi var, qırxi da düyməsiz.  
*(kələm)*

O nədir ki, işığı var, istisi yox?!  
*(ay)*

O nədir ki, görmək olmur, əl ilə tutmaq olmur?  
*(fikir)*

Səs eşidər,  
Yerə sinər,  
Yüzün boğar,  
Birin yiyrə.  
*(canavar)*

Səhər durdum, haçaya mindim.  
*(şalvar)*

Suya girər lillənər,  
Sudan çıxar, dillənər.  
*(zəncir)*

Səkkiz sədrəcə  
*(inək məməsi)*

Dörd xumarcan  
*(it məməsi)*

İki mərcan  
*(keçi məməsi)*

Silsilədir, dağ döyük,  
Sığallıdır, yağ döyük  
Tapın görax, a dosdar,  
Bu sırlı şey nə olar?  
*(pilləkan)*  
Süfrələrin bəzəyi,

Çobanların istəyi,  
Bişmir ocaqda, qazda,  
Yiyilir çox ləzzətli..

(pendir)

Suya girir, susur,  
Çölə çıxır, danışır.  
(qurbağa)

Tap-tap təpişdim,  
Tapmiyənə yapışdim  
(yamaq)

Tap-tapmaca,  
Dalı yapmaca  
Məməli xatın,  
Dişləri yox.

(xoruz)

Tıs-tıs tisıldar, tısbağı döyük,  
Qur-qur quruldar, qurbağı döyük  
Başında daqqa, belində ləngər,  
Sanki yeriyir, pəhlivan döyük.

(samovar)

Tərəziyə qoyulub satılmır, nə də bazarda tapılmır. Hər şeyə də lazımdır.  
(ad)

Tüfəngin xəznəsiyəm,  
Küpüsü xəznəsiyəm.  
Atam mənim oğlumdur,  
Anamın yeznəsiyəm.

(?)

Uzaxdan baxdım çalı-çəpər  
Yaxına getsəm məən çəkər.  
Əlimə aldım qapqaradır,  
Ağzıma qoydum qəndi-şəkər.  
(böyürtkən)

Uzun-uzun obalar,  
Ağ saqqallı babalar,  
Aşağıdan su içər,  
Uxarıdan boşalar.  
(xurma ağacı)

Uzun qızdar uzanar,  
Özünə köynək qazanar.  
(oxlov)

Uzun ox, kölgəsi yox.  
*(su)*

Üç elti bir boyda.  
*(sac ayaqları)*

Üç dənə gəldilər bir körpü başına:  
Biri baxdı, basdı keçdi.  
Biri baxdı, keçdi,  
Biri də nə baxdı, nə nə basdı, amma keçdi.  
*(qucağında uşaq olan  
hamilə qadın)*

Üç kosa arvadları ilə səyahətə çıxırlar. Onlar Kür çayı kimi bir çaydan keçməli olurlar. Çayın qırığında iki nəfərlik qayıq var. Onlar çaydan elə keçməlidirlər ki, ər olmayan arvad o biri kosaların yanında qalmasın. Kosalar bir-birlərindən qorxurlar ki, arvadlardan biri onların yanında qalarsa, kosalar daş-qasıını əlinnən alıb qaçallar. Çayı necə keçmək olar ki, arvadlardan biri əri olmadan kosaların yanında tek qalmasın?

Açması: Əvvəlcə iki arvad keçir. Arvadlardan biri düşür, o biri isə qayığı qaytarıb üçüncü arvadı aparır. Deməli, çayın sağına üç arvad keçdi, solda isə üç kişi qaldı. Qayıq sağ sahildə qaldı. Arvadlardan biri qayığı sol sahilə qaytararaq öz ərinin yanında düşür. Buradakı iki kosa həmin qayığı minərək sağ sahilə, arvadların yanına keçirlər. Bu dəfə bir kişi öz arvadı ilə qayığa minib sol sahilə gəlir. Solda bir arvad öz əri ilə qalmışdı. Qayıq ilə gələn kosa öz arvadını soldakı arvadın yanında düşürür, oradakı kişini götürüb gəlir sağa. Deməli, sağ sahildə üç kişi bir arvad, sol sahildə isə iki arvad qaldı. İndi sağ sahildəki arvad sola keçərək, oradakı iki arvadı bir-bir sağa keçirir.

Yerə vuraram baltanı,  
Ağzı gümüş xaltanı,  
Yerdən bir oğlan çıxdı,  
Dünyaların soltanı.  
*(buğda)*  
Yerdə bir ağ süfrə var,  
Pambıq kimi parıldar.  
*(qar)*

Yer üstündə qazan qaynar.  
*(qarışqa)*

Yerə düşür diyirlənir,  
Göydən gəlir hənir-hənir  
Üstü dəmir, içi xəmir.  
*(çeviz)*

Yumru top,  
Üstü çöp.  
Çöpün üstü meşə,  
İçini çapqallar eşə.  
*(qarın, baş, saç, bit)*

## II

Alçax kişi çəpər hörür.  
(*bız*)

Ağac başında sarı yumaq.  
(*heyva*)  
Atdan hündür, itdən alçax.  
(*yəhər*)

Alçax dağdan qar yağır.  
(*süzgəc*)

Adamda var, adı yox.  
(*biğarası yer- biğ forması*)

Bazarda tapılmaz, tərəzidə çekilməz,  
Baldan şirin, yemək olmaz.  
(*yuxu*)

Babam atdan düşdü, donu bəntdən düşdü.  
(*yaşıl qərzəkli qoz*)

Bizim öydə iki gəlin var – ikisi də bir boyda.  
(*qapı tayları*)

Bizim eşiyə bir ağaç yıxılıp- nə budu, nə budağı;  
Bir quş gəldi onu yidi – nə dili var, nə dodağı.  
(*qar və günəş*)

Burdan vursan qılınçı, Dəhnədə oynar ucu.  
(*Şimşək*)

Dördü yerdə, dördü göydə.  
(*buynuzlu heyvan: aşağıda  
dörd ayağı, yuxarıda iki qulağı və iki buynuzu*)

Dayım uzun- qurşağı gödəyəh.  
(*çay və körpü*)

Göydən düşdü, yapışdı.  
(*ad*)

Gəl! Gəl! Diyərəm gəlməz,  
Gəlmə! Gəlmə! Diyərəm gələr!.  
(*dodaxlar*)

İki qardaş qaçıır, ikisi də kor;

Qiyamətə kimi qoosalar, çata bilməzdər.  
*(daşqanın<sup>12</sup> iki təkəri)*

Qızıl tiyan, kızıl tas – birin götür, birin bas.  
*(günəş və ay)*

Mən gedərəm, o da gedər.  
*(kölgə)*

Mən gedirəm, o qalar.  
*(ayaq izi)*

O yanı çəpər, bu yanı çəpər, içində atlı çapar.  
*(nəhrə)*

Öz qəvrini özü qazar.  
*(barama qurdı)*

Uzun, uzun dərvişlər bizim eşiyə gəlmışlər,  
O qədər oynamışlar, xurt-xaşıl olmuşlar.  
*(yağış)*

Yonduğca - yoğunnayır, qazdıxca – uzanır.  
*(çuxur)*

Yol içində bir cəm qatıx.  
*(ay)*

III  
(B.G.)

Dəryadan çıxar balıx.  
*(uşaq)*

**Bir at minər canı yox.**  
*(beşik)*

Gündə iki qoyin yiyrər,  
Heç birinin qanı yox.  
*(məmələr)*

**Ay haray həntdən**  
Ses gəliy kəntdən  
Ağzı sümüyhdən  
Saqqalı etdən.  
*(xoruz)*

Damin ayağında qaz otdar  
Qışı qoyər yaz otdar  
Qırıx il h'örə gələr  
Elli il boğaz otdar.

(*ilan*)

Ha gəliy hinni kimi  
Quyruğu şinni kimi  
Ağ yeri dələmə kimi  
Qara yeri kömür kimi.  
(*sağsağan*)

Bir balaca misiri  
A'ləm unun yesiri.

(*qızıl*)

Bir balaca mil daşı  
Yandırır dağı-daşı.  
(*kibrıt*)

Ağ t'ox çim-çim elər.  
(*düyü*)

Yol içində y'oğun abay.  
(*təndir*)

Salammölek, ey qəssəfbaşı,  
Məni göndərifdi İsmayıllı üzbaşı  
Bir şaqqa et çeyh ver  
Nə yazı görsün, nə qışı.  
Dam üsdə bi cəm qatıx.  
(*Ay*)

Dağdan bi qav aş umaladım dənəsi də  
yerə düşmədi.

(*nar*)

Alicən qüyə düşdü  
Qulaxları ilişdi.  
(*xəncər*)

Biz biziydix  
Biz yüz qızıydix  
Bizi üzdülər  
**İpə-sapa düzdülər**  
(*tərəcə*)

Uzun hoqqar  
Sarı saqqal  
Unu bilmiyən

Dişi çaqqal.  
(*qarğıdalu*)

Ağac başındə cindili qarı.  
(*əzgil*)

Gödeyh kişi çəpər yorar.  
(*biz*)

Çəpərdən bi kişi baxiy  
Ağzınnan əyrən axiy.  
(*bulaq*)

Alacə mezər  
Balacə mezər  
Kol divi gezər  
Qaz ingillər  
İlingini tökər.  
(*dəyirman*)

Həsdədi, hüsdədi  
Elim kitav üsdədi  
Bu yemiş nicə yemişdi  
Çerdeyi də üsdədi.  
(*çiyələk*)

Halalar, hulalar  
Şərvəntdəki tulalar  
Bu quş nicə quşdu ki,  
Murtdamamış balalar.  
(*yarasa*)

Çey aşağı işim var  
Zəryalda gümüşüm var  
Müşəbağlı otaxda  
Gözü bağlı quşum var.  
(*barama*)

(B.Z.)  
Bir balaca boyu var  
Dam dolusu toyu var.  
(*lampa*)

Bir arvat yüz qız doğdı  
Nə başı var, nə ayağı.  
(*yumurta*)

(Qşl.)  
Bağlaram gedər, bağlamaram getməz.  
(*çarix*)  
İçi dolu, ağızı aşağı.

*(xırnık)*

Uzun-uzun hoqqar  
Sarı-sarı saqqal.

*(qarğıdalu)*

İçi qızımızı, qırağı boz.  
*(şaftalu)*

Dağdan gəlir dağ kimi  
Qolları putax kimi  
Əyilir su işmağa  
Anqırır ulax kimi.

*(mancılıq)*

Zər zərə yapışdı  
Zər duara yapışdı  
Zərçi gəlməsə  
Zər duardan qobbaz.

*(qıfil)*

**(B.)**

Bavam mənnən bar isd'ir  
Yoxu qammır var isd'ir  
Sancilməmiş qələmnan  
Kəsilməmiş nar isd'ir.

*(?)*

## XI. UŞAQ FOLKLORU

### LAYLALAR<sup>13</sup> (BEŞİK NƏĞMƏLƏRİ)

Laylay didim yatasan,  
Gül yastiğa batasan.  
Ananın laylay səsilə,  
Şəkər yuxu tapasan.  
Laylay gülüm, a laylay,  
Şirin dilim, a laylay.

Laylay didim üzəsən,  
Şirin yuxu süzəsən.  
Xoşbəxt eldə, obada,  
Yaş vurasan yüzə sən.  
Laylay balam, a laylay,  
Elim, obam, a laylay.

Laylay balam laylay,  
Öyüm, eşiyim<sup>14</sup> laylay.

Dolu beşiyim laylay.  
Laylay didim həmişə,  
Yorğanında bənövşə  
Laylay balam laylay,  
Əlimin gülü,  
Könlümün bülbülü  
Balam laylay, a laylay  
Mən sənə gül dimərəm,  
Gülün ömrü az olur.  
Mən sənə bülbül dimərəm,  
Bülbülün gözü kor olur.  
Mən sənə sünbülbül dimərəm,  
Sünbülbül boynu əyri olur.  
Sənə reyhan dimərəm,  
Reyhanın boyu gödək olur.  
Laylay balam laylay,  
Körpə balam laylay.

Balam yatır lərş-i-lərş-i,  
Beşiyi mərmər daşı  
Laylay balam, a laylay  
Körpə balam, a laylay  
Laylay didim, yat didim,  
Yastiğə baş at didim,  
Şirin yuxu içində,  
Hər arzuna çat didim.  
Laylay balam, a laylay,  
Körpə balam, a laylay.

Laylay anam balası,  
Elin, günün parası.  
Evim sənə pay olsun,  
Gözüm ağı-qarası.  
Nazlı balam, a laylay,  
Gözəl balam, a laylay.

Laylay deyim yatasan,  
Qızıl gülə batasan.  
Qızıl gül kölgəsində,  
Şirin yuxu tapasan.

Laylay çalım beşikdə,  
Səsim gəlsin eşikdə.  
Yastiğında gül bitsin,  
Döşəyində bənövşə.

Laylay çallam adına,  
Tanrı yetsin dadına.  
Laylay səsi eşidəndə,  
Nənəni sal yadına.

Qızıl gül balam laylay  
Ətrinə batam laylay,  
Balam ərsiyə gələndə,  
Toyunu tutam laylay.

Bala dadı bal dadı,  
Bala adam aldadı.  
Şirini şirin olur,  
Acısı da bal dadi.  
Laylay didim yatasan  
Qızıl gülə batasan.

Laylay didim gündə mən,  
Kölgədə sən, gündə mən,  
İldə qurban bir olar,  
Qurbanınam gündə mən.

Laylay didim ucadan,  
Boyun çıxsın bacadan  
Allah səni saxlasın,  
Çiçəkdən, qızılçadan<sup>15</sup>.

Qızıl gül butam laylay,  
Ətrinə batam, laylay.  
Balam ərsəyə gələ,  
Toyunu tutam laylay.

Laylay didim yatınca,  
Gözlədim ay batınca,  
Canım cəzana gəldi,  
Sən hasılə çatınca.  
Laylay balam, a laylay  
Şirin dilim, a laylay.

Laylay quzum, laylay gözüm yatginən,  
Rahat oluf bir az da boy atginən,  
  
Bööhlənif yeddi yaşa yetginən,  
Səhər tezdən dur məhtəvə getginən.

Nərgizi üzüm laylay,  
Yaxama düzüm laylay.  
Sən böyü, mən qocalım,  
Toyunda süzüm laylay.

## II

1. Layla, balam layla!  
Ö küs-küs, balam, layla!  
Layla diyim, yatasan,

Qızıl gülə batasan;  
Qızıl gül mən oleydim,  
Kölgəmdə sən yatasan.

2. Laylaysı var aşı-daşı,  
Məməsi var-mərmər daşı;  
Körpə balam-cənnət quşu,  
Anası-qarabaşı, atası-çöllər quşu.  
Layla, balam, layla!
3. Balam kiçihdi -qoy böyük olsun;  
Dörd yanını güllər bürüsün;  
Layla diyim, sən yatasan,  
Qızıl güllərə batasan.  
Layla, balam, layla!
4. Layla diyim, yatasan,  
Qızıl güllərə batasan;  
Qızıl güllər mənim olsun,  
Kölgəsində yatasan.  
Layla, balam, layla!
5. Sən yatasan beşikdə,  
Mən oturum keşiyində,  
Qul-qarabaş eşiyində.  
Layla, balam, layla!
6. Sənə qurban ellərdən,  
Küləhlərdən, yellərdən;  
Allah balamı sağ iləsin  
Ağır aylardan, illərdən.  
Layla, balam, layla!
7. Sənə qurban birgə mən!  
Bir sən söylə, bir də mən;  
İldə qurban bir olsa,  
Sənə qurban bir də mən.  
Layla, balam, layla!

### III

Laylay, beşiyim layla,  
Evim-eşiyim layla.  
Sən get şirin yuxuya,  
Çəkim keşiyin, layla.

Laylay dedim ucadan,  
Çıxsın səsim bacadan.  
Tanrı səni saxlasın,  
Boğmadan, qızılcdn.

Laylay dedim yatasan,  
Gül yastiğa batasan.  
Gül yastığın içində,  
Şirin yuxu tapasan.

### **OXŞATMALAR (NAZLAMALAR)**

Aman bala, canım bala,  
Sənnən qeyrəz biri də ola.

Öyüm-eşiyim bir balam,  
Çəkim keşiyin, bir balam.

Öyüm-eşiyim bir balam,  
Qara kişmişim bir balam,

Öyüm-eşiyim bir balam,  
Dolu beşiyim balam!

Nənə qurban Nəvəsinə,  
Odun gətirən şələsinə.  
Dağlarda çiçək balam,  
Top qarabırçək balam,  
Hamıdan göyçək balam.

Güllü balam, gül balam,  
Dişləri inci balam  
Dodağı açmasa da,  
Ürəyi gülən balam.

Qızdı, nazdı,  
Min tümən azdı.

Qızım, qızım,  
Muncuqdan düzüm,  
O gün olsun gəlin olasan,  
Toyunda sözüm.

Qızım, qızım qızanar,  
Qızımın saçı uzanar,

Qızım ərə gedəndə,  
On beş yengə bəzənər.

Xirdacasan, məzəsən,  
Sən hər güldən təzəsən.  
O günə qurban olum,  
Xırda-xırda gəzəsən.

Balam “ölütdü“,  
Başı qarpıza dönütdü,  
Əyaxları buz kimidi,  
Əyaxları buz kimidi.

Atım tutum mən səni  
Şəkərə qatım mən səni  
Dədən öyə gələndə,  
Qucuna atım mən səni.

Ay allah bunun tayını ver,  
Olmiyənnərin payını ver  
Ay allah bunnan beş dənə ver,  
Təzə gəlin olmuşdara ver  
Ay allah bunnan üç dənə ver,  
Göydə uçan quşdara ver,  
Toladakı camışdara ver.

Dişləri inci-mərcan,  
Düzüb taxmağım gəliy.  
Gözdəri qaynar bulax  
Eyilif işmaxım gəliy.  
Dodağı süd qaymağı,  
Soyuf yimağım gəliy.

Saa quzu kəsərəm!  
Saa qurban olum, balama qurban olum!  
Cano yiylim!  
Gözo yiylim!  
Ağzo yiylim!  
Gözo, qaşo yiylim!  
Yerişo-duruşo yiylim!  
Balamı yiylim!  
Balamsan!  
Quzumsan!  
Səən (səni) verən saxlasın!  
Səən (səni) üreyimə qoyum!  
Boya-buxuna anan qurban!  
Səən (səni) yiylim!

Səən görüm beş-beş olasan,  
Öylərdə on beş olasan<sup>16</sup>  
Səən verənə qurban,  
Könül görənə qurban,  
Mən səən fərə<sup>17</sup> bilmışdım,  
Xoruz<sup>18</sup> verənə qurban.

Keçili boz oğlandı bu,  
Xoruzu göz oğlandı bu.

İnəklər, ha inəklər,  
Balam nə vaxt iməklər.  
Alçalar, ha alçalar,  
Balam nə vaxt əl çalar.

Buzovlar, ha buzovlar,  
Balam nə vaxt düz oynar.

Balama qurban sərçələr,  
Balam nə vaxt dirçələr.  
Balama qurban kəlçələr,  
Balam nə vaxt əl çalar,  
Balama qurban inəklər,  
Balam nə vaxt iməklər.

Balama qurban yumurta,  
Balam gələr tutu-tuta,  
Mən balamı sevərəm,  
Anaya gətirsə buta.

Əziziyəm yonqarı,  
Dülgər yonar yonqarı.  
Balama qurban olsun,  
Doqquz qoca, on qarı.

Bir sürü atdar,  
Çəməndə otdar  
Tənbəl arvaddar,  
Yüyənsiz atdar,  
Bu balama qurban.

Balama qurban köşəklər,  
Balam haçan cös eylər  
Nənəsi laylay tutanda,  
Beşikdən düşər iməklər.

#### Nəvə

Sarımsağım, soğanım,  
Yad qızından doğanım.  
Yarısı canım parası,  
Yarısı ilan balası.

### UŞAQ NƏĞMƏLƏRİ

(Adətən baba və nəvələr körpə uşaqları əyləndirmək üçün oxuyurlar)

Bir qarı getdi buz üstə,  
Tappadan dəydi diz üstə,  
Dedi: “A buz, sən nə bərksən!“  
Dedi: “Mən bərk olsam, məni gün əritməz“.

Dedi: "A gün, sən nə bərksən!"  
Dedi: " Mən bərk olsam, üzümü bulut tutmaz".  
Dedi: "A bulut, sən nə bərksən!"  
Dedi: " Mən bərk olsam, mənnən yağış keçməz".  
Dedi: "A yağış, sən nə bərksən!"  
Dedi: "Mən bərk olsam, mənnən ot bitməz".  
Dedi: "A ot, sən nə bərksən!"  
Dedi: "Mən bərk olsam, məni qoyun yeməz".  
Dedi: "A qoyun, sən nə bərksən!"  
Dedi: "Mən bərk olsam, mənnən yağ olmaz".  
Dedi: "A yağ, sən nə bərksən!"  
Dedi: "Mən bərk olsam, məni sıçan yeməz".  
Dedi: "A sıçan, sən nə bərksən!"  
Dedi: "Mən bərk olsam, məni pişik yeməz".  
Dedi: "A pişik, sən nə bərksən!"  
Dedi: "Mən bərkəm-duraram,  
Bığlarımı buraram:  
Peç üstə yaylağım var,  
Təndir üstə qıştağım var".

## SANAMALAR

Əl-əl əpənək,  
Əldən çıxdı kəpənək.  
Kəpənəyim yarısı,  
Yumurtanın sarısı  
Əmi hara gedirsən?  
Ala dağa gedirəm.  
Ala dağda nəyin var?  
Şaqqır-şuqqur şeyim var.  
Bir oğlum var, bir qızım,  
Başında da ulduzum.  
Birə bit,  
İkiyə it,  
Üçə üskük,  
Dördə döşək,  
  
Beşə beşik,  
Altriya alma,  
Yeddiyə yemiş,  
Səkkizə sərçə,  
Doqquza donquz,  
Ona orax,  
On bire tarax,  
Gəlin gedax Həsən bəyin öyüünü yarax.  
Həsən bəyin nəyi var?  
Şaqqır-şuqqur şeyi var.  
  
İynə, iynə,  
Babı iynə,

Şam ağaçısı,  
Şatır keçi,  
Qoz ağaçısı,  
Qotur keçi,  
Dayım oğlu,  
Burnu poxlu,  
Vur nağara,  
Çıx qıraqa.

Etti, betti,  
Şitti, şimal  
Laqal, luqal,  
Dığılı, tis.

### YANILTMACLAR

Sazı verdim sazbəndə,  
Sazbənd sazı sazdası.

Bu mis nə pis mis imiş,  
Bu mis Kaşan misi imiş,  
Bu mis nə pis mis imiş,  
Bu mis çoxdan pis imiş.  
İp şalvar, sap şalvar.

Bu yer toxmaxlanmaq gərək  
Toxmaxlanıbdırsa da, toxmaxlanmaq gərək  
Toxmaxlanmayıbdırsa da, toxmaxlanmaq gərək.

Səhər saat səkkizdə,  
Selsovietin sədiri  
Səmədova Səkinə,  
Su sənəyin sol sapını sindirdi,  
Sınıxçıya saldırdı.

Ağ eşşəkdə gedən ağ eşşəkli dayı,  
Ağ eşşəya “hoç“ elə, ağ şumuma s...r

Köroğlunun yiyishi, diyishi, döyüşü.

Köroğludu Köroğlunun adı,  
Köroğlunun köroğluluğu köroğluluğundandı.

Aşbaz Abbas aş bisirir,  
Yoxsa ki, bozbaş bisirir.

### ƏL BARMAQLARI HAQQINDA DEYİM

Baş barmax,

Başara barmax,  
Uzun Hacı,  
Gödək Hacı,  
Vay, Balabacı.

Baş barmax bişirdi,  
Başara barmax düşürdü,  
Uzun Hacı süfrə saldı,  
Gödək Hacı yidi,  
Vay Balabaciya qalmadı.

### “QARĞA“ DİLİ

Uşaqlar bəzən öz aralarında yaşıdların və böyüklərin anlamaması üçün “qarğɑ“ dilində danışırlar. Danışışq zamanı sözlər arasına quşların adının baş hərfi əlavə edilir və ya birinci heca müstəsna olmaqla qalan mümkün hecaların əvvəli həmin quşun adının hərfi ilə deyilir:

Haraya?

*Qarğɑ dili ilə, haqarayaqa?*

Həsən bura gəl.

*Qarğɑ dili ilə, Həqəsəqən, buquraqaya gəqəl.*

Hayındı, sən haraya gedirsən?

*Bayquş dili ilə, habayıbindib, səbən habarayaba gebedibir səbən?*

Mən görüşə gedirəm.

*Bayquş dili ilə, məbəbəbən göbəbəbən göbörübüşəbə gebedibirəbəm.*

### XIII. ƏFSANƏLƏR, RƏVAYƏTLƏR

## MƏƏTHƏTTƏLƏM

Rəvayətə görə, biri var imiş, biri yox imiş, bir kişi, onun da bir oğlu var imiş. Ata məşhur oğru imiş. Bunların yeməyə çörəkləri olmur. Ata oğluna deyir ki, hazırlaş, gedək görək, əlimizə nə keçir? Onlar bir dağın dösünə çatanda görülərlər ki, bir kişi yer şumlayır. Ata oğluna deyir ki, öküzün birini oğurlayaq. Oğul deyir ki, necə? Ata cütçünün başını belə qatır: “Mən bu işə məettələm“ – deyə ora-bura qaçıır. Cütçü bir kişiyə, bir də ora-bura baxır və fikirləşir ki, yazılıq dəli olub. O, öküzləri saxlayıb kişinin dalınca qaçıır. Oğul arxadan gəlib öküzün birini açıb aparır. Cütçü çevriləndə baxıb görür ki, öküzün biri yoxdur. O da:

– Mən də bu işə məettələm,-deyərək, başlayır oxuya-oxuya qaçmağa. İndi də oğru kişinin yanına qaçaraq gəlib soruşur:

– A kişi, nə olub?

Cütçü deyir:

– Ay qardaş, mən də bu işə məettələm.

### HƏNYHDİ BACI, BƏRKDİ BAĞI

Babalı düzüb qoşannarın boynuna, rəvayətə görə, keçmiş zamannarda əzazıl qaynana var idi. Onun da nə az, nə də çox, cəmi üç gəlini var idi. Gəlinlər bir ay parçası, yixılan öyün dirəyi idilər. Amma di gəl ki, qaynana heç vaxt gəlinlərinən razı qalmazdı. Onları incidib həzz alardı. O, hər dəfə təndirdə çörək bişirənnən sora gəlinnəri oynamaya məcbur eliyir və sora olara çörək verirdi. Bi gün öydə isti təndir çörəyi yapılmış, qaynana isə tələsik qonşuya getmişdi. Gəlinnər isti çörəyin iyinə özdərini saxliya bilmədilər, kiçik gəlinin istəyiynən çörəyhdən yimağa başdadılar. Haman vaxt qaynana öyə qayıdır, gəlinnər çörəyi görünmamax üçün bellərinə bağlıyillər. Qaynana bi şey duymur, ədəti üzrə gəlinnərə çörəyh vermaxdan qavax oları oynadır.

Bööyh gəlin oyniyəndə kiçiyh gəlin dillənir:

Bərkidin bağı,  
Qırılar bağı,  
Qırdırar bizi.

Bööyh gəlin qayıdır ki:

Qorxma bacı,  
Hənhydi bacı,  
Bərkdi bağı,  
Qırılmaz bağı,  
Qırdırmaz bizi.

## ALTI DAŞ, ÜSTÜ AS

Oğul-uşaqdan yarımayan ana var idi. Ana qızının evinə qonaq gedir. Kürəkən gedib baş-əyax alır və arvadına diyir ki, anan da bizdədir, dur bişir, mən də axşam gələcəyəm. Arvad baş-əyağı bişirib yeyir, sümüklərini isə baş-əyax bişən qazana tökür. Kişi axşam öyə qayıdanda arvadından baş-əyax istəyir. Arvad isə qazanı göstərib deyir ki, baş-əyağı anam yiyitdi. Ana bu sözləri eşidib, kor-peşman olur. Deyinə-deyinə öyünə qayıdarkən yolda oxumağa başlayır:

Yeznə əppəyi-yezid əppəyi,  
Oğul əppəyi-ox əppəyi,  
Altı daş, üstü aş.

Oğul təsadüfən yolda anasının dediklərini eşidir. Öyə qayıdaraq arvadına deyir ki, aş bişir, anam qonaq gələcək, bir yerdə yiyax. Belə də eliyirlər. Aşı ortaya getirirlər. Arvad kişiyə deyir ki. ananın aş payını ayrıca boşqaba çəkmışəm, onun ağızından su axır, diskinirəm. Qoy o, xörəyini bizdən ayrı yisin. Sən isə mənnən bir qabda yi. Oğul razı olmur, anasına çəkilmiş aşdan yiməyə başlayır və görür ki, boşqabın altı daşdır, üstü aş. Oğul arvadını yaxşı döyür və anasının yolda danışdığı sözlər yadına düşür:

Yeznə əppəyi-yezid əppəyi,  
Oğul əppəyi-ox əppəyi,  
Altı daş, üstü aş.

## “SEYSAN“ OĞUL, “QIRX“ ATA

Deyirlər ki, yanlış da bir naxışdır. Amma bu rəvayətdəki oğul yanlışla yol versəydi, taleyi ilə oynamış olardı. Görək, rəvayətdə nə deyilir?

Ailədə ata, ana və oğul var idi. Atanın üzünü tük basmışdı. O, dəlləyə getmiş, amma nəyə görəsə üzünü qırxdırmamış öyə qayıtmışdı. Ata zəhmli, saxalı idi. Birdən heç gözlənilmədən, o, oğluna amiranə surətdə dedi ki, onun üzünü qırxsın. Oğlunun heç səsini çıxarmağa cüroti çatmadı, əlləri əsə-əsə ülgücü itiledi, sabunu hazırladı. Və öz-özünə fikirləşdi ki, birdən atasının üzünü kəsərsə, o dünyalıq olacaq. Ata qəlyanı yana-yana bir qırqa qoyub, işarə elədi ki, başlasın. Öydə tam sakitlik idi. Oğul atasının üzünü qırxmağa başladı. O hər dəfə ülgücü atasının üzünə aparanda qorxub seysanır (səksənir), atası “qırx“ deyib əmr edir, ana isə üzünü əli ilə tutub qorxudan yarpaq kimi əsirdi:

Qəlyanı yana gördüm,

Od tutub yana gördüm,  
“Seysan” oğul, “qırx” ata,  
Üzü əlli ana gördüm.

### ATASINI ƏMDİRƏN QIZ

Rəvayətə görə günlərin bir günü Padşahı tutub zindana salırlar. Ona əzab-işgəncə verir, ac saxlayırlar, yemek vermirler. Padşah acından ölmək qorxusu qarşısında qalır. Bu vəziyyətdən agah olan Padşahın qızı atasını xilas etmək üçün onun yanına gedir, atاسını əmizdirir və beləliklə onu ölümündən xilas edir.

Padşahın məhkəməsi zamanı qız hakimə müraciət edərək deyir ki, sizə bir tapmaca deyəcəm, onu tapa bilsəniz atamı sürgün edin, yox, tapa bilməsəniz, azadlığa buraxın. Hakim razılaşır. Qız tapmacanı danışır: – Mən atamın qızıyam, atam mənim oğlumdur, mən atamın nəyyiyəm?

Hakim çox fikirləşir, lakin tapmacanın cavabını tapa bilmir və Padşahı azadlığa buraxır.

### KİÇİK GƏLINİN HÖKMÜ

Rəvayətə görə bir kişinin yeddi oğlu, yeddi gəlini varmış. Bir gün ən kiçik gəlin qaynanasına deyir ki, bu evdə qayda-qanun, evin böyüyü yoxdur. Qaynanası buna təəccüblənir. O, kiçik gəlinə bildirir ki, qayınata evin böyüyüdür. Axşam olanda qaynana əhvalatı ərinə damışır. Qayınata buna təəccüblənir və gəlinlərini, oğlanlarını yanına çağırır, kiçik gəlindən dediyi sözün mənasını soruşur. Gəlin də sözündən imtina etmir, deyir ki, bu evdə böyük olsa, hərə öz istədiyini eləməz. Belə olduqda qaynata evə böyüklük etməyi kiçik gəlinə tapşırır. Gəlin də qayıdır cavabında deyir ki, əgər bu evdə böyük mənəmsə, onda bu gündən sonra bu ailənin üzvlərindən heç kim qapıdan içəriyə əliboş gəlməsin. Gətirdiyini də qapıdan içəri girib həyətə atmasın, hərəsini səliqə ilə öz yerinə qoysun. Bu isə böyük qardaşın xoşuna gəlmir, onun acığına səbəb olur. Lakin o da kiçik gəlinin tapşırığına əməl etməyə çalışır. Bir gün böyük qardaş qapiya çatanda yadına düşür ki, evə əliboş gedir. O tərəf, bu tərəfə baxır, görür ki, qonşunun çəpərinin üstündə bir koramal ölüsü var. Fikirləşir ki, nə olur olsun, bir əliboş olmayım. Koramalı gətirib eşiyn bir tərəfinə qoyur. Kiçik gəlin koramalın böyük qayın tərəfindən ora qoyulduğunu görür. Düşünür ki, bu evdə mənim böyüklük etməyim böyük qayının acığını tutub, ona görə də koramal ölüsü gətirib. Gəlin bunun üstünü vurmur. Bir azdan görür ki, bir qarğı nə isə gətirib ora saldı və koramalı götürüb uçdu. Gəlin gedib görür ki, bir düyünçədir, içi də qızılla doludur. Gəlin düyünçəni götürüb aparır qaynatasına verir və əhvalatı damışır. Qayınata gəlinin üzünə necə baxacağımı fikirləşə-fikirləşə, onun bu hərəkətindən artıq dərəcədə razı olduğunu bildirir.

### AGILLI QADIN

Belə rəvayət edirlər ki, bir məmləkətin gündə bir Şahı gecəyarısı yoxa çıxmış. Heç kəs bu sirri öyrənə bilmir. Hər gün özlərinə bir Şah seçirlərmiş. Bir gün növbə həmin məmləkətin yoxsul bir adamı olan Yusifə düşür. Yusif bu təklifi qəti rədd edir ki, o, yoxsuldur. Ondan Şah olmaz. Lakin ondan əl çəkmirlər. Məcbur olan Yusif arvadını da götürüb saraya gəlir. Sarayda qorxu içərisində yaşayan Yusif bir gecə qapının bərk döyüldüyünü eşidir. Yataqdan qalxıb qapiya sər getmək istəyərkən, səsə qadını çıxır. Onu alt paltarında görüb, geri qaytarır. Qadın onu altdan geydirib üstdən qıffılayır, üstdən geydirib altdan qıffılayır. Əlinə nizə, ox, qılınc verib qapiya yola salır. Bir az keçmiş Yusif sağ-salamat geri qayıdır. Bunu görən saray adamları təəccüb edirlər. Sirri öyrənmək üçün Yusifin başına toplaşırlar.

Yusif deyir: həmin qara paltarlı, qara atlı adam mənə dedi ki, atamın yerinə seçilən Şahlar içərisində əsil kişi səni gördüm, Çünkü sən mənim qabağıma gecə vaxtı yaraqlı-yasaqlı çıxmışan.

O biriləri isə alt paltarında çıxardılar. Mən də onların başını kəsib aparardım. Qırx baş aparmışam, atamın qəbri üstə toplayıb ağlamışam ki, bu məmləkətdə səndən qeyri kişi yoxdur ki, şahlıq etsin. Qırx birinci baş sənsən ki, səni salamat buraxıram. Get şahlığını et!

Yusif sözünü qurtarib, bu işdə ona kömək edən qadının razılığını bildirdi.  
Ağlılı qadın, kişinin sağ biləyidir.

## DOVŞANLAƏ DİVLƏƏR

Rəvayətə görə bir tənbəl kişi var idi. Bir gün onun evinə iki div gəlir. Kişi bunu görən kimi arvadını çağırıb deyir:

– Ay arvad, ağ divi qızardırsan, yoxsa qara divi?

Divlər bunu eşidən kimi qaçırlar. Yolda onların qabağına bir dovşan çıxır. Dovşan onlara deyir:

– Haraya qaçırsınız?

Divlər deyirlər:

– Bir kişi var, o div əti yeyir, qorxuruq bizi də yeyər.

Dovşan deyir:

– Qorxmayın, o, tənbəlin biridir, sizə heç bir şey edə bilməz.

Onlar yenə də qayıdır gedirlər. Kişi onları görən kimi deyir:

– Ay dovşan, xoş gəlmisən, sənin dədən mənə yeddi div borclu idi, indi onların ikisini gətirmişən?

Divlər bunu eşidən kimi qaçırlar və bir də ora qayıtmırlar.

## DÜYÜLÜ-DÜYÜLÜ

Rəvayətə görə gənc bir çoban gözəl bir qızə aşiq olubmuş. Cavanlar bir-birlərini çox sevirləmiş. Lakin qızın ata-anası qızı çobana vermək istəmirmiş. Buna görə də qərara alırlar ki, oğlanın qarşısına elə şərt qoysunlar ki, oğlan bu şərti yerinə yetirə bilməsin və gənclərin bu sevgisi baş tutmasın.

Beləliklə, qızın ata-anası çoban oğlanla belə şərt kəsirlər: Oğlan yayma bişirməlidir. Yayma həm də elə bişməlidir ki, daşmasın. Bu isə çox çətin idi, çünki yayma bişərkən adətən daşır. Oğlan sevgilisinə çatmaq üçün yaymasını daşmadan bişirməyi qərara alır. Oğlan yaymasını bişirərkən qız və ata-anası da yanında durub baxırmış. Qız həyacanla sevgilisinin yaymasını necə bişirdiyinə baxır və çobana kömək etməyə çalışır.

Yayma qazanı qaynadiqca yavaş-yavaş daşmağa başlayır. Bu vaxt sevgilisinin şərti uduzacağını, diməli, sevgilisinə qovuşmayıcağını görən qız oğlana müraciətlə deyir:

-Çoban, düyülü-düyülü..., Çoban, düyülü-düyülü...

Sevgilisinin nə dediyini duyan çoban qazanı dibindən çömcə ilə qarışdırır və yayma daşmadan bişib hazır olur. Qızın ata-anası şərti uduzur və iki sevgili bir-birinə qovuşur.

## A LAL GƏDLİN, KAR GƏLİN

Rəvayət edirlər ki, bir kişinin qızına elçilər gəlir. Məqsədlərini bildirirlər. Qızın atası deyir ki, qızı laldır, kardır, kordur. Buna baxmayaraq elçilər üzlərinə salaraq qızı alırlar. Bir müddətdən sonra görülər ki, doğrudan da, gəlin dinmir, danışmir, qonşuya getmir. Onlar məcburiyyət qarşısında qalaraq başqa qız alırlar. Qızı ata mindirib öyə gətirirlər. Öyə girərkən südün daşdığını görən təzə gəlin diyir:

A lal gəlin, kar gəlin,

Südün daşdı, götür, gəlin.  
Birinci gəlin dillənir:  
Canın yanır, düş düşür.

İşin nə yerdə olduğunu bilən ər ikinci gəlini öylərinə yola salır və birinci arvadının atasından bu sırrı soruşur. Atası belə cavab verir:

-Mən qızıma lal didim, ona görə ki, o qiyvət qılan döyül, kor didim, ona gorə ki, pis işlər görmür, küt didim, ona görə ki, qonşuya gedən döyül.

Kürəkən hər şeydən agah olaraq, razı halda əvvəlkə gəlinin yanına qayıdır.

## SƏBƏT

Bir qoca kişinin üç oğlu varılmış. Arvadı çoxdan ölmüşdü. Kişi oğlanlarını böyütdü, öyləndirdi. Özü isə getdikcə qocalıb əldən düşür, yumağa dönürdü. Gəlinnər qociyə baxmırıldılar. Hətta, ərlərindən tələb eliyirdilər ki, qocanı öydən uzaqlaşdırınsınlar, əgər belə olmazsa onlar özdəri öydən çıxıb gedəllər. Bir gün oğlanlardan biri iri səvət düzəldirib öyə gətirir. Atasını səvətə qoyub guya ki, gəzmağa aparr. Səfali bir yerdə səvəti qoyub özü uzaxlaşmax istiyəndə, atası onun fikrini başa düşür. Oğlunu çağırıf diyir ki, oğlum, səvəti qoyuf getmə, sən də qocalanda bu səvət oğlaa lazımlı olsar. Oğlan bu sözdən sonra öz səhvini başa düşür. Qayıdış atasını götürüb öyə gətirir. Evdə gəlinlərə möhkəm tapşırır ki, atasına güldən ağır söz deyən olsa, özlərini ölmüş bilsinlər.

Bu əhvalatdan sonra gəlinlər qocaya yaxşı baxdılar.

## QAŞIQ

Rəvayətə görə bir atanın kiçik bir oğlu var idi. Bu uşaq çox zirək, hər şeylə maraqlanan idi. Bir gün uşaq görür ki, atası nənə və babası üçün ağacdan qaşıq düzəldir. Uşaq özü də atası üçün qaşıq düzəltməyə başlayır. Atası soruşur ki, oğlum, sən nə düzəldirsən? Uşaq cavab verir ki, ata, bir gün gələcək sən də qocalacaqsan, ona görə də indidən sənə ağacdan qaşıq düzəldirəm.

Atası səhvini başa düşdü. Qocalara münasibətini dəyişdi.

## ƏZRAYIL KİMİN CANINI ALIR?

Rəvayətə görə, Əzrayıl şənlik səsi gələn evlərə qulaq asaraq deyir ki, axı mən bu adamların kefini niyə pozum, qoy keflərini çəksinlər, yaşasınnar. Qəm küpünə batan, dedi-qodu və didişmə ilə məşğul olan ailəyə rast gəldikdə isə “onsuz da burada qəm hökm sürür, hamı qəm içindədir, qoy onlardan birinin canını alım“ deyir. Görünür, ataların yaratdıqları “qəm, qəm gətirər“ məsəli də bu rəvayətlə əlaqədardır.

## XEYRƏT

Rəvayətə görə, dünyasını dəyişmiş mərhumun ehsan-xeyrətindən bir təam dadmaq savabdır. Bununla həm mərhumun ruhu şad olar, həm də qohum-əqrabaları təsəlli tapar. Özünü çox təkəbbürlü aparan birisi yaslarda xeyrət yeməkdən imtina edir və onun bu hərəkəti camaatin diqqətindən yayılmırı. Günlərin bir günü həmin adam vəfat edir. Dəfnindən sonra ailəsi xeyrət verir. Lakin onun xeyrətindən heç kim yemir. Bişirilmiş xeyrət aşını itlərə verirlər.

Belə rəvayət yaranmışdır ki, ehsan-xeyrət yeməyənin xeyrət aşını itlər yeyer.

## **PADŞAHIN VƏSİYYƏTİ**

Padşah ölüm yatağında vəsiyyət edir ki, onun dəfnindən sonra dağ çəkilməyən adamlara ehsan versinlər. Dəfn mərasimindən sonra Padşahın vəsiyyəti elan olunur və ehsan verilir. Lakin məmləkətin hər yerindən gəlmış çox sayılı rəiyyətdən heç kim ehsan yeməyə dayanır. Deməli, məmləkətdə bir nəfər də olsun dağ çəkilməmiş, dərdsiz adam yox idi.

“Dərdsiz adam yoxdur, arsız adam var”- atalar kəlamını yaradınlara Allah rəhmət eləsin.

## **ANANIN VƏSİYYƏTİ**

Rəvayətə görə ana, ata və onların balaca qızdarı variymış. Bi gün ana bərk azarlanır, vəziyyəti getdixca xaraflaşır. O, kişisinə diyər ki, bəs, mən ölündə sağ əlimi kəsif aldiğin arvada verərsən, qızımı döyəndə məmən əlimnən döysün. Kişi arvadı diyən kimi eliyor. Öyə ana körpə qızı anasının əliynən döyür, amma qız döyüldüxcan günnən-günə kökəlir, cana-başa gəlir. Öyə ana bu işdən duyux düşür, başdiyir qızı öz əliynən döyməğə. Bundan sonra qız ariqlayır və saralıb solur.

## **TALE**

Rəvayətə görə günlərin bir günü bir öyə Tanrı qonağı gəlir. O, öy yiyəsindən bir gecə qonaq qalmağı xahiş edir. Öy yiyəsi razılıq verir. Öy yiyəsinin arvadı hamilə idi və həmin gecə o bir oğlan uşağı doğur. Qonaq kişi də bu əhvalatdan hali olub və obaşdan öy yiyəsilə salamatlaşış gedərkən qapıda bir kişiyə rast gəlir. Qonaq ondan soruşur ki, sən kimsən, nə isteyirsən. Kişi cavab verir ki, bəs mən taleyazanam, bu gecə bu evdə bir oğlan uşağı dünyaya gəlib, onun taleyini yazmağa gəlmişəm. Qonaq kişi oğlanın taleyi ilə maraqlanır. Taleyazan deyir ki, bu uşağın 18 yaşı tamam olanda evlənəcək və həmin gün onu ilan vurub öldürəcək. Qonaq kişi tale yazanın söylədiklərini yoxlamaq üçün düz 18 il bu öyə gəlib-gedir. Oğlan 18 yaşına çatanda ona toy eliyillər, qonaq kişini də toya çağırıllar. Toy axşamı oğlan qızın yanına girir, lakin geri qayıtmır. Oğlanın valideynləri, dost-tanışları narahat olaraq içəri girir və oğlanı olmuş görüllər. Bunun səbəbini soruşduqda qız bildirir ki, oğlan otağa girən kimi kündən bir gürzə ilan çıxaraq onu zəhərləyib öldürdü.

## **QARDAŞI HARDAN ALLAM?**

Rəvayətə görə bir arvadın ərini, oğlunu və qardaşını həbs edirlər. Məhkəmə zamanı hakim arvaddan soruşur ki, müttəhimlərdən hansını azad eliyim. Arvad hakimə belə cavab verir:

– Kişini eldən allam,  
oğulu beldən allam,  
qardaşı hardan allam?

Qardaşını çox istiyən bacının bu sözləri hakimə təsir eliyor və o, məhbusların üçünü də azadlığa buraxır.

**ƏSNƏK ƏSNƏK GƏTİRƏR ...**

Rəvayətə görə qısqanc bir kişi və onun gözəl qadını var idi. Bir gün bunlara qonaq gəlir. Gecədən xeyli keçməsinə baxmayaraq süfrəyə yemək qoyulmur, ac və yorğun qonağın yuxusu gəlir, əsnəyirdi. Həmin anlarda ev sahibinin xanımı da əsnəyir. Ev sahibinin ürəyinə şübhə düşür, lakin bunu birüze vermir. Aradan bir az keçdikdən sonra bayaq əsnəyən qonağı yenə əsnəmək tutur və yenə həmin vaxt evin xanımı da əsnəyir. Ev sahibinin şəkk-şübhəsi bir az da artır, o, xanımının həmin kişi ilə vədələşdiyini və əsnəməyin artıq bir işarə olduğunu yəqin edərək arvadını samanlığa aparıb başını kəsir. Qayıdır öydə bir az oturar-oturmaz bayaq əsnəyən qonaq yenə əsnəyir. Bu vaxt öy yiyəsi də özünü saxlaya bilməyib əsnəyir və öz-özünə deyinir:

– Əsnək əsnək gətirər, hayif samannıxdakı.

### **QAÇAQLARLA ÇOBAN**

Çoban dağda qoyun otarırdı. Onun yava bir iti də vardı. Çoban mahir tütək çalan idi. Onun tütəkdə çaldığı mahnıları it öyrənmişdi, mahnının səsini eşidən kimi sürüyə yaxınlaşar, çobanın yanına gələrdi.

Günlərin bir günü qudlurlar qəflətən çobana hücum edir, onu öldürəcəklərini və qoyunlarını aparacaqlarını bildirirlər. Çoban yalvarıb deyir ki, icazə verin tütəyimdə bir hava çalı, sonra məni öldürün. Quldurlar razılaşırlar. Tütək səslənən kimi vəfali it özünü çobana yetirir. İt qudlurlara aman vermir. Onların niyyəti baş tutmur.

### **ƏN YAXŞI HƏDİYYƏ**

Qədim zamanlarda bir tacir vardı. Onun da üç qızı var idi. Tacir qızlarını çağırıb dedi:

– Qızlarım, mən uzaq səfərə gəzməyə gedirəm. Deyin görək, sizə nə gətirim?

– Mənə mirvari boyunbağı gətirin,-deyə böyük qız fikrini bildirdi.

– Mənə isə,-deyə ortancıq qız xahiş etdi,-bir palṭarlıq ipək parça.

Tacir bunları dinlədi və kiçik qızdan soruşdu:

– Bəs sənə nə hədiyyə gətirim?

– Ata, əgər hədiyyə gətirmək istəsəniz, ölkələrdə yediyiniz qoğalların külünü torbaya yiğib mənə gətirin.

Tacir belə sözə təəccübəldədi. Tacir ölkələri gəzib qızlarına qiymətli hədiyyələr aldı. Kiçik qız, dediyi kimi, qoğalların külünü hədiyyə hazırlamışdı. Qızlar evdə atanın uzaq səfərdən gələcəyini səbirsizliklə gözləyirdilər. Tacir gəzintidən gəldi.O, böyük qızlarına gətirdiyi hədiyyələri verdi. Kiçik qız dedi:

– Ata can, əgər siz qoğalların külünü yesəydiniz, ölə bilərdiniz. Siz nə yaxşı ki, sağ-salamat qayıtmışınız, bu mənim üçün ən qiymətli hədiyyədir!

Tacir bundan sonra kiçik qızını daha çox istəməyə başladı.

### **GƏTİR ƏZİZİMİ, GÖTÜR ƏZİZİMİ**

Bir ananın İskəndər adlı oğlu ölürlər. Ana oğlunun dəfn olunmasına qəti razı olmur. Günlər keçir, vəziyyəti belə görənlər ananı oğlunun yanında qoyub, qapını bağlayıb gedirlər. Bir müddət sonra ana bərk acır, yadına düşür ki, irəfdə çörək var. O, nə qədər çalışırsa, əli çörəyə çatmır. Ayağının altına qoymağə bir şey tapmadığına görə məcburən İskəndərin meyitini ayağının altına qoyub, əlini çörəyə uzadarkən qapı açılır və adamlar bu mənzərəni görürler.

Ana məyus halda dillənir:

– Gətir əzizimi, götür əzizimi.

### **DOĞRUYA ZAVAL YOXDUR**

*Kasib dolanan bir kişi padşahın yanına gedir. Padşah onun nə üçün gəldiyini soruşduqda kişi padşaha xidmət göstərmək istədiyini bildirir. Padşah xidmətin nədən ibarət olduğunu soruşduqda kişi dillənir:*

— Padşahımsan, qibləgahımsan, gəl sən allahının doğru ol, hər kişi əyri olsa çatar öz cəzasına.

Kəlam padşahın çox xoşuna gəlir, o, kişiyə əmr edir ki, hər gün onun yanına gəlib bu sözləri ona desin və müqabilində bir qızıl alsın. Bu minvalla bir müddət keçir.

Bu məsələdən xəbər tutan bir qonşu həmin kişidən xahiş edir ki, qoy bir dəfə padşahın yanına mən gedim. Kişi razılaşaraq deyir ki, yaxşı, sabah padşahın yanına sən get, mən çoxdandır ki, sarımsaqlı, qatıxlı xingal istəyirdim, amma padşaha ağızından iy gedəcəyindən qopxduğuma görə yiye bilmirdim. Mən də sabah xingali bişirtdirib yiye rəm.

Qonşu padşahın hüzuruna gedərək deyir:

— Padşahımsan, qibləgahımsan, gəl sən allahının doğru ol, hər kişi əyri olsa çatar öz cəzasına.

Padşah qızılı verərək kişinin niyə gəlmədiyini soruşarkən qonşu kişi deyir ki, o, mənə dedi ki, padşahın ağızından iy gəldiyinə görə, mən onun yanına getmək istəmirəm.

Padşah bundan hirslənir və qonşu kişiyə bir kağız yazaraq əmr edir ki, aparıb həmin kişiyə versin ki, onu xəzinədərə çatdırınsın. Kağızda bu sözlər yazılmışdı: “Bu kağızı götürəcəyinə və əvvəlki

*kişinin bundan xəbəri olmayıacağını zənn edən qonşu kişi kağızı xəzinədərə verir. Xəzinədar kağızı oxuyub qurtaran kimi onun başını vurur. Səhəri gün əvvəlki kişi yenə padşahın hüzuruna gəlir.*

*Padşah onu görüb heyrətlənir və nə üçün başının vurulmadığını soruşur. Kişi məsələni olduğu kimi danışır, padşaha hər şey aydın olur.*

“Doğruya zaval yoxdur“ - kələmini qoyub gedənlərə min rəhmət.

## BACILAR

Bir kişinin iki qızı olur. Onlardan biri dövlətliyə, o biri isə kasiba ərə gedir. Kasib bacının uşaqları çox olur. Onları dolandırı bilmir. Kasib bacı tez-tez dövlətli bacıgilə gedirmiş. Hərçənd dövlətli bacı onu xoşlamır, həddən artıq simiclik edirdi.

*Günlərin birində kasib bacı çarəsizlikdən yenə bacısığılə gedirmiş ki, bəlkə uşaqları üçün azuqə ala bilər. Dövlətli bacı həmin gün külçə yapmış. O, bacısının gəldiyini hiss edərək bişirdiyi külçələri tələsik üst-üstə yiğaraq üstünü basdırır və örtüyüň üstündə oturur. Bunu duyan kasib bacı dillənir:*

Bağçada güllər, bacı  
Güllər, bülbüllər, bacı,  
Alto külçə yandırır,  
Keçər bu günlər, bacı.

Kasib bacı kor-peşman evlərinə qayıdır. Zaman keçir. Dövlətli bacı kasıblaşır, kasib bacıgil isə varlanırlar. Kasıblaşmış bacını varlanmış bacı çox mehriban: “Saa quzu kəsərəm“, “Var-dövlətim saa qurvandır“, “Niyə gec-gec gəlirsən?“ sözlərilə qarşılıyır, olub-keçmişləri üzə vurmur.

## YAXŞILIGIN NƏTİCƏSİ

Rəvayətə görə, günlərin bir günü padşaha xəbər verirlər ki, ona qəsd hazırlanır. Padşah bir qədər fikrə gedəndən sonra əmr edir ki, ona çox yaxın olan adamlardan bəzilərini tutub zindana salsınlar. Vəzir təəccübə soruşur ki, padşah sağ olsun, siz hardan bildiniz ki, bu adamlar sizə qəsd hazırlayırlar. Padşah cavabında deyir ki, mənim ən çox yaxşılıq etdiyim adamlar onlardır, ona görə qəsdimə də yalnız onlar dura bilərlər.

## **QİYMƏT**

Rəvayətə görə iki dost qəbiristanlıqdan keçərkən üstü açılmış köhnə qəbrə rast gəlirlər. Qəbirdə kəllə sümüyü görünürdü. Dostlardan biri bu mənzərəni görüb bərk qorxdu və buradan uzaqlaşmağı təklif etdi. O biri dost isə kəlləyə diqqətlə baxa-baxa deyirdi:

– Mərhumun necə də gözəl, ağappaq dişləri var.

## **QARIŞQA İLƏ SÜLEYMAN PEYGƏMBƏR**

Rəvayətə görə Süleyman peygəmbər qarışqaya deyir ki, sən təzə ölü dəfn olunan qəbrə gir, gör orada nə möcüzə baş verir, sonra gəl mənə danış. Hamı çəkilir, ölüünün yanına gələnlər görülər ki, qəbirdə əlavə canlı var. Qarışqa Süleymanın tapşırığını mələklərə danışır. Mələklər qarışqaya deyirlər ki, sən get, Süleyman özü gələndə görər ki, burada nə baş verir.

## **MOLLA İLƏ ÇOBAN**

Rəvayətə görə molla və çoban varmış. Çoban doyunca çörək tapmir, yarıac həyat keçirirdi. Çoban molladan xahiş edir ki, onu da yas mərasimlərinə aparsın ki, verilən xeyrətdən yeyib qarnını doydursun. Molla razılaşır. Onlar yaslara birlikdə gedir, lakin hər dəfə adamlar xeyrəti yeməyə başlayan kimi molla “əlhəmdürüllah” deyir və hamı yeməkdən geri çəkilir. Beləliklə, çoban yasları gəzsə də yenə yarıac yaşayır. Axırda o, təngə gələrək mollanı uca bir qayanın üstünə aparıb xəbərdarlıq edir ki, əgər xeyrət yeyilib qurtarmamış “əlhəmdürüllah” desə onu bu qayadan tullayacaq, molla andaman edir ki, çobanın tələbini yerinə yetirəcək. Onlar yenə bir yas mərasiminə gedirlər. Ortaya xeyrət qoyulur. Adamlar əllərini xeyrətə uzadanda molla adəti üzrə “əlhəmdürüllah” kəlməsini işlədir və bu zaman çoban ona tərəf əyilib: – qayani yadına sal-deyən kimi molla qorxmuş halda “bismillah” deyir, mərasim iştirakçıları yenidən xeyrəti yeməyə başlayırlar.

## **İRSİN ROLU**

Rəvayətə görə günlərin bir günü padşah veziri yanına çağırıb ona deyir ki, sənə bir sual verəcəm, əgər cavabını tapa bilməsən, vezirlikdən qovacam. Gərək sən mənə deyəsən görək, insanın özünü necə aparmasında tərbiyənin yeri böyükdür, yoxsa əcdadının kimliyi. Vəzir bu suala cavab vermək üçün üç gün vaxt istəyir. Lakin cavab tapa bilmir. Vəzirin qızı atasının narahatlığını görüb, səbəbini öyrənir və padşahın sualına cavab verməyə hazır olduğunu söyləyir. O, evdə bəslədiyi pişiyi də götürərək atası ilə padşahın hüzuruna gedir. Qız padşahın yanında pişiyə cürbəcür “tapşırıqlar“ verir və pişik bunları yerinə yetirir. Elə bu vaxt otağın küncündən siçan çıxır, pişik yerinə yetirdiyi “tapşırığı“ yarımcıq qoyaraq siçanın üstünə atılıb onu tutub yeyir.

Qız üzünü padşaha tutub deyir: - Padşah sağ olsun, sizin sualın cavabı pişiyin hərəkətlərindən məlum oldu. Mən bu pişiyi anadan olandan ev şəraitində bəsləmiş, onu öyrətmisəm və o, indiyədək siçan görməmişdir. Lakin burada siçan görən kimi özünü atdı onun üstünə. Deməli heyvanlar kimi insanın da özünü necə aparmasında əcdadlarlardan keçən xüsusiyyətlərin rolü böyükdür.

Padşah cavabdan razı qalır.  
**KİÇİK GƏLINİN FƏRASƏTİ**

Keçmiş zamanlarda bir qaynananın üç oğlu və üç gəlini olur. Gəlinlərin kiçiyi fərasətli olur. Bir gün qaynana dovğa bişirir, sonra isə xəmir yoğurub kündələyir. Bu zaman onu təcili başqa yerə çağırırlar. Qaynana xəsis olduğu üçün kündələri sayır, dovğa qazanını isə təndirə qoyub təndiri də şirələyir ki, ora heç kəs girə bilməsin. Qaynana evdən gedən kimi kiçik gəlin kündələrin hərəsin-dən bir az xəmir götürüb çörək bişirir. Sonra eşşəyə minib təndirdəki dovğa qazanını evə getirir. Dovğadan içib çörəkdən yeyirlər.

Qaynana evə gələndə görür ki, kündələr kiçilib. O, hırslı gəlinlərə deyir: – “kündələrin sayı çox, sambalı yox“. Sonra görür ki, təndirdəki dovğa qazanı da yoxdur. Qaynana hırsından azarlayır. Oğlanlar evdə olmayanda gəlinlər qaynananı palaza bürüyüb o qədər döyürlər ki, qaynana ölürlər.

Qaynananı basdırıldıqdan sonra böyük oğul anasının qəbiri üstünə gedir və qəbirdən səs eşidir. Evə gəlib bu əhvalatı qardaşlarına və gəlinlərə danışır. Heç biri qaynananın nə dediyini anlamır. Axırda kiçik gəlin qəbir üstünə gedir və qaynanaya deyir: “Kündələrdən çörək bişirib yemişik, üstündən dovğanı içmişik, səni də döymüşük“. Bunu deyəndən sonra qaynana səsini kəsir.

Gəlin evə gələndə ondan qaynananın nə dediyini soruşurlar. Gəlin yalandan deyir: – O dedi ki, sandıqda üç boxça var. Böyüyü böyük gəlinin, ortancılı ortancıl gəlinin, kiçiyi kiçik gəlinin. Boxçaları açdıqda böyüyünün içindən yamaqlar, ortancılın içindən parça qırıqları, kiçiyinin içindən bütöv parçalar çıxır.

Deməli, kiçik gəlin fərasətli olduğundan boxçaların ən yaxşısı ona düşür.

## QUYRUQLARIN İDDİASI

Rəvayətə görə yer üzündə bir sürü ilan variymiş. İlannarın başı qavaxda, quyruxları da onun dalınca sürünərmış. Bir gün bu ilannarın quyruxları Süleyman peyğəmbərə şikayət eliyərlər ki, bəs, biz nə qədər başdarın dalınca sürünməliyox, sürünməxdan nazilif lap cəhrənin milinin ucuna dönmüşox. Qoy bir az da biz başda gedax, başdar bizim dalımızcan sürünsün, biz yol göstərax. Süleyman peyğəmbər razılaşır. Quyruxlar başlıyırlar sürüyə başçılıq eləmağa, başdarı öz dallarıycən sürüyürlər və bir az keşməmiş ilan sürüsünü aparış bir qaynar qazana salıllar. İlənlərdən birinin başı zorla dilə gəlif diyir ki, ya peyğəmbər, sən nağardin, yer üzündə bütün ilan nəslini bu quyruxlar yandırıf məhv elədilər, amandı, bizi bu müsibətdən qurtar. Süleyman peyğəmbər quyruxların iddiasını görüb qayıdır ki, mən bilə-bilə sürünen umur-ixtiyarını quyruqlara verdim ki, görək başdarı hara aparıcıylər. Mən olara göstərdim ki, başın ixтиyarını quyruga verəndə nələr olur.

## XƏSİS QAYINANA

Rəvayətə görə bir qəddar və xəsis qayınana variydi. O, gəlininə gün verirdi, işix yox. Bir dəfə yayın cinciramasında qayınana nəhrə çalxalayıb ayran hazırlayıb və bu dəçədə qonşu kəndə gedəsi olur. Hamilə vəziyyətdə olan gəlinin ürəyi yaman ayran istiyirdi, amma qaynana ona ayran vermirdi. Qayınana fikirləşir ki, nətəri eləsin ki, qonşu kəndə gedəndə gəlin ayrıandan içməsin. O, içində ayran olan küpü otağa qoyur və yeri də şirələyir ki, gəlin ayran işmağa gəlsə, əyax yerləri qalsın. Gəlin də sən dimə, bic gəlin imiş. O, əyax izi qoymamaq üçün gedib eşikdəki eşşəyə minərək otağa girir və küpdəki ayrıandan doyunca içərək çölə çıxır. Qayınana qonşu kənddən otağa girir və şirələnmiş yerdə eşşək əyaxlarının izlərini görür. Küpə baxdıqda ayrıandan kiminsə içdiyini görür. O, nə qədər fikirləşirsə də, bunun kim tərəfindən və necə edildiğini ayırd eliyə bilmir və fikirdən ölürlər. Arvadı basdırırlar. Gəlinin əri anasının qəbrini ziyarət edərkən onun səsini eşidir. O, deyinirdi ki, “nəyə minib keçdi, nəyə töküb içdi“.

Kişi evə qayıdaraq bu əhvalatı arvadına danışır. Gəlin qayınanasının qəbri üstünə gedir və o da, həmin sözləri eşidir. Gəlin qəbrə əyilərək qayınanasına belə deyir: - Eşşeyə minib getdim, cəmə töküf işdim, koora.....

Bu sözlərdən sonra qayınananın səsi çıxmadi.

## QORXU

Rəvayətə görə bir məmləkətin padşahı doşannarın hərəkətlərinən çox narazı idi. Doşannar padşahın sözünə baxmir, özdərini boş buraxmışdır. Padşah dözə bilmiyif bulara cəza vermax istiyor. O, əmr eliyir ki, bütün doşanları meydana yiğsinnar ki, oların başını vurdursun. Doşannar da padşahın bu fikrinnən duyux düşüf başdiyillər qaşmağa. Onlar görürler ki, qavaxda bir at da dörd nala qaçır. Doşannar ona yaxınlaşış soruşurlar ki, bəs sən niyə qaçırsan, padşah səni yox, bizi qırmaz isdiyir. At da qayıdır ki, mən doşan yox, at olduğumu sübut eliyənə qədər dərimi boğazımnan çıxardıcıyhlər.

## ŞƏRABIN GÜCÜ

Rəvayətə görə qadın paççax təzə öylənmiş cavan, həm də şümal kimi gözəl bir oğlana vurulur. O, oğlanı yanına çağırtdırif diyir ki, sən gəl arvado boş, məən al. Varlı yaşıyərsən, yoxsulluğun daşını atarsan. Oğlan bu işdən boyun qaçırır. Amma paççax arvat onnan əl çəyhmır, diyir nətəri olur-olsun sən gərəyh mütlax məən alasan. Gənə bir şey çıxmır. Bunu görən paççax arvat oğlana tələ qurur. O, oğlanı yanına çağırtdırif diyir ki, bax, bu mən, bu körpə uşax, bu da bi şüşə arax. Ya məni almalısan, ya bu uşağın başını kəsməlisən, ya da ki, bu şüşədəki arağı işməlisən. Oğlan fikirləşir ki, təzə öylənmiş adamam, arvadımı da çox isdiyirəm, ona görə paççax arvadının öylənə bilmərəm. Körpə uşağın başını da kəsə bilmərəm, mən bu yaşimdə bi dənə qarışqanın üstünnən basmamışam. Oğlan, ələcsiz qalif, şüşədəki şərabi işmağa razılıq verir. Sərxoş hala düşmüş oğlan səhər ayılanda özünü paççax arvatla bir yorğan-döşəkdə yatmış gördü, yaxınlıqda isə onun kəsdiyi körpə uşağın başı və cəsədi dururdu.

## ŞÜKÜR ALLAHDANDI

Rəvayətə görə bir qadının ekiz oğlan uşaxları olur. Amma uşaxlar arxaları bir-birinə bitişik doğulmuşdular. Belə vəziyyətdə uşaxlardan birinin hərəkəti o birini narahat eliyir, biri gəzmax istiyəndə o biri oturmax istiyirdi və ya əksinə. Uşaxlardan biri belə vəziyyətdən tincixaraq (təngə gələrək) anasına şikayət eliyir, bunnan sonra belə yaşamağın mümkün olmadığını bildirir. Anası uşağa təsəlli verərək, dözməyi, naşükür olmamağı məsləhət görür. Uşax anasını başa düşmür, deyinir ki, daa bunnan da ağır gün olmaz, bunun nəyinə şükür eliyim? Bir müddət keçir, uşaxlardan biri ölürlər. Sağ qalan uşax indi də ölü qardaşını dalında aparmalı olur. O, əziyyət çəkir, qan ağlıyirdi, anasının imdad diləyirdi. Ana uşağının naləsinə cavabında qayıdır ki, bala, göörsən, vaxtilə sən narazılıx eliyəndə mən saa didim ki, naşükür olma, amma sən məən başa düşmədin. Hindi göörsən, pisdən də pis günnər var. Allah-taala ən çətin günnərdə naşükür olmamağı məsləhət bilitdi. Şükür yaradana!

## NƏ TÖKƏRSƏN AŞINA, O DA ÇIXAR QASIGINA

Rəvayətə görə qızmar yay günlərinin birində səhrada yol gedən bir kişinin bərk ürəyi yanır. Ancaq o, nə qədər axtarırsa da işmağa su tapbir. Bu dəkkədə xurcununda qarpız olduğu yadına düşür. Kişi kölgəli bir yer axtarış tapır və burada oturaraq qarpızı kəsif yarıyə qədər yimişdi ki, qəflətən yaxınlıqdakı su çeşməsi gözünə dəyir. O, əlindəki qarpızı bir tərəfə qoyuf çeşmənin

süyünnən doyunca içir. Əyağa qalxıf yola düzələndə qarpızın qalan hissəsini murdalliyif bir yana qoyur ki, qoy heş kim yiye bilməsin. Axşam üstü geri qayıdanda, onun yolu gənə qarpızın qalan hissəsini qoymuş yerdən düşür. Bərk susuzdiyən səyyah beyaxçı çeşməni axtarır, lakin çeşmənin suyu qurumuş, sudan əsər-əlamət qalmamışdı. Səyyah naəlac qalaraq səhər qoyuf getdiyi və murdalladığı qarpızın qalan hissəsini tapır, öz-özünə “bu hissə hələ murdallanmıyif” diyə-diyə qarpızı yiyif qurtalır.

Atalar yaxşı diyitdilər ki, nə tökərsən aşına, o da çıxar qaşığına.

## QONAQ-QARALI ÖYÜN SİRRI

Bir evə tez-tez qonaqlar gəlirmiş. Ev sahibinin var-yoxu isə həyətdəki arı təknəsi idi. Təknədən nə qədər bal götürüldürsə də qurtarmırdı ki, qurtarmırdı.

Dünya görmüş bir qoca kişi öz arvadı ilə həmin kişiyə qonaq gəlir. O həyətə düşərkən arı təknəsinin yanından keçməli olur. Fikir verib görür ki, ana arı qalan arıları tələsdirib deyir: “gələn çox, gedən çox, tez-tez gedin, tez-tez gəlin“.

Qoca təknənin sehrini başa düşüb onu almaq fikrinə düşür. Qarısı ilə məsləhətləşib təknəni çox baha qiymətə alır və aparıb öz həyətinə qoyur. Bir müddət sonra onun qonağı gəlir. Təknəni açıb bal çıxarıır və qonağı bala qonaq edir.

Xeyli müddət keçidkən sonra ona ikinci qonaq gəlir. Təknəni açıb görür ki, arılardan və qara mumdan başqa heç nə yoxdur. Təknənin qapağını örtəndən sonra qocanın qulağına ana arının səsi gəlir: “gələn az, gedən az, yavaş -yavaş gedin, yavaş-yavaş gəlin“.

Qoca qonaq-qaralı evin sərrini indi başa düşdü.

## SAGLAMLIQ “DƏRMANI“

Rəvayətə görə iki qonşu variydi. Onlardan biri dəlləklik, o birisi isə qəssablıq eliyirdi. Bunların gözəl oğlan uşaqları dünyaya gəlir. Yavaş-yavaş böyüyülər. Gündərin bir günü dəlləklə qəssab söz güləşdirməga başdiyillər ki, nətəri elasax oğlannarımız canısağ böyüyülər. Dəlləyh hər gün oğlunun başını qırxır, qəssab hər gün oğluna təzə kəsilmiş qoyunun ətini yedirdir. Dəlləyin oğlu daha canı sağ, gümrah böyüyür.

Sağlamlığın “dərmani“ bəlli olur.

## TARIXI RƏVAYƏTLƏR

### MİRZƏ FƏTƏLİ AXUNDOV HAQQINDA RƏVAYƏTLƏR

#### Birinci rəvayət

Mirzə Fətəli uşaq vaxtında babasının qardaşı Axund Molla Ələsgərin ailəsində yaşamışdır. Molla Ələsgər onu öz uşaqlarından ayırmayaraq, onun elm və tərbiyəsinə artıq diqqət yetirmiş və axırda öz qızını ona vermişdir.

Mirzə Fətəli öz tərcüməyi-halında Hacı Ələsgəri “İkinci atam“ deyə yazır. Bu onun Hacı Ələsgərdən artıq razı qalmış olduğunu göstərir.

Çar hökuməti Azərbaycanı istila edən zaman Nuxa şəhərində dilmanc-mütərcim hazırlamaq üçün məktəb açılmışdı. Mirzə Fətəli ruscanı həmin məktəbdə öyrənmişdir.

Mirzə Fətəli ərəb və fars dillərini oxuduğu zaman ruhani olmaq fikrində idi. Onu bu fikirdən məşhur Mirzə Şəfi daşındırmış və onda rusça oxumağa bir həvəs oyatmışdır.

Mirzə Fətəli sərdar dəftərxanasında draqaman vəzifəsində çalışdığı zaman çox tez bir vaxtin içərisində yalnız Zaqafqaziya, İranda deyil, bütün Avropada məşhur oldu.

Mirzə Fətəli hər zaman öz müasiri Puşkin, Qoqol və Suloveyev və Tehran səfiri Qribayedovun təsiri altında olmuşdur.

Mirzə Fətəlinin tutduğu vəzifə xalqın nəzərində çox yüksək olduğundan ruhanilər və avam xalq onun ilə açıqdan-açıqa mübarizə aparmağa cəsarət etməmişdilər. Çünkü xalq və xüsusilə ruhanilər öz müqəddəratını asan həll edə bilmək və müvəffəqiyyətlərini saxlamaq üçün Mirzə Fətəliyə yaltaqlanmaqdan geri dura bilməzdilər. Fəqət əhali batındə onu bir kifir və dinsiz tanıydırlar.

Mirzə Fətəli əhalinin ona belə bir nəzər ilə baxdığını gözəlcəsinə bilirdi.

O, yoldaşlarına deyirdi:

— “Dəftərxanaya getdiyim vaxt üstü örtülü dalanın ağızında oturan dükançı Məşədi Qasım məni görən kimi dodaqlarının altından mirtildamağa başlayır — sözlərini qana bilmirəm. Amma bilirsinizmi nə deyir?

O deyir ki, ey fələk, göydəki daşlarını onun başına nə səbəbə yağıdırırsan?

Ey yer, yarılb bu məlunu nə üçün udmursan?

Mirzə camaatın küfründən və lənətindən qorxmayaraq, xalq arasına yerləşmiş pis adətləri tənqid edirdi.

O, deyirdi ki, Firdovsinin Şahnaməsində göstərilən İran xalqı olduğca şücaətli və rəşadətlidirlər. Kişilərindən Rüstəm, Küdərz kimi pəhləvanlar, qadınnından kürd Afərid kimi qəhrəmanlar yetişmişdir. Hə üçün indi onların nəvələrində igidlik nişanəsi yoxdur? Bunun səbəbini mən Size söyləyim:

İranda seyidlər və mərsiyaxanlar hər il qırx gün məhərrəmlikdə və otuz gün orucluqda gecə-gündüz camaati ağlatdılar.

Kişilərin göz yaşları ilə bərabər babalarından qalma igidlik cövhəri də getmiş, hər birisi ağlayan bir arvada dönmüşdür. Odur ki, indiki İran sərbəzi (əsgəri) deyir:

— Məhəmmədvəli ayağını atsın, mən də atım.

1877-ci ildə Mirzə Fətəli qırıq xəstəliyi ilə xəstələnərək, evində yatırdı. Mən o zaman Tiflisə gedərək onunla görüşməyə müvafiq oldum. Mən onun yanına hökümət xərcilə məktəblərin birinə daxil olmağa kömək olmaq üçün getmişdim. O, mənə Qori darülmüəlliminə daxil olmayı məsləhət gördü. O zaman mənə öz komediyalardan bir nüsxə yadigar verib dedi:

- Qardaş oğlu! Mənim bu əsərlərimdən xoşladığınızı vətənim Nuxada səhneyi-tamaşaşa qoymağınızı arzu edirəm.

Mən bunun tapşırıqlarına əməl etdim. 1879-cu ildə Nuxa şəhərində barama anbarlarının birində səhnə düzəldərək, Hacı Qaranı oynadıq. Mən özüm Hacı Qara rolunu götürmüştüm. O zaman mənimlə bərabər Yusif Əmircanov, Ağababa Ağababayev, Seyidəli Məlikov, Məmməd Əfəndiyev, Cavad Sadiqov iştirak edirdilər.

Tiflisdə indiki Tamaşov karvansarayı adı ilə məşhur olan yerdə canışın Varonsovun əmrilə teatr tikiləndən sonra Mirzə Fətəli teatr əsəri yazmağa başladı. Onun yazdığı birinci əsər “Kim-yagər”dır.

Çar hökuməti Zaqafqaziyani istila etdiyi zaman Nuxa qəzasında Molla İbrahim Xəlil adlı bir aferis zərgər kimya xülyasına qapılaraq yalnız avam xalqı deyil, çar hökumətinin yerli işçilərini də aldatmağa müvəffəq olmuşdu.

Molla İbrahim Xəlil bir qədər gümüşü qumlu torpağa qatıb, sərdar dəfərxanasına götürür. Bir ərizə ilə sərdara müraciət edərək, Xaçmaz dağlarında gümüş mədəni tapdığını bildirib, həmin mədəni işlətməyə icazə istəyir və hökumətdən maddi yardım tələb edir. Sərdar Molla İbrahim Xəlilin götirdiyi qarışq torpağı müayinə üçün Peterburqa göndərir. Müayinə nəticəsində torpağın içərisində 50 faiz gümüş olduğu aydınlaşdırıldından həmin mədəni işlətmək üçün hökumət Molla İbrahim Xəlilə icazə və dörd min manat da para verir. Molla İbrahim Xəlil icazə aldıqdan sonra gedib bir müddət Xaçmaz dağlarında çadır qurub oturur. Hər tərəfdən pullu tacirlər, çoxlu beylər də pullarla bunun yanına gəlirdilər. Molla İbrahim Xəlil isə yanına saçlı, pacاقlı bir dərvish alıb, əksir ilə torpağı gümüşə döndərmək haqqında mövhumatlı satıb, xalqın başını qarışdırırdı. Beləliklə, az bir zaman içərisində Molla İbrahim Xəlil çox para yiğdi. Mirzə Fətəli “Kim-yagər” komedyasında Molla İbrahim Xəlilin xalqı və hökumət adamlarını aldatmasını çox gözəl bir

surətdə göstərmişdir. Sansur (senzura) hökumət qulluqçularının aldadılması qismini nəşr etməyə icazə verməyərək, əsərin içərisindən silmiş olduğundan əsər bir qədər cansız çıxmışdır. Yoxsa Mirzə Fətəlinin bu əsərdə yazılılıq qüdrəti daha artıq görünə bilərdi. Mirzə Fətəlinin əsərləri içərisində “Aldanmış kəvakib“ daha artıq mənim xoşuma gəlir. Bu əsərindən aydın görmək olar ki, Mirzə Fətəli yalnız bir adı ədib deyil, böyük bir psixoloq, dərin bir filosof və təcrübəli bir diplomatdır.

Mirzə Fətəli “Aldanmış kəvakib“də İranın həyatını hər tərəfdən göstərə bilməşdir. Bu əsərdə o, bir tərəfdən münəccimlərə və şaha qarşı iranlılarda olan etiqad və etimadı, o birisi tərəfdən də hökumət başında oturan vükəla (vəkillər), nücəba və üləmaların budalalığını, şahın heç bir şey qanmayaraq, mövhümata inamını və beləliklə də məmləkəti dolandırmaqdan aciz olduğunu çox qüvvəli bir surətdə təsvir etməyə müvəffəq olmuşdur.

Mirzə Fətəli zarafatçı bir adam idi. Xalq arasında hələ indiyə qədər onun dediyi lətifələr yaşamaqdadır.

Mirzə Fətəli bir gün Qocur yaylağında dərələrdən keçərkən bir yerdə nazikcə axan bir suya rast gəlir. Həmən saat suyu qazdırıb bir bulaq halına gətirir. Hər zaman dostları ilə bu bulağın başına gəzməyə gələrmişlər. Bir il sonra Mirzə Fətəli yenə bir gün yoldaşları ilə bərabər o bulağa gedərkən görürər ki, Qocur gürcülərindən birisi bu bulağın qasına Məryəm ananın şəklini qondarmışdır.

Mirzə Fətəli bunu görüb, dostlarına deyir:

Bax, bu bulağa ad qoydular. Bunun adı “Allah bulağı“dır. O zamandan bəri bu bulağın adı “Allah bulağı“ qalmışdır.

Mirzə məhkəməyə və başqa yerlərə hər zaman palanlı at üstündə gedərmiş. Bir gün yoldaşları ilə bərabər gəzməyə çıxdığı zaman Mirzə mindiyi atı dar bir arxin içərisilə sürür. Bir az getdikdən sonra ayaqları arxin o tərəf, bu tərəfinə ilişərək qalır və at altından çıxıb gedir. Mirzə atına üzünü tutaraq:

– “Ay heyvan, dayan! Sən də Mirzə Hüseyn xan kimi mənə bivəfaliq etmə. Hara gedirsən, məni də apar“ demiş və yoldaşlarını güldürmüştür.

Mirzə Fətəli divanxanadan evinə müəyyən bir vaxtda qayıtmazmış. Gah çox tez gələrmiş və gah da heç axşama qədər gəlməzmiş. Bir gün arvadı bundan qəti söz alır ki, bundan sonra öz vaxtında gəlib nahar etsin. Bir neçə müddət Mirzə Fətəli hər gün saat dördə gəlir. Bir gün yenə öz vaxtında gəlib çıxmaz, evə daxil olan kimi arvadının məzəmmətinin qabağını almaq üçün deyir ki, “Bu dəfə məni bağışla. Çünkü (pəncənbə)-nin nöqtələrini qoyurdum. Ona görə yubandım...

Mirzə Fətəli öləndə camaat onun cənazəsini aparmağa gəlmədilər. Cənazəsini qəbirstanlığı aparan zaman qaragüruhçular deyirdilər:

“Aparın, dərin basdırın, bir daha çıxa bilməsin“.

Onlar bunu düşünə bilmirdilər ki, Mirzə Fətəlinin xatirəsi heç vaxt itməyəcək. Ona yarım əsr sonra abidələr qoyulacaq, hər zaman böyük ehtiramlar ilə yad olunacaqdır.

## Ikinci rəvayət

Ərəbcə, farsca, türkçə və rusca əsaslı urfan kəsb etmiş bir adam idi.

Həlim, səlim və gözəl əxlaq sahibi idi. Rusiyadakı şairlər və yazıçılar və Qərbi Avropadakı ərbəbi-qələmlər onu şərq dahisi deyə, yad edirdilər. Lakin Qafqaz əhli Mirzə Fətəliyə yalnız dinsiz, etiqadsız deyə, nifrət bəsləyirdilər. Bu gizlin nifrəti Mirzə Fətəli duymuşdu. Öz dostlarına bəzən zarafat təriqilə sinəsindən düzüb qoşardı.

Mirzə Fətəli “Voenni ştab“ idarəsinə palanlı at üstündə hər gün evindən çıxıb, gedərdi. Atının başından asmağa torbası var idi. Onu da özü ilə aparardı. Şıx məscidinə yavuq meydandan keçib,

üstü örtülü bazardan keçən zaman bir nəfər İran tacırı Məşədi Hüseynqulunun həna satan dükəni var idi.

Mirzə Fətəli deyirdi:

– Məşədi Hüseynqulu məni görən kimi donquullanır. Bilirmisiniz o qəlbində mənə nə deyir? O, deyir ki, ay yeri-göyü yaradan bir xalıq! Nə olar bu dinsizi yeri yar, yerə uddur. Yerin qənbərlərini başına yağıdır, deyib məclisdə oturanları güldürdü.

Bir gün bayram görüşünə öz sirdası Şeyxüllislam Molla Əhməd axundgilə gedib, orada gününü keçirir. Tiflis tacirləri dəstə-dəstə o gün bu evə girib, çıxan bir zamanda Borçalı qazisi çox gizli bir qiyafədə başında əmmaməsi tərdən pas çıxarmış halda və əbasının arxasına qədər dabanlı başşəmaqdən sıçrayan palçıq ləkələri bu saqqallı axund Mirzə Fətəli(yə) baxar-baxar, birdən deyər ki, sən Allah şeyx, bir mənə insaf ilə cavab ver:

– Ha bu kişi bu qiyafədə behiştə gedəcəkdir, biz cəhənnəmə?

Günüzlər Mirzə Fətəli qulluqdan müəyyən bir vaxtda nahara gəlmədiyindən bunun arvadı onu çox töhmət edərdi ki, aşpaz da, biz də onu gözləməyə məcburuz. Bununla razılaşıb, saat 3-də labüb gəlməyini söz verir. Söz verdiyi vaxtda da bir neçə gün özünü çatdırar. Lakin bir gün bu lap gecikər. Bilər ki, arvad buna sərzəniş edəcəkdir. Qapıdan içəri girer-girməz deyir ki, ay Tubu, vallah-billah pəncənbənin nöqtələrini qoyurdum. Bu gün mənə o gecikdirmişdir.

Xırda uşaqların əlində bir kəcər görsəydi, qorxusundan dəli dərdinə düşərdi. Uşaqların əlinə nə bıçaq, nə iynə, nə dəhrə, nə iş və nə sair bunun əmsali şeylərə yol verməzdi. Əlindən o şeyi almamış, əl çəkməzdi ki, guya bu uşaq ya özünə və yaxud başqasına bir ziyan yetirə bilər. Evdə yaraq qismindən bir şey saxlamazdı ki, uşaq onu qurddalar.

Bir gün qulluqdan qayıdanda görər ki, məhəlləsində bitmiş uca boylu iydə ağacının başına çıxan və iydə dənləyib, yeyən qonşu uşağını görər. Bununla müləyim söhbətə girişər. Deyər ki, a bala; mənim könlümə o iydənin dadına baxmaq düşmüdü ha. Sən yeyib, doyandan sonra bir neçə dənə də mənim üçün də özün düşür aşağı, yaxşı!?

O, uşaq deyər ki, baş üstə Mirzə əmi. Bir qədər gözlər ki, daha uşaq qorxmaz və xatircəm olar ki, daha uşağa tənbeh və cəza verilməyəcəkdir. Arxayınlıqla enər. Eləki uşaq ağacın boğazına yetişər-yetişməz və tullanıb qaçsa xəsarət yetişməz, Mirzə Fətəli bir dəhşətli qışqırıq salar ki, uşaq qorxsun və bir də ağaca çıxməqdan əl götürüsün. O uşaq ilə müləyim rəftar elemək ondan ötrü imiş ki, bu özü səbəb olmasın, uşaqın o hündür yerdən ya atılmağına və ya yixilmeğinə.

Odur ki, uşağı oxşaya-oxşaya ağacın boğazına qədər endirir. Ancaq ondan sonra qışqırı ki, yerə yixilsə da, zərərsiz düşər.

Mirzə dilənən dilənçiləri heç boş yola salmazdı. Bir gün arvadı Mirzə əyleşmək üçün balkona bir xalça salıb qonşuya keçmişdi. Məhəlləyə bir dilənçi gəlib, Allah payı istədi. Mirzə ciblərini araşdırıldı, yanında heç bir şey olmadığından, altındaki xalçanı çəkib balkondan dilənçiyə saldı və dedi ki, a binəva, al bunu. Tez götür, qaç görün olmasın. Sən əlində bu evdən xalça aparan görsə, əlindən alacaqlar. Tez götür, qaç apar. Dərdinə ver, yazıqsan. Arvad evə gəlib işdən xəbərdar oldu.

Küçələri və bazarı axtardı. Nə dilənçi və nə xalçanı gördüm deyən olmadı.

### Üçüncü rəvayət

Mənim anam Nisə xanım Qacar Mirzə Fətəli Axundovun qızı idi. O, çox tez-tez öz məşhur atasını xatırlayır və onun haqqında bir çox hekayələr nəql edərdi. Bu hekayələrdən bir neçəsi xatırimdə qalmışdır. Bu gün Mirzə Fətəliyə hörmət bəsləyənlər ilə o hekayələri bölmək istəyirəm.

Anamın dediyinə görə bizim şairimizin də rus şairi Puşkin kimi qanında zənci (qaraqul) qarışığı varmış. Onun anasının ulu babası Nadir şahın zamanında İrandan Nuxa şəhərinə vergi toplamaq üçün göndərilmiş Müzəffər adlı bir zənci imiş.

Mirzə Fətəli Axundovun atası Mirzə Məmmədtağı ticarət işləri sayəsində Nuxa şəhərinə düşüb, İranda arvad-uşağı olmasına baxmayaraq, alim Hacı Ələsgər Axundovun qardaşı qızı Nəna (Nəna) xanımı almışdı.

Mirzə Fətəli dünyayə gəldikdən sonra onun anası Nəna xanımı və oğlunu götürüb Xumluya qayıtmışdı. Dörd il keçəndən sonra ərinin birinci arvadı ilə bir yerdə yaşamaqdan təngə gəlmış Nəna xanım vətənə, öz əmisinin yanına getməyə izn istəmişdi. Mirzə Məmmədtağı oğlunu İranda qoymaq şərtilə onun talağını vermişdi. Nəna xanım bu şərtə razi olub, öz fikrini oğlundan gizləyərək, səhər sübhədən karvan ilə yola düşmək üçün hazırlanmış.

Anamın dediyinə görə Mirzə Fətəli dəfələrlə öz cocuqluq xatırələrini öz uşaqlarına nəql (nəğl) edərmiş.

O gün Mirzə Fətəli bərk yuxuda imiş. Anasının ondan ayrılaçğını bilirmiş. Hamı çalışırmış ki, uşaq oyanmasın. Lakin bütün ev adamları Nəna xanımı yola salmaq ilə məşğul ikən, on yaşlı ögey bacısı Mirzə Fətəlinin yatağına soxulub:

“Nə yatmışan, dur ayağa, indicə anan gedər, sonra həmişəlik onun üzünə həsrət qalarsan“ deyə onu oyatmışdı. Körpə Mirzə Fətəli ağlayaraq, həyətə atılıb, dəvəyə minmək üzrə olan anasının ətəyindən yapışib, bağırmağa başlamış. Atası rəhmə gəlib, uşağı anasına bağışlamışdı.

Mirzə Fətəli hər dəfə bu vaqeəni xatırlarkən, öz bacısının bu yaxşılığını hörmətlə qeyd edər və ona çox borclu olduğunu söylərmiş. Çünkü onun insan olmasına o qız səbəb olmuşdu. Əgər İranda atasının yanında qalsaydı, heç bir tərbiyə və təhsil ala bilməyəcəkdi.

Mirzə Fətəli ömrünün axırlarında İrana gedib, öz bacılarını tapıb, görüşmüştü. Bacılarının ona hədiyyə etmiş olduqları bir çox incə işlənmiş əl işləri indiyədək bizim evimizdə saxlanılır.

Mirzə Fətəli cocuq ikən çox diri və nadinc imiş. Öz cocuqluğunu uşaqlarına nağıl edərmiş.

Bir gün Mirzə Fətəli həyətdə oynayırmış. Qonşu evdə sirkə hazırlandığı üçün həyətdə günəşin qabağında bir neçə küpə qoyublarmış. Mirzə Fətəli bu küpələrə heç bir fikir verməmiş, bu zaman evdən çıxan hacı Ələsgər Axundov Mirzə Fətəliyə deyir ki, “Fətəli, sən çox nadincsən, bax, bu küpələri daş ilə vurub, qırımayasan ha!”

Əmisi getdikdən sonra. Mirzə Fətəli düşünməyə başlayır. Doğrudan da mən bu küpələri qırı bilərəm?

Bir daş götürüb küpələrə atır, dəymir. Təcrübədən çıxməq üçün bir daha atır. Və bu qayda ilə həvəslənərək bir-bir küpələri nişanə qoyub, hamısını qırır. Hacı Ələsgər qayıdarkən acıqlanır və:

“Hələ gedərkən ona tapşırımadım ha!”-deyə təkrar edir.

Anam Mirzə Fətəlidən daha bir şey nağıl edirdi.

Mirzə Fətəli cocuqluq zamanından başlayaraq bütün ömründə qol zəhmətindən artıq zehni məşğələlərə çox meyl göstərirdi.

Bir gün anası onu su üçün dərəyə göndərir. Dərənin üstünə gəlib, Mirzə Fətəli düşünməyə başlayır:

Əgər ciyimdəki ağır mis küküm (su qabı) ilə bu dərəni aşağı ensəm mənə lap səfeyh deyərlər. Yaxşı olmazdı ki, bu güyüm hələ buradanca aşağıya yuvarladım, özüm isə əli boş cığır ilə aşağı düşüm. Mirzə Fətəli düşündüyü kimi də yapır. Lakin aşağıya düşdükdən sonra görür ki, güyüm (su qabı)daşa dəyib, əzilmiş və yaramaz bir hala gəlməşdir.

Mirzə Fətəli belə bir halda anasının yanına qayıtmadan qorxub, birbaş Nuxaya, həmişə yardımını gözlədiyi əmisinin yanına qaçmağa başlayır. Lakin yolda bir arabacıya rast gelir və onun vəsítəsilə Mirzə Fətəli gecə yarısı anasının yanına gətirilir. Oğlunun gec gəlməsindən təşvişə düşmüş anası ağlayır və Mirzə Fətəliyə tənbəh etməyir.

Buna baxmayaraq Mirzə Fətəli məktəbdə çox çalışqan imiş. Doqquz yaşında olduğu halda, böyük və yaşlı uşaqlar ərəb sərfi öyrənmək üçün ona müraciət edərmişlər.

Mirzə Fətəli deyirmiş ki, böyük şagirdlərin həmişə fikri bu idi ki, bir dövlətli adam ölsün və onun ehsanından bir qarın dolusu yemək yeyək. Onların bu özgəyə olan əlaqə və münasibətləri mənəni ta cocuqluqdan ruhani silkindən uzqlaşdırı.

Mirzə Fətəli axır zamanlarda qulluğa girdikdən sonra həmişəlik olaraq Tiflisə köcmüşdü. Ömrünün axırına qədər yaşmış olduğu ev indi də Tiflisdə durur.

Hacı Ələsgər Axundov öldükdən sonra Mirzə Fətəli onun qızı Tubu xanımı alıb və o vaxtadək əmisinin yanında yaşayan bütün qohum-əqrabası ilə bərabər Tiflisə köçmüşdür.

Mirzə Fətəlinin on üç uşağı olmuşdu. Fəqət iki nəfərdən, oğlu Rəşid və qızı Nisə xanımdan başqa, hamısı körpə ikən ölmüşdülər. Tez-tez uşağı öldüyü üçün həmişə evində bir yas varmış. Arvadı Tubu xanim heç gülməzmiş. Mirzə Fətəli isə vaxtının çoxusunu məşğuliyətdə və yanına gələn dostları ilə keçirəmiş.

Mirzə Fətəlinin evi qələbelik idi. Fəqir əqrəba böyük bir ailə halında yaşıyardı. Tiflisə gələn kəndli qonaqları da çox olurdu. Öz əmisinin təriyəsi ilə böyümüş Mirzə Fətəli heç də varlı olmadığını baxmayaraq, onun qohumlarını saxlamağı özünə borc bilirdi.

Mirzə Fətəli parəni heç əsirgəmirdi. Ona görədir ki, çox qənaətcil olan arvadı üçün çox da yaxşı keçmirdi.

Deyirlər ki, bir gün Mirzə Fətəli balkonda durduğu halda, həyətə bir dilənçi girir. Mirzə dilənçidən soruşur ki, səni dilənçiliyə məcbur edən nədir? Niyə gedib alver ilə məşğul olmursan?

Dilənçi cavab verir ki, ağa, alver üçün pul lazımdır.

Mirzə Fətəli balkonun kənarından asılmış kiçik xalçanı götürüb, dilənçiyə atır və al sənə pul, götür apar ki, indi arvad gəlib görər.

Dilənçi sevinərək, xalçanı götürüb çıxar və bir daha o arada görünməz.

Anam daha bir şey nağıl edərdi:

O zaman Mirzə Fətəli qulluğa at ilə gedərmiş. Çünkü o vaxt Tiflisdə nəinki tramvay, hətta qonka belə yox idi. Hər dəfə Şeytan bazardan, dükan qabağında oturmuş tanış bir alverçinin qabağından keçərkən, alverçi durub təzim edərdi və hər dəfə də at ürküb geriyə çəkilərdi. Bir gün Mirzə Fətəli təngə gəlib, alvercidən rica edir ki, bir daha ona təzim etməsin. Çünkü onsuz da onun hörmət saxladığına inanır. Mirzə Fətəli pul işlərində çox səliqəli idi.

Anam Mirzə Fətəlinin son nəfəsində şahidi olduğu bir vaqıəni dəxi nağıl edir. Mirzə Fətəli ürək şışməsindən ölmüşdür. Onu doktor Markuzov mədavi edirdi. Axırıncı gecə doktor xəstənin yanından çıxarkən doktor xəstənin ümidsiz olduğunu qohumlarına bildirir. Xəstə Mirzə Fətəli də bunu başa düşür və güc ilə danışaraq, arvadını çağırıb rica edir ki;

“Bu saat doktorun (doxtorun) haqqını ver, sonra baş qarışq olar, yaddan çıxar“.

## Dördüncü rəvayət

...Mirzə Fətəli Tiflisdə Qafqaz canişinliyində xidmətə başlayandan bir neçə il solnra Şəkiyə gəlib tərbiyəcisi və ikinci ata hesab etdiyi Axund Hacı Ələsgərin qızı 14 yaşlı Tubu xanımla evlənir. Bir neçə il sonra isə bir təsadüf nəticəsində 28 yaşlı Nazlıbəyim adlı qadınla nikah kəsdirməli olur. Məsələ belə olur. Nazlıbəyim gəncəli Cavad xanın nəslindən idi. Cavad xan 1803-cü ilin sonu, 1804-cü ilin əvvəllərində rus ordusuna silahlı müqavimət göstərmiş, Gəncə şəhəri ətrafında və qalasında döyüşlərdə altı oğlu ilə birlikdə həlak olmuşdu. Gəncə xanlığı ləğv edilib, ərazisi Gürcüstana ilhaq edilmişdi. Xanlığın malikanələri, kəndləri, mal-qarası müsadirə edilmişdi.

Cavad xanın ailə üzvləri və yaxın qohumları sonrakı illərdə acınacaqlı vəziyyətə düşmüşdülər. Vəziyyətdən çıxış yolu arayarkən yadlarına Tiflisdə hökumət qulluğunda olan Mirzə Fətəli Axundov düşür. Başıpapaqları və varidatı itirmiş qadınlar Tiflisə gəlib Mirzə Fətəli ilə görüşür, dərdlərini açıb ona bildirirlər. Mirzə Fətəlinin köməyi ilə Cavad xanın ailə üzvlərinə əkin-biçin üçün torpaq sahəsi verilir, qocalara pensiya kəsilir. Cavad xanın ailəsi tezliklə dirçəlir, ehtiyacdən qurtarır. Qadınlar bir gün yenə Tiflisə gəlib Mirzə Fətəli ilə görüşür, köməyə görə ona minnətdarlıqlarını bildirirlər. Onlar bu alicənab insanla qohumluq əlaqəsi yaratmaq üçün Mirzə Fətəlidən xahiş edirlər ki, Cavad xan nəslindən olan Nazlıbəyimlə evlənsin: “Əgər bizim bu təklifimizi qəbul etsəniz sizinlə əlaqəmiz kəsilməz, dara“ düşəndə yenə sizə müraciət edərik“.

Qadınlar israr edirlər. Xeyli tərəddüd edən Mirzə Fətəli o vaxt Tubu xanımdan övladı olmadığı üçün bu təklifi qəbul edir, Nazlıbəyimlə evlənir. Bir ildən sonra onların bir qızı olur, adını

Seyrəbəyim qoyurlar. Əvvəl bu izdivacla razılaşan Tubu xanımla Nazlıbəyim arasında getdikcə soyuqluq yaranır. Alicənab qadın olan Nazlıbəyim Mirzə Fətəlinin ailəsinə mane olmamaq üçün boşanır, qızını da götürüb Gəncəyə ata ocağına qaydırır.

On altı yaşı tamam olanda Nazlıbəyim Seyrəbəyimi gətirib Mirzə Fətəliyə verir ki, qızını himayə etsin. Mırzə Fətəli sonralar Seyrəbəyimi rus ordusunda xidmət edən Xanbaba xan Qacara ərə verir. Xanbaba xan İran dövləti tarixində mühüm rol oynayan vəliəhd Abbas Mirzənin nəvəsi, şahzadə Bəhmən Mirzənin oğlu idi. Seyrəbəyim 1872-ci ildə vərəm xəstəliyindən ölmüşdür. Mirzə Fətəli nəvələrinin anadan yetim qalmaması, habelə kürəkəni Xanbaba xanın nəcib bir insan olmasını nəzərə alıb, Tubu xanımdan olan qızı Nisə xanımı ona ərə verir.

Mırzə Fətəli 1876-cü ilin mayında hind ədibi Manukçi Sahibə göndərdiyi məktubda yazırıdı: "Bir oğlumdan başqa bir də Nisə xanım adlı qızın vardır ki, Şahzadə Bəhmən Mirzənin oğlu Xanbaba xana ərə vermişəm. Qızımın əri bizim imperatorun ordusunda xidmət edir. Xoşəxlaq, savadlı, təmiz cavanlardan biridir. Günah işlərin və bəd əməllərin yanından belə keçməz. Mənim kimi o da mütləqa şərab içməz, həmişə Tiflisdə yaşayır. Öz evimdə ona bir neçə otaqdan ibarət mənzil ayırmışam. Qızımdan və həmin Xanbaba xandan iki nəvəm vardır. Böyüyü oğlandır. Adı Mənsur Mirzədir, altı yaşı vardır. Kiçiyi isə Mələksima adlı qız uşağıdır".

Mırzə Fətəli Axundovun oğlu Mirzə Rəşid 1854-cü ildə Tiflisdə doğulub, 18 yaşında ikən+ Tiflis klassik gimnaziyasını bitirmişdir. O, Avropada ali təhsil alan ilk azərbaycanlı gənclər-dəndir. Onun ən böyük xidmətlərindən biri romançı və jurnalist Alfred de Breanın "Bir balaca parijsinin həyatı" əsərini fransızcadan Azərbaycan dilinə tərcümə etməsidir. Brüssel Universitetində oxuyub inşaat mühəndisliyi ixtisası qazanan Rəşid Axundov iyirminci əsrin əvvəllerində Bakıda yaşamış, milyonçu Hacı Zeynalabdin Tağıyevlə dost və qohum olmuşdur. Onun bacısı qızı Mələksima xanım Zeynalabdin Tağıyevin oğluna ərə getmişdir. Cox güman ki, Bakıda Avropa üslubunda tikilən binaların bir neçəsinin layihəsini Mirzə Rəşid Axundov hazırlamışdır.

1988-ci ildə böyük Mirzə Fətəlinin anadan olmasının 175 illiyi qeyd olunurdu. Respublika Sarayında keçirilən təntənəli yubiley yığıncağına dönyanın bir çox ölkələrindən elçilər gəlmişdi. Onlarından biri də Mirzə Fətəlinin nəticəsi Pərirux Parsinecad idi. Pərirux hazırda Yaponiyada yaşayır. Əri İrəc Pərsinecad İran təbəəsidir. Tokio Universitetində Şərq ədəbiyyatı üzrə mühazirlər oxuyur. Pərirux xanım isə həmin universitetdə ingilis dilindən dərs deyir.

Mırzə Fətəli 66 il yaşamışdır. Ömrünün 44 ili Tiflisdə, 11 ili Cənubi Azərbaycanda, 11 ili isə Şəki və Gəncədə keçmişdir. Mirzə Fətəli otuz yaşında evlənmiş, 13 övladı olmuşdur: Seyrəbəyim, Nisə, Adil,+ Rəşid və başqaları. Mirzə Fətəli övladlarından ancaq ikisinin – Seyrəbəyimin və Nisənin toylarını görmüşdür. Rəşid və Nisə uzun ömür sürmüşlər. Qalan övladları Mirzə Fətəlinin sağlığında vəfat etmişlər. Mirzə Fətəlinin nəvələrinin adları: Mələksima, Mənsur Mirzə, Mülkücəhan, Mahmənzər, Tubu, Aliyə, Fətəli...

Mırzə Fətəlinin baldızı Axund Ələsgərin qızı Nurşərəf xanım, qaynı Aşiftə təxəllüslü Molla Abbas şair idilər. Qaynı Mirzə Mustafa Axundov uzun illər Mirzə Fətəli ilə birlikdə Qafqaz canişinliyinin baş idarəsində Şərq dilləri mütərcimi vəzifəsində çalışmış, ədəbiyyatımız, mədəniyyətimiz barədə məqalələri "Qafqaz" qəzetində çap edilmişdir.

Səksəninci illərin əvvəllerində Bakıda Mirzə Fətəlinin nəslindən olan Münəvvər xanımla tanış olmuşdum. O,+ Bakfinin Vidadi küçəsindəki 57 nömrəli evdə yaşayırı. Ali təhsilli həkim idi. Qocalmışdı, təngnəfəs olmuşdu. Mənə Mirzə Fətəlidən xatirələr danışacağımı vəd etmişdi. Gözləyirdim ki, səhhəti bir qədər yaxşılaşın. Sevindirdim ki, Mirzə Fətəli haqqında ondan yeni məlumatlar öyrənəcəyəm. Lakin bir aydan sonra Münəvvər xanım vəfat etdi. Cox təəssüfləndim. Münəvvər xanımın mənimlə olan söhbətində bunları öyrəndim. Nanə xanımın atasının adı Söhban, Mirzə Fətəlinin bacılarının adları Reyhanə, Rəxşəndə və Münəvvər olmuşdur. Ona da Mirzə Fətəlinin balaca bacısının adı verilmişdir.

## CƏFƏRQULU XAN

Tarixi rəvayətə görə XVII əsrin əvvəllərində İran şahı I Abbasın müharibələri nəticəsində Azərbaycan, o cümlədən Şəki İranın əsarəti altına düşdü və uzun müddət İranın əsarəti altında qaldı. Şəkini İran hökmədarlarının təyin etdiyi canişinlər-məliklər idarə edirdi. Azərbaycan Demokratik Respublikasının ilk Baş Naziri olmuş Fətəli xan Xoyskinin ikinci babası Cəfərqulu xan Dündülü (ona Batmanqılınc da deyərmişlər) Fətəli şah reyimi ilə çəkişdiyinə görə, qohum-əqrəbəsi və qoşunu - cəmi 12 min nəfər, o cümlədən 2 min erməni ilə Şimali Azərbaycana gelir. O, 1807-ci ildə Şəki xanı təyin edilmiş və ona general-leytenant rütbəsi verilmişdir. Xan Xoyski soyadını Cəfərqulu xana Sisianov vermişdi. Cəfərqulu xan indiki Cəfərabad (bu kənd onun şərəfinə Cəfərabad adlandı. H.Ə.) kəndini binə edir, ermənilər isə yaxınlıqdakı Göybulaq, Daşbulaq, Şirinbulaq, Aydınbulaq adlanan yerlərdə məskunlaşırlar.

*Cəfərqulu xan binə etdiyi kəndin yaxınlığında zəngin meyvə ağacları ilə məşhur olan xan bağı saldırır. Bağda hətta xurma ağaclarının da olduğunu göstərən bir rəvayət bu gün də dillərdə gəzir. Rəvayətə görə Cəfərqulu xan öz bağında atına ağacdan dərdiyi xurmamı yedirtdiyi vaxt öldürülmüşdür. Xan bağı son illərədək qorunmuş, lakin deyilənlərə görə sonralar onun ərazisi hissələrə bölünərək kəndin sakinlərinə paylanmasıdır.*

## ARVADLARIN PEYĞƏMBƏRƏ ŞİKAYƏTİ

Rəvayətə görə Məhəmməd peyğəmbərin əsas sənəti taxta boşqa (çəllək) düzəltmək idi. Ərəbistanda su az olduğundan belə boşqlara su doldurub ehtiyat üçün saxlayırdılar. Günlərin bir günü Məhəmməd peyğəmbər boşqa qayırarkən dörd nəfər arvad onun yanına gəlir ki, bəs bizim sizə bir şikayətimiz var. Arvadlar diyillər ki, nə üçün bir kişinin 3-4 arvad saxlamasına icazə verirsiniz, amma bir arvadin 3-4 kişiyə getməsinə razı olmursunuz.

Peyğəmbərin yanında dörd ədəd boş güyüm vardı. O arvadlara diyər ki, hərəniz bir güyüm götürün, gedin su ilə doldurub gətirin bura. Arvadlar gedib hərəsi bir güyüm su gətirib gəlirlər. Peyğəmbərin yanında bir ədəd boş boşqa vardı. O arvadlara diyər ki, hər kəs götirdiyi suyu bu boşqaya töksün. Arvadlar güyümdeki suyu boşqaya tökərlər. Peyğəmbər diyər ki, indi hər kəs boşqaya tökdüyü öz suyunu götürsün. Arvadlar qayıdırılar ki, bəs, ya peyğəmbər, bizim tökdüyümüz su qarışdı bir-birinə, onu götürmək olmaz. Peyğəmbər diyər ki, indi qulaq asın, mən diyim ki, niyə bir arvadin 3-4 kişi saxlamağına icazə vermirəm. Bir kişi 3-4 arvad saxlayanda o, arvadlardan olan uşaqlara yaxın durur ki, bu mənnənən olan uşaxlardı. Amma bir arvad 3-4 kişi saxlayanda arvaddan olan uşaxlara kişiler yiyə durmur, diyirlər ki, mənnən döyük, o biri kişidəndi. O biri kişi də diyir ki, mənnən döyük, o biri kişidəndi. Uşaqlar qalır yiyəsiz, başsız. Ona görə bir arvadin 3-4 kişi saxlamasına icazə vermirəm. Arvadlar razılaşıb gedirlər.

## ŞEYX ŞAMIL

Bunu biliyəm ki, Şix Şamil əfəndi Dağlıdan Salavatdan qoşun göndərdi. Gəldilər burdan da yiğdiyalar bir qədər adam. Unda yekeydim. Səmət oğlu Cuma, Hacı Qurbanalı burda böy oluf ha, sora gidif qəleyçi bulağında yiğildi. Mərdan uşağının Hasan kişi qəleyçi bulağında basırıñfdı.

Niqalaynən vuruşufdülər. Sora uxarda tikilifdi qala. Noxuda casid olufdu ki, bunların yiyyintisi, sürcəti yoxdu, buların gülləsi qutarif, dala qaçifdi.

Şix Şamilin qoşunu Naqaliyi dala qovdu, kötüynən dava eliyirdilər. Də olar çekilif getdilər. Olar sakitdəşənnən sora kətdərə düşdülər. Baş Göynüxdən bir neçə öy yandırdılar. Burdan Hacı Qurbanın öynü yandırdılar. İçini, əməsalağını çıxardıf boş öyə, qamışa bir od, yandırdılar.

Hesafda Şamil Bakiyə getdiyi yidi, bacərmədi.

## HACI MURAD

Şamilin hərbi ministiri vardi, Hacı Murad, un davasına getdix bavam diyi. Hacı Murad Dayi kəndində ölüfdü, Eyri (çay adıdır) qırğındadı. Üş gün diyi orda dava oldu. Sora Hacı Murad tək gəlmişdi. Cavaxanasi qutaldı, atan şeyi. Sığırı götürif töhdülər o olan yerə, mala qarşif malnan Hacı Murada tərəf gidəllər Niqalay qoşunu. Gidif görəllər gülləsi qutulufdu. Hacı Murad qılincınan hücum eliyər. Unda qılinci da zoğal ağacı olar, una deyif sınar. Hər yerdən əlacı kesilənnən sora, unnan sora təslim olar. Böyük kimsə, o Muradın başını kesif aparif getdi koburnata.

## KƏLƏK

Şamilnən biz qraniseyix. Şamil məm babamın vaxdında olufdu. O vaxtı çarın morovu gəlifdi diyifdi ki, padçaxdan əmirdi, gerex, bütün çäqqalları qirasınız. Un gün, diyi, vaxd aldı camat. Un gün möhlət aldilar ki, qırax biz. Un günün başında həmin morof gənə gəldi bura didi qırđınızmı? Didilər, bəli. Morof düşin öyün barılıları duruy. Axşam düşin kimi çäqqal üliyər. Morof diyər bəs diyirdiniz qırmişix, bes hardan olufdu gənə. Didix diyi bi dənən çäqqal qalmışdı, ho da dünən ölüfdü. Hindi ulyıən Şamilin çäqqallarıdır, Qanni Qovudan hun yasına gəfdilər. Morof da buna inandı, çıxdı getdi.

## DİNİ RƏVAYƏTLƏR

### Üç səhv

**İsa peyğəmbər Allahın yanına şikayətə gedir. O, hələ yolda ikən Allahla qarşılaşır. Allah soruşanda ki, hara belə, dərdin nədir?**

İsa peyğəmbər cavab verir:

– Sənin yanına gəlirdim, buraxdığını üç səhvin məlumatını vermək üçün.

Allah inanmır. Deyir ki, necə yəni mən səhv etmişəm? Göstər görüm mənə sən onları.

Bəli, onlar birlikdə yol getməyə başlayırlar. Bir evin qabağına çatanda İsa peyğəmbər pəncərəni göstərib deyir:

– Bax, birisi bu alimdir. O, nə qədər bilikli və elmlidirsə, bir o qədər kasıbdır. Görürsənmi, əlindəki tənbəkini çörək əvəzi çəkə-çəkə yeniliklər axtarır tapır.

Bir müddət getdikdən sonra digər bir evin bacasından çıxan tüstünü görüb Allahı saxlayıb deyir:

– Çıxaq bacadan evə baxaq, özün görəcəksən ki, bu ailə necə əzab çəkir. Onlar bacadan evə diqqət edirlər. Görürlər ki, bir qadın və üç uşaq göz yaşı axıdırlar. Qadın ocaq üstündəki qazana bir az su töküb uşaqlara deyir ki, bu saat bişəcək, yeyib yatarsız. Bir müddət onlar bacadan baxırlar və nəhayət görürlər ki, uşaqlar yorulub yatırlar. Allah fikirləşir ki, yəqin qadın nə isə bisirir. Birdən o gözlərinə inanmır, baxır ki, qadın içərisində böyük bir daş olan su ilə dolu qazanı boşaldır. Allahı fikir götürür.

Allah fikirlər içərisində addımlayarkən birdən İsa peyğəmbər yüksək səs-səda gələn bir evin qabağında onu saxlayır. Həyətə baxarkən görürlər ki, çalan kim, oynayan kim. Dolu qazanları qablara boşaldan kim. Və ən nəhayət azğınlıqdan, çörək bolluğundan ağızını çörəklə silən kim...

Bütün üç hadisənin şahidi olan Allah İsa peyğəmbərin fikri ilə razılaşır. Narahat və kədərli hadisələrin təsiri ilə yoluna davam edir.

## MAHMUD AXUND AĞA

Şəki rayonunun Baqqal kəndində müqəddəs hesab edilən yer, insanların səcdə etdikləri və ziyarətgaha çevirdikləri Mahmud Axund ağanın qəbri vardır. Bir rəvayətə görə (tarixçi alim xanım Məşədixanım Nemətovanın mülahizələri) Mahmud Axund ağa 400 il bundan əvvəl Türkiyədən bu yerlərə gəlmiş, məskən salaraq yaşamışdır.

Digər rəvayətə görə Mahmud Axund ağa islami yaymaq üçün emissar sıfətilə bu yerlərə gəlmişdi və ömrünü burada axıra çatdırıldı. Bir rəvayətdə deyilir ki, Mahmud Axund ağa Şəki rayonunun Biləcik kəndinin Qax rayonunun Dayı kəndinə yaxın yerinə gecə vaxtı çən-çəmirə, dumanlı havada gələrək, evlərin qapılalarını döyüb bir gecəliyə qonaq qalmağına icazə istəyir. Əcnəbidən qorxduqlarına və ya ehtiyat etdiklərinə görə ona qapı açmırlar. Təkcə bir kimsəsiz qarı ürək edərək qapını əcnəbi qonağın üzünə açaraq, onu qonaq edir. Mahmud Axund ağa qariya deyir ki, bu gecə bərk tufan qopacaq, kənd yerlə-yeşsan olacaq, təkcə sənin evin salamat qalacaq. Bunlar yatırlar, səhər durub görürlər ki, gecə bərk tufan olub, kəndin bütün evləri dağlılib, təkcə qarının evinə xətər dəyməmişdir. Günortaya yaxın Mahmud Axund ağa qarı ilə halallaşaraq Biləcik kəndinin yaxınlığında Baqqal kəndinə gəlir, burada yurd salır, ömrünü burada başa vurur. Rəvayətə görə o, həmişə deyərdi ki, mənim nəslimdən bir nəfər mənim kimi şəxs çıxacaq, ona Allah-taaladan vergi veriləcək, o, məndən də üstün olacaq. Mahmud Axund ağanın nəzərdə tutduğu Şeyx Əhməd idi.

## ŞEYX ƏHMƏD

Rəvayətə görə Şeyx Əhməd 400 il bundan əvvəl Türkiyədən gəlmiş və qəbri Şəki rayonunun Baqqal kəndində Ziyarətgaha çevrilmiş Mahmud Axund ağanın nəslindəndi. Şeyx Əhməd Baqqal kəndində yaşamış, uşaqları olmadığına görə bir neçə dəfə evlənmişdir. Rəvayətə görə ilahi vergiyə malik mömün insan idi, hadisələr və insanların müqəddəratını qabaqcadan söyləyirdi. Aşıq Molla Cuma deyirdi ki, Şeyx Əhməd Göynük mahalının başı, Surxay yüzbaşı isə ayağıdır. Şeyx Əhmədin müridlərinin bəziləri Baş Göynük kəndindən idi. Baş Göynüklü müridlərlər biri Molla uşağı nəslindən Hacı Fəttah olub. Onlar 7 qardaş olublar, böyük nəsil idilər. Baş Göynükdə Quduşlardan tutmuş ta Shin kəndinə qədər ərazi bu nəslin adamlarına mənsub idi. Şəkidə qab-qacaq dükanında işləmiş mərhum Həbibillah Hacıyev ata tərəfdən həmin nəsildəndir. Baş Göynüklü müridlər Şeyx Əhmədə yaşayış yerini Baqqal kəndindən Baş Göynüyə dəyişməyi məsləhət görürlər.

Hacı Fəttahın Baş Göynükdə və Baş Şabalıtda mülkləri, torpaq sahələri vardi. Şeyx Əhməd Baş Şabalıta gələrək Hacı Fəttahın torpağında hazırda onun Ziyarəti olan yeri özünə məskən edir, burada çiy kərpicdən iki mərtəbəli ev tikdirir. Bu kəndin səfali mənzərəsi, gözəl ab-havası, məhsuldar torpaqları, meyvəli bağları vardi. Şeyx Əhməd buranı binə etdikdən az sonra arvadı dünyasını dəyişir. O, Hacı Fəttahın oğlu Hacı Həbibillahın qızı ilə evlənir. Onun bu nigahdan üç oğlu və bir qızı olur. Oğlanlardan biri – Molla Mustafa cavanlığında vəfat edib. Molla Cumanın Molla Mustafaya həsr etdiyi məlum şeri də var. Oğlanları Molla Sadəddin, Molla Məhəmməd və Anaqız adında bir qızı olub. Rəvayətə görə Molla Məhəmməd çox dəcəl və sözəbaxmayan olub. Şeyx Əhməd deyərmış ki, oğlanlarım sözümə baxmasa onların külü Kürə qarışın, qızımın külü külə qarışın.

Molla Məhəmməd atla Dağıstanın Axtı rayonuna gedərkən at büdrəyərək Axtı çayına düşür və boğulub ölürlər.

Şeyx Əhmədin adı bütün Qafqazda məşhur idi. Onun oğlu Məhəmmədin ölüm xəbərini eşidən Axtı kəndinin sakinləri onu öz kəndlərində dəfn etməyi və buranı Ziyarətgaha çevirəcəklərini bildirirlər. Lakin Şeyx Əhmədin təkidi ilə aqsaqqallar gedib Molla Məhəmmədin cənazəsini gətirib Baş Şabalıtda, indiki Ziyarətgahda dəfn edirlər. (1930-cu il Sovet Hökumətinə qarşı məlum hadisələrə başçılıq etmiş Molla Mustafa Molla Məhəmmədin oğludur.)

Hazırda bu ziyarətdə 4 nəfərin qəbri vardır. Şeyx Əhməd; oğlu Molla Mustafa; arvadı Məkkə; oğlu Molla Məhəmməd; Şeyxin qızı Anaqız Şeyxin müridi İnkəli Əsədin oğlu Məhəmmədə əre getmişdir.

Yuxarıda qeyd edildiyi kimi Şeyx Əhməddə telepatiya, insanları və hadisələri qabaqcadan hiss etmə vergisi vardı. Şeyx Əhməd təhsil almamış, lakin rəvayətə görə 40 yaşına çatanda Quranı əzbər bilirdi. O, insan qanını (bir neçə damcı) çörəyə sürtüb yeməklə quduzluğun qarşısını almağı öyrədirdi.

Rəvayətə görə Şeyx Əhməd evinə dəvət olunan qonaqlara özü xidmət edər, hər qonağa bir stəkan şirin çay verərdi. Günlərin bir günü buna qonaq gedənlər yolda həmin mövzuya toxunurlar. Qonaqlardan biri deyir ki, mən Şeyxdən iki stəkan şirin çay istəyəcəm, görək verirmi? Onlar Şeyxin evinə daxil olurlar. Şeyx adəti üzrə qonaqların hərəsinə bir stəkan çay verir, lakin hələ yolda ikən ikinci stəkan şirin çay arzusunda olan qonağa təkrar şirin çay verərkən deyir: sən hələ yolda olarkən ikinci stəkan çayı içmək istəyirdin.

Rəvayətə görə Şeyx Əhmədin evinə gələnlər çaxmax daşını (qəlyan yandırmaq üçün alışqan) çıxarıb çöldə qoymalı idilər. O, otağında qəlyan çəkməyə icazə verməzdı.

Rəvayətə görə Zaqataladan (Cardan) Şeyx Əhmədin möcüzələrinə şəxsən şahid olmaq üçün bir dəstə insan Baş Şabalita yola düşür. Onlar gecə vaxtı tufana düşür, yolu itirib, çıxılmaz vəziyyətdə qalırlar. Şeyx Əhməd bunu hiss edərkən öz adamlarını qonaqların köməyinə göndərir və onlar xilas olunurlar. Şeyx Əhmədin vergisinə şəkk-şübəsi qalmayan Zaqatalalılar gəldikləri yolla yurdlarına qayıdlılar.

Rəvayətə görə Şeyx Əhməd dili tutulanların, ruhi xəstəliklərə düşər olanların, övladı olmayanların imdadına çatardı, onları mübtəla olduqları xəstəlikdən xilas edərdi.

Şeyx Əhməd 1315-ci ildə 63 yaşında (Hicri) vəfat etmişdir. Rəvayətə görə ölüm ayağında o, ağlayan ailə üzvlərinə deyibmiş: Mən ölmürəm, mən dünyamı dəyişirəm. Xalqın atalarının dirisi, sizin atanızın ölüüsü. Mən həmişə sizin imdadınıza çatacam. Heç fikir eləməyin.

Ərəbcə “Əmbiyayı möcüzə, övliyayı kəramət“ kəlamının mənasına görə əmbiyalar-peyğəmbərlər möcüzə göstərmək qabiliyyətinə malikdirlər. “Övliyayı kəramət“ kəlamının mənasına görə peyğəmbərlər nəslinə pişlik etmək olmaz və Şeyx Əhməd bu kəlamlara işarə edirmiş.

Şeyx Əhmədin qəbri müqəddəs sayılan yer, Ziyarətgahdır.

## AŞIQ RƏVAYƏTLƏRİ

### MOLLA CUMA İLƏ AŞIQ HACI

Dağıstanlı Aşıq Hacı eşidir ki, Şəkinin Aşağı Layısqı kəndində Molla Cuma adlı hazırlıocabab və mükəmməl bir aşiq yaşayır. Hacı qət eləyir ki, onunla görüşüb, deyişsin. Və bu fikirlə üz tutur Şəkiyə tərəf. Soraqlaşın Molla Cumanın evini tapır. “Ay ev iyəsi, ay ev iyəsi!“ – deyib haraylayır. Səs verən olmur. Aşıq Hacı çox çağırır və axırda yorulub bir tərəfdə oturur. Xeyli sonra həmin evdən bir arvad çıxır. Deyir: “Qardaş, kimi çağırırsan?“ Hacı qayıdır ki, bəs bayaqdan sizi çağırıram, niyə səs vermirsiniz? Arvad deyir ki, evimizin qulağı yoxdur, onunçun gec eşitmişik. Qonaq qalır mat-məəttəl. Sonra özünü toplayıb soruşur ki, bura Molla Cumanın evidirmi? Arvad qayıdır ki, “bəli!“

Qonaq deyir:

- Bəs Molla Cuma haradadır?
- Meşəyə odun qırmağa gedib.
- Tez gələr, ya gec?
- Yaxından qırsa gec gələr, uzaqdan qırsa tez gələr.

Aşıq Hacı qoz ağacının kötüyünün üstündə oturub, Molla Cumanın arvadının xahiş edir ki, papilos yandırmaq üçün ona od gətirsin. Arvad qayıdır ki;

- Yumburu gətirim, yoxsa uzun?
- Aşıq Hacı yenə bir şey anlamır.

Üzünə üz tutub arvaddan soruşur:

- Bacı, sən səni yaradan, danişdiqlarından heç nə başa düşmədim, məni başa sal.

Arvad qayıdır ki, evimizin “qulağı“ deyəndə iti nəzərdə tuturam. İtimiz yoxdur. Mən nə bilim sən kimi çağırırsan? Ev çox, yiyesi çox.

İkinci, Molla Cuma meşəyə oduna gedib, əgər odunu qıranda baltanı yaxından vurarsa, yəni yaxından qırsa gec gələr. Baltanı uzaqdan firlasa, yəni uzaqdan qırsa, işini tez qurtarar. Tez də gələr.

Üçüncü, yumburu gətirim və ya uzun deyərkən nəzərdə tutdum ki, qəlyan çəkirsənsə maşa ilə od gətirim, yox, papiros çəkirsənsə kösəv gətirim.

Aşıq Hacı öz-özünə deyir ki, Molla Cumanın arvadı belə hazırlavab olanda, gör özü necə olar?

Aşıq Hacı Molla Cumanı görməyə gəldiyi yolla da qayıdır Dağıstanaya.

### MOLLA CUMA İLƏ DƏLLƏK SALAM

Aşıq Molla Cuma başını qırxdırmaq üçün şəhərə dəllək Dubbu Salamın yanına gəlir. Dəllək Salam bildirir ki, əgər başını özün islatsan 5 qəpik, mən islatsam 10 qəpik alaram. Molla Cuma başını özü isladır. Dəllək Salam Molla Cumanın başını qırxarkən tez-tez dükandan çıxıb, yaxındakı uşaqlara acıqlanırdı. Molla Cumanın başının tükləri quruyur və qırxdıqca əziyyət çəkirdi. Vəziyyəti belə görən Molla Cuma dəlləkdən tez-tez dükandan çıxıb uşaqlara acıqlanmasının səbəbini soruşur. Dubbu Salam dillənir:

- Görmürsən, köpək uşağı deyir ki, sən qırxan başa “xına“ qoyum, ə, mən ölmüşəm ki, mənim müştərimin başına uşaq-muşaq xına qoyur.

Molla Cumaya bu sözlər sonradan təsir edir, o, Dubbu Salama bir həcv yazır:

Şəkinin şəhərində şıllaq atır dəllək Salam,  
Cahiləm deyir, yaşı yüzdən ötüb dəllək Salam,  
Murdarca sənətini gözdən itir, dəllək Salam  
Şəkinin oğraşıdır, İrəvanın xuşgəvəri  
Bu üzü qara dəllək Salam

Su gəldi ding işlədi  
Bu suyun başı Kişdədi.  
Xəbər al görək niyə  
Salam məni dişdədi?

### YAVAN AŞ

Bir dəfə Molla Cumanı ucqar kəndlərin birinə qonaq çağırır və ona aş bisirirlər. Lakin aş yavan (yağsız) olur və bu onun kefinə dəyir. Şaxtalı qış axşamı Molla Cuma orada gecələməkdən imtina edərək evlərinə yola düzəlir. Gecə vaxtı qaranlıq kənd yolunda ona itlər hücum edirlər. İtləri qovmaq üçün əyilib yerdən daş götürmək istəyir, lakin donmuş buzlu daşı qopara bilmir və özü də yağ kimi sürüskən buzun üstündə bərk yıxılır, açıqlı halda üzünü qonaq getdiyi evə tutaraq bərkdən deyinir:

Aşları yavan, yolları yağlı köpəkuşağı,  
İtləri açıq, daşları bağlı köpəkuşağı.

### MOLLA CUMA İLƏ QARI

Molla Cuma taxıl biçininə gedir və bir qoca qarının evində kirayəşin qalır. Lakin nədənsə qarı ona pis üz göstərir. Molla Cuma qarının haqqını verib, yır-yığış edərək kəl arabasında yola düzələndə boylanıb qariya bu həcvi söyləyir:

Qarı səni tərif edim,  
Əzəl yoxdur zatin qarı  
Biçinçini saymayırsan,  
Acı ayranla cöngə şoruna qıymayırsan,  
Bir işindən çox raziyam,  
Çarixlara dəyməyirsən.  
Yoxsa qalardıq əyaxyalın  
Xoşdur bu rəftarin qarı.

## MOLLA CUMANIN ÜÇ GÖZƏLLƏ RASTLAŞMASI

Molla Cuma durur Zaqataliyə gedir. Gedəndə yolda buna üş dənə qız irast olur. Qızdar görüllər ki, bu aşixdı, dirənillər, diyillər ki, gərəyh bizə söz qosasan. Molla Cuma diyir ki, axşam düşür, qoyun yolumnən gedim, məskən başına çatım. Qızdar el çeyhmillər, nəysə, Molla Cuma qızdarın ikisinə söz qosur, getmax istiyəndə üçüncü qız diyir ki, bes gərəyh maa da söz qosasan.

Bu iki qız da üçüncü qızı qızışdırır ki, bax göörsən, sən gözəl döyülsən, ona görə də aşix əmi saa söz qosmax istəmir. Üçüncü qız da aşağı diyir ki, səən qoymaram habirdan getmağa, habı kürk'o circam səən...

Molla Cuma sazi sinəsinə götürüf başdiyir:

Bir gözəlin sevdasına beyqafildan düşdüm aman  
Səda verdim sədasına büləbül olub coşdum aman

Yetibdir on dörd yaşına,  
Bənzətdim cənnət quşuna  
Yanıb-yanıb atəşinə,  
Qoruluban bişdim aman.

Sədəf hanı kamanına,  
Vermərəm dünya malına.  
Müştəq oldum camalına,  
Dolu badə işdim aman.

Yusif təki olan bəndə,  
İxtiyar qoymadı məndə  
Əlim əlinə yetəndə  
Hağlım getdi başdan, aman.

Molla Cuma qəddi kaman,  
Tapılmaz dərdinə dərman.  
Ay mən qocaldığım zaman,  
Nə əncələ keçdim aman.

**AXSAX LAÇIN**

Mustafa kişi Molla Cumanı götürüf Oxud kəndinə axsax Laçinqilə qonaxlığa gedir. Qonaxlıxda kəndxuda, pristav, koxa, darğa, kəndin sayılan adamları variydi. Qonaxlıxda bir aşix əlif oxuyurdu. Qonaxlıx verən axsax Laçın tükənnəri-zadı olan hallı-əhvallı adam idi. Axsax Laçın hər işə özü çatır, xörəyi, çayı da özü payliyirdi. Çayı salma qəndlə verirdi, kəllə qəndi sapla çaya salardılar. Axsax Laçın Molla Cumanın da qonaxların içərisində olmasına xəvərsiz olur. Bir vaxt aşix yoruluf, sazı yerə qoyur. Aşığa çay işməyi təklif eliyillər. Aşix sazı götürüf diyir ki, bir az da əlif-oxuyum, sonra içərəm. Aşix əlif-oxudu, axsax Laçın da bunu bolluca təriflədi, bir neçə dəfə didi: - O, sağ ol səən dülğər oğlu, Aşağı Layisqili Molla Cuma nədi ki, səən yanında, səən qavağında, səən kimi aşix ələ düşməz. Molla Cuma dostu Mustafiyə diyir ki, mən hindı axsax Laçının payını verərəm. Mustafa Molla Cumaya yarvarır ki, sən allah, bunlar varri adamları, məəm dərimi soyallar ki, Molla Cumanı sən gətirmisən bura. Molla Cuma buna qorxma diyif, qayıdır ki:

Xəbərin çatdı mənə, ay oxutlu axsax Laçın  
İncimə cavabından qaytarıban versəm Laçın.  
Xoş düşər təriifini bir gün görsəx axsax Laçın.  
Yeriyirsən iki yana minif səni sürsəx Laçın.

Əgər sən dükənçisən qur tərəzin, sat xınanı,  
Arvadsan bağla başına sərəndaznan cunani,  
Bil səndən olmaz xozeyin get sür naxıra dananı,  
Mal kimi çoldə-düzdə yiğ başına qarsəx Laçın.

Əgər sən dükənçisən qur tərəzin, sat qəndini,  
Donuzsan, çıx burmadan, dağıtginən öz həndini,  
Köpəksən hürmə yana, qoruginən öz kəndini,  
Hayıfdı rızqi sana, yi xurniklə, qarsəx Laçın.

Aşıxlara fikrin çəkmə, özünü salma qəhrə,  
Gah ayisan, gah eşşəksən, gah girirsən bir təhərə.  
Hər səhər dur yerindən, özünü vur bir şəhərə.  
Şirvalan qəssəblərə, tullasınlar barsəx, Laçın

Tərifin azdı deyib, incimə sən, ay xozeyin.  
Dana tək soncuxlama, mixdan açılar yedəyin.  
Layisqili Molla Cuma, belə bəzər hər bəzəyin  
Get söylə dülğər oğluna, ay oğraş, qurumsəx Laçın.

Molla Cuma bu sözdəri diyif qurtalan kimi pristav yerinnən qalxdı, Molla Cumanı qucaxladı, axsax Laçını yanına çağırıf tapşırıdı ki, apar aşığı tükənə, kefi istiyəni qoy götürsün. Axsax Laçın da Molla Cumaya yalvarır ki, bəsdi maa bu qoşduğun, məən camaat içində səddi- rüsvay eləmə.

**MOLLA CUMA, NƏCƏF YÜZBAŞI,  
SƏRÇƏLƏR**

Diyir, Molla Cumanın kasif yaşıyən vaxtlarıydı. Nəcəf yüzbaşı adlı birisi buna “əl tutur“, vəziyyətini yaxşılaşdırımaxdan ötəri buna torpax sahəsi, bir xeyli də dari toxumu verir ki, səpsin, yengidə biçər, üyündüf çörək bişirər. Nəysə, Molla Cuma torpağı şumliyif darını səpir, bol məhsul yetişir. Aşıq darını biçib xırmana yiğir və bir vaxt göör ki, sərçələr dariyə dərişitdilər. Aşıq sərçələrə “müraciət“ eliyor:

İlahidən qorxun, bir insaf edin,  
Az incidin məni-zarı sərçələr!  
Oba qurtulmadı, ölkə batmadı,  
Yoxmu bundan qeyri dari, sərçələr!

Fəqir dostum cəfa çəkib əkibdir,  
Kərim dostum toxumunu tökübdür,  
Nə zülümnan alağıni çəkibdir,  
Ayaq yalın Reyhan qarı, sərçələr!

Əkdiyim olmasa məətəl qallıq,  
Ruzumuz olmasa acınnan öllük,  
Yeməyin axırdı üç yerə böllük,  
Siz də olun biznən yarı, sərçələr.

Qışda sizi dingin başında görəm,  
Düyü töküb, tüfəng atıban vurram  
Qara daz balanı yuvada vurram,  
Gəl kəsməyin e'tibarı, sərçələr!

Molla Cuma nə vaxtadək qoruya,  
Azğın- azğın nə düşüsüz yargaya,  
Axır sizdən ərzə verrəm qırğıya,  
Dincələrsiz tez bazarı, sərçələr.

### **MOLLA CUMA İLƏ QONAQ AŞIQ**

İrəvan mahalında yaşayan ad-san çıxartmış bir aşığa diyillər ki, bəs diməssən ki, Azərbaycanın Şəki mahalının Aşağı Layisqi kəndində Molla Cuma adında məşhur aşiq yaşıyır. Günnərin bi günü gələr bu qonax Aşağı Layisqiyə düşər. Molla Cumanın da öyü körpünü keçənnən sonra sağdakı birinci öydü. Bu gəlif çatar, Molla Cuma da səhər tezdən dəstəməz almağa çıxıbmış, aftafa əlində. Bu görər bi dənə aşix gəlir. Salam-məleyküm, əleykü əssəlam. Qonax soruşur ki, habıra Aşağı Layisqidi, öy yiyəsi diyir, bəli. Dimax, qonax Molla Cumanı tanımır. Qonax təvəqqə eliyor ki, gəlsənə məən aşix Molla Cumanın yanına aparasan. Molla Cuma da qayıdır ki, dəstəməz alıram, vaxtim yoxdur. Göör ki, qonax bərk dirəştidi, getmax istəmir. Sora fikirrəşir ki, qoy bunu siniyim, görüm bunun qavında bir şey var, yoxsa yox. Molla Cuma qonağı öyə aparmaxdan ötəri qayıdır ki:

Büyür gedax bize qonax,  
Haqq verəndən yiyax- içax.

Qonax buna qayıdır ki:

Mən gəlmədim yiyif - işmağa,  
Gəldim aşiq Cumiyənən diyışmağa.

Diyəndə, Cuma dayıynən qonax aşix arasında diyismə başdiyir:

Molla Cuma:

O nədir ki, göydən yerə sallanar,  
O nədir ki, hər nə versən allanar  
O nədir ki, dal üzündən nallanar  
O nədir ki, qatarlanmış, gedər yol.

Qonax:

O yağışdı, göydən yerə sallanar,  
O uşaxdı, hər nə versən allanar  
O başmaxdı, dal üzündən nallanar  
O ölüdür, qatarlanmış, gedər yol.

Molla Cuma:

O nədir ki, boyanmışdır boyaqsız,  
O nədir ki, dəyanmışdır dəyaqsız  
O nədir ki, yaranıb əlsiz- əyaxsız  
Üç ay keçmiş əyağı var, əli var.

Qonax:

O göydür, dayanmışdır dayaqsız,  
O gül idi, boyanmışdır boyaqsız  
O qurbağadır, yaranıbdır əlsiz- əyaqsız  
Üç ay keçmiş əyağı var, əli var.

Qonaq Aşıq da arif adam imiş. O, qarşısında dayananın müqtədir aşiq Molla Cuma olduğuna şübhə etmədən, deyişməni dayandırıb, Molla Cumaya xeyir-dua verərək geri qayıdır.

## TOPONİM RƏVAYƏTLƏR

### ŞƏKİ VƏ NUXA ADLARININ YARANMASI HAQQINDA RƏVAYƏTLƏR

#### BİRİNCİ RƏVAYƏT

Şəki və Nuxa adlarının yaranması etimologiyası ilə əlaqədar indiyədək müxtəlif tarixi faktlar, fərziyyə və rəvayətlər mövcuddur. «Şəki» tarixi ocerkində oxuyuruq:

- Şəki Azərbaycanın ən qədim şəhərlərindən biridir. Belə bir fərziyyə vardır ki, şəhərin adı er.əv. VII əsrə Azərbaycanın ərazisinə gəlib əsrlər boyu burada yaşamış saklarla bağlıdır.

Orta əsrlərə dair mənbələrdə onun adı Şekə, Şaki, Şaka, Şakki, Şakke, Şeken, Şakkan, Şəki kimi müxtəlif şəkillərdə işlənmişdir. Şəki şəhəri uzun müddət Nuxa da adlanmışdır. Doğrudur, XVIII əsr də daxil olmaqla şəhərin adı mənbələrdə və rəsmi sənədlərdə Şəki idi. Rusiyaya birləşdirildikdən sonra da xanlığın ərazisi inzibati vahid olmaq etibarı ilə rəsmən Şəki əyaləti adlanırdı. Yalnız 1846-cı il inzibati islahatı ilə bütün əyalətə Nuxa qəzası, qəzanın mərkəzinə isə Nuxa adı verilmişdir. Lakin bu o demək deyildir ki, Nuxa adının mənşəyi yalnız XIX əsrlə bağlıdır. Nuxa hələ X əsrdə məlum olmuşdur.

Qeyd etmək lazımdır ki, Nuxa adı müxtəlif vaxtlarda müxtəlif cür- Nuxa, Nuxu, Noxu, Niqa adlandırılmışdır.

## İKİNCİ RƏVAYƏT

Tarixi mənbələrə görə eyni vaxtda Şəki və Nuxa (Noxu) adlarının işləndiyi məlumdur. “Şəki xanlarının müxtəsər tarixi“ndə oxuyuruq:

- “Hüseyn xan ki, Hacı Çəlebinin böyük oğlu Həsən ağanın oğladur, o vaxt cahil oğlan imiş. Şəki bəylərinin bir parası onu götürüb Şirvan vilayətinə qəçibdirlər.

Məhəmməd xan Noxuya gəlib, Hacı Çəlebinin çox pulunun və xəzinəsinin yerini duyubdur. Yerdən çıxarıb. Noxuda zümlər edib, qırx gün Noxuda qalıb. Qırx gündən sonra Şəki əhli dönüb Hüseyn xanı Şirvandan gətirib, Məhəmməd xanı Şəkidən qovub, Hüseyn xanı Şəkidə xan edibdilər.“

## ÜÇÜNCÜ RƏVAYƏT

Şəkili pedaqoq Hüseyn Əfəndiyev “Nuxu və yainki Şəki şəhərinin tarixi“ əlyazmasında Nuxa adının yaranması ilə bağlı belə fərziyyə yürüdür ki, Oxud və Nuxud adlı iki qardaş olub. Oxud Kiş çayının bir tərəfində yaşayış yeri salıb ki, ora indi Oxud kəndidir. Nuxud isə Kiş çayının digər sahilində yaşayış məskəni salıb və vaxt keçdikcə buranın adı Nuxu olubdur.“

Bir məlumatda isə belə yazılıb: – 1772-ci ildə dağ çayı Kiş güclü yağışlar nəticəsində öz məcrasından çıxıb Şəki şəhərini büsbütün dağıtdı. Minlərlə adam evsiz-eşiksiz qaldı. Şəkililər səldən qorunmaq üçün dağ yamacındaki Nuxa kəndində toplaşdırılar. Yeni şəhər də məhz burada yarandı. Onun adı iki əsr ərzində rəsmən Nuxa adlandı. Yalnız 1968-ci ildə bu ad Azərbaycan SSR Ali Sovetinin qərarı ilə dəyişib yenidən Şəki oldu.

## DƏHNƏ KƏNDLƏRİNİN YARANMASINA DAİR RƏVAYƏTLƏR

Dəhnə adı təkcə Şəki rayonunda deyil, bir sıra rayonlarda eyni adla bir neçə yaşayış məntəqəsi, yer və əşya adları dilimizin lügət tərkibində işlənməkdədi. Dəhnə kənd adı ilə yanaşı atın ağızına salınan yüyənin dəmir hissəsinə, su dəyirmanlarının novuna su gələn bəndə, irriqasiya qurğularının arxlara su tökülen yerinə də deyilir. Kənd adı kimi işlənən “Dəhne“ sözünü bəzən fars dilində olan “dəhan“, bəzən erməni dilində “böyük“ mənasını bildirən “daxlan“ sözü ilə əlaqələndirirlər. “Dəhne“ sözünün keçmiş etimologiyası ətrafında aparılan araşdırmalar göstərir ki, bu sözü fars dilində “ağız“ mənasında işlənən “dəhan“ sözləri ilə heç bir əlaqəsi yoxdur. Bu sözün etimologiyi yozumu qədim Alban tayfalarının dili ilə bağlı olmuş, girəcək-daldalanacaq, daxıl-daxma mənasını verən sözlə bağlıdır. Bu gün udin dilində işlədilən “dəyə-daxal“ sözü “dəhnə“ sözünün etimologiyasını izah etməyə imkan verir. Dilimizin lügət tərkibində hazırda işlədilən daxıl, dəhliz, daxma, daxıl sözlərinin mənşəyi ilə səslənir.

“Azərbaycan SSR-nin Şəki-Zakatala zonasının toponomikası“ (1989) əsərinin müəllifi Elxan Nuriyevlə Dəhnə sözünü fars dilinə aid etməsi ilə heç cür razılaşmaq olmaz.

Dəhnə kəndləri (Böyük Dəhnə və Kiçik Dəhnə) Yevlaxdan Şəkiyə gedən tarixən Nuxa-Noxu yolunun Günbatan hissəsində yerləşir. Böyük Dəhnə kəndi hal-hazırda Şəki yolu gedən Böyük Dərənin, Kiçik Dəhnə isə Noxu yolu adlanan Kiçik Dərənin girəcəyində yerləşir. Dəhnə kəndləri haqqında tarixin izləri, xalq arasında yaşayan rəvayətləri nəzərə alaraq, deyə bilərik ki, bu yaşayış məntəqələrinin tarixi çox qədimdir.

Hər şeydən əvvəl təəssüflə deməliyik ki, ikinci əsrde yaşamış yunan tarixçisi və coğrafiyasunası Klavdi Ptolomeyin “Coğrafi təlimnamə” əsərində adı çəkilən 29 alban şəhərlərindən olan Dəhlana və Niqa şəhərlərini nədənsə dilçi-tarixçi alimlərimiz təhlil və izah etmək istəməmişlər. Tarixçi alimlərimiz Şəki sözünü işlətmək xatırınə Niqa-Nuxa şəklində işlənmiş şəhərin haqqında, o cümlədən K.Ptolomeyin tərtib etdiyi xəritədə eyni parallelə yerləşmiş Dəhlana şəhərinə aid heç bir söz demək istəmirlər. 1983-cü ildə Kiçik Dəhnə kəndində tapılan qəbr, 1901-ci ildə Böyük Dəhnə kəndində “Əziz Evenin xatirəsinə Elik Yason” - deyə yunan dilində yazılmış baş daşı göstərir ki, Dəhnə kəndlərinin yerində şəhər olmuş və o şəhər Dəhlana adlanmışdır. Tarixdən bu da məlumdur ki, Homerin İliada əsərinin tarixi qəhrəmanlarından biri olan Elik Yason Arqo gəmisi ilə indiki Gürcüstana – Kolixida ovalığına – Samux adlanan yerə gəlmış və “Qızıl Yunlu qoyun“u almaq istəmişdir.

Görünür Kolxidaya Elik Yasonun dəstəsi gələndə həmin dəstənin tərkibində Even adlı şəxs olmuş, onlar Kolxidadan qonşu Dəhlana şəhərinə gəlmiş, Even bu şəhərdə ölmüş və orada dəfn edilmişdir. Dəfn olunan Evenin qəbri üzərinə dəstənin rəhbəri Elik Yason baş daşı yazdırılmışdır. 1901-ci ildə tapılan bu baş daşı hal-hazırda Tiflis şəhərindəki Geologiya muzeyində saxlanılır.

Dəhnə kəndi ilə əlaqədar xalq arasında bir sıra rəvayətlər də mövcuddur.

## BİRİNCİ RƏVAYƏT

Dəhnə kəndinin bünövrəsini üç qardaş qoymuşdur.

Böyük qardaş Böyük Dəhnə, kiçik qardaş Kiçik Dəhnə, son beşik qardaş isə Suçma kəndlərinin ilk sakinləri imişlər. Bu qardaşlar isə buraya Oğuz (Vartaşen) rayonunun Daşağıl kəndindən köcüb gəlmişlər.

## İKİNCİ RƏVAYƏT

Kiçik Dəhnə kəndinin ilk məskunları gürcülər olmuşlar.

Bu rəvayəti söyləyənlər dil ilə dini qarışdırırlar. Üzeyir Hacıbəyovun dediyi kimi, indi də azərbaycanlı ifadəsi ilə müsəlman“ ifadəsini qarışdırırlar, erməni-azərbaycanlı əvəzinə erməni-müsəlman deyirlər. Deməli, rəvayəti yaradan və yaşıdanlar gürcülərin qulluq etdiyi xristian dininin provoslav qoluna xidmət edən qədim babalarımızı- albanları gürcü hesab etmişlər.

Tarix göstərir ki, alban tayfaları provoslav, ermənilər isə katolik kilsəsinə xidmət etmişlər. Bu iki qonşu xalq hələ o vaxtdan dini baxımdan ziddiyətdə olmuşlar. Provoslav kilsəsinə qulluq edən alban babalarımız bir tərəfdən katoliklərə, o biri tərəfdən göy hunlara, digər tərəfdən ərəblərə qarşı müxtəlif dövrlərdə vuruşmalı olmuşdur. Hunların, ərəblərin basqınları dövründə katoliklərin köməyi ilə Albaniyanın bir çox şəhərləri, o cümlədən Dəhlana şəhəri darmadağın edilmişdir. Dağıdılmış Dəhlana şəhərinin didərginləri Qafqaz dağının o zaman keçilməz yerlərində olan Daşağıl dərəsinə sığınmışdır. Dərədə sığınacaq tapan didərginlərin bir qismi provaslavlığı buraxıb katolik olmuş- xristian dininin bir qolundan digərinə, keçmiş, dinini saxlamış, yavaş-yavaş dilini-alban dilini itirmiş, digər qismi isə dilini qoruyub saxlamaqla islam dinini qəbul etmişlər.

Provoslavlığı katoliklə əvəz edən albanlar Oraban, islamı qəbul edən albanlar isə Baş Daşağıl, Muxas, Bucaq kəndlərinin bünövrəsini qoymuşlar. Bu üç kəndin üç adı “Dəhnə“ adlanmış və onun yadigarı tarixlər şahidi“ Dəhnə qəbiristanlığı“ hələ də Daşağıl dərəsində, Armix adlanan yerdə qalmaqdadı. Unutmaq olmaz ki, Dəhlana didərginləri ata-baba yurdlarını unutmamış, köhnə yurdlarında əkin əkmış, mal-qara saxlamışlar.

## ÜÇÜNCÜ RƏVAYƏT

Dəhnə kəndləri Daşağıl bəylərinin qışlağı olmuşdur.

Bu rəvayətin özündə əvvəlki iki rəvayətlə və tarixi faktlarla məntiqi əlaqə vardır. Tarixi faktlar göstərir: - Oraban kəndində məskunlaşan xristian albanlar ata-baba yurdu Dəhlananın bir hissəsi olan Tərəkey dərəsini, Daşağında məskən salan və müsəlmanlaşan albanlar indiki Dəhnələr zonasını yenə də öz yurdları hesab etmiş, əvvəller bu kəndlərin yerində binə saxlamış, əkin əkmmiş, bağbecərmiş və bunun üçün də Daşağıl dərəsindən Dəhnə arxını çəkməklə Dəhnələr zonasına su gətirmişlər. Onu da qeyd etmək olar ki, Dəhnələr zonasına Küngüt və Zəyzid dərələrinin suyunu da gətirmək olardı. Daşağıl dərəsinin suyunun gətirilməsi özü tarixi rəvayətləri təsdiq etməyə kömək edir.

## **DÖRDÜNCÜ RƏVAYƏT**

Dəhnənin yerində vaxtı ilə şəhər olmuş, onun gündoğanı Suçma, günbatanı Quruqobu olmuşdur. 1983-cü ildə bu kənddə tapılan alban məqbərəsi-qəbri, 1901-ci ildə böyük Dəhnə kəndində tapılan yunan Evenin qəbir daşı, qobulardan 3-4 metr dərinlikdən üzə çıxan bütöv, sıniq küplər, bina özülləri söyləməyə imkan verir ki, Dəhnələr zonasında şəhər olmuş və burada arxeoloji qazıntı aparmağa dəyər.

## **BEŞİNCİ RƏVAYƏT**

İndiki Kiçik Dəhnə kəndindən Şəkiyə gedən yol Noxu yolu dərəsindən olmuşdur. K.Ptolemyin Dəhlana və Niqa kimi qeyd etdiyi şəhərlərlə səsləşən bu rəvayətdə də tarixin izi görünür.

Kiçik Dəhnə kəndinin ərazisində çoxlu toponimlərə də rast gəlirik. Belə toponimlərdən Gendərə, Ağdərə, Acınovur, Duzlubulaq, Söyüdlü, Palantökən yeri coğrafi əlamətləri, Molla Abdulla qəbri, Kədəali, Hacısəfər, Cuhud ölən, Bəylik və sair orada baş verən hadisə və ya sahiblik ilə əlaqəli adlandırılmışdır.

## **BABARATMA KƏNDİNİN YARANMASINA DAİR RƏVAYƏT**

Babaratma Şəki rayonunun qədim kəndlərindəndir. Kəndin yaranması və ona Babaratma adının verilməsi ilə əlaqədar müxtəlif rəvayət, fərziyyələr mövcuddur.

Azərbaycan Elmlər Akademiyası Əlyazmalar İnstitutunda M-187 şifrəsi altında şəkili pedaqoq Hüseyn Əfəndiyevin 1937-ci ildə üzünü köçürüdüyü Kərim ağanın “Şəki tarixi” əsərinin və onun əsasında özünün yazdığını “Nuxu və ya inki Şəki şəhərinin tarixi”nin əlyazmasında (1) oxuyuruq:

- Nuxu tarixində bir rəvayət böylədir ki, peyğəmbər Əshabından Ərəbistandan Əbu Müslim nam üçüncü xəlifə Osman bin Əffanın əmri ilə Dağıstanı və Şirvanatı fəth etmək üçün altı min qoşun ilə gəlir. Bu yerləri fəth edib, Şirvanda ərəb hakimi olur, dayanır, hətta bir məscid orada bina edir və Nuxu tərəflərini kağız göndərmək ilə islama dəvət etdiyindən bunlar da qəbul edirlər. Ərəb hakimləri göndərir. Xeyli zamanlar Nuxuda hökmranlıq edirlər.

Əbu Müslimin Şirvanatda hökmranlığı zamanında üçüncü xəlifə Osmanın qətlindən nişi Mədinədə böyük bir məxşuşluq və hərc-mərc əmələ gəlir. Bu dövrdə hər kəs bir diyara başını götürüb qaçıır. Bu cümlədən Osmanın bacısı oğlu Babayı-Rütəb namında bir şəxs bir neçə qardaş və əyal başqa adamlar ilə qaçırlar Şirvanata. Nuxunun yanında Daşüz adlanan alçaq dağın ətəyində məskən salıb oturlurlar.

Əkin və biçin və heyvan saxlamaq ilə təəyyüs edirlər. Bu halda böyük qəryələr oraya Babaratma deyirlər. Babayı-Rütəb adı get-gedə Babaratma olubdur. Onlar orada özlərinə bir məs-

cid bina edirlər və bulaq suyu axıdırlar, necə ki, bunu sübuta çatdırır onların qəbirlerinin üstündə küfə yazısı ilə yazılmış daşdan nişangahları vardır. Bəzisi oxunur və bəzisi müruri-dühür ilə silinib. Az yerlərində yazidan və nəqşdən qalıbdır, ancaq məscidin qiblə tərəfində Babayi-Rütəbin tarixi vəfatı hicri III sənədə vaqe olubdur, - yazılıbdır.

## KİŞ<sup>“</sup> KƏNDİNDƏKİ ALBAN KİLSƏSİ HAQQINDA RƏVAYƏTLƏR

### I

Шякинин Киш кяндиндə щал-щазырда да мювъуд олан гядим кىлся бир чох мянбяляря ясасın бириńńi Апостол – йя’ни Щявари мяншялиdir. Моисей Каланкатуクлуунун “Албанийа тарихи”ny эюря щяля Иусус Христосун салынында, щямин шахсин юзç тяряфиндян Щявари Фаддей Эңдоъан юлкайя – Албанийайа эюндярилмишdir kи, христианлыны тяблий елясин. Лакин Фаддей ермəni чары Санатрук тяряфиндян юлдцртдцрцлцр. Щявари Фаддейин шаэирди Щявари Йелисей ися бу щадисядян сонra Гцдся гайытмаा мяъбур олса да, Иусусун гардаши Щявари Йаковун мяслящти или тякраяян Албанийайа e’зам едилir kи, мцяллиминин ишини давам етдирсин. Щявари Йелисей, христианлыны тяблий едя-едя юлкямизи бир мцддят эязиб долашараг Киш кяндиня тяшриф буйурмуш вя орада кىлся тикибмиш. “Албанийа тарихи”ndя щямин йер “Эңдоъан юлкяниń бүтцн шаячяларинин вя килсяляринин башланытыы, албанлар ццн ися христианлыыын гябул едилмя мянбайи“ щесаб едилмишdir.

Тарихи ядябийатлarda вя бу ишля мяшьул олмуш тядигатчыларын йазыларында щямин килсянин тикилдийи il вя йер щяля дя мцбашисяли олараг галмагдадыр. Мясялян, К.Патканова эюря Щявари Йелисей еранын 53-ъц илиндя юлдцрцлмцшдцр. Бу мянтигдян чыхыш етсек, Киш килсясиинин эюстярилян тарихдян яввял инша едилмяси гянаятиня эялмялийик. Киракос Эянъялинин “Албанийа тарихи”ny истинадян йаздыына ясасın Киш килсяси 74-ъц илдя тикилмишdir. Лакин гейд едилмялиdir kи, “Албанийа тарихи”nin елмя майлум ‘олан щеч бир нцсхясинде щямин рягым тясадцф олунмамышдыр.

Бизим фикримизъя ися бу килсянин милади 100-110-ъу иллярдян бир гядяр сонra бина едилмяси мцасир тарихчилийимиздя гейд-шяртсиз гябул олунмалыдыр. Беля kи, мяшз щямин илляр чар Санатрукун щакимиyyatdя ola билдийи дювр щесаб едилir. “Албанийа тарихи”ndян ермəнилярин йалныз 958-ъи илдян сонra чыхартдыглары бир мцддяайа эюря Щявариляр Фаддей, щяминин Варфломей, Иусус тяряфиндян Албанийайа 38-ъи илдя эюндярилибмиш, лакин ейни илдя Иусус артыг йох idi. Яслиндя ися бу щадися бир гядяр дя габаг, 36-ъы илдян яввял олуб. Чцнки, Христосу e’dam етдирмиш Рома прокурору Понтин Пилат мяшz эюстярийимиз тарихя гядяр щямин вязифасинде ишляйиб.

Щявари Фаддей, ян узыы еранын 36-ъы илиндя христианлыыын баниси тяряфиндян щямин дини йаймаг ццн Гафгаза эюндярилмишdisя вя 100-110-ъу илляр арасында бурada юлдцрцлмцшдцрся, демяли o, ян азы 64-67 il миссионерлик фяалийяти или мяшьул олмушdur. Биз щесаб едирик kи, буна яфсаняви рягым кими йох, инсан юмрцнцн кифайят едя биляъий шядд кими йанашмаг мцмкнцлцр.

О kи, галды бириńńi Апостол килсясиинин щарада олмасы мясяляsinя, нязяря алынмалыдыр kи, “Албанийа тарихи”ndя Киш кянди вя килсясиинин ады йалныз Шяки яразиси или бальы олараг щалландырылмышдыр. Мясялян, щямин “Тарихдя“ эюстярилmiшdir kи, Шяки йепископлұyундан (Мхитар Гоша гюрге ися архийепископлуг) 680-ъы илдя Албанийа католикосу кцрсцсцня галхмыш Йелиазар вахтиля, ермəni

ялифбасынын йарадыъысы Месропун Гцдсдян эятирдийи вя Кишдя эизлятдийи Исанын чармыха чыкилдийи аъзын щиссяъийини тапмыш, бу мңнасибатля ися Хач байрамларынын орада кечирilmясиня эюстяриш вермишdir. Башга бир мисал: “Албанийа тарихи“ндя эюстярилир ки, щавари Йелисей Эңдоъан юлкянин йалныз шимал щиссясиндя дини тяблият апармышдыр. Бу координат да мңасир Шякинин йерляшдийи ярази илия цст-цстя дцшцр. Ян няшайятдя хатырламаы лазым билиrik ки, бящс едилян “тарих“дя Щявари Йелисейин Зяргун дярьсиндян кечяряк этмаси эюстярилмишdir ки, бу топоним дя щал-щазырда Киш кяндиндян Даыстана узанан йолдакы Гызыл бярянин адына мңайян гядар уйын эялир.

Лакин бя'зи тядгигатчылар, о ўылдын мярщум Ряшид Эюйцшов 1984-ъц илдяки китабында биринъи щавари күлсөсүнин йерини Гарабаудакы Гис кянди или ялагяляндирмишdir. Р.Эюйцшова эюря “Албанийа тарихи“нди Йелисейля баалы олараг ады чакилмиш Гоменк кянди “Тяр-тяр чайы“ дяржасинде йерляшиб вя инди дя “Гоменк“ адланмагдадыр. Лакин биз щеч бир хяритядя “Гоменк“ топономиня раст эялмядик. Щятта, 1823-ъц илдя тяртиб едилмиш “Гарабаев ханлыбынын тясвири“ адлы статистик мәмүяни чох диггятля йохласаг да “Гоменк“ я тясадыф етмядик. Соң ъящдимиз заманы щам дя мә’лум олду ки, 1823-ъц илдя Гарабаев ханлыбында Гис адлы кянд олмайыб, явязинде ися 27 евдян ибарат Геши вя 12 евдян ибарат Гаси ермени кяндляри вар имиш. Ейни дюврдя Шякияки Киш кяндинин ящалиси онлара нисбетян дяфяларя чох олмушдур. 1824-ъц ил камерал сийаштыаалма Актларына ясасын щамин вахт Кишде 276 аиля йашайырмыш вя щамысы да мңсанлар иди. Шякияки Киш кяндинин даща мишиштур вя даща гядим олмасы мңхтилиф ядабийатларда яксини тапмышдыр. Мясялян, Җанашгилинин “Эңбекстан тарихи“ня ясасын 14-ъц ясрин орталарында Киш күлсөсү фялийийтини давам етдириши вя бүтцен Албан күлсөсү кими щамин гурумун няздиндяки мяктябда дя Албанийанын щаятаты, тарихи тядрис олунурмуш. 1806-ъы или гядяр сялтнянат сүрмөш Шяки ханларынын нясл шяъярьиси 1444-45-ъи илдя Ислам динини гябул елемиш Ялиъан хандан баштайыр ки, щамин шахсин атасы Нуханын, гайынатасы ися Киш кяндинин кешиши олмушдур.

Албан католикослуу 1837-ый иля гядяр фялийят эюстярмишди. Бу гурумун сон бир неча йцз или ярзинде патриархынын тахты Гарабаадакы Ганзасор монастырьнда йерляшмишди. Эюстяриян илдя ися Албанийа католикослуу Петербург Мцгядяс Синоду тяряфиндян ляйв едилмишdir ки, бу факт, башга сөзлөр ермяни католикослуунун Албан католикослууна гарши 1100 илдян дя артыг заман чырчывясинде давам еттирдийи мцбаризясинде бириңинин там гялябя чалмасы демек иди.

Щал-щазырда мцстягил Азяrbайъанын ящалисинин 10 фаязиня гядарини христианлар тяшкىл едиrляр. Онларын яксарийяти провослав мязщяблице вя дини хятля Москвойа табе олублар. Беля щесаб едирик ки, Петербург Мцгядяс Синодунун 1837-ъи илдя ермянилярин тя'киди илия гябул етдий ядалатсиз гярарынын ляvв едиlмяси бу эцн Азяrbайъан Президентинин сялаштыйятляри чярчивясиндядир. Бизим фикримизъя республикамызын Тарих Архивинде Албан килсяляринин архивляринин бир гисми щяля дя сахланылмагдадыр вя дцнийанын ян гядим христиан гурумларындан олан щямин каталикослууун бярпа едиlмяси ццэн реал зямин вардыр.

О ки, галды Киш килсаясиня, гейд етмайи лазым билирик ки, бу эңнлярдя норвечли археолог Бианар Струфьең щамин йердя тядигигат ишляриня башландынын бяйан етмишdir. Бианар Струфьең “Шякинин сяси”ня вердийи мцсашибядя Киш килсаясинин тикилмя тарихини дягигляшдирмак язминде олдуууну билдириб. Щамчинин о, кился яразисинде газынты ишляри нятиъасинде ялда едиляъяк експонатларын мяшт орада тяшкил

едиляъяк мцзейдя нцмайиш етдириляъяйини, бунун ццн ися бинанын ясаслы шякилдя тя'мир олunaъавыны да сюйлямишdir.

Щямин кился бинасы барясиндя ялавя олараг гейд елямяк истярдик ки, “Албанийа тарихи“ндя бу обьектин тикилмяси щаггында башга мя’луматлар да варды. Мясялян, эюстярилмишdir ки, 5-ъи ясрин яввялляриндя Бюйцк Гафгаз даыллары ятакляриндя христианлыны тябиль едян маарифчи Месроп Маштосун миссионер дястясинин цзв-ляриндян бир гисми онларын фяалийятляриндян наразы оланлар тяряфиндян Киш кяндиндя юлдцрцлмцш, даща сонралар ися йерли ящали щямин шяцидлярин ъясядлярини тахта гутуяа йыбыц цстцндя кился тикмишляр. 7-ъи ясрин сонларында ися Шякия йашамыш, щям дя мяшщур албан чары Ъаванширин гардашы олан Вараз Фируз бу килсяни тя'мир етдиримяк истямиш, лакин кярпиъян дцзялдилмиш кцнбязини сюкдцря билмямишdir. “Албанийа тарихи“ня эюря бу иши о, она эюря едя билмямишди ки, “шяцидлярин ъясядляри вя орада эизлядилмиш Иса хачынын зярряъийи буна мане олмушду“. Ян гядим нцсхяси 1279-ъу иля аид едилян “Албанийа тарихи“ндя щямин ибадятэащ “Киш кяндинин кющня килсяси“ ады илия тягдим олунмушду.

Yuxarıda qeyd etdiyimiz kimi artıq 1824-cü ildə Kiş kəndində bir nəfər də olsun xristian qalmamışdı. Lakin həmin kəndin əhalisi əcdadlarının inac yeri olan bu kilsəni dağıtmamış, zəmənəmizə qədər qotuyub saxlamışlar. Alban patriarch taxtinin ləğv edilməsindən sonra ermənilər bir müddət həmin kilsəni ələ keçirməyə müvəffəq olmuş, yə'qin ki, binanın fasadında və daxilində öz məzhəblərinə uyğun müəyyən dəyişikliklər də etmişlər.

Son nəhayətdə onu da qeyd etməyi lazımlı bilirik ki, respublikamızın ərazisində ikinci bir Həvari kilsəsinin yeri haqqında 13 əsr tarixçisi S.Orbelian mə'lumat vermişdi. Həmin şəxsin “Sünik tarixi“nə əsasən Həvari Varflomey, Qoxtanda – yə'ni müasir Ordubad rayonu ərazisində kilsə tikibmiş. “Albaniya tarixi“ndə isə həmin Həvari Varflomeyin adı çəkilsə də göstərilən fakt öz əksini tapmayıb.

## II

İlahinin biz, Şərq xalqına zühur etməsi:

Aranın bu Alban evinə hakim təyin olunmasından Alban torpaqlarını idarə edən Cəsur Vaçaqanın<sup>29</sup> vaxtına qədər keçən dövr haqda daha mötəbər məlumatları tapa bilmədi. Lakin Ədalət Günəşinin zühur olan günlərində və bizim xilaskarımız, Dərkedilməz Varlığın şöhrət və mahiyyəti olan Atamızın<sup>30</sup> zühur edib, bütün insanların qeydinə qalmaqla və heç bir zaman ayrılmadığı Öz varlığının şöhrətinə sahib olması zamanda O, öz müqəddəs və sevimli şagirdlərini (havarilərini) bütün dünyaya təbliğatçı kimi göndərir və biz Şərq xalqına müqəddəs havarı Faddey<sup>31</sup> təyin olunmuşdu. Faddey Artaz vilayətinə<sup>32</sup> gelir və burada erməni çarı Sanatrukun<sup>33</sup> əlilə şəhid olur. Faddeyin şagirdi müqəddəs Yelisey Qüds şəhərinə qayıdır öz dindəsi havarinin həsəd oyadan şəhidliyi haqda söhbət edir. Bundan sonra Yelisey Qüdsün birinci batriki Ağamızın<sup>34</sup> qardaşı müqəddəs Yakovun (Yaqub) tövsiyyəsilə müqəddəs Ruh naminə Şərqə təyin edilir.

Yelisey öz cərəncamına Şərqi (Albaniyanı) alır. Qüdsdən ayrılib İrana gedir və oradan ermənilərin gözündən qaçaraq Məsküt<sup>35</sup> elinə keçir. Öz təbliğini o, Çolada<sup>36</sup> başlayır və müxtəlif yerlərdə şagird toplayaraq, onlara xilaskarı (İsanı) andırmağa çalışırı.

Oradan o, üç nəfər şagirdi ilə Utı vilayətində olan Srxarna<sup>37</sup> gedir. Lakin şagirdlərin bəzi qohumları onları izləyib arxalarına düşürlər və şagirdlərin birini şəhid edirlər. Digər ikisi müqəddəs Yeliseyi atıb, qatillərlə çıxıb getdilər.

Müqəddəs batrik Gisa<sup>38</sup> gəlir, burada kilsə tikir və qansız qurban verir.

Bu yer Şərqi bütün kilsələri və şəhərlərin başlangıcıdır və biz Şərqlilərə xristianlığın qəbul edilməsi mənbəsidir.

Buradan Yelisey Zərqun dərəsini<sup>39</sup> keçib cahil bütərəstlərin müqəddəs səcdəgahlarının olduğu yerə gedir və oradaca şəhid olur. Və bu cinayəti kim edib—bilinmir! Qatillər müqəddəs cənəzəni Qomenk<sup>40</sup> adlanan yerdə bir xəndəyə atdılar və uzun müddət onun qaxımış cəsədi gizli qalır.

## XIV. N A G I L L A R

### İKİ QARDAŞ

Deli qardaşnən hağıllı qardaş variymış, hağıllı qardaşın un-unbeş dənə qoyını olar. Deli qardaş bunu hər gün aparar güdər. Hər gün qoynın biri eskix gələr. Hağıllı qardaş soruşər ki, bu har oldu. Dəli qardaş “satmışəm” diyər. Hağıllı qardaş diyər bəs pulu hanı? Diyər pulunu sora gəl al, nisyə vermişəm.

Sora axıra bi dənə qoyin qalar, u da dəli qardaş apardığı yerdə kesif özü paylıyər. Ora bi parçə tulliyər, bura bi parça tulliyər, öten quşdərə. Böördən görər ki, quyun ağızının keseyən baxıy. Unda bi parça kesif un üsdünə tulliyər ki, pulnu geti. Sora ha gözdiyər gəlməz. Deli qardaş başdiyər keseyən getdiyi yeri qazmağa. Qazar haman çatar bi tiyan qızılı. Keseyenə diyər qoxma, etimə yetdix alıyəm. Unnan iki dənəsini alif geri qəyidər. Dəli qardaş gələr hağıllı qardaşa diyər ki, hələ ki, nisyəmin birini aldım, qızıl tiyanının bunu alif qəyitdim. Hağıllı qardaş: hardan aldın? Diyər getdim tiyan ağızını aşdım, iki dənə aldım qəyitdim. Sora ikisi də gidif bi tiyan qızılı gətirəllər. Getirif elə yerə qoyəllər ki, deli qardaşə diyəllər heş kesiyə dime. Deli qardaş gidər hağıllına gələn yerdə danişər ki, belə iş var. Bir vədə düşər boğuşəllər. Hağıllı qardaş bunnan aralaşə bilməz, çıxar ağacə ki, qoy mənnən el çehsin. Dəli qardaş dalında qapılarnən ağacə çıxar. Sora ağacın divinə qızıl ühləriyən dəvə kərvəni gəlif yatar. Sora gecənin bi diyarı ağaşdən qapıları salar olarin başınə. Araflar duruf qaçər ki, qiyamət qopuy. Bi qədər sora dəli qardaş düşər yerə diyər bayax satdığım qoyinnərin pulu gəlif çıxdı, getirifdilər.

## MOLLA İLƏ DOVŞAN

Molla bazara çıxanda bi dənə doşanı oltdı, apartdı bazara, ət altdı, bazarrix eliyitdi. Doşana verir diyir ki, get öydə dinə səvzəli aş bişirsinnər, qonax var. Soruşallar, a molla dayı, bu doşan nə qar, diyər bu məm buyruqxulumdu.

Molla gələr öyə diyər, beş dənə doşan var, aş bişir. Bazarda da aldixlarını doşan boynuna bağlıyor, doşan çıxıf gidər. Bi dənə də doşan öydə olar. Qonaxlar gələr görəllər doşan öydədi, aş da hazır. Qonaxlar diyər, a molla dayı, bu doşanı sat alax. Molla diyər, un qiymatını bacarmasuz. Qərəz, bi qiymat qoyallar satar. Satdı, bular da getdi.

Doşanı alan kişi apardı bazara, zəmbili dolduruf görəllər bağladı doşana, doşan çıxdı getdi. Axşam gedəllər na aş var, na şey, heş nə yoxdu. Kişi diyər, ay arvat, mən sa xavar göndərdim, bazarrix göndərdim ki, aş bişir. Arvat diyər, a kişi, sən haşlin hardadı, heş doşan da zəmbil gətirər?

Gəldilər savaxdan molların yanına didilər, a molla dayı, doşan yoxdu, çıxdı getdi. Molla diyər, sən doşanı yaxşı orgətməmisən, yaxşı qandırmamışan.

Molliyə diyəllər, gənə sizə qonağux. Molla diyər, yaxşı. Axşam qonaxlar gələr, görəllər olar diyən aş olmaz. Molla hirdənər, diyər ay arvat, niyə biz diyəni bişirməmisən? Molla duruf arvadını kesər. Heşnədimə tox üferdeyinə qan dolduruf, arvadin boğazına qoyubbuş,unu kesər: sora dütdəx çalar, arvat dirilər. Qonaxlar diyəllər dütdəyi bize sat. Molla satar.

Savax gecə yiğilif dütdəx alana qonağ olallar. Aş bişirmiyəndə bu dəfə dütdəx alan başdiyər arvadı kesər. Sora ha dütdəx çalar, arvat dirilməz. Diyəllər, a molla, nə işdi sən bizim başımıza gətirsən? Diyər molla ki, siz tərini bilməmisuz. Kişin arvadı çıxar gedər, ölər.

## ÜÇ SUAL

Paccahın bir vəziri varmış. Un da bir qızı varmış. Vəzir də duymuş çox. Bir gün paccah eşidər ki, vəzirin yaxşı qızı var. Paccah vəziri çağırif diyər, üç məsələ soruştacam, tapbasan boynu vurucam. Un gün sa möhlət verəm.

1.İylidxə nə iyildi? 2.Qüvvətdə nə qüvvətdidi? 3.Şirinnixdə nə sirindi?

Vəzir hər kəsdən soruşdu: didilər biz bilmirux. Diyər, ay paccah, izin ver, gedim bir qızım var, unnan halallıx alım, görüşüm, sora gəlim. Vəzir gidər əhvalatı qızı diyər. Qız diyər, heş xüfət eləmə. Yi, iç, kef elə, ata minəndə sa o məsələni diycam.

Pilo-cilonu yidlər, işdilər, ata minəsidi, atdanısıdı qız diyər:-“İylidxə çörək iyildi, qüvvətdə at qüvvətdidi, şirinnixdə ərnən arvat şirindi”.

Bir də paccah gördü ki, vəzir kefi kök gəlir. Paccah soruşar, tafdınım? Diyər, bəli, tafdim. Bir qızım var, o tapıldı. Paccah diyər, qızı bura gətirin görəx hardan bilir. Qız fayton göndərdilər gəldi, bir cənnət hurisi.

Qızdan paccah soruşdu, sən buları hardan bilirsın? Qız didi ki, mənim aşbazxanamda bişmiyən xörək yoxdu, un iyisi ma gəlmir. Amma yeddi fəs mənnən uzaxda çörəx yapılır, un iyisi ma gəlir. Mənim öymin dalınnan qəflan, əslan keçir, un gubbultusu ma gəlmir, amma at iraxdan gələndə gubbultusı gəlir.

Bir dənə aman-zaman öylədiydim. Atamın-anamın arasında yatmışdım. Əlim olarin altında qalmışdı. Ha uf elədim, baxmadılar. Unda bildim ki, ərnən arvat şirinmiş.

Paccah qızı alıv oturdu.

## XAN İLƏ OĞLU

Məm bavam diyidi ki, xan ərəfənə camatı diyifdi:

- Ya qurbanın səsini kesin, ya da bi qav aş, bi qız göndərin, uynən vaxdımı keçirim.

Diyi xanın oğlu camatin birini öyrətdi ki, üç gün icazə alın, sora gidin bi mal kesin, un barsaxlarını təmizdiyif, yarım metrə uzunnuxda qırif, həmin barsağı üfürüf, dolduruf, hər başını

bağlıyif nəfəs çıxmاسın, hər gölə qurbağa olan, bi dənə tulliyə-tulliyə gezin. Həmin qurbağalar unu ilan bilif ağzını açəsi döyü, ya gecə, ya gündüz, elə bilcaxdı ki, bu barsax ilandı.

Sora xan üç günün başında ha gözdədi, qurbağa səs eləmədi. Xan çarif bulardan soruşdu ki, siz nətər kesdiniz bun sesini? Bular cavaf verdi ki, mal kesif ətinin özümüz yidix, barsağını üfürüf dolduruf gölə atdıx.

Xan didi, bunu sizə kim örgədifdi? Camatdan heş kim boynuna almadı. Didi, özümüz biliydi. Xan didi, xeyr, bu işi mənim oğlumnan savayı heş kim bilməz. Xan oğlunun boynunu vurdurdu, öz oğlunu qətl elədi.

## ASLANLA CANAVAR

Bir gün bir ac canavar meşənin içərisi ilə tengildəyə-tengildəyə gedirdi. Birdən qarşısına bir aslan çıktı və canavardan nə üçün tengildədiyini soruşdu. Canavar dedi, acıdan bu günə düşmüşəm. Bunu eşidən, canavara əmr elədi ki, arxamca gəl. Onlar xeyli getmişdilər ki, meşənin içərisindəki talanın ortasında bir öküz otladığını gördülər. Aslan o dəqiqə marita yatdı. Canavara dedi, keç qabağıma, gör gözlərim qızarıb? Canavar aslanın gözlərinin qıpqırmızı olduğunu dedi. İndi də keç böyrümə, gör böyrüm enib-qalxır? Olduğu kimi aslana dedi. Əmr etdi ki, keç arxama, gör tüklərim biz-biz olub? Dedi, bəli. Söz canavarın ağızından çıxan kimi aslan öküzün üzərinə atılıb onu parçaladı. Canavara dedi, doyunca ye. Canavar doyunca yeyib, aslanla sağıllaşıb getdi. Bir az keçmiş canavarın əvvəlki vəziyyətinə düşmüş bir ac çäqqal canavarın qarşısına çıxdı. Canavar çäqqalın nə üçün bu günə düşdüyünü soruşdu. O, ac olduğunu bildirdi. Canaivar əmr etdi ki, dalimca gəl. Çäqqal canavarın arxasında getdi. Onların qarşısına hörukədə bir ayqır çıxdı. Canavar tez marita yatdı. Çäqqala əmr etdi ki, keç qabağıma, gör gözlərim qızarıb? Çäqqal baxıb dedi, xeyr. Canavar əmr etdi ki, de, qızarıb. Çäqqal dedi, qızarıb. Keç böyrümə, gör boşum enib-qalxır? Dedi, yox. Canavar qışkırdı ki, de, boşum enib-qalxır. Çäqqal dedi, enib-qalxır. Canavar çäqqala dedi, indi də gör tüklərim biz-biz olub? Çäqqal dedi, xeyr. Canavar yenə qışkırdı, denən olub. Çäqqal dedi, olub. O dəqiqə canavar ayqırın üzərinə tullandı. Ayqır ona cüt ayaqlı bir təpik vurdu. Canavar o dəqiqə yerə sərildi. Çäqqal gəlib canavarın başının üstündə dayandı və dedi:

-Hə, indi gözlərin də qızarıb, boşun da enib-qalxır, tüklərin də biz-biz olub.

## HAQQI - SAY

Biri variymış, biri yoxiymiş, iki qonşu - müsəlmanla yəhudü variymış. Bunlar 40 il qonşulux eliyitdilər, amma nə müsəlman yəhudü tərəfə əyax basmiyitdi, nə də yəhudü müsəlman tərəfə. Gündərin bir günü bərkacdıx düşür, müsəlmanın ailəsi ac iydi, yəhudü varrı yaşıyirdi. Müsəlman arvadını yəhudinin yanına göndərir ki, borc azuqə alsın, uşaxlar acınnan qırılır.

Arvad qonşuyə keçir, vəziyyəti danışır. Yəhudü arvadiynən bu arvada toxtaxlıx verir, beş tay un, beş tay qənd gətirif bunların öyüne qoyuf gedillər. Yəhudilər bir də qayıdış müsəlman kişiyə 150 dinar pul, bir dənə də tərəzi verdilər ki, un ilə qəndin alverini aparıf, pul qazansınnar. Yəhudü ərz elədi ki, un və qənd halal xoşunuz olsun, qaytarımıyin, amma əliniz uzananda pulunan tərəzini qaytarın. Müsəlman alver eliyir, varranır, nökərrər saxlıyır. Yəhudü çox gözdiyir ki, müsəlman pulunan tərəzini qaytarar. Amma müsəlman qaytarır. Gündərin bir günü yəhudü müsəlman qonşusunu kilsədə görür, pulunan tərəzini qaytarmağı onun yadına salır. Müsəlman bunun avırını ətəyinə töküf, diyir, o, pulu da, tərəzini də qaytarmışam, nə istiyirsən mənnən? Yəhudü dinmir, fikirləşir ki, bəlkə pulunan tərəzini arvadına veritdilər. Öyə qayıdış arvadının soruşur, o da diyir ki, qaytarımıyitdilər. Yəhudü müsəlmana diyir ki, mən kilsəni də, Tövrati da atdım bir tərəfə, gəl pənah aparaq sizin Məhəmməd Peyğəmbərin yanına, o, disə ki, sən pulunan tərəzini qaytarmışan, mən razi qalarım, yox, disə ki, verməmisən, onda gərək qaytarasan. Müsəlman fikirrəşdi ki, Məhəmməd Peyğəmbər məni qoyuf yəhudinin tərəfini saxlamaz. Sözdəşdilər, razılaşdırıdalar ki, Mə-

həmməd Peyğəmbərin yanına birlikdə getsinnər. Bunlar Məhəmməd Peyğəmbərin yanına behişt bağının keçif getməliyidilər. Müsəlman tez gəlir, gözdiyir, yəhudü gəlif çıxmır. Bu, behişt bağının bağbanın icazəsiylə keşməliydi. Bağban bunnan soruşur ki, sən nə millətsən? Kişi qayıdır ki, şükür Allaha, müsəlmanam. Bağban qayıdır buna ki, ey müsəlman, sonra nəfsin olar ha? Müsəlman üç dəfə “ay töbə” didi. Bu söz-söhbətdən sonra bağban müsəlməna behiştən keşməyə icazə verdi. Bir az getmişdi ki, yoluñ qıraqında pəzəvəng bir itin yatdığını gördü. Qorxusunnan yerində donuf qaldı. İt əyağa dursa bunu şil-küt eliyordi. Bağban didi, bala, niyə durmusan, get, qorxma, bağın itidi, tutan döyük. Bu qorxa - qorxa itin yanının keçəndə itin qarnında buna hürən quçiyhlərin səsini eşitdi. Əstəfürullah! Bir şey qanmadı, getdi. Sonra gördü ki, bir arvad xeylağı bir təndir çörəyi yapıb başına qoyutdu, buğlana-buğlana “ay acınnan ölürem”, ay acınnan ölürem“ diyə-diyə başsağlığı gedir. Kişi heş nə anlamadı. Başında bir təhnə çörək aparır, özü də acınnan öldüyüünü bildirir. Baş tappadı gördüyünnən. Bir az qavağa gedif gördü ki, quş yasin duası oxuyur, qalxır havaya, enir yerə, gənə qalxır... Dəyandı baxdı, mat-məətəl qaldı, didi, şükür səən böyüklüğü, ya Rəbbim, bu quşa bax, yasin surəsini nətəri oxuyur. Bu yoluna davam eliyir, gedif bağın axırına çıxanda görür ki, adamı valeh eliyən bir alma ağacı var. O qədər gözəl almalar var ki, diyir mənnən bir dənə üz. Sən dimə bağban da bu almaları nəzərində tutuf müsəlməna diyif ki, nəfsin olar ha? Kişi özünü saxlıyə bilmir, diyir, o, bağban dalda qaldı, qoy habı almadan üş dənə üzüm. Üş dənə alma üzür. Birini soyuf görür ki, içi dolu xırda qurdalar, civir- civir qayniyir. İkinci almani soyuf görür ki, zəhər kimidi. Üçüncü soyuf görür ki, bir qaviğı var içi çürüyüdü. Qərəz almaları iyiyəmmədi. Bu gedif Qurbanolduğuñun yanına çatanda gördü ki, qonşusu yəhudü onun yanındadı. Bu işə çox təəccüb elədi. Soruşdu ki, sən nətəri oldu ki, mənnən qavağa gəlif çıxdın bura. Yəhudü bildirdi ki, gözdərimi açanda özümü burda gördüm. Yəhudü soruşur ki, bəs sən hardan gəldin. Müsəlman diyir ki, beyişt bağının keşmişəm. Nəysə, bunlar Məhəmməd Peyğəmbərin yanına gedillər. Peyğəmbər müsəlmənnan hansı millətdən olduğunu soruşdu. Kişi dilləndi:

– Şükür Allaha, müsəlmanam.

Yəhudiyə eyni sualla müraciət etdikdə o, “yəhudiyəm” - didi.

Sonra Peyğəmbərin sualına cavab olaraq müsəlman behişt bağının keçif gəldiğini, yəhudü isə gözünü açanda özünü burada gördüğünü söylədi. Peyğəmbər müsəlməna didi ki, behişt bağının girif- çıxana qədər nə görmüsənsə, danış, qoy yəhudü eşitsin.

Diyir vallah, mən gəldim bunu gözdədim, gəlmədi. Mən behişt bağına girdim, bağban maa didi ki, müsəlman, sonra nəfsin olar ha? Didim, a tövbə! Bağa girəndə yekə bir it gördüm, qorxdum, bağban ürək- dirək verdi, itin yanının keçəndə onun qarnındakı balaları maa hürmağa başladılar. Sonra başında təzə yapılmış çörək aparan qadın gördüm. O “ay acınnan öldüm, ay acınnan öldüm“ diyirdi. Peyğəmbər soruşdu ki, daha nə gördün? Kişi duruxdu, fikrə getdi, bilmədi almaları üzdüğünü bildirsən, yoxsa yox. Axı o, behişt bağına girəndə bağbanın “nəfsin olar ha” sualına “ay tövbə” dimişdi. Məhəmməd Peyğəmbər bunun fikrini duyar, diyir, əyər sən düzünü diməsən, Həzrət Cəbrayılı çağıraram cəzani verər. Kişi danışmağa məcbur olur. Behişt bağındakı alma ağacının üş dənə alma üzdüğünü və almaların içinnən çıxannarı danışır. Məhəmməd Peyğəmbər bunun səbəblərini bildirir. Diyir, sən o iti gördün ha, o saa dəymədi. Amma onun qarnındakı balaları saa hürdülər. Bu o dimaxdı ki, bir zaman gəliciyih kiçiklər bööyhəri saymiyiciyih, ağsaqqalları hörmətsiz eliyiciyih, onları ələ saliciyih, nüfuzdarını aşağı saliciyhlər. Oğul atanın, qız ananın üzünə duruciyih, insannarda insannıq qalmışəsi.

O çörək aparan arvadın sözdərinin mənası bu idi ki, bir vaxt gəliciyih, millət o qədər hündür, daş, kərpic binalar tikiciyih, amma yerdə, torpaxda oturmağın həsrətində olasıdlar. Dünya malına həsrətdə oluf, yerdə oturmax arzumanında olasıdlar.

Yasin surəsini oxuyan quş Allahın kələmini əzbərləyib, özü isə buna əməl eləmiyən ruhanıdır. O almaları gördün ha, onlar görkəmi gözəl, amma dilləri acı, zəhər, qaynananın, qaynatanın üzünə duran, dava-dalaş salan zənənlərdi.

Məhəmməd Peyğəmbər müsəlmanın üzünə baxıf soruşdu ki, sən o hümmətdərdən olmax istəmirsənsə, yəhudinin pulunu da, tərəzisini də qaytar. Axı o saa yaxşılix eliyitdi.

Müsəlman təzim eliyif qayıdır ki, ya qurban olduğum, məni o hümmətdərdən eləmə. Ya rəbbim, pulu da, tərəzini də qaytararam.

Haqqı-sayı itirməx günahdı. Yəhudi müsəlman qonşusuna əl tutmuşdu, onun ailəsini acliqdan xilas eləmişdi. Müsəlmanın ailəsinin üstündə onun haqqı-sayı variydi. Qurban olduğum Məhəmməd Peyğəmbər bu haqqı- sayın keşiyində durdu.

## HALAL ÖMÜR

Biri variymış, biri yoxiymiş, bir kişi variymış. Bu didi ki, qurunu fəth elədim, qoy hindi də dənizi fəth eliyim. O, gəmiyə minif səyahətə çıxır, gəmi gecə tufana düşür. Bi firtına düşdü, gəmi qayıyə dəyif dağıldı. Dağılan gəminin içində olan bütün şeylər batdı, amma bu adamı Allah-Taala taxta parçasının üstündə saxladı. Onu ləpə vura-vura, vura-vura apardı dağın döşünə dirədi. Gözünü aşdı gördü qayadadı, dəniz-məniz nə gəzir. Diyir, daşdardan tuta-tuta çıxdı dağın başına. Həmən adam, o yana baxdı, bu yana baxdı, elə hunda gördü üş nəfər də gəldi. Sən dimə bu adamnar da tufana düşən gəmidən sağ çıxannardı. Buları da Allah saxlıvitdi. Oldular dörd nəfər. Bu vədə onlar ora-bura baxanda bir dəstə tuyaklı-müyaklı çırpax adamnar gəlif buları cormaladılar. Buları apardılar özdərinin Paccaxlarının yanına. Paccaxları da bunların çırpax oturmuşdu. Yer gör-sətdilər bulara, oturdular. Sora yimax-işmax verdilər bulara. Bu üçü verilən yimağı yidilər, birinin dili də yandı, nədənsə. Mən yimədim, bular yiyif qurtalmışdilar ki, partallarını çıxardıf tulladılar qıraqa, oldular bunlar kimi tuyaklı. Ə, gördüm bu yaramır, gecənin bir vaxtında bunları yuxiyə verif qaşdım. Qaşdım, qaç-ha-qaç gəlif çıxdım bir təpənin başına, gördüm o başda öylər görünür, daxmalar, qazmalar, çadırrar, həbilə şeylər. Elə də acam, acınnan amanım yoxdu. Baxanda gördüm ki, bir dənə çadır lap yaxındadı. Gəldim ki, burda bir loxma əppəyh yiyim. Çadıra yaxınlaşanda gördüm bir dənə qarı var çadırın qıraqında, yanında da bir dənə it. Mən itdən qorxuf yaxınlaşmağa ehtiyat elədim. Qarı didi qorxma, gel. Getdim qarının yanına, ac olduğunu bildirdim. Allah irzasına didi ki, gəl çörəyi yi. Qarı qayıtdı ki, a bala, saa yimax vericəm, amma yavannıx yoxdu, bizdə də yavannıxsız çörəyh verməzdər. Qarı heylə diyəndə hal- amanım lap üzüldü, heylə yanında tir-tap uzandı. Qarı da didi ki, görərəm, sən lap acsan, gidax ho dərədən ilannnardan birini tutuf bişirax, saa, yi, toxta. Mən qayıtdım ki, heş ilan ətini də yimağ olar? Qarı didi gidax ilan tutax, mən didim yox, qorxuram. Qarı didi qorxma, gəl. Qarı qavaxda, mən dalda, it də mənnən dalda, getdix. Dərəyə düşəndə görədən qorxuf ki, bura ilanla doludur. Qarı yekə bir ilan tutuf başını kəsif atdı, bədənini gotirdi. İlan ətini bişirif verdi ki, yi. Acınnan taqətdən düşdürümə görə, özümü saxlıyə bilmədim, yidim ilan ətinnən. Qariyə didim ki, ürəyim yanır. Qarı didi ki, bu yankı dərədən su axır, düş iç. Suyu ovcuma alıf işmax istiyəndə gördüm ki, su həm duzdudu, həm də acı. Bir təhər bu sudan işdim, qayıdif gəldim qarının yanına. Didim, a qarı, bu nə yaşayışdı ilan əti yiyif, acı, duzdu su içirsooz. Qarı üzümə baxıf soruşdu ki, bala, bəs siz nə yiyirsiz, nə içirsooz? Didim, bəs bizdə hündür öylər, daddı yimaxlarımız, şirin süyümüz var. Qarı qayıtdı ki, siz ki, belə yaxşı yaşıyirsooz, dinə görəm, sizdə oğurrux, yalan, adam allatmax var? Didim, hələ sadalamadığın çox əyriliklər var. Qarı qayıtdı ki, bala, sizin kimi haram, oğurruğnan yaxşı yaşa-maxdansa, ilan əti yiyif duzdu, acı su işmaxla bizim kimi halal yaşamax daa yaxşıdı. Qarı didi ki, biz halala görə 350 il yaşıyorox. Mən qariyə verərdim 60 yaş, amma öyrəndim ki, onun 150 yaşı var. Diyir, biz o qədər sakitox, o qədər mehribanox ki, mən bu dəyqa hay eləsəm hamı başına yiğilər ki, görəsən qariyə nə oldu.

**Qarı dimax istiyirdi ki, düzdux, halallıq insan ömrünü uzadır.**

## QONŞU

Biri variymış, biri yoxiymiş, qurban olduğum allah-taala, bi də onun yer üzündə elçisi Məhəmməd peyğəmbər variymış. Məhəmməd peyğəmbərin cavan vaxtiydi. O çox qəmgin görünürdü. Haxtaala peyğəmbərdən soruşur ki, Məhəmməd peyğəmbər niyə qəmginsən?

Məhəmməd peyğəmbər diyir ki, Ya Rəbbim, məən qonşumun kim olacağını bileydim. Allah-taala buyurdu ki, ey Məhəmməd, qonşunu yaxşı adamnardan tap, get dünyani gəz, gözününən gör, qulağınnan eşit. Bax onnan qalıtdı ha, diyir bir şeyi qulağınnan eşidif, gözününən görməsən, inanma! Nəysə, Məhəmməd peyğəmbər getdi dərzinin yanına özünə dərvish partalı tikdirdi, təpədən dırnağa kimi dərvish kimi giyindi. Əlinə hasa alif başdadı dünyani gəzmağa. Gəzdi, gəzdi, dolandi, hərrəndi, gəlif adamsız səhraya çıxdı. Axşam düşəndə yerin altından bunun üzünə qapı açıldı. Baxdı gördü aşağı pilləkən düşür. Pilləkənlə aşağı düşdü, gördü yaxşı bir dənə otax var. Nurani bir kişi, saqqalı uzun, yanında da daş var, allaha ibadət eliyir.

- Salam- məleyküm.

- Əleyküəssalam.

Görüşdülər, oturdular. Dərvish baxdı gördü burda nə yimağa bir şey var, nə işmağa, bir dənə daşdı, bir də bu qoca kişi. Bir vaxt bunnan soruşdu ki, baba, di görüm nağarırsan, didi qalan ömrümü allaha ibadətinən keçirirəm, qırx ildi burda ibadət eliyirəm. Qonax soruşur ki, bəs səən yimaşa-işmaşa heş nəyin yoxdu? Diyir nar ağacım var, hər gün bir dənə nar gətirir. Yimağım, işmağım hamısı o nardan ibarətdi. Dimax, bu 40 ildə nar ağacı gündə bir dənə nar yetişdirirdi. Bu səfər qonax gəldiyinə görə allah-taala elə elədi ki, nar gündə iki dənə gətirdi, qonağın da payını göndəritdi. Öy yiyəsi qonax eşiye çıxanda narın birini dərib yimişdi. O biri narı ortadan yarı bölf, yarısını özü yidi, yarısını qonağa saxladı. Bir vaxt qonax öyə qayıdanda öy yiyəsi buna diyir ki, götür narı yi, gedax yatmağa. Allahu məselli, Məhəmməd Peyğəmbər diyir ki, a məl\*un, başo daşa döyə-döyə ibadət elamağınan döyü, sən nəfsini güdə bilmirsən. Mən səən öya qonax gələn kimi allah-taala məəm də irizqımı göndərdi, gündə iki nar yetişdirdi. Bəs narın biri hanı? Bu belə diyən kimi narın biri qocanın qoltuğunnan yerə düşür. Allahın həzrət Cəbrayılı bu qocanı elə vurdu ki, o yeddi qat cəhənnəmə düşdü, nəfsinə görə.

Nəysə, səhər açıldı, dərvish duruf getdi, didi, rastıma birinci hansı öy çıxsı orda səhər təami yiyəcəm. Gördü bir dənə öy var, eşiyi dörd bir tərəfdən qara qanqaldı, barısı yoxdu. Darvazanı döydü, bir cavan oğlan çıxdı qavağa. Dərvışlə görüşdülər. Cavan soruşdu ki, dərvish baba, nə istiyırsən? Dərvish qayıdır ki, bir səhər təami istiyirəm. Cavan söyündü, didi, nə yaxşı oldu, həyindi qavağıma yimax qoymuşdum, fikirləşirdim ki, ay allah, noola, bir qonax gələ, bir yerdə yiyərox, tək boğazımnan keşmir. Min məən dalıma, səni dalımda aparıcam öyə. Dərvish razı olmur, bunun səbəbini soruşur. Oğlan qayıdır ki, bəs məəm rəhmətdik atam-anam maa vəsiyyət eliyidilər ki, qapıya dərvish libasında gələn qonağı öyə dalında apararsan. Dərvish ölü vəsiyyətine tabe olub oğlanın dalına minif öyə getdi. Oğlan dərvishi öyə aparıb, arvadına didi ki, qonax döşeyini sal, qonax gəlitdi bizə. Dərvish gördü ki, doordan da surfa açılıf, yimax qoyulutdu, amma əl dəymiyitdi. Öz-özünə fikirrəşdi, qoy mən bunnarı sınağa çəkim. Sol əliynən çörəyi kəsdi. Oğlan didi ki, dərvish baba, dəyan, o çörəyi mən zulumunan qazanmışsam, onu sol əlinnən kəsmə, günahdı. Dərvish qayıtdı ki, ay oğul, sağ əlimə yara çıxitdı, saa görsətmədim ki, diskinərsən.

Qonşuluxda da Loğman həkim yaşıyirmış. O, xəstələri üfürüf sağaldırmış, oğlan dərvishə diyir ki, dur gidax səən Loğman Həkimə aparırm. Dərvish diyir ki, ay oğul, tutax ki, sən məən apardın Loğman həkimə, o elə dərman diyər ki, hardan taparsan? Görür ki, oğlan dirənitdi, əl çəkmir.

Dərvish oğlana bildirir ki, mən Loğmanın yanında olmuşam, o yaramın dərmanını diyitdi, amma onu mən saa diye bilmərəm. Oğlan əl çəkmir, yarvalır ki, o dərmanın adını di. Dərvish bildirir ki, Loğman buyurutdu ki, mən gərək elə ailə tapım ki, o ailənin başçısı yetim olsun, adı Məhəmməd olsun, onun arvadı da yetim olsun, adı Fatimə olsun, ilkinə bir dənə uşağı olsun, adı Məhəmmədhənifə olsun. Bu uşağı kəsif qanını yarana töksən, sağalar. Heylə ailə hardadı ki, mənnən ötəri uşağı kəsif, qanını yarama töksün. Oğlan fikrə getdi, öz-özünə didi, məəm adı Məhəmməddi, özüm də yetiməm, arvadım da yetimdi, adı Fatimədi, bir dənə oğlan uşağımız var, adı da Məhəmmədhənifədi.

Cörəklərini yidilər. Oğlan dərvışdən bir azlığa icazə alif getdi. Bunnarın suları öydən uzaxdiymış, arvad uşağı yatdırıf, üzünü örtüf, su gətirmağa gedibmiş. Oğlan bir dənə dəmir nimçə götürdü, bir dənə də piçax. Hindi ata döndü oldu uşağın cəlladı. Gəldi beşiyin başına, uşağın üzünnən örtüyü aşdı, elə bil bir dənə ay doğdu. Ata uşağın başını qıvlıyə çöördü, qollarını boşaltdı.

Uşax yuxliyirdi. Ata ulu tanrıya üzünü qaldırıf söylədi: Ya Rəbbim, mən məcbur oldum qonağının yolunda doğma uşağının başını kəsmağa. Ya ilahi, sən qavul elə, allah əkbər-diyif uşağın başını kəsdi. Qanı nimçəyə axıtdı, uşağın başını örtiyə örtüf çölə çıxanda su gətirən arvadiynən qapıda ağız-ağıza durdular. Arvad soruşdu ki, əlin niyə qandı, əlindəki örtiyə bükülmüş şey nədi? Kişi hadisəni olduğu kimi danışdı. Arvad ağladı, vay-şüyən qopardı, didi, uşağı doqquz ay bətnimdə gəzdirmişəm, əziyyətini çəkmişəm, bu suvavın hamısı saa oldu, bes mən? Kişi qayıdır ki, onda həremiz nimçənin bir tərəfinnən tutuf aparif qanı qonağın yarasına birlikdə tökax, yara sağalsın, savavı ikimizə də düşsün. Arvad-kişi əllərində qanla dolu nimçə dərvişin yanına gedib, söylədilər ki, bəs, sən diyən dərman bizdədi, can baba aş qolunu, uşağın qanını yarıyə tökax, sağalsın. Dərviş ayağa durub uşağın başına salınmış örtüyü götürdü, başı bədənə birləşdirib üş kərə dua oxudu. Uşax gözdərini aşdı, dirildi. Bu arada dərviş baba gözdən itdi. Ay dərviş baba, ay dərviş baba... Dərviş babanın uzaxdan güclə eşidilən səsi gəldi:

- Mən özümə hindı əsl qonşu tapmışam.

## ƏSLİ HO.... NƏSLİ HO...

Biri variymış, biri yoxiymiş, bir Paccaxın üş vəziri variymış.

Bir gün bu Paccax yuxuda Xızır Nəbini gör. Yuxudan ayılır, heş kimi tapbir. Nəysə, üş gecə dalbadal bunu yuxuda gör. Gördülxarını duruf dərvişə danışır. Dərviş diyr ki, sən mütlax Xızır Nəbiyinən görüşəsən gərəy, yoxsa axırı pis olar, ölməlisən. Paccax narahat oluf, gedir.

Diyir, arvada sərr vermə, bunnarin yüzdə birinə sərr vermax olar. Paccax didi ya allah, mən bu sırrı arvada disəm nətəri olar, didi siniyim, görüm, nə olur. Arvad Paccaxa diyr ki, a kişi, sən Paccaxsan. Carçını çağır, qoy camaata səs salsın ki, kim Xızır Nəbini tapif gətirsə ona özü ağırrixda qızıl vericəm. Nəysə, bu məmləkətdə bir fağır variymış, bööyh külfəti variymış, çox kəsif yaşıyırlərmiş, bu kişi özünə ölməga yer axtarırmış. Bu gedif bazara gör ki, carçı camaata Paccaxın didixlarını çatdırır: kim Xızır Nəbini tapif gətirsə, una özü ağırrixda qızıl veriliciy. Özü də Xızır Nəbini tapif gətirməndən ötəri 40 gün vaxt verilir. Bu fağır gedir Paccaxın yanına, diyr mən Xızır Nəbini tapif gətirrəm saa. Paccax qayıdır ki, bəs sən Xızır Nəbini tapif gətirməsən basın vurular, nəslin kəsilər... Fağır da Paccaxa diyr ki, gətirəmməsəm, boynumu vurdur, nəslimi qırdır. Paccax xəznədara diyr ki, buna qırx kilo qızıl ver, aparif getsin. Qızılın qırx kilosunu da tapif gətirənnən sora alarsan. Xəznədar qızılı verdi. Güzaran yaxşı keçəndə, diyillər vaxt da tez keçir, ağır keçəndə elə bil bir gün bir il olur. Bu qızılı apardı bazara, külfətə un, düyü, lazım olan şeyləri aldı. Otuz doqquz gün keşdi, savağı, 40-cı gün gəlif çatdı. Arvad-uşağınan görüşdü, ölməga gedir da... Arvad bunu məzəmmət eliyir ki, gördün, mən saa didim getmə, göörsən da, Xızır Nəbini tapmadın. Kişi didi allah kərimdi. Yola düzəldi. Dala baxanda gördü ki, 19-20 yaşında bir cavan gelir. Heş fikir vermir ona. Kişi meydana çatanda gör ki, meydan süpürülüdü, camaaat yiğilirdi. Paccax buna diyr ki, hazırlaş, başo vurdurucam. Mehkəmə qurulur. Paccax üş vəziriynən gəlir. Paccax bööyh vəzirdən soruşur ki, bu kişiyə nə cəza verax? Bööyh vəzir diyr ki, kişi bizi allatdı, 40 kilo qızılı apardı. Gəlin bunun əl-qolunu bağlıyif yanan təndirə atax. Diyəndə, daldan gələn cavan Xızır Nəbiyimış, özünü kişiyə çatdırif diyr: Əsli ho! İkinci, ortancı vəzir büyür ki, bunu tikə-tikə, şaqqa-şaqqa doğriyax, qoy camaat görsün, nifrət eləsin. Oğlan gənə kişiyyə yaxınlaşif diyr: Əsli ho!

Kiçik vəzir diyr ki, Paccax sağ olsun, bu kişinin yerinə məən öldür. Gör buun mümkünatı nə qədər pis olutdu ki, gəlif Paccaxı alladıtdı. Öldür məni, onun uşaxları var, dəymə una. Cavan oğlan gənə kişiyyə yaxınlaşif diyr: Nəslə ho!

Paccax cavan oğlanı yanına çağırif soruşur ki, sən kimsən, nəcisən, mən vəzirrərdən cəzaları soruşanda sən didin: əsli ho, əsli ho, nəslə ho! Bu nə dimaxdi? Oğlan diyr ki, Paccax sağ olsun, bööyh vəzir çörəkçidi, ona görə diyr ki, kişini təndirə atax, ortancı vəzir qəssəfdi, o, diyr ki, gəlin bunu şaqqalyax. Kiçik vəzir Qureyşî nəslinnəndi, ona görə o sizə düz yol göstərdi. Mən Xızır Nəbiyəm, özü də o fağır kişiyə görə səən hüzura gəlmışəm.

Paccax dilini dışdiyir ki, gör mən kimnərinən işdəmişəm. O, bööyh və ortancıł vəzirrəri işdən qoor, kiçik vəziri özünə bööyh vəzir götürür.

Doordan da havayı yerə dimiyitdilər ki, Əsli ho! Nəsli ho!

## BƏLA

Biri variymış, biri yoxiymiş, bir Paccax variymış. Paccax yatıf yuxuda görür ki, Allah Taala tərəfinnən bəla gəlir. Bir səs onnan soruşur ki, sən bu bələni hindi istiyirsən, yoxsa qocalanda. Paccax da cavan olur. Əhvalatı arvadına danışır. Arvad diyir ki, hələlik cavanıx, Allah Taala bəla göndərəsidişə, qoy hindi göndərsin, qocalan vaxtı biz bəlaya dözə bilmərox. Paccax cavab göndərir ki, qoy Allah Taala bələni hindi göndərsin. Bir az vaxt keçir, Paccax görür ki, çayın üstündəki körpüdən keçən at ilxısı çaya töküldü, körpü usdu, hər şey süyə qərq oldu. Öyə qayıdanda gördü ki, öy uşur. Paccax arvadiynən iki uşağını da götürüf gedir bir meşənin qırğında çadır quruf yaşıyillər.

Bunların qonşuluğunda qırx quldur yaşıyirmış, onnardan birisi əl-üzünü yuyanda Paccaxın gözəl arvadını görür, qayıdif quldurbəşinə xəvər verir. Quldurbəş əmr eliyir ki, axşamüstü gəlini onun hüzuruna gətirsinnər. Bunlar hiylə işlədillər. Quldurlardan biri Paccaxı çağırif ona diyir ki, biz karvanıx, yoldan keçirix, aramızda bir arvad xeylağı var, hamilədi, onun başının üstündə durmağa bir arvad lazımdı, qadını ver, kömək eləsin, sonra qaytararix. Paccax razılaşır, qadını aparıllar. Qadını aparan quldur istədi ki, onu özünə arvad eləsin, amma quldurbəş razı olmadı, didi olmaz, bu qadın qırx qardaşın bir bacısındı, ona bacı göziynən baxın, bişirsin, düşürsün, təmizdəsin...

Sizə diyim Paccaxdan. O çox gözdədi, amma arvadı qayıtmadı. Paccax uşaqları çaydan keçirməli olur, birinə diyir, sən burda dəyan, mən qardaşını o taya keçirif qayıdım. O süyün ortasına çatanda boynundakı uşağı bərkədən qışqırır ki, qardaşımı canavar apardı. Bu arada Paccax əyilik canavara qışqıranda uşax boynundan suya düşüb qərq olur. Paccax öz-özünə diyinir: ya Rəbbim, ilahi, arvad getdi, iki oğlum da belə getdi, Paccaxlığım da belə batdı.

Paccax burda qalsın, görax uşaxların taleyi nətəri oldu. Diyir, uşağı aparan canavar çox ziyan vermişdi məmləkətə. Bir mahir ovçu onu çox izləmişdi, amma vura bilməmişdi. Həmin gün ovçu marixda imiş. Bir vaxt görür ki, canavar gəlir, ağızında da bir şey var. Ovçu canavarı vuruf öldürür, yaxınlaşanda görür ki, canavarın ağızındaki bir oğlan uşağıdı. Diyir, Allah Taala habını maa veritti, öylədim yoxiydi. Apardı, diyir, uşağı arvadına verib didi ki, ala böyük, bu da saa öylət. Bunun adını qoydular Məhəmməd. Sizə diyim süyə düşən uşaxdan. Bu uşağı çay süyü axıdış gətirdi su dərmanının su tökülən yerinin bəndinə. Uşax burda ilişif qalır, dərmanın süyü kəsilir. Dərmançı çıxıf görür ki, bir dənə oğlan uşağı çavalıyyır. Dərmançının da öylədi olmurmuş. Ədə mana nə Allah yetirdi bu uşağı -diyif onu öylətdiğə götürür. Adını da qoyullar Saat. Ovçiyənən Dərmançı uşaxlara öz öylətdərə kimi baxıllar. Bu uşaxların atası olan keçmiş Paccax arvad-uşaxları itirənnən sonra yoxsullaşır, diləncilik eliyir. Görür ki, bir arvad xeylağı çörək yaptırdı aparır. Diyir ay ana, ay bacı, Allah irzasına maa bir loxma çörək ver. Bu arvad həyasız, həm də şərçi imiş, gedif Paccaxa şikayət eliyir ki, bu dilənci maa sataştdı. Məmləkətin Paccaxı da diyir elə əzazıl imiş ki, kimnən şikayət eləsələr, onun boynunu vurdururmuş. O, diləncini danışdırır, görür ki, bu ədəb-ərkənni adama oxşıyr. Diyir, oğul, mən yaşlışmişəm, görürəm mərfətli, ağılli adama oxşayırsən, səən qoyuram öz yerimə Paccax. Mən rəhmətə gedəndə öz atan kimi yola sal, bu xaniman, bu səltənət saa qalsın. Nəysə, bir ara keşdi, Paccax dünyasını dəyişdi. Diləncini qoydular onun yerinə. Bir vaxt quldurlar girəllər bu Paccaxın məmləkətinə, arvadı da olar bunların arasında. Allahın işinə bax, Paccaxın uşaxlarının ikisi də bu məmləkətdə yaşıyirmış. Quldurlar hər yeri talan eliyif aparırdılar. Paccax əmr eliyər qoşuna bunları tutuf gətirəllər. Gəlif Paccaxa diyəllər ki, quldurların arasında bir arvad xeylağı da var. Paccax diyər ki, arvadı gətirin saraya qaravaşdix eləsin, qav-qacağı yusun. Bilmir ki, bu onun arvadıdı, gör neçə il keçitdi üstünnən. Bir gün bu Paccaxın yanına qonaxlar gəlir. O vaxtlar yerdə oturardılar. Paccax büyürür ki, qonaxlara qullux elamaxdan ötəri iki gözəl oğlan uşağı tapsınnar. Vəzir diyir ki, ovçunun oğlu Məhəmmədlə dərmançının oğlu Saat gözəl oğlanlardı. Gedif onları gətirillər. Bu uşaxlar da qardaş olduqlarını bilmillər. Qonaxlar

gedənnən sonra gecə keçmiş arvat qav-qacağı yuyuf yatır, uşaxlar əllərində aftafa-ləyən, çıyın-nərində dəsmal qonaxlara qullux eliyillər. Uşaxlar Paccaxın çox xoşuna gəlir, o, əmr eliyor ki, bunnar sarayda qalsınnar. Nəysə, bir müddət keçir, uşaxlar böyüyüllər.

Günnərin bir günü məmləkətdə ad çıxartmış bir canini tutuf zindana salıllar. Paccax gecədən savağa kimi zindanın qapısında qaroul durmağı bu oğlanlara tapşırır. Uşaxlar yuxu aparmamax üçün bir-birlərilə söhbət eliyor, başlarına gələnləri danışırlar. Onlar bir-birlərinə öz əvvəlki adlarını diyr, bir-birini tanıyıllər. Bunların söhbətini, sən dimə o biri otaxda oturan anaları və qonşu otaxdakı Paccah - ataları eşidirmiş. Onlar görüşür, qucaqlaşır, ağlayırdılar.

Doğrudan da Paccahın arvadı Allah Taala tərəfinnən bəlanın bunnara gənc yaşlarında ikən göndərilməsinə üstünnük vermağınan haxlı imiş.

Bəlkə də Allah Taala tərəfindən dərd-bəlanın göndərilməsini nəzərdə tutuf dimişlər: kiminin əvvəli, kiminin axırı.

## HALALLIX

Biri variymış, biri yoxiymiş, bir qayıq sürən kişi variymış. Bir kərə ona yaşlı bir kişi yaxınnaşarax çayın bu tayının o tayına keçirmağı xahiş eliyor. Razılışıllar. Kişi qayıq sürənə ac olduğunu, yimağa bir şey oluf-olmadığını soruşur. Ona yimax da verir. Nəysə, qayixçı qoca kişini çayın o tayına keçirənnən sonra o, qayixçuya belə diyir: - Savax qayixa bu vaxtı gələndə yolun o tayındakı ağaçın divində məni olmuş görərsən. Məni öz doğma atan kimi yerdən götür, süyə tut, bir tərəfdə basdır. Saa bir şeyi də nəsihət eliyim. Dünyadan möhkəm tut, tez ruhdan düşmə, habı amanatı da götür -diyif bir əsa, bir əba, bi dənə də torva verdi.

Səhəri gün qayixçı görür ki, doğrudan da qoca kişi didiyi yerdə, ağaçın altında ölüdü, dünyasını dəyişitdi. Qayixçı onu süyə tutur, dəfn-kəfn eliyor, yasını tutannan sonra ona o yerlərdə quldurbaşı kimi tanınan bir kişi yaxınlaşır. Diyir, mənim səndə amanatım var, ver, onu qaytar. Qayixçı qayıdır ki, mən səni tanıyıram, sən başkəsənsən, nə amanat istiyirsən? Quldurbaşı qayıdır ki, səndə mənim bir əsam, bir əbam, bir də torvam var. Qayixçı gördü ki, bu, qocanın ona verdiyi amanatı bilir.

*Qayixçı həmən amanatı quldurbaşa verir, sonra hönkürtü ilə oturuf ağlıyır ki, ya Rəbbim, ilahi, qocanı dəfn eliyif bütün əziyyətləri çəkən mən oldum, amanatı quldurbaşı apardı. Nə diyən sözdü habı? Bu arada qayiqçının qulağına gələn bir səs diyir ki, heş narahat olma, mən o əsamı, əbəni, bir də torvani verən adamın ömrünü uzun eləmişdim. O durseydi çox adımı həlak eləmişdi, milləti qırılmışdı. Mən ölen kişinin sənətini verdim quldurbaşa, o, həmən kişinin yoliynən getməlidir. Amma sən həmişə halal çörək yimisən, ona görə saa qayixçılıxla çörək qismət elədim, quldurbaşa ölenin sənətini verdim.*

## PADŞAHIN DƏDƏSİNİN XƏBƏR

Biri var imiş, biri yox imiş. Bir Padşah var imiş. Günlərin bir günü bu Padşah vəfat edir. Yerini oğlu tutur. O vəziri yanına çağırıb deyir ki, mən bilməliyəm ki, atam cənnətə gedəcək, yoxsa cəhənnəmə. Vəzir deyir ki, Padşah sağ olsun, sənin dədən yaxşı adamı, hər halda cəmətdik olar. Padşah təkidlə tələb edir ki, vəzir onun atasının cənnət və ya cəhənnəmə getməsini öyrənsin.

Vəzir məsləhət bilir ki, Padşahın atasının qəbrinin yanında bir qəbir də qazılsın və ora canlı adam gərsin, gecə “inkir-minkirlərin“ mərhum Padşah haqqında qərarına qulaq asıb, səhər gəlib xəbər versin.

Padşah razılaşır. Bir yoxsul və kimsəsiz qoca tapırlar, o bu işə razılıq verir. Gecənin bir vaxtı “inkir-minkirlər“ qəbirlərə girir. Biri o birindən soruşur:

- Diridən başdiyax, yoxsa ölüdən?

- Diridən başdiyax,- onsuz da ölü bizim öz malımızdır, diri isə qaça bilər- deyə o biri cavab verir.

Sorğu-sual başlayır:

- Kişi, nə sənətin sahibisən?
- Ağa yanında nökər olmuşam.
- Nə almışan nə satmışan?
- Heç nə satmamışam, bir uzunqulaq almışam, ağızında da noxtası.
- Necə almışan?
- Ağaya işlədim, muzdumdan artırdım aldım.
- Bəs uzunqulağın üstündəki palan?

Kişi onu nə vaxtsa oğurlamışdı. İstədi ki, “inkir-minkiri“ aldatsın, bacarmadı. “İnkir-minkirlər“ bir oğurluq palandan ötrü kişini o qədər döydülər ki, heç bilmədi ki, “inkir-minkirlər“ ondan nə vaxt əl çəkdilər, Padşahla nə söhbət etdilər, onu cənnətdik etdilər, yoxsa cəhənnəmlik.

Səhər Padşahın adamları kişini qəbirdən çıxarıb təzə Padşahın yanına gətirdilər. Kişi başına gələnləri Padşaha danışdı. Padşah dedi ki, məni sən yox, dədəm maraqlandırır, ondan danış.

Kişi baxdı-baxdı, axırdı dilləndi:

- Padşah sağ olsun, görürəm sən də dədən kimi uzunqulaqsan, mən danışıram ki, bir palandan ötrü məni bu güne salıblar. Sənin atan 50 il Padşahlıq edib və 50 min cür də haqsızlıq. Özün haqq elə gör indi atanın yeri cənnətdir, yoxsa cəhənnəm.

## KÖMBƏ

Biri var idi, biri yox idi. Xəsis bir kişi, onun da çoxbilmiş bir qonşusu var idi. Bir gün xəsis kişi arvadına deyir ki, könlümə yaman kömbə düşüb, gəl bir yaxşı kömbə bişir iyiyax, amma elə et ki, bunu qonşu bilməsin, yoxsa payımıza ortaq olar. Bəli, xəsis kişinin xəsis arvadı kömbə bişirmək üçün hazırlıq görür, xəmir hazırlayır, ocaq yandırır və başqa işləri görür, qapı-bacanı bərkitmək də yaddan çıxmır. Elə ki, kömbə bişir, hazır olur, onun külünü təmizləyib soyumasını gözləyir ki, yisinlər.

Sizə kimdən diyim, kimdən danışım çoxbilmiş kişi ilə onun çoxbilmiş arvadının. Çoxbilmiş arvad qonşunun həyət qapısının bağlı olmasından, özlərinin isə öydə olmalarından şübhələnmişdi. Ona görə də qonşunun öyü tərəfə gəlib onlara göz qoymağə başlayır. Onların öyündən kömbə iyi gəldiyini hiss edir. Tez çoxbilmiş ərinin yanına qaçırm və əhvalatı ona danışır. Çoxbilmiş ər deyir:

- Arvad, ağızın şirin olsun, bu axşam kömbə iyərox.

Arvad deyir ki, a kişi, sən qonşunun necə xəsis olduğunu bilmirsən bəyəm, onlar bizə kömbə verdilər, biz də yidox ha...

Çoxbilmiş kişi deyir ki, arvad, bir kələk fikirləşmişəm, sən mənə kömək etsən kömbəni iyərox. Bax, indicə mən səni söyəcəm və döyəcəm, sən qışqıra-qışqıra düz onlara tərəf qaçacaqsan, elə ki, mən səni onların yanında döyəcəm, onda səni məndən qorumaq üçün öyə salacaqlar, sonrasımı özün bilirsən.

Kömbə yemək həvəsi çoxbilmiş arvadı elə götürdü ki, o, o saat razılıq verdi, ancaq kişidən xahiş etdi ki, onu çox da bərk vurməsin. Kişi də öz növbəsində dedi ki, sən də çox çığır-bağır sal, qolunun və qabırğanın sindiqini söylə!

Bəli, çoxbilmiş ər-arvad kömbə yemək üçün qurduları kələyi həyata keçirməyə başladılar. Xəsis ər və arvad gördülər ki, budur, qonşu ər öz arvadını söyür və əlindəki ağacla onu döyür. Arvad isə: - ay qolum, - ay qabırğam sindi, kömək edin: - deyə-deyə onlara tərəf qaçırm, kişi isə onu öldürəcəyi ilə hədələyir və arvadın dalınca qaçırm. Xəsis qonşular tez həyət qapısını açıb arvadı buraxırlar içəri, onun arxasında əri də həyətə daxil olur və arvadını “döyməkdə“ davam edir. Bu vaxt qonşu onu tutur və arvadına tapşırır ki, mən kişini tutub saxlayacam, sən isə yazıq arvadı apar öyə sal və qapını möhkəm bağla. Belə də edirlər. Çoxbilmiş kişi qapını döyəcləyir, pəncərədən özünü atmaq istəyir, ancaq qoymurlar. Öydə özünü arxayın hiss edən çoxbilmiş arvad ora baxır,

bura baxır, kömbəni tapa bilmir, ona görə də öyün içərisindən ərinə qışqırır: heç tapılmaz köpək-oğlu (yəni, kömbəni tapa bilmirəm). Əri onu başa düşür və qapını döyəcləyərək arvadına belə deyir:

- Paltar, palaz, yorğan döşək köpək qızı (yəni, paltar, palazın, yorğan-döşəyin arasına bax!).

Çoxbilmiş arvad mətləbi başa düşür və axtarışı davam etdirir. Yukün arasından süfrəyə bükülmüş kömbəni tapır. Kömbə çox iri olduğu üçün onu heç cürə gizlədə bilmir. Ona görə içəridən qışqırır: - heç yerə sığmaz köpəkoğlu!

Çoxbilmiş ər məsələnin nə yerdə olduğunu başa düşür və arvadına hədə-qorxu gəlirmiş kimi deyir: Para-pultuq, qoyun-qoltuq köpək qızı (Yəni, kömbəni parçala, qoyun-qoltuğuna doldur!). İki başa düşən çoxbilmiş arvad, ərinin dediyi kimi də edir, öz işini qurtardıqdan sonra ərinin getməsinə belə işarə ilə deyir: -Çıx həyətdən get köpəkoğlu!

Çoxbilmiş ər gedir. Qonşular daha arvad üçün heç bir təhlükə olmadığını yəqin edərək, qapını açıb onu buraxırlar. Əri öydə onu gözləyirdi. Onlar kələklərinin baş tutmasından gülə-gülə danışır və ləzzətlə kömbə yeyirdilər.

O biri evdə isə xəsis ər-arvad kömbə axtarırdılar.

## ZÜLHƏCCƏ İLƏ İLAN

Biri varmış, biri yoxmuş, bir kişi və onun Zülhəccə adında arvadı varmış. Arvad çox bədxasiyyət idi, kişiyə gün verirdi, işix yox. Kişi arvadı başdan eləmək üçün çox tədbir tökdü, axırda dərin bir quyu qazaraq gecə ikən Zülhəccəni aparıb quyuya saldı. Zülhəccə bir neçə gün quyuda ağlaya-ağlaya, nələ çəkə-çəkə qaldı. Bir gün quyunun yanından keçən bir kişi arvadın səsini eşidir, gedib uzun bir kəndir taparaq onu çıxarır. Zülhəccənin dalınca quyudan bir ilan da çıxır. Kişi ilandan bərk qorxur, qaçmaq istəyərkən ilan onu səsləyir ki, dayan, qorxma, sənə sözüm var. İlan kişiyə deyir ki, sən məni ölümən xilas etdin, Zülhəccə quyuda mənim üstümdə oturmuşdu və mən az qala ölücəkdir. İndi mən sənə bu yaxşılığın əvəzinə yaxşılıq etməliyəm. Mən varlı adamların övladlarının boğazına sarılacam və yalnız sənin razılığından sonra açılıb gedəcəm. Sənə isə mükafat olaraq qızıl, xələt verəcəklər. Bu yolla varlanarsan. İlan belə də edir. O varlı adamların, o cümlədən Padşahın qızının boğazına sarınır, yalnız bu kişinin işarəsi ilə çıxıb gedir. İlan bu dəfə kişiyə deyir ki, daha bəsdir, xeyli var-dövlət yiğdın, yanına gəlməyəsən. Əgər gəlsən səni zəhərləyib öldürəcəyəm.

İlan bu dəfə vəzirin qızının boğazına sarılır. İlanı açmaq üçün kişini gəlib aparırlar, ona xeyli qızıl vəd edirlər. Kişi ilanın dediklərini yadına salıb, qəti imtina edir. İşə Padşah qarışmalı olur. O kişiyə deyir ki, sən ilanı mənim qızımın boğazından açdın, indi də vəzirin qızını xilas etməlisən. Kişi məcburiyyət qarşısında ilanın yanına gedir. İlan onu görün kimi qəzəblə soruşur ki, niyə gəlmisən, indi səni zəhərləyəcəyəm. Kişi ilana bildirir ki, Zülhəccə gəlir. İlan bu sözləri eşidən kimi ildirim sürətli qızın boğazından açılıb, gözdən itir. Vəzir qızı da xilas olur.

## HÜDÇÜ MUSA

Biri var imiş, biri yox imiş. Bir ağilden kəm kişi var imiş. O heş camaatla yola gedən deyildi. Ona bir gün mal navatı çatanda o mala getmədi. Kəndlilər də onun inəyini aparmayıb gedərlər. Bu inək təkbaşına qaldıqda buna bir canavar rast gəldikdə inək qaçıb yiyəsinin damına girər. Yiyəsi canavarla birlikdə inəyi də öldürür. Aparıb dərisini soyub uşaqlara paltar alar. Bunu görən yekə papaq kəndlilər avamlıqdan bunlar da malları səllim buraxallar. Bunların malına bir dəstə canavar rast gəlib parçalayalarlar. Bu kəndlilər gəlib həmən adamı öldürmək isteyirlər. Həmən adamın adı Hüdçü Musa idi. Hüdçü Musa onlara xahiş elədi ki, bir mənim nənəmi öldürməyin. Bu millət dedi ki, bu özünnən çox nənəsini istəyir. Bu yekə papaq kəndlilər bunun nənəsini öldürürərlər. Bu Hüdçü Musa ölü nənəni eşşəyə bağlayıb aparıb gedir. Bu, eşşəyi xırmandakı bugda tayasına buraxır. Bu xırmançılar bir-iki çuvuq vurduqda eşşək ülkür, nənə eşşəkdən yerə düşdükdə Hüdçü Musa kolun divinnən çıxıb ağlaya-ağlaya getdi ki, nənəm oldu. O, yalandan çırpındı. Xırmançılar buna dedi ki,

qardaş, sən bizi bədbəxt eləmə, sənin nənəni biz burda basdırıq, əlavə sənə bir eşşək yükü buğda verax apar, balaların yisin. Hüdçü Musa axşam çağında bir eşşək yükü buğda ilə gəldi. Bunu görən yekə papaq kəndlilərin bir neçəsi gedib nənələrini öldürüb eşşəyə yükleyib apardılar satmağa, heş kəs bunu almır. Bunlar gənə də hirsənib gəlirlər ki, Hüdçü Musanı öldürək. Hüdçü Musa qasıdıqda bunun öyünü yandırıllar. Bu, gənə də ağlaya-ağlaya gəlib öyün kömüründən iki xərəl yiğir, aparıb bir xeyrxah Padşaha bu kömürü bağışlayır və deyir ki, bu kömür öyümən yanmasından qalıtdı. Bu xeyrxah Padşah Hüdçü Musaya çoxlu pul verər, həm də əlavə kömək verər ki, öy tiksin. Hüdçü Musa bu axşam çağında gənə çoxlu pul ilə gəldikdə yekə papaq kəndlilər bunu görüb köhnə öylərini yandırallar ki, Padşah bunlara da kömək eləsin. Padşah bunlara töhmət edib qaytarar ki, kişinin öyünü yandırmışınız, hələ bir xəcalət də çəkmirsiniz. Bunlar Padşahın sözünün üstə söz qoymullar. Qorxularından o kişinin əhvalatını ona söyləmirler. Onlar Padşahın Hüdçü Musa ilə dostluq elədiyini bilirdilər. O, öyün kömürünü Padşaha vermişdi, o isə buna öy tikdirmişdi. Yekə papaq kəndlilər yenə də bunu öldürmək istədilər. Hüdçü Musa qasıdı, camaat da bunu qovur. Hüdçü Musaya çoxlu qoyun otaran bir çoban rast gəldi. Çobana dedi: - çoban qardaş o daldan gələn qoşunu görürsənmi. Məni Padşah seçmək istəyirlər və Padşahın qızını da mənə məsləhət bilirlər. Mənim özümə münasib çoxlu balalarım var və külli miqdarda pulum da var, eger xoşun varsa gəl paltarları dəyişək, mən qoyunların yanında durum, sən qabağa get, denən mən istəyirəm. Çoban razılaşır. Bu hirsli yekə papaq kəndlilər çobanı tanımadan alıb dəryaya tulladılar. Axşam çağı Hüdçü Musa bir böyük dəstə qoyunla gəlib kəndə daxil oldu. Yekə papaq kəndlilər bunu gördükdə buna çox yalvardılar ki, bu hardan oldu, sən bizə çox zülüm eləmisən, bunun yerini bizə öyrət, gedək biz də gətirək. Hüdçü Musa qayıdır ki, siz məni dəryaya tullamağınızı baxmayın gördüm dərya dolu qoyundu, özümə yetdix gətirib gəldim. Yekə papaq kəndlilər yalvardı ki, bizi də ora apar. Bu dedi səhər tezdən qoyun örüşə çıxan vaxtı toplanın gedək. Bunları dənizin qirağına cərgəyə düzüb dedi: mən bir, iki, üç deyəndə tullanın. Çox tamahkar adamlar tələsirdilər ki, Hüdçü Musa “üç” deyən kimi özlərini suya atdılar. Onların ayaqları yerə çatmadan əlləri göydə boğuldular.

Hüdçü Musa kəndə tək sahib qaldı.

## ÇOXBİLMİŞ NƏVƏ

Biri var idi, biri yox idi. Nənə və nəvə var idi. Onların torpaqdan iki göz evləri var idi. Qış vaxtı idi. Nəvə evin bir gözünə üç yalaq qarpız əkdi. Yaz gəlmədən nəvənin qarpızı gəlib yetişdi. Nəvə qarpızlardan birini xurcuna salıb Padşaha apardı. Padşahı çağırıldıqda bir vəzir gəldi. Nəvə qarpızı vəzirə verib dedi ki, bu qarpızı Padşaha ver və ona de ki, bu qarpız ağırlıqda mənə qızıl versin. Vəzir təəccüb edərək soruşdu ki, qızılı qarpıza dəyişmək olarmı? Vəzir qarpızı Padşaha verdikdə nəvənin dediklərini də ona çatdırıldı. Padşah nəvəni yanına çağırıldı, ona qarpız ağırlıqda qızıl verdi. Nəvə qızılı götürüb yola düşdü. Vəzir bu əhvalatdan çox narazı qaldı, Padşaha dedi ki, sən mənə bir dənə də olsun qızıl verməmisən, lakin qarpıza o qədər qızıl dəyişdin. Cavabında Padşah bildirdi ki, nəvə ilə söz güləşdirmək olmaz, onu mən tanıyıram. O, vaxtilə Həsənpaşanın yanında nökər idi. Mən Həsənpaşa bir qızıl əlməz apardım. O, nəvəni çağırtdırb dedi: Bu nə cür əlməzdir? Nəvə suala cavab olaraq deyər ki, bu yarı qızıl, yarı torpaq. Nəvə düz deyirdi. Onlar toplaşıb baxdılar ki, həqiqətən içindən torpaq töküür. Mən Həsənpaşanın yanında xəcaletli qaldım. Xeyli vaxtdan sonra Həsənpaşa başqa bir Padşaha bir at pay verir. Padşahlar yenə nəvəni çağırıb ondan soruşurlar ki, bu at necə atdı. Nəvə cavab verib deyir ki, bu ən adı atdı, suya girəndə yatır. Padşahlar atı çaya apararaq suya salıb yoxlayırlar. At suya girən kimi yatdı. Padşahlar təəccübə dönüb nəvəyə baxdılar və soruşdular ki, sən nədən bildin ki, bu at suda yatır. Nəvə dedi ki, bu at anadan olanda anası ölüb, ona camış südü əmdiriblər, ona görə də camış kimi suda yatır.

Nəvəyə qarpız ağırlıqda qızıl verən Padşah bu əhvalatları vəzirə danışdıqdan sonra ona dedi ki, indi sən bacarırsansa mən nəvəyə verdiyim qızilları ondan al, sənin olsun.

Vəzir ata minərək eşşəklə gedən nəvənin dalınca yola düşür. Xeyli vaxtdan sonra ona çataraq deyir:

- Saxla eşşəyi, ver qızılları.

Nəvə qayıdır ki, mən qızılı səndən yox, Padşahdan almışam. Vəzir nəvəyə deyir ki, sənə üç sual verəcəyəm, cavabını bilsən qızıl sənində. Deyər göydə nə qədər ulduz var, deyər bu eşşəyi-min tükü sayda, inanmırsan say. Vəzir müc oldu qaldı. Vəzir ikinci sualla soruşdu ki, dünyanın ortası hardadır? Nəvə qayıdır ki, dünyanın ortası bu eşşək dayanan yerdə, inanmırsan yoxla. Yenə vəzir müc oldu. Vəzir üçüncü sualında soruşdu ki, dünyada arvad çoxdu, yoxsa kişi. Nəvə dedi ki, mən bu suala cavab verməzdən əvvəl gərək paltarlarımı və miniklərimizi dəyişək. Belə də edirlər. Vəzir nəvənin, nəvə isə vəzirin paltarını geyir. Vəzir eşşəyə, nəvə isə ata minir. Nəvə atın üstündən: - Dünyada arvad çoxdur, atdan düşüb eşşəyə minən arvaddır- deyərək atını dördnala çapıb aradan çıxır.

## QORXAQ

Qədim zamanlarda bir qorxaq var imiş. O, evli idi. Günlərin bir günü axşam üstü ər və arvad pəncərənin yanında oturmuşdular; birdən arvad ərinə dedi:

-Bax, yolda qızıl var; get onu götür.

Qorxaq yolaçıxdı, lakin heç nə tapmadı; arvadı onu aldatmışdı. O, geri qaydarkən arvad qapını bağlamış və ərinin yalvarişlarına baxmayaraq onu içəri buraxmırıldı. Arvadının inadkarlığına qarşı dura bilməyəcəyini görən və onu bu günə salan, qorxaqlığına görə özünü danlayan qorxaq yola düzəlib gözü gördükcə getdi..

O, bir az getdikdən sonra qızıl yükü aparan sahibsiz dəvələrə rast gəldi; qorxaqlığına görə dəvələrə toxunmadan onların yanından ötüb keçdi. Xeyli getdikdən sonra birdən onu bir nəfər qarşılıyaraq soruşur:

-Sən dəvə karvani görməmisən ki?

Bizim qorxaq qayıdır ki;

- “Görməmişəm, ancaq mən onları taparam, çünkü mən cadugaram“.

Dəvələrin sahibi qorxağa bildirdi ki, əgər o dəvələri tapsa, yüz dənə onluq alacaq. Bu zaman qorxaq dəvələrin onun tanıdığı bir meşədə olduqlarını bildirdi. Dəvələrin sahibi həmin meşəyə gələrək heyvanlarını tapdı. Cadugarın yanına qayıdaraq vəd etdiyi pulları ona verdi.

Bir dəfə bizim qorxağın yaşadığı dövlətin Padşahının atasından yadigar qalmış qızıl üzüyünü oğurlamışdılar. Padşah çox istədiyi üzüyünün oğrusunu tapmaq üçün dövlətinin bütün cadugarlarını yanına çağırır. Lakin onların heç biri oğrunun kim olduğunu bilmirlər. Bu vaxt dəvələrin sahibi Padşahın ayaqlarına sərilərək dedi:

- Ey böyük hökmədar! Mən bir dəfə qızilla yüklənmiş dəvələrimi itirmişdim, əgər əmr etsən, onu tapan cadugarı sənin hüzuruna gətirərəm.

Padşah həmin cadugarı gətirməyi əmr etdi: dəvələrin sahibi bizim qorxağı axtarıb tapdı və onu Padşahın hüzuruna gətirdi. Padşah qabaqcadan içərisinə kəpənək qoyulmuş qutunu qorxaq cadugara göstərərək, dedi:

- Əgər bu qutuda nə olduğunu bilsən, şübhəsiz, mənim sevimli üzüyümü oğurlayanı da bilərsən.

Padşah qutunu ona verən kimi qorxaq öz dilində arvadını söyüdü:

- “Eh, kəpənək!“ Sən məni qonşuların gözündən saldın və gör nə ilə məşğul olmağa məcbur etdin!

Padşah “kəpənək“ sözünü eşidən kimi sevincindən çıçırdı:

- Sən həqiqətən böyük cadugarsan! Görünür, sən üzüyü də tapa bilərsən!

Qorxaq, Padşahdan vaxt istəyib, getdi.

Üzüyü, Padşahın vəzirlərindən biri oğurlamışdı. Vəzir, Padşahın sözlərini eşidən kimi işin üstünün açılacağından qorxaraq yalançı cadugara yaxınlaşaraq onun qulağına piçıldadı:

- Ey büyük cadugar! Məni bəladan qurtar: bu üzüyü götür, Padşahın istəkli kor qazına ver udsun.

Qorxaq vəzirin sözlərindən sevindi və bu barədə Padşaha heç nə deməyəcəyini bildirdi. Çünkü bu ona Padşahın üzüyünü tapmaq imkanı verirdi. Cadugar kor qazı tutaraq üzüyü onun boğazına ötürdü. Padşah müəyyən edilmiş gün qorxaq- cadugarı yanına çağıraraq dedi:

- Hə, qardaş, indi mənim sevimli üzüyümü tap.

Qorxaq-cadugar Padşahın kor qazını onun yanına gətirməyi əmr etdi. Padşahın əmri ilə qazı gətirdilər, qorxaq qazı kəsərək onun xirdəyindən Padşahın üzüyünü çıxartdı. Padşah bizim qorxağın da iştirakı ilə bu münasibətlə böyük ziyafət verdi. Ziyafətdən sonra o, cadugara onun istədiyi bütün mükafatları verdi.

Bir neçə gündən sornra Padşah hamama getdi. Bu vaxt bizim qorxaq onun bağışladığı atla çaya yaxınlaşırıdı. Hamamın yanından keçərkən birdən elə qışqırkı ki, at hürkərək onu yerə sərdi və o, yaralandı. Padşah səsə çölə çıxan kimi hamam uçub töküldü. Padşah qorxaqdan niyə belə bərkdən qışqırlığını soruştarkən, o dedi:

- Ey böyük hökmədar! Mən hamamın uçacağını bilərək atdan düşüb bərkdən qışqırdım ki, sən tezliklə hamamdan çıxa bilesən.

Padşah, qorxaq-cadugarın onun həyatını xilas etdiyini görərək onu ikinci dəfə qızilla mükafatlandırıb, pal-paltar verib yola saldı.

Bizim qorxaq varlanaraq arvadının yanına döndü. Onlar uzun illər xöşbəxt, sakit və varlı həyat yaşıdlılar və artıq arvad ərinin qorxaqlığını yadına salmırıdı.

Göydən üç alma düşdü: biri bu nağılı danişanın, biri qulaq asanın, biri də Allahın.

## XEYİRXAHLA ALÇAX

Biri variydi, biri yoxiydi, Allahdan başqa heç kim yoxiydi.

Bir xeyirxah və bir alçax variydi. Onlar dostlaşırlar. Onlar hərəsinin cibində bir dənə çörəklə yolla gedirdilər. Yolda bərk acıllar və alçax xeyirxaha deyir:

- Gəl əvvəlcə sənin çörəyini yeyək, gələn dəfə acanda isə mənim çörəyimi yeyərik.

Beləliklə, o, xeyirxahi aldadaraq onun çörəyini yeyirlər. Bir müddət sonra bərk acan xeyirxah alçağa dedi:

- Qardaş, gəl indi də sənin çörəyini yeyək.

- Bağışla, əzizim, vermərəm! Əgər biz indi mənim çörəyimi yesək, sonra mən ac qalaram - deyə alçax cavab verdi.

Yoldaşının bu hərəkətindən inciyən xeyirxah onunla ağızlaşaraq öz yolu ilə getdi.

O, xeyli vaxt ac-yalavac gəzib dolaşdıqdan sonra nəhayət yiyesiz bir dəyirmana rast gəldi. O dəyirmana girərək dəyirman təhnəsinə qalxıb yatdı. Gecə o, ayı, onun dalınca canavar və tülkünün dəyirmana girdiklərini gördü. Onların üçü də dəyirmando oturdular. Ayı və tülkü çox şən idilər, zarafatlaşır və gülürdülər, canavar isə sakit oturmuşdu, kinli və qaraqabaq idi. Birdən ayı tülüyüə müraciətlə dedi:

- Tülüciyəz, desənə, nədən belə şənsən!

- Mən necə şən olmayım? Bax o görünən kəndin yanında böyük, qollu-budaxlı bir ağac var; onun altında tükənməz xəzinə gizlədilmişdir; mən oradan pul götürüb xərcləyir və şükür Allaha, çox yaxşı yaşayıram- deyə tülkü cavab verdi.

- Bəs sən niyə belə şənsən?- deyə tülkü ayıya müraciət etdi.

- Bax o görünən dağın meşəsinin qırğında qoca bir ağac var, onun enli gövdəsi bal ilə doludur; Mən hər gün o ağaca çıxaraq doyunca bal yeyirəm. Nəyə görə mən dərd çəkməliyəm?- deyə ayı cavab verdi.

- Qardaş, sən niyə belə qaradınməzsən və sakit görünürsən?- deyə onlar canavardan soruşurlar.

- Mən necə qəmli olmayım? - deyə canavar mızıldadı- artıq üçüncü gündür ki, acam. Kəndin yaxınlığında qoyun sürüsü var; lakin orada nəhəng bir it sabaha kimi gözlərini yummur, sürünen

yanında gəzir, qorxumdan bir dənə qoyunu apara bilmirəm. Çox təəccüblüdü ki, heç kim o iti öldürmür, halbuki kim bunu etsə onun üçün faydalı olardı: buranın Padşahının qızı xəstələnidir və onu həkimlər müalicə edə bilmirlər: Padşah qızını müalicə edən adama ərə verməyi vəd edir; əgər həmin itin beynini sürüdəki bir qara qoyunun beyni ilə qarışdırıb Padşahın qızına yedizdirselər, o sağalar. Lakin mənim bədbəxtliyimdən bunu başa düşən bir adam yoxdur ki, gözəl şahzadəni müalicə edərək onunla evlənsin, mənim isə lənətə gəlmış itdən canım qurtarsın.

Xeyirxah insan bu söhbətlərə qulaq asdı. O səhər yuxudan duraraq qızı xəstə olan Padşahı axtarmağa getdi. Padşahın paytaxtına gələrək onun qızını müalicə edə biləcəyi barədə söz-söhbət yaymağa başladı. Dərhal bu barədə Padşaha xəbər verdilər; o xeyirxah insanı yanına çağıraraq dərdinə kömək etməyi xahiş etdi və vədində əməl edəcəyini bildirdi. Xeyirxah insan süründən qara bir qoyun və sürüünü güdən nəhəng iti gətirdirdi, onları kəsərək beynlərini çıxardıb qatışdıraraq Padşahın qızına yedizdirdi. Qız dərhal sağaldı. Padşah təntənəli toy məclisi quraraq qızını xeyirxah insana verdi. O kürəkənini yaxın adamları ilə tanış etdi, çoxlu var-dövlət bağışladı. Xeyirxah insan hündür ağacın altındakı xəzinəni və ağaçdakı balı gətirərək rahat və varlı yaşamağa başladı.

Bir müddət sonra onun yanına dilənçi və ac-yalavac vəziyyətə düşmüş alçaq dostu gələrək belə varlı yaşamاسını görüb soruşdu:

- Qardaş, sən belə vəziyyətə necə çatmışan?

Xeyirxah dedi:

- Filan tərəfdə, filan yerdə bir dəyirman var; ora get, təhnəyə çıxaraq gecəni yatandan sonra mənim bu var-dövlətə necə çatmağımı bilərsən.

Alçaq insan dəyirmanı axtarış taparaq təhnədə uzanıb gözləməyə başladı. Gecə həmin ayı, canavar və tülükü dəyirmana gəldilər. Bu dəfə canavar şən idi, ayı ilə tülükü isə qəmli görünürdülər. Ayı tüküdən nə üçün qəmli olduğunu soruşur; tülükü cavab verir ki, onun xəzinəsini qarət ediblər, yaşamağa vəsaiti yoxdur. Ayı da deyir ki, ağaççı kəsərək balı aparıblar.

Canavar isə deyir :

- Lə'nətə gəlmış iti öldürərək onun beyni ilə şahzadəni sağaldılar. Artıq mənim düşmənim yoxdur. Mən hər gün bir qoyunu aparıb yeyirəm.

- Elə bil ki, bizə bir insan qulaq asır- deyə tülükü anladı.

- Belə olmasa idı bizim sırrimizi kim bilərdi ki?- deyə ayı donquldadı.

- Gəlin onu axtaraq; bəlkə o indi də buradadır.

Onlar dəyirmanı axtararaq təhnədə yatmış alçaq insanı tapdılar və tikə-tikə parçaladılar.

Alçaq insanın ömrü belə sona çatdı.

## ALLAH QORIYƏN ÖLMÜR

Keçmiş zamanlarda bir kasıb yaşamışdır, onun arvadı və balaca oğlu variydi. Kasıb hər gün meşəyə gedərək cir-çırrı gətirib sataraq qazandığı pulla ailəsini dolandırırdı. Bir dəfə o yenə meşəyə gedərkən yolda namə'lum bir adama rast gəldi. Həmin adam kasıb kişidən soruşdu:

- Qoca, halal yolla qazanılmış manatı, yoxsa haram yolla qazanılmış on manatı götürərdin?

Qoca cavabında dedi ki, halal qazanılmış manat haram on manatdan daha yaxşıdır. Bu zaman namə'lum adam cibindən bir manat çıxarıb qocaya verdi. Söyüncək olmuş qoca pulu götürüb geriyə, bazara qayıtdı; o bazardan həmin pula bir quş alaraq evə gətirib uşağına verdi ki, qoy sevinsin. Həmin gün onlar ac qaldılar; çünkü qoca meşəyə gedib cir-çırrı gətirib sata bilmədi; uşağı isə başı o qədər quşa qarışmışdı ki, acliğini hiss etmirdi. Səhəri gün onlar quşun ağızından bir qızıl onluğun düşdüğünü gördülər. Kasıb ailə buna çox şad oldu; quş isə hər gün ağızından qızıl bir onluq çıxarırdı. Sən demə bu quş “Dövlət Quşu“, xösbəxtlik və var-dövlət quşu imiş. Kasıb ailə varlandı və firavan yaşamağa başladılar.

Bir müddət sonra qoca vəfat etdi. Arvad və oğlu ailə başçısını itirdilər. Bir dəfə ana bazara getmişdi; orada bir gəncə rast gələrək ona vurulur. Arvad gənci evlərinə dəvət edərək onunla evlənməyi təklif edir, həmçinin ona “Dövlət Quşu“ nu göstərib onun hər gün bir qızıl onluq

verdiyini söylüyor. Cavan oğlan dərviş dostunun yanına gedərək möcüzəli quş haqqında danışır. Dərviş dedi ki, kim həmin quşun başını yesə, Padşah olacaq. Sevdaya düşmüş qadın yenidən gəncin yanına gedərək onu evinə dəvət etdikdə gənc qadının qarşısında belə şərt qoydu ki, əgər quşu kəsib ətini yemək üçün ona versə, o zaman evə gedər və onunla evlənər. Ağilsız qadın quşu kəsib, bişirdi və qonağını gözləməyə başladı. Uşaq məktəbdən qayıdaraq quşun kəsildiyini görən kimi ağlamağa başladı. Bu vaxt orada olan və uşağa dayəlik etmiş, ona görə də onu çox istəyən qonşu qarı arvad məcbur etdi ki, quşun ətindən bir az uşağa versin ki, bəlkə ona təsəlli ola. Lakin ana bundan qəti imtina etdi. Belə olduqda qarı quşun başını axtarış taparaq onu bişirib uşağa verdi. Uşaq quşun başını yedikdən sonra səkitləşdi.

Qonaq gəlir; arvad bişmiş quşu stolun üstünə qoyur.

- Bəs baş hanı?- deyə qonağı soruşur.

- Uşaq quşdan ötrü ağladığını görə başını ona verdilər- deyə qadın cavab verir.

Bu sözləri eşidən cavan oğlan ayağa qalxıb qadınla evlənməyəcəyini bildirərək evlərinə yollandı. Qadın səhəri gün bunun səbəbini öyrənmək üçün gəncin yanına getdi. Cavan oğlan bildirdi ki, əgər o, quşun başını yemiş oğlunun başını kəsərək ona verməsə, onunla heç vaxt evlənməyəcək. Gəncə olan məhəbbətindən özünü itirən ana şeytanların piçiltisina qulaq asaraq yeganə oğlunun başını kəsmək qərarına gəldi... Qonşu dayə qadın bunu duyaraq uşağı oğurlayıb onu özü ilə başqa ölkəyə apardı. Ağilsız qadın öz uşağından, sevdiyi gəncdən və qiymətli quşundan da məhrum oldu.

Bu arada qarı uşaqla bir səhərə çatdı və bir bağbanla tanış olurlar. Onlar burada uşaq böyüüb ağıllı və qüvvətli bir gənc olana qədər yaşıdlar. Bir dəfə bu səhərə yaydan mahir atmağı bacaran pəhləvan gəlmışdı; amma onun yayı o qədər bərk idi ki, pəhləvanın özündən başqa heç kim onu darta bilmirdi. Pəhləvan bu yerlərin Padşahına müraciət edərək dedi:

-Kim mənim yayımı darta bilsə ona min manat verərəm; əgər bunu bacaran olmasa səhər əhlindən on min manat alacam.

İşı belə görən Padşah səhərin bütün güclü adamlarını topladı, lakin onlardan heç biri yayı darta bilmədi. Bu zaman bağbanın nökəri Padşaha bildirdi ki, o, pəhləvanın yayını darta bilər. Padşah hələ yeniyetmə olan bu oğlana baxaraq ona inanmadı. Gənc oğlan isə xeyli müddət ona çörək vermiş səhərin xeyrinə, yadelli lovğadan yaxa qurtarmaq üçün, həm də heç nə istəmədən yayı dartmağa hazır olduğunu söylədi. Padşah ona yarışmağa icazə verdi, bütün səhər əhlini meydana yığıdı. Pəhləvan yayı və oxu oğlana verdi; oğlan yayı elə bərk dardı ki, yay və ox xırda parçalara bölündü. Pəhləvan əsəbiləşərək aradan çıxdı. Bundan sonra bağbanın nökəri Padşahın istəklisi oldu: Padşah onu özünün yanına, saraya apardı.

Xeyli vaxt keçdi. Bir dəfə Padşaha bildirirlər ki, onun tabeçiliyində olan yerlərdə peyda olmuş əydaha qarşısına çıxan hər nə varsa hamısını məhv edə-edə səhərə yaxınlaşır. Bu xəbər Padşahi çox mə'yus etdi; o bildirdi ki, kim onun rəiyyətini bu bələdan xilas etsə, qızını ona verəcəkdir. Padşahın istəklisi və bağbanın keçmiş nökəri olan gənc əydahaya qarşı getməyə hazır olduğunu bildirdi. Padşah onu qoymayaraq bildirdi ki, o hələ çox gəncdir, bu müsibətə qarşı dayana bilməz, məhv olar və bu zaman onun valideynlərinə cavab verməli olarıq. Bunun cavabında gənc bildirdi ki, onun valideynləri yoxdur və əgər məhv olarsa heç kim buna görə Padşahdan cavabdehlik istəməz; oğlan bu barədə Padşaha yazılı razılıq verdi. Bunun əvəzində o da əgər əydahaya qalib gələrsə Padşahın qızının ona veriləcəyi barədə Padşahdan razılıq aldı. Sonra o Padşahdan köhlən atının və xəzinə anbarında saxlanılan zəhər qatılmış qılıncını da ona verməyi xahiş etdi. Bütün bunlar ona verildi.

Padşah iyirmi minlik qoşunla arvad və qızını da götürüb istəkli gənc oğlanla əydahanın döyüşünə tamaşa etməyə getdi. Xeyli getdikdən sonra onlar əydahanın bunların üstünə tərəf gəldiyini gördülər; elə bu vaxt gənc oğlan irəli çıxaraq onu qarşıladi. Əydahaya yaxınlaşaraq ona ox atdı. Əydaha özünü itirdi, çəşib qaldı. Gənc qoçaq atını əydahanın yanına sürərək yaydan atılan oxun onun bir gözünü çıxardığını gördü; o dərhal atdan yerə düşərək əydahanın başını kəsdi və qorxudan yaxına gəlməyə cürəti çatmayan qoşuna göstərdi. Qalib əydahanın başını dörd ata yükləyərək Padşaha göndərdi; Padşah bunu görərək dövlətini böyük müsibətdən qurtardığına görə

Allaha şükür elədi, kasıblara çoxlu pul payladı, qurbanlar kəsdi. Hami gənc oğlanın qoçaqlığından və cəsarətindən danışındı; Padşah isə ona qiymətli xələt bəxş etdi. Sonra o, vəzirlərini və saray mə'murlarını toplayaraq onlara bildirdi ki, danışığa görə qızını gənc oğlana ərə verməlidir. Hami Padşahın bu qərarından razı qaldı və toyu hazırlıq görməyə başladılar. Bu arada Padşahın münəccimi bildirdi ki, bu gənc oğlan nə vaxtsa "Dövlət Quşu"nun başını yemişdir, ona görə o, Padşah olacaqdır. Təntənəli toy oldu və Padşahın qızını gənc oğlana verdilər. Bundan sonra Padşah öz əyyanlarını toplayıb, dedi:

- Mənim oğlum yoxdur: özüm də qocalmışam, vəzifəmin öhdəsindən gələ bilmirəm; bu cavan oğlan isə, mənim kürəkənim, əydahanı öldürdü və sizi ondan xilas etdi,- mən onu özümün yerinə Padşah qoyuram; bununla razılaşın. Hami razılaşdı, gənc oğlan Padşah oldu. Xeyli müddət keçdikdən sonra yeni Padşah anasını və onun məşuqunu tapdı. Ana oğlunu taniyaraq hərəkətlərinə görə xəcalət çəkdi və üzr istədi, onun məşuqunu isə dar ağacından asdır.

## XV. LƏTİFƏLƏR

### ŞƏKİ ŞƏHƏRİNDƏN TOPLANMIS LƏTİFƏLƏR

#### HACI DAYININ LƏTİFƏLƏRİ

##### Uşaq papağı

Hacı dayı Özbəkistanda əsgərlik edən oğlunu görməyə getmişdi. Qayıdan başı arvadına "padarqa" almax fikrinə düşür, dükana girərək piştaxtanın şüşəsinin altına qoyulmuş torlu lifçiyi barmağı ilə göstərib deyir:

- Habi uşaq papağının ikisini bük:
- Satıcı qız nə disə yaxşıdır:
- Hacıdayılardansan?

##### Tramvay biletı

Hacı dayı Bakıda tramvaya minərək konduktora pulunu verib deyir: - Ağro mən alım, habı biletin yaxşı yerindən bi dənə cir.

- Konduktor şaqqanaq çəkərək soruşur:  
- Hacı dayılardansan?

##### Balva<sup>32</sup>

Hacı dayının yolu Moskvaya düşür, bazarda göyərti satan malakan arvada yaxınlaşaraq soruşur: Sizin tərəflərdə balva bitmir?

Qadın xəbər alır: Hacıdayılardansan?

##### Şəkidə olduğu kimi

Bir dəfə Hacı dayının yolu Riqaya düşür. Şəkidə olduğu kimi, orada da dükənlərin vitrininə baxa-baxa yolu ortası ilə gedərkən milisioner onu saxlayaraq sorğu-suala tutur:

- Hacıdayılardansan?

##### Əzrayıl mat qaldı

Hacı dayı qocalıb lap əldən düşmüşdü. Bir gün o Əzrayılı qapının ağızında görüb cəld stolun üstündəki butulkanın ağızına bir əmzik keçirib aparır öz ağızına.

Əzrayıl soruşur:

-A kişi, nağarırsan?

-Nəmnəm yiyirəm.

-Onda nəmnəmini yi qurtar, sonra səni opbalara aparacağam.

-Axı nəmnəmimi yiyənnən sonra bir az bay-bay eləməliyəm!

Əzrayılı gülmək tutur və üzünü çevirib yoxa çıxır.

### **Hayındı habını diyirsən?**

Hacı dayı pul qazanmaq üçün bütün peşələri sınadı keçirirdi. O, nəhayət dəlləklik etmək fikrinə düşdü və qonşu rayonlardan birində “fəaliyyətə” başladı. İlk müştərinin üzünü sabunlaya-sabunlaya bir-iki məzəli Şəki lətifəsi danışıb, ülgüçü müştərinin üzünə elə çəkdi ki, elə bil oraqla arpa biçirdi. Qulağının dibində bərk ağrı hiss edən müştəri dik atlaraq dedi:

- Usta qədəş, bir az yavaş, sonra qulağımı kəsərsən!

Hacı dayı heç özünü itirmədən təzəcə kəsdiyi qulağı müştəriyə göstərib soruşdu:

- Hayındı habını diyirsən?

### **Başsağlığı**

Bir gün Hacı dayının iti ölürlər. Sataşmaq məqsədilə bir neçə dostu ona başsağlığı verir: -“Hacı, axır qəmin olsun, başın sağ olsun!”

Hacı özünü sindirmədən: -“Sağ olun, əyaxlaroz var olsun. Ancaq heç bilmirdim ki, itimin bu qədər qohum-əqrabası, simsarı varmış” - deyir.

### **Samanı az olub**

Deyirlər ki, bir gün Gəncə qubernatoru öz xanımı ilə Şəki xanına qonaq gəlir. Məclis başlanana yaxın qubernator xana deyir ki, sizin yerlərdə Hacı Feyzi oğlu deyilən bir bəməzə adam var, onu bura gətirtdir, həm mən onu tanıyorum, həm də bizi öz səhbətləri ilə əyləndirsin. Xan təcili adam göndərib, Hacı dayını saraya gətirdir.

Qonaqlar yeyib-içdikcə Hacı dayı öz səhbətləri ilə məclisi daha da rövnəqləndirir. Məclisin şirin yerində qubernatorun gözəl xanımı üzünü Hacı dayiya tutub işvəylə deyir:

-Hacı əmi, yəqin sənin bilmədiyin şey yoxdur.

Hacı dayı deyir:

-Niyə qızım, dünya sirlə doludur, bildiyim də var, bilmədiyim də.

Xanım deyir ki, yox Hacı dayı, sənin bilmədiyin şey yoxdur. Mənim sənə bir sualım var. Ona cavab verə bilsən, dünyada sənin tayın-bərabərin yoxdur. Xanım özünə görə Hacı dayiya elə sual vermək istəyir ki, Hacı dayı ona cavab verə bilməyib pərt olsun, qonaqları özünə güldürsün. Onun niyyətini üz-gözündən duyan Hacı dayı deyir:

-Ver sualını, qızım!

Xanım qayıdır ki, bəs de görüm, necə olub arvad-kişi yaranıb? Allah bunlardan birini yaratsayıdı, bəs eləməzdəmi?

Hacı dayı cavab verir ki, qızım, bunun cavabı çox rahatdır, amma gəl sən üz vurma, deyə bilməyəcəyəm. Xanım elə güman edir ki, Hacı dayı sualın cavabını bilmir, iz azdırır. Ona görə də dirənir ki, yox, gərək diyəsən.

Hacı dayı başlayır, nə başlayır:

- İnsanı allah torpaqdan yaradıbdır. Allah insanı yaratmadan əvvəl onun torpağını və samanını gəttirdi, mələklərə saman yoğurdu. Bu samanlı palçıqdan insan yaratdı, ona can verdi. Sonra Allah-taala baxıb gördü ki, yerdə bir az samanlı palçıq qalıb, əmr etdi onun üzərinə bir az da torpaq töküb yenidən palçıq yoğursunlar. Təzə palçıqdan ikinci bir insan da düzəltdi, ona can verdi. Birinci insanın samanı çox olduğundan bir yerdən, ikincinin samanı az olduğundan iki

yerdən çatladı. Bir yerdən çatlayan kişi, iki yerindən çatlayan isə arvad oldu. Bax qızım, kişi və arvad belə olub yaranıblar.

### **Atın eybi**

Hacı dayı at almaq fikrinə düşür. O, at satandan xahiş edir ki, atın eyiblərini bildirsin. At satan başlayır atın xasiyyətlərini sadalamağa:

Ata söz ola bilməz. Yorğan gedir, avtomasını ötür. Eybindən biri budur ki, yəhəri belinə qoyub quşqunu quyruğuna keçirəndə bir təpik atır.

Hacı dayı kişinin sözünü kəsib:

- Bir təpik bəsimdir. Saxla! – deyir.

### **Qəribə alver**

Hacı dayı sınaq vedrəni tənəkəçi dükanına aparıb ustadan soruşur:

- Hacı dayın ağro alsın, habı vedrəyə oturacağı neçiyə salarsan?
- 50 qəpiyə, Hacı dayı.
- Bəs oturacağı məndən olsa neçiyə düzəldərsən?
- Gənə 50 qəpiyə.
- Əcəb alverdir.
- Qəribə niyə olur, Hacı əmi, bəs mən sənin oturacağımı işlədib öz oturacağımı neyniyəcəm?

### **Sizin ki, gəliriniz çoxdur...**

Hacı dayı oğurluq etmək xülyasına düşür. Neçə doqqaz dolanır, neçə eşiyi vərəvurd<sup>as</sup> eliyirsə, əlinə bir şey keçmir. Nəhayət, özünü qapısı açıq mətbəxə soxur. Xeyli kasa-şüşə götürür, bir vedrə tapıb onun içində doldurur. Lakin vedrəni yerdən götürən kimi kasa-şüşə cingiltiyə tökülbən sınır. Sən demə vedrənin oturacağı yox imiş. Hacı dayı bərk dilxor olub eşikdən çıxməq istəyəndə piçilti eşidir. Görür ərlə-arvad eyvanda yorğanın altında özləri üçün şirin-şirin söhbət eləyirlər. Hacı dayı çənəsini eyvanın kanına söykəyib qulaq asır.

Ər deyir:

- Arvad, beycə sən öz məzəli ixtilətlərinlə məni o qədər əyləndirdin ki, elə bil min manat gəlirim oldu.

Arvad:

- Qadan alım, a kişi, iyirmi ildir bir yastiqa baş qoyurux. Amma bu geçəki söhbətlərinin şirinliyini heş dadmamışdım. Beycə düz min manat qabağa düşdüm.

Hacı dayı özünü saxlaya bilməyib dillənir:

- Cənnətlik uşağı, sizin ki, gecədə iki min gəliriniz var, bəs niyə habı vedrənizə oturacaq saldırmırsınız.

### **Öldürməz**

Bir dəfə Hacı dayının yolu Bakıya düşür. Dənizkənarı parkda papaqlı bir kişinin yanında oturub qağayırlara tamaşa edir. Papaqlı kişi cibindən bükülü nəsə çıxarıb tez-tez iynəyir. Bayaqdan kişiyə fikir verən Hacı dayı dözə bilməyib soruşur:

- Qaqaş, haralısan?
- Maştəğalı.
- Bə iyələdiyin nədir?
- Püstədir.
- Ədə, heç püstəni də iyələyərlər?

- Hacı dayı, bu püstə bir məsumun əlilə dərilib, püstədən onun ətrini götürürəm.
- Hayındı ona baxmaq olar?
- Niyə olmur, alın baxın.

Hacı dayı püstəni götürən kimi udur. Maştağalı kişi təəccüblə:

- Hacı dayı, püstəni sindirib ləpəsini yeyərlər, qabıxlı-qabıxlı uddun, axı olərsən?
- Həbdir, əgər püstə məsum əlilə dərilibsə öldürməz, tərsinə, dirildər.

### **Qəlyan həsrəti**

Hacı dayının gümüş qəlyanı itmişdi və onu tapa bilmədiyi üçün hər yerdə deyirdi:

- Kim mənim gümüş qəlyanımı tapsa ona iki qızıl qəlyan alıb verəcəyəm.

Bunu eşidənlər deyirdilər:

- Ay hacı dayı, da..a bu nə oldu ki, bir gümüş qəlyan yerinə iki qızıl qəlyan verirsən?

Hacı dayı deyir:

- Siz itiyi tapmağın ləzzətini bilmirsiniz.

### **“Şərabə su qatılıb“**

Dostları Hacı dayının “saqqızını“ oğurlayıb ona zorla şərab içirirlər. Hacı dayı bir az məst olub evə gelir. Birdən fikirləşir ki, ona şərabın pisini veriblər. Axı şərab içən gərək kefli ola. Mənim ki, halım heç dəyişməyib. Yəqin dükançı şərabə su qatıb. Hacı başmaqlarını əlinə götürüb, başıaçıq qaçırdıq dükəncinə yanına. Haray-həşir qoparır:

- Niyə şərab yerinə su satmışan?

Dükənci gülür:

- Ay Haçı, şərab tünd olmasaydı, əyaxyalın, başıaçıq bazara yüyürərdinmi?

### **Başımı işlətməmişəm**

Hacı dayı baş ağrısından şikayətlənir. Ona deyirlər ki, Hacı, yəqin başını gücə salmışan. Hacı dayı qayıdır ki:

- Ömrümdə bircə dəfə də olsun başımı işlətməmişəm.

### **Sənə borcludurlar**

Hacı dayı küçə ilə gedərkən iki qadının dalaşdığını görür. Qadınlardan birinin nalayıq sözləri Haciya pis təsir bağışlayır. O, uzaqdan dönə-dönə öskürür ki, bəlkə qadın səsini kəsə. Amma qadın çox gec sakitləşir. Hacı ona salam verib deyir:

- Bilirsən nə var?

- Deyərsən, bilərik.

- Bu ətraf məhəllələrdə nə qədər qadın var, hamısı sənə borcludur. Çünkü onların ərləri həmişə bu küçədən keçirlər. O, kişilər sənin üzə görüp, səso eşitməsəyidilər, öz arvadlarının qədrini bilməzdilər.

### **Birdəfəlik olsun?**

Hacı dayı kəlbətinlə əyri mismarları düzəldirdi. Kəlbətin arabir ötüb onun barmağına dəyirdi. Arvadı ona yaxınlaşış dedi:

- A kişi, çəkicilə vursana, kəlbətin sürüşüb barmaqlarını əzir axı. Canına yazığın gəlmir?

Hacı dayı barmağının ağrısından ufuldaya-ufuldaya cavab verdi:

- Bah-bah-bah, maa hağıl öyrədənə baxın... Diyirsən çəkicilə vurum barmaqlarım birdəfəlik olsun?

## **Saa o da azdı**

Bir gün Hacı dayı görür ki, sağ ayağı ağrıyır. Amma sol ayağı yaxşıdır. Fikirləşir ki, görən niyə belədir. Yadına düşür ki, çox vaxt sağ ayağı ilə iş görəndə sol ayağının üstündə durduğundandır. Ayaqlarına baxıb sol ayağını töhmətləməyə başlayır:

- Ay yazıq, zəifliyin onnan görsənir ki, bu vaxta qədər səsini çıxarmamışan, saa bu da azdı...

## **Şapalaqla**

Hacı dayı bir tabaq tut götürüb dostu gilə qonaq getmək fikrinə düşür. O, yolda bir böyük qız rast gəlir. Hacı dayı qızları tuta qonaq eliyir. Qızların hərəsi bir sancaq çıxarıb tut yeməyə başlayırlar. Hacı görür ki, iş uzun çəkəcək. Qızların gözündən yayınır. Birdən çevrilib görür ki, qızlar tutu şapalaqla yeyirlər. Heç üstünü vurmur. Papağını götürüb yola düzəlmək istəyəndə qızlardan biri soruşur:

- Hacı dayı, sizdə tutu nıçə yiyyillər?

Hacı təmkinlə cavab verir:

- Əvvəlcə sancaqla, sonra da şapalaqla.

## **Boynuma minir . . .**

Hacı dayı qocalan vaxtlar bəziləri ona təsəlli verərək deyirdilər ki, qocalığı boynuna alma, hələ cavansan, maşallah. Hacı dayı onlara belə cavab verirdi:

- Mən qocalığı boynuma almırıam, o özü məəm boynuma minir.

## **Qiymət meyari**

- Hacı əmi, qonağı hansı cəhətinə görə qiymətləndirirlər?

- İştahasına görə.

- Bəs alverçini?

- Mayasız qazanc götürmə qabiliyyətinə görə.

## **Suyun kəraməti**

- Hacı əmi, adamların bir qrupu sakit, digər qrupu isə dəyişkən təbiətli olur. Görəsən nə üçün?  
- Birinci qrup bulax, ikinci qrup isə çay suyu içir.

## **Halallıx**

Cibgirlər Hacı dayının bazarda döş cibindən 2 manat pulunu çıxarırlar. Qocaya sonra pul lazım olanda əlini cibinə atıb görür ki, pul yoxdur. Hacı deyir:

- Halal xoşu olsun, onu ki, mən lazım gələndə çıxarda bilmirdim ha... o çıxarda bilif, halal olsun...

## **Tələ**

Gimgə yerində birisi Hacı dayıdan soruşur:

- Hacı dayı, diyillər ki, siz çox zirəng adamsız. Hayındı siz Şəkidən təyhbətaana Moskviyə geyif, qayıda bilərsooz?

Bu sualdan bir anlığa duruxan Hacı dayı qayıdır ki:

- Hayındı, a ciyisi ölmüş, niyə getmirəm ki, Moskviyə getmax məəm əlimdə su işmax kimi bi şeydi; Tütəlim qoom-qardaşdan beşdən-üşdən yixif getdim. Bəs bunun qayıtmağı da var axı... Qayıdan başın pulunu kimnən yığıcıyım. Urusdardan nə qoomum var, nə qardaşım. Siz maa tələ qurmusooz, istiyirsooz ki, mən Ərəseydə oluf-qalı, kafir kimi basdırıssınar?

**Başına boş idi.. .**

Hacı dayı dizi üstə əyilərək çaydan su içirdi. Bu arada onun başındakı xurmayı daqqqa suya düşür. Hacı dayı daqqanın dalınca nə qədər qaçırsa da, tuta bilmir. Birdən o bir dəstə adamın ona baxıb güldüyünü görüb, özünü sindirmədan ucadan qayıdır ki:

- Əşı, qoy aparsın, onsuz da başına boş idi...

**... maa acıx verir**

Hacı dayı can üstündə idi. Bu arada qonşunun xoruzu da aramsız banlayırdı. Hacı dayı buna dözə bilməyib arvadına bir təhər başa saldı ki, gedib xoruzun səsini kəssin.

Arvad tutularaq gileyləndi ki: -Buy, başına gələn, adama nə diyəllər, bəyəm bizim xoruz bannamır?

Hacı dayı olan-qalan gücünü toplayıb dillənir:

-Aaz, məəmlə söz güləşdirmə, qonşunun xoruzu can verdiğimi bilif, maa acıx verir.

**Heş nə!**

Hacı dayı danışındı ki, günlərin bir günü kənd başında qoca bir kişi arx qıräxında işlədiyi vaxt sürətlə gələn yük maşını onu vurub yolun o tayına atdı. Qulaq asanlar soruştururlar ki, qada, bəs kişinin axırı necə oldu?

Əhvalatı danışan laqeydiliklə qayıdır ki:

-Heş nə, kişi beş-altı dəfə dombalax aşif öldü.

**Hacı dayı erməninin “payını“verdi**

Bir dəfə Şəki xanı öz ailəsi və yaxın adamları ilə Gəncə xanına qonaq gedir. Şəki xanı Hacı dayını da özü ilə aparır ki, qonaqlıqda məzəli lətifələrlə adamları əyləndirsən. Hacı dayı özü ilə itini də aparır. Onları Gəncə xanı adamları ilə qarşılayır. Onların arasında bir nəfər erməni də varmış. Gəncə xanının çoxsaylı itləri Hacı dayının itini görən kimi ona hücum edirlər, qalmaqla düşür. Erməni Hacı dayıya yaxınlaşaraq onun itinə işaret edib istehza ilə soruşur:

- Mollanı itlər boğur Hacı, kömək eləsənə?

Hacı dayı:

- O qədər keşisin içinde mullanın nə işi var ki, hələ onu boğurlar da – deyib uzaqlaşır.

**Arvadı qabağa verdi**

Hacı dayı can üstündə idi. O arvadına deyir ki, sandıxda saxladığın təzə paltarını geyin və qaşdaşlarını taxıb yanında otur. Arvad belə də edir və bunun səbəbini soruşturdadə zarafatının qalmayan Hacı dayı diyir: Ay arvad, aqro mən alım, hayindılarda əzrayıl məəm canımı almağa gəlici, bəlkə sən onun xoşuna gəldin, səən apardı.

**... anan yadına düşdü**

Hacı dayı adəti üzrə təsbeh çevirə-çevirə şəhərdə gəzirdi. Bu arada tanış, tərbiyəsiz ailədən olan bir həyasız gəncə rast gəlir, görüşürlər, hal-əhval alırlar. Gənc, yeni təyin olunmuş qadın müdirən elə hey giley-güzar edirdi:

- Köpəyin qızı, canımızı boğazımıza yiğib. Qoymur ki, dolanax. Pozğunun biridi...
- Hacı dayı nəvəsi yaşda olan bu gəncin həddini aşdığını görüb, özünü saxlaya bilməyərək:
- Ay oğul, pozğun didin, anan yadına düşdü, nətəridi, sağ-salamatdı?-deyib uzaqlaşdı.

### **Çətinlik**

Yaşıdları Hacı dayını papiros çəkməyə vadar etmək üçün hər cür vasitələrə əl atırlar. Hacı onların əl çəkmədiklərini görüb qayıdır ki:

- Vallah, papiros çəkməkdən ötəri ürəyim axır, amma tüstünü burnumnan çıxartmağı öyrənə bilmirəm.

### **Dombalax aşır**

Hacı dayının arvadı ölü, 3 ildən sonra o da dünyasını dəyişir. O dünyada Haciya əmr edirlər ki, arvadın öləndən sonra ona neçə dəfə xəyanət etmişənsə o qədər dombalax aş. Hacı bəd əməllərini yadına salaraq 3 dəfə dombalax aşır. Sonra xahiş edir ki, onu arvadının yanına aparsınlar. Aparırlar, Hacı görür ki, arvadı da dombalax aşır. Ona bildirirlər ki, sənin arvadın 3 ildir ki, burada dombalax aşır.

### **Da.....a nə istəyirsən?**

Hacı dayı yeməkxana müdürü vəzifəsində işləyirdi. Qonşu rayondan gəlmış birisi Şəkidə yeməkxanada borş yeyərkən xörəyin içindən əsgى parçası çıxır. Müştəri əsəbiləşərək dərhal yeməkxananın müdürüni tələb edir. Hacı əsgini əlinə alaraq deyir:

- Cənnətdiyin oğlu, mən də diyirəm nə olutdu, səen 18 qəpiyə yidiyin boşun içindən palto çıxmaz, kastyum çıxmaz, habı əski çıxar da....a. Da....a nə istəyirsən?

## **MİRZƏ ABDULCABBARIN LƏTİFƏLƏRİ**

### **Farağatdadım**

Mirzə Abdulcabbarın anası toyuq-cücə saxlamağı xoşlayırdı. Bir gün baş ağrısından bərk şikayət edən anası Mirzəyə məsləhət görür ki, toyuqları farağatdasın. Mirzə “baş üstə”-deyib cumur toyuqların canına. Bir-bir başlarını üzüb atır otluğa. Bir azdan anası evdən səslənir:

- Ay oğul, hayndı tooxları nə təhər farağatdadın?
- A ciyi, daha heç narahat olma, elə farağatdamışam ki, bir də səsləri çıxmışıcıyih. Hamisinin başını üzmüşəm.

### **Ünvan**

Mirzə Abdulcabbardan yaşadığı ünvani soruşanda belə deyərdi:

- Noxu mahalında ləzgi karvansarayını keçəndən sonra daş körpü, nişangah: qoşa qovaq ağacları, rubəru Güldəstə, Yetimlinski toola, dom nomer yeddilöyün.

### **Gedə bilsəm**

Abdulcabbar sərxoş olub yoluñ ortasında uzanır. Milis nəfəri onu qaldırıb əmr edir:

- Arxamca, düz milis idarəsinə, yoxsa...
- Abdülcabbar kəkələyə-kəkələyə cavab verir:
- Gedə bilsəm öyümüze gedərəm, milis idarəsində nə işim var ki...

## **Abdulcabbarın “morq“da işə girməyi**

Abdulcabbar çoxdan dostluq etdiyi doktura şikayət eliyir ki, dolanışığım pisdir, maa bi gün-güzəran ağla, nəsə, burda da, irağ olsun öylərdən, irağ, bi meyitxana varılmış, burda işləyən kişi uzaxdan olan meyitdəri atnan-arabiynən yerlərinə çatdırır, onları mühafizə eliyər və ölü yiyələri onu dolandıramış. Nəsə, Abdulcabbarın bura tamahı düşür, niyyətini doxtura diyirsə də, doxtur qayıdır ki, yox, o yeri mən kişinin əlinnən ala bilmərəm. Bə nağarax, Abdulcabbar diyir ki, yaxşı, doxtur, vermirsen vermə, amma daa mənnən incimiyəsən. Abdulcabbar gəlir “morq“a, burda işdiyən kişiyən oranı gəzir, ölülərə tamaşa eliyir, qayıdır çıxanda qapının yanındakı pəncərənin cöftəsini kişidən xəlvət açıq qoyur ki, axşam gələndə buradan içəri girə bilsin. O, səhərə yaxın, ala qarannixda pəncərəni açarax “morq“a girir. Bu, “morq“a girif, irağ olsun, meyitlər qoyulan taxtların qabağında onların hərəsinin yanına bir neçə loda (loto) kartı qoyub, “morq“da işliyən kişinin gəlişini hiss edən kimi başdırır hündürdən qışkırmaga:

- On yeddi, otuz üç, partapart, yirmi iki, bəsdi... diyəndə qapı açılır və “morq“da işləyən kişi içəri girir. O, ölülərin “loda oynadığını“ görüb huşunu itirərək yerə sərilir. Abdulcabbar “işini“ görüb aradan çıxır, bunu bi doxtur bilir, bi də özü. Kişi özünə gələnnən sora “morq“a qayıtmadan qəti imtina eliyir, qorxur. Abdulcabbar istədiyinə nail olur, “morq“da işə düzəlir.

## **MAŞAQ İSFƏNDİYARIN LƏTİFƏLƏRİ**

### **Xasan gölü**

Coğrafiya müəllimi Maşaq İsfəndiyardan xəritədə Xasan gölünü göstərməsini xahiş edir. O, gölü tapmir, uşaqların yanında utanır. Buna görə də müəllimdən heyf çıxməq üçün tədbir tökür. Üç gün sonra müəllimə yanaşır:

- Məəlim, dədəm diyir axşam bizə gəlsin, - deyib onu qonaq dəvət edir.

Müəllim soruşur:

- İsfəndiyar, eviniz hardadır?

- Qışlaqda köndələn doqqaza gələrsən, gündoğana doğru xeyli gedənnən sonra qabağına çay çıxacaq, çayı keçib aşağı sallanarsan, sonra günbatana dönərsən, arada palid ağaclarına rast gələcəksən, palidin yanından üzüyxarı qalxarsan, yüz addım adlayıb geri qayıdarsan...

- İsfəndiyar saxla, yadımda qalmadı, heç cürə tanımadım.

- Ay məəlim, səən cano yiym, habboyda Qışlaqda bizim öyümüzü tanımirsan. Bəs mən əl boyda palaz cırığında Xasan gölünü nətəri tanım?

### **Kiçik toyaa gələk**

Şəki baməzələrindən Maşaq İsfəndiyar öz nəslinin özünə oxşayıb-oxşamadığını sınadıdan keçirmək üçün tut ağacının altına salınmış palazın üstündə oturub soska əmirmiş. Bu vaxt nəvəsi ona yaxınlaşır deyir:

- A bala, uşaqlığın mübarək. Gün o gün olsun ki, kiçik toyaa gələk.

### **Siz deyəni edirəm də...**

Müəllim Maşaq İsfəndiyarın oğlunu ayağa durquzub açıqlanır:

- Niyə kitabın üzünü açıb oxumursan?!

- Ay müəllim, sözünü dəngələmə. Axı, bu kitabları verəndə, demədinmi onları təzə saxlayın. Gələn il başqa uşaqlara da lazım olacaq. Mən də siz deyəni edirəm də...

## **LÜTVƏLİ ABDULLAYEVİN LƏTİFƏLƏRİ**

## **Palan, quşqun var?**

Bir dəfə Lütvəli Abdullayev Şəkidə ərzaq mağazasına girərək, saticı ilə zarafat edə-edə soruşur:

- Ə, sizdə palan, quşqun var?
- Saticı özünü itirmədən dillənir:
- Lütvəli əmi, var, özü də nə qədər istəsəniz. Amma hayif ki, sizin ölçünüzə yarıyəni yoxdur.

## **Haralısan?**

Sevimli artistimiz Lütvəli Abdullayev maşınla Şəki kəndlərinin birindən keçirmiş. O, eşşəkdə gedən bir oğlana rast gələrək maşının sürətini azaldıb soruşur:

- Ə, siz habı kənddənsooz?
- Hazircavab oğlan:
- Mən yox, habı diyəsən bu kənddəndi, -deyərək eşşəyini sürüb gedir.

## **YETİMOĞLU NURƏDDİNİN LƏTİFƏLƏRİ**

### **Əcnəbinin heyrəti**

Əcnəbilərdən biri Şəkidə yaşadığı 9 mərtəbəli mehmanxananın eyvanından qarşı tərəfdəki cümə məscidindən birisinin əzan oxuduğunu görür və bu mənzərə onu heyrətləndirir. O, küçəyə çıxır və yetim oğlu Nurəddin ilə rastlaşır. Əcnəbi minarədəki kişinin nə üçün çığırdığını soruşduqda, yetim oğlu Nurəddin deyir:

- O kişi necə olubsa ora çıxıb, hindi düşə bilmir, koməyə adam çağırır.

### **Yetimoğlu Nurəddinin cavabı**

İranda zəlzələ baş verən vaxtlar idi. Yetimoğlu Nurəddin taksiyə oturaraq evlərinə gəlirdi. Taksi sürücüsü qonşu ölkədəki bədbəxt hadisədən söz salaraq deyir ki, Şəkidə də bir belə zəlzələ olseydi pis olmazdı, oğraşlar qırılardı. Yetimoğlu sürücүyə əsəbi halda: - ə, sən hayatı hamını öz ərşinilə ölçmə- deyərək yarıyolda maşından düşür.

## **QIŞLAQ LƏTİFƏLƏRİ**

### **Qorxdum taqqıltı olar**

Qışlaqda Salatın xala axşamdan rəhmətə gedir. Səhər eşidib gələnlərdən Nəsib kous rəhmətliyin oğlu Məhəmməddən soruşur:

- Ə, ciyin ölündə yanında kim olub? Axşam səhərəcən yanında kim qalıb?
- Məhəmməd deyir ki, mən qalmışam.
- Ə, heç olmazsa bir meşoq qoz sindiraydın.
- Məhəmməd cavabında deyir ki, qorxdum taqqıltı olub oyanar.

### **Axşamdan ağrısayıdı...**

Bir toy yerində kişilər oturub qumar oynayırlarmış. Evin böyük oğlu İbrahim gəlib deyir ki, ay keçal Hüütü, daha bəsdir, qoy camaaat getsin, ciyimin başı ağriyır. Uduzmuş keçal Hüütü əsəbi halda bağıraraq deyir:

- Ciyo başı top qavağında getsin. Axşamnan ağrıseydi pullarımı uduzmayıb xeyli qavağa olardım.

### **Tezdən duran udar**

Şəkinin Qışlaq adlanan hissəsində birisi əsgərlikdən qayıdır veyil-veyil gəzir, çörəyə “xleb”, sabuna “milo” deyir, kövəyinə gün düşənə qədər, günortaya kimi yatır, bir işin qulpundan tutmurdu.

Atası ona məsləhət bilir ki, səhər tezdən dur, bəlkə allah verdi, bir xeyir ucu tapdır.

Oğul səhər saat 6-da yuxudan durur, dönbənin<sup>x</sup> başına çatır və bir əllilik tapır. Evdəkilər bu xəbərə çox sevinirlər.

Səhəri gün ana oğlunu saat 5-də yuxudan oyadır ki, oğlu dünən səhər saat 6-da 50 manat tapıbsa, saat 5-də duranlar daha çox tapa bilərlər.

Oğul laqeydcəsinə dillənir:

- A, ciyi, mən səhər saat 6-da tapan pulu mənnən qavağ yuxudan duran salıb, qoy yatım da...

### **Üz vurma**

Qışlaqda birisinin quçiyi və Bəxtiyar adlı uşağı var idi.

O, quçiyi çox istəyirdi. Bunu bilən bir bici onun yanına gedərək təkidlə xahiş edir ki, quçiyi ona versin. Kişi and-aman edir ki, quçiyi verə bilmərəm. Lakin o, qonşunun əl çəkmədiyini görüb, hövla-vəladan çıxaraq deyir:

- Vallah, üz vurma, Bəxtiyarı verərəm, quçiyi yox.

### **Bizdən eşşək olıcıyh...**

Kənd camaatına tapşırılmışdı ki, hər evdən bir adam bir eşşəklə iməciliyə çıxsın. İməciliyə çıxmayan birisinin qapısını döydükdə:

- Bizdən eşşək olıcıyh, adam yox- deyə cavab verir.

**... da...a dinə mən ölüm da . . . a**

Yenice təyin olunmuş müdirin yanına bir işçi gələrək deyir ki, buranın kassiri müdirin qabağında həddindən artıq yaltaqlıq və yanşaqlıq edən adamdır, siz ona bir qulaqburması verin ki, bu naqis hərəkətindən əl çəksin.

Müdir kassiri yanına çağırıb xəbərdarlıq edir ki, “mənim qabağimdə olmıyə-olmıyə yaltaqlıq edəsən ha...“

Ucaboy, zırrı bir adam olan kassir yazıq görkəmə düşüb əlini əlinin üstündə çarpazlayaraq iki qatlanıb astadan deyir:

-Saa qurban olum, ay müdir, da...a dinə mən ölüm da...!

### **Bardalaxsız işimi bardalaxlı elədin**

Birisinin arvadı ərinə xəyanət edirdi. Bunnan duyux düşən şəkili arvadını pusur və lotunu arvadınan tutur. Əlbəyaxa olurlar. Arvad guya ki, öz ərinə kömək etmək üçün elə hey deyirdi:- Bardalax sal, yixilsin. Lotu bir təhər kışının əlindən çıxaraq qaçıır. Arvad qururla:- Gördün, bardalax salmasan, yixılmazdı,-deyərək günahını yumağa çalışır.

Kişi qəzəbli halda tərs-tərs arvadına göz ağardaraq qayıdır ki:

- Kəs səso, köpəyin qızı, sən məəm gül kimi bardalaxsız işimi bardalaxlı elədin...

### **Bir dənə eşşəkdən ötrü ...**

Qışlaqlı Xədəyh oğlu İlyasın oğlu Nemət əllinci illərdə sürücü işlədiyi vaxt Yevlaxdan qayıdarkən Dəhnə kəndinin yaxınlığındakı yolda qarşısına eşşək çıxır. O, maşını saxlaya bilmir və eşşək maşının altında qalib olur. Eşşəyin sahibi hadisə barədə Nemətin atasına şikayət edir. (O zaman Xədəyh oğlu İlyas milis nəfəri idi.) Atası Nemətdən hadisənin baş vermə təfsilatını soruşduqda o belə cavab verir:

- Heş nə, a dədə, bi dənə eşşəkdən ötəri o boyda maşını razqonnan salası döyüldüm ki...

### **“Balva“, “Balva“**

Keçmişdə iki qışlaqlı Sibirə sürgün olunur. Onlardan biri vəfat edir, o biri cəzasını çəkib Şəkiyə qayıdır. Ölənin qohum-əqrabaları uzaq səfərdən qayıdanı dövriyə alıb sual-cavaba tuturlar:

- Ədə, Əhmədiyyə nicə oldu?
- Oldü.
- Nətəri oldu?
- Azarranıf oldu.
- Öləndə nə didi?
- “Balva“, “Balva“, “Balva“- diyif gözdərini yumdu.

## **Qəbrin üzü hayandır?**

Bir yas yerində Molla Əbdürrəhim yasın adamlarından birini göndərir ki, gedib baxsın görək qəbir necə qazılıb, üzü qibliyədi, ya yox. Qəbir qazan Gülü cəld o yandan deyir:

- A, molla, lap tutaq ki, qəbrin üzü qibliyə döyük, hələ indiyə kimi mən qazan qəbirlərdən çıxıb gələn olmayıb.

## **ŞƏKİNİN KƏNDLƏRİNDƏN TOPLANMIŞ LƏTİFƏLƏR**

### **DƏHNƏ LƏTİFƏLƏRİ**

## **Ə, tərifləsənə!**

Bir gün dəhnəli atını satmaq üçün həftəbazarına gedir. Atı almaq istəyən müştəri onu yoxlamaq üçün o tərəf-bu tərəfinə keçir, dişlərinə, yerişinə-duruşuna baxır. İkinci bir dəhnəli də oraya gəlir. At sahibi tez-tez ağızdolusu atını tərifləyirdi. O, birdən üzünü öz dəhnəlisinə tutaraq deyir:

-Tərifləsənə, ə, niyə tərifləmirsən! Bəyəm sən habı atı tanımirsan?

Bu sözü eşidən dəhnəli qayıdır ki:

-Niyə tərifləyirəm, ə, o gün bu atla ceyran qoliyif tutanda ətindən maa verdinmi?

## Ə, şərləsənə!

Şəki rayonuna yeni təyin olunmuş DAM işçisi bazar günü Dəhnə kəndlərindən Cəfərabad həftəbazarına gələn yüksək avtomasınını saxlayıb ki, sürücü qaydanı pozaraq həm sənişin aparır, həm də çox adam mindirib və s. Sürücü nə qədər dil-ağız edir, yalvarırsa da DAM işçisi güzəştə getmək istəmir. Vəziyyəti belə görən kəndlilər hay-harayla deyirlər ki, ə, şərləsənə?! Sürücü həmkəndlilərinin nə demək istədiyini tez başa düşüb, üzünü çevirir kənd camaatına və DAM işçisi eşidəcək tərzdə deyir:

-Ə, nə mənə şərliyirəm, 100 manat istəyir, verin verim, təzə gələn adamdır.

DAM işçisi görür vəziyyət çox pis dəyişdi, sürücünü tələsdirir ki, sürüb getsin, yoxsa işi fırıq olar.

## Dəhnədə düşdü

Təyyarə Şəki aerodromunda yerə enəndə bələdçi salona göz gəzdirib soruşur:

- Bəs sənişinin biri hanı?

Şəkili gülə-gülə cavab verir:

- Dəhnədə düşdü.

## **Qonaq dəhnəliyə kəf gəlmək istədi**

Dəhnəlinin qonağı gelir, öydə də, diyir, kətə bişirtilmiş, ha, diyrə ə, yi, qonax da bi dənə, iki dənə yeyif utanıf dəyanır. Öy yiyəsi diyir, a kişi, yi da, niyə utanırsan? Qonax qayıdır ki, çox sağ olun, üç dənəsini yimişəm, bəsdi. Dəhnəli də buna qayıdır ki, vo-pervix, kişi yidiyini saymaz, vortorix, adam yalan danışmaz, üç dənəsini yox, dörd dənəsini yimisən.

## **LAYISQI LƏTİFƏLƏRİ**

### **Dədəm boyda**

Qumuxlu<sup>”</sup> Fərhad Hacı Məmmədin qozunun dibində zırrı it leşi görür. O, maqazinin yanında dayanıb səhbət edənlərə necə böyük it leşi gördüyünü çatdırmaq niyyətilə deyir:

- Ey camaat, Hacı Məmmədin qozunun dibində bir it ölüb, bir it ölüb, lap dədəm boyda.

### **Birinci dəfədir**

Layısqılıının qızı qoşulub qaçır. Aradan bir neçə gün keçəndən sonra gimgəyə<sup>\*\*</sup> çıxan qız atası imgədəkilərə deyir:

- Bizim qız heş belə qələt iyniyən döyüldü, birinci dəfədir qoşulub qaçır.

### **Çay gətir**

Bakıda yaşayan Layısqılıının oğlu özü ilə bir dəstə cavan götürüb kəndə, babasığılə qonax gedir. Ev sahibləri bunlara aş bişirirlər. Qonaxlar çox olduğundan Bakıdan gələn Laysqılıyə aş az qalır, o, dayısı arvadına deyir:

Gəlinbacı, tez çay gətir, içax, bəlkə düyülər şişib qarnımızı doydura.

### **İki dəfə “iki“**

Dərslərini hazırlamayan Layısqılıının uşağına Qasım müəllim 2 dənə “2“ qiymət yazır. Bundan bərk əsəbiləşən uşaq ağlaya-ağlaya anasına şikayət edir:

- Ciyi, Ciyi, kopolu Qasım Əmi maa bi dənə “4“ yazmaq əvəzinə 2 dənə “2“ yazıb.

### **Iynəməsən bilməzsən**

Bir şəkili heykəltəraş başqa rayonda heykəl üzərində işləyirdi. Yerli camaatdan biri ustanın şəkili olduğunu bildikdə başlayır ona sataşmağa. Şəkili buna fikir vermir, öz işi ilə məşğul olur. Aradan bir müddət keçir, heykəl hazır olur. Şəkiliyə sataşan yenə özünü yetirib soruşur:

- Ə, bu nə təhər heykəldi? Dalı ilə qabağı bilinmir?
- Əsəbiləşmiş şəkili qayıdır ki:
- Hayındı iynəməsən bilməzsən ki, harası daldı, harası qabaq.

## **25 disəm öldürər**

Layısqılı şagirddən riyaziyyat müəllimi soruşur ki, 5x5 neçə edir. Şagird deyir:- 30

- Müəllim nə qədər səy göstərsə də uşaq dediyindən dönmür. Əsəbiləşmiş müəllim özündən çıxaraq uşağı yaxşı döyür. Şagird ağlaya-ağlaya anasının yanına gəlir. Anası uşağını qabağına qataraq müəllimin üstünə düşür ki, bəs sən kimsən ki, mənim uşağımı döymüsən. Müəllim hal-

qaziyə ananı məsələdən agah edir və əlavə deyir ki, inanmirsan özün də soruş. Anası soruşur ki, bala, dinə görüm 5x5 neçə edir. Uşaq cavab verir ki, "30". Ana qayıdır ki, can bala, 30 yox, 25 eliyir, dinən 25.

Uşaq qorxa-qorxa dillənir:

- Ay ciyi, 30 diyirəm razı düşmür, döyür, 25 disəm öldürər ki...

### Gör nə qədərdir

Nazim qardaşı Qədirin toyunda özünü "piyanlığa" vurur. Əmisi oğlu soruşur:

- Ə, nə olub, niyə ləngər vurursan?

Nazim deyir ki, piyanam.

Əmisi oğlu baxır ki, Nazimin yanı-yörəsi "Badamlı" şüşələrilə doludur. O, işin nə yerdə olduğunu duyaraq soruşur:

- Ə, "Badamlı" içib piyan olmusan?

Özünü sindirmayan Nazim cavabında:

- Ə, "Badamlı" olanda nolar, gör nə qədərdi – deyib şüşələri göstərir.

### Təəccüb

Şəkini sel basır. Bu zaman körpü tikintisi aparan və səyyar vaqonda gecələyən iki Gəncəlini sel aparır. Hadisə haqqında Bakı ilə Şəki arasında telefon söhbəti olur:

- Allo, hayındı Kiş çayı dağıtdı hər yeri, Şəkini sel basıtdı.

- Allo, allo, tələfat varmı?

- İki Gəncəli axıtdı.

Bakıdakı təəccübələ xəbər alır:

- Bu nə təhər olur, alə? Şəkini sel basır, Gəncəli axır?

### A dağlar, Sizə nə qədər borcum var?

Pullu tualetlər dəbə düşən vaxtlar bir Layısqılı Şəkiyə bazara gəlir. Yol pis gündə olduğundan və avtobus onu atıb-tutduğundan özünü saxlaya bilməyib tualetə girməli olur. İşini görüb çıxarkən qapıcı bunun qolundan tutaraq pul istəyir. Xeyli çək-çevirdən sonra Layısqılı pulunu verib, üzünü dağlara çevirərək bərkdən deyinir:

- A dağlar, a dağlar!

Camaatin təəccübünü görən Layısqılı daha da bərkdən çığırır:

- A dağlar! A dağlar! Gör mənim sizə nə qədər borcum var?!

### Birinci dəfədir

Şəkili Layısqılıdan qız istəyir, "hə"sinə alındıqdan sonra xəbər göndərirlər ki, gəl kəndə, "ZAQS"ını kəsək. Şəkili kəndə gəlir, Kənd Sovetində "ZAQS" kəsdirməyə gedirlər. Qızın adamları qızın pasportunu verib, cehizi qeydə saldırırlar. Bəyin dayısı oğlana deyir ki, can bacı oğlu, ver pasportunu. Şəkili qayıdır ki, bəs diməzsən ki, pasportumu gətirməmişəm. Bunun dayısı da bərk əsəbiləşərək soruşur ki, bəs bilmirdin ki, nigah kəsdirirsən, niyə pasportunu gətirməmisən? Şəkili gənc özünü itirib deyir:

- Nə bilim vallah... birdən – ikidən başıma gəlmiyitdi, birinci dəfədir evlənirəm.

### Tuta nə deyirlər?

Əsgərdən gələn bir Layısqılı başlayır yerli-yersiz rusca danışmağa. Uşaqlardan biri ondan soruşur ki, tut ağacına rusca nə deyirlər. Fikrə gedən Layısqılı nə qədər beynini qurtdalasa da cavab tapa bilmir və birdən “tapdım“ deyə çığırır:

- Deryi derevo! Deryi derevo!

### **Mən camışam?**

Baş Layısqı kəndində kolxozçuların yiğincağı keçirilirdi. Tütünçülük briqadasının üzvləri tütünü qurutmaq üçün altaçıqların üstünü örtməyə ayrılmış selofan klyonkaların baş mühəsib tərəfindən verilmədiyini (mənim sənildiyini) bildirdilər. Baş mühəsib əsəbi halda deyinir:

- Ə, mən camışam ki, klyonka yiyəm?

### **Qayğı**

Layısqılı keçal Zəkəriyyə Tiflis bazarına apardığı qoz ləpəsinin kilogramını 13 manatdan sıdırığı satırı. Zırrı bir gürçü ləpə satan ariq azərbaycanlı Zəkəriyyəyə yaxınlaşaraq soruşur:

- Qatso, ləpə neçəyədir?

- 13 manata.

Gürçü 13 manat verib ləpəni bir əlinə alaraq, o biri əli ilə Zəkəriyyənin armud sapı kimi nazik boğazından tutub azərbaycanca deyir:

- Zalim oğlu, al bu ləpəni yi, bir az kökəl. Canına qayırsan, malına yox.

### **Telefon**

Layısqıda evinə ilk telefon çəkdirlərdən biri də Nəbi kişi olur. Telefon çəkilənin səhəri günü telefon zəng çalır, bu vaxt evdə yalnız qalan Nəbinin qoca anası nə edəcəyini bilmir və qışqırır:

- Nəbi işə qeditdi, Misri (gəlin)də baxçadadı.

### **Xanım inəyinə “toy“ eliyir**

Qumuqlu Şərif oğlu Muxtarın yaxşı öküzü varydı. Bir gün qonşu Xanımın oğlu gəlir ki, inəyimiz qısırı, öküzü verin aparım, höör alsın (cütləşsin). Xanımın oğlu öküzü inəyin yanına saldıqdan sonra, maqnitofona xod verir, səs aləmi bürüyür. Bu vaxt Muxtar kişiye hay verən arvadı Güllü təəccübələ soruşur:

- A kişi, habı nə xəvərdi, qonşuda nə səs-küydü?

Əsəbiləşmiş Muxtar kişi qayıdır ki:

- Nə olasıdı, Xanım inəyinə toy eliyir, görmədin səhər gəlib öküzü apardılar.

### **Layısqılının şairliyi**

Yaxşı yeyib-içən bir Layısqılı yixıla-yixıla bir təhər özünü evə çatdırır. Bir az özünə gəldikdən sonra üst-başını təmizləyir, əl-üzünü yuyan vaxt gözü sataşır güzgüyə və gözlərinə inanmir: üzü, gözü əzik-üzük, hər tərəf qan... Özünün bu halını görən Layısqılının təbi gəlir və bədahətən deyir:

- Vurub başımı divara qan eyləmişəm, sonra baxıb güzgüyə “of-can“, “of-can“ - demişəm.

### **Allah dədəmin canını sağ eləsin**

Qumuqlu uşağı Şəfayət dayışgilə qonaq gedir. Ona yaxşı hörmət edirlər. Doyunca yeyib-içdiqdən sonra o, deyir:

- Allah dədəmin canını sağ eləsin.

Təəccüblənmiş ev yiyəsi qayıdır ki, ə, sən nətəri uşaqsan, dayının çörəyini yiyib, atana sağlıq arzulayırsan. Şəfayət salamatlaşış qapıdan çıxanda yenə deyir:

- Allah dədəmin canını sağlam eləsin.

### **Pulun varsa al!**

Şəkidə peşə məktəbində oxuyan Sərdarın mərkəzi univermaqdə satıcı işləyən qızə gözü düşür. Kasıbçılıqla dolanan, civində siçan oynayan Sərdar özünü qızın yanında varlı kimi qələmə vermək məqsədilə dostu Həsəni dilə tutur ki, birlikdə qızın yanına getsinlər. Sərdar qızə ən bahalı parçanı nişan verir. Qız gətirir. Sərdar əlini cibinə salib, guya pul çıxarırmış kimi, dostundan soruşur:

- Sən nə diyrən, nətəridi, alım?

Bayaqdan qızə hayıl-mayıl baxan Həsən sanki yuxudan ayılır. Fikirləşmədən deyir:

- Əla parçadır, pulun varsa al!

### **Mütləq bir butulka içməlisən?**

Əsgərlikdən qayıdan Həsən hər gün evə kefli gəlir. Bir gün əsəbiləşən atası qayıdır ki:

- Bala, 700-800 qram işdin, bəsdi də, gərək mütləq bir bütülka içəsən?!!

### **Biri qaynatamındır**

Bakıda yaşayan Layısqılı metroda ailəsi ilə gedərkən iş yoldaşı ilə rastlaşır. İş yoldaşı baxır ki, Layısqılı özü hündür boylu, dolu, uşaqları da özü kimi, lakin arvadı cılız, balaca boylu ... iş yoldaşı arvadı da uşaqlardan biri hesab edərək soruşur ki, uşaqların üçü də sənindir?

İkisi mənimdir, biri qaynatamın -deyə Layısqılı cavab verir.

### **Bi dəfə başqa kişiynən olmuşam**

Qumuqlu baməzə Vaqif Bakıda milisioner işləyən vaxt kənddə yaşayan ciyisini şəhərə qonaq gətirir və Şəki avtobusundan düşürən kimi "Bakı Soveti" stansiyasında metroya girirlər. Vaqif deyir ki, ciyi, metro elədi ki, kimin günahı varsa, tutub saxlıyır, bax ha ...günahların olubsa, dinən, səni evə avtobusnan aparı. Arvad qayıdır ki, can bala, qoca arvadam, heç kiminən işim yox, nə günahım olası? Vaqif zarafatıyanə metronun keçidiinə 5 qəpik əvəzinə 3 qəpik ataraq anasına deyir ki, keç. Arvad keçəndə avtomat ayaqlarına vurub saxlayır və həmin hadisə bir neçə dəfə təkrarlanır. Vaqif anasını qırğığa çəkərək deyir ki, ciyi, göörsən, camaat keçir, onları tutmur, yəqin sənin bir günahın var ki, səni saxlıyır, boynaa al, bizi habirdə biyavır eləmə.

Özünü itirmiş, çəşib qalmış arvad yavaşça dillənir:

- A bala, üzüm əyağō altına, ömrümdə bi dəfə başqa kişiynən olmuşam.

## **GÖYNÜK LƏTİFƏLƏRİ**

### **Tut əhvalatı**

Bir gün bir neçə şəhərli Göynüyə qonaq gəlir. Ev sahibi qonaqların qabağına bir sini tut qoyur. Qonaqlar tutun üzünə baxıb əllərini uzatırlar. Ev sahibi bunun səbəbini soruşanda qonaqlar deyirlər ki, bizlərdə tutu çəngəllə yeyərlər. Ev sahibi qonaqlara çəngəl gətirməyə gedəndə pəncərədən görür ki, qonaqlar tutu ovuclayıb ağızlarına dürtürlər. Ev sahibi çəngəli gətirib qonaqlara verir. Qonaqlardan biri ev sahibindən soruşur:

-Bizdə tutu çəngəllə yeyirlər, bəs sizdə necə?

Ev sahibi cavab verir:

-Bizdə tutu bəyaxlarım siz yidiyooz kimi yiyyillər.

### **Bəy niyə küsmüşdü?**

Şəkinin kəndlərinin birində toy məclisi idi. Toyda digər ləzzətli yeməklərlə bərabər, yerli düyüdən aş da buşirmışdır. Yerli düyunün isə dadlı aşı və həm də ləzzətli həlimi olur. Bəziləri hətta həlimi başqa xörəklərdən üstün tuturlar. İş elə gətirdi ki, bəyə həlim verilmədi. Axşam bəyə gəlinin yanına getmək təklif olunanda o, küsdüyünü bildirərək deyir:

-Həlimi kim içibse, qoy o da gəlinin yanına getsin!

### **“Fasol“ əhvalatı**

Göynüklünüün yolu Rusyanın bir şəhərinə düşür. O, rus dilini zəif bilirdi. Restoranda yemək sıfariş edərkən ona başqa yeməklərlə bərabər “fasol“da təklir edirlər. Göynüklü bu yeməyin adını ilk dəfə eşitdiyi üçün onu sufariş edir. Bunun adı lobya olduğunu görüb, öz-özünə deyir ki, görünür, rus xörəkpəylayan qız da mənim göynüklü olduğumu bilib lovyə təklif etdi.

### **Ala qarpız**

Əllinci illərdə futbol yenicə radio ilə reportay edilirdi. O zaman televiziya yox idi. Şəkinin kəndlərində də gənclər futbolla maraqlanır, ancaq onun nə olduğunu bilmirdilər. Baş Göynük kəndindən bir cavanı Bakıya göndərirlər ki, get gör bu futbol nə olan şeydi, sonra qayıt bizə danış. Cavan oğlan stadiona gəlib futbola tamaşa edir və görür ki, bir topun üstündə vurhavurdur. Yanında əyləşmiş oğlandan soruşur ki, qadam, o ala qarpızdan hərəyə bir dənə vermək olmaz ki, onlar qarışmasınlar. Oğlan deyir, qədeş, sən bilməzsən, bu başqa şeydir. Elə bu dəmdə qol vururlar. Stadion ayağa qalxır, bəziləri bir-birini qucaqlayır, daldan birisi göynüklünün başına bir qapaz vurur. Göynüklü özünü itirmiş halda soruşur ki, həyindi məni niyə vurursunuz? Oğlan deyir ki, qədeş, sən məni bağışla, bəs mən baleşşikəm. Oyun qurtarır və göynüklü kəndə qayıdaraq söyləyir ki, futbol diyilən şey budur ki, bir ala qarpızın üstündə dava düşür. Qarpızı qapıdan keçirəndə elə bil tufan qopdu, bir qapaz da maa vurdular. Didim niyə vurursunuz məni? Didi, “bağışla məni, bala eşşəyəm.“ Gör indi ana eşşək olsiydi nətəri vurardı?

### **Sən ciyo canı**

Bakıdan təyyarə ilə Şəkiyə qayıdan Göynüklü bir cavanın yuxusu gəlir. O, bələdçi qızı möhkəm-möhkəm tapşırır:

Sən ciyo canı, Göynük döngəsinə çatanda məni yuxudan oyat, düşüm.

## **QARAQOYUNLU LƏTİFƏLƏRİ**

### **Bu da bizə Allah oldumu?**

Qaraqoyunlu kəndləri təzə radiolaşdırılmışdır. Məcid kişi sürünü otarmağa apararkən gəlin kürkü evdən götürüb qayınatasına uzadır və deyir:

- Əmi, kürkü götür, indicə radio dedi ki, bu gün bərk yağış yağacaq.
- Rədd elə əşi, o yana, o dəmir də bizə Allah oldumu hindi.

### **Maşın balası**

“Moskviç“ minik maşınlarının Şekidə hələ tək-tək görünən vaxtı imiş. Bir qaraqoyunlu şəhərə qonaq gəlir və ev sahibinin kiçik oğlu ilə gəzməyə çıxır. Küçədən keçən zaman bir “Moskviç“ maşının onları haqladığını görən uşaq qonağı kənara dartışdırır və deyir:

-Əmi, tez ol, yoldan çıx, maşın basacaq.

Kişi çönüb saymazyana maşına baxır və yenə tələsmədən yoluna davam edir. Sürütü özünü itirir və “Moskviç“ kişiyə çırpılır. Yerə sərilmüş kişi tez yerindən qalxır və üstbaşının tozunu çırpa-çırpa deyir:

- Bay səni andıra qalasan ə, maşın balası adamı yixa bilərmiş?

### Sağ olsun bu urusu

Ömrünün çoxunu inqilabdan əvvəl yaşamış Aslan kişi çox zaman tək işlər, xırmanı tək döyür, sovrucu tək atmış. Bir halda ki, evdə qadın, gəlin və qızlar bekar olar, işə çıxmaları ayıb saylamış. İnqilabdan dərhal sonra qadınlara da kişilərlə bərabər hüquq verilir. Onlar da artıq işə çıxır, əkin-biçin işlərində kişilərə yaxından kömək edirlər. Bunu görən Aslan kişi deyir:

- Ə, vallah sağ olsun urusları (bolşevik hökümətini demək istəyir). Bu arvatdarın günü (güçünü) bunlar yaxşı bilirmiş. Yoxsa bu nədi, ə, ev dolu qız-gəlin ola-ola, tək işləməkdən boğazımız üzülərdi.

### Qonşu qızın tərifi

Bir şəkili oğlunu evləndirmək üçün Çay Qaraqoyunlu kəndinə elçiliyə gəlir. Ev sahibi Camal kişi əvvəlcədən qonşusu Alxasa deyir ki, axşam onlara gəlib elçilərin yanında onun qızı Pərzadı tərifləsin. Axşam olur, şəkili elçilər gəlirlər. Onlar gəlişlərinin məqsədini açanda Camal Alxasa him eləyir ki, qızı tərifləsin. Alxas dizi üstə dikəlib deyir:

-Ağrınız alım, ay qardaşlar, lap yaxşı eliyif gəlmisiniz. Vallah, ona qız demək olmaz, yixılı öyün direyidi. Bir payaynan beş kişini birdən yatdırır. Üklü araviya qos, dağın başına qaldırsın. İnanın ki, qonşumuzu diyə demirəm, Pərzad balamız qosulu kəldi, atdı, camışdı...

Kişi hələ sözünü tamamlamamış elçilər qalxıb deyirlər:

- Sağ olun dayı, biz gedəsi olduq. Buraya biz qızə gəlmışdik, mal-qara almağa yox.

### Sizin ki, belə yeznəniz varmış

Qaraqoyunlu kəndi olan Aydınbulaqdən evlənmiş bir Şəkili arvadı ilə tez-tez kəndə gəlirmiş. Qız evi də həmişə yeznəni xoş qarşılıyb, xoş da yola salırmışlar. Di gəl ki, həyətin iti yeznəyə göz verir, işq vermirdi. Yeznə də itdən hayif çıxmaq üçün məqam axtarırmış. Amma tərəkəmələrin atı, iti canlarından da artıq istəmələrindən xəbəri yox imiş.

Bir gecə qızın hansı qohumununsa evindən lül-qənbər qayıdan yeznə payanı götürüb itin dalınca cumur. Bağda olan iti o ki, var payalayır. İtin zingiltisinə ev sahibləri qalxır. Məsələnin nə yerdə olduğunu anlayan qayın, qaynata, qaynana düşürlər yeznənin üstünə, o ki, var onu çırırlar. Haraya gələn qonum-qonşu yeznəni onların əlindən bir təhər alırlar. Hannan-hana özünə gələn yeznə özünü küçəyə atıb şəhərə tərəf qaçaraq qışqırır:

- Tərəkəmə köpək uşağı, sizin ki, belə yeznələrooz varyidisə, daa qızlarozu qırğına niyə verirdooz. Hayındı salamat qalın, mən getdim, o sizin qizooz, o da sizin it yeznaaz!

### Bütün dilləri bilən adam

Hətəmoba kəndində yaşayan Bibi Fərzalının nitqi anadangəlmə qüsurlu olduğundan danışanda kəkəliyir, fikrini başqasına güclə çatdırırırdı. Tay-tuşları zarafatla ondan soruşanda ki, “Fərzali, sən dünyada hansı dili daha yaxşı bilirsən? Fərzali da zarafatla deyərmiş:

-Ö- öz- di-di -limizdən ba- ba- başqa, bü- bütün di-di-dilləri.

### **Şəki nə yaşamalı yerdid...**

İbrahimkənddə yaşayan qaraqoyunlular yaxşı çəltik yetişdirəndilər. Onlardan biri Şəkiyə düyü satmağa gedir. Düyü alan bir şəkili ondan soruşur:

- Hayındı, dayı, sizdə aşı nə vaxtdan nə vaxta bişirirsooz?
- Kəndlər sözü uzada-uzada deyir:
- Həeftədə bir dəəfə.
- Sonra da kəndlər qayıdış şəkilidən soruşur:
- Bəs sizdə? Tez-tez?
- Şəkili də qayıdır ki:
- Bayramnan- bayrama, bayramnan-bayrama.
- Kəndlər bu cavabın mənasını anlamır:
- Maşallah, qardaş, siz kef çekirsiyiz ki! Şəki nə yaşamalı yerdid...

### **MÜXTƏLİF LƏTİFƏLƏR**

#### **Hosan ki, ho!**

Şəkili təcili olaraq şəhərə yaxın Oxud kəndinə getməli olur. O, eşşeyə minərək kəndə yollanır, lakin Kiş çayında su çox olduğuna görə eşşək ayaq saxlayır, çaydan keçməyə cürət etmir. Tələsən şəkili çarəsiz qalıb eşşəyi “dilə tutmağa“, tərifləməyə başlayır:

- Sən ceyransan, cüyürsən, quzusan, qorxma, keç!
- Eşşək yerindən tərpənmir. Şəkili daha bir cəhd göstərir:
- Sən maralsan, yeddi baş külfətin sahibisən, mənim ən yaxın köməkçimsən, di keç, tez ol, tələsirəm axı!
- Daş yerindən tərpəmir, eşşək tərpənmir. Əsəbiləşən və məyus vəziyyətə düşən şəkili əyilib eşşəyin qulağına deyir:
- Hosan ki, ho!

#### **Cincarın “evlənməsi“**

Cincardan soruşurlar ki, “Nə üçün evlənmirsən?”

Cavab verir: “Evlənməyə ehtiyacım yoxdur. Hərədən bir öpüş maa bəs eliyir.“

#### **Gül kimi ölenlər**

Şəkili arabacı sərnişin apararkən yolda qəzaya düşmüşdü. Həlak olanları yolun bir kənarına qoyurlar. Yaralılar isə “Ay öldüm!”- deyə zarildayırdılar. Arabacı zariyanlara yaxınlaşıb deyir:

- Ə, niyə haray salıb aləmi başoza yiğirsooz? Görmürsooz habirdakıların heç səsləri də çıxmır, gül kimi uzanıblar?

#### **Süzmənin gücü**

Rus qızla evlənən oğlan xanımı ilə vətəni Şəkiyə gəlir.

Gəlinə gündə 3-4 dəfə süzmə çörək verirlər. Bundan bezikən gəlin narazılığını bürüzə verməsə də, ərinin dilə tutaraq öz vətəninə qayıtmağı qərara alır. Onlar Yevlax stansiyasında Rusiyadan Şəkiyə gələn tanışları ilə qarşılaşırlar. Şəkili əri ilə Rusiyadan gələn qız rəfiqəsindən Şəkidən niyə tez qayıtmasının səbəbini soruşarkən belə cavab alır:

- Şəkidə gündə 3-4 dəfə alibastra oxşayan yemək verirlər. Sən də həmin yeməkdən yeyəndən sonra mənim tez qayıtmağımın səbəbini bilərsən.

## **İki qarpız**

Şəkili bazardan özünə iri, yanındakı dostuna isə kiçik, uzunsov bir qarpız seçdi. Dostunun təəccübünü gördükdə o:

-Ə, apar, öydə ciyin həndbol oyniyər,-dedi.

### **...adı heylədi**

Bir şəkili kişi Bakıya gəlir, basabasla avtobusa minir və qapının axırıncı pilləsində dayanır. Yuxarı pillədə dayanmış kök bir qadının arxa hissəsi onun sıfətini möhkəməcə qapıya sıxır. O tincixir və deyir:

-Ay bacı, hayındı... o yana elə, boğuluram axı.

Qadın:

-Çuşkənin biri çuşkə, mərifətli danış! – deyir.

Şəkili qayıdır ki:

-Ay bacı, hayındı mən nə didim ki? Adı heylədi, gül olseydi, gül diyərdim.

## **Qəzet oxumağın yeni üsulu**

Qatarda Bakıya gedən bir şəkili vaqonda kupeyə daxil olub orada oturanlara nəzər saldıqdan və salam verdikdən sonra dinməz-söyləməz qızını-qızının üstünə aşıraraq əlindəki qəzeti guya oxuyurmuş kimi görkəm alır.

Fikirli olduğundan o, qəzeti tərsinə tutmuşdu. Bunu dərhal hiss edən bir uşaq nəzakətlə dillənir:

- Ay əmi, axı siz qəzeti tərsinə tutmusoz, onu nətəri oxiyrısoz?

Şəkili özünü itirmədən deyir:

- A bacıoğlu, qəzeti düz tutub oxumağa nə var ki. Oğul odur ki, tərsinə oxumağı bacarsın.

## **Dazın cavabı**

Bir daza sataşırlar:

- Niyə başın tük saxlamayıb?

Daz özünü itirməyib deyir:

- Hər baş bir şey saxlayır, mənimki ağılı seçil.

## **Hayındı**

Bir şəkili o birinə deyir:

-Ə, xəvərin var?

-Noolutdu?! –deyə ikinci şəkili təəccübə soruşur

-Ə, erməni daşnakları söz çıxardıdı ki, Şəki də erməni torpağıdır.

İkinci şəkili qışlarını çatır:

-Ə, taxsır özümüzdədi da! O qədər hər kəlmə başı: “hayındı, hayındı“ didox ki, axırda ermənilər də didi ki, Şəki “hay“ındı. Buna maskaralı bir şer də dimağım gəlir:

Hayındı, ay hayındı,  
Dimə, gözdən yayındı.  
Söylədi neçə nadan:  
Nə Qarabağ, Naxçıvan!  
Lap Şəki də “hay“ındı.

## **Yaşın hökmü**

Yaşlı bir şəkili həkimə müraciət edərək onu narahat edən müxtəlif xəstəliklərdən şikayət edir. Xəstə ilə həkim arasında dialoq başlanır:

- Haran ağrıyır?
- Qarnım.
- Yaşınla əlaqədardır. Daha haran ağrıyır?
- Başım.
- Yaşınla əlaqədardır. Səni daha nə incidir?
- Doxtur, üzüm əyağın altında, tez-tez bayıra çıxıram, gecənin yuxusu, gündüzün dincliyi yoxdur.
- Yaşınla əlaqədardır. Stul normaldır?
- Mən stulda oturmuram, döşəkdə otururam.
- Bu özü də yaşınla əlaqədardır.

Xəstə şəkili gördü ki, onun bütün şikayətlərini həkim yaşla əlaqələndirir və əsəbi halda dillənir:  
-Cənnətdiyin oğlu, haramnan şikayət eliyirəmsə, diyirsən yaşınla bağlıdı, yaşınla əlaqəlidi, yaşıdanı...

Həkim heç halını pozmadan xəstəni təpədən dırnağa kimi süzərək laqeydiliklə:

- Bəli, mənim ağızımı əyməyin də yaşınla əlaqədardır, -dedi.

## **Elə diyirəm . . .**

İşlə dolaşığa düşən bir şəkili o birisinə deyir:

- A kişi, hayndı diyirəm mən nə təhər eliyim? Heylə diyirəm dədəm ölü, həblə diyirəm ciyim...

O biri şəkili qayıdır buna ki:

- Hayndı, ağzo yiyim, heylə eliyəmməzsən ki, hər ikisi ölü?

## **Çıxacaq**

Şəkidə birisi quy qazırıcı. Nahar vaxtı onu yeməyə dəvət edirlər. Ev sahibi mətbəxdə olarkən quy qazan stolun üstündəki gözəl büllur qabı əlinə alıb baxır, altında dəyərinin 25 rubl olduğunu görərkən qab əlindən düşüb sınır və o, çox bikef olur. Bunu görünən ev sahibi (kişi) quy qazana deyir:- narahat olma, “çıxacaqdır“. Bunun mənasını düzgün başa düşməyən quy qazan:

- Metrosu 2 rubla quy qazıram, onu da sən mənnən çıxacaxsan? - deyərək dinməzyana çıxıb gedir.

## **Şotkadan bərk yapış**

İki dəli otağı rəngləyirdilər. Dəlilərdən biri o birinin üstündə dayandığı stolu qəfildən götürərək deyir:

Şotkadan bərk yapış, stolu götürdüm.

## **“Çatıtdı“**

Müftə yeyib-içməyə aludə olan bir şəkilidən bu dünyada hansı sözün onun daha çox xoşuna gəldiyini soruşduqda deyərdi:

- Restoranda doyunca yiyif-işdixdan sora ofisiantı şot vermağa çağıranda onun didiyi “çatıtdı“ sözü.

## **Sən 10 manat qazandın, mən 90 . . .**

Borc pul alıb qaytarmamaqla ad çıxarmış birisi varlı yeməkxana müdirlinə müraciət edərək ondan 100 manat borc pul istəyir. Və bildirir ki, həmin pulu əlində maya edərək ayda 10 manat qazanacaq. Yeməkxana müdürü borcun qaytarılmayağınə əmin olduğuna görə oğlana 10 manat verərək deyir:

- Al bu pulu, sən 10 manat qazandın, mən 90 manat.

### Kəsmə şikəstə

Yeyib- içmək hərisi olan bir şəkili bir gün həddindən artıq yeyib ağır vəziyyətdə yatağa düşür. Həmin axşam ona baxmaq üçün çağrılmış həkimin verdiyi “nə yeyib-içmisən” sualına xəstə belə cavab verir:

-Heş nə, ay doxtur. Səhər tezdən dörd kasa xaş yımışəm, hesab elə, bir kiçik piyalə. Günorta bir dörə aş, yanında da üş dənə toox yımışəm, hesab elə bir balaca dayaz boşqaf. Habbı dəyqa iyirmi dənə kələm dolması yımışəm, hesab elə iki dənə.

Həkim bu cavabdan sonra ayağa qalxıb qapıya tərəf gedəndə xəstənin: “bəs məəm işim nətəri olıcıyh“ sualına qayıdır ki, heş nə, bir saatdan sonra bu öydən əzan səsi gəliciyih, hesav elə kəsmə şikəstə....

### Qayğı

Qoca şəkili Bakıda taksiyə minir. Mənzil başına çatanda o sürücüdən nə qədər pul verməli olduğunu soruşur. Sürücü: “3 rubl“ - deyə cavab verir.

-Oğul, axı sayğında 2 rubl 15 qəpik yazılıb.

-Dayı, o hökmətindir, 85 qəpiklə mən balalarıma baxıb böyüdürəm.

- Oğul, gəl al bu 85 qəpiyi halal olsun. Sən hökmətin qaydına (qayğısına) qalma, özü dolanar.

### Iynəni hara vurum?

Əziz uzun müddət yataq xəstəsi olduğundan bir dəri, bir sümük qalmışdı. İynə vurmaq üçün çağrılmış tibb feldşeri xəstəni görüb deyir:

- Mən iynəni bunun harasına vurum ki, təsirli olsun, bunda ət diyən şey yoxdur.

Narahat olmuş xəstə deyinir ki, rəhmətliyin oğlu, əgər iynə üçün saa ət lazımdırsa bizim arvadın kök əmisini çağırın məəm əvəzimə iynədən ona döşə.

### Dündük və silvinc

Bakıda texnikumda oxuyan bir şəkiliyə xəbər verirlər ki, bəs deməzsən ki, sənin iki həmyerlin də texnikuma qəbul olunublar. Şəkili görüşə gedir və onların bir-birlərilə bərk ağızlaşdıqlarını görür. Biri o birinin üstünə hücum çəkib deyirdi:

-Dündük<sup>39</sup>!

O biri də buna:

-Mən düdüyəmsə, sən də silvincsən<sup>40</sup>, hansı yaxşıdır, ə? - deyə xoruzlanırdı.

### Koramal

Ali oğlu Əhmədiyə adlı birisi “Koramallar“ tayfasından qız alır. Aradan bir çox illər keçəndən sonra kümdarlar<sup>41</sup> çıxırlar ki, ay Əhmədiyə dayı, qurdun (barama qurdunun) içində bir koramal var, gəl onu çıxart!

Əhmədiyə kişi:

-Ay aman, indi mən onu nicə çıxardım, otuz ildən çoxdur ki, biri məəm öyümə girif çıxarda bilmirəm axı.

## **Narahathlıq**

Şəkili Şamil dayısına deyir ki, dayı, sən öləndə güc maa düşiciyih. Dayısı təəccüblə soruşur ki, niyə? Şamil deyir ki, ay dayı, sən pəhlivan cüssəli bir adamsan, kimin saa gücü çatar? Gərək səni qavıra mən salliyəm.

## **Qan təzyiqi**

Bir qadın həkimə müraciət edərək qan təzyiqinin artmasından şikayət edir. Oğlu Şamil həkimə deyir ki, siz əziyyət çəkməyin, anamın azarını mən bilirom. Anamın pulu azalan kimi qan təzyiqi artır, pulu artanda qaydasına düşür. Sonra Şamil anasına giley-güzər edir ki, elə dayım da sən xəsiyyətdədir. Bir az pul götürüb get dayımgilə. Səhərdən axşama kimi sən say ona ver, o saysın saa versin, hər iközün təzyiqi qaydasında qalar.

## **Öyünmə**

Şamildən soruşurlar ki, işləyirsən, ya yox. Cavab verir ki, işləmirəm, dağdan odun gətirirəm. Soruşurlar ki, odunu eşşəklə gətirirsən, yoxsa özün?

Şamil qürurla dillənir:

-Öccağazım" gətirirəm, eşşəkdən əskik döyləm ki...

## **Baş daşına əlavə**

Bir arvadın əri ölürlər. O, ərinin qəbri üstünə baş daşı qoydurur və "mən sənsiz qala bilmərəm" sözlərini yazdırır. Bir müddət keçir, arvad ərə gedir. O, tələsik daş yazanın yanına gələrək mərhum ərinin qəbrinin baş daşına "tək" sözünü də əlavə etdirir və baş daşı belə oxunur: "mən sənsiz tək qala bilmərəm".

## **Nə tələsirsən?**

Müddətli əsgərlik üç il olan vaxtlar bir şəkilini əsgərliyə aparırlar. Komandir əmr verir: - Sağa dön! Sola dön!

Şəkili yerindən tərpənmir. Komandir ona yaxınlaşış soruşur:- nə üçün dönmürsən, yoxsa karsan?

Şəkili laqeydiliklə astadan dillənir:

-Xeyr, kar döyləm, dənərəm də, hələ üç addım o yana da gedərəm, amma nə tələsirsən, hələ üç il burdayam.

## **Islatmışam**

Şəkili Ömər əsgərlikdə olarkən ilk təlimlərin birində komandir "loyis" əmrini verir. Hami uzanır. Komandir "vstat" əmrini verən kimi əsgərlər qalxır, lakin bataqlığa düşmüş Ömər ayağa dura bilmir, bütün bədəni islanır. Komandir ona yaxınlaşış təkrar əmr edir: "vstat".

Rus dilini qətiyyən bilməyən Ömər "vstat" sözünü "istat" kimi başa düşərək narazılıqla deyir: - Onus da islatmışam, yoldaş qəməndir.

## **Ox, dilaa qurban olum**

Bir şəkili gənc Sovet ordusu sıralarında xidmət etdikdən sonra evlərinə qayıdır. O, ilk günlər ana dilindəki bir çox sözləri rus dilində deyirdi. Bir gün anasının camış sağlığını görüb soruşur:

-Mama, camuş malako dayot?

Anası oğlunun rus dilini mükəmməl öyrəndiyini zənn edərək bərk şad olur və onu qucaqlayaraq deyir:

-Ox, dilaa qurban olum, oğul. Amma çox yerdə urus dilində danışma, göz dəyər.

### Sədaqət

Birisi bərk papiros çəkən idi. Dostları ona öyüd-nəsihət verərək papirosu atmağı məsləhət görürər. O, deyilənlərə sakitcə qulaq asdıqdan sonra dillənir:

-Ə, bu papirus məəm 20 illik dostumdu, sizi ataram, onu yox. Mən bunun gücünü görmüşəm. Əgər Məcnun Leyliyə vurulan vaxt ona bi dənə papirus versəydiłər, dəli olub çöllərə düşməzdi.

### Nəxənəyəh

Bakılı Şəki bazarına gəlir. İri yapon gavalısını görüb, nəfsini saxlaya bilmir. Piştaxtaya yaxınlaşış gavalıdan bir-bir yeməyə başlayır. Şəkili satıcı dilxor halda dillənir:

-Əmioğlu, nağarırsan, məəmlə ortaxsan nədi?

Bakılı satıcıını tərs-tərs süzərək deyir:

-Qədeş, nə quş ürəksən ə, sto qram çək də!

### “Vətən mənim xalamdır“

Azərbaycanda ilk demokratik respublika yaranan dövrədə türk sərkərdələri milli ordu yaradılmasına köməklik edir və bu məqsədlə rayonlara, o cümlədən Şəkiyə gedir, orduya baxış keçirərlər. Şəkidə türk paşası ilə baxışa düzülmüş şəkili əsgərlər arasında aşağıdakı dialoq olur:

-Sənin ismin nədir?

-Məmmədiyə.

-Sən niyə əsgər olmusan?

-Vətəni qorumaq üçün.

-Mərhəba, mərhəba! Vətən sənin üçün nədir?

-Vətən mənim anamdır.

-Mərhəba, mərhəba!

Paşa Məmmədiyənin cavabından çox məmnun qalaraq onun yanında dayanan əsgərə yaxınlaşır:

-Sənin ismin nədir?

-Əhmədiyə.

-Vətən sənin üçün nədir?

-Vətən mənim xalamdır.

Yerli zabitlər ona göz ağardırlar.

Əhmədiyə Paşanın təccübünü görərək:

-Hayındı Məmmədiyə mənim xalamın oğludur, o didi ki, vətən onun anasıdır, belə olanda vətən mənim xalam olur -deyib ətrafdakıları bərk güldürür.

### Arvadların tərifi

Üç Şəkili - Əhmədiyə, Məmmədiyə və Zəkəriyə çayxanada söhbət edirdilər. Söhbət gəlib arvadların üstünə çatır.

Əhmədiyə deyir ki, ə, vallah sizin məndə andooz yoxdu, məəm arvadım dünya gözəldidi, ceyrandı, ceyran...

Məmmədiyə qayıdır ki, məəm arvadımnan olmaz. Onun tayı bərabəri yoxdu, maraldı, maral...

Zəkəriyənin səsi çıxmırıdı. Dostları soruşurlar ki, ə, səən arvadın nətəri şeydi, niyə dinmirsən? Zəkəriyə hənnan-hana dilləndi: - Əhmədiyə didi ki, arvadım ceyrandı. Məmmədiyyə didi ki, arvadım maraldı. Mən də fikirləşirəm ki, görəsən məəm arvadım hansı hevvannandı.

### ....i vse oni “oqlı“

Çar Rusiyası vaxtı Şəkidə əhalini siyahıya alan rus məmuru yerli kişi əhalinin siyahısını tutur və “oğlu“ sözünün yerini boş qoyaraq siyahının axırında yazır:  
..... i vse oni “oqlı“.

### Yiyəm ölüdü?

Bir alkaş həkimin yanına gedərək mədə ağrısından şikayət edir. Həkim ona bir müddət içkini atmağı məsləhət görür. Xəstə həkimi başdan-ayağa süzərək deyir:

- Ay doxdur, laf tutax ki, mən işgini tərgitdim. Mədəm diməz ki, ə, görəsən, məəm yiyəm ölüdü?

### Heş saa yaraşmir

Şəkidə birisinin qardaşı vəfat etmişdi. Mərhumun bacısı ağlaya-ağlaya deyirdi:

- Can qardaş, habı cinazə heş saa yaraşmir.
- Şofer Qəni özünü saxlaya bilməyib donqullandı:
- Cənnətdiyin qızı, cinazə kimə yaraşır ki...

### Hamamda

Bir qadın hamamda çox dayanan qadılardan danışındı. O, deyirdi ki, mən hamama girəndə tanış qadın kisə çəkirdi, mən çıxanda da o hələ kisələnirdi.

Soruşdum ki, o qadın kim idi. Dedi ki, zənən xeylağı idi. Dedim ki, arvad hamamında kişi də olur ki..

### Şikəstlərin “fəallığı“

Kar İvraam, kor Xəlil və axsax Məcid ixtilət eliyirdilər. Kar İvraam birdən yerindən diksinərək deyir ki, qulağıma səs-şırıltı gəldi. Kor Xəlil dillənir ki, mən də qabax tərəfdə işiq görürəm. Axsax Məcid qayıdır ki, gəlin burdan qaçax.

### Xəyanət

Bir kişi gənc arvadını evdə tək qoyub kurorta getmişdi. Birdən arvadı barədə ürəyinə pis fikirlər düşür və vaxtının qurtarmasına 3 gün qalmış gecə vaxtı evə qayıdır. O, arvadın yataq otağının qapısının deşiyindən içəri baxarkən görür, ki, arvad bir pəhləvan cüssəli gənc oğlanla yataqda səhbət edir. Arvad oğlandan soruşur ki, ərim gəlib bizi bir yerdə görsə nə edərsən. Oğlan yerindən qalxaraq stolun üstündəki samovarı sol əlinə alıb sağ əli ilə ona güclü bir yumruq ilişdirir, sonra samovarı sağ əlinə alaraq sol əli ilə ona bir zərbə endirir. Samovar əzilir. Oğlan qürurla deyir ki, bax sənin ərini bu samovarın vəziyyətinə salaram.

Oğlanın bu hərəkətlərinə baxıb qorxuya düşən kişi:- mən getdim, hələ kurortdan qayıtmağımı 3 gün var- deyib cəld oradan uzaqlaşır.

### Haqsızlıq

Gülüş bayramı ərəfəsində “Şəki fəhləsi“ qəzeti redaksiyasının qapısı açıldı. İçəriyə uzun saqqallı, qara əbali, silahlı-əlbəsəli bir kişi girdi. Soruşdular kimsən? Hacı Qarayam da. Dedilər: nə əcəb səndən? Dedi: istəyirəm qəzətiniz vasitəsilə camaatdan təvəqqə eləyəsiniz ki, xəsislik damgasını mənim üstümdən götürsünlər. Vallah qabrovalıların yanında mən suya getməliyəm. Halbuki, məni xəsis, onları qənaətçil adlandırırlar. Ay camaat, bu haqsızlığı heç kəs götürməz.

### Həmyerli

Bir qabrovalıdan soruşublar ki, Hacı Qarani tanıyırsanmı?-deyib niyə tanımiram, axı, öz qabrovalımızdı da.

### Qabrovalının fikrincə

Şəkili gecə səfərdən qayıdır. Yolun yarısında avtomobilinin işqları sönürlər. Odur ki, bir “Moskviç“in dalına düşüb səhərəcən onun işığında yol getməli olur. Yəqin bu əhvalatı eşidən qabrovalı deyərdi:

- Sən Şəkili olsan da, bizə kələk gələ bilməzsən. İşığı özün söndürmüsən ki, özgənin işığı hesabına eneryiyə qənaət eləyəsən.

### O dünyadayam

Bir sərxoş küçədə yatıb, gedib-gələnlərə mane olur. Bir nəfər ona yaxınlaşır deyir:

- Ayıbdır, durun evinizə gedin, camaat sizə baxır.

Sərxoş:

- Qoy baxsın, mən indi o dünyadayam.

### Müalicənin nəticəsi

Müalicə həkimi xəstənin oğlunu çağırtdırıb deyir:

- Atanızın müalicə müddəti bitib, onu apara bilərsiniz.

Xəstə deyir:

- Ay həkim, bu müalicənin mən heç bir nəticəsini görmədim. Vəziyyətim daha da pisləşib.

- A kişi get evə, müalicənin nəticəsini sonra biləcəksən. – deyə həkim onu sakitləşdirir.

Oğul həkimin pulunu verib, halallaşaraq, atasını evə aparır. Lakin heç bir ay keçməmiş xəstə olur. Dəfnin səhəri günü oğul əsəbi halda özünü həkimin yanına salıb acıqlı-acıqlı deyinir:

- Zəhmət çəkib verdiyim pulları qaytarın. Bəs yalandan deyirdiniz ki, 2-3 həftədən sonra müalicə öz nəticəsini göstərəcək. Atam öldü axı . . .

Həkim halını pozmadan deyir:

- Mən sizə yalan-zad deməmişəm ki. Demişdim ki, 2-3 həftədən sonra nəticəsini biləcəksiniz. Bu da nəticə. Daha nə istəyirsınız?

### At borcu da varmış

Bir qadın küçə qapısının ağızında dayanmışdı. Baxdı ki, yol ilə bir nabələd atlı gəlir, özü də yaman qaş-qabaqlıdı. Atlı onun bərabərinə çatanda qadın deyir:

- Qardaş, hardan gəlib, hara gedirsən?

Atlı acıqlı-acıqlı qayıdır ki:

- Filan kənddən gəlib cəhənnəmə gedirəm!

Bunu eşidən qadın tez qaçıb atın yüyənindən yapışaraq yalvarır:

- Can qardaş, bir əyax saxla, dədəmə çatacaq əmanət var, onu gətirim. Arvad bunu deyib əcaparaq evə qaçır. Kişi də tez atın başını çəkib saxlayır ki, görsün qadının gətirəcəyi o əmanət nə olan şeydi.

Arvad əlində beş min tūmən pulla tez geri qayıdır və pulu atlıya uzadaraq deyir:

- Can dayı, bağışla. Mən atamın tək övladıyam. Öləndə mənə vəsiyyət eləmişdi ki, filankəsə 5 min tūmən borcu qalib, əlimə düşəndə onu həmin adama qaytarım. Mən pulu düzəldənə kimi həmin adam da rəhmətə getdi. Siz indi o dünyaya gedirsiniz. Atamın adı Tulum Məciddir. Bu amanatı verin ona, qoy borcunu qaytarsın.

Kişi bir an duruxur və tez pulu qadından alıb aradan çıxır. Atlı uzaqlaşmamışdı ki, qadının əri atla özünü yetirib arvadının indicə atlı ilə nə barədə söhbət apardığını soruşur. Arvad əhvalatı ərinə damışır. Bunu eşidən kişi tez atını mahmızlayıb atlinin arxasında çapır. "Cəhənnəmə gedən" görür ki, arxadan gələn bir atlı ona çathaçatdadır. O, məsələnin nə yerdə olduğunu anlayır və atı yolun sağındakı qalın pöhrəliyə sürür ki, qaçıb gizlənə bilsin. Lakin kolluq çox six olduğundan at heç cür ora girə bilmir. Vəziyyətin gərginliyini görən kişi tez yerə atılır və atın yüksənini bir kola bağlayıb, özünü pöhrəliyə salır. Arxadan gələn atlı da atı ora buraxıb, kişini axtarmağa başlayır. Qalın kol-kosun içərisində özünü ora-bura soxsa da gizlənəni tapa bilmir. Xeyli vaxtdan sonra əldən-əyaxdan düşmüş halda atı buraxdığı yerə qayıdanda görür ki, nə öz atı var, nə də qovduğu adamın atı. Bir xeyli ora-bura göz gəzdirəndən sonra görür ki, qovduğu kişi öz atını minib, onun da atını yedəyinə bağlayaraq qarşidakı dağın ətəyindən aşib getdi. Naəlac qalan kişi kor-peşiman evə qayıdır. Ərini dilxor və atsız görən arvad soruşur:

- A kişi, niyə belə dildixorsan, atın hanı bəs?

Kişi dözməyib partlayır:

- Demə, sənin gorbagor atanın bir at borcu da variymış. Kişi onu da apardı.

## Dəlləkxanada

Dəlləyin ülgücü çox küt olduğundan Cumay kişiyyə yaman əziyyət verirdi. Dəllək müştərinin könlünü almaq üçün onu söhbətə tutur:

- Qardaşın varmı?

- Bəli, var.

- Neçə qardaşınız?

- Sənin əlindən salamat qurtarsam iki qardaş oluruq.

## SİYASI LƏTİFƏLƏR

### Ölçü

Şəki şəhərinə yaxın ərazidə cins mal-qara müəssisəsi tikilirdi. İşlərin gedişinə baş çəkən şəhərin rəhbəri buzovlar üçün tikilmiş tövlənin qapılarının hazır olmamasına görə tikinti təşkilatının baş mühəndisinə bərk acıqlandı. Baş mühəndis özünü itirmiş halda qapıların ölçüsünü götürüb, tələsik dülgerin yanına yollandı. Ertəsi gün o, hazır qapılarla fermaya qayıdı. Fəhlələr qapıları yerinə saldıqdan sonra özlərini saxlaya bilməyib şaqşanak çəkərək o ki, var güldülər ha... Qapının bir tayı o birisindən 15 sm qısa idi, aralarında isə 10 sm məsafə qalırdı.

Ertəsi gün baş mühəndis fermaya gələrək, fəhlələrə xəbərdarlıq etdi ki, istirahət günü olmasına baxmayaraq şənbə işləmək lazımdır. Və kim işə çıxmasa haqqında ölçü götürəcək. Fəhlələrdən biri qabağa çıxaraq soruşdu:

- Nəçənniyh, hayatı soruşmaq ayib olmasın, sən götürən ölçü hansının olıcıyh, dünən götürdüyüün qapıların ölçüsündən, yoxsa...

## Küyə düşmüşəm

Birisini partiyaya qəbul etmək üçün büroya çağırırlar.

Katib ona sual verir ki, sən niyə partiya sıralarına daxil olursan. Gənc özünü itirir, kömək üçün yaxında oturmuş partkomissiyanın sədrinin üzünə baxır. Sədr ona tərəf əyilərək:- dinə, küyə düşmüşəm- deyə piçildiyar.

Gənc özünü ələ alıb cavab verir:

- Küyə düşmüşəm.

## Niyə utanıram?

Büroda partiyaya qəbul olunmaq üçün gəlmış şəkili gəncdən Birləşmiş Millətlər Təşkilatının Baş Katibinin kim olduğunu soruşurlar.

O, suala cavab verə bilmir və tez-tez partkomissiyanın sədrinin üzünə baxır. Sədr, o vaxtlar BMT-nin Baş Katibi U. Tanı nəzərdə tutaraq “U Tan, U Tan“ deyə piçildiyar.

Gənc özündən çıxaraq:- niyə utanıram, Ə, saa haqqımı vermişəm, keçirin məən partiyiyə, çıxmı gedim- deyərək otağı tərk edir.

## UŞAQ LƏTİFƏLƏRİ

### Çoxbilmış uşaq

Uzaq keçmişin söhbətidir. Şəkililərin müdrik və hazircavab olduqlarını eşidən bir əcnəbi yolunu Şəkiyə salır. O, şəhərin girəcəyində rastlaşdığı bir oğlan uşağının qızıl onluqla oynadığını görür. Yaxınlaşış təklif edir ki, qızılı ona versin. Uşaq əcnəbiyə deyir ki, üç dəfə anqırsa, onluğuna ona verər. Əcnəbi üç dəfə anqırır və əlini uzadıb qızıl onluğunu istəyir. Uşaq deyir:

-Nətəri olur ki, sən eşşək ola-ola qızılın nə olduğunu qanırsan, amma mən qanmıram?

### İt qırxıram

Bir dəfə dəllək İsrayıl zarafatçı dostunun başını qırkırmış. Bu zaman qəflətən oğlu girib deyir:

-Ay dədə, maa bir az pul ver, nöyük almağa gedirəm.

Ata deyir:

-Ay qurumsaq, əl çək, görmüsən mən puldan ötəri it qırxıram.

### Kişi dizliyində süzmə

Şəkinin Dodu adlanan hissəsində bir uşağı qonşuya süzmə almağa göndərilərlər. Qonşu qadın süzmə üçün qabı alıb taxta hasardan asılmış parça materialdan torbaya oxşar bir şeyə əl atır. Bu, dizlik (kişi alt tumanı) idi. Süzmə alan uşaq təşvişlə gileylenir ki, bu nə murdallıxdı, sən niyə süzməni dizdiyə tokmüsən.

Süzmə satan qadın and-aman edir: - süzmə tər-təmizdir, Məmməd əmin bu dizdiyi cəmi-cüməltəni bir dəfə giytidi.

## Öküzün buynuzu

Uşaq biologiya dərsində öküzdən danışır və deyir:

- İndi gəlib çıxax öküzün buynuzuna.

Müəllim deyir:

-Zalim balası, sən öküzün buynuzunda nə eliyirsən,- düş aşağı!

### **Dədənin yaşı**

Müəllim bir uşaqdan soruşur:

- Dədaa neçə yaşı var?
- Bilmirəm.
- Niyə bilmirsən, bəs o sənin yaşını niyə bilir?
- Məəlim, mən onu əyhməmişəm, o məən əkitdi.

### **Budaqda neçə sərçə qaldı.**

Riyaziyyat dərsində müəllim uşaqdan soruşur:

- Budaqda 19 sərçə vardı. Ovçu onun 7-ni vurdu. Deyə bilərsənmi budaqda neçə sərçə qaldı?
- Heş neçə?
- Niyə ki?
- Məəlim, güllə atılan pudaxda sərçə qalar?

### **Gərək bağışlayasan**

Ata sürücülük kursunu oxuyub evə dönen oğlunu mehribanlıqla qarşılıyor. Təzə aldığı avtomaşının açarını ona verib:

- Hə, oğul, diyəsən hər şey öz qaydasındadı, nə yaxşı, oxuyub qurtardın.
- A dədə, oxumağına oxumuşam. Amma gərək bağışlayasan, maşın sürə bilmirəm.

## **MƏZƏLİ İXTİLƏTLƏR**

### **Üzüm**

Bir gün bir kişi dostunun öyünlə qonax gedir. Yimax – işmax gəlir, gecədən xeyli keçmiş bunlar yatası olullar. Öy yiyəsinin yaxşı üzüm mantaxları balkonu bürümüşdür. Amma süfrəyə üzüm qoyulmadı. Nə isə. Qonağın gözü üzüm mantaxlarında qalır. O, yerinə uzanaraq deyinir:

- Bizim ellər, bizim eller,
- Yatanda üzüm yiyəllər:
- Öy yiyəsi də qayıdır ki;
- Bisdə heylə adət yoxdur,
- Saxliyif gündüz yiyəllər.

### **Arvad yad kişiyə qoşulub qaçıdı**

Bir kişi bir arvad alır, az bir vaxt yaşayırlar. Bir gün kişinin bir dostu bunlara qonaq gəlir. Arvad çay-çörək qoyanda həmin qonağın arvada gözü düşür. Nə isə, qonaq kişi tez-tez bunlara gedir, axırda arvadı toladır, vədələşirlər. Bir gün kişi yenə qonaq gəlir, axşam bunlarda qalır. Ev yiyəsini yuxuya verib, arvadla qaçırlar. Səsə məhəllədəki it hürür. İtin səsinə ev yiyəsi yuxudan ayılır, görür nə qonaq var, nə də arvad. Kişi qaçırla yola, görür ki, qonaqla arvad qaçırla. Kişi deyir:

Ay arvad, getmə, gələrəm,  
Sən getsən, tək qalaram.  
Sən bulud ol, mən yağış,  
Yağa-yağa gələrəm.

Arvad qaşa-qaşa deyir:

Gəlmə-gəlmə amandı,  
Ürəyim dolu qandı.  
Gəlmə mənim dalımcı,  
Sənə sevgim yalandı.

### Lügət (parça)

Siz bu lügəti diqqətlə öyrənin, mən də söhbət əsasında Şəki sözlərini az-az işlədim (mötərizədə də tərcüməsini).

Nədən danışacaqdım? Hə, zülmdən. Bizdə bir kişi İsmayıllı var. On əvvəl gərəkdir şərtləşdiyimiz kimi, mən bu ləqəbin də yaranma tarixini danışam. Diyir ki, hər gözəlin bir eybi var. Bizim İsmayıllı da bir eybi var ki, möhkəm içəndir. Bir gün, daha dögrusu bir səhər paxmel-paxmel, "Ulduz" dakı Mövsümün alt tumanı boyda tuman əynində arvadını çağırıb diyor:

- Day içməyəcəm sən ölü! İçmək bir yana qalsın, heç o restoran tərəfə baxsam, kişi döyülmə.

Nə isə, bu təntənəli and içmə mərasimindən sonra geyinib asudə nəfəs alaraq, içkinin necə də alçaq bir şey olduğu barədə fikirləşə-fikirləşə başlayır heykəltəraş Mikelancelonun "Dünya kordur" şerini təbdil etməyə. Zad dımıskən, aldı əlinə İsmayıllı siqareti, alışdırıb görək nə dedi:

İçgi kordur, göz gördüyündən  
İbret dərsi götürmür,  
Ümid çoxdur, lakin hər şeyi örtür  
Ayiqlar hökm sürür, piyanlarsa anqırır.

Hələ çox təbdil edəcəkdi, əgər restorana çatmasaydı. Restoranı görən İsmayıllı cəld başını eks tərəfə, yəni Quş Telmanın göyərçin hininə dikdi, İsmayıllıın sıfəti əyildi, restoran icad eliyənin nəslinə, əslinə, qapısından girib çıxanlarına, bir-iki porsiya yağlı söyüş söyəndən sonra restorandan uzaqlaşdı. Uzaqlaşdırıqca söyürdü, söydükcə cuşa gəlirdi. Nəhayət, söyüşlər qurtardıqdan sonra bizim tərcümə olunmaz folklorumuzu da xeyli zənginləşdirməyə macal tapdı. Hələ çox gedəcəkdi, söz qabının dibini siyirməsəydi. Çevrilib geri baxdı. Restorandan təxminən 300 metr kimi aralanmışdı. Özündəki kişiliyə məətəl qaldı. Yanından keçib öz yolu ilə getmək istəyən bir adamın qolundan yapışıp dedi:

- Gördün? Qorxmadım, sən ölü! Mən ki, o restoran tərəfə baxmadım ha, məndə ki, bu kişilik var, gedək mənim kişiliyimin şərəfinə yüz-yüz içax.

Yol ötən özünə gəlməyə macal tapmamış İsrayıllı, o boyda bazburutu qoltuqlayıb restorana salmışdı. Üçüncü "yüz"dən sonra məlum oldu ki, bu yoldan ötən tetik Rəsuldur. Bu Rəsul uşaqlıqdan odunçudur, yaşı əllidən ötməsinə baxmayaraq hələ də meşəyə gedir. Bu Rəsulun yanında cavanlıqdan, eşq-məhəbbətdən çox danışındılar. Axırda Rəsulun hövələsi daralmış, əlini yellədib demişdi:

- Eh, əshi, indi cavan var? İndiki cavanlar cavandır ki? Amma mən cavan olanda şəkil kimi oğlan idim. Özümüz ölüm, ətim köynəyimdən pırtlayıb çıxırı. Təsəvvür elə ki, özümüz cavan, meşə, ay işığı. Cuşa gəlib, səhərəcək iki maşın fisdiq odunu doğrayardım.

Rəsulda habı dəstir (bu cür) poetik təşbehlər çoxdu. Məsələn, gözəl bir qız gördükdə diyor: ora bax, köpəyin qızı palid qaqasına oxşırı. Və yaxud soruşsan ki, Rəsul, nağarırsan (necəsən)? Cavab verir ki, balta sapı kimiyəm və yaxud: Yaş fisdiq kötüyü kimiyəm...

### Diş doxturu

Bir gün birisi gecənin yarısı gəlir diş doxturunun yanına. Diş doxturuna diyir ki, ay doxtur, mənim dişimi çıxarda bilərsən? Doxtur qayıdır buna diyir ki, gecdir, sabax gələrsən kabinetə, orda çıxardaram. Diyir, ə, yekə kişisən, pulo verəcəm də. Doxtur diyir:

Ha, a qohum, bu ayrı məsələ, pulo versən diş nədi, hələ gözo da çıxardaram!

### Seydimalının təşəkkürü

Bir gün Seydimalı bədbəxt eşşeyində loviyə saxı gətirmiş. Eşşəyi də dikdiri qalxa bilmir. Seydimalı da qonşusu keçəl Nütüyə diyir ki, a qonşu, sən allah, köməyələ ol, habı eşşəyi habirdan çıxardax. Seydimalı da buna diyər ki, sağ ol, var ol, hörmətli ol, sən olmasınaqdan habı qədər yüksək qaldırmaq hər eşşeyin işi döyüldü.

### Pişiyə quymax bişirirəm...

Şəkili Müridin atası un alveri ilə məşğul olardı. Lakin əlində mayası az olduğundan böyük alqısatçı işləri apara bilmir və bu hal onu bərk sixirdi.

Bir gün yəhudi tacir onun yanına gələrək satmaq üçün Yevlağa bir neçə vaqon un gətirdiyini söyləyir və onlarda qonaq qalmalı olur. Tacir gecəni çox narahat yatrı. O görür ki, şam yandı. Maraqlınlıqda, ev sahibi bildirir ki, dəstəməz alır, namaz qılır. Tacirin gözünə yuxu getməmiş yenidən şam yanır və qab-qacaq səsi eşidilir. Bu dəfə ev yiyəsi bildirir ki, pişiyim doğub, üç balası olub, ona quymax bişirirəm ki, yeyib rahat olsun. Səhəri bu minvalla narahat açan tacir fikirləşir ki, ilahi, bu kişi necə də mömin bəndədir.

Səhər açılanda tacir Yevlaxdakı unu almağı ev yiyəsinə təklif edir, o isə unu almağa yetər qədər pulu olmadığını bildirir. Tacir unu nisiyə verməyə razılaşır.

Şəkili Yevlaxdan iki vaqon unu gətirib satır, xeyli qazanc sahibi olur. Yəhudi tacir borcunu istəyərkən şəkili un alverçisi min bir bəhanə gətirərək borcu verməkdən yayınır. Borcunu ala bilməyəcəyinə əmin olan tacir öz-özünə gileylənir:

- Hələ bu yaşimdə məni aldadən olmamışdı. Mən şəkilinin pişiyə quymax bişirməsinə inanıb, onu mömin hesab etdim...  
-

### Misgərlik sənəti

Kənddə yaşayan birisi kiçik oğlunu şəhərdə misgər yanına şəyird qoyur. Usta misgər uşağın atasına deyir ki, gərək uşaq iki il onun yanında şəyird dursun, sonra isə bir dükən açar, o da sərbəst işləyər. Ata ustanın şərtlə razılaşır, uşağı onun yanında qoyaraq kəndə qayıdır.

Üç gündən sonra uşaq kəndə gəlir ki, ay ata, usta bizi kəndlə görüb aldadır. Misgərlik nədir ki, iki ilə onu öyrənəsən. Mən o sənəti üç günə öyrəndim, gəl sənə də öyrədim:

-“Əsl misdi, qoydun kürəyə oldu isti, döydün, oldu yasti, əydin, oldu tasdi“.

Atanın ağlına bu sözlər batır və uşağı götürüb ustanın yanına gelir:

-Ay usta, ayib döyül, sən bizi aldadırsan ki, uşaq bu sənəti iki ilə öyrənər. Uşaq üç günə sənəti öyrənib.

Usta təəccüblə soruştur ki, necə öyrənib?

Ata uşağın dediklərini ustaya çatdırır. Usta deməyə söz tapmir. Fikirləşir ki, zalim balası, üç günə misgərliyi öyrəndiyi bəs döyül, hələ gedib kənddə dədəsinə də öyrədib.

### Şafralının atı

Şafralı adlı birisi atını satmaq üçün mal bazarına aparır. At Şafralının xoşuna gəlmirdi, onu zinhara gətirmişdi. Ona görə də onu başdan eləmək istəyirdi.

Kasıbkarlıqla birtehər ailəsini dolandıran Səmə adlı bir kəndlə at almaq arzusu ilə qəpik-qəpik pul yiğirdi. O, bir neçə cümlə günü at almaq üçün mal bazarına gedir. Pulu az olduğuna görə Səmə yaxşı at ala bilmirdi. O, babat bir at axtarırdı. Nəhayət, Səmə Şəfralı satan atın yanına gəlir, ora-burasına, dişlərinə, yerişinə baxır. At həm cansız idi, həm də belində yarası vardı. Atın qiyməti Səmə üçün əlverişli olduğuna görə o fikirləşir ki, atı yaxşı yedizdirər, yarasını da baytarlar sağalarlar. Səmə Şəfralıdan xahiş edir ki, atın ayıblarını desin.

Şafralı deyir:

- Atı bizdə nə işlədən var, nə də baxan. Bir az bu ata qulluq eləsən, ceyran kimi at olar. Onun heç bir ayıbı yoxdur. Mən bu atı sənə verməklə öz çıraqımı söndürür, sənin çıraqını yandırıram.

Səmə Şafralının sözlərinə inanaraq atı alır. Külfət üzvləri çox sevinir, axşam tez-tez at salınan tövləyə baş çekirdilər. Uşaqlardan biri ata baş çəkərkən görür ki, at ingildəyir. O, qaçaraq bunu atasına xəbər verir. Bütün külfət çıraq yandıraraq tövləyə gedir. Atın sancı tutmaları olurmuş. Səmə bildiyini edir. At səhərə yaxın ayağa durur, yeməyə başlayır. At hər cecə sancılanır. Səmə ailə üzvləri ilə birlikdə onun keşyini çekirlər.

Səmə artıq bu narahatlıqdan bezmişdi. O, hirsindənmi, qəzəbindənmi, belə oxuyur:

Vardım getdim, Şafralıdan bir at aldım,  
Elə bildim mal aldım, dövlət aldım.  
Minməmişdən mindolğun dağladım,  
Oturuban yanında səhərədək ağladım.

Bezikən Səmə bir neçə cümə günü mal bazarına gedərkən at satanı axtarır ki, bəlkə atı qaytara bilə. O, nəhayət, Şafralını tapır və giley-güzar edir:

- Ay kişi, bəs mənə deyirdin ki, atın eybi yoxdur. Sən öz çıraqını söndürüb, mənim çıraqımı yandıracaqsan.

Şafralı:

- Düzdür, mən sənə dedim ki, öz çıraqımı söndürüb, sənin çıraqını yandıracağam,- deyir. Atı satandan sonra daha biz gecələr atın yanına getmirik, çıraq da lazımlı olmur. Ancaq sən özün diyirsən ki, gecədən səhərədək əlində çıraq gəzirsin. Görürsən ki, mən öz çıraqımı söndürüb sənin çıraqını yandırdım. Mən yalan danışmırıam.

Yazılıq Səmə öz ayıbına kor olaraq kor-peşiman atın yanına qayıdır.

### Xalasına vurulan oğlan

Bir oğlan xalasına vurulur. O, özünü saxlaya bilməyib xalasına yalvarır ki, icazə versin, onun ayağının altından öpsün. Xalası oğlana deyir ki, ayağının altından yox, gəl alnimdan öp. Oğlan xalasının cavabından ürəklənib deyir:

Sən baş vurdun, mən ayax,  
Gəl bunu ortaliyax.

### Qırğı Hacı

Mürəsdə adlı birisi tez-tez idarələrə gedir və müdirləri düzgün işləmədiklərinə görə mərkəzə yazmaqla hədələyirdi. O, bir dəftər cizmaqara edərək hamiya göstərir və idarə başçılarının atmasını yandıracağını söyləyirdi. Savadsız Mürəsdədən yazdığını oxumağı xahiş edənlərə o, “eynəyim yoxdur, oxuya bilmirəm“, - deyə cavab verərdi.

Qırğı Hacı adlı birisi Mürəsdənin dəftərini götürür güya oxuyur:

Alma ətin yağlısını,  
Dul arvadin sağırsını,  
Çəkərsən ürək ağrısını.

Arxalığın ləngədir,  
Qıraxları ləfləngədir,  
Lahıxlamısan, ay lotu,  
..... girvənkədir.

Bu sözləri eşidən Mürəsdə Qırğı Hacını söyür və tələsik aradan çıxır.

## Məsciddə

Məsciddə İlyas adlı bir kişi işləyirdi. Günlərin bir günü hüzur yerində İlyas qada da var idi. O, söhbət zamanı dedi ki, məscid Vyetnama yardım olaraq 430 ədəd xalça göndərib. Mən də dinc otumadım. Soruşdum ki, məsciddə o qədər xalça hardan olmuşdur. İlyas qada da qayıtdı ki, xalçalar məscidə nəzir verilib. Mən dedim ki, ay İlyas qada, nə əcəb o xalçalardan birini evinizə aparmadın?

O cavab verdi ki, bu müşkül işdir. Məscidə daxil olan xalça dərhal siyahiya düşür, nömrələnir və s. Mən də söz altında qalmayaraq dedim ki, fərz elə ki, axşam vaxtı bir nafer məscidə xalça gətirdi, vur qoltuğuna, apar evə, səhəri gün də Əfəndiyə de ki, ehtiyacım olub aparmışam, halallığını ver. İlyas qada razı olmadı, dedi ki, adamın öyü dağilar. İşi belə görüb mən şəkili Lüt Həsənin başına gelən bir əhvalatı danişdim. Həsən kişi o qədər kasib olub ki, bir dənə həsir almağa imkanı çatmır, torpağın üstündə oturlurlar. Nə isə, arvadı Həsənə deyir ki, məsciddə həsir var, get Əfəndidən əlborcu al, əlimiz uzanandan sonra alıb verərik. Həsən kişi də gedir məscidə. Qapıdan içəri baxıb görür ki, heç kim yoxdur, hündürdən deyir:

- Salamməleyküm, ey Cami!

Elə bu vaxt məscidin çardağında oğrular oturub oğurladıqları şeyləri bölüsdürürlərmiş. Oğrubaşı əyilib xəfəngdən<sup>a</sup> baxıb görür ki, bu Lüt Həsəndir və cavab verir ki, əleyküməssalam, ey bəndə, ərzin nədir? Həsən elə bilir ki, bu Allah tərəfindən gələn səsdir. Həsən üzünü yuxarı tutub deyir:

- Yek dənə həsir əl qərdi Həsəneyna (yəni, bir dənə həsir Həsənə əlborcu olar?)

Oğrubaşı deyir:

- Kimin nə tayna, şələleyna (yəni, kimin nəyinə borcdur, şələlə apar).

## Sitarənin qaloşu

Şəkili Sitarənin kürəkəni Bakıdan gəlir. O, Bakıya qayıdanda Sitarəni də özü ilə aparır. Bu münasibətlə Sitarə ayağına təzə qaloş geyir (O, ilk dəfə idi ki, Bakıya gedirdi). Səhər tezdən qatar Sabunu vağzalında dayanır. Sərnişinlər qatardan düşərək hərəsi bir tərəfə gedirlər. Sitarə də perrondan şəhərə düşəndə pilləkənin süpürülbər tər-təmiz olduğunu görərək, qaloşlarını çıxarıb cütləyərək bir kənara qoyur. Sonra vağzaldan köhnə beşmərtəbəyə gedən Basın küçəsi ilə tramvayla gedirlər. Birdən yeznəsi görür ki, Sitarənin ayağında qaloşu yoxdur. Bunun səbəbinə qayınanasından soruşturma, o bildirir ki, yer təmizdir, qaloşları çıxarıb oradaca qoydum.

Yeznə gileyənən ki, bəs sən görmədin ki, hamı ayaqqabı ilə gedir?

## Pis sözün gücü

Bir kasib kişi çayxanada oturub Şəki milyoneri, xeyirxah insan Məmmədsadıq Əliyevi tərifləyəmiş. Düz üç ay onu tərifləyir. Lakin Məmmədsadığın bundan xəbəri olmur. Nəhayət, həmin kişi bir dəfə milyonerin ünvanına xoşagelməz sözlər deyir və aradan yarım saat keçməmiş onu milyonerin yanına çağırırlar. Məmmədsadıq Əliyev kişidən təhqir olunmasının səbəbini soruştur. Kişi deyir ki, mən siz düz üç aydır ki, tərifləyirəm, bunu sizə xəbər verən yoxdur, bircə dəfə sınaq üçün belə etdim, onu sizə çatdırıldır.

Pis sözün gücünə söz ola bilməz.

## Çox istəyən azdan da olar

Şəkilinin qışda malının alafı qurtarır. O, gedib birindən satın ot istəyir. Ot sahibi deyir ki, mən həm otu, həm də inəyimi satıram. Ot alan kişi deyir ki, otu da, inəyi də mənə sat. Amma bu şərtlə ki, inəyi ayrı, otu da ayrı alacağam. İnək sahibi alicini qabaqlayaraq inəyi çox baha qiymətə, otu isə öz qiymətinə deyir. Ot axtaran kişi deyir ki, otun pulunu al, otu aparıram. İnəyi də sabah

aparacağam. İnək sahibi razılaşır. Ot alan otu gətirib mallarına yedirdir. Ot satan əhvalatı arvadına danışın lovgalanır ki, inəyi baha qiymətə satmışam. Lakin inək sahibi çox gözləyir, gəlib inəyi aparmırlar. Pəyədə inək ac qalır. Çarəsiz qalan inək sahibi malını bazara çıxarıb ucuz qiymətə satmalı olur.

### **“Porsuq, sənin işin Allaha qalib“**

Bir gün bir şəkilinin Biləcik kəndinə yolu düşür. Görür ki, bir neçə adam (malaxlılar) bir quyunun ağızına yiğilib bərk işləyirlər.

O, soruşur:

-Ə, Siz burda nağarırsınız?

-Porsuq çıxarıraq.

Onların əlində ağac, kürək, bel, lom və s. alətləri görən şəkili deyir:

-Porsuq, sənin işin allaha qalib!

### **Hamısı lax-lax, biri çax-çax**

Günlərin birində II Biləcik kəndinin 75 yaşlı sakini Mədinə ana istəyir ki, kürt basdırınsın. Bu ağbirçək ana həmişə kürt qoyanda dilinin ucunda deyərdi:

- “Hamısı çax-çax, biri lax-lax.“

İndi də Mədinə ana yumurtaları toplayıb, kürt tutur və başlayır əməliyyata. Lakin nadincə nəvələr - Şəhriyarla Bəxtiyar başlayırlar nənəni incitməyə. Nənə yumurtaları qoyur yuvaya, kürtü də hazır tutub istəyir ki, dilinin ucundakı sözləri desin. Nəvələr onu çasdırır, sözləri tərs deyir:

- “Hamısı lax-lax, biri çax-çax“.

### **Qoyun döyük, əmimdir**

Şəki rayonunun II Bilecik kəndində Gimgə deyilən bir yer var. Hər axşam kənd əhli: qoca, cavan, ahıl adamlar burada toplaşıb, hərə öz dərd-sərindən danışırlar. Bir gün yenə bu vaxt idi. Kənd sakini Mustafa öz əmisini “Muravey“ markalı motosikldə dəlləyə aparırdı ki, üzünü qırxdırsın.

Kişi xəstə olduğu üçün arxada oturub, söykənib bir tərəfə, başında da yekə bir qoyun dərisindən papaq var. Motosikl buradan keçərkən Gimgədə dayanmış baməzə danışıqlı Oruc (təxəllüsü “ay qardaş“dır) soruşur ki, ay qardaş, ay Mustafa, bu qoyunu hara aparırsan?

Mustafa halını pozmadan deyir:

-Qoyun döyük, əmimdir (atamdır), aparıram üzünü qırxdırmağa.

### **Loviyəli süyux**

Firavan həyat sürən ər və arvad var idi. Onlar arabir bir-birlərinə xəyanət etmək üstündə irad tuturdular. Nəhayət, onlar hərəsinə bir küp ayırır və razılığa gəlirlər ki, kim pis yola getsə vicdanı ilə öz küpünə bir ədəd loviyə salsın. Günlər ötür, onlar yoxsullaşırlar. Kişi hər dəfə arvada deyir ki, gözo hərlə, gör nə tapırsan, bişir, yiyax. Arvad da tez-tez loviyəli süyux bişirirdi. Bir gün kişi arvada diyir ki, gəl küpdəki loviyələri sayax, görax, kim özünü nətəri aparıb. Kişinin küpünnən on beş loviyə çıxır. Arvadın kübü isə boş olur. Arvadın bəd əməllərə başı qarışlığına şübhə eləmiyən kişi küpdən loviyə çıxmamasına təəccüb eliyor. Bunu hiss eliyən arvad kişiyə diyir ki, qes boyu saa loviyəli süyux yidirmişəm, bəs bilmirdin ki, mən loviyələri öz küpümdən götürürəm.

### **Səhv**

Lotular gecənin qaranlığında qoyun oğurluğuna gedirdilər... Onların gizləndiklərin yerin yanından böyük qoyun sürüsü keçirdi. Sürünün ortasında boz eşşək və yanında yenicə anadan olmuş qoduğu gedirdi. Lotulardan biri gileyənir ki, bu sürü səhər açılanadək keçib qurtarmaz, özümüz də bərk acmışıq, gəlin boz ərkəklərdən birini tutub kəsək, kabab bişirək. Onlar qaranlıqda bir heyvanı tutub kəsərək ətindən kabab bişirib iştahla yeyirlər. Səhər işıqlaşanda görürən ki, boz ərkəyin əvəzinə boz eşşəyin qoduğunu kəsib yeyiblər. Lotular qazının yanına gələrək əhvalatı danışırlar. Qazı da bunlara təsəlli verərək deyir ki, heç nə olmaz, gedin ağızozu soyux süyunən yaxaliyin, qurtarif getsin.

### **Biclik**

Gəlin qaynanası ilə yola getmirdi, ərinin başını böyüdürdü ki, o, anasının axırına çıxsın. Nəəlac qalan oğul anasını öldürmək fikrinə düşür və biclik işlədir. O, anasına deyir ki, qozu sindirməga yer tapmiram, qoy səən başında sindirim. Ana oğlunun niyyətini duyub qayıdır ki;

- Oğul, əgər səən canında biclik yoxdursa, iki daş götür, birini qoy alta, üstünə qozu qoyub o biri daşla sindir.

### **Ciyim icazə vermədi**

Şəkidə 85 yaşında qoca kişi qoca qarısı ilə ömür-gün süründü. Qış günlərindən biri idi. Bərk qar yağımışdı. Qoca kişi gənclik illərini yadına saldı, o günlər üçün bərk qəribsədi, arvadına didi ki, gəlsənə cavanlıq illərində nişanlı olduğumuz vaxtlara qayıdxax, mən eşikdə nar ağacının dalında səən gözliyicəm, gələrsən. O, bunu deyərək nar ağacının dalında gözləməyə başlayır. Az gözləyir, çox gözləyir, arvad gəlib çıxmır. Kişi görür ki, bərk üzüyür, durub öyə gəlir və arvadının soruşur ki, niyə gəlmədin. Arvad sakitcə dillənir:

- Ciyim icazə vermədi.

### **Keçmişdə və indi**

Keçmişdə irəşbəridix, qarasovda yer ekərdix, dağlarda da ekardix. Tütün-zad hamsi qolxozduxda oltdı. Çaltix, buğda, arpa, dari da saçardix o vaxdında. Xışnan ekardix, özümüz də biçərdix, vəlnən də döyərdix: soranda, şana diyrrix, unnan külexdə sorardix.

Tütündü, qartofdu, qarğıdalı-maṛğidalı hamsı qolxozduxda oltdı.

Hindi gəldi kolxoz oldu, biz də keşdix qolxuza. Xırda-xuruş yerdə kütənnən işliyrix, traxtur da ekir, qombay biçir: elnən biçəni də malatila dör.

Sifdə qolxoz olanda dəsdə rəhbəriydim. Sora Aşa Mirovoy var, orda qarol olmuşam, nə vardatımız var, aşadadı. Orda bo dari ehmişdix qismət olsa, indi də ekicax. Formomuz da orda olur, malımız da orda olur.

Selin qorxusunnan adam içərdə öy tikitti ki, sel tutmasın. Ağqayan qavağında bənd var, u biz basmışix. Bənddən sora yoxdu bizə xata.

### **Lampa**

Keçmişdə saxsından lampa qayrillardı. Saxsından qav qayrlardı, qara nöyüt töküllərdi. Gilasın qavının işix qayrif xörəx bişirillərdi, yandırif işığında oturullardı. Hindi hamida var işix.

Mingəçevir Noxiyə veryixdi, ordanda bura veryixlər işix. Noxuda asdansı qayrillar. Sora o birisi lampalar olufdu.

O zaman yer qazması olardı. Yerdən qazəllardı iki metro, üş metro, kərpişdən daxma qayrillardı, üstü torpaxliyif otrullardı.

Keçmişdə arxalıx olardı, qasdun-masdun olmazdı. Qədəhdən, ağdan şalval tikəllərdi, giyəllərdi. Ayaqqavı beş dənə adamda olarda, qaluş, çarix giyillərdi, çus giyillərdi, patinqa-matinqa olmazdı. Şələ tühlü papaq örtəllərdi, qadınlar çit giyəllərdi, ayaxlarına başmax giyəllərdi, başdarna cuna örtəllərdi. Galağayı olardı seyrey adamlarda. Hindi cunanı alan da yoxdu.

Beş il, altı il oxuyurdu adam, yazmağı da bilmirdi. O qədər oxuyan olmazdı. Molla məhtəvi olardı. Amma indi hər tərəf məhtəvdidi, hamı savaddıdı.

### Bizim kolxoz

Bu kəndi qolxoz mən eləmişəm. Hüseynqulu vardi, didi galsana sən qolxoz təşkilat elə. Mən qolxoz təşkil elədim. Sifdə sədir mən olmuşam. Bu kəndin qulğannarı diyəllər, elə eliyax ki, unu (məni) sürgün eləsinnər. Diyəllər ki, niyə bizi bu qolxoz elidti.

Yaxşı adtiv içcidim, mənim mənsilim heş batmitdi.

Bu frindda hamı getdi əsgərə, bizim də hağıllı sədrimiz vardi, didi nətəri eliyax ki, camat işləsin, ayləmiz ac qalmasın. Didim, arvat, kişi, hamı yiğ daniş ki, əzzəlki başdan gidax işdiyax. Bura elə saxliyax ki, əsgərdəkilər də irahat olsun. Mən də toxum saçınıdım.

Bizim sifdə atmış dənə qoynımız vardi, birrəşəndə üş min qoyin qoymuşux. Genə bizim suracamız yaxşıdı.

### Danəndə Bəhlul

Dalandar Bəhlula yoldaş olur bir üzümçü bir eşşəhnən. Üzümçü diyir, sən gidən yerə mə də apar. Bəhlulu da aparır. Bular bir öydə qonağ olullar.

Üzümçü başda oturmağna görə öy yiyəsi ağrınır, isdir ki, bu bir dolaşığa salsın. Bir biçax lazım olur una, üzümçü civinnən biçağı çıxardıf verər. Öy yiyəsi diyər, məm öymi yaritdılara, biçağı da unda apartdılara. Bu həmən biçaxdı. Bəhlula da diyəllər ki, sən buna öyrətmiyəsən. Bəhlul ger eşşəynə yem vermağa, orda tutar eşşeyin qulağınnan, diyər ki, ay eşşəy, yeri tanı otu, sənnən bi şey isdəməsələr vermiyəsən. Sən də diyərsən ki, ay eşşey, atamı öldürmüştərlər, mən u qanni axtardım. Bu biçağı atamın qarnınnan çıxartmışux, atamı öldürəni təpbışam.

### Bir dəridən on papaq

Birisi papaxçıya qoyun dərisi aparıb, papax tikməyi ismariş eliyir. Razılışırlar. Yolda papax sıfariş eliyənin başına fikir gəlir ki, gedim papaxçıya diyim bir dəridən beş papax tiksin. Belə də eliyir. Bu dəfə də razılışırlar. O, öylərinə çatanda gənə şeytan alladır bunu, gedib papaxçıdan xahiş eliyir ki, bir dəridən on papax tiksin. Papaxçı buna da razlaşır və papaxların hazır olacağı günü də diyir. Kişi həmən gün papaxları almağa gəlir. Papaxçı on barmağın başına xırda papaxlar tikib müştəriyə diyər ki, götür, bu da sənin verdiyin bir dəridən çıxan on papax!

## QARAQOYUNLU İXTİLƏTLƏRİ

### Di buraxın, axırı puxa döndümü?

Yayın cirhacırında Dağın dalındakı kəndlərin birindən Şəkiyə gəlmış birisini isti o qədər karıxdırı ki, o, başını ülgüclə qırxdırı, sonra soyuq su ilə yuyaraq papağını əlinə alıb başaşağı bir küçə ilə gedir. O görür ki, küçənin sağ tərəfində bir darvazanın qabağında qoca bir kişi oturub və oradan ötüb keçənlər ikiqat əyilərək başlarını ona göstərib keçirlər. Qonaq bu işə bərk təəccüb edir, ürəyinə qorxu düşür, geri qayıdır buradan uzaqlaşmağa başlayır. Dönüb dala baxanda iki cavan, zırrı oğlanın onun dalınca gəldiklərinin görür. Onlar qonağa çatan kimi soruşur:- Qadası, bir

məni başa salın görüm bu nə dimaxdı ki, yul (yol) ütüb-keçənin hamısı əyilib başını o qabaqda uturan qoca kişiye göstərir?

Cavanlar görürlər ki, qonaq baş əyib salam verməyi başa düşmür. Bunu duyub ona sataşırlar:

- Dayı, hayındı bilirooz nə var? Yolun qırığında oturan qoca quldurbaşıdır. Nağaraçılara ona pul veriblər ki, nazik baş dərisi tapsın. Belə dəridən hazırlanan nağaranın səsi əla çıxır. Qocaya başının dərisini göstərənlər öz “mallarını” təklif edirlər. Bu sözləri eşidən qonağın rəngi ağappaq oldu, canına üzütmə düşdü. Qonağın vəziyyətini hiss edən cavan lotular qayıdırılar ki:

- Dayı, kak raz sizin başozun dərisi qocanın xoşuna gələcəkdir. Ona görə ki, dağ adamısooz, başozun dərisini gün qalınlatmıytı. Əcəb nağara dərisi olar, ciğara<sup>a</sup> kimidi. Get dərini qocaya göstər, qoy soyub pulunu versin.

Bunu eşidən qonaq geri dönüb küçə yuxarı götürülür, lotular da bunun dalınca. Qonaq qaçıb bir dalana burulur, görür lotular ondan əl çəkmir. Qonaq dalanın axırına qədər qaçıır, axırıncı qapını açıb özünü içəri salmaq istəyir, lakin qapı bağlı olur. Ələcsiz qalan və özünü itirən qonaq tələsik cibindən çoban bıçağını çıxarıb bir neçə yerdən başının dərisinə çəkir. Lotular özlərini ona yetirəndə qonaq başını onlara göstərib deyir:

- Gürdünüzmü, axırı puxa döndümü, di aparin göstərin, gürax nəyə yarıyər bu andır?

## ORTA MƏXRƏC

Arvadı rəhmətə getmiş bir qaraqoyunlu kişini evləndirmək isteyirlər. Qohum qardaş nə qədər təkid edirlərsə də kişi razılıq vermir.

- Evlənsəm də, daha kəndin gərmə-təzək iyi verən arvadlarından almayıyam. Bu dəfə şəhərin duxlu xanımlarından evlənəyəm.

Qohum-qardaş təkidinə məhəl qoymayan kişi Şəki şəhərinə gedib ondan-bundan soraqlaşır. Ona əri ölmüş dul bir arvadı nişan verirlər. Kişi şəhərə arvadın görünüşünə gedir. Şəhərli xanım onu hörmətlə qarşılayır, amma görür ki, kişi o boyda kənddən durub əlibos şəhərə gəlib. Çay içəndə o sözərası kişiyyə deyir;

- Sən doğrudan tərəkəməsən?

Kişi deyir;

- Həlbəttə (əlbəttə). Bəs bunu səyə ara adamı demiyif?

- Deməyə deyitdi, amba (amma) sənnən heç yağı-pendir iyi gəlmir axı? Pendir iyinə xiyalım gedif sənə razılıq vermişəm.

Onun nəyə işaret vurduğunu anlayan kişi də qayıdır ki;

- Elə mən də dux iyinə allanıf gəlif şəhərə çıxmışam. O da ki, səndə yoxdu. Durum gedim, daa bizimki tutmaz.

Arvad işin tündləşdiyini görüb:

- Əşı hara gedirsən, bir dayan görax, bir ortax məxrəcə gələrox - deyib əl-əyağa düşür.

## “XANVERDİ HAQQ-HESABI“, YAXUD “ÜRƏKBULANDIRAN HAQQ-HESAB“

Sürü yaylağa gedən zaman bir Şəkili bazardan 10 quzu alıb qaraqoyunlu dostu Cümə kişiyyə verir ki, qoyunlarına qatıb yaylağa apararaq orada kökəltsin.

Yay keçir, payız qoyunlar qışlağa qayıdanda Şəkili arxaca gəlir ki, görsün heyvanları nə hallıdı. Cümə kişi onu gülər üzlə qarşılayır. Heyvan kəsir, arax, filan...

Keyfi qalxan Şəkili qayıdır dostuna ki:

- Qaqaş, diyillər sizlərdə bir “Xanverdi haqq-hesabı“ var. Hayındı məni başa sal görüm o nə dimaxdı?

Çoban dostu əlini yağlı bığına çəkib deyir:

- A kişi, qoy qalsın, çörəyini ye, surfa yiğışdırılsın, sora danışaram. Desəm ürəyin bulanayax. Şəkili əl çəkmir, iki ayağını bir başmağa dirəyir ki, gərək bu saat danışasan. Əlacsız qalan çoban dostu deyir:

- Hindi ki, dirənmisən, qoy bu misalı əməlli-başlı səyə söyləyim. Bax, yazbaşı biz yaylağa gedəndə sən məyə 10 quzu tapşırmışdin, elə deyilmi?

Şəkili deyir:

- Bəli, elədi.

- Atan cənnətdikdə. Hindi mən söylüyüm, sən heysaviyı götürü. Bərk yağışlar oldu, quzuyun ikisini sel apardı.

Deynən, bəli.

- Bəli.

- İkişini dumannı gündə qurd əlimizdən aldı. Üçü qayadan uçdu, ikisini oğru apardı. Bu elədimi doqquz? Ağrın alım dost, qaldı onun birisi, bu indi ətini yediyinin dərisi,- deyib dəyənin ağızına atılmış təzə dərini Şəkili dostunun qabağına atır.

Şəkili pərt olub dillənir:

- Öyo allah yıxsın, hayındı bunun vaxtıydı ki, didin, tikə boğazında qalıtdı.

Çoban deyir:

- Dost, günaf səyin özündədi. Mən dedim qoy qalsın, sora danışaram, razı olmadın. "Xanverdi haqq-hesabı" çox ürək bulandıran haqq-hesabdı.

### **ALLAH, DƏLAA AĞIL VER, YAXUD "LOTU" TUTAN ƏR**

Arvadı ölüb dul qalmış bir Şəkili Qaraqoyunlu kəndlərinin birindən yaşı keçmiş bir tərəkəmə qızı alır. Evə gələndən bir müddət sonra kişi görür ki, arvadı yaman tutqun hərlənir. Əli heç nəyə yatmır. Nə qədər cəhd edirsə də bunun səbəbini öyrənə bilmir. Kişi onu da hiss edir ki, arvadı səhər obaşdan tələsik evdən çıxıb harayasa yox olur və arvaddan şübhələnməyə başlayır. Kişi qərara alır ki, arvadı izləsin və bunun sərrini öyrənsin.

Bir gün arvad yenə də paltarın geyinib tezdən həyətə çıxandan bir neçə dəqiqə sonra o da paltarını əyninə keçirib həyətə çıxır, lakin ora-bura göz gəzdirse də arvadı görmür. Tələsik əlinə bir paya alıb bağa keçir. Qulaq verdikdə bağın aşağı küncündən səs eşidir. O, bir gül kolunun arxasında gizlənərək irəli boylanır. Gözlərinə inana bilmir. Görür ki, arvadı orada iki yerə daş yığıb; bir tərəfdə 4-5 iri daş, o biri tərəfdə isə 10-15 xırda ağ daş. Arvad gah iri daşları əli ilə sığallayıb deyir; "hoho, qoy səni sağlam". Gah da o biri iri daşı sığallayıb; "hoho sarı inəyim, ved-rəni doldur, sənnən küsərəm ha!" Sonra əlindəki nazik çubuqla xırda daşları vurub deyir: -çüs, keçi yiyən ölsün, tərpən qoyunları apar. Xalxin sürüleri örüşə çatdı, sən hələ tərpənməmisən.

Bunu görün kişinin təecübədən gözü kəlləsinə çıxır, gül kolunun dalından qalxıb hər iki əlini göyə qaldırıb:

- Allah, gəl dəlaa özün ağıl ver, daa məəm sözüm yoxdu,- deyib geri qayıdır, yatağına uzanır.

### **SƏN MIRIXSANMIŞ ...**

Qaraqoyunlu kəndlərinə gəlib-gedən dəhnəlilərdən biri tərəkəmə qızlarının işləkliyini, saqlamlığını görüb onlardan biri ilə evlənmək eşqinə düşür.

Tanışlardan, tay-tuşlardan bir neçəsi onu bu fikrindən döndərmək istəyir:

- Qardaş, sən zəif, cılız, xəstə adamsan, onlarla bacarmazsan, tərəkəmə qızı sənin xörəyin deyil, gel yeməyini qarışdırma.

Lakin aşiq öz inadından əl çəkmir ki, çəkmir. Əlacsız qalan qohum-qardaş ona bir tərəkəmə qızı alası olurlar. Toy gecəsi bəy nə qədər əlləşirse də bir nəticə hasil olmur.

Nəhayət, bədəni od tutub yanan gəlin yerindən qalxıb bəyə bir neçə şillə ilişdirib söyür. Bəy çıçırlır. Səs-küyə yengə və bir neçə arvad tələsik içəri girir ki, görsünlər bu nə haraydı.

Gəlin yengəsini görən kimi üstünə qışqırır ki, nə əfəldi ki, məni buna vermisiz! Bu ki, mırıixdi. Buna kəfən lazımdı. 4-5 saatdı ki, ölü qoyun kimi gözünü döyə-döyə qalif, əlindən heç bir şey gəlmir. Mən bu saat çıxıb gedirəm!

Pərt olub tərləyən bəy qız yengəsinə deyir;

- Ay bacı, o vaxt mən sənə demədim ki, sizin qızlar çox bərk olur, bunu hazır gətirin?

Yengə də halını pozmadan qayıdır ki:

- Kül sənin bəy başıya, biz nə bilək ki, sən mırıxsan, dişin yoxdu, sən demə buna xaşıl lazımlı işmiş.

## BU MƏCLİSDƏ KİMSƏ DÖYÜLƏCƏK

Günlərin bir günü meşənin bütün heyvanları talaya, Qoca şirin ad gününə toplaşmışdır. Birinci sağlığın 100 qramından hallanan dovşanlardan biri icazəsiz-zadsız yerindən qalxıb cir səsi ilə qışqırır:

- Bir sözdü, mən deyirəm, siz yadınızda saxlıyın, bu məclisə kimsə döyülcək.

Dovşanın yoldaşları onun quyruğundan dartıb bir təhər yerinə oturdurlar. İkinci sağlığın 100 qramından sonra özünü heç cür saxlaya bilməyən dovşan atılıb özünü tülküllerin yanına salaraq bərkədən qışqırır:

- Yoldaşlar, eşitmirsiniz, deyirəm, bu məclisə kimsə döyülcək!

Tülküller dovşanı sakitləşdirməyə çalışır, onu dilə tuturlar:

- Dovşançıq, ayıbdı, qışqırıb şuluxlux salma, axı bu gün qoca şahımızın ad günüdür. Görürsən ki, məclisə ayılar, şirlər əyləşib, heç səslərini çıxarmırlar.

Elə bu vaxt üçüncü sağlığın qədəhləri qaldırılır və dovşan bu sağlığı da 100 qram içərək yanındakı ayının tükünü didişdirib qışqırır:

- Karsınız, nədi, bayaqdan sizinlə deyiləm?! Deyirəm bu gün bu məclisə kimsə döyülcək, amma siz mənim sözlərimi qulaqardına vurursunuz.

Tünd cökə şərabının təsirindən keflənən ayı dovşana bir qapaz ilişdirir. Dovşan top kimi havada firlana-firlana uçub, 3-4 metr kənara düşür və huşunu itirir. Dovşanın yoldaşları tez onun yanına qaçır və başına su tökürlər. Hannan-hana özünə gələn dovşan bir təhər gözlərini açır. Heyvanlar onu qınamağa başlayırlar. Dovşan heç özünü sindirmir, gülümşəyərək qururla deyir:

- Gördünüz, mən deyirdim axı, burda kimsə döyülcək, amma siz inanmırınız...

## YEZNƏNİ GÖRMƏYƏ GƏLƏN QAYNATA

Qızının “hə”sini qonşu kənddə yaşayan oğlana verən gələcək qayınata arvadını da götürüb onlara gedir. Xeyli təkiddən sonra oğlunu onların əyləşdiyi məclisə gətirməli olurlar. Bacısı oğlunun zayılığını bilən dayı onun “aşağısına” ip bağlayıb yanında əyləşdirir və tapşırır ki, “bəli”, “xeyir” dən başqa heç bir şey danışmasın. Bu tapşırığı yadından çıxaran vaxt o ipi çəkəcək, deməli, onda danışmaq olmaz. Gələcək kürəkəni ilə səhbət zamanı ondan “bəli”, “xeyir” sözündən başqa söz eşitməyən qaynata təkid edir ki, bir az səhbət etsin. Lakin tez-tez ipi xəlvətcə dərtan dayı onun danışmasına imkan vermir. Axırda ipin dərtılmasına əhəmiyyət verməyən “yeznə” üzünü “qaynatasına” tutub deyir:

- Əmican, bilmək istəyirəm ki, sizin də “aşağınınza” ip bağlayıblarmı?

Bu sözü eşidən qaynata bərk pərt olur və qayıdır ki:

- İnciməyin, mən qızımı sizin oğlunuza verəsi olmadım. Görünür ki, oğlunuz laldır; O, “bəli”, “xeyir” sözlərindən başqa bir söz danışa bilmir.

“Qaynatanın” iradına dözməyən yeznə ipin dərtılmasına baxmayaraq partlayır və üzünü qonağa tutub deyir:

- Əmiciyəz, sizin də “aşağıniza“ ip bağlasaydilar heç o “bəli“, “xeyir“ sözlərini də deyə bilməzdiniz!!

### **“GÜL“ÜNÜ MƏN YAZMIŞAM...**

Qaradağlı Bahadur kişi (Allah ona rəhmət eləsin) çox baməzə bir adam imiş. Onun kənd Sovetinin sədri işlədiyi ərazidə (Babaratma, Qaradağlı, Qudula, Şorsu) çoxlu ləzgilər yaşayırıdı və indi də yaşayırlar. Ləzgilər qızlarına ad qoyanda mütləq “gül“ sözündən istifadə edirlər. (Gülüqiz, Bağdagül, Havadagül, Gülhəya, Gülbədam və s.)

Ləzgilər yeni doğulmuş qızlarına ad qoydurmaq, doğum haqqında şəhadətnamə yazdırmaq üçün Sovetliyə gələndə bir qayda olaraq Bahadur kişi deyərmiş:

- “Gül“ünü mən yazıb hazır qoymuşam, dalını, qabağını di gəlsin.

### **DAHA NİYƏ “ÇEREZ- ÇEREZ“?**

Kəndə gələn iki dilənçi kişi bir məhləyə girir və üzlərini evin qadınına tutub dil tökməyə başlayırlar:

- Ay bacı, Allah göydən baxır, görür ki, biz dilənçi adamlarıq. Sən indi bizə nə pay versən, haqq oolan o böyük Yaradan onun əvəzini iki qat sizə yetirəcəkdi. Odur ki, bacı, xəsislik eləmeyin.

Dilənçilərin bu sözünü eşidən ailənin kefkom oğlu başını qapıdan bayıra uzadıb deyir:

- Day- dayalar, Allah sizə bir şey verməyi məsləhət bilirsə, elə birbaşa özünüzə versin də, day “çerez-çerez“ niyə eliyir ki?

### **“İLAN ZƏHƏRİNİN TƏSİRİ“ MÖVZUSUNDA DISSERTASIYA**

Bir alim ilan zəhərinin təsiri mövzusunda doktorluq dissertasiyası yazmalı imiş. O, elmi şurada iddia edir ki, plaqiator (hazır əsərlərdən köçürmə, oğurluq edən) deyil, təcrübəni şəxsən özü aparır.

Alim bir neçə gün səhrada gəzərək bir gürzə tutur. Alimin ayaqları altında çapalayan gürzə başını azca kənara çıxarıb deyir:

- Ey insan oğlu, sən məni öldürmək istəyirsən, yoxsa...

Alim qayıdır ki:

- Yox, ilan qardaş, mən sənin zəhərinin gücü mövzusunda dissertasiya yazmalıyam. İşim dəqiq və doğru olsun deyə mütləq zəhərini götürüb təcrübədən keçirməliyəm.

İlan deyir:

- Alim dayı, yaxşısı budur ki, sən bu işdən əl çəkəsən, başqaları necə, sən də eləcə. Yaz ki, ilan zəhərinin 10 damcısı bir adamı öldürə bilir.

Alim inadından əl çəkmir:

- Yox, gürzə, mən təcrübəni aparmalıyam,-deyib istəyir ki, əlini uzadıb onun boğazından yapışsın. İlan fürsət tapıb onun barmağını çalır. Alim qışqırıb yerə uzanır və zarimağa başlayır. Gürzə yaxına gəlib deyir:

- Alim dayı, qorxma, ölməyəcəksən, arxayı ol. Mən zəhərimin yüzdən birini buraxmışam ki, siz ölməyəsiniz və mənim zəhərimin gücü barədə əsərinizi dolğun yazarınız. İndi isə durub evinizə gedə bilərsiniz.

*Alim bir təhər ayağa qalxıb evə gedir və bir dəfəlik dissertasiya işini bir kənara tullayır.*

### **QUŞ PENDİRİ**

Günlərin bir günü Dərəcənnətli kurd oğlu Qoca ilə Əlif kişi Bakıya satmaq üçün pendir aparırlar. Bazarda iki qədəş başlayır bunları dolamağa. Bir parça pendiri parçalayıb udur və hırıldayaraq deyirlər: - Alə, bu pendir dökül, qaymaqdu ki. İkinci parçanı aparıb: - Alə, boğazda da durmur, bəlkəm də cöngə yağıdur. Görürlər kişilər dinmir, üçüncü parçadan sonra qədeşlər-dən biri üzünü kişilərə tutub deyir:

- Əmişkalar, bu nə pəndiridü, belənçük?
- Bayaqdan dodağını gəmirən Əlif kişi dözməyib partlayır:
- Quş pendiri.
- Alə, qoca köpəkoğlu, quşun da pəndürü olar, indüçə sənə göstərərəm, o ələnçük nə pəndürü olduğunu,- deyib onlardan biri atılır ki, piştaxtanın arxasına keçib Əlif kişini əzişdirsin. Vəziyyətin pisləşdiyini görən kurd oğlu Qoca tez özündən uydurur:
  - Ay bala, bir el saxla görək axı nə oluf. O yazığın günahı nədir ki, onu döymək istəyirsən?
  - Bəgəm görmürsən, qoca qurumsaq məni ələ salır, "quş pəndürü, yox bir sərçə pəndürü?"
- Qoca müləyimliklə deyir:
- Ay yaxşı oğlanlar, o yazış düz deyir da. Biz qaraqoyunlunun Quş kəndinnənik. Bu pəltək oğlu da həmməşə Quuş əvəzinə Quş deyir, özünün başını bəlaya salır.

Bundan sonra qədeşlər Əlif kişiyə tərs-tərs baxıb ordan uzaqlaşırlar.

## LAYISQI İXTİLƏTLƏRİ

### Tofiq necə "dekan" oldu

Tofik şofer işləyirdi. Özü də yaxşı yiyif-içən oğlan idi. Kənddəki imkanlı adamlardan borc pul alıb yiyif-içər və adətən borcu qaytarmağı "unudardı". Nəhayət, bezikən borclular yığılıb Tofiki məhkəməyə verirlər və o, Rusiyaya sürgün olunur. Tofik bir neçə günlüyü icazə alıb ailəsini görmək üçün kəndə gəlir. O, axırıncı dəbdə geyinmiş, başına şlyapa qoymuş, özünü "obrazovanni" göstərirdi. Cəzaçəkmə yerinə qayıdan başı Yevlax-Bakı vaqonunun kuplesində ata-oğul bunun yol yoldaşı olurlar. Söhbət əsnasında Tofiq öyrənir ki, kişi oğlunu Azərbaycan Xalq Təsərrüfatı İstítutuna düzəltmək istəyir və 8 min pulu var. Ancaq tanışı yoxdur. Tofiq fikirləşir ki, bunlar yaxşı tikədir, lotereyadır, düşüb bəxtimə. Kişi soruşur ki, yoldaş, soruşmaq ayıb olmasın, Siz kimsiniz.

Tofik pasportunu göstərib diyir ki, mən Şəkinin Baş Layısqı kəndindənəm, Xalq Təsərrüfatı İstítutunda dekan işləyirəm. Kişi bu xoş təsadüfə bərk sevinir, güman edir ki, axtardığını tapmışdır. Kişi yol boyu Tofiqin başına fırlanır, ona hörmət edir və oğlunu instituta düzəltməyi xahiş edir. Tofiq evvəl razı olmur, çox xahiş-minnətdən sonra razılaşır və əlavə edir ki, 8 min azdır, gərək 4 min də üstünə qoyasan. Kişi razılaşır. Deyir, gedib borc alaram, gələn ilin pambıq pulundan verərəm. Tofiq 8 mini alıb qoyur cibinə, deyir 4 mini də tələbə biletini alanda verərsən. Həmçinin ev ünvanını, ad, familiyasını verir, bərk-bərk tapşırır ki, onun adını çəkməsinlər, vəziyyət pisdir, güclü nəzarət var.

Bakıya çatanda razılaşıb ayrırlılar. Ata-bala sevincək gəlirlər İstítutata, Tofiq isə kefi kök, damağı cağ qatara minərək Rusiyaya gedir.

Kişi İstítutda Tofiqi çox axtarır, lakin bu adda dekanın işləmədiyini bildirirlər. O, naəlac qalaraq Baş Layısqı kəndinə gəlir, soraşq salır, "Dekan" Tofiq "müəllimi" axtarır. Kişi kağıza yazdığını Tofiqin atasının adını, pasport nömrəsini, ev ünvanını göstərir və başına gələnləri danışır.

Onu başa salırlar ki, pis yerdə ilişmişən. "Dekan" Tofiq belə-bələ işlərin üstündə türməyə düşüb. Əli hər şeydən üzülən kişi kor-peşiman çıxıb gedir evinə və o gündən şofer Tofiq olur "dekan" Tofiq.

### "Dekan" və qonşusu

Vaxtilə Baş Layısqı kənd xəstəxanasının qabağında Stalinin heykəli var idi. N.Xruşşovun vaxtında heykəli götürürlər, postament qalır. Bir gün axşam tərəfi “Dekan” çıxır postamentə və əlini Stalin kimi irəli uzadaraq dayanır. “Heykəlin” yanından keçən qonşusu elə bilir ki, bu heykəldir, heç ağlına da gəlmir ki, bu qonşusu “Dekan” olar. “Dekan” baxır ki, qonşu ona fikir vermir, saymazyana ötür. O, “Dekan”ın əlinin altından keçəndə eləmə tənbəllik qonşunun başına yağılı bir şillə ilişdirir. “Heykəl” Tofiqdən yediyi şillədən qonşunun ürəyi gedib tir-tap uzanır yerə. İşin belə alındığını görən “Dekan” postamentdən düşüb aradan çıxır.

### Layısqılı Zal kişi

Zal kişi Layısqının ilk kommunistlərindən idi, özü də gözünün dəyməli olması (bədnəzərliyi) ilə ad çıxarmışdı. Bədnəzər olduğunu özü də yaxşı bildiyindən adam içində çox çıxmazdı, gimgədən qaçırdı. Onun gimgəyə çıxdığını görən camaat isə tez evlərinə dağlışardılar ki, çox adam bir yerdə görməsin, gözü dəyər. Çox adam bir yerdə görsə sabahı gün kənddən ölü çıxardı. Onun bədnəzərliyi barədə indi də maraqlı ixtilətlər danışılır. Zal kişi oğluna toy eliyəsi olur. Qız nişanlayıb, toya hazırlaşırlar. Toya bir neçə gün qalmış Zal kişi Şəkiyə qedərək oradan oğluna bəylik kastyumu alıb gətirir. Kastyum oğluna yaman yaraşır, elə bil əyninə öicülüb-biçilitdi. Zal kişi oğlunu bu kastyumda təpədən dırnağadək süzüb deyir:

- Əsil bəyə oxşayırsən!

Sabahı gün Zal kişinin evindən əzan səsi gəlirdi, bəy oturası oğlu dünyasını dəyişmişdi.

### Zal kişi və Aşağı Şabalıd

Zal kişini Şəkiyə partiya iclasına çağırırlar. O vaxtlar Şəkiyə Aşağı Şabalıd kəndindən keçməklə at yolu keçirdi. Payız vaxtı olduğundan camaat taxılını biçib, dərz bağlamışdırılar ki, xırmana aparıb döysünlər.

Sahənin yanından keçən Zal kişi yoldaşlarına deyir:

-Bəh, bəh! Şabalıd camaati büyünnən (bu gündən) daha 10 il taxıl əkməsələr bəsləridir.

Qocalar danışır ki, həmin gecə tam sakitlik idid. Birdən dağlara necə yaşış yağırsa Shin çayı daşır, məcrasından çıxır və üz tutur Aşağı Şabalıda, əkin, taxıl bir yana, camaatin ev-eşiyini də sel aparır. Sağ qalanlar bir təhər canlarını qurtarırlar.

### Zal kişi daşı “sındırır“

Layısqının ilk sürücülərindən olan Cabbar kişi danışır ki, Baş Layısqıyə şosse yolu çəkilən vaxtlar mən də yol çəkənlərə maşınla lazım olan şeyləri daşıyırdım. İlk günlərdən camaat həvəslə işə başladı və xeyli yol çəkildi. Aradan bir neçə gün keçəndən sonra yol çəkilən sahədə böyük bir daş çıxdı. Daş həddindən artıq iri olduğundan onu yerindən tərpetmək mümkün olmadı, yolu onu yanından salmaq da olmazdı. İşə başçılıq edən kolxos sədri və Kənd Sovetinin sədri çəşib qalmışdırılar, vəziyyətdən çıxış yolu tapmaq müşkül işə çevrilmişdi. Birdən kiminsə ağlına gəldi ki, Zal kişini gətirək, bəlkə o bir əncam qıla. Məni Zal kişinin dalınca göndərərək dedi ki, ona bildir ki, Şəkiyə partiya iclasına çağırıblar, maşına minib gəlsin, birləkdə gedək, ancaq elə et ki, maşına gözü dəyməsin. Tapşırığı Zal kişiyyə çatdırıldım və onu maşına mindirib geriyə döndüm. Yolda bilərkədən maşını söndürür, güya xarab olub, deyə, matoruna baxırdım. Zal kişi dözə bilməyib başladı deyinə-deyinə piyada getməyə:

-Sənin maşının belə-belə olsun . . .

O, bir xeyli uzaqlaşandan sonra Cabbar tez maşını işə salıb ona çataraq deyir:

-Zal dayı, min gedək.

Bir az getdikdən sonra Cabbar yenə maşını söndürür. Zal kişi əsəbi halda düşüb Cabbara da, maşına da söyüb, təkərlərə bir-iki təpik ilişdirib piyada qedərək deyinir:

Köpək uşağı, bu iti mənim dalımcı göndəriblər. Bilsəydim atımı minərdim. Partiya iclasına gecikdim. Sənin maşının belə-belə olsun...

Bu minvalla maşın bir neçə dəfə “xarab olub“ düzəldikdən sonra gelib çatırlar “poçt yolu“na. Baba dayı, Kənd Sovetinin sədri və bir neçə kommunist bunu qarşılayırlar. Maşından düşərək əsəbi halda qələn Zal kişi bərk deyinirdi ki, iclasa gecikirik. Baba dayı qayıdır ki, iclası başqa vaxta keçiriblər, madam ki, bura qədər gəlmisən, gedək görək yol çəkilişi nə vəziyyətdədir, raykom bizi tələsdirir.

Zal kişi raykom sözünü eşidən kimi sakitləşərək dedi:

- Nə olar, lap yaxşı, gedək. Elə mən də bura gəlmək istəyirdim.

Zal kişinin gələcəyini bildikləri üçün camaat daşın üstünü ağacla, bur-budaqla örtüb dağılışır meşəyə. Sədr deyir ki, gedin həm nahar edin, həm də dincəlin. Zal kişi hamınızı bir erdə görəməsin, gözü dəyər.

Bunlar birlikdə gəlirlər yol çəkilən yerə. Zal kişi camaati soruşur. Sədr deyir ki, bu gün istirahətdi. Bunlar dəhrə-balta götürüb başlayırlar işə. Bir az işlədikdən sonra qabaqlarına “gizlədilmiş“ daş çıxır. Daşın böyüklüyündən heyrətə gəlmış Zal kişi deyir:

Bay, bay! Nə yiyib . . . . daşdır.

Cabbar kişi danışır ki, elə bil daş bu sözləri gözləyirdi. Zal kişinin ağızından bu sözlər qurtarmamış daş parçalandı.

## ZAL KİŞİ BƏDNƏZƏRİN AXIRINA ÇIXDI

Şəkinin Oxud kəndinə yol çəkilərkən eynən yuxarıdakı əhvalata bənzər hadisə baş vermişdir. Yol çəkənlərin qarşısına böyük bir daş çıxır. Ekskavator, buldozer və digər texnikanın olmadığı bir vaxtda bu daşı yoluñ ortasından götürmək müşkül işə çevrilir. Bu vaxt Zal kişi yada düşür və onun dalınca Layısqıya adam göndəirlər. Onun gəlməsi ləngidiyindən Oxuda yaxın kənddəki bir bədnəzərin dalınca çapar göndərib gətirirlər. Bədnəzər iti gözləri ilə daşa bir nəzər salaraq onu parçaları və oturub doğrama yeyirmiş. Bu zaman Layısqıdan özünü çatdırıran Zal kişiyə parçalanmış daşı göstərərək deyirlər ki, bax bu daşı o doğrama yiyən kişinin gözü parçaladı.

Zal kişi parçalanmış daşa və doğrama yeyən kişiyə diqqətlə baxaraq qayıdır ki:

-Bahoo! Bunun gözü adamı da öldürər ki . . .

Söyləyirlər ki, Zal kişi bu sözləri deyib qurtaran kimi doğrama yiyən kişinin boğazında çörək qalıb ölürlər.

## BİZİ UNUTMA!

Layısqı baməzələrindən olan Baba oğlu Əhməd Şəkiyə satmağa qoz aparır. Qozun rəngi yaxşı olsa da ləpəsini çıxarmaq müşkül iş idi, buna “çətənə“ qoz deyilir. Qozun rənginə baxan bir şəkili deyir ki, bayram qabağıdır, gəl razılaşsaq, bir yerdən hamısını alım. İşinin belə alınmasından sevinən Əhməd kişi qozu bir yerdən (topdan-satış) satır. O, pulunu aldıqdan sonra deyir:

Bizi unutma, qadam!

Alverindən razı qalan şəkili də deyir ki, mən səni unutmaram. O, qoz kisəsini “Muravey“ə yüklənib evə gətirir və arvadına deyir ki, qozu ləpələ, sabah aparıb ləpəsini satmaliyam. Arvad nə qədər eliyirsə də, ləpəni qozdan ayıra bilmir:

A kişi, bu nə çətənə qozdu, almışan? Ləpəsini çıxarmağa biz lazımdır ki... deyə gileyənlər.

Şəkili bundan sonra başa düşür ki, Layısqılı qoz satan niyə deyirmiş ki, “bizi unutma“.

## BABA OĞLU ƏHMƏDİN ŞABALID SATMASI

Layısqılı Əhməd kişi Şəki bazarına satmaq üçün şabalıd aparır. Bazarada soğan satan yevlaxlı ilə yanaşı düşürlər. Lakin bunların alveri baş tutmur, mallarını sata bilmirlər. Bazarın bağlandığını və kəndə qayıtmaq vaxtı çatdığını görən Əhməd kişi yevlaxlıya deyir ki, sən soğanı satıb şabalıd almalısan, mən isə şabalıdı satıb soğan. Soğan ucuzdu, şabalıd baha. Gəl belə eliyax; baş başa dəyişax. Yevlaxlı razılaşır. Bir şabalıd Əhməd kişi qoyur, bir soğan yevlaxlı. Bir vaxt yevlaxlı görür ki, 2 kisə soğanı gedib, ancaq qabağında heç 2 kq şabalıd yoxdur. Yevlaxlı dəyiş-düyüşü saxlayır. Fırıldağın açıldığını görən Əhməd kişi cəld 2 kisə soğanını götürüb kəndə üz tutur.

### MİDİ MƏMMƏDALININ L.İ.BREYNEVƏ MƏKTUBU

Qumuxlu Midi Məmmədalı özünə ev tikirdi. Qonşusu Mayıl kişidən yol istəyir ki, kəndin mərkəzinə, əsas yola tez çıxa bilsin. Əvəzində isə özünün yerini təklif edir. Lakin nə qədər xahiş-minnət edirsə də, Mayıl kişi razı olmur ki, olmur. Midi Məmmədalı bir-iki dəfə Kənd Sovetinə şikayətə gedirsə də, ona məsləhət bilirlər ki, gedib Mayıl kişi ilə “dil tapsın“. Midi Məmmədalı çox götür-qoydan sonra dərdini kənd müəllimi axsax Kamilə danışır. Axsax Kamil bunun həyətinə gəlir, gözü fasiləsiz banlayan irəş<sup>a</sup> xoruza düşür. Midi Məmmədalıya deyir ki, heç qəm yemə, vəziyyətdən çıxış yolu tapmışam. Həyətdəki xoruzu kəs, yaxşı bir aş bişirtdir, yanına da ceyran südü<sup>b</sup> qoy, axşam gəlib işi yoluna qoyum. Midi Məmmədalı olan-qalan bir xoruzunu kəsib, araq alıb, aş bişirtirir. Axsax Kamil axşam dəftər-qələmini götürüb gəlir, yiyib içdikdən sonra Midi Məmmədalının adından Mayıl kişi barəsində Sov. İKP MK-nin Baş katibi L.İ.Breynevə məktub yazır. Məktubu Midi Məmmədalı qollayıb aparır Şəkidən poçtdan göndərməyə. Şəkidə məktubu raykom katibinə göstərirlər, o, məktubu geri qaytarır və Midi Məmmədalını möhkəm danlayır.

Bəli, məktub qayıdır Baş Layısqıyə. Kənd Sovetinin sədri məktubu götürüb düz gəlir Midi Məmmədalının yanına, itin pis sözünü buna deyib, məktubu üstünə firilladır. Midi Məmmədalı bir xeyli yazıq-yazıq məktuba baxaraq deyir:

- Hayif irəş xoruzdan!

### QÜRAX KİM TEZ YERƏ ÇATIR

Şəkili özünün ləzgi qonşusu ilə Sovet Höküməti vaxtı Rusiyaya “sezon“a<sup>c</sup> gedir. 6 aydan sonra geri qayıtmalı olurlar. Qazandıqları pulu yiyib-içməyə xərcləyirlər. Aeroportda Bakıya bilet olmadığına görə Tiflisə bilet alırlar ki, oradan da avtobusla Şəkiyə getsinlər. Onlarla birlikdə bir gürcü və bir erməni də Tiflisə bilet alırlar. Bunlar aeroportda dördlükdə yaxşı yeyib-içib, səndələyə-səndələyə təyyarəyə qalxırlar. Təyyarə havaya qalxır. Pilotlar öz aralarında düzübü-qoşular ki, bunlar qafqazlılardı, yaxşı pulları olar, gəlin bunları hərifləyək. Pilotların biri qafqazlılara yaxınlaşaraq xəlvəti piçildiyir ki, bəs deməzsiniz ki, təyyarənin bir motoru xarab olub, vəziyyət ağırdır. Qafqazlıları təşviş-talaş götürür. Fırıldağın baş tutduğunu görən pilot deyir ki, sizi xilas etmək üçün 3 paraşutumuz var, komandirə deyim, hörmətimizi edin, tullanıb canınızı qurtarın. Bunu eşidən gürcü 100 paçkaliq dolları çıxarıb pilotə verərək cəld paraşutun birini alıb tullanır. Erməni də 50 paçkaliq dolları verərək ikinci paraşutu götürüb onun dalınca atılır. Şəkili orasını axtarır, burasını axtarır, cəmi 50 dollar tapır. Pilot deyir azdır, üstünə qoy. Şəkili pencəyini də çıxarıb uzadır ki, olub-qalanım budur. Pilot bundan artıq heç nə qoparda bilməyəcəyini yəqin edərək 3-cü paraşutu də verir buna. Cəld paraşutu belinə bağlayıb tullanmaq istəyərkən gözü ləzgiyə sataşır, ləzgi bükülərək yazıq-yazıq illuminatordan qorxaq nəzərlərlə yerə baxır, sanki həyatla vidalaşırıdı. Şəkili bilirdi ki, ləsginin cibində qara qəpiyi də qalmayıb, qazandığı pulların hamısın vurub. Bir az fikirləşdikdən sonra paraşutunu ləzgiyə uzadaraq deyir:

- Can qardaş, al bunu, tullan, canını qurtar.

Ləzgi sevincək paraşutu belinə bağlayıb tullanır, lakin paraşut açılmır. Açıq paraşutla yavaş-yavaş yerə enən gürcü və erməninin yanından daş kimi şütyüb düşən ləzgi fərəhlə qışqırır:

- Pul vermeklə döyük, gürax yerə kim tez çatır.

### **HAYINDI TOY AYIN NEÇƏSİDİR?**

Göynüklü oğlunun toyuna hazırlıq görürdü. O, Layısqılı qohumlarını da toya çağırmaq üçün oraya bir göynüklü çapar gönderir. Göynüklü atına minib gəlir Layısqıa, qohumların qapısını bir-bir döyərək onları toya dəvət etdikdən sonra yaxşı yeyib-içir, hava qaralanda qohumlarla salamatlaşış atlanır. Göynüklü keyfi kök, damağı çağlayısqı qəbirşanlığından keçəndə fikirləşir ki, heş insafdan döyük ki, ölüleri toya çağırımayım. Atı qəbirşanlığının yanında saxlayıb var gücü ilə qışqırır:

- E hey, e hey, ölülər!! Sizi Göynüyə, Əhməd qadanın oğlunun toyuna çağırıram. Heş demə bu anda bir Layısqılı qəbirşanlıqda mallara ot biçmiş. Bu sözləri eşidib fikirləşir ki, kiminsə keyfi kökdür. O, yerə uzanaraq qəbir daşlarının dalından qışqırır:

- Hayındı toy ayın neçəsidir?

Ölülərin danişdığını zənn edən Göynüklünün dili-ağzı quruyur, “piyanlığı“ gedir. Sahibinin tərpənmədiyini görən at özbaşına qayıdır evə. Gecə yarısı atın öz dəmiyinən gəldiyini görən evdəkilər əl-ayağa düşüb, Layısqı yolunda kişini tapıb götürirlər. O, yorğan-döşəyə düşür, bir həftədən sonra özünə gelir. Əhməd qadanın toyu isə bunsuz keçir.

### **GİMĞƏ SÖHBƏTLƏRİ**

### **QIŞLAQLILAR HABINI DA SÖZ ELİYİCİHLƏR**

Gəlin köçmüs bir qız bakıre çıxmamışdı. Keçmişdə belə qızları eşsəyə mindirərək üzü eşsəyin arxa tərəfinə olmaqla şəhərin içərisi ilə atası evinə göndərər, daşa basardılar (daşqalax eliyərdilər). Belə qızlardan birini eşsəyə mindirib şəhəri gəzdirdikdən sonra şəhərin Qışlaq hissəsinə enərkən qız qışlaqlıların sözbaz olduqlarına işarə edərək eşşək sahibinə diyrə:

- Ay dayı, eşsəyi Qışlağa surmə, qışlaqlılar habını da söz eliyicilər.

### **İTLƏRNƏN YATMAX YAXŞIDI**

Birisi gecə gözətçisi işləyirdi. Bir gün lotular ondan soruşurlar ki, dayı, gündüz işi tapmırısan? Kişi arvadı Totuğu nəzərdə tutaraq zarafatyana diyrə:

-Gecə Totuğun yanında yatmaxdansa, itlərin yanında yatmax yaxşıdır.

### **BAYRAMLAŞMA**

Cisti subay Məmməd 8 Mart bayramlarında eşşəkdə gəzərək kişilərlə bayramlaşar, onları təbrik edərdi.

### **TUMANIMIN BAĞINI AXTARIRAM**

Qışlaqlı Züleyxa adlı hazırlıq bir qadın bazardan taksiyə minərək evlərinə gedir. Evə çatanda taksi sürücüsü ondan 1 rubl tələb etdikdə Züleyxa maşından çıxıb qapını cirparaq deyinir:

Mən taksiyə minəndə tumanımın bağını axtarırdım, hələ tapmamışam, sən də deyirsən 1 rubl ver.

### **SƏNİN RAZMERİNDİ**

Qavıraqazan Gülü dəfn mərasimində qəbirstanlığa gələnlərdən birinə yanaşaraq deyir:

- Bi dənə qəşəng qavır qazmışam, sənin razmerində, get içində yat, pul-zad istəmirəm.

## **RAZMERİ İTİRMİŞƏM**

Qavıraqazan Gülü qəbiristanlığa dəfn mərasiminə gəlmış qışlaqlı Məmmədhəsən dayını bir tərəfə çəkərək deyir:

- Dağdivində ölən var, gedib razmerin götürmişəm, amma itirmişəm. O meyit düz sən boyda olar, qoy sənin razmərə götürüm, ona görə qavırı qazım.

## **GÜLÜ RAZMER GÖTÜRÜR**

Qavıraqazan Gülü dostları ilə pay-güs, çaxır və s. götürərək ağır xəstə yatan dostu Bahadırı görməyə gedir. Onlar Bahadırın çarpayısı yanında yaxşıca yeyib-içir, arabir xəstənin dodağına da çaxır sürtürdülər. Bu arada Gülü Bahadırın arvadından evdə dəhrə olub-olmadığını soruşur. Arvad heç nə başa düşə bilmir. Onun təəccübünü görən Gülü deyir ki, a bacı, onsuz da Bahadır büyün-savaxlıxdı, dəhrəni ver gedif həyətdən çubux kəsif Bahadırın razmerini götürüm, qavırını qazım.

## **BAŞSAĞLIĞI**

Usta Niyazinin babası usta Adışirin vəfat etmişdi. Qavıraqazan Gülü Niyaziyə yaxınlaşmış deyir:

- Gözoz aydın olsun, işləməkdən canooz qurtardı.

## **LAMA ÇIXARDANIN ALLAH ÖYÜNÜ YIXSIN**

Qavıraqazan Gülü subay idi, ona hər qızı bəyəndirmək olmurdı. O, soyuq qış günlərinin birində lama palto geyinmiş bir qızı rast gəlir və iki ayağını bir başmağa diriyir ki, həmin qızı ona alsınlar. Belə də edirlər. Gülü toyun səhəri günü qonum-qonşuya, dost-aşnaya gileylənərək deyinir ki, bu lama palto çıxardanın allah öyünü yıxsın, məni aldadan o palto oldu, arvad toy axşamı paltonu çıxarandan sonra gördüm ki, ə, bu arıx, cansız, cılız bi şeydi...

## **AYI BALASI\***

Zəyziqli Usuf kişi kolxozlar təzə yaranan vaxtlar Böyük Dəhnəyə sədr təyin olunmuşdu. Onun təşəbbüsü ilə “ayı balası”ndan kolxoza idarə heyəti binası tikildilər. Bu vaxt kolxozların yaranması vəziyyətini yoxlamaq üçün Moskvadan rus millətindən olan nümayəndə gəlir. O, nəyə ehtiyac olduğu ilə maraqlanır. Dəhnəlilər 10 min “ayı balası”na ehtiyac olduğunu bildirirlər. Nümayəndə Moskvaya qayıdaraq dəhnəlilərə 10 min “medveyonok” lazım olduğunu bildirir, mərkəzdə buna təəccübə yanaşır, bu qədər ayi balasını yığmağın qeyri-mümkünlüyünü bildirir və yeni nümayəndə göndərirlər. O, məsələnin nə yerdə olduğunu aydınlaşdırıb geri qayıdır...

## **HARADANSAN?**

İki qışlaqlı görüşür və onların tanışlıqları bu sözlərlə başlayır:

- Hardansan?
- Yanıq İsagilin hordan.

## **YARAMAL OĞLU ŞAKİRİN NƏSİHƏTİ**

Yaramal oğlu Şakir Qışlaqda 2 N-li baramaaçan fabriklə üzbüüz evdə yaşayırı. İndiki M.Ə.Rəsulzadə prospekti boyunca vaxtilə yasəmən ağacları əkilmişdi. Həmin prospekt Şakir dayının evinin qabağından keçir və o, yola vaxtilə bir neçə yasəmən ağacı ekmişdi. Bir ara söz-söhbət yayılır ki, yasəmən ağacları kəsilməlidir. Şakir dayının qonşularından biri fürsətdən istifadə

edərək dərhal əlinə dəhrə-balta alıb yasəmən ağaclarını kəsmək istəyir. Şakir dayı onun əlindən dəhrə-baltanı alaraq deyir:

-Sən ağac əkmisən ki, ağac kəsirsən? Bir-iki ağac kəsməklə varlı olmazsan. Acliş elə yerdə görsət ki, qarnın doysun.

## **YARAMAL OĞLU NURMƏMMƏD**

Yaramal oğlu Nurməmməd Qışlaqda yaşayırırdı. Çox mömin adam idi. Vaxtilə Qışlaqda Ocaqqululardan Dağdibinə getmək üçün çayın üstünə qoyulmuş kığnorğt<sup>67</sup>çik ağac körpüdən istifadə edərdilər. Bir gün həmin körpünü su aparır. Camaat yaxınlıqdakı məscidin həyətindəki şabalıt ağacından körpü düzəldir. Körpünün ağacları məscidin həyətindən kəsildiyinə görə Nurməmməd dayı körpüdən keçməyi günah sayır və hər dəfə ayaxlarını çırmayıb çaydan keçərdi.

## **YAR OĞLU YAQUB**

Yaqub İbrahim oğlu Qafarov müqəddəs sayılan Qırxlar nəslindən idi. Şəkidə bu nəslin “Yaruşağı”, “Yarlılar”, Yaqub İbrahim oğlunu isə Yar oğlu Yaqub kimi tanıyırlar. Türk dünyasının böyük dühası Yunus İmrənin “Güldəstə” adlı şerlər toplusunun “Sordum sarı çiçəkdən“ şerinin bir beytində oxuyururq:

Yenə sordum çiçəkdən:  
Qırxları bilirmisiz?  
Çiçək dedi: ey dərviş,+  
Qırxlar Allah yarıdır.

Bu misralarda “Yar oğlu”, “Yar uşağı”, “Yarlılar” sözünün etimologiyası açılır, “Qırxlar”的 in Allahın qırx sevimliyi, yarı olduğunu görürük.

Yar oğlu Yaqubun nəсли şəherin Otaq Eşiyi adlanan yerində Şəkixanovlarla qonşuluqda məskunlaşmışdır. O, altı qızın atası idi, çörəkçilik və papaqcılıqla məşğul olardı, elm və təhsili yüksək qiymətləndirir, uşaqlarının məktəbdə yaxşı oxumalarını şəxsi nəzarətində saxlayardı. Qızların hamısı ali təhsil aldılar, həyatda layiqli mövqe tutdular.

Yar oğlu Yaqub azərbaycanlı kişilərə xas olan alicənablıq-əliaçıqlıq, xeyirxahlıq, comərdlik, düz danışan və düz dolanmaq, qədirbilənlək və ağayanlıq kimi xüsusiyyətləri özündə cəmləşdirmişdi. O, mömin adam idi, tələb edərdi ki, adamların nöqsanlarını üzünə desinlər, kiminsə dalınca danışmağa imkan verməz və bunu günah sayardı. O, həmişə deyirdi:-Kişi sözü adamın üzünə deyər, kiminsə dalınca danışmaq günah və ayıb işdir, bunu bizə o dünyada da bağışlamazlar. Onun “kotan ne bılır qayış ne çəkir” sözü atalar sözü səviyyəsində işlənir.

Artıq çoxdan dünyasını dəyişmiş, lakin hələ də zəhmli və gülər sifəti gözlərimizin qarşısında duran, gur və cingiltili səsi qulağımızda qalan bu müdrik insanın iibrətamız kəlamları indi zərb-məsəl kimi xalq arasında gəzir.

## **QARGA TÜKÜNÜ TOKDÜ**

Qışlaqlı Bazar Fərrux təyyarə meydanı ərazisində göyərti və tərəvəz yetişdirərdi. O, yaxınlıqda bir qarğanın kürt yatdığını görür. Qarğa kənara uçan kimi, Fərrux yumurtaları götürüb bişirir və yenidən quşun yuvasına qoyur. Qarğa kürd yatmaqdə davam edirdi. Fərrux danışır ki, qarğa o qədər kürt yatmışdı ki, tükləri tökülmüşdü.

## **YEMİŞ VƏ BAŞ**

Varvar Nəriman Baltalı kəndindən şəhərə yemiş gətirən arabadan yemiş oğurlamaq fikrinə düşür. Gecə qaranlığında o, yemiş gətirən arabaya qalxaraq yemiş hesab etdiyi bir şeyi götürüb qaldırmaq istəyir, lakin gücü çatmir. Sən dimə, arabaçı yemiş arabasında xəstə arvadını da müalicə üçün şəhərə gətirirmiş və Varvar Nəriman xəstə arvadın başını yemiş bilərək qaldırmağa cəhd

etmişdir. Arvadın zarıltısını eşidən arabaçı Varvar Nərimanı yaxalayıb deyir ki, o, yekə kişisən, sən hələ yemişlə arvad başını seçə bilmirsən.

## **HEÇ FİKİR ELƏMƏ!**

Qışlaqlı Məmməd kişi can üstündə idi. O, arvadını və övladlarını yanına çağırırdı, böyük oğlu Qurbana müraciətlə dedi:

- Ay Qurban, mən daa ölürem, ananı, qardaş və bacılarını saa tapşırıram.
- Qəhərlənmiş Kurban kövrələrək:
  - A dədə, heç fikir eləmə, bəlkə belə xeyirlidi!- deyib hönkür-hönkür ağladı.

## **DƏLLƏK ABİNİN SON QƏZƏBİ**

Dəllək Abı ağır xəstə idi və arvadı (ikinci arvadı) ona ögey münasibət bəsləyirdi. Abı ölümqabağı vəziyyətində olarkən yaxın qohum-əqrabaları onun başına yiğışırlar. Arvad özünü ərinə qarşı yaxşı və qayğıkeş kimi göstərmək üçün eşikdən çölpaları kəsib Abı üçün dadlı sup bişirir. Abı supu görüb deyinir:-Ay zalimin qızı, bu çölpaları vaxtında kəsib maa yidirsiydim, habı günə düşməzdəm. Hindi görürsənki, daa gedirəm, ona görə çölpaları kəsdin?

## **CUMAY HANSI MİLLƏTDƏNDİR?**

Çisti subay Məmməd qonşusu Cumaydan həmişə giley-güzar eliyərdi. Subay Məmməd arx suyunun qabağını kəsərdi ki, qonşulara su axsin. Cumay xəlvəti suyu öz həyətinə açardı. Məmməd kişi Cumayla salamlaşanda Cumay ona cavabında gah “salam”, gah “qamar-comar”, gah da “zdraste”- deyərdi.

- Subay Məmməd əsəbi halda diyərdi:  
-Habı Cumay nə milləti? Cindilidi, cindili.

## **QƏRİBSƏMƏ**

Bir qışlaqlı eşşeyinən odun gətirərək ailəsini dolandırırdı. Onun eşşəyi həmişə dokqaza çatanda anqırardı. Kişi vəfat edəndə qızı ağlayaraq tez-tez diyirdi:

- Ox dədə, eşşək anqıranda elə bılırəm dədə gəlir.

## **KURORT HƏSƏN**

Tintin oğlu Həsən xeyli vaxt idi ki, kurorta getmək arzusu ilə yaşayırırdı. Lakin o, bu niyyətinə çata bilmirdi. İki belə görən Həsən özünün yaşadığı evdə “kurorta“ getməyi qərara alır. O, evində bir otağı özü üçün ayırır, lazımı ərzaq ehtiyatı götürərək evdəkilərə tapşırır ki, bir ay müddətində onu narahat etməsinlər. Günlərin bir günü Həsənin damı yanır. Ona xəbər verdikdə deyir ki, mən kurortdayam, Nuru əmi var, ona diyin maa teleqram vursun, üç gündən sonra gələrəm.

## **DƏLİ SÜLEYMAN QIZİŞDİ**

Dəli Süleyman qış günlərinin birində bərk üzüdüyündən qonşunun tövləsini yandırır. Qonşu bir təhər yanğını söndürüb, mal-qarani xilas edirlər. Bir kənara çəkilib bu mənzərəni seyr edən Dəli Süleymandan soruşduqda ki, bu nə oyun idi sən çıxardın, o belə cavab verir:

- Bəyax üzüyürdüm, toləni yandırdım, isindim, hindi gənə istidən qızışdım, söndürürlər.

## **SATAŞMAQ**

Baqqalların Veysəl ipək kombinatında fəhlə işləyən çayçı Ağəmmədə sataşmaq fikrinə düşür. O, xəbər tutur ki, Ağəmməd gecə saat 1<sup>oo</sup>-da işdən çıxacaq, 1<sup>30</sup>-da evdə olacaq. Veysəl Ağəmmədi evlərinin yanında gözləyir. O, görür ki, Ağəmməd evə girdi, çörəyini yeyib, işığı söndürüb yatdı. Bir müddət sonra Vəysəl qapını döyür. Ağəmməd qapını açaraq gecənin bu vaxtı nə əcəb gəldiyini soruşur. Ağəmməd qayıdırki: - Sən balaban çala bilirsən?

- Yox, çala bilmirəm.
- Mən də çala bilmirəm.

## ÜRƏYİN TƏMİZDİR

Kərim Kərimov Şəki mədəniyyət şöbəsinin müdürü vəzifəsində işlədiyi zaman xalq teatrının artistlərindən biri onun yanına gələrək Füzuli adına mədəniyyət və istirahət parkının direktoru Nəzir Mustafayev haqqında şəkililərin dili ilə desək “şeytançılıx” edir və qəzəbini saxlaya bilməyib deyir ki, əlacımla olsa Nəzirin boynunun kökünnən baltanı vuraram və “uff” dimərəm. Elə bu anda qapı açılır və Nəzir Mustafayev söhbətin üstünə çıxır. Artist özünü itirmədən canfəşanlıqla dillənir:

- Ay Nəzir, hardasan, ürəyin təmizdi, elə hindicə sənnən danışırdox.

## YALAN

Raykomdan Şəki şəhər mədəniyyət şöbəsinin müdürü Kərim Kərimova xəbər verirlər ki, milli geyimdə qızları və müsiqiçiləri hazırlasın, gedib aeroportda qonaqları qarşılamaq lazımdır. K.Kərimov hazırlıq işlərini başa çatdırıb aeroporta getmək üçün kabinetdən çıxarkən qonşu rayonların birindən qastrol səfərindən yenice qayıtmış mədəniyyətevinin məsul işçisi ona qururla bildirir ki, konsertimiz böyük uğurla keçdi, raykomun birinci katibi şəxsən özü bizi qəbul etdi və bu gün yola saldı. K.Kərimov ona təşəkkürünü bildirib, aeroporta yola düşür. Bakıdan gələn təyyarədən qonaqlarla birlikdə yuxarıda adı çəkilən qonşu rayonun birinci katibi də düşdü. K.Kərimov təəccübə ona yaxınlaşıb haradan gəldiyini xəbər aldıqda, katib bildirdi ki, 24 gün Çexoslovakianın Karlovı Varı kurortunda müalicə olunmuş, Şəkiyə gəlmüşdir ki, buradan da öz rayonuna getsin.

## CAMIŞLARIN “GÜNAHI”

Özündən müştəbeh olan birisi tez-tez öyünərək deyərdi:

-Ə, vallah, mən özüm həyindi aspiranturada oxiyəsi adamam, iki dənə camışım var, holardı məən ağızıma s.....

## ŞİKAYƏT

Hazircavab, ara-sıra şer və meyxanalar yanan bir şəkilinin əli dinc durmayıb arvadını döyür. Arvad ərinin bu hərəkətindən milis rəisinə şikayət edir. Rəis ərlə arvadı üzləşdirib, əri bərk danlayır. Şair rəissə qulaq asaraq deyir:

- Saa quzu kəsim ay rəis, bir bu arvadımnan soruş gorax, dünən yox, isirayın onu savaxa kimi öpmüşdüm, nə əcəf gəlib sizə şikayət eləməmişdi, amma bir şapalax ilişdirən kimi məni keçi qiymətinə satdı.

## YEDDİ QARIN

Şəkidə hüzür məclislərinin birində məscidin baş Əfəndisi Qoxmuqlu Nuru Əfəndini gözləyirdilər. O, başqa bir hüzr yerində idi. Hüzür sahibi dedi ki, Əfəndini çox gözləmək olmaz, ehsanı verək yesinlər, mollaların da payını saxlayaql, gələndə verərik. Doğrudur, onlar yeyib tox gələcəklər, yenə də təklif edərik. Belə də etdilər. 3 nəfər molla gəldi. Ev sahibi mollaldan

soruşdu ki, yas yerindən gəlirsiniz, hər-halda tox olarsınız, amma payınızı saxlamışıq, gətirək? Nuru Əfəndi dedi ki, molların yeddi qarnı olur. Ən kiçik qarnında xışla kotan hərlənir. Gətirin yeyək. Üç molla bir dörə<sup>”</sup> plovu yedilər.

## 27-Cİ SİMFONİYA

Dırrar məhəlləsindən olan kefli İskəndər teleatelyeyə gələrək radioqəbuledicisini düzəltmək üçün usta göndərilməsini xahiş edir. Ondan soruşurlar ki, radioqəbuledicinin nasazlığı hardandır. Cavab verir ki, onun içində Çaykovski girib, çıxarmaq lazımdır. Nə vaxt radionu açıramsa Çaykovskinin 27-ci simfoniyasını çalır.

### DUMBANIN KÖNLÜNDƏN KEÇƏӨNLƏR

Şəki şəhərinin mərkəzindəki mehmanxananın restoranında mühasib işləyən İsmət (o, xalq artisti Lütvəli Abdullayevin yaxın qohumu idi) qıسابolu, səliqə ilə geyinən, çox zarafatçı, hazırlıca və həm də olduqca ciddi adam idi. Bir dəfə onun sənədlərini yoxlamaq üçün müfəttiş göndərirlər. İsmət qabaqcadan razılışdırılmış vaxtda gəlib çıxmır və bu, müfəttişi (o da qısa boy adam idi) bərk qəzəbləndirir. İsmət müfəttişin könlünü almaq üçün onun qoluna girərək deyir:

- Qaqaş, hirslənmə. Axi dumba (qıسابoy) adamlar təmkinli, müdrik və dahi olurlar.
  - Müfəttiş ona ters-ters baxaraq maraqlandı:
  - Sən kimləri nəzərdə tutursan, nə demək istəyirsən?
- Lenini, Hindistanın Baş Naziri Ləl Bahadur Shastrini, səni . . . özümü.  
Müfəttişi gülmək tutdu və bununla hirsı soyudu.

## TƏNBƏH

Şəki Dövlət Dram Teatrının direktoru Nazim Bilalov danışındı ki, əllinci illərdə rayonlara və kəndlərə qastrol səfərinə gedərdik və tarçalan Ofser İsa da ansamblın üzvü kimi bizimlə gedərdi. Növbəti səfərə çıxarkən çox gözlədik, İsa gəlib çıxmadı. Mən onun dalınca evlərinə getdim. İsa ya dedim ki, tez ol gedək, kollektiv səni gözləyir. İsa mənə evdə yer göstərərək dedi ki, tələsmə, otur, hələ 20 dəqiqə qalır. Mən təəccübənib soruşduqda ki, hara hələ 20 dəqiqə qalır? O, bildirdi ki, uşağım sözümə baxmadığına görə ona cəza verib künçə qoymuşam və hələ 20 dəqiqədən sonra vaxtı bitir.

## KARLIĞIN BƏLASI

Ağır eşidən bir kişini bərəyə qoyurlar. Sonra heyvan atır, yeyib-içirlər. Bərədəki kişi isə gəlib çıxmır. Axşam olanda, onu axtarıb görülürər ki, bərədə dayanıb. Soruşurlar ki, niyə gəlmirsən? Kişi:

- Atıb qurtardınız ki? Durun geyax da-deyə narazılığını bildirir.

### CAN DƏRDİ

Bir gün orabanlı Oruc dayını aparırlar ova və onu bərəyə qoyurlar. Birdən onun ayağı sürüşüb düşür kolluqdakı qabanın üstünə. Ovçular qabanı atmaq istəyəndə Oruc dayı diyir ki, amandı, atmayıñ. Qabanın üstündən düşdükdən sonra qaça-qaça diyir: -Tez olun atın.

## ... KÜRDƏMİRDƏ QALDI

Çayçı Tağı dayı bir az laqeyd, bir az da hadisələrə çox ləng reaksiya verən bir kişi idi. Bir dəfə o Şəki-Bakı avtobusu ilə Bakıya gedirdi. Yanında cavan bir oğlan oturmuşdu. Avtobus Kürdəmirdə dayanır, yarıma saatlıq istirahət elan olunur. Tağı dayı bulağın başında əl-üzünü yuyarkən onun yanında oturan oğlan da yuyunurdu və bu zaman onun sənədləri pencəyinin cibindən yerə töküldü. Oğlan bunu görmədi. Tağı dayı isə gördü, lakin vecinə almayıb oradan uzaqlaşdı. Avtobus yola düşərək Bakıya yaxınlaşanda oğlan birdən yerindən dik atılaraq bildirdi ki, pasport və digər sənədlərini haradasa itirib. Tağı dayı isə dedi:

- Sənin dokumentlərin Kürdəmirdə, sən əl-üzə yuyanda civinnən düşüb orda qaldı. . .

## ƏHVALATLAR

### TƏYİNAT

Atam - Hidayət Hacı Ağa oğlu Əfəndizadə 1870-ci ildə Şəkidə anadan olmuş, 1938-ci ilin 5 yanvarında Şəkidə vəfat etmişdir. Babam Ağa 7 dəfə Həcc ziyarətində olmuşdu. O, dövrünün tanınmış şəxslərindən hesab olunurdu. Nəslimizin əcdadı Qarsdandır.

Atam 1918-ci ildən ömrünün sonuna kimi müəllimlik etmişdir. Şəki maarifçilərinə aid şəkillər içərisində onun da şəkli var. Rəvan təbli şair olmuş, "Məhzun" təxəllüsü ilə çoxlu şerlər yazmışdır. "Qızıl qələmlər"in Şəki iştirakçısıdır. H.Cavidlə dostluq etmişdir.

Əmim-Fəttah Stalin represiyası dövründə (1930-cu il) güllələndiyi səbəbdən atam şer qələmini işlətməkdən uzaqlaşdı.

Ondan – atamdan bu söhbət xatirimdə yaşıyır:

- O zaman Maarif Komisarlığında işləyən Əzimzadə adlı birisi Şəkiyə gəlir və müəllimlərin təyinatında iştirak edir. Şəkidə maarif müdürü Məmmədiyyə Əfəndiyevmiş. Otağa müəllimləri növbə ilə çağırırlarmış. Növbə atama çatır, çağırırlar. Şəkinin Baqqal kəndində cəmi bir neçə ev varmış, məktəb də yox imiş. Atamı qoca görən Əzimzadə:

- Bunu da Baqqala yazın,-deyir.

Atam bədahətən deyir:

Baxmisan ağ saqqala,  
Göndərirsən Baqqala.  
Dərs deyəcəm qaqqala?

Əzimzadə atama hiddətlə baxır.

Atam deyir:

Niyə elə baxırsan?  
Dur gəl məni şaqqala.

Bu vəziyyəti görən maarif müdürü Əzimzadəyə deyir ki, bu, şair Məhzundur. Əzimzadə təbəssüm etmiş, atam onun qəlbini ələ almaq üçün:

Get Bakıda söylə ki,  
Rast gəlmışdım naqqala.

Mən atam Məhzunun şerlərinin müəllif yazısını respublikanın əlyazmaları fonduna təqdim etmişəm.

## BƏDƏÖL YAYLAĞINDA OLMUŞ ƏHVALAT

Bu hadisə 15 il bundan əvvəl Bədəl yaylağında olmuşdu. Sizdən ayıf olsa da, məəm o vaxtlarım 3 aylıq bir oğlan uşağım variydi. Bədəl yaylağındəydi. Həmin uşağım birdəncə elə yara tökdü ki, bir gözlərinin içi qaldı. Sirtif tökülürdü. Hər tərəfindən yara su verir, qan axırdı. Uşax yatmax nədi bilmirdi. O qədər cana doydum ki, ciyimə didim ki, mən daa bezmişəm. Ciymə məsləhət gördü ki, qonşudakı Xeyri nənəyə diyax. Mən uşağı götürüb onun yanına getdim. O, dedi:-Burda nə var ki, qorxma.

Xeyri nənə dedi ki, bir badya qatix gətir. Qoyun qatığını uşağın bütün bədəninə suvadı, soramnarı uşağı, gözü təzəcə açılmış bir dəstə küçüyün ortasına qoydu. Küçükklər uşağı yalamağa başladı. Elə yaladılar ki, nə qatixdan, nə də yaranın qərtməyindən iz-toz qaldı. Xeyri nənə didi ki, həndi uşağı ilix suda çımdır, bələ, yatsın. Uşax bir gün yatdı. Elə bilirdim ölüdü. Arada baxırdım ki, nəfəsi var. Bir vaxt gördüm ağlayır. Bələyi aşdım, yaradan əsər-əlamət qalmamışdı.

## **QURBAGANIN ŞƏFASI**

Hacıhəbillahların Nuru nəql edir ki, kiçik qardaşımız sivinka (qulaq vəzinin iltihabı) xəstəliyinə tutulmuşdu. Bu 50 il bundan əvvəl olmuş əhvalatdı. O vaxtlar belə xəstəliklərin tibb elmi vasi-təsilə müalicə etməyin üsulunu bilmirdik.

Şəkidə xalq təbabətinin məşhur bilicisi kimi tanınan mama Zəhraya müraciət etdi. O, gödək minarənin yanında, ağvanlar məhləsində yaşayırırdı. Mama Zəhra xəstəyə baxdıqdan sonra dedi ki, bir dənə qurbağa tutub gətirin. Mən əmim oğlu Əhmədlə eviminin yanındakı su dəyirmanının ətrafindəki daşqörəyin daşlarının arasından bir dənə qurbağa tutub, mama Zəhraya apardıq. O, qurbağanı qardaşımın qulağının divindəki şişin üstünə qoyub bağladı və bildirdi ki, qurbağa səhərədək bu vəziyyətdə qalmalıdır. Əgər səhərə yaxın qurbağa ölürsə, xəstə sağalacaq, yox, sağ qalarsa, xəstənin şişinə çarə tapılmayacaq.

Biz o gecə səhərədək yatmadıq, böyük narahatlıq içində qaldıq. Qurbağa səhərədək çabaladı. Səhər açılana yaxın qurbağanın hərəkətdən dayandığını hiss etdi. Xəstəni mama Zəhranın yanına apardıq. O, sarğını açaraq ölmüş qurbağanı götürüb dedi:

-Xəstə təhlükədən qurtardı. Narahat olmuyın.

Doğrudan da, həmin gündən xəstəlikdən əsər əlamət qalmadı.

## **KÜÇÜYÜN ŞƏFASI**

Hacı Həbibillahların Nuru belə danışır ki, Mahmud əmim davaxlix (dabbaxlıq) edirdi. O, qara yara xəstəliyinə tutulmuşdu. Xəstəni bütün tanınmış həkimlərə göstərdilər, amma dərdinə dərman tapılmadı. Nəhayət, xəstəni mama Zəhranın yanına apardılar. O, qara yaranı görən kimi dedi ki, gedin bir dənə quçiyih (küçük) tutub gətirin. Şəki şəhərinin kənarındaki sallaxana tərəfə gedərək (orada həmişə çoxlu sayılı itlər və küçüklər olurdu)və biz yenicə doğulmuş quçiyi tutub gətirdik. Mama Zəhra quçiyi diri-diri ortasından kəsib Mahmud əmimin boğazındakı qara yaranın üstünə bağladı. Bir gündən sonra sarğını açanda gördük ki, qara yara deşilmiş və içindəkilər çölə - quçiyin bədənине tökülmüşdü. Bununla da Mahmud əmim qara yara xəstəliyindən sağaldı.

## **MÜALİCƏ**

Hacı Həbibillahların Nuru belə danışır ki, Əmimin arvadı 50 ildən artıq idi ki, camışlarını əl ilə sağırdı. Sağında barmaqlar güclü hərəkət edir, gərgin işləyir. Gündərin bir günü nə səbəbə görə isə əmimgil camışı satmalı olurlar. Bundan təxminən bir ay sonra əmim arvadının qollarında (biləkdən aşağı) xırda şışlər (vəzllər) əmələ gəldi. Xəstəni bütün adlı-sanlı həkimlərə göstərdilər. Həkimlər cərrahiyyə əməliyyatı vasitəsilə şışləri kəsib götürmək istədilər. Bu arada Oğuzda (Vartaşendə) xalq təbabətinin mahir bilicisi kimi ad çıxarmış yəhudinin yaşıdığını söylədilər. Xəstəni onun yanına apardıq. O, xəstənin qollarını diqqətlə gözdən keçirdikdən sonra əmək fəaliyyəti, işi ilə maraqlandı. Biz xəstə qadının 50 ildən artıq müddətdə sağılıq

etdiyini, son bir ayda isə bu işdən ayrıldığını bildirdik. Yəhudi bildirdi ki, 50 il müddətində bu qadının barmaqları hər gün intensiv fəaliyyətdə olmuş, indi isə fəaliyyətdən qalmışdı, buna görə də əzələlərin funksiyası pozulmuş, şışlər əmələ gəlmışdır. Yəhudi məsləhət gördü ki, təcili olaraq sağlanan camış (və ya inək) alınsın və xəstə yenidən sağımla məşğul olsun.

Biz də belə etdik. Az müddət sonra əmim arvadının qolundakı şışlər tamamilə çəkildi.

### **BALTALI ƏTHVALATI**

Günlərin birində Abdulla kişi, Şəki sakini Nəcəf kişi və onun xalası oğlu Usuf, üçü çayxanada əyləşib birlikdə tiryek atırlar. Kefləndikdən sonra deyirlər ki, gedək Calğalı bulağa<sup>a</sup> ipək alaq (o zamanlar orada ipək satanlar olub), aparaq Novorossiyskə alverə. Bu minvalla onlar xeyli yol gedirlər və hərdən bir də deyirlər ki, Calğalı bulaq nə uzaq oldu ki, gedib çatmadıq. Nəhayət, bir vaxt görürər ki, Baltalı başına çıxıblar. Girirlər bostana, yemişdən, qarpızdan yeyirlər. Sonra Abdulla kişi diyr ki, bu qədər yol gedib boş qayıtməq olmaz. Gəlin kəndə girax, bir iş düzüb qoşarıq. Gedirlər Mənəf yüzbaşının öyüñə. Qapını döyüb, Mənəf yüzbaşını çağırırlar və Abdulla kişi ona deyir ki, bu kişi (xalaoğlu Usufu göstərir) Firəngistandan gəlib, mebel üçün qoz ağacları almağa. Yüzbaşı qonaqları hörmətlə qarşılıyır və öyə dəvət edir. Elə bu vaxt Abdulla kişi xalaoğlu Usufa him vurur. Usuf firəng dilində danışır: "Fon-fin-fon". Yüzbaşı diyr ki, firəng ağa nə buyurdu? Abdulla kişi də tərcüməçi rolunda olur. Diyr ki, çay olsa yaxşı olar. Yüzbaşı diyr ki, bu saat hər şey olacaq. Sonra çay gəlir, çay içib Abdulla kişi diyr ki, indi kimdə qoz ağaçısı varsa, gəlsinlər. Yüzbaşı diyr ki, hələ cörək yiyin, sonra. Qonaqlara toyuq-plov gətirirlər. Nəhayət, işə başlayırlar. Elə Abdulla kişi him etdikcə firəng ağa "fon-fin-fon" diyr. Abdulla kişi onu tərcümə edir. Bu vaxt ağaçısı olanlar gəlib çıxırlar. Nəcəf kişi kağız götürüb siyahı tutur, gələnləri bir-bir yazır:

Bayraməli- 3 kötük-,  
Əlipaşa – 5 kötük-,  
Seydalı – 2 kötük və s.

Bir ağaç kəsib gətirirlər yüzbaşının həyətinə. Ağacın qabığını yonub, mal peyinindən horra düzəldib ağaçca möhür vururlar. Kənd camaatının bir hissəsi yüzbaşının həyətinə yiğisir. Bu halda şəhərin Qışlaq hissəndən olan dəllək Abdul Baltalıya gəlir. Görür ki, camaat qoz ağaçını kəsir. Soruşur ki, bu nə işdir? Deyirlər ki, firənglər gəlib, mebel üçün qoz ağaçını alırlar. Dəllək diyr, gedim görüm firənglər nəcür adam olurlar? O, yüzbaşının həyətinə daxil olur.

Dəllək Abdul onları tanıyor və yüzbaşıya diyr ki, ay Mənəf yüzbaşı, Baltalı xalqı sizi ağıllı adam bilib yüzbaşı seçib. Siz də xalqı aldadırsınız. Bunlar fireng yox, Şəkinin lotularıdır.

Elə bunu deyən kimi, qapıları bağlayıb çomaqları götürürler. Abdulla kişi çəpərdən atılır, sonra Nəcəf kişi də atılır, "firəng ağa"ya çomaq dəyəndə diyr "vurmayın". Yüzbaşı diyr, Fonorulla köpəkoğlu, bayaq danişa bilmirdin. "Firəng ağa"ya çomaq dəyir və çəpərdən atılonda su qandağına<sup>a</sup> düşür. Abdulla kişi qabaqda qaçıır. Nəcəf kişi isə xalası oğlunu qoyub gedə bilmir, onu dalına alıb birtəhər aradan çıxırlar. Onlar üçü də gəlib Qoxmuq burnunda Ağ qaya deyilən yerdə oturub dincəlir və sonra yenidən həmin çayxanaya gəlib, başlarına gələn əhvalatı danışib gülürlər.

### **DOLMA ƏTHVALATI**

Orucluq vaxtı bizim öydə, yəni Abdulla kişisinin öyündə yarpaq dolması bişirirlər. Həm də cörək yapırlar. Sonra təndirin odunu götürüb dolma qazanını təndirə qoyurlar ki, isti dursun, oruc açılında təndirdən götürərik. Dolma təndirdə o qədər quruyur ki, boşqaba töküldənə elə bil qoz tökülr. Dolmanı yimax mümkün olmur. Səhər babam durub şəhərə çıxır və danışır ki, bizim arvadlar dolmanı günə sərib qurutmuşlar.

## **Elə bildim pəhrizdi**

*Abdulla kişi öyə gəlib görür ki, lovyə qarışq bir xörək bişiriblər. Yeyib yatur. Orucluq vaxtına təsadüf edir. O birisi gün lövyə ilə aş bişirirlər. Səhərisi gün Abdulla kişi şəhərdə bir çayxananın qabağında əyləşib qabağına bir stəkan çay qoyur və qəlyan çəkməyə başlayır, orucunu yiyir. Qardaşı adam göndərib onu yanına çağırır. Diyir ki, Abdulla, sən öydə orucu yiyirsən, bunu bilirik, heç olmasa şəhərdə belə eləmə, biz biabır oluruq.*

Abdulla kişi soruşur: - Ay qardaş, orucluq başlanıb ki? Qardaşı deyir, bəs görmürsən hər gün o başdan dururuq, axşamlar oruc açırıq. Sən bunları görmürsən?

Abdulla kişi deyir ki, mən hər gün öydə lövyə görürəm. Elə bilirom ki, pəhrizdir. Açı çayla qəlyanın pəhrizə ziyani yoxdur.

Qardaşı öydə tapşırır ki, o, nə istəsə bişirin, bu bizi biabır edər.

## **Danqı Bəkir fala baxır**

Bəkir kişi tas falına baxırmış. O, mis tasdan istifadə edərmiş. Tasa su töküb, sonra metal çubuqla tasa vurar, tasdan dinqıltı səsi çıxmış. Ona görə ona Danqı Bəkir deyərdilər. Günlərin birində Abdulla kişi Əsəd oğlu Yaquba diyər ki, Bəkirin heç savadı yoxdur. O, necə fala baxır. Onunku firildaqdır. Gəlsənə onu tərgidək.

Yaqub kişinin öyünün hər tərəfini qırmızı rəngli pərdələrlə bəzəyirlər. Qırmızı yorğan-döşək salıb və Yaqubun başına qırmızı çalma bağlayıb onu yorğan-döşəyə yatırır və diyərlər ki, özünü huşsuzluğa vur, mən Bəkiri gətirim, fal açsin. Abdulla kişi gedib Bəkirə deyir ki, Yaqub ölüm ayağında yatır. Tası götür gedək, bir fal aç, görək necə olur? Bəkir də heybəsini götürüb, Adbulla ilə Yaqubgilə gəlir. Evə daxil olan kimi diyər: - Sökün bu qırmızıları, cinlərin bu qırmızılarla arası yoxdur.

Pərdələri və Yaqubun yorğan-döşəyini, başındakı qırmızı çalmanın dəyişirlər. Yaqub isə “huşsuz” halda yatır.

Bəkir tasa su tökür və onu çubuqla vurmağa başlayır. Tasdakı su titrədikcə suya düşən kölgələr titrəyir və Bəkir “Şaqqo-maqo” diyərək cinləri çağırır. Diyir ki, gecə vaxtı su qıraqında onu murdar yerdə cinlər vurub. Falçı xəstəni ovsunlayır. Təzədən bir də tasi dinqıldadaraq diyir ki, qaranlıq yerdə zoğal altında onu vurublar. Bəkir kişi nəzirini istəyəndə Yaqub kişi qalxıb oturur və diyir ki, ay Bəkir, guya mən xəstəyəm ki, sən cinləri bura yiğmisan. Abdulla ilə Yaqub o ki, var Bəkir döyürlər. Bəkir əyaqyalın öylərinə qaçır və o gündən fala baxmağı yerə qoyur.

“Danqlar“ sözü də elə buradan əmələ gəlib.

## **Xızır Nəbi**

Abdulla kişi o zamankı dövrdə Zaqatala-Balakən rayonlarına tez-tez gedib oradan qoz, findiq, bal-yağ və sair alıb Şəkiyə gətirər, böyük qardaşının baqqal dükənində satarmış. Günlərin birində Abdulla kişi Zaqataladan Əliabada gedəsi olur. Meşə yolundan keçərkən yoluüstü dayanıb yoldan bir qədər içəridə ocaq qalayıb, çay dəmləyir. Çayı stekana töküb yoluñ kənarında kiçik bir süfrə açır. Süfrəyə çay, mürəbbə və qənd qoyub oturur. Yoldan keçənlərsə baxır ki, burada nə ocaq var, nə də samovar,ancaq isti çay var. Soruşurlar ki, ay əmi, bu çay sizə haradan olub? Abdulla kişi diyər ki, allah tərəfindən göndəriblər. O ətrafda olan kəndlərə səs yayılar ki, Xızır Nəbi Əliabad yolunda görünür.

## **Balva**

Şəhərin Qışlaq hissəsində yaşayanlara əvvəllər “Balvayıyənlər“ diyərdilər. Bunun səbəbini Abdulla kişidən soruşurlar ki, niyə onlara “Balvayıyənlər“ diyirlər?

Abdulla kişinin həyat yoldaşı Qışlaqdan idi. O diyir ki, bir gün qayınanamgilə getmişdim. Gördüm ki, iri xarallarda eşiyyət ot boşaldılar. Bir tərəfdə də 7 ocaq qurublar. Hər ocağın üstünə qılıfı qazanlar<sup>2</sup> qoyulub. Sonra qonşu arvadlar həyətə yiğilib balva təmizləməyə başladılar. Sən dimə, mənim ot bildiyim balva imiş. Nəhayət, balva bışib hazır oldu. Sonra onu bütün qonşulara payladılar. Elə o gündən də onlara “balvayıyənlər“ didilər.

### “Dəryat qapısı“

Şəki sakini Əsəd kişinin eşiyyində bir böyük qarağac variydi. Ağacın üstündə bol üzüm variydi. Bir gecə iki nəfər oğru gəlir üzüm dərmağa. Oğrunun biri ağacın altında dayanır. O biri gənə ağaçca çıxıb, üzümü səvətə yiğib kəndirlə yerə endirir, yerdəki də səvəti boşaldıb yuxarı qaytarır. Onlar gecə qaranlıq olduğu üçün çıraq yandırıb ağacın üstündə bir budağa bağlayırlar.

Əsədin arvadı yuxudan oyanıb ağaçda çıraqı görüb elə bilir ki, “Dəryat qapısı“ açılıb. Arvad Əsədi çağırıb deyir: - Bir bax “Dəryat qapısı“ açılıb. Əsəd məsələnin nə yerdə olduğunu başa düşür, arvada diyir ki, sən çölə çıxma, namaz qıl. Allaha dua elə, mən dəstəməz alıb gəlirəm. Əsəd çölə çıxıb yavaş-yavaş ağacın altına gedir. Bunu görən oğru səssiz küçəyə qaçırl. Əsəd ağacın altında dayanır və qaçan oğrunu əvəz eləyir. O, ağacın altında olan üzümü öyə daşıyır. Hətta ağaçdakı oğrunun ayaqqabısını, çuxasını və yerdə olan kisələri də öyə aparır. Nəhayət, üzüm qurtarır. Ağacdakı oğru çıraqı və səvəti yerə buraxır. Əsəd bunları da öyə aparır, ordan oğruya baxır. Oğru yerə düşür və görür ki, yerdə heç nə yoxdur. Diyir, yəqin yol-yoldaşım küçəyə daşıyıb. Oğru küçəyə çıxır və bir qədər gedir görür ki, yoldaşı başıaçıq, əyaqyalın oturub. Diyir bəs hanı bizim şeylərimiz? Yoldaşı diyir:

- Sən ağaçda olanda Əsəd gəldi, mən qaçdım. Deməli, hər şeyi Əsəd aparib.

Oğrular kefsiz halda başıaçıq, əyaqyalın öylərinə gedirlər.

Səhər açılır. Əsəd arvada diyir ki, doğrudan da “Dəryat qapısı“ açılmışdı. Üzümü müftə dənlədilər. Üstəlik, onların ayaqqabıları, papaqları, kəndir, səvət və çuxaları da bize qaldı.

### Lovyəni asdım

Bir gün babam yoldaşları ilə bostanda qarpız əkirdilər. Onlar navatınan hərəsi bir gün xörək bişirirdilər. Navat babama çatanda yoldaşları onnan ismariş eləyirlər ki, lovyə assin. Babam da “baş üstə“ deyif gedər. Yimax vaxtı gələndə görəllər ki, ortada heç nə yoxdu, amma ağacdan kökündən çıxarılmış lovyə asılıb. Yoldaşları işin nə yerdə olduğunu görüb gülüşürlər. Babam dillənir:

-Siz maa didoz lovyəni as, mən də asdım.

### Şirinlik duası

*Günlərin bir günü şəhərin arxüstü deyilən yerində Rəsul adlı bir kişi arvadı ilə dalaşır. Bir-birini danışdırırlar. Kişi barışmaq istəyir arvad danışmir. Arvad birinci mərtəbədə, kişi isə ikinci mərtəbədə yaşıyır. Kişi çox fikirləşəndən sonra gəlir Abdulla kişinin yanına və deyir ki, mənə bir şirinlik duası yaz. Abdullanın qardaşı çox savadlı olduğu üçün ona Molla əmi deyərdilər. Rəsul kişi elə bilir ki, Abdulla da onun kimi savadlidir. Abdulla isə heç adını da yaza bilmir. Abdulla kişi Rəsulu öyə aparır və qardaşının kitablarından birini açıb qırmızı mürəkkəblə ərəb əlifbasını necə gəldi yazır. Sonra onu üçgunc qatlayıb deyir ki, arvadın su qabına sal. Rəsul da “duani“ gətirib səhəngə salır. Bir qədər sonra arvad gəlib səhəngdən cu tökəndə dua gəlib düşür. Arvad duanı götürüb qonşuda bir az savadlı olan bir kişiyə göstərir. Kişi çox baxır, heç nə oxuya bilmir və diyir ki, bu dua cuhut yazılıb, mən oxuya bilmədim. Yəqin ki, cadudur. Arvad kişi ilə təzədən möhkəm dalaşır ki, sən mənə cadu eləmisən ki, buradan çıxmı gedim. Gedib atası və qardaşlarını gətirib, tamam boşanıb gedir. Rəsul kişi çox peşman olur, yenidən Abdullanın yanına gedir və diyir ki, mən sənə şirinlik duası demişdim, sən nə yazmışsan, arvad yiğişdənib getdi. Allah sənin öyünü*

*yıxsın. Abdulla kişi diyir ki, allah sənin öyünüyıxsın, mən sənə pislik eləmədim ki, get birisini də sən al. Nə coxdur dünyada arvad.*

### **Yəqin bic mənəm**

Abdulla kişinin 16-17 yaşı olanda bir axşam öz tay-tuşları ilə məhəllədə söhbət edirlər. Elə bu vaxt bir qonşu qadın gəlib diyir:

-Ə, Əsgər, dur gəl öyə, sənə dimişəm biclərə qoşulma.

Sonra Hüseynin anası gəlib çağırır, diyir sənə diməmişəm ki, biclərə qoşulma, öyə gəl.

Bu minvalla hamisinin anası eyni sözlərlə oğlanlarını aparırlar. Abdullanı isə çağırın olmur. O da durub öyə gəliy, əhvalatı anasına danışır və anasından xəbər alır ki, indi de, mən bicəm, yoxsa yox?

### **Başıma soyuq olur**

II Biləcik kəndində Qurban adlı hündürboy, qarayanız, ilk görüşdə qaraqabax görünən, hazırlıca və bir kişi yaşayır.

O, bir dəfə Bakıya oğlunun yanına gedir. Bakıda gəzərkən bir mağazanın qabağında xeyli adamın toplaşdığını görür. Mağazada basabasla satılan şeyin nə olduğunu öyrənmək üçün növbəsiz mağazaya girmək istəyir. Növbədəki qadılardan biri dözməyib partlayır:

- Ay qardaş, utanmışsan, başına papaq qoymusan, növbəni pozursan, basabas salırsan.
- Ay bacı, papağı kişiliyə görə qoymamışam, başıma soyuq olur.

### **BU SƏDR O BİRİLƏRDƏN YAXŞIDIR**

Biləcik və Baqqal kəndlərini birləşdirən “9 Yanvar“ kolxozuna yeni seçilmiş sədr briqadırlarə tapşırır ki, kolxozçular isti şitilik düzəltsinlər. İşin ləng getdiyini görən kolxoz sədri axşam üstü gimgə yerinə gəlir və deyir: - Əgər kim iki günə qədər şitilliyi düzəltməsə, arvadını da götürüb kənddən çıxsın.

Bunu eşidən Abdurahman müəllim deyir:

- Hə, bu sədr o birilərdən yaxşıdır.
- Soruşurlar: - Niyə?
- Ona görə ki, arvadları da özümüzlə aparmağa icazə verir.

### **KƏNDƏ PƏHLƏVAN GƏLİB**

30-cu illər idi. II Biləcik kəndində Abdullayev Abdulla adlı bir ığid vardi. O, öz zəhməti ilə dolanan, heç kəslə işi olmayan, sadə, təvazökar bir adam idı. (Onun oğul nəvəsi Abdullayev Əlibala kənddə fizika-riyaziyyat müəllimidir.) Birdən kəndə səs düşür ki, kəndə pəhləvan gəlib. Hamı tamaşaşa gəlir. Abdulla kişi isə çöldə, işdə idı. Kəndə gəlmış pəhləvan öz hünərini göstərdi. Axırda lovğa-lovğa özünə bərabər adamın olub-olmamağını soruşur. Özünə rəqib çağırır. Adamlar bir-birinin üzünə baxır. Birdən yadlarına Abdulla düşür. Gedib Abdullanı çağırırlar. Abdulla əlində kürək işdən gəlir və kürəyi pəhləvanın qarşısında yerə elə bərk vurur ki, kürəyin yalnız əl tutan yeri torpağın üstündə qalır, qalan hissəsi torpağa batır. Bunu görən pəhləvan davasız-şavasız çıxıb getmək istəyir. Lakin bu da mümkün olmur. Abdulla səssiz-səmirsiz əli ilə pəhləvanın ayağından basır. Pəhləvan nə qədər dartinırsa, ayağını çəkib onun əlindən qurtara bilmir. Ayağı topuqdan sınır. Pəhləvanı at arabasına qoyub yola salırlar.

### **HACI CƏBRAYILLA ƏRƏBİN GÜLƏŞİ**

Baltalı kəndində Hacı Cəbrayıllı adlı bir kişi yaşamışdır. Həcc ziyarətinə getdiyinə görə Hacı adını almışdır. Bu kişi yaxşı güləşçi imiş. Lakin həcc ziyarətindən sonra güləşçi yerə qoymuşdu. Bir

gün Baltalı ilə qonşu olan Qaradağlı kəndində toy imiş. Bu zaman toy yerinə iki ərəb gəlib çıxır. Onlar kəndə Ərəbistandan dəvə ilə ağ neft və duz gətirmişdilər. Ev sahibi ərəbləri hörmətlə qarşılıyır, mağara aparır, yeyib içirlər. Sonra ərəblər ev sahibinin qarşısında şərt qoyurlar. Ya toyda bizimlə güləşməyə adam tapacaqsan, ya da bizə pul, qoyun və s., verəcəksən. Qaradağlıda ağlına elə bir adam gəlmir ki, ərəblərlə güləşə bilsin. Bu vaxt onun yadına Hacı Cəbrayıl düşür. Onun dalınca fayton göndərir ki, bəs, ərəblər bizi koruxdurub, durma gəl. Hacı Cəbrayıl faytona minib gəlir Qaradağlıya. Toy sahibi ilə görüşür, göz aydınlığı verir. Sonra ərəblərlə görüşür. Deyir qardaş, nə lazımdı? Ərəblər deyir ki, bizə güləşçi lazımdı, Hacı başındakı sarığı götürüb qoyur bir qıraqa. Deyir, mən on dəqiqə toyxananı firlanacam, sən də dalımca firlan. Amma bir şərtim var: - Qolun, qıçın, qabırğan sinsə məndən deyil. Razılışırlar. Hacı başlayır toyxananı firlanmağa, firlandıqca başlayır işləmeyə. Ərəb də Hacının dalınca firlanır. Başlayırlar güləşməyə. Hacı ərəbi qaldırıb çırpır yerə, ərəbin bir neçə qabırğası sınır. O biri ərəb başlayır Haciya yalvarmağa. Ərəblər kor-peşman kənddən gedirlər. Hacı Cəbrayılın faytonuna kəlağayı bağlayıb, özünə də 3 illik bir qoç verirlər.

## HACI QƏDİR HAMAMI

Hacı Qədir hamamı şəhərin Qişlaq hissəsində Topqarağac məscidinin qarşı tərəfində (gündoğanda) yerləşir.

Qişlağın qocaman sakınları hamamın tikilməsi tarixi ilə əlaqədar nəql edirlər ki, Hacı Qədir buranı tikərkən bütün tikinti materiallarını atı ilə daşmış və hamam istifadəyə verilərkən birinci olaraq orada həmin atı çıimdirmişdi.

## DİLİN BƏLASI

Baş Zəyzit kəndində öz duzlu-məzəli söhbətlər ilə məşhur olan bir kişi yaşayır. Əllinci illərdə 90 yaşında rəhmətə gedib. Bu kişinin böyük bir kürkü vardı. Yayın istisində də ciyində gəzdirdirərdi. O gimgiyə oturanda adamlar başına toplaşır və baməzə söhbətlərinə qulaq asardılar. Çox zarafatçı kişi idi. Bir gün onun ətrafına toplaşan cavanlardan biri deyir ki, Məməş əmi, kürkünün bir qoluna nə verim, kəs ver mənə. O da tərəddüd etmədən deyir ki, əlli yumurta. Bu cavan tələsik öz dostlarını başına yiğib əlli yumurta toplayıb gətirir və deyir ki, buyur, yumurtaları götür, kürkün qolunu kəs. Məməş əmi deyir ki, ay uşaqlar, mən zarafat edirdim. Cavan oğlan deyir ki, sən kişi deyilsən? Kişi sözündən dönməz. Məməş kişi deyir ki, kişiyəm! Bıçağı bəri ver. Bıçağı alıb kürkün qolunu dirsəkdən kəsib verir oğlana. Yumurtaları da götürüb gedir evə. Qarısı təəccüblə soruşur ki, ay kişi, bu nədir, kürkün qolunu niyə kəsmisən, ağlin çəşib, nədir? Kişi deyir ki, ay arvad, dilimin bəlasına keçmişəm. Bıçağı bəri gətirin, kürkün o biri qolunu da kəsim, verim sən şirə dərisi qayır, daha keçib.

## MAŞAQ İSFƏNDİYARIN SON TƏBƏSSÜMÜ

Vaxtilə Şəkidə Dövlət Avtomobil Müfəttişi vəzifəsində işləmiş Əliheydər Şamilov danışır ki, bir gün Qişlaqlı baməzə maşaq İsfəndiyarı avtomobil vurmasına dair məlumat aldıq. Daxili işlər şöbəsinin rəisi şöbənin zabitlərindən üç nəfərə tapşırıldı ki, gedib xəstəxanada avtomobilin zədəsindən ağır vəziyyətdə yatan maşaq İsfəndiyardan sürücünün kim olduğunu və hadisənin təfsilatını soruşaq. Biz xəstəxanaya, maşaq İsfəndiyarın yanına yollandıq. Özümüzü təqdim etdik, onu vuran avtomobilin sürücüsü ilə maraqlandıqda çox ağır vəziyyətdə olan maşaq İsfəndiyar güclə gözlərini açaraq dedi:

Məni maşın vurmayıb. Mindiyim at maşının səsindən hürkərək məni yıxdı.

Biz onun sözlərinə inanmayıb evlərinə getdik, arvadı və qızı da onun sözlərini təkrar etdilər. Görünür, onlar da sürücünün adını gizlədirdilər.

Biz şöbəyə qayıdaraq eşitdiklərimizi rəisə danışdıq. Rəis bizə acıqlandı, maşaq İsfəndiyardan sürücünün kim olduğunu öyrənmək üçün şəxsən özü də bizimlə getməyi qərara aldı. Biz rəisə Maşaq İsfəndiyarın kim olduğunu, heç kimdən çəkinmədən danışmağı bacardığını xəbərdar etdik. Rəis çarpayıya yaxınlaşaraq hansı vəzifə daşıdığını və nə üçün gəldiyini söylədikdən sonra Maşaq İsfəndiyar zorla gözlərini açıb təbəssümlə dedi:

- İki çoban var imiş. Onlardan biri o birindən soruştur ki, sən qırqovul görmüsənmi? Çoban diyir ki, yox, görməmişəm. O biri çoban diyir ki, onda gəl gedəx mən sənə sahədə qırqovulu tanıdım. Gedirlər sahəyə. Qarşılara qırqovul çıxır. Çoban o biri çobana diyir ki, bax bu quş qırqovuldur. Çoban ona qırqovulu tanıdan çobanın üzünə təəccübə baxıb deyir: - Bu poxdan mən hər gün görürəm, mən də diyirəm sən mənə nəyi tanıdırsan? Ay rəis, kefinə dəyməsin, mən səni hər gün görürəm, sən də gəlmisən maa diyirsən ki, rəisəm.

Rəis bu sözlərdən bərk pərt oldu və tələsik palatani tərk etdi.

## BİŞİRDİYİMİ MOLLALAR YEYİB

Müharibənin ağır illəri idi. Atıx gözünün bir kor olduğu üçün cəbhəyə getməmişdi, arxa cəbhədə də kolxoz işinə getmirdi, özü kimi vəziyyəti olan Sualıoğlu Usufla özlərini mollaya oxşadıb Samux rayonuna gedirlər, Tomulla kəndində çörək bişirməyə hazırlaşan yaşılı bir qadın “mollaları” həyətə çəkir. Atıx diqqəti cəlb etmək üçün “Fatihə” deyib bişirilmiş iki xamralını Usuf ilə içəri ötürəndən sonra xosunlaşır və yavaş-yavaş özlərini sacın qıraqına çatdırırlar. Ev sahibi xamralını bişirdikcə Atıx ilə Usuf ötürür. Yazılıq arvad da “mollalara” bir söz deyə bilmir. Elə bu vaxt əri meşədən qayıdır gəlir və çörək istəyir. “Mollalar“ isə həyətdən əkilmək istəyirlər. Arvad ərinin sakitləşdirərək deyir:

- Bu saat xəmir hazırlayıb bişirərəm, bişirdiyimi mollalar yeyiblər.

## “AŞIQ“ İLAN

Təzəcə öylənmişdox, toy gecəsi sinəmin üstündə soox bir şey hiss elədim. Əlimi atdım, yumşax ətə toxundum. Baxıf gördüm bu iləndi. Qorxumnan səsimi çıxartmadım. Bir azdan ilan düşüf harasa getdi. Savax açılanda bunu heç kişiyyə də dimədim. Daa məəm yuxum ərşiyə çəkilmişdi. Amma heç kimə heç nə dimirdim. Bir gecə eşiyhdə yoldaşım kavaf bişirirdi, qanaxlar gəlmışdı. Böyük sinavarda çay qayniyirdi, sinavarın yanında istəkan nəlvəkiləri yaxalamaqdan ötəri cəm qoyulmuşdu. Mən cəmin yanında durmuşdum. Birdən gördüm ki, ilan simovərin yanında başını qaldırıf maa baxır. Özümü ələ alıf, cəmi<sup>“</sup> qaynar suynən dolduruf, ilanın üstünə atdım. İlan getdi. Həmən gecədən sora ilan məəm yanına gəlmədi. Bir həftədən sora öydən leş iyi gəldiyini hiss elədim. Kişiyyə didim düş döşəmənin altına bax, gör bu nəyin iyidi. Biz döşəmənin altında ölmüş ilanı gördox. Onnan sora mən əhvalatı kişiyyə danışdım.

## “Letni“ və “Zimni“ arvadlar

Bir dəfə Qudula kəndinə, qardaşım Nərimanın yanına getmişdim. Həyət qapısının küçəyə baxan səmtində taxta oturacaqda əyləşib söhbət edirdik. Bizdən təxminən 30 metrlik məsafədə iki gəlin bulaqdan su doldururdu.

Gəlinlərin biri ariq, biri isə kök, dolu bədənli idi. Mən Nərimandan soruşdum ki, gəlinlər kimi lərdəndir. Nəriman dedi ki, gəlinlərin hər ikisi Ənvərin arvadlarıdır. Biri “Letni“di, biri “Zimni“.

## Buxarının<sup>“</sup> həndəvərində əhvalat

Bir kişi və onun pozğun təbiətli arvadı vardı. Günlərin bir günü bu kişi dosdarının birini öyünə çağırır. Qış günü olduğuna görə onlar içində odun yanana buxarının həndəvərində oturullar.

Arvad qonağın qabağında sizdən ayıf da olsa, qışlarını açıf abırsız oturur. Bunu görən öy yiyəsi bərk hirsətnir. O, qonağın fikrini arvaddan yayındırmadan ötəri otağın tavanını görsədif diyir ki, ora bax, görürsən, öyüm lap köhnəlif, gərəyh yengidə<sup>\*\*</sup> usta gətirif düzəldirəm. Qonax da sən dimə arif imiş, o öy yiyəsinin nəyə işarə elədiyinnən duyux düşür və diyir:

- Köhnə xaravani tərpətmə, əngəli çıxar.

Öy yiyəsi görür ki, arvad gənə avırsız oturuf, heş nəyi vecinə almir. O, bu dəfə otağın tavan tirlərini göstərib diyir ki, a qonax, görürsən, bi ora bax, tirlər lap xarafdı, gərəyh dəyişdirəm. Qonax onu başa düşüf gənə diyir:

- Köhnə xaravani tərpətmə, əngəli çıxar.

Öy yiyəsi bu dəfə gənə qonağın gözlərini arvadın oturuşunnan yayındırmadan ötəri diyir ki, bir başo qaldırif tavana bax, yağış yağında taxtaların arasından otağa yağış tökülür, gərəyh öyün üstünü çöötürəm. Qonax otaqın tavanına baxanda kişi yanın odun kösöyünyü götürüf arvadın qıçının arasına basır. Arvad qışqırarax yerinin dik hoppanır. Qonax üzünü öy yiyəsinə tutuf diyir:

- Axı mən saa didim ki, köhnə xaravani tərpətmə, əngəli çıxar.

## SƏNİ DAŞLA VURANI SƏN AŞLA VUR!

İnqlabdan əvvəl Bilecək kəndində Abbasov Səlim adlı varlı bir kişi vardi. O, çox gözüəciq (dövrünə görə) adam idi. Poçt işçisi idi. Bu kənddə Aydəmir yüzbaşı deyilən ikinci bir varlı adam da vardi. Aydəmir yüzbaşının Səlimi görməyə gözü yox idi. Ona görə də hey fikirləşirdi ki, necə etsin onu aradan götürüsün.

Bir gün pula həris tamahkarın birləşmə çoxlu miqdarda pul təklif etməklə onu öldürməyi tapşırır. Səlim kişi yenə də poçtxanaya (Yevlağa) getmişdi. Qayabaşı deyilən yerdə (bu, kəndin ayağında, aşağı hissəsindədir) onu öldürəsi adam kolun dalında gizlənib gözləyirdi.

Gecənin qaranlığında həmin yere yaxınlaşanda (atla getmişdi) at ayağını yerə döyüb kişnəyir, dartinir, irəli getmir ki, getmir. Səlim kişi başa düşür ki, qabaqda düşmən var. Ona görə də yalandan hədə-qorxu gəlir. Deyir ki, ədə, kimsən, çıx kolun dalından, yoxsa qarnını tüstü ilə dolduracağam.

Gizlənmiş adam tez kolun dalından çıxır və onun ayaqlarına düşüb yalvarır:

- Başına dönüm, məni öldürmə, uşaqlarına yazığın gəlsin. Məni Aydəmir yüzbaşı göndərib.

- Deməli sən puldan ötrü məni öldürəcəkdin? Ayıb olsun sənə, - deyə Aydəmir yüzbaşı vəd etdiyi qədər pul verib yola salır.

Evə gəlib əhvalatı arvad-uşağa danışır. Səhərisi gün yaxşı plov (aş) bişirdirib, Aydəmiri evinə qonaq çağırır.

Aydəmir yüzbaşı çar-naçar gəlir. Utana-utana aşı yeyib gedir.

Evdəkilər Səlim kişini qınayırlar ki, o, səni öldürmək istəyirdi, sən isə onu qonaq çağırırdın. Bu nə deməkdir?

O isə qayıdır ki, səni daşla vurani, sən aşla vur.

## MƏMƏQUZU DASKAYA ÇIXIR

Rəssam İsmət İsmayılov danışır ki, 1935-ci il olardı, Şəkidəki 7 sayılı məktəbdə oxuyan Məməquzu adlı bir şagirdi müəlliməsi ayaqları döşəmədə olan yazı lövhəsinə çağırır:

- Məməquzu, daskaya çıx!

Arxada oturmuş, dumba boylu Məməquzu yazı lövhəsinə çıxıb, bardalaş qurub oturur. Sınıfdə bərk gülüşmə başlayır. Müəllimə deyir:

- Düş aşağı, sarsax!

Məməquzu :

- Məəllim, dimədin daskaya çıx, mən də çıxdım da . . .

## **İNCƏ KƏND SAKİNİ, BOYU METRYARIM OLAN ABDULCƏLİL MUSTAFAYEVİN BAŞINA GƏLƏN ƏHVALATLAR**

### **Birinci əhvalat**

On-on beş ilin söhbətidir. Bir gün bərk xəstələnmişdim. Doxdur çolpa suyu məsləhət gördü. Həyətdə toyux-cücə, pis dölü, var. Uşaxlar istədilər bir çolpa tutsunlar, lakin arvadım qoymadı. Uşaxlar hansı çolpanın üstünə gedirdilərsə, arvadım qışqıraraq deyirdi:

- Tutma, oğlumun başı ağrıyanda kəsəcəyəm, nəzir demişəm. O çolpiyə də dəyməyin, qolumdan yel tutanda nəzir demişəm və s.

Nə başınızı ağrıldım, həyətdə toyux-cüçələrin hamısı oldu ziyarətlərə nəzir. Mən də çolpa suyu içmədən bir təhər sağaldım. Bir gün arvad mənə yanaşib dedi ki, ay kişi, toyux-cüçənin dəni qurtarış, gör haradan bir az dən tapırsan. Cin vurdubашима. Arvada didim ki, get ziyarətlərə, orada nəzir yiğənlərə di ki, toyuqlarına dən göndərsin, mən özümə güclə baxıram, onların toyuqlarına necə baxıb?!

### **İkinci əhvalat**

30-35 ilin söhbətidir. Təzə toy eləmişdim. Bir gün arvadı da götürüb getmişdim Şəkiyə. (Özüm İncə kəndində yaşayıram). Onu da diyim ki, arvadım məndən xeyli uzundur. Şəhəri gəzib dolaşdıqdan sonra öyə gəlmək istədik. Çox qısqanc olduğumdan arvadı abtobusla yox, “Pobeda“ ilə öyə gətirməyi qərara aldım. Köhnə bazarın yuxarı körpüsünün yanından bir “Pobeda“ya oturduq. Hər ikimiz arxaya oturduq və İncəyə gedəcəyimizi bildirdim. Sürücü univermağın yanından düz keçib, “Pobeda“nın ağızını yuxarı çevirib, kombinat tərəfə sürməyə başladı. Mənə elə gəldi ki, yəqin sürücü pis fikrə düşüb və məni də arvadın uşağı bilib. Ona görə də mən arxadan boylandım ki, sürücü güzgündən mənim biğlərimi görsün və mənim uşaq yox, kişi olduğumu bilsin.

Bu mümkün olmadı. Əlacsız qalıb sürücüyü didim:

- Bacioglu, mən bu bacının əriyəm.

Sürücü əsəbi halda:- Nə olsun ki, ərisən, cənnətlik uşağı, indi küçə qazılısı vaxtdır? Gərək bir də kombinatın qabağı ilə fırlanıb kəndə gedək.

Bu cavabdan sonra mənə hər şey aydın oldu, sakitləşdim.

### **Üçüncü əhvalat**

On-on beş ilin söhbətidir. Yay fəqli idi. Şəkidə təzə mehmanxana istifadəyə verilmişdi. Eşitdim ki, həmin mehmanxananın çayxanasında yaxşı qəhvə verirlər, getdim ora. Çayxanaya bir yekə ləzgi və onun dalınca da mən girdim. Təsadüfən ikimiz də eyni bir stol dalında oturduq. Gəhvə istədiyimizi bildirdik. Həmin tanımadiğim ləzgi qəhvəsini işib getdi. Mən də işib qurtardım. İstədim xidmətçiyyə pulu verəm, almadı və didi ki, sənin pulunu dədəndən almışam. Sən dimə, xidmət edən oğlan məni həmin ləzginin uşağı bilib və mənim də pulumu ondan çıxb. Sağ olsun!

### **Dördüncü əhvalat**

Bir gün başıma bir fikir gəldi ki, eşikdəki xoruzlardan birini aparıb şəhərdə satıb, öyə ayın-oyun alım. Xoruzu bazarda 15 rubla satdım. O vaxtlar bu pulla yaxşı bazarlıx elamax olardı. Amma bir-dən elə bil cin vurdubашима, şeytanlar məni yoldan çıxartdı, ağlıma gəldi ki, bazarlıq eləmaxdansa taksi “Pobeda“ tutub kəndə qayıdım, qoy kənd qardaşlarım görsünlər ki, analar nətəri oğul doğur. Avtobus şəhərdən İncəyə 60 qəpiyə aparırdı, amma mən xoruzun pulunun hamısını “Pobeda“nın sürücüsünü verib kəndə getdim. Həmişə kəndlilərin Gimgəyə yiğildiqları karvansaraydan İncəyə qədər olan 1 km yolda bir adama rast gəlmədim. Narahat oldum ki, bu camaata nə olutdu? Heç

kim qavağıma çıxmadı. Mənim taksidə gəldiyimi heç kim görmədi. Öyə çatıb kor-peşman taksidən düşdüm, öydəkilərdən soruştum ki, bu kənd camaati hara gedib, mənim taksidə gəldiyimi heç kim görmədi, pulum batdı. Öydəkilər dedilər ki, bəs, kəndin o başında öy yanır, hamı oradadır.

### **Beşinci Əhvalat**

Bir dəfə Şəkidəki köhnə qəsdinsənin restoranında “dürt” diyincə yiyif-işdikdən soram yaşadığım İncə kəndinə qayıtdım. Kənddə işıq yanmırı, hər yer qaranlıq idi. Mən sərxoş halda öyə girib, arvadımın da xəbəri olmadan uşaqların sırasında yatdım.

Gecədən xeyli keçmiş uşaqlarım anasını səsləyir ki, pişim gəlir. Arvad uşağı bayıra apardı. Sonra diyəsən belə fikrə düşdü ki, o biri uşaqları da pişə tutsun. Və onları bir-bir bayıra çıxarmağa başladı. Boyum balaca olduğu üçün məni də uşaqlardan biri hesab edərək qolumdan tutub bayıra apardı və nə qədər disə də piş eləmədim. Mən arvadımın ol çəkmədiyiini görüb, məcburi dilləndim ki, apar qoy yerimə yatım. Bu vaxt arvadım məni səsimdən tanıyaraq didi ki, buy! Ətin tökülsün, ay Abdulcəlil, bu sənsənmiş.

## **QARAQOYUNLU (TƏRƏKƏMƏ) ƏHVALATLARI**

### **BİR KİŞİNİN İKİ LƏQƏBİ**

Qaraqoyunlular hər yerdə burunları ilə (yekəliyinə görə) tanınırlar. Şəkililərin “yekəburun” adlandırdıqları Şirəli kişi Qaraqoyunlu kəndlərində tədarükü işləyirmiş. Şəkidə dost-tanışları “Ə, yekəburun”-deyə sataşanda Şirəli kişi gülə-gülə onlara deyərmüş:

- Öyə, siz nə insafsız adamlarınızımış, yenə sağ olsun qaraqoyunluları, onlar mənə “findıqburun Şirəli” deyirlər.

### **MƏN DEMƏMİŞDİM Kİ...**

Qaraqoyunlu Cavad kişini şəkili bir tanışı toya çağırır. Cavad kişi yaxın qohumu Güləhmədi də özü ilə toya aparır. Ev sahibi də bir neçə başqa qonaqla bunlarla əyləşibmiş. Güləhməd qabağındaki boşqabları tez-tez boşaldır, ayaqçılar yenə doldurub gətirirlər. Bu hal ev sahibinin diqqətindən yayınmr. Güləhmədin qabağına onuncu boşqab gətirildikdə o, özünü saxlaya bilməyib partlayır. Üzünü Cavad kişiyə tutub yarıcididdi, yarızarafat deyir:

- Cavad dayı, mən sizə demişdim, istəsəniz özünüzlə 5-10 nəfər də gətirə bilərsiniz. Tay deməmişdim ki, on nəfərin yerinə bir nəfəri gətirin...

### **İTİM SİZDƏN TƏMİZDİR**

İki şəhərli qaraqoyunlu tanışlarına qonaq gəlir. Axşam o qədər yeyib-içirlər ki, tam dəmləşirlər. Gecənin bir vaxtı həyətə çıxır və necə olursa itin bağlandığı yerdə uzanıb qalırlar. Səhər tezdən yuxudan qalxan ev sahibi qonaqların it damının qabağında uzanıb yatdıqlarını və itin zənciri qırıb harasa qaçdığını görüb, təəccüb qalır. Onları birtəhər evə gətirir. Günortaya yaxın sərxoşluqdan ayılan şəhərlilər həyətə düşəndə görülür ki, ev sahibəsi ağacın altında sacda fətir bişirir və it də onun lap yaxınında uzanıb. Arada arvad əlindəki oxlovla iti vurub qovur və yenidən həmin oxlovla yuxa yaymağa başlayır. Bunu görən qonaqlardan biri dilxor şəkildə deyir:

- Gör bir biz haraya gəlib çıxmışıq. Belə də biabırçılıq olar? İt vurdugu oxlovu heç yuyub-silmədən yenidən xəmirə vurur. Tez gedək buradan belə murdarçı yerdə dayanmaq olmaz.

Bu sözə dözə bilməyən ev sahibəsi partlayır:

- Day gedirsiniz, yaxşı yol. Ancaq təmizliyə qalsa, xətrinizə dəyməsin, bizim itimiz sizdən təmizdi. Axşam gedib itin yerində yatmışınız. Yazıq it ağızınızdan gələn murdar sarımsaq, soğan, arax iyinə davam gətirə bilmiyib, zənciri qırıb qaçıb.

## ÖZ CANININ QƏDRİNİ BİLMƏYYƏN

Qaraqoyunlu Sərkar Zamanın iki çobanı varmış və hər ikisinin də gözü sərkərin yeganə qızına düşübmüş. Zaman kişi bunları sınamaq üçün bir səhər sürü örusə getməmişdən hərəsinə bir yumru daş verib deyir:

- Bu daşı qoyursunuz çarığınızın içində. Axşama qədər kim bunu ayağının altında hərləyib arxaca gətirə bilsə, qızım onundur.

Cobanlar daşı çarığın içində qoyub sürüünü aparırlar. Sürü arxacdan bir az aralanan kimi çobanlardan biri daşı ayağının altından çıxarıb kənara atır. Bunu görən o biri çoban sevinir və daş ayağını döyə-döyə axşama qədər çölləri dolaşır. Sürü arxaca dönəndə sərkar onları yanına çağırır və şərti soruşur. Daşı hərləyib gətirən çoban sevincək çarığı açıb yaralı ayağının altından qana bulaşmış daşı çıxarıb sərkara uzadır və deyir:

- Ağa, bu da mən, di sözünüzə əməl edin. İndi elçilərimi göndərə bilərəmmi?

Zaman kişi aramla başını bulayıb deyir:

- Sən yox, o biri çoban elçilərini göndərə bilər. Qız onundur. Sən öz canının qədrini nə bilirsən ki, qızımın da qədrini biləsən?

## ONU DA BURAXDIQ DA...

İki tərəkəmə gecə Muğal kəndinə oğurluğa gedir. Bir tövlədən iki qoç çıxarıb apararkən ev sahibi bilir və haray salır. Qonum-qonşu oğrular qaçan tərəfi gülləyə basır. Tərəkəmələr vəziyyətin pisləşdiyini görüb, heyvanları buraxır və özlərini kəndin yanındakı meşəyə verirlər. Qaranlıqda qoçları görməyən muğallar meşə tərəfə qaçıb və güllə yağıdırırlar. Əsəbiləşmiş oğrular bir təpənin başına qalxır və oradan üzlərini güllə atılan tərəfə tutub, acıqlı-acıqlı qışqırırlar:

- Nə var ə, görməmiş köpəkuşağı, iki toğlu aparırdıq, onu da buraxdıq daa... Tay ..... niyə cirirsiniz?..

## BİZ QIRILMAMIŞIQ Kİ?..

Qaraqoyunlular arvadı çoxdan ölmüş bir qohumlarının evinə yiğışırlar ki, onu evləndirsinlər. Kişi evlənmək istəmədiyini bildirən də əl çəkmirlər. "Qocalmışan, xəstəsən, elə hindı səyə (sənə) arvad lazımdır ki, qulluq eləsin", - deyirlər. Obanı ələk-vələk eləyirlərsə də qohumlarına münasib bir adam tapa bilmirlər. Oradakı kişilərdən biri deyir:

Vallah filan kənddə yaxşı bir gəlin var, əri 2-3 ildir ki, ölüb. Əsilli, nəcabətli. Bircə orası var ki, çox cavandı, qorxuram buna əl verməyən.

Nəslin ağısaqqalı deyir:

Yox-yox, cavan heç əl verməz. Gətirərik, qohumun əlindən bir şey gəlməz, sonra biabır olarıq.

Qocanın bu sözünə dözməyən qohumlardan nisbətən bir cavani deyir:

Əshi, siz alıb gətirin, biz burada qırılmamışiq ki, kömək edərik.

## ALMƏMMƏD GÜLMƏMMƏD OĞLU...

Yoldaşı Qasım kişi ilə kolxoz sürüsünü yaylağa aparan Məryəm oğlu Hasan yağarlıq olduğundan bir-iki gün Qişlaq kolxozunun ərazisində qalmalı olurlar. Bunu eşidən sahə gözetçisi oraya çapır. Atını Hasan kişisinin qənşərində saxlayaraq, qamçısını havada şaqqlıdada-şaqqlıdada dişinin dibindən çıxanı onun üstünə yağıdırır. Hasan kişi başını yerə dikib dinnmir. Gözətçi cibindən kağız-qələm çıxarıb çağırır:

- Kolxozun adı nədir?

- Mən kolxoz adı bilmirəm.
- Kəndiniz xarabanın adı?

- Qaraqoyunlu (bu adda 8 qaraqoyunlu kəndi var, hər birinin də ayrılıqda öz adı) Gözətçi bunları yazandan sonra yenə soruşur:

- Adın, familyan?
- Alməmməd Gülməmməd oğlu.
- Familyan?
- Mən famil-mamil bilmirəm.
- Yoldaşınını?
- Fərzalı Gürzalı oğlu.

Gözətçi bunu da yazandan sonra üzünü çobanlara tutub, acıqlı-acıqlı deyir:

- Bu aktı aparıb verəcəyəm məhkəməyə, gəlib orda cavab verərsiniz, görək başqa kolxozun ərazisinə ziyanlıq vermək nə deməkdir!

O, atını qamçılıyib bir az uzaqlaşmışdı ki, Hasan kişi onun arxasında gülə-gülə deyir:

- Get, bacıoğlu! Nə vaxt gedib dağların başına çıxa bilsən və orada Alməmməd Gülməmməd oğlu ilə Fərzalı Gürzalı oğlu adlı çoban tapa bilsən məhkəməyə gətirib cərimələdərsən.

Sonra Hasan kişi üzünü çoban yoldaşı Qasimov Qasıma tutub, gülə-gülə deyir:

- Ə, Fərzalı Gürzalı oğlu, sürünü hayla ötək.

### “Qaragöz, booy... booy...“

70-ci illərdə kəndi yaxşı tanımayan, torpağın dilini bilməyən, qoyunu keçidən ayırmayı bacarmayan “uçdu-qondu“nun birini Kəhtuzoba və Təpəcənnət kəndlərinə sədr göndərirlər. Bir az müddətin içərisində camaat dərk edir ki, ağızından süd iyi gələn bu ana balasından onlara çörək verən olmayıcaq. Odur ki, yeri düsdükçə başlayırlar onu ələ salmağa. Bir gün “Şənbə müşavirəsindən“ qayıdan sədr (vəfat etdiyi üçün onun adını çəkməyi rəva bilmədik) təcili iclas çağırır:

- Müşavirə payız şumunun tezliklə başa çatdırılmasına həsr edilmişdi. Qisası budur ki, günü sabahdan bütün kənd uşaqlı-böyüklü, qarlı-qocalı şuma çıxmalıdır! Əks təqdirdə sahəyə çıxmayanların evini düzəldəcək, özlərini kənddən qovduracağam! Mən sözümü qurtardım! Sözü olan yoxdur ki?

Kənd ağsaqqalı, zarafatcılığı ilə hamidan fərqlənən İraviyə oğlu Məhəmməd söz alıb deyir:

- Külüng, yava, lapatka, bel də götürəcəyikmi?
- Bəli, bəli, hətta çəkic də, balta da.

Xəlvəti piqqılıt başlayır.

Bu arada kəhrizli Nuralı Güllalı oğlu sıfətinə yazıqlıq görkəmi verib deyir:

- Ay sədir, vallah, siz bilməsəniz də, burdakıların hamısı yaxşı bilir ki, mən bir çətən külfətəm (əslində onun ailəsi elə böyük də deyilmiş).

Təsərrüfatın gəliri ilə dolana bilmirəm. Hər istirahət günü kənd toylarına gedirəm ki, üçdən-beşdən qazanım.

- Sən zurnaçisan ki?
- Yox, hörmətli sədr, zurnaçının pomoşnikiyəm.
- Ay canım, mən başa düşə bilmirəm ki, zurnaçının pomoşnikini nə olan şeydi. Bəlkə sən züyüsən?

- Yox, ay sədir. Bilmirəm sən bilirsənmi? Son vaxtlarda bu andıra qalmış “Qaragöz, booy... booy“ havası yaman dəvə düşüf. Çıxan elə deyir “Qaragöz, booy... booy“u çal. Bizdə də ki, toyların hamısını zurnaçilar aparır. Həmən havanın hər yerini qara zurnada çalmaq olur. Amba “Qaragöz, booy... booy“ yerini zurnada çöyürmük olmur. Zurnaçı çalıf oraya çatanda mən ağızdan bərkdən deyirəm: “Qaragöz, booy... booy...“

Nuralı sözünü bitirər-bitirməz zaldan bir şaqqlıt qopur ki, sədr yerindən duk atılır.

Deyirlər ki, həmin iclasdan sonra sədr bir daha oralarda görünmür.

## **DAĞ OLA, DUMAN OLA...**

Bir qaraqoyunlu çoban dumanlı bir gündə dağda qoyun otarırmış. Hədərət-qüdürət oraya gəlib bir gözəl qadın çıxır. Gözü qızmış çoban eləmə təmbəllik-qadına cumüşur və .....

Qadının adamları əhvalatı bilir və çobandan məhkəməyə şikayət edirlər. Məhkəmə zamanı prokuror düşür çobanın üstünə. Cavab tapa bilməyən çoban axırdı açıqla deyir:

- A yoldaş, bir insafın olsun:

Dağ ola, duman ola,  
Qırmızı tuman ola,  
Can prakulul, mən olmuyum,sən ol,  
Sakit durmaq olar?....

## **GÖR BU NƏYƏ OXŞIYİR?**

Dərəcənnət mal fermasında gecə bir cöngə qəflətən ölürlər. Ferma müdürü Süleyman kişi mal həkiminə zəng edir ki, gəlib ölümün səbəbini müəyyənləşdirsin, cöngənin dərisini soyub ölümü akllaşdırınsınlar. Cavan mal həkimi gəlib cöngəyə baxır. Görür ki, heyvanın qarnı dam kimi şisib. Çölə çıxmış dili kürədə qızmış dəmir kimi qıpqırmızıdır. Həkimi fikir götürür. Konkret bir söz deyə bilmir. Bu yazıq da deməynənmiş şairlik xəstəliyinə tutulubmuş. Yeri düşdükcə azdan-coxdan cızma-qara edirmiş. Yay günəsi hələ döğmadığından üfüq qıpqırmızı imiş. Həkim-şair bir qızarmış üfüqə, bir də cöngənin çöldə qalmış qırmızı dilinə baxıb, birdən qımışır. Gah üfüqə, gah da dilə baxıb, dodaqaltı mızıldayırlar:

- "Qızarmış üfüqlər mal dili kimi"

Cöngəni soyan naxırçı pos Həmid əl saxlayıb, altdan yuxarı həkimin üzünə baxıb deyir:

- Yoldaş vettexnik, nağayrim deyirsən?

- Heç, sənnən deyiləm, sən işində ol.

Oraya yiğilanlar da gözləyirlər ki, görək hələ bu həkim nə deyəcək. Həkim də öz şairlik dünyasına dalıbmış. Birdən sevinclə aşağıdakı beyti ucadan deyir:

"Qızarmış üfüqlər mal dili kimi,  
Seyrindən doymayıb baytar həkimi"

Oradakılar başlarını bulayıb, təəccüb edirlər. Həmid dözməyib deyir:

- A kişi, bu dediyin ölümün diyaqnozudu?

- Yox, ay kişi sənin beləncik şeylərdən başın çıxmaz. Sən get naxırıyı otar. Sənət hara, sən hara...

Bunu deyib, yan cibindən dəftərçəni çıxarıb, hazır beyti sevinclə ora yazmağa başlayır. Bu arada Həmid tələsik cöngənin xayasının dərisini soyub ağappaq xayaları Baytara göstərib dedi:

- Qaqaş, bir buna bax, gör bunları nəyə oxşada bilərsən? Əgər bunları da düz oxşada bilsən, onda sənin şayırlığı şək-şübə ola bilməz.

Həmidin bu sözlərinə oradakılar elə bir şaqqanaq çəkdilər ki, baytar həkim elə bil yuxudan indi oyandı.

- Tufu,-deyib oradan sürətlə uzaqlaşdı və o gündən də həkimliyin daşını əbədilik atdı.

## **İT SƏNNƏN QANACAXLIDI**

Dərəcənnət kəndi ilə Suçma kəndi bir koxozda birləşən illərdə bol çəltik yetişdirilərmiş. Uzun zaman qaraqoyunlu Məryəm oğlu Hasan kişi ilə suçmalı Landış Kərim keşkəl işləyirmişlər. Hasan kişi həmişə özü ilə yağıdan, pendirdən, qaymaqdan aparar, Kərim kişi ilə birlikdə yeyib-içərlərmiş. Kərim də deyərmış: "Hasan kişi, yayda gör sənə nə iri qaysı-ərik gətirəcəyəm"...

*Vaxt gəlib çatır. Hasan hər dəfə ərikdən söz saldıqca Kərim - “Ay dost, vallah hələ dəyəni yoxdur, “-deyərmış. Sən demə, Hasan kişi də əlaltı ondan-bundan xəbər alıb öyrənibmiş ki, Kərimin əriyi çoxdan dəyib, hələ bir neçə dəfə əməlli-başlı dərdirib, Şəki bazarına da göndəribmiş.*

Evləri çəltik tarlasına yaxın olduğundan Kərim kişi hər gün günorta vaxtı gedib evində yatır, Hasan kişi isə keşkəl<sup>s</sup> çardağının altında qalırmış. Bir gün Kərim kişi evə gedəndən bir xeyli sonra, ələmə tənbəllik, Hasan kişi durub zənbilini də götürüb gedir Kərim kişisinin bağına. Görür ki, budaqlar əyilib, üstündə dəymış, sapsarı əriklər göz oxşayır. İt Hasan kişini gördükdə hürmür, əksinə, quyuğunu bulayır. Bu, əlbəttə, razılıq əlamətidir. Hasan kişi ağaca çıxır və seçmə əriklərlə zənbilini doldurur. O, yerə düşmək istəyəndə baxır ki, Kərim kişi evdən çıxıb bağa tərəf gəlir. Bu zaman ayağının altındaki budaq yavaşça şaqquşdayır və Kərim kişi səsə yuxarı boylandıqda keşkəl qonşusunu əli dolu zənbilli aşağı düşən görür və utandığından ona bir söz demir, acığını itin üstünə tökür. İtə bir-iki təpik ilişdirib deyir:

- Köpək oğlunun iti, səni daha mən burası niyə bağlamışam. Sən ki, heç kəsə mirt eləmirsin, bu gündən qapıdan qovacağam.

Hasan kişi yerə düşüb gülə-gülə deyir:

- Dost, iti vurub ələmə. O, sənnən qanacaxlıdı. Bir aydı sən məni aldadırsan ki, hələ ərik dəyməyib. Amma mən çatan kimi yazış it quyuğunu qaldırıf məə dedi ki, ay kişi, bax o putaxlara qalx. Orda yaxşı dəymış ərik var.

## FİDEL KASTRONUN İSTİRAHƏT YERİ

F.Kastronun ən populyar olduğu illərdə qaraqoyunlu Kolya Bəhram Bakıda xəstə yatan qardaşının yanına gedir. Günorta nahar etmək üçün yeməkxanalardan birinə girir. Bir bozbaş sifariş verir. Görür ki, onunla yanaşı stolda 4-5 cavan oğlan oturub yeyib-içir. Onlardan biri Bəhramın sadə, nimdaş paltarına, tüklü, kor-kobud sifətinə nəzər salıb, rişxəndlə deyir:

- A kişi, yediyin nədi, “perviy“, yoxsa “vторой“?

Bəhram anlayır ki, onu ələ salmaq istəyirlər. Deyir:

- Bacı oğlu, suyu “първи“, əti “второй“.

Başqa bir oğlan qayıdır ki:

- Dayı, hardansan belə?

- Şəkinin Qaraqoyunlu kəndindən.

- Kəndinizin üstü açıqdı, yoxsa örtülü.

- Yarısı açıqdı, yarısı örtülü.

- Alə o nös eləncikdi?

Qışda örtülü tərəfə yığılıraq, yayda açıq.

Bir başqası qayıdır ki:

- Bay atonnan, alə, kəndə bir bax, o nə xərəbədi ki, biz onu tanımıraq?!

Kolya da qayıdır ki:

- Bayı oğlanları, vallah, sizi mən bu dərəcədə tupoy bilməzdəm. Bu necə olur ki, o böyüklükdə Fidel Castro hər il yay istirahətini bizim Dərəcənnət kəndində keçirir, amma siz burdan-bura o böyüklükdə kəndi tanımırınsınız.

## KİŞİ QIRYATI...

Cəfərabadlı Qaşqın Əydər Çay Qaraqoyunlu kəndində sədr işləyirmiş. Şofer Əmrəhla bununku düz gətirmimiş. Əmrəh bir çox təşkilatlara sədrdən imzasız məktublar yazır. Bunun üstü açıldıqda sədr onun maşınıni əlindən aldırib başqa birinə verdirir. Çəkişmə daha da dərinləşir. Növbəti sədr seckisinə bir neçə gün qalmış Əmrəh Quran kitabını və bir parça çörək götürüb, gecələr evbəev kəndi gəzir və adamlara and içdirir ki, onlar Əydəri sədr seçməyə qoymayacaqlar. Seçki iclasında bütün kənd qadınlarını qabağa verəcəklərini planlaşdırırlar. Bundan xəbər tutan Əydər kişi vəziyyəti rayon rəhbərliyinə bildirir. İclasa o vaxt rayon PK-nın II katibini göndərirlər. İclasda sədr

hesabat məruzəsini oxuyur və heyət üzvlərindən bir-ikisinin çıxışından sonra sözü tələsik ikinci katibə verirlər ki, şuluqluq başlamamış məsələni yekunlaşdırıslar. Nümayəndə qaş-qabaqlı şəkildə yerindən qalxıb xitabət kürsüsünə yaxınlaşır və ötkəm bir səslə sözə başlayır:

- Yoldaşlar, siz bilməlisiniz ki...

Onu cümləsini tamamlamağa imkan vermədən 20-25 arvad əllərindəki ağacları göyə qaldıraraq bir ağızdan qışqırırlar:

- Yoldaş, biz hər şeyi yaxşı bilirik. Amma sən yaxşı bilməlisən ki, biz Əydəri sədir sesmiyyəyeyih.

Nümayəndə onları qorxutmaq məqsədilə bir az da möhkəmdən bağırır:

- Bu nə özbaşınalıxdı! Bu saatca milisi töküb, sizin hamınızı damladaram.

Elə bu vaxt bütün arvadlar irəli cumub, əllərindəki dəyənəkləri səhnənin ön taxtasına bərkdən çırpıb deyirlər:

- A kişi, havayı üstümüzə qoqazdanma! Sənə adam balası kimi dedik ki, Əydəri sədir sesmiyyəyeyih! Əlimiz səyə dəyməmiş burdan irədd ol!

Onun tərpənmədiyini görən qadınlar səhnəyə dırmaşmağa başlayırlar. Vəziyyətin gərginliyini görən Əydər kişi və bir neçə başqası katibi aralarına alıb dal qapıdan çıxarıb, özləri ilə hazır dayanmış maşına oturdurlar. Maşın yola düşəndə iki-üç arvad onu saxladır və açıq pəncərədən icəri iki panama uzadırlar:

Götürün papaxlarıyzı. Kişi qaçanda qıryatını qoyuf getməz!

## TAY NEYNƏK?

Hər dəfə Suçma kəndinə gedəndə dost-tanış qaraqoyunlu Hasan kişinin başına toplaşar, onu tərpədərmışlər ki, görək nə deyəcək, onunla şirin-şirin zarafatlaşmışlar. Qış aylarında Muğallardan çox qırılan varmış. Hasan kişi də gedib ora çıxır. Muğallılar ona deyirlər:

- Hasan əmi, daha tərəkəmənin zulumu başdadı. A kişi, bir loxma əppəkdən ötəri nə zulumdu siz heylə çəkirsiz. Qaraçıya oxşuyursuz, iy-qoxdan sizə yaxın da durmax olmur.

Hasan kişi də onların ağızından söz qurtarmamış deyibmiş:

- Neynək, a bala, zulum bizim, ölüm sizin.

## OLMUŞ ƏHVALAT

Səki rayonunun 8 qaraqoyunlu kəndlərinin (Dərəcənnət, Təpəcənnət, Kəhrizoba, Aydınbulaq, İbrahimkənd, Şirinbulaq, Cay Qaraqoyunlu, Hətəmkənd) əhalisi vaxtı ilə bir qəbilədən ayrıldıqlarından indi də bir-biri ilə six qohumluq əlaqəsindədirlər. Bu sözlər Dərəcənnət və Təpəcənnət obalarına daha çox aiddir.

Mühəribə illərində (1941-45-ci illər) əri döyüşlərdə həlak olmuş təpəcənnətli Pərizad arvad yetim qalmış oğluna baxa bilmədiyindən dəfələrlə Dərəcənnətdə yaşayan əhvallı qohumlarına xəbər göndərir ki, uşağa daha baxa bilmir, gəlib onu aparsınlar. Qohumları da onun xəbərdarlıqlarını qulaqardına vurur, ona kömək etmirlər. Artıq oğlu Hülüdün (Məhəmmədin) 1-2 günə acıdan öləcəyini yəqin edən arvad ələcsiz qalıb uşağı qalın sırixlıya büküb iplə sarıyır və Dərəcənnət kəndinin üstündəki bir təpənin başına gətirir. Aşağı dərənin dibində su dolduran dərəcənnətli arvadlara tərəf qışqırır:

- Ay qışdaxlılar (onlar Dərəlilərə belə deyirlər), budu, Hülüdü dığırırayıram, mənim biqeyrət qohumlarına deyin ki, gəlib yetimlərini aparsınlar.

O belə deyib, doğrudan da əlindəki sarıqli şeyi uşağı dığırılayır, tez də qaçıb gedir. Sarıqli şey gəlib bulağın yanına düşür. Oradaki arvadların heç biri inanmir ki, bağlanmanın içindəki uşaqlar. Lakin ağlayan uşaqla eşidən qadınlar tez sarıqlını açırlar. Görürlər ki, həqiqətən onun içindəki 2 yaşında bir oğlan uşağı. Uşağı aparıb Pərzadin qohumlarına (bayramlılara) verirlər. Onlar da köməkləşib Hülüdü böyüdürlər. Sonra Hülüd Xanabad kəndinə gedir, çalışır, özünə ailə qurur. O müdhiş günlərdən söz düşəndə Hülüd (Məhəmməd kişi) deyir:

- Getsin o günlər, birdə qayıtməsin.

Aşıqəm, o diyarə,  
Yol gedir o diyarə.  
Zülfünü kəmənd eylə  
Məni çək o diyarə.

Aşıqəm, mən də bunun,  
Nəyi var məndə bunun.  
Çox bələlər çəkmişəm  
Yolunda mən də bunun.

Aşıqəm, yüz gün ağlar,  
Qaş-gözü süzgün ağlar,  
Yarından ayrı düşən  
Bir gün yox, yüz gün ağlar.

Aşıqəm, çımən yerdə,  
Gül bitər çəmən yerdə,  
Yara köynək olaydım  
Soyunub çımən yerdə.

Aşıqəm qara gözlər,  
Yolunu qara gözlər,  
Yıxıbdır dədəm öyün  
Səndəki qara gözlər.

Apardı tatar məni,  
Qul eylər satar məni.  
Bir vəfali dost olsa.  
Axtarar tapar məni.

Əzzinəm ağ daşı,  
Ağ düyüsü, ağ aşı,  
Namərd öldü, iş oldu,  
Tək desinlər ağ daşı.

Mən aşiqəm, can dərdi,  
Çəkdikcə də can dərdi,  
Boz dəvə çəkə bilməz  
Bu canım çəkən dərdi.

Aşıqəm, qara dağı,  
Gəncənin qara dağı.

Sinəmin üstə çəkdin  
Əlif tək qara dağı.

Əzzim, tikan gülə,  
Sarmaşır tikan gülə.  
Heç kimsə göz tikməsin  
Mən gözüm tikən gülə.

Aşıqəm, gülə bəndəm,  
Bülbüləm, gülə bəndəm,  
Qərib eldə, yad yerdə  
Elə xoş dilə bəndəm.

Əzzim, yüz il məni,  
Xalıya düz ilməni.  
Vəfalı dost yad olmaz  
Görməsə yüz il məni.

Aşıqəm, necə yazım,  
Qələm yox, necə yazım,  
Sənsiz keçən günümü  
Ömrümə necə yazım?

Aşıqəm, belə qandır,  
Dilim də belə qandır.  
Baş yasdıqda, göz yolda  
Get yara belə qandır.

Aşıqəm, quraq oldu,  
Yar məndən iraq oldu.  
Gözdən axan qanlı yaş  
Çöllərdə bulaq oldu.

Əzzim yüzdə donar,  
Əllidə, yüzdə donar.  
Məhebbət gözdə olar,  
Görməsə yüz də donar.

Aşıqəm, mənəm sənsiz,  
Şad olub gülmərəm sənsiz,  
Dağda ceyran mələsə,  
Yəqin bil mənəm sənsiz.

Aşıqəm tək ha tək,  
At oxunu tək ha tək.  
Qırx atı yeddi mixa  
Bağlagınən tək ha tək.

Aşıqəm yana gördüm,  
Qəlyanı yana gördüm,  
Səksən oğul, qırx ata,

Üzü əlli ana gördüm.

Mən aşiqəm ay dursun,  
Ülkər batsın, ay dursun,  
Öləndə qəbrim üstə  
Zülfərin yay dursun.

Dərd belə canda olu,  
Cəsədlə, canda olu,  
Yar gəlib seyr etməyə  
Açmışam canda yolu.

Aşıqəm od adamı,  
Cənnətin od adamı,  
Yandırsa yar yandırar  
Yandırmaz od adamı.

Mən aşiqəm ac arı,  
Yuyulmasın ac arı,  
Hər kim yara pis disə  
Dilin vursun ac arı.

Nalə edər hər gün ahi,  
İşləmə hər günahı,  
Üzüm haqda, dil duada  
Çəkərəm hər günahı.

Əlim ayrı, yüz ayrı,  
Doxsan ayrı, yüz ayrı,  
Mən ki, səndən dönmərəm  
İstərsən dön yüz ayrı.

Mən aşiqəm yüz yalvar,  
Yüz oxuyub yüz yalvar,  
Fələk bildiyin edər  
Sən istəsən yüz yalvar.

Aşıqəm gülə bəxtim,  
Bülbüləm gülə bəxtim,  
Yar sənə vəd veribdir  
Şad olub gül, a bəxtim.

Aşıqəm köhnə dağı,  
Gəzirəm köhnə dağı  
Təzədən bir dağ çəkdin  
Unutdum köhnə dağı.

Mən aşiq təzə nəm var.  
Təşnəm var, təzanəm var.  
Öpülübsən, a gözəl,  
Üzündə təzə nəm var.

Aquşqa, pərdə,  
Düşmüsəm dərdə,  
Heç kim düşməsin,  
Mən düşən dərdə.

Həyətə endim bu gün,  
Həyətdən tapdım düyüñ.  
Canı-dildən sevdiyim,  
Həyatda yoxdu bu gün.

Gedin astaca deyin,  
Yalvarın dosta deyin,  
Yar məni xəbər alsa,  
Ölməyib, xəstə, deyin.

Öyləri hasar, neynim,  
Su gələr basar, neynim.  
Özü bir şuxu tərlan,  
Nişanlısı yasar, neynim.

Mən öldüm ağlamaqdan,  
Qara-göy bağlamaqdan.  
Bağda xəzəl qalmadı,  
Yarama bağlamaqdan.

O taydan gəmi gəlir,  
Gəminin dəmi gəlir.  
Əlin-əlimdən üzmə,  
Ayrılıq dəmi gəlir.

Kisə tikdim olmadı,  
Suya saldım solmadı.  
Elçi, dilin qurusun,  
Mən diyən yar olmadı.

Taxt üstə yatan oğlan  
Köynəyi kətan oğlan.  
Nişanlıın əldən getdi,  
Bixəbər yatan oğlan.

Tüfəngim dolu, açma,  
Gül yarım, məndən qaçma.  
Yeddi yerdə yaram var,  
Bir yara da sən açma.

Su gəlir, asta gəlir,  
Dolaşır, dosta gəlir.  
Qaralsın Qarasonu,  
Hər gedən xəstə gəlir.

Sandıq üstə cücü var,  
Cücünün qırx ucu var.  
Nə eləsə qız eylər,  
Oğlanın nə gücü var.

Əzzinəm bir də gəl  
Bir də eşit, bir də gəl.  
Gündüz macal tapbasan,  
Gecə saat birdə gəl.

Şirvanın yastı yolu,  
Su kəldi basdı yolu,  
Gəlirdim səni görəm,  
Əzrayıl kəsdi yolu.

Ağ dəvə alçax gəzər,  
Qolunda qolçax gəzər  
Bu zamanın qızları,  
Gödək geyib, şax gəzər.

Qonşu qızı, bizə gəl,  
Gey qırmızı, təzə gəl.  
Məhlədən yer olmasa,  
Bağdan hərlən bizə gəl.

Əzzinəm, gülə naz,  
Bülbül eylər gülə naz.  
Bu dünya bir qəmxardır,  
Ağlıyən çox, gülən az.

Əzzinəm, ağ əllər,  
Ağ biləklər, ağ əllər.  
Dəryaca ağlin olsa,  
Yoxsul olsan güləllər.

Ürəyimdə yara var,  
Hər dərddən bir para var.  
Aç ürəyim başına bax,  
Tamam şikəst yara var.

Arazdan atliydim,  
Qul olub satliydim.  
Bivəfa yar əlinnən,

Ölmürəm, qutariydim.

Yaralandım yanımdan,  
Quşlar doydu qanımdan.  
Fələk maa bir dərd verdi,  
Bezar oldum canımdan.

İstəkanın qanlıdı,  
Əl vurma dərmanlıdı,  
Şəkidə bir yar sevdim,  
Diyillər Səlyanlıdı.

Bu gecə gəyən gecə,  
Dost boynun əyən gecə.  
Cəsətdə can titrəyər,  
Əl-ələ dəyən gecə.

Qızılgül haça bənddi,  
Sana gör necə bənddi.  
Düşsən mənim günümə,  
Görərsən necə dərddi.

Bulaqda buz olaydım,  
Göydə ulduz olaydım.  
Sən qapıdan girəndə,  
Öydə yalqız olaydım.

Göydə uçan quşa bax,  
Qanadı sınmışa bax.  
Məni eldən eyləyən,  
Ciyəri yanmışa baax.

Üzüm sarı, üzüm sarı,  
Dönsün sizə üzüm sarı.  
Tutaydım ağ biləkdən,  
Çəkəydim özüm sarı.

Saraldım şüşə kimi,  
Soldum bənövşə kimi.  
Dostum məni sindirdi,  
Yeddilik şüşə kimi.

Göydə ulduz cidadi,  
Xumar göz yuxudadı.  
Sən də yalvar allaha,  
Murad verən xudadı.

Əzzim haylar məni,  
Həftələr, aylar məni.  
Yüküm qurmuşun yükü,  
Yordu bu toyalar məni.

Hodanı, ay hodanı var,  
Bağların badamı var.  
Hərə bir ağız ağlasın,  
Disinlər adamı var.

Armud ağacı haça,  
Əlim dolaşdı saça.  
O yara qurban olum,  
Dindirə könlün aşa.

Qoz ağacı buruldu,  
Dibində su duruldu.  
Aləm qardaş diyəndə,  
Mənim boynum buruldu.

Ustul üstə səməni,  
Oğlan, incitmə məni.  
Gedib ciyimə diyərəm,  
Nə səni döyər, nə məni.

Qardaşın əl yaylığı,  
Ortası zər yaylığı.  
Hərə bir kəlmə disin,  
Qardaşa can sağlığı.

Əyağında məsi var,  
Qızıldan düyməsi var.  
Qoymur gedəm yanına,  
Bir zalim nənəsi var.

Bu dərədən qaz gedə,  
Qaqqlıdaşa tez gedə.  
Tanrıya rəvadırmı,  
Dul kişiyyə qız gedə.

Əzzim təzə qarı,  
Dağların təzə qarı.  
Arvadı çox deyingən,  
Saqqalı tez ağarı.

Əzzinəm bu dağa,  
El köçübdür bu dağa.  
Elə ki, mən dözürəm,  
Rəqib dözməz bu dağa.

Sahibim yox, gülüm yox,  
Bunnan böyük zülüm yox.  
Ata dərd çəkdi öldü,  
Anaya niyə ölüm yox.

Kəhər atı nallaram,  
Axuruna bağlaram.  
Sən yadıma düşəndə,  
Hönkür-hönkür ağlaram.

Bir yaralı qoçam mən,  
Güçüm yoxdu qaçam mən.  
Ürək süfrə döylü ki,  
Hər yetənə açam mən.

Barama qurdu üstə,  
Dolandı durdu üstə.  
Dəhnədə<sup>\*\*</sup> oğul gərək,  
Nur sala yurdu üstə.

Mən aşiq buda məni,  
Xançal al buda məni.  
Gör nə günə qalmışam,  
Bəyənmir bu da məni.

Əzzinəm o yarə,  
Söylə dərdim o yarə.  
Gələn qonaq oxşiyır,  
Şairim Bəxtiyarə.

Əzzinəm Ziyayə  
Dərdim yetdi ziyayə,  
Canım qurban verərəm,  
Təmsil yazan Ziyayə.

Əzzinəm qoşa qaz,  
Göldə üzə qoşa qaz.  
Öləndə məzarımı,  
Anam ilə qoşa qaz.

Üzü qarlı bu dağlar,  
Bu dərələr, bu dağlar.  
Neçə cüyür, maralı,  
Yola salmış bu dağlar.

Geryə bulaq bu yerdi,  
Otlaq, sulaq bu yerdi.  
Nəsil-nəsil insani,

Yola salan bu yerdi.

Bu dağların o üzü,  
Başında maral düzü,  
Ahuların iziylə,  
Çox gəzdiribdir bizi.

Maral bulaq başında,  
Nişanı var qışında.  
Maral bala itirmiş,  
O da bircə yaşında.

Aşıqəm aranı yaz,  
Ağ üzdə qaranı yaz.  
Siftə dəftər başında,  
Mən bəxti qaranı yaz.

Axşam olası vaxtı,  
Bülbül qonası vaxtı.  
Əsmə yel, yağma yağış  
Yarım gələsi vaxtı.

Gecə keçdi xaraldan,  
Sən gözəlsən maraldan.  
Nə dərdim var, nə qəmim,  
Sənsən məni saraldan.

Sinəndən üzüm düşdü,  
Salxima gözüm düşdü.  
Beş bacının içində,  
Tək sənət gözüm düşdü.

Dağların başına bax,  
Qumuna daşına bax.  
Yar məni xar eylədi,  
Gözümün yaşına bax.

Saçın ucun hörməzdər,  
Qönçə gülü dərməzdər.  
Əyil üzünnən öpüm,  
Xəlvət yerdi görməzdər.

Yük dalında pərdəyəm,  
Yaman dərdi-sərdəyəm.  
Günüm itin günüdü,  
Diməyin ki, ərdəyəm.

Dağ başının kəkotu,  
Oğlan getmə, gəl otu.  
Öpüş bizdə qaydadı,  
Çimdikləmə, dinc otu.

Daqqada<sup>»</sup> düz olaydım,  
Bulaxda buz olaydım.  
Qonşudan qız gələndə,  
Öydə yalqız olaydım.

Oğlan adın Alıcı,  
Boyun qarğıdalıdı.  
Sən göndərən mehir üzük,  
Barmağımın barındı.

Kilimi yiğitdi yükə,  
Səkkiz qat bükə-bükə.  
İstədiyimə getməsəm,  
Doğrannam tikə-tikə.

Qara atı nallaram,  
Pilləkənə bağlaram.  
Özüm diyən olmasa,  
Gecə-gündüz ağlaram.

Qızıl gül oyum-oyum,  
Dərim sinəmə qoyum  
Yer yağışdan doymursa,  
Mən sənnənən nicə doyum?

Kür qıraqı sərindir,  
Oğlan, girmə dərindir.  
Oğlanı dərdə salan  
Bir alagöz gəlindir.

İt hürür, oğru gəlir,  
Həyətə doğru gəlir.  
Yad döyül, yalan döyül,  
Öz əmim oğlu gəlir.

Dağlar mənə qar göndər,  
Əsirgəmə var göndər.  
Nə dərdimə şərik ol,  
Nə dərmanın var göndər.

Dağların başı yansın,  
Od tutsun daşı yansın,  
Mən heç qarğış bilmənəm,  
Düşsün külfəti yansın.

Ay doğdu düzə düşdü,  
Çoxu da sizə düşdü.  
Dağılsın bu dünyani  
Ayrılıq bizə düşdü.

Dağlar bölgeli dağlar,  
Dibi kölgəli dağlar.  
Burdan bir cavan getdi,  
Səndən sel gəli dağlar.

Dağların qarı mənəm,  
Gün dəysə ərimərəm.  
Qəbrimi güneydə qaz,  
Cavanam, çürümərəm.

Burdan bir atlı keçdi,  
Atın nallatdı keçdi.  
Gedib gələrəm deyib,  
Məni aldatdı keçdi.

Baxçadan-bardan diyax,  
Heyvadan-nardan diyax.  
Gör nə zəmanə qaldıq,  
Belə dünyadan diyax.

Mən aşiq duz verənin,  
Duz alıb, duz verənin.  
Dünyada dili yansın  
Könülsüz qız verənin.

Qızıl üzük döyülmü?  
Qızın nazik döyülmü?  
Vermə xoryət oğlana,  
Qızın yazılıq döyülmü?

Qazanımın paxırı,  
Oğlan, qaytar naxırı,  
Sən mənimsən, mən sənin,  
Budur sözün axırı.

Su səni, su da məni,  
Saxlasın xuda səni.  
Bir öpüb, beş dişdərəm,  
Şirin yuxuda səni.

Əzzinəm, açıł gəz,

Açıl yaylax, açıl gəz.  
Könlüm elə qəmlidir,  
Qəmli könlüm, açıl gəz.

Bağında şirin nə var?  
Yeməyə şirin nə var?  
Dünyanı geşt eyləsən,  
Anadan şirin nə var?

Əzzim, canı daşdı,  
Kəkliyin canı daşdı.  
Dərdi pünhan çəkirəm,  
Deyirlər, canı daşdı.

Əzzim qalan günlər,  
Ömrümə talan günlər.  
Bir də geri qayıtmaz,  
Arxada qalan günlər.

O tayda çirax yanar,  
Çirax beirax yanar.  
Ata-ana bir bulaq,  
İşdixca ürək yanar.

Dağları gəzdim gəldim,  
Daşların süzdüm gəldim.  
Getdim ana tapmadım  
Əlimi üzdüm gəldim.

Qarşıda kimsə yada,  
Tor qurmuş kimsə yada.  
Gözdə, könüldə sənsən  
Salmaram kimsə yada.

Mən aşiqəm bəxti kəm,  
Taleyi kəm, bəxti kəm.  
Mən fələyə neylədim,  
Fələk mənə baxdı kəm.

Əzzim bafam<sup>60</sup> qaldı,  
Biçmədim bafam qaldı.  
Zəhmət çekib bağ saldım,  
Özümə cəfam qaldı.

Mən aşiq qaşıx aşı,  
Yiməyə qaşıx aşı.  
Aşıqi yoldan eylər,  
Yaxşının qaşıx aşı.

Əzzim qarğamışa,  
Qar yağıb Qarğamışa\*,  
Yüz min təbib nə eylər,  
Bir fələk qarğamışa.

Əzzim o güneylər,  
O qüzeylər, güneylər.  
Həsrətlər qovuşanda,  
Bayramın o gün eylər.

Əzzinəm, ha səni,  
Hax saxlasın ha səni.  
Xəstə könlü nar istər,  
Mənim könlüm ha səni.

Əzzim qəm oyanı,  
El yatar, qəm oyanı.  
Dəryalar oya bilməz,  
Yoxsulda qəm oyanı.

Eləmi ay zamana,  
Oxu qoydun kamana.  
Eşəkkələr arpa yiyir,  
At həsrətdi samana.

Qızılıgül saçılonda,  
Açılib saçılonda.  
Yarımnan aralandım,  
Hər sabah açılonda.

Əzzinəm əzəldən,  
Dəstə tutdum xəzəldən.  
Borc verən qələt edib,  
Verməyəydi əzəldən.

Buxarı qurum oldu,  
Yandıqca qurum oldu.  
Aləmə bir zülm oldu,  
Mənə el zülmü oldu.

Büyün bazar etəsi,  
Sarı yağın kilkəsi.  
Ay yar, səni gözlərəm  
Gələn bazar ertəsi!

Çay aşığı gəlmərəm,  
Çadramı yellətmərəm.  
İki dünya bir olsa,  
Dul kişiyyə getmərəm.

Bir bulaq uyma bulaq,  
Dayanıb durma bulaq.  
Bir dəstə sona gəlir,  
Saxlayıb durma, bulaq.

Bayqus mənəm, bayqus mən,  
Hər quşlardan sayqus mən.  
Viran qalmış bağlarda,  
Sızıldaram yay-qış mən.

Əzzim mərd işidi,  
Mərd olmaq mərd işidi.  
Gözəlin naz etməsi,  
Əzəldən vərdişi.

Qız oturub daş üstə,  
Telini burub qaş üstə.  
Oğlan diyər: “dur gidax“  
Qızsa diyər: “baş üstə“

Axır məqam yetişdi,  
Göz qapağım bitişdi,  
Uzaq, yaxın hər yerdən  
Dost, tanışlar yetişdi.

Qoluma qara bağlaram,  
Qəm-qüssədə çağlaram,  
Sən yadına düşəndə  
İçin-için ağlaram.

Qızıl üzük paxla, yar,  
Al kəməri saxla, yar.  
Bir kisə tikim göndərim,  
Yadigar üçün saxla yar.

O gələn özün bilməz,  
Danışar, sözün bilməz  
Hər gələn su doldurar,  
Çəsmənin gözün bilməz.

Tut ağacı boyunca,  
Heş yimədim doyunca.  
Can qoydum, cəfa keçdim,  
Buyurmadım doyunca.

Çəpər çəpər qondu gəl,  
Çəpərə quşlar qondu gəl.

Dolaqsız gedən oğlan,  
Dolağın tamam oldu gəl.

Əzzim asma məni,  
Hay-küyə basma məni.  
Qoyma tifil ağlasın,  
Ağzına bas məməni.

Gəlin gəlir xan gəlir,  
Öyləri yıxan gəlir.  
Bir ülgüclə, bir piçax,  
Başları qırxan gəlir.

Qaçın, qaçın, gəlirəm,  
Qırğaqa qaçın, gəlirəm.  
Məxmər döşək, gül yastıx,  
Arasın açın gəlirəm.

Əzziyəm, nə çarə,  
Biçarədən nə çarə.  
Ət qoxusa düz gərək,  
Duz qoxusa nə çarə.

Əzziyəm, tasa bax,  
Bülbül oxur, səsə bax  
Bir tərəf toy-büsətdi,  
Bir tərəfdə yasa bax.

Bu gedən yoldur, nədir?  
Görünən xaldır, nədir?  
Pərvanə oda yandı,  
Didilər kordu, nədi?

Ay oğlan nuxulusan?  
Gözləri yuxulusan?  
Minmisən kəhər atı,  
Qorxuram yixılısan.

Ay qız mən sizə gəlləm  
Sürməli gözə gəlləm  
Yüz il qəzəmət alsam,  
Qurtarıb sizə gəlləm.

Şamaxının üzümü,  
Ört, olurəm, üzümü  
Nə atam var, nə anam,  
Kimə diyim sözümüz?

Qızıl gül həşəm oldu,

Dərmədim, həşəm oldu  
Mən yordan ayrıralı  
Ağlamax peşəm oldu.

Mən səni el bilirdim,  
Başında tel bilirdim,  
Uca dağlar başında  
Qurumaz göl bilirdim.

Lilayla girdim bağa,  
Qızıl gülü dərmağa  
Qızıl gülü məhnə tutub,  
Gözəl yarı görməğa.

Uzun çinar, dağ çinar,  
Gəl dərində qal, çinar  
Yarım biçin biçəndə,  
Üstünə kölgə sal, çinar.

Ay doğdu üzə düşdü,  
Şuxu Tiflisə düşdü.  
Hamılar öz hayında,  
Ayrılıq bizə düşdü.

Bu el ellər yeridi,  
Şana tellər yeridi.  
Qaysaxlanmış yarama,  
Təzə millər yeridi.

Bəylər xanlar nişanı,  
Quba balının şanı.  
Gözəl ona diyəllər,  
Çəkmir ənlik-kırşanı.

Sağsağan haça bənddi,  
Sana gör neçə bənddi.  
Düşsən mən düşən dərdə  
Görərsən necə dərddi.

Hayva məndə, nar məndə,  
Bağça məndə, bar məndə.  
Könlüm ətdar<sup>63</sup> dükanı  
Nə istəsən var məndə.

Yandım-yandım kül oldum,  
Xəzəldən yüngül oldum.  
Quş dili bilməzdəm, bəyax  
Oxudum bülbül oldum.

Yandım, allahım, yandım,  
Sümi-billahım, yandım.  
Aləm bir dəfə yansa  
Mən dönə-dönə yandım

Ələkləndi ələklər,  
Çirmələndi biləklər.  
Dostlara xəbər verin  
Hasil oldu diləklər.

Xoruz ban verəndə gəl,  
Yaram qan verəndə gəl.  
Sağlığında gəlməsən,  
Barı can verəndə gəl.

Bayram bayramın olsun,  
Ellər heyranın olsun.  
Gedisən get, tez qayıt  
Ciyin qurbanın olsun.

Bağçamızda sarı gül,  
Yarı qönçə, yarı gül.  
Sən ki, məndən küsmüsən  
Gəl barışaq barı, gül.

Haray, naşı əlindən,  
Getməz qaşı əlindən  
Yastıq şikayət eylər  
Gözün yaşı əlindən.

Göydə uçan quşa bax,  
Əyaxları müşəbağ<sup>64</sup>  
Aləmə yaz gələndə  
Mənə gələn qışa bax.

Qaradır qaşın ördək,  
Yaşıldı başın ördək  
Həmişə cüt gəzərdin  
Hanı yoldaşın ördək?

Firuza bax, Firuza,  
Köynəyi şam qənoza.  
Məndən ayrı gəzməsin  
Toyu qalar Novruza.

Dağların başına bax,  
Qumuna, daşına bax,  
Yar məni xar elədi,

Gözünün yaşına bax.

**II  
(B.G.)**

Nənəmin el yəylığı  
Orası zər yəylığı  
Hərə bi kərə disin  
Nənəmə can sağlığı.

Sinavarı qurmuşəm  
Burğusunu burmuşəm  
Əziz qardaş gələndə  
Xoşgəldinə durmuşəm.

Bu dağlar özlər məni  
Kavaflar gözlər məni  
Də' mən gidəri oldum  
Sövənnər gözdər məni.

Şirvanın şirin narı  
Yiməldi şirin narı  
Eylətmə, göndər gəlsin  
Bizim sövgili Yarı.

Bir quş gəliy Ağdaşdən  
Xavar veriy qardaşdən  
Qardaş bacidən doysə də  
Bacı doyməz qardaşdən.

İre'hanı saçdım düzə  
Boy verdi qaxdı dizə  
İre'han boyli qardaş  
Neşin gəlməsən bizə.

Dəryanın qıraqı serindi  
Oğlan, girmə derindi  
Oğlanı dərdə salan  
Alagözlü gelindi.

Qolbağım qolumdadı  
Gözüm yar yolundadı  
Üş günnən bir gəlməsən  
Babalım boynundadı.

Şirvanın küçələri  
Bal verməz veçələri  
Mən nicə savağ eliyim  
Bu uzun gecələri.

Baxcədən bar allam,

Heyvədən nar allam  
Yarın özü çatincən,  
Küleyinnən xavar allam.

Baxcədən bar yaxşidi,  
Heyvədən nar yaxşidi  
Sağ olsun qo'm-qardaş,  
Hamıdan yar yaxşidi.

Aquşqadan baxan yar  
La'lı mərcan taxan yar  
Osman kimin oturuf  
Düşman kimin baxan yar.

Biçağın bağına bax  
Dolağın ağına bax  
Yar yadına düşəndə  
Daşüzün dağına bax.

Gönüyün yolu daşdix  
Yarın boynində sarı başdix  
A qız, Göyniyə gidisən  
Hanı civında xaşdix.

Ekinin alasına  
Gün düşməz lalasına  
Qurban olum mən  
Helə xozeynin balasına.

Dəryada balıx yan gidər  
Aşmə yaramı qan gidər  
Həkim gələr nə elər  
Əcəl gələr can gidər.

Mənim anam öz anam  
Ürəyi dolu söz anam  
Yaddar, yalannar ağlar  
Qoy ağlasın öz anam.

O tayda cirax yaniy,  
Baxdixcə irax yaniy.  
O şərvət çox şirindi,  
İşdixca ürex yaniy.

(Qşl.)

Araz axmazmiş,  
Araz Kürə baxmazmiş

O gidən zalımın balası  
Heş dala baxmazmış.

Kehliyəm ovla məni  
Çaxmala qovla məni  
Gecələr sal qoyna  
Gündüzdər buxovla məni.

Gelin-gelin neyləmə  
Bağrımı qan eyləmə  
Sən mənimsən, mən sənin  
Özgə xiyal eləmə.

Bu qala daşdı qala  
Torpağı yaşıdı qala  
Qorxuram qəriv ölüm  
Anam gözü yaşıdı qala.

Gelin-gelin bu da sən  
Məni salma oda sən  
Mən o güldən döyülmə  
İnyiyif atasan.

Müxəyh əkdim ləyəndə  
Müxəx boynun əyəndə  
Bir cüt qurban diyərəm  
Əlin əlimə dəyəndə.

Araz aşanda bilər  
Qumu qarışanda bilər  
Yar yarın qədrin  
Ayrılıx düşəndə bilər.

Xoruz ban verəndə gəl  
Yaram qan verəndə gəl  
Sağlığima çatmadın  
Barı can verəndə gəl.

Əlimdə ələmim var  
Qızıldan qələmim var  
Yaxına gələ bilmirəm  
İraxdan salamım var.

Eşiyimizdə sa'rı gül  
Yarı xonça, ya'rı gül  
Di görün niyə küsmüsən  
Bəri danış, bəri gül.

Göydə ulduzu gördüm,

Tükü qırmızı<sup>i</sup> gördüm  
Açıldı<sup>i</sup> dəryah qapısı  
Söydiyim qızıı gördüm.

Göydə ulduz cidadı  
Canım saa fidadı  
Nə durmusan mətlufsuz  
Mətluf verən xudadı.

Dağlar başı tütündi  
Qorxma, ürəx bütümdü  
Əyil üzünnən öpüm  
Dünya ölüm-itimdi.

Dağların başı yansın  
Divinin daşı yansın  
Bir-biru'zdan eliyənin  
Ürəynin başı yansın.

Qaşdarın qarasınnan  
Öpərəm arasınnan  
Gey tafdım, tez ayrıldım  
Za'lının balasınnan.

Gözdərin baxdı, baxdı  
Qaşdarın bosdan arxı  
Çox da gözəl döysən  
Səryandar qoyma xarxi.

Şöfdəliyəm, kalam mən,  
Dilim yoxdur, lalam mən.  
Orda bir yar söymüşəm,  
Pulum yoxdu alam mən.

#### (B.)

Əzzim yaxannan  
Ya soltannan, ya xannan  
Bir dəsdə gül olaydım  
Asılaydım yaxannan.

Əzzim belə bağlar  
Aş kəməru' belə bağlar  
Bilbil itməz, gül bitməz  
Vərənə qalsın belə bağlar.

## XVII. MAHNILAR

### LİRİK XALQ MAHNILARI

#### Aşıq

Hündür barıdan aşaram mən,  
Ördəyi qaza qoşaram mən,  
Hacının qızını versələr  
Dəlləyin qızını boşaram mən.

Hacının qızının malı da var.  
Üzünə düşən xalı da var.  
Hara gedirsən məni də apar  
Görən də disin yarı da var.

#### Bülbül

Ötmə bülbül, ötmə bülbül,  
Dərdi dərdə qatma bülbül.  
Məəm dərdim maa yetər  
Bir dərd də sən qatma, bülbül.

#### Yumoristik mahnilar, nəğmələr

Dəvələrin qətər-qətər, ay  
Feyzəvanı!  
Qara qətir qapıda yatır, ay  
Feyzəvanı!  
Əl vurmamış şıllaq atır, ay  
Feyzəvanı!  
Sarı köynək şingilim atır, ay  
Feyzəvanı!  
Düyünçədə düyüñ gəlir,  
hani-hani qurbanın olum,  
ay Feyzəvanı!

\* \* \*

Yaraf, o qızam mən?  
Yaraf, bu qızam mən?  
Cındırı cindira qatanam mən?  
Karvansarada yatanam mən?  
Yaraf, o qızam mən?  
Yaraf, bu qızam mən?

Qızlar xanım sazanda,  
Aş bişirrər qazanda,  
Özü yiyrər nimçədə,  
Ciyisinə verər çomçədə.

Qızlar xanım sazanda,  
Düyüsü qaynar qazanda  
On beş tümən kəbinidi,  
Bu da bir kişinin gəlinidi.

Qardı, yağışdı, Mustafa bəy?  
Kürkün höyüsdü, Mustafa bəy?  
Öppax öppaxdı, Mustafa bəy?  
Dişdəmax nədi, Mustafa bəy?

“Pobeda“, “mobeda“ bilmərəm,  
“Moskviç“ə minmərəm,  
“Zim“ qapiya gəlməsə,  
Mən kişiyyə getmərəm.

“Moskviç“im yaşındı,  
Nə bərk qaçan maşındı,  
Məni bu dərdə salan  
Sənin çatma qaşındı.

Sağsağan ala döyülmü?  
Quyruğu qara döyülmü?  
Bir kişiyyə iki arvad,  
Başına bəla döyülmü?  
Oppuli-buli banni,  
Qırmızı tumanni,  
Botinkası çornı,  
Yubkası kartonni.

## TARİXİ NƏƏĞMƏƏLƏƏR

### Göynüyü

Ey mahal, qulağ asın,  
Basıfdı tufan Göynüyü.  
Sübhi-şam qəhrə düşüf,  
Üfűqü əfqan Göynüyü.  
Bu zalim afat dağı  
Axıtdı cövlan Göynüyü.  
Bu bəla soldurufdu  
Sünbülü-reyhan Göynüyü.  
Gör nice lal elədi  
Bülbülü-xəndan Göynüyü.  
Kimini ağa əfv elədi,  
Tez qaçıbən başda qalif.  
Kimisi axıf gidif,  
Kimi cumuf daşdə qalif.  
Kimisi sayələnif  
Qalxıban ağaşdə qalif.  
Kiminin əli çatmaz yana

Can yiğilif döşdə qalif.  
İçində var fisqi-fəsad  
Batırdı şeytan Göynüyü.  
Min öyün məscidini  
Sel dağıdıl etdi xaraf.  
Əlli-atmiş aynə, qapı  
Yel altında verdi cavaf.  
Bu ərzi-hal yazılsa,  
Heç götürməz dəfdər-kitaf.  
Bu olan yixintiyə  
Bir kes çıxmaz hesaf.  
Biz çekax hesavını  
O ərşi-əsman Göynüyü.  
Nə qədər heyvanı var,  
Lil vuruf eşixdə axıf.  
Nə qədər səbisi var,  
Pencədə, beşixdə axıf.  
Nə qədir rızqısı var,  
Daqqada, yeşixdə axıf.  
Nə qədər çörex, düyü  
Tehnədə, meşixda axıf.  
Xalıqi ağ elədi  
Böylə Süleyman Göynüyü...

### Kəndlilər

Motal papax kəndlilər,  
Aləmi tərpətdilər,  
..... gəldilər,  
Yığa-yığa getdilər.

### Dava illərinin nəgmələri

Hitler, Hitler, paftarı,  
Yetmiş ilin kaftarı,  
Qoltuğunda dəftəri,  
Faşislərin rəhbəri.

Saat on ikidə dava başdandı  
Yazık əsgərrərin gözü yaşdındı.

## XVIII. VƏSFLƏR

### Əl ağacının vəsfı

Əl ağacım,  
Vəl ağacım,  
Düzlərdə doşan qovan ağacım,  
Yiyəsinin başın yaran ağacım.

Ağac-ağac, həppir ağac  
Həppir şirin, doqquz burun.  
Ağac haradan gəlirsən?  
- Meşədən.  
- Səni kim kəsib?  
- Çalı fatın.  
- Nə üçün?  
- Arşın üçün.  
- Yalan disən, başın üçün.

### Narın vəsfı

Bütün yeməklər ürəyin qarşısında,  
ürək isə narın qarşısında baş əyir. (inanc)

Ağacda bir topum var,  
Gündə alışib yanar,  
İçi qızıl dənəli,  
Dənələri yiməli,  
Heyran qalif dadına,  
Nar qoyublar adına.

Ay şirin nar, şirin nar,  
Səni mən hara yeşirim<sup>65</sup> nar?  
Sandığa qoysam çürüyərsən,  
Irəfə qoysam quruyərsən,  
Bəs səni hara yeşirim nar?  
Başım ağrıyrı şal al gətir,  
Bəhməzinən bal al gətir,  
O da ürəyimi bulandırsa,  
Bir-ikicə turş nar al gətir.

### Üzərliyin vəsfı

Üzərliksən, hanasan,  
Min bir dərdə davasan.  
Balama dəyən gözləri,  
Çıxarasan, ovasan.

### Həftənin günlərinin vəsfı

Adına<sup>66</sup> - xanım  
Cumay<sup>67</sup>(Cumə) - canım  
Şənbə<sup>68</sup> - düşmanım

### Çayın vəsfı

Çayın biri qaydadı,  
İlkisi cana faydadı,  
Üçü bəsdi,  
Dördü nəsdi,

Çıxdı beşə,  
Vur on beşə  
Çay nədi,  
Say nədi.

## XIX. DEYİMLƏR, SÖYLƏMƏLƏR

Kömək Haqdan,  
Çörək torpaxdan.

Əlili, Vəlili, Dəlili bəxtəvər.

Mərifətin dədən öyündə qalsın.

Öydə xoruz, çöldə fərə,  
Nə qışqırırsan dəvərə-dəvərə.

Elə ki, oldun mırıx, işin firix-qarnın cırıx.

Öydə xoruz, çöldə fərə,  
Belə düşmüsən dəftərə.

Bətdəli<sup>ə</sup> xoş  
Civi boş bəyə bax, bəyə.

Asılan hər qazannan aş umma, umsux qalarsan.

Alçaxda oturuf hündür danışma, ağızin ovular.

Yaşının yekə danışma, başın ağrıyər.

Əli uzun, dilin qısa, di çıx üzə ölmüş kosa.

Arvad xoruz, kişi fərə,  
Hünərin var çıx kəvərə<sup>m</sup>.

Gəzillər asta-asta mollalar,  
Bir-birinin ətini didir, yasda mollalar.

Di gəlsin, ürəyin dincəlsin.

Başo sox pırpızlığa,  
Özo vur arsızlığa  
Dərdo sal torviyə  
At araviyə  
Özün qırxada çövlan eylə.

Bəd övlad haqqında diyəllər: - Səni doğanın qarnı yansın.

Ədalı kasıb haqqında diyəllər: - Bətdəli xoş, qarnı boş.

İmkanından böyük iddialara düşən haqqında diyəllər: - A tırıx-bu nəfəs qırıx.

Dostluğunu pozan və özünü küskün aparan adama:

- Baldızından küsən erməni kimi mışmırıgo' nə sallamışan?“ diyəllər.

Hamı tərəfindən işlədilən “Dinsizin öhdəsindən imansız gələr“ əvəzinə “Pazi-paz çıxarır“ - diyəllər.

- Hacı dayın gəlitdi?
- Gəlitdi də, geyitdi də.
- Şəkidə xiyar bititdi?
- Bititdi də, yiylitdi də.

Əllidən uxarı yaş,  
Protez diş,  
Andıra qalsın sən görən iş.

Əlində böyük umur-ixtiyari olanın həmişə haqlı olduğuna işaret edərək deyirlər: “sən komandırsən, mən axmaq“, mən komandırəm, sən axmaq“.

Çox gec-gec görünən yaxın tanışlara ərkyana deyirlər: - Bildir gedən bildirçin, hanı sənin bir qıçın.

Ey ilahi, böyük pir,  
Səndən kəsirəm iki tir  
Əmr belədir, neyləyim?  
Ağam bilsin, sən də bil.

Haradadırsa, oradadır,  
Gəlirsə, bil, yoldadır  
Ölübsə, bil, gordadır.

Məldərəm, güldərəm səmənə qız,  
Nədi sözün desənə qız,  
Atan gəlir: gəlsənə qız,  
Cə'nəmə gəlsin, sər görə gəlsin,  
Mə'lərəm, güldərəm səmənə qız.

Dayın gəlir: gəlsənə qız,  
Cə'nəmə gəlsin, sər görə gəldin,  
Mə'lərəm, güldərəm səmənə qız.  
Qardaşın gəlir, gəlsənə qız,  
Cə'nəmə gəldin: sər görə gəlsin,  
Mə'lərəm, güldərəm səmənə qız.

Anan gəlir: gəlsənə qız,  
Cə'nəmə gəldin: sər görə gəlsin,  
Mə'lərəm, güldərəm səmənə qız.

Nişanlın gəlir: gəlsənə qız,  
Bəs bayaqdan deyəydin,  
Gül başmağımı geyəydim,  
Tənələrimi taxaydım,  
Qoç qurbanımı kəsəydim,  
Qabağında əsəydim.

Meşəyə deyirlər ki, bizi qırıllar. Meşə deyir:  
- Bacarmazlar, yorulub dayanarlar.  
Səs gəlir – Baltanın sapi özümüzdəndir.  
Meşə deyir: - Elə isə bizi qırıb məhv edəcəklər.  
Sevgili canan belə bulsa,  
Hər dərdin dərməni sevgidən olsa,  
İnkişaf olmaz əzzim.

“Salam-məleyküm“ə Şəkidə bəziləri “Əleynən-əleyküməssəlam, beş də artıq“ – deyirlər.

Usta: - Xala oğlu, mən gəlmışdım ki, sənin qoltuğunun altında kölgələnim, sən isə diyəsən mənim başımın üstündə güneylənmək isteyirsən.

Haralarda çox olursan, niyə görünmürsən? – sualına bəziləri “sən meçitə (məscidə) getmirsən, mən midiqina, daa biz harda görüşə bilərox – deyirlər.

İşə çağırırlar ulduzlar batmamış,  
Buraxmazlar şəhər yatmamış.

Dünyanın şirin ləzzəti dalında ölümün acı şərbəti durur.

Xoşbəxlik qapının ağızında qonax kimi içəri cumur.

Gedirəm dağa, odun qırmağa  
Çıxdı qabağa, Fərasət qaşa,  
Aldı dəhrəmi, tökdü zəhləmi.

Xoş gəldin, boş gəldin,  
Bağdadda cır alça!

Qalmasın gədəni,  
Heş nədən doymaz gödəni.

Təbarəkə,  
Torba tikə,  
Qoz sindirə  
Fındıq əkə.

Qoyunun oldu on,  
Gey qırmızı don.

Qoyunun oldu əlli,  
İşin oldu bəlli.

Qoyunun oldu yüz,  
Düş içində üz

Ovçu itirsə maralı,  
Kəsilər səbri-qərarı.

**Darındox, darındox,**  
**Ağızlara söz oldox,**  
Əyaxlara toz.

Arvadlar arasında arvadım itdi,  
Başı sirkəli, yaxası bitdi.  
Getdim-gəldim, qapı kiliddi,  
Nəhlət olsun dul arvad alana.

### **Qarınqulu**

Süpürür süfrəsini, palaz üstü cərgəyanı  
Şapalaq yarım qayız", gözləmir o yan-bu yanı,  
Əl yekə, əyax yekə, barmax uzun, diş köpəyi,  
Xalx bismillah diyincə, aşın başın alar yatar.

Boğazı əl dokqası, qarın bir saman yesiği,  
Ha yidi, yarımadı, bu samannıx yarasığı.  
Hər yerdə tərif edin belə aş başı yiyən,  
Başın əvvəl süpürüf, sonra yavan aşı yiyən.

Başqasının ünvanına bəd-dua tökən adama:  
- Qarğışın qaya başına, tumanın paya başına,-deyə cavab verərlər.

Qonşumuzda bir qarı nənə vardı, baməzə idi. Ondan soruşardılar ki, ay nənə, neçə kişiyə getmişən? Deyərdi, özün hesabla:

Əli, Vəli, Şirəli,  
Beşi ondan irəli  
Pambıq atan, gül satan  
Bir də rəhmətlilik atan.

Deyir: Günümə bax, günümə,  
Haxdan gələn zülümə bax, zülümə.

Dovşana ayaqqudu diyəllər.

Əzzinəm atla get,  
Piyada yox, atla get.  
Ariqlamaq istəsən,  
Xeyrə-şərə, hər yerə  
Danışqan advadla get.

"Əllərin dərd görməsin, gözlərin bəla, sənə kömək olsun o şahi-Kərbəla!" - əvəzinə zarafatıyanı: "Əllərin dərd görməsin, gözlərin nur, canın cəhənnəmdə, özün qapıda dur!" -diyəllər.

Haqqa-dağal diyər: - “Gündöganda borc istəməzlər, günorta yiməyi vaxtı borc istəyən ləlöyündür, şər qarışında borcunu istəyəni qapıdan qovarlar“.

Əsli-nəcabəti naxələf olanlara: - “Qətrani qaynatsan olmaz şəkər, zatı qırılmış zatına çəkər“, - diyəllər.

İş bacarmayan, fərasətsiz, heç kəsin işinə yaramayan adama: -“Sol əl, o,sol əldir. O, arabanın sol təkəridir,“ -diyəllər.

Keçmişdə kəndimizdə bir meşəbəyi olub. Cox sərt adam idi. Keçmiş danqlar həmin meşədəyi haqqında belə bir şer qoşublarmış:

Bundan olan meşəbəyi olmasın,  
Nütbillahı salmayın bu meydana.  
Odunçular gündə bir yol ağlayır,  
Kim bu yola belə “iti“ bağlayır?  
Yetim-yesir kefə qayış bağlayır,  
Ata-baba qətir ükə beş şeyi<sup>n</sup>,  
Bu beymürvət alır on beş şeyi.  
Çox da danılmasın, hava saxlasın,  
Gərək kişi əslin, zatın yoxlasın.  
Salam bilmir, ya bir allah saxlasın,  
Kilsə, məscid nə lazımdır şeytana?!

Müharibədən sonrakı illərdə kəndlərin inkişafını sürətləndirmək üçün təsərrüfat briqadirlərinə xüsusi imtiyazlar verilmişdi. Belə imtiyazlı briqadirlərdən biri də Muxtar kişi idi. (Hazırda təqaüd-dədir.) O, ciddiliyi və tələbkarlığı ilə başqa briqadirlərdən fərqlənirdi. Kəndlilərə, görünür həmin illərdə şəxsi mal-qara üçün ot-ələf tədarük etməyə məhdudiyyət varmış. Muxtar kişiyə belə şer qoşmuşdular:

Suyu içərəm tavaxda,  
Muxtar olmasa qavaxda,  
Küləşə gedərəm savax da.

Güyüm sahibi onu incidib get-gələ salan qəleyçiyyə belə deyir:

Usta, aldatma məni,  
Ver misimi, çıxım gedim.  
İstəmirəm yaxşısını,  
Öz pisimi alım gedim.

Nə iş görürsən?-sualına sağlam adam zarafatyana:

-“Daş iyib, qum əridirəm“ -cavabını verir.

Pis mal alana - “Köhnə küpə, yırtıx sələ, heç belə mal düşməz ələ“ - diyillər.

Uşaqlar savaşarkən onları qızışdırmaq üçün zarafatyana belə diyillər:

Daş-daşa, dirnaq daşa,  
Siz boğuşun, biz tamaşa.

Xəyalalı dalan və fikrə gedən adama : “Ə, nə fikrə getmisin, əlli abbasın bir tüməndir?“ - diyillər.

“Şaddığa gəlib sən ocağa düş, bəddiyə gəlib sən bucağa düş“- diyillər.

Özündən çox müştəbeh adam barəsində: “İt oğluyam, qurd basaram“- diyillər.

Qış nə vaxt qurtarır?  
Martin hamısı, aprelin yarısı.

Nişanlı oğlanın qız evinə həsrəti: - Nişanlımın öyünün iti də hamilliyəndə elə bilirəm ceyran məliyir.

Ay Qulu, Qulu, qulaqların necə oldu?  
Arvad aldın, uşaqların necə oldu?

Əmmayə təsa,  
Bülbülü kosa.  
Dəllək ölüdü,  
Gəl gedax yasa.

Həmədanı eşşək,  
Gülavatın noxta,  
Bərk-bərk yeri,  
Arabir toxta.

İşimiz oldu uzun,  
Başına keçdi qara qazan.

Bir zülüm ilə pul qazan,  
Onu da yisin qarama-quzan.

Fisincanı ağladılar,  
Yerbəyerdən dağladılar,  
Təzə dükəni bağladılar,  
Durdu, qaçıdı fisincan.  
Baridan aşdı fisincan,  
Dombalaq aşdı fisincan.

Dərədə Sadıq təkəlduz,  
Doğruçudur dübbədüz.  
Mahmudoğlu dükançı,  
Qara Kərim mişarçı,  
Şirçi Səməd dəmirçi,  
Əzim oğlu zurnaçı,  
Qanlı İsmayıł yalançı.

Məhəllələr haqqında bir neçə deyim.  
Uxarı başlı,  
Baridan aşdı.  
Gəncəli məhəlləsi,  
Qızıl təhnəsi.  
Çay qırığı,

Əli çıraqlı.  
Şərbab məhləsi,  
Paltar təhnəsi.

Şəkiyə getmişdim. Bir xoruz apardım dəvə kimi, süzmə apardım kərə kimi. Xurcunuma bir cüt başmaq qoydular sələ kimi, bir metro cuna qoydular ələk kimi.

Çinardan tir olmaz,  
Söyüddən pir.  
Əzgildən badam,  
Nadandan adam.

Əlifdən beyə,  
Yüyürdüm öyə.  
Öydə çörək yox idi,  
Getdim bazara.  
Bazarda çörək çox idi,  
Almağa pulum yox idi,  
Yimağa könlüm çox idi.

Ramazan ayının orucu,  
Haqq-təalanın borcu.  
Ölmərəm, sağ qalaram,  
Tutaram haqq orucu.

Əridi quyruq,  
Yandı qazan,  
Nanay vay,  
Nanay vay.

Bağanın balası,  
Tısbağanın xalası,  
Hər kəsə öz balası.

Doğanı yi,  
Doqqanı bağla,  
Daqqanı qoy,  
Doqqaza çıx,  
Saa söz diyicəm.

Ağamın arxalığın qatlamaq olmaz,  
İçi dolu abbasıdır, sayıb qurtarmaq olmaz.

### **İLİN FƏƏSİLLƏƏRİ VƏƏ AYIN GÜNLƏƏRİ HAQQINDA BİR NEÇƏ DEYİM**

Böyük cillə (qışın birinci 40 günü) diyər: - Mən öyün içinə təpicəm.  
Kiçik cillə (bala cillə, qışın ikinci ayının 20 günü) diyər: -Mən ocağın içinə təpicəm. Ömrüm az, qavağı yaz.  
Cillə beçə (qışın son ayı) diyər:- Mən qışınan yazı boğuşdurucam.

Yaz bitirir, yay yetirir, payız götürür, qış ötürür.

Adına yağar,  
Cumay açılar.  
Cumay yağar,  
Şənbə açılar.  
Şənbə yağar,  
Bazar açılar.  
Bazar yağar,  
Həzar açılar.

## **YUXUDAN ƏƏƏƏVVƏƏL SÖYLƏƏNİLƏƏN DEYİM**

Yataram sağıma,  
Dönərəm soluma.  
Sığınnam allahıma  
Allahımin rəhməti  
Töküldü dörd yanıma.  
Dörd yanım hasar  
Qıflı əlhəm  
Açarı qülfü-vallah  
Yataram ya allah,  
Duraram inşallah,  
Dursam da, durmasam da,  
La-ilahə-illəlah, Məhəmmədi-Rəsul allah,  
Allah birdir, Rəsul haqq!

## **XX. QOŞMALAR VƏ QOŞQLAR**

Mən gəlmisəm qənddanlara qənd qoyum,  
Gəlməmişəm ürəyimə dərd qoyum.  
Mən gəlmisəm, sarı geyim, sarıyım,  
Gəlməmişəm qapıda durum, zarıym,  
Mən gəlmisəm simavara hil atım,  
Gəlməmişəm öy süpürüm, kül atım.  
Mən gəlmisəm aş bişirəm, aş çəkəm,  
Gəlməmişəm yetim-yesirə baş çəkəm.

Qaynatama Məkkə qismət olaydı  
Qaynanamı bağda ilan vurayıdı,  
Baldızıma Quran qənim olaydı.

Qızım əppəh yapanda,  
Yeznəm öyə gələydi,  
Gəlinim paltar yuyanda,  
Oğlum öyə gələydi.

Həqiqət ağacı bitməmiş yerdə,

Doğruluq tapılmır bəşəriyyətdə  
Qorxuruq küləkdən, qorxuruq yeldən,  
Ruzumuz asılıdır incə bir teldən.

Qonum-qonşu tamam verib baş-başa,  
Gecə-gündüz bizim üçün ağlaşa  
Nə yağı var, nə düyüşü, nə unu,  
Kim görübdü aləmdə belə günü?

Qızıl gülü dərən varmı, yarəb?  
Qurutmaq üçün sərən varmı, yarəb?  
Mənim balamı görən varmı, yarəb?

Pullu kəsir qurbanı ad eyləyir,  
Molla-axund, qolçomağı şad eyləyir.  
Söyünsün molla, gənə qurban gəlir,  
Mömünə can, mollaya meydan gəlir.

Bu dünyada cox gözəllər görmüşəm,  
Sənin kimi gözəl yoxdur, ay gözəl.  
Hər gözəldə bir gözəllik seçmişəm,  
Səndə gözəlliliklər çoxdu, ay gözəl!

Dolu bədən, dümağ sinə səndədir,  
Gözəl buxaq, qəşəng cənə səndədir.  
Gözlər süzər qan qəsdinə səndədir.  
Nəfsin, niyyətin də toxdur, ay gözəl.

Kərəməm, necə oldu ulusum-elim,  
Qürbət, yad ölkədə lal oldu dilim.

Poladdan bərk olur canı ləzginin,  
Heç kəsə qaynamaz qanı ləzginin.

Çeyirtgəyə hücum eyləməz qartal,  
Şirin də şikarı deyildir çaqqlal.

Xan bacının xəzəliyəm,  
Ağ çitin meyzəriyəm,  
Aləmin gözəliyəm.  
Nişanlımı tanıyıram,  
Xancalı gümüşlü yar,  
Salatın yerişli yar.

Bit birədən aşağı,  
Birə bitdən aşağı.  
Özün getdin, özün gəldin  
Oldun itdən aşağı.

Oyna, xubanım oyna,  
Dəsmal udanım oyna

Yumurtadan yumburu  
Ləzgi xubanım oyna.

Şəkiliyəm, şəkili,  
Sözüm ağır çəkili  
Zarafatdan çəşmaram,  
Söz həddini aşmaram  
Söhbətim şəkər, şirin,  
Yaz dəftərə hər birin.

Şəki beşiyim mənim,  
Öyüm-eşiyim mənim.  
Şəki hünər meydanı,  
Şəki gülüş məkani.

Gülüşüm qanaddıdı,  
Ləzətdidi, daddıdı.  
Şit sözə baş qoşmaram,  
Hər sözüm urvatdıdı.

Ay daş atan bəxtəvər,  
Qapını döyür elçilər.  
Anam diyir: gəl verax,  
Atam diyir: qoy görax...

Ay daş atan bəxtəvər,  
Daşın da bir vaxtı var.

Baxıb balasına söylədi ulax,  
İnşallah, balam da eşşək olacax.

Məhəbbət gözdə olur,  
Nəzarət gözündə olsun,  
Hörmət sözdə olur,  
Düzunglük sözündə olsun.

Koroğluyam meşəm gərək,  
Qarlı dağlar aşam gərək.  
Oxunu sinəmə vur,  
Mərd igiddən nişan gərək.

Qazamat içində yata bilmərəm,  
Ayağım qandallı qaça bilmərəm  
Mal əti, qara çörək yeyə bilmərəm,  
Bir qab bulandıq suyu içə bilmərəm.

Dalımı söykərəm bir qarlı dağa,  
Yetiş fəryadıma ay Əliağa.

Oğlan ürəkdir,  
Bir qızıl dirəkdir.  
Götürün, saxlayın,  
Qızlara gərəkdir.

## XXI. ŞUNQURUX QOŞMALAR

Yeriknazam mən, mən,  
Topuxbazam mən, mən,  
On iki kişiyə getmişəm,  
Gənə də qızam mən, mən.

Maşın gəlir dalbadal,  
A dədə maa arvad al.  
Arvad olmasın qız olsun  
Əl-əyağı düz olsun.

Hartdamağım gəlir,  
Hortdamağım gəlir,  
Görmədiğimi görmüşəm,  
Çatdamağım gəlir.

Anam bacım,  
Məsmə bacım  
Başiyax qazanı yanarmı?

Qırmızı tuman mız-mızı,  
Ölürəm, a dəllək qızı!

Ay dədə dom-dom gəlir,  
Üç dənə fayton gəlir.  
Birində əmim qızı,  
Birində dayım qızı,  
Yanaqları qırmızı.

Bu da bizim Maşa Məmiş,  
Adamlara gəlir qəmiş,  
Axşam içib bic ölməmiş,  
Öylərini azanda bax!

Usdul üstə otu, xanım,  
Gözlərindən lotu, xanım.  
Mən səni alan döyüöm,  
Get arxeyin otu, xanım.

Səçcə Səkinə,  
Bacım Mədinə  
Qardaşım Abbas,  
Qapını bərk bas!

İsmayıł,  
Yuxudan ayıl,  
Get bazardan yemiş al,  
Arvadınnan öpüş al.

İsmayıł,  
Yuxudan ayıl,  
Get bazardan incil al,  
Gəl saatıma zincir al.

Mariyə,  
Öydə qala qariyə,  
Kişiyə gedə,  
Bir oğlu ola, yarıyə.

İsfəndiyar,  
Duzdu xiyar,  
Yazda qoyax,  
Qışda yiyax.

Roza, Roza,  
Mindi xoruza,  
Getdi Tiflisə,  
Gəlmədi bizə.  
Bir təpik vurdum,  
Düşdü dənizə  
Dənizin suyu sərindi,  
Roza xanım gəlindi.

Abdulla dayı maşında,  
Xurmayi daqqa başında,  
Abdulla dayı marş,  
Dağlara dırmaş!  
Həsən Paşa,  
Arvadı qoşa  
Birini aldın,  
Birini boş'a.

Həsən Paşa,  
Qolları qoşa  
Bir arvad aldın  
Birini boş'a.

Ay Qulu, Qulu, qulaxların nicə oldu?  
Arvad aldın, uşaxların nicə oldu?

Məmmədhəsən, ay Məmmədhəsən,  
Səni görüm qan əndərəsən..  
Keçilara' nərgi<sup>n</sup> dəysin,  
Bir budun bizə göndərəsən.

Yanvar, Fevral, Mart,  
Fatma, qıraqo dart!

Sədaqət,  
Yumuru qənd  
İşmə çayı,  
Yoxdu qənd.

### KƏLƏK (Bir Şəki lətifəsi əsasında)

Qafqaz dağlarının gül yaxasında,  
Şəkinin müləyim saf havasında  
Bir Şəkili çoxdan ömür sürdü,  
Yüz ildi ki, gecə, gündüz göründü.  
Son vaxtlar qorxurdu o əzrayıldan,  
Düşdünürdü: “Məni birdən, nagahdan yaxalayar o“,  
Öz ömür yolumdan tez saxlayar o.  
Çıxarıb qınından öz xəncərini  
Deyər: - Daha bəsdir, gör əcəlini“.  
Şəkili bu fikir, bu xəyal ilə  
Uşaqlarla durub-oturdu elə.  
Fikirləşdi: “Məni uşaq sanaraq,  
Əzrayıl canımı alammaz heç vaxt“  
... Uşaq baxçasında bir gün şəkili  
Üstündə tikmədən kukla şəkili  
Olan süfrə üstə sıyıq yeyirdi:  
Əcəb ləzzətlidir sıyıq! – deyirdi.  
Əzrayıl çıxaraq birdən kənardan,  
Söylədi: - A qoca, haralardasan?!!  
Səni axtarmaqdan əldən düşmüşəm.  
Boynunu buraraq Şəkili bu dəm,  
Dedi: - Yox, uşağam, püfə yiyrəm, yaman acam mən.  
Əzrayıl dedi: - Hə, püfəni ye,  
Səni hoppalara aparacam mən.

### XXII. VÜCUDNAMƏ (PARÇA)

Əllidə eylədim ömrümü yarı,  
Ömür baxçasının saraldı barı,  
Səslədim möhnəti, oyatdım zayı,

Məmənun adladım, keçdim cəfaya.

Altmışimdə sanbur gədikdən aşdım,  
Yetmişimdə əhli-ziyadan qaçdım,  
Səksənimdə səbru-taqətdən düşdüm,  
Qədd əyildi, pənah gətirdim əsayə.

## XXIII. AŞIQ ŞERİ

**MOLLA CUMA**<sup>74</sup>

### **GÖRAYLILAR**

#### **ƏZİZ YARIM**

Mən gedirəm halallaşaq,  
Salamat qal, əziz yarım.  
Aç qolunu gəl sarmaşaq,  
Salamat qal, əziz yarım.

Aşıq səslər məşuqunu,  
Məşuq gözlər aşiqını,  
Aldın gözüm işığını,  
Salamat qal, əziz yarım.

Ləblərin bənzəyir qəndə,  
Amanatım dursun səndə,  
Yadigardır telin məndə,  
Salamat qal, əziz yarım.

Mən bu yerləri atmaram,  
Gözəl ismin unutmaram,  
Səndən özgə dost tutmaram,  
Salamat qal, əziz yarım.

Gözüm yaşı çağlar gedir,  
Sinəm üstə dağlar gedir,  
Molla Cuma, ağlar gedir,  
Salamat qal, əziz yarım.

### **GÖRMÜŞƏM**

Zərnədə canan görmüşəm,  
Uca dağın lalasıdır.  
Təmiz ağlım itirmişəm,  
Huşum başdan alasıdır.

Ay qabaqdı, xumar gözdü,  
Şəkər dilli, şirin sözdü.  
Gəlin deyil, özü qızdı.  
Dərdi canda qalasıdır.

Cumaya qəmzə satdılar,  
İşarə ilə söz atdılar,  
Xəvər aldım tanıdılar,  
Hacı Əbdül balasıdır.

## D Ö N M Ə Z

Bir gözələ düşdü gözüm,  
Mən dönərəm könül dönməz.  
Ruhum getdi ağlım qaşdı,  
Mən dönərəm könlüm dönməz.

Dərdimi söylədim başdan,  
Ay qabaqlı qələm qaşdan,  
Şirin dilli bir ölmüşdən,  
Mən dönərəm könül dönməz.

Molla Cuma ala dastan,  
Mayıl baxan gözü məstan,  
Bu bivəfa cavan dostdan,  
Mən dönərəm könül dönməz.

## QOŞMALAR

### AY FƏLƏK

Neyləyim ki, eşq atəşi coşubdur,  
Cəhənnəmdən qızğın oldu, ay fələk!  
Necə bülbül həmdəmini görməyib,  
Çaşib ağılı pozğun oldum, ay fələk!

Dərin-dərin dəryalara ha daldım,  
Mürəxxəs başımı qovğaya saldım,  
Tərlan yuvasından bir bala aldım,  
Bəsləmişdim quzğun oldu, ay fələk!

Molla Cuma çox deyibdir, çox deyər,  
Yaxşı söylə, ciyərinə ox dəyər.  
Tapşırdım allaha, allah yox deyər,  
Çarxi dönmüş azğın oldu, ay fələk!

## YANA TUTMA

Camalın şəninə gəldim pərvanə,  
Bir göstər üzünü, qız, yana tutma.  
Qalmışam yolunda bir çıx eyvana,  
Şirin cüftar elə üz yana tutma.

İşmin söylərəm, “fey“, “tey“, “mim“inə  
Günümü keçirrəm sənsiz kiminən,  
Arifəm işarə elə himinən,  
O qələm qaşları söz yana tutma.

Gözəllik bağında bəxtəvər oldun,  
Sərimi, sevdaya bir də sən saldın.  
Cumanin canını əcəlsiz aldın  
Ölürəm amandır göz yana tutma.

## AMAN YAR

Mən səni sevmişəm əzzəl bu tayda,  
Yaylığı üzünə salma aman yar.  
Hərdən qaş oynadıb, şirin gülgünən,  
Yaşmağı ağızına alma aman yar.

Baxma qabağına, bax baş yuxarı,  
Könlüm əyləncəsi, canım aşqarı,  
Eşqindən ölüürəm bir çıx dışqarı,  
Əylənenibən dala qalma aman yar.

Cumanin çilləsi indi yay oldu,  
Camalın xubluqda indi ay oldu,  
Qorxuram xalq görüb ağlı zay oldu,  
Çalmanı bu qılıq, çalma aman yar.

## Ö P D Ü S Ə Nİ

İsmi Pünhan bir dağ çəkdin sinəmə,  
Gəlibən sərsəri küt öpdü səni.  
Ölkənin dəyyusu, el utanmazı,  
Birindən doymadı, cüt öpdü səni.

İşimiz dönübdür Kərəm nağılına,  
Hardan hücrəh oldun kəlbin ağlına,  
Eşşəkdən törəmiş, qancıq oğluna,  
Kim verdi görəsən, hüt öpdü səni.

Namərdin badəsin alma dəstivə  
Tilisim, cadını sürtər üstüvə,  
Bir busə qıymadın Cuma dostuvə

Axırda sevdiyim, it öpdü səni.

## A R V A D

Arvad sənin tənə-tənə sözlərin,  
Yandırıb canımı yaxdı, ay arvad!  
Gör ha deyil, görməyirmi gözlərin,  
Hərdən-hərdən nə deməkdir, ay arvad!

Karxanadan olan gedər tütünə,  
Öyüd verən yoxdur çölün itinə,  
Həsrət qaldıq qoyun-quzu ətinə,  
Bu nə yimək, nə içməkdir, ay arvad?

Arif isən, daha bəsdir bu yığı,  
Qəm ağartdı bu saqqalı, bu bigi,  
Göy zamanı aparırlar fındığı,  
Qonum -qonşu oğru çıxdı, ay arvad!

Sən olasan ho dədavun imanı,  
Pulum yoxdu, nəynən alım tulmanı?  
Fındıqlığa eyləməyin gümanı,  
Qonşularımız biru çıxıb, ay arvad!

Ağyazıda taxılımız zay oldu,  
Kəsəyənlər indən belə bay oldu,  
İnanmiram çəltikdən də pay oldu,  
Qazı kimi it ortaxdı, ay arvad.

Sən də pərt olma gəl bu işdən,  
Hərdən-hərdən səda gəlir hər küncdən,  
Oğraş, tərbiyəsiz düşərmi vərdişdən,  
Əsilsiz it tutacaqdır, ay arvad!

Bir dəm olur duz basırsan yarama,  
Bu aylıqda bir belə iş arama,  
Haq vermişdi bir neçə put barama,  
Bir fənd ilə Mirzə çıxdı, ay arvad!

Üç ildir ki, yarımcıqdır xanamız,  
Mürdar deyil, təmiz idi qanımız,  
Ayaqyalın qalib yazılıq anamız,  
Dili, ağızı bir başmaqdı, ay arvad!

Qardaşımız olmaq iki baş istər,  
Oğul-uşaq bizdən çörək, aş istər,  
İndi nə var, bol rızqını qış istər,  
Bolluq olur lüyən vaxtı, ay arvad!

Ev tikməyə, ya ustaya pulum var?  
Toy etməyə gör bir hansı halim var?  
Dişləri yox, quyruğu yox, kəlim var,  
O da ölsə evim yıldır, ay arvad!

Qapı-qapı sayılırdıq dilənçi,  
Küllənməni üyütür dəyirmançı,  
Bizə əl tutmayır qəssab, dükançı,  
Əli kəsaddan hamı uzaqdır, ay arvad.

Məşədilərin üstümüzdə borcu var,  
Saldat pulu, bir də mirab borcu var,  
İki koxa otuz manat töycü var,  
Az demişəm, hələ çoxdu, ay arvad!

Tənə sözlər sindiribdir qanadım,  
Mənim sözlərimə nə cavab dedin.  
Molla Cuma elə kəsdi umudun,  
İndi bildim əqlin yoxdu, ay arvad!

### Ə F Ə N D İ M

Hacı əfəndiyə məndən çox salam,  
Namaz sana xeyir, şərmi əfəndim?  
Cənabından sualımlı var beş kəlam,  
Səhab ələ bulaşarmı, əfəndim?  
Can əfəndi, bu qissədən hissə al,  
Bax, gör necə qarışibdir yağa bal.  
Əgər sənlə çəkişərsək bu minval,  
Ellər bizə gülüşərmi, əfəndim?

Maşallah ki, bu kamala dolmusan,  
Bir ləlisən Bədəxşandan gəlmisən,  
Mən görmədim özün görüb bilmisən,  
Abi-zəmzəm heç daşarmı, əfəndim?

Girib elmin dəryasını boylarsız,  
Nəfs düşmandı, dilnən iqrar eylərsiz,  
Bu hədisi minbər üstə söylərsiz,  
Sözsüz xalqa ilişərmi, əfəndim?

Layiq deyil Molla Cuma söyləmək,  
Lazımdır ki, bir xəbərdar eyləmək,  
İki sizə, bir qəribə paylamaq,  
Şəninizə yaraşarmı, əfəndim?

### G Ə R Ə K

Bir adam ki, şad məclisdə otursa,  
Əzzəl onun ağılı başında gərək.  
Arax-çaxır bir-bir alıb ötürsə,  
Sığışa bədəndə leşinə gərək.

Get qırxada qartlagınən başını,  
Vurubanı mən tökərəm dişini  
Palançılar soruşurlar yaşını,  
Həmədanı eşək, üçündə gərək.

Mən Cumayam, kəsdirərəm yanını,  
Cəllad kimi qurudaram qanını,  
Əzrailtək tez alaram canını,  
Qərib itin quyruğu döşündə gərək.

### O L D U

Oğul sən payını almışdin məndən,  
Getməyin anana yaman dağ oldu.  
Qohum-qardaş, dost, müsayib yanında,  
Doğurdan da bu üzümüz ağ oldu.

Oğul, eşitmışəm, yaxşıdır zəndim,  
Bir cüt çustnan, ağ arxalıq bəzəndin,  
Atı satdın, dost aşnani qazandın,  
Hər kənddən bizlərə bir qonaq oldu.

Car<sup>s</sup> bazara dedim getmə, ay aman,  
Dedin ata, işimi eyləmə yaman,  
Pulu pul qazanar, şahını tümən,  
Gerçəkdən də oğul sözün sağ oldu,

Balakəndən çıxdın pul qutarmaqda,  
Zaqatalada faytondan varmaqda,  
Papiro damaqda, çayın qabaqda,  
Faytonçu, tükənçi beydamaq oldu.

Əmbərçaydan ustaların gəldilər,  
Məni görüb, xəyli peşman oldular,  
Söz soruştum doğru cavab verdilər,  
Dedilər hərəyə bir tabaq oldu.

Oğul, mən Cumanı saldın zülmata,  
Səndən şad olmadı heç ana-ata,  
Atı satdın qalan səksan manata,  
Lapandan<sup>76</sup> çatlayan bir çanağ oldu.

### B Ə Y Ə N M Ə Z

Bu dünyada bir qaydadır, qazilar,  
İt küçüyü heç tazını bəyənməz.

Çöldə nəcis yeyən ala qarğalar  
Humay quşun avazını bəyənməz.

Başında kamalı, ağılı olmayan,  
Oxuyuban, əlifbeyi bilməyən,  
Gündə beş vaxt namazını qılmayan,  
Əfəndini, nə qazını bəyənməz.

Çox gördüm ayağa corab olanı,  
Beyinlər korlayan, şərab olanı,  
Fıstıqlı kəndinin, xarab olanı,  
Cumanın sözünü, sazını bəyənməz.

### **B İ R - B İ R**

Ağızdan çıxanı yazarlar bir-bir,  
Biri sağda, biri solda dayanıb.  
Günahı, savabı düzəllər bir-bir,  
Biri sağda, biri solda dayanıb.

Kimsə bu dünyadan köçsə əliboş,  
Axırətdə onun üçün keçməz xoş.  
Dörd tərəfin divar, torpax, üstün daş,  
Vurub sümüyünü əzərlər bir-bir.

Cuma ki, var, bir quruca cəsətdi,  
Bu dünyada ölüm hamiya rəsətdi  
Qanlı fələk, bəs bu nicə mürvətdi?  
Cavan olanlar da ölər dünyada?

### **D İ V A N İ L Ə R**

#### **D A N I S**

Eşq əhliynən gir meydana “əlif“nən “bey“dən danış,  
Yetirginən on doqquza “fay“inən “fey“dən danış,  
Hərif-hərif hər birinin oxuginən mənasın,  
İyirmi doqquzda eylə “lam“, “əlif“, “bey“dən danış.

Çərşənbə günü xəlq olub abu, atəş, xaki, bəd,  
Aslan fikirli olginən, dayanganən dilişad,  
Gözü qanlı o bedasıl sevgülümdən bir imdad,  
Sidqini bağla mövlaya yer ilə göydən danış.

Molla Cuma nəsihət verir, bu sözü atan sənə,  
Bir allahdan qorxub xof et, bəndədən utansana,  
Üzbəsurət yalvarırsan can yetmir butan sənə,  
Sən də qayıt vur tərsinə, bir özgə şeydən danış.

## D A N I §

Aşıq bekara söhbət etmə sözün başdan danış,  
Gördüyünə qıl tamaşa, göz ilə qaşdan danış,  
Çox səntək mənəm deyənin, əli qoynunda qalıb,  
Sarsaqlığa nə qalıbdır, kamallı işdən danış.

İnsansansa sözü xoş de, heyvansansa ota var,  
Təhərindən oxşadıram, qarnında yüz pota var,  
Ustadına kəc baxırsan, bil başında xəta var,  
Qayıt lənət de şeytana, xətri xoşdan danış.

Mən Cumanın nəsihətin al güşünə, incimə,  
Aşıqnan höcət çəkibən hər görənnən bəncimə,  
Minnətim var özgələrin sözü üstə cəngimə,  
Sən mənnən danışanda sinədən, döşdən danış.

## D E Y İ L

Leyli üzün göyçək olsun, Yusifi Kənan deyil,  
Ləblərinə bal deyiblər, zülfəri reyhan deyil,  
Ləbbey deyib allahımı əlifbeyi tutdu dil,  
“Li“ yekunda “inna“ amin“, “Lilla“ müsəlman deyil.

Lov günün ustam məni, kamil etdi ilbəil,  
Lövün-lövün eşqə düşdüm yaşım oldu bəhlilil,  
Loğman imiş, ya Məhəmməd, mədəd səndən gəlsə bil,  
Lov ol, həm də ağası məni sən ərzini aşman deyil.

Layəm, ləvənəm xudamızsan, sən Cəlil,  
La əlhəmdi qədür olduq, la almağa sən Cəlil,  
Lov gəlam ərş-i-kürşü cəm eylədin sən Cəlil,  
Lütf qıldın Molla Cumaya bir İsmi Pünhan deyil.

## DAD FƏLƏK, BİDAD FƏLƏK

Sərimə bir sevda endi, dad fələk, bidad fələk,  
Ciyarım oda yandı, dad fələk, bidad fələk.  
İsmi Pünhan qönçə dəhan kimi gülün eşqinə,  
Sinəmə gözlər dayındı, dad fələk, bidad fələk.

Səndən qeyri ağam yoxdu, harayımı yetişə,  
Sevgilimdən mətləb alıb yetişmədin tay-tuşa,  
Peşəm mənim ağlamaqdır, nisbət oldum bayquşa,  
Ellər məni Cunun sandı dad fələk, bidad fələk.

Dərd çəkməkdən, Molla Cuma, ömür günüm tükəndi,  
Gülüm xar içindədir, dörd bir yanım tikandı.

Fitnəsi çox, qiyməti yox, dağılsın belə kəndi,  
Sirrlərimi əgyar qandı, dad fələk, bidad fələk.

## HEÇ

Sızıldadım yar yanında sirrimi heç duydumu,  
O qədər ki, dad çəkirəm, sözümə uyğunmu heç?  
Əziz bayram günü gəzdin xalqnan qol-boyun,  
Təmənnəşib birgə kərə əl-ələ dəydinmi heç?

Atalardan misaldır, dağilan çanaq dolmaz,  
Yusifə qalmayan gözəllik, sənə də qalmaz,  
Yetən yerdə öyünürsən, mənim kimi mərd olmaz,  
Boğaz tutub, aman çəkdim, bir busə qıydınmı heç?

Molla Cuma qan ağlayır, yuxusundan oyanıb,  
O qədər ki, dərd çəkir, qəm küpünə boyanıb,  
Əhvalımı sorsalar bir buta əda dayanıb,  
İsmi Pünhan, üzüm üstə üzünü qoydunmu heç?

## QOCALIQ

Bilmirəm hardan tapdı, axtarıb məni qocalıx,  
Hağlımı aldı əlimdən, huşumu sərdən qocalıq  
Dişimi əskik eylədi ləp günü-gündən qocalıq  
Müxtəsər, qoydu məni xeyirdən-şərdən qocalıx.

Dən düşdü saqqalıma əzəl xəbərdar eylədi,  
Hər diyən qırılmadı ölkələrə dar eylədi.  
Arvad da göngə tübürdü hamsını murdar eylədi  
Axırda ayrı saldı yarı yavərdən qocalıx.

İstədim duram gedəm qaranlıx köçdü gözümə,  
Keçən günlər yada düşdü əlimi vurdum dizimə  
Oğul-uşax qulp eyləmir, daha baxan yox sözümə,  
Üzümü soyux eylər borandan-qardan qocalıx.

Qocalıx çətin dərddi, qıç yeriməz, gözün görməz  
İtə dönüf hürər olsan oğul-uşax cavab verməz  
Dost-aşna qaçar yanından, heç kimsə halın sormaz  
Yazıq canım qocalıbsan, qocalıxdan nə bezarsan.  
Canım sənə ərz eyləsin gecəlikdən nə bezarsan.

## HARAY

Ha çağırsam sənə çatmaz harayım,  
Səndən ayrı tab eləməz ürəyim

Məcnun olub dağı-daşı arayım.  
Yaraf kimdən olar bir doğru sorax.

Gəl sor əhvalımı dünya bəzəyi,  
Gözəllər sərdarı, xubların bəyi,  
Könlüm əyləncəsi, dilim diləyi,  
Bu dustax vurğuna asginən qulax.

Dodağın qaymaxdı, dişlərin mərmər,  
Alırsan canımı, alma bixəbər,  
Şəkildə Yusifsən, sifətdə zərgər,  
O sənin dad əlindən nə çarə edər?

Nə çarə eləsin bu Molla Cuma,  
Həsrət qoydun onu bu gül əndama.  
Üç gündən üç günə yazginən namə,  
Oxuyum könlümü eyliyim oyax.

## **M Ü X Ə M M Ə S**

### **M Ə N İ M**

Ya ilahi şükür sənə  
Yaman oldu çağım mənim.  
Çün yarımdan ayrı düşdüm  
Yanıbdır ayağım mənim.  
Bülbül dövrüm qan ağladı  
Soldu gül yarpağım mənim.  
Bağ bostanım zay oluban  
Basılıbdı tağım mənim.  
Ol səbəbdən sinəm üstə  
Cəkilibdi dağım mənim.

.....  
.....  
Kimisinin toyun tutdun,  
Kimisinə vay elədin,  
Kimisinin evin tikdin,  
Kimisini zay elədin.  
Zay olan bəndəsi mənəm  
Yanıbdı otağım mənim.

Dərdim o qədər artıbdır  
Qədərin yaza bilmirəm.  
Məhəbbət əlimi yordan  
Ölüncə üzə bilmirəm.  
Qəm şələm ağır olubdur  
Tab edib gəzə bilmirəm.  
Aşkara ki, bu sitəmə  
Dayanıb, dözə bilmirəm.

Pərvərdigar sən olasan  
Dəstimə dayağım mənim.

Ey ağalar ölüm var ki,  
Dünya qiyamət görünür.  
Aqil olan dərk eləsin,  
Dürlü möcüzat görünür.  
Günahkaram qan ağlaram,  
Hökmü ədalət görünür.  
Bu bekara Molla Cumaya,  
Dünya da zulmat görünür,  
Haray, yanmadı başacan  
Sönübdür çıraqım mənim.

### **SEVDİYİM YAR QAYITMAZ**

Nədəndir, ay həzarət,  
Sevdiyim dala qayıtmaz.  
Canıma dərdi, qəmi  
Edib həvalə qayıtmaz.  
Qaşları qara hilal,  
Çeşmi piyalə qayıtmaz.  
Ləbləri şux, dəndanı dürr,  
Rüxsarı lala qayıtmaz.  
Ötəndə məni görüb  
Baxıb bu hala qayıtmaz.

Necə qulluq eləməyim  
Ol həkimi loğman üçün.  
Görübən xəstəsini  
Geri döner dərman üçün.  
İstəyir hörmət edə  
Bu qərib mehman üçün.  
Torpağına mən baş qoyum  
Canına qurban üçün.  
Eşidin siz də bilin  
Yarım xəyala qayıtmaz.

Bir gözəl ki, zalım olsa,  
Cümlə qorxar idrakından.  
Yaradan necə yaratdı,  
Belə gözəli xakından.  
Tapılmaz belə məhbub  
Nə Qubada, nə Bakıda.  
Gör necə bəxtəvərik  
Zühur olub bu Şəkidə.  
Cuma nəzər eylə buna  
Ömrün zəvala qayıtmaz.

## DƏLLƏK SALAM

Şəki şəhərində şıllaq atır dəllək Salam,  
Quduran itə dönüb, adam tutur dəllək Salam,  
Dəlləyəm, ustayam, deyib nazın satır dəllək Salam,  
Murdarca sənətini gözdən itir dəllək Salam,  
Cavan bilib öz-özünü, yüzdən ötür dəllək Salam.

Hər yetənə sataşır, şəhərdə it ağacıdır,  
Naxçıvan lotusudur, həm İrəvan Herracıdır,  
Gəncənin xotkeşidir, həm Şirvanın oğracıdır,  
Danışanda zəhləm gedir, hər kəlməsi kər leşidir,  
Min dinə qulluq edər, dinsiz yatar dəllək Salam.

Böyüdükcə geri gedir, Qarabağın atı kimi,  
Babaratmanın çapqalıdır, Qudulanın iti kimi,  
Çoxlarına darişır, Muradəlinin biti kimi,  
Ağzı-burnu bürüşübdür, qariların yanı kimi,  
Hər yetənə lotular minib, sürüb, ötür dəllək Salam.

Beyxəbər dolanırdım, bilmirdim qıçımdan tutası,  
Gəldi bir qammaz ayı, boynu dönməz xox potası,  
Çatlaşın öz başına, qudurmuşun öz xatası,  
Məni eşşək etdi, eşşəyə dönmüş atası,  
Basıbdır..olub qatır, qatır dəllək Salam.

Cuma bir şairdir, şairliyini bəyənmədi,  
Gəldi tutdu qıçımdan, bircə ləhcə dayanmadı,  
Asıbdır kisbəndini sənətindən utanmadı,  
Şəhərdə böyüyübdür, ədəb, mərifət qanmadı,  
P.....ı saqqalına tez-tez sürtür dəllək Salam.

## İSA DƏLLƏK

Həzarat, həcv edirəm Almalı İsa dəlləyi.  
Yazıram bir kağıza, salaram səsə dəlləyi.  
İstərəm iki lotu yixib hey basa dəlləyi  
Tutub kənddən qovasan qoşub nakəsə dəlləyi  
Didəsən saqqalını, edəsən kosa dəlləyi.

Oxşamaz müsəlmanə, hayif ona İsa adı,  
Sordu hanı saqqalınız, danişlığı ibarədir.  
Saymayır ötən-keçəni, ölkə bici; el arvadı  
Həzarat, necə yanmayım, cavan ömrümə qoca dedi,  
Allah vursun külfətini, salsın yasa dəlləyi.

Gəzinir camaatda bir iş bilən dəllək cürə,  
Gözlərini qızardır bir höör alan inək cürə.  
Sındırı könlümüzü qoz sindiran köpək cürə,  
Nə mərfət yox, nə qabiliyyət, uzunqulaq eşşək cürə,  
Belinə minib sürəsən, çölə, kol-kosa dəlləyi.

Əlini qoyubsan belinə, nə durursan ağa kimi,  
Yıxılırsan iki yana, dördayaqlı bağa kimi,  
Papağı həmşəridir, arxalığı dığa kimi,  
..... saqqalına, sürtəsən bığa kimi.  
Libasından oxşayır şeytan, iblisə dəlləyi.

Dəymədağlı Məcidin də bir dönüş düşdüm yanına,  
İlahıdan duam budur, boyanayı öz qanına,  
Baxanda şəxsiyyəti, oxşayır türkmən xanına,  
Bir dəli vurğun azarı, həvalə olsun canına,  
Cuma deyər heç çıxməsin toyə, məclisə dəlləyi.

### CAVAD AGA

Sayıban məclisimə xoş gəldin Cavad ağa,  
Kişi kimi oturub xəbər aldin Cavad ağa,  
Danışib şirin-şirin, deyib-güldün Cavad ağa,  
Afərin bu səxayə, bərk daşa çaldın Cavad ağa.

Şad olduq təşrif edib, bizə qədəm gətiribsən,  
Bu vaxtda qoca kişi, gəlib özünü yetiribsən,  
Bəyzadə bəyəm deyib, keçib başda oturubsan,  
Yaxşıca zənn etmişdim, zəndimi itiribsən,  
Könlümün binasına ləkə saldın Cavad ağa.

Qabiliyyətsiz iş tutmağa, heç ey ağa utanmadın,  
Tam şabsad qonağını, sən tutmağa utanmadın,  
Demədin bu səs gedər çox uzağa utanmadın,  
Dövrana dördcə qəpik sən verməyə utanmadın,  
Şahidan qəpik kəsib, xeyrini bildin Cavad ağa.

Familiyan bəy kimi deyib çox getmə havadan,  
Gəl ki, öyündə alaydilar sən kimi qoca babadan,  
Namərdlik edə-edə hörmət görmürsən obadan,  
Namərd adamın ocağı inşallah olmaz abadan,  
Dağı Fərhad dələn kimi, bağrim dəldin Cavad ağa.

Adını bəy qoyub bilmirsən bəylik yolunu,  
İş tutanda elə tut ki, fikirləş onun dalını,  
Yeməsən yedirməzsən, yiğibsan miras malını,  
Anladım sökərsən ölən eşşeyin nalını,  
Namərdliyini aləmə car qıldı Cavad ağa.

Çox həcv demirəm, qiymirəm qoca kişisən,  
Məmməd ağanın, Rəhimin, Əlimirzənin yoldaşısan,  
Külli bəylərin adını batırdın ki, ay naşı sən,  
Dörd qəpik dövran verib, saldın cana atəsi sən,  
Yəqin bil bu barədə, müqəssir oldun Cavad ağa.

Ya özün, ya özgəyə müdam oxut bu naməni,  
Anlayıb mənasını bilginən yaxşı-yamanı,  
Gör necə ovçu oxun nişana atmış kamanı  
Nə üçün urvatsız elədin, bu Laysqılı Molla Cumanı  
Dəf çalan, meymun oynadan, türkmanmı bildin, Cavad ağa.

## BİLAL

Qulaq as tərifinə,  
Eşşəklik etdin Bilal  
İstədik bir kal yemiş,  
Verməyib ötdün Bilal.  
Sallayıb qaş-qabağın,  
Qəm küpünə batdın Bilal,  
Yekə kəllə, uzun qulaq,  
Olmazi iş tutdu Bilal,  
Könlümün şışəsinə  
Yamanca daş atdın Bilal.

Versəydin bir kal yemiş  
Biz yeyərdik bal yerinə  
Yoxmuş qanacağın,  
Bağlaşınlar mal yerinə.  
Yunusun.....  
Qoy altına fal yerinə.  
Küncütlü Həmid batırsın,  
Saqqalının çal yerinə.  
Onların cərgəsinə  
Sən özünü qatdın Bilal.

Üç yoldaş biz var idik,  
Molla Abakar, bir də Saat  
Yoldaşın Həşim sənin,  
İşlərinə olsun şahat.  
Batırsın allah səni,  
Çörəyini etsin qəhət.  
Sən tutan dəyusluğu,  
Tutmazdı bir bəni-əhət.  
Aləmə etdiyin məkrəbliyi  
Bizə də sən etdin Bilal.

Yemiş sürüb yanımızdan,  
Keçdin getdin bir araba.  
Bir şamama qıymadın,  
Bay evin qalsın xaraba.  
Düşəsən isala sən,  
Yanından axsıń qoraba.  
Öləndə meyitini,  
Atsınlar bir zirəfə.

Molla Cuma-dayı dedi,  
Utanmadın yox deməyə.  
İndi mən də utanmiram,  
Saqqalına pox deməyə.  
Verdiyin kal yemişti,  
Al ardıva..., deməyə.  
Ciyərine; bağrına,  
Xortumuna ox deməyə.  
İstəyirdin bu tərifi  
Muradına çatdırın Bilal.

## İNDİ

Dərs alanlar gəlib məndən dərs alsın  
Sinəmin dəftərin açıram bu gün  
Bir quş idim dayanmışdım yuvada  
Dövr edib havada uçuram indi.

Necə oldu anamla, necə oldu atam,  
Pozuldu hasarım, dağıldı binam  
Görürsən atlanıb gedirəm? Nakam  
Bu yurddan o yurda köçürəm indi.

Yanıma qoydular səgəran atı,  
Üzümə oxundu əcəl bayati  
Qıldan çox nazikdi, qılıncdan iti,  
Sırat körpüsündən keçirəm indi.

## QOCALIQ

Qazılar, tutdu yaxamdan,  
Əzəl başdan qocalıq.  
Ha yatirdim zahir oldu,  
Saqqaldan, saçdan qocalıq.  
Öz-özünə aşkar oldu,  
Qabaqdan-qışdan qocalıq.  
İlbəil girdi qəlbimə,  
Guş verdi düşdan qocalıq.  
Günbəğündən cida saldı,  
Cümlə tay-tuşdan qocalıq.

Yaşın ki, ötdü yaridan,  
Öküzünə “hoç“ edərsən.  
Uzağın gələr yaxına,  
İki ayağın üç edərsən.  
Arvada yaxın getməzsən,  
Toxunuban qaç elərsən.  
Tədarük hazır duranda,  
Səfərinə köç elərsən.  
Ayda bir nəfsin tərpənməz,

Qoyer vərdişdən qocalıq.

Saqqał ki, sağsağan oldu,  
Özün bilirsən işlərin  
Köhnə çəpər payasıtək,  
Tökülər yana dişlərin.  
5 put daşa dönər .....  
Ağırlaşar qol-qıçların  
Əriyib gözünün nuru,  
Axıb töküller yaşları.  
Oğul-uşaq zinhar olar  
Seçməz bayquşdan qocalıq.

Qocalıq bir müsibətdir,  
Heç kəsdən dana bilməzsən.  
İnsandan üzün utanmaz,  
Nə bəy, nə ağa bilməzsən.  
Çox vədə evdə sıçarsan,  
Gedə, uzağa bilməzsən.  
Tez salar ocaq başına,  
Payızdan, qışdan qocalıq.

Zülüm işdir bu qocalıq,  
Alan olsa tez satarsan.  
Göy üzünə bulut gəlsə,  
Əldən ağrıyb yatarsan.  
İttək olar xoy-qılığın,  
Dindirəndə tez qaparsan.  
Hər yerdən ümud üzülüb,  
Ox yerinə top atarsan.  
Molla Cumanı yandırdı,  
Yaman ateşdən qocalıq.

## **M Ü S Ə D D Ə S   C I G A L I**

### **BELƏ GƏL**

Sallanıb mayıl-mayıl getməginən, yar belə gəl,  
Canımdan çıxdan bəri intizarın var, belə gəl.  
Bülbülü etmə cida, həmdəm olar xar, belə gəl,  
Könlüm bir viranədir, yiylələnər sar, belə gəl.  
Eylədin dünyaları başıma sən dar, belə gəl.

Gəl belə görüm,  
Halını sorum,  
İstəkli yarım,  
Can bərabərim,  
Küllü ixtiyarım.

Yolunda can olsun fəda, ey lalə rüxsar, belə gəl.

Rüxsarın lalə təki əсли zinaxdan ay gözəl,

Qoxuyur müşki-ənbər nəşər buxaqdan ay gözəl,  
Bir busə şəfqət elə o ay qabaqdan ay gözəl,  
Qoy əmim abu həyat lalə dodaqdan ay gözəl,  
İncitmə aşığını xof eylə haqdan ay gözəl.

Eylə bir hazar  
Ey pəri-peykar,  
Olma cəfakar,  
Sinəmdə zar-zar,  
Əlimdə xəncər.

Çalışma qətlim üçün ey çəşmi-xunkar, belə gəl.

Çalışma qətlim üçün sənə qurban, raziyam  
Bismillah, durgınən başımda fərman, raziyam.  
Tökginən qanım yerə, yer olsun xırman, raziyam  
Ya öldür, ya verginən dərdimə dərman, raziyam.  
İki işin birisini eyle mehriban, raziyam.

Mehribanım, sən.  
Dür-mərcanım sən.  
Hürü-qılmanım sən.  
Sırr qananım sən.

Qayıt lənət et şeytana, deməsin əğyar: belə gəl.

Qorxuram əğyar duya sirrimi bir-bir danışa,  
Aşıq gərək məşuğinən can alıb yerə qovuşa,  
Ağrin alım, məni salma bir bu qədər sən yoxuşa,  
Aç qolunu gəl sarlaşaq, qoy bir sərim gəlsim huşa,  
Can-cana qəlib olub, cəsəd-cəsətdə danışa,

Cəsədim pasdır,  
Ürəyim yasdı,  
Naz etmə, bəsdi,  
Dəstə ver, dəsti.  
Sindirma dostu.

Qaməti sərvi çinar, zülfəri şahmar, belə gəl.

Qamətin sərvi çinar, zübai ər-ər, biləsən,  
Zülfərin kəməndinə mənəm müsəxxər, biləsən,  
Xudanın sovqatışan, ey təzə növbar, biləsən.  
İsmindi Leyli nahar dillərdə əzbər, biləsən.

Əzbərsən dildə,  
Həmayıl beldə,  
Dərdim bil də,  
Danışib gül də,  
Qarşıma gəl də.

Yazılıqdır Molla Cuma, ol qəni sərdar, belə gəl.

## Q Ə Z Ə L

## **G Ə R Ə K**

Ey könül sənə həmdəm,

Bir qaməti ər-ər gərək.

Qaş qara, kiprik qara,  
Rüxsarı da əhmər gərək.

Göz siyah, dəndan bəyaz,  
Ləbləri şux, qönçə dəhan,

Al yanaq, kəsri buxaq,  
Ol qaşları qəmər gərək.

Əl şüşə, barmaq qələm,  
Dirnaq sədəf, başdan-başa.

İncə bel, əndamı tər,  
Tər sinəsi mərmər gərək.

Xoş məcazlı, xoş qılıq,  
Xoş ixtilat edər ləziz.

Dindirəndə can söyləyər,  
Hər kəlməsi şəkər gərək.

Avazı bülbül kimi,  
Danışanda dürr tökülər.

Qoxuyar gül nəfəsi,  
Müki ətir, ənbər gərək.

Hər səhər min naz ilə,  
Sığallanıb qarşı çıxa.

Yerişi kəklik kimi,  
Həm libası məxmər gərək.

Ağıl ola başında cəm,  
Həm gözləyə namus arı.

Ədəbi, mərifəti,  
Xalq dilində əzbər gərək.

Rəqib sözünə uymayan,  
Yada, əgyara inanmayan.

Fəsat-fitnə qanmayan,  
Xəyalı bir dilbər gərək.

Bu nişanda məhbubənin,  
Xidmətində qul olmağa.

Sən kimi Molla Cüma,  
Bir ciyəri əxtər gərək.

## **D E Y İ S M Ə L Ə R"**

### **Aşıq Könül**

Sənə salam olsun, ay molla Cuma,  
Yaqtu mədənə, ya mənmi gəlim?  
Bir neçə sualı var qabağında  
Yaxşımı söyləyim, yamanmı gəlim?

### **Molla Cuma**

Xoş kəlamin gəldi, ay aşiq Könül,  
Cavahir mədənə gəlirsən, dur gəl.  
Uzaqdan-uzağa eyləmə səhbət,  
Hər şeyi sən özün bilirsən, dur gəl.

### **Aşıq Könül**

Girməyib dəryaya ay üzdə dursun,  
Sən sünbül nərgizi ay üzdə dursun,  
İstərsən saxlayım, ay üzdə dursun,  
İstərsən qalxızıb, ya mənmi gəlim.

### **Molla Cuma**

Uzaq-uzaq tənha vurma mənə əda,  
Düşərsən ataram daşı min ada,  
  
Öz işindir, istər qalxız min ada  
Azdan nə bağlıdır, gəlirsən, dur gəl.

### **Aşıq Könül**

Bəyan olsam, haçan gələr atmağa,  
Sinən üstə müyən oxun atmağa,  
Könül istər bir imtahan etmağa  
Ya sənmi gəlirsən, ya mənmi gəlim.

### **Molla Cuma**

Piyada atlıya çatmaz, a dəlim,  
Tənə sözdür cigər-bağrim, a dəlim,  
İsteyirəm bir imtahan edəlim  
Molla Cuma gəlməz, gəlirsən dur, gəl.

### **Molla Cuma**

Xoş gəlmisən, aşiq Könül,  
Yerin vardır gözüm üstə.  
Fərş olaram ayağına  
Qədəm bassan üzüm üstə.

### **Aşıq Könül**

Sağ ol səni, Molla Cuma,

Bir cavab ver dilim üstə.  
Gərək deyim qulluğunda  
Ərz eyləyim yolum üstə.

### **Molla Cuma**

Gəl bir gedək evə qoçaq,  
Haqqverəndən yeyib-içək,  
Sözün varsa, orda açaq,  
Söz qoyaram sözün üstə.

### **Aşıq Könül**

Gəlmədim yeyib-içmağa,  
Yoxsa istərsən qaçmağa,

Sözüm çoxdur danışmağa,  
Sazım durur qolum üstə.

### **Molla Cuma**

Cumayam, bılırəm halın,  
Dərin yerdə var xəyalın,  
Nədir görüm, ver sualın,  
Cavab verim dizim üstə.

### **Aşıq Könül**

Aşıq Könül tanı, mənəm,  
Aşıqların canı mənəm,  
Olan adı-sanı mənəm,  
Əl qoyaram əlin üstə.

### **Aşıq Könül**

Molla Cuma, səndən xəbər alayım,  
O kimdir dünyada əbədi durdu?  
Binasın atəşdən yaratdı allah,  
Axırda məkanı genə finnardı?

### **Molla Cuma**

Aşıq Könül, sənə xəbər verəyim,  
Şeytandır dünyada əbədi durdu.  
Binasın atəşdən yaratdı Allah,  
Axırda məkanı yenə finnardı.

### **Aşıq Könül**

Qurani göylərdən göndərən kimdi?  
Alıban yerlərə endirən kimdi?  
Kafiri islama döndərən kimdi?  
Kimlər azad oldu, kimləri qırıldı?

### **Molla Cuma**

Qurani göylərdən Allah göndərdi,  
Cəbrayıl alıban yerə endirdi,

Kafiri İslama Əli döndərdi,  
Dönən azad oldu, dönəməzi qırdı.

### Aşıq Könül

O hansı şahdirdi ki, dörddü vəziri?  
O hansı surədir birdir bəziri?  
Hansı peyğəmbərdi yedi hazırlı?  
Dilədi mövladan yanında gördü?

### Molla Cuma

Xətəmil Muxtardı dörddü vəziri,  
Qulfallahdı o birdi bəziri,  
İsa peyğəmbərdi yedi hazırlı,  
Dilədi mövladan yanında gördü.

### Aşıq Könül

O nədir insanda misalı quşdur?  
O hansı mənzildi bərəsi beşdi?  
Yasindən təbarəkə nə ayət keçdi  
Bir at tasınə nə sovqat verdi?

### Molla Cuma

O ruhdur insanda misalı quşdur,  
İslam dinidir şəriəti beşdir,  
Vayqulun Yasindən təbarəkə keçdi,  
Bir at tasınə sovqatı verdi.

### Aşıq Könül

Mən aşiq Könüləm, hər yerdə addı,  
O hansı surədir bir yerdə maddi?  
O hansı surədir ayəti yeddi?  
Oxunur hər zaman, dildə əzbərdi.

### Molla Cuma

Mən Molla Cumayam, söhbətim daddı,  
Ol inzalladır bir yerdə maddi,

Surəyi-Məhəmməd ayəti yeddi,  
Oxunur hər zaman dildə əzbərdi.

### Molla Cuma

Aşıq Könül, səndən xəbər alayım,  
O kimdi dünyada çox idi dərdi?  
Vücudu çürüyüb cümlə töküldü,  
Düşmağa qoymadı bir dənə qurdu.

### Aşıq Könül

Molla Cuma, sənə xəbər verəyim,  
Əyyub peyğəmbərdi çox idi dərdi.  
Vücudu çürüyüb cümlə töküldü,  
Düşmağa qoymadı bir dənə qurdu.

### **Molla Cuma**

O kimdi ki, bəzəmişdi qəməri?  
 O hansı suredir birdir buvari?  
 O hansı ərəbdır on iki nəri  
 Üç yüz altmış mahi qatara vurdu?

### **Aşıq Könül**

Yusif Nəbi bəzəmişdi qəməri,  
 İnadınadır birdir onun buvəri,  
 İləmiz ərəbdi on iki ayları  
 Üç yüz altmış günü qatara vurdu.

### **Molla Cuma**

O nədir ki, Nuhun gəmisin deşdi?  
 O nədir ki, otların şirinin seçdi?  
 O nədir ki, abı-həyatdan içdi?  
 Bilinməz məkanı, hardadı yurdu.

### **Aşıq Könül**

Kəsəyəndi Nuhun gəmisin deşdi,  
 Arıdır, otların şirinin seçdi.

O Xızırdır abı-həyatdan içdi,  
 Bilinməz məkanı, hardadır yurdu.

### **Molla Cuma**

Molla Cuma gecə-gündüz çəkər ah,  
 O kimdir ki, əvvəl quldu, sonra şah?  
 O kimdir ki, dəryalarda addi mah  
 Kiminnən bunlara beylə əmirdi.

### **Aşıq Könül**

Mən aşiq Könüləm, könlümdür gümrah,  
 O Yusifdir əvvəl quldur, sonra şah.  
 O Yunusdur dəryalarda addi mah,  
 Xudadan bunlara beylə əmirdi.

### **Molla Cuma**

O kimdir ki, bəzəmişdir qəməri?  
 O kimdir ki, mum eylədi dəmiri?  
 O kimdir ki, uzun sürdü ömürü?  
 Bildir görüm neçə yaşda dayandı?

### **Aşıq Könül**

Yusif Nəbi bəzəmişdi qəməri,  
 Davud Nəbi mum eylədi dəmiri,  
 Nuh peyğəmbər uzun sürdü ömürü,  
 O doqquz yüz əlli yaşda dayandı.

### **Aşıq Könül**

Göydən yerə neçə sühub enibdir?  
Əvvəl gələn kimin üstə dayandı?  
O qalanı kimlərə bil verdilər?  
Lap çoxusu hansı kəsdə dayandı?

### Molla Cuma

Göydən yerə yüz sühub enibdir,  
Onu əvvəl Adəm üstə dayandı.

Otuzu verildi İdris Nəbiyə,  
Onu Xəlilə, əlli kəstə dayandı.

### Aşıq Könüł

O nədir ki, ərş-əlanı bəzədi?  
O nədir ki, qızıl güldən təzədi?  
O nədir ki, əvvəl axır bizədi?  
Növbət-növbət axır kəsdi dayandı.

### Molla Cuma

Həsən Hüseynlə ərş-əlanı bəzədi,  
O elmdir qızıl güldən təzədi,  
O ölümdür əvvəl-axır bizədi,  
Növbət-növbət axır kəsdi dayandı.

### Aşıq Könüł

O nədir ki, xeyri-şəri yazarlar?  
O nədir ki, vurub başın əzərlər?  
O nədir ki, qatar-qatar gəzəllər?  
Hansı yerdə dəstə-dəstə dayandı?

### Molla Cuma

Kiri aman kitaba xeyri-şəri yazallar,  
İnkir-minkir vurub başın əzəllər,  
Mələklərdir qatar-qatar gəzəllər  
İbadətdə dəstə-dəstə dayandı.

### Aşıq Könüł

İbrahimxəlil xabda görən duş nədir?  
Ol ağrısı buyurduğu iş nədir?  
Bir qəfəsdə üç yüz altmış quş nədir?  
Cümlətanı bir nəfəsdə dayandı.

### Molla Cuma

İbrahim Xəlil duşda oldu xəbərdar,  
Oğlun qurban dedi Cəmili-Cabbar

Bir insanda üç yüz altmış damar var,  
Cümlətanı bir nəfəsdə dayandı.

### Aşıq Könüł

Aşıq Könüł ömrü fəna eylədi,

O kimdir qızınnan zina eylədi?  
O kimdir Kəbəni binə eylədi?  
Söykəndi əsayə xəstə dayandı?

### Molla Cuma

Molla Cuma haqqa sina söylədi,  
Qaraçı qızınnan zina eylədi,  
İbrahim Kəbəni binə eylədi,  
Söykəndi əsayə xəstə dayandı.

### Molla Cuma

Üçü nədi gəldi adam üstünə,  
Danışanda biri başda dayandı?  
İkisi dolandı cümlə aləmi  
Biri üzdə, biri döşdə dayandı.

### Aşıq Könül

Əqil həya, iman üçü gəldilər,  
Danışanda ağıl başda dayandı,  
İkisi dolandı cümlə aləmi,  
Həya üzdə, iman döşdə dayandı.

### Molla Cuma

O nədir ki, göy üzündə sərildi?  
O kim idi, dörd yol olüb, dirildi?  
O nədir ki, əvvəl əlli verildi?  
Minnət oldu axır beşdə dayandı.

### Aşıq Könül

O aynan, göy üzünə sərildi.  
O Carcüsdür, dörd yol olüb-dirildi,  
  
Əvvəl bizə əlli namaz verildi,  
Minnət oldu, axır beşdə dayandı.

### Molla Cuma

O nədir ki, haqq Qurandan itirdi?  
O nədir ki, heç gəzməyib oturdu?  
O nədir dünyani başına götürdü?  
Üççə kərə hoha-hişdə dayandı.

### Aşıq Könül

O ismi-əzəmdir, haqq Qurandan itirdi,  
O daşlardır, heç gəzməyib oturdu,  
O qızıl öküzdür bu dünyani götürdü,  
Üççə kəlmə hoha-hişdə dayandı.

### Molla Cuma

Ol kimə verildi gözəlliyi, aburi?  
Ol kim idi çəkdi səddi-caburi?  
Ol kim idi oxuyanda Zəburi

Avazının uçan quş da dayandı?

### Aşıq Könül

Yusifə verdilər gözəl aburi,  
İsgəndərdi çəkdi səddi-caburi,  
Davud Nəbi oxuyanda Zəburi  
Avazının uçan quş da dayandı.

### Aşıq Könül

Aşıq Könül gözlər dünya aburi,  
Ol kim idi haqqə çəkdi Zəburi  
Ol kim idi uzun sürdü ömürü  
Söylə görüm neçə yaşıda dayandı.

### Molla Cuma

Molla Cuma gözlər dünya aburi  
Zülfərneyi İsgəndər çəkdi-səddi Zəburi

Nuh peyğəmbər uzun sürdü ömürü  
O doqquz yüz əlli yaşıda dayandı.

### Molla Cuma

Aşıq Könül, səni minmək istərəm,  
Qatır kimi görünürsən mənə sən.  
Yaxın durram, qorxuram ki, yixarsan,  
Qotur kimi görünürsən mənə sən.

### Aşıq Könül

Molla Cuma səni qoşmaq istərəm,  
Kəlçə kimi görünürsən mənə sən.  
Laçın kimi çalıb qaçmaq istərəm,  
Sərçə kimi görünürsən mənə sən.

### Aşıq Könül

Ləc olan kimsəyə hər vaxt ləcəm mən,  
Aşıqlıq elmində səndən ucam mən,  
Bilirsənmi indi necə acam mən,  
Külçə\* kimi görünürsən mənə sən.

### Molla Cuma

Bu məclisdə sənə tənə deyərəm,  
Oxlay alıb xəngəl kimi yayaram,  
Ac qurd kimi bir loxmada yiyrəm,  
Fətir kimi görünürsən mənə sən.

### Aşıq Könül

Mən Könüləm sirlərini duyaram,  
Salıb səni qəm küpünə boyaram,  
Burub-burub dizim altda qoyaram,  
Xalça kimi görünürsən mənə sən.

### **Molla Cuma**

Cuma deyər boğazından sixaram,  
Bərəldikcə gözlərinə baxaram,

Hərləyibən böyrün üstə yixaram,  
Yatır kimi görünürsən mənə sən.

### **Molla Cuma**

Aşıq Könül, sənə minnət eylərəm,  
Bu yerdən getginən aburun üstə.  
Yaşın az olsa da, özün kamilsən,  
Bir səbir etginən səbirin üstə.

### **Aşıq Könül**

Molla Cuma, mənə minnət eyləmə,  
Durmaram özgənin öyüdü üstə,  
Gərəkdir ki, dilin qısa eyləyim,  
Beyiti deyərəm beyitin üstə.

### **Molla Cuma**

Əslimiz şairdir, biz də bir canıq,  
Düşərsən azara, yixarsan unsuq,  
Qalarsan altında, olarsan sıniq  
Necə ki, Quran gəldi Zaburun üstə.

### **Aşıq Könül**

Elə demə özün altda qalarsan,  
Xiffətindən saralıban-solarsan,  
Dərdə düşüb bu gün-sabah ölərsən  
Bir gecə ağlaram meyitin üstə.

### **Molla Cuma**

Cuma bir çeşmədir bir yerdən axmaz,  
Kurdən, Qavrudan, Arazdan qorxmaz,  
Elə vuraram heç yadından çıxmaz  
Bir qarış ot bitər qəbirin üstə.

### **Aşıq Könül**

Mən gəlmışəm, gərək gedəm ad qoyam,  
Dostunu ağlar, düşmənini şad qoyam,

Könül deyər, cəsədinə od qoyub  
Piltətək yandırram, nöyütün üstə.

### **Aşıq Könül**

Molla Cuma sənə minnət eyləyim,  
Hünərin yox isə araya girmə,  
Aşıqların höccəti qoç davası,  
Üç qafiyə bilməklə sıraya girmə.

### **Molla Cuma**

Aşıq Könül, eynən yəqin bilginən,  
Biliyi olmayan meydana girməz.  
Bir məsəl var atalardan qalıbdır,  
Yabaya girməyən, xırmana girməz.

### **Aşıq Könül**

Səfərə çıxanda dinc olsun dilin,  
Dara düşsən bir yana çatmaz əlin,  
Cibində ehtiyat yoxdursa pulun,  
İnsanla mərc edib arayə girmə.

### **Molla Cuma**

Səfər etməz tədarükü olmayan,  
Dava etməz hünərini bilməyən,  
Cibində ehtiyat pulu olmayan  
Nə məclisə, nə də meydana girməz.

### **Aşıq Könül**

Aşıq Könül, könülləri bəsləyə,  
Düşsən yerdə loğman ollam xəstəyə.  
Sövtün yoxsa, gəl qarşımıma dəstəyə,  
Toğlusən, dur yanda bərəyə girmə.

### **Molla Cuma**

Molla Cuma bərki-boşu görübüdür,  
Neçə aşıqların gülün dəribdir,  
  
Mövlan qismət edib xizr veribdir  
Üzməyi bilməyən ümmaña girməz.

### **Aşıq Könül**

Qoca aşiq lap möhkəm çığırgınən,  
Qoy gözlərin lap yerində partdasın,  
Get hərbəni toyuqlara gəlginən,  
Hər gündə yeddisi yumurtdasın.

### **Molla Cuma**

Meydana girmə sən özgə atıynan,  
İşin xeyir tutmaz boş bayatiynan,  
Boğazın bağlaram möhkəm çatıynan,  
Xam daylaqtək çabalayıb partdarsan.

### **Molla Cuma**

Sən girmə Cumanin qızığın sağına,  
Dözəmməsən istisinə, gücünə.  
Girməz qulağına, almaz vecinə,  
Sən kimisi gündə yüzü mırtdasın.

### **Aşıq Könül**

Başın təpəl, qıçın səkil,  
Irəngindir qara, Cuma,

Irizqindir kənar çəkil,  
Yediyindir ala, Cuma.

### **Molla Cuma**

Üzün göndü, tükün sarı,  
Irəngindir narinc, Könül.  
Çox da mənə vermə zarı  
Çox da olma harin, Könül.

### **Aşıq Könül**

Sən belə həddən aşarsan,  
Quzğun kimi çox yaşarsan,

Gecə meşədə çəşarsan,  
Gündüzlər gir kola, Cuma.

### **Molla Cuma**

Sanki mənə xox elədin,  
İt oluban ... iyıldın.  
Kar talada bax elədin  
Gəl buradan sürün, Könül.

### **Aşıq Könül**

Sən Cüməsan, mənəm Könül,  
Mənimlə başlama nağıl,  
Bütün səndə olan ağıl  
Almaram bir pula, Cuma.

### **Molla Cuma**

Sən Carlisan, mən Şəkili,  
Hər kəs olur öz vəkili.  
Cuma danışsa dürr tökülür,  
Sən danışsan irin, Könül.

### **Aşıq Könül**

Şükür olsun ol xudaya  
Namusum var ar yerinə.  
Aşıqlıqda tək gəlmışəm,  
Saz çalaram tar yerinə.

### **Molla Cuma**

Şükür olsun bu xudaya,  
Çox veribdi, az yerinə.  
Çox məni salma qovğaya  
Xəncər çallam saz yerinə.

### **Aşıq Könül**

Yüz min iki fənd edərəm,  
Dil-ağzını bənd edərəm,  
  
Birgə səni künd edərəm,

Apararam yar yerinə.

### **Molla Cuma**

Suyun şirin, adın gözəl,  
Mənə dəysin qadan, gözəl,  
Üzün göyçək, bədən gözəl,  
Qəbul edim qız yerinə.

### **Aşıq Könüł**

Könüłəm, könül pəstani,  
Çağırram Xızır ustani,  
Qoy dağılsın Şekistani,  
Bizim mahal Car yerinə.

### **Molla Cuma**

Molla Cuma gövhər-ləli,  
Çacırram o Zül-Cəlalı,  
Qoy dağılsın Car mahalı,  
Yel aparsın toz yerinə.

### **Molla Cuma**

Doxsan doqquz qul nə idi, üç də ağa,  
İşləyərlər, eyləməzlər nahar hey?  
O nədir ki, səsi gedər uzağa,  
Söyləyərlər dildə səhər-səhər hey?

### **Aşıq Könüł**

Doxsan doqquz təsbehdir, üç də salavat,  
İşləyənlər, eyləməzlər nahar hey,  
O çörəkdir səsi gedər uzağa,  
Söyləyərlər dildə təhər-təhər hey.

### **Molla Cuma**

O nədir ki, bizi güdər mal kimi?  
O nədir ki, qəlbədə durar xal kimi?

O kimdir ki, söhbət eylər bal kimi?  
O kimdir ki, dinsə tökər zəhər hey?

### **Aşıq Könüł**

Həzrət Əli bizi güdər mal kimi,  
O ölümdür qəlbədə durar xal kimi,  
O əsildir söhbət edər bal kimi,  
Bədəsildir dinsə tökər zəhər hey.

### **Molla Cuma**

O nədir ki, kiçiklikdə xoş olur?  
Böyüdükcə uzunqulaq tuş olur?  
Hansı gündür aləmlərə faş olur?  
Molla Cuma o gün çəkər qəhər hey.

### **Aşıq Könül**

O dinsizdir kiçiklikdə xoş olur,  
 Böyüdükcə uzunqulaq tuş olur.  
 Qiyamətdir aləmlərə faş olur,  
 Aşıq Könül o gün çəkər qəhər hey.

### **Aşıq Könül**

Molla Cuma, söylə nədir amanət?  
 Bir gün olar əlimizdən çıxar hey.  
 O nədir ki, günü-gündən azalır?  
 Əriyibən qar misalı axar hey.

### **Molla Cuma**

O nəfəsdir məndə durur əmanət,  
 Bir gun olar əlimizdən çıxar hey.  
 O ömürdür günü-gündən azalır,  
 Qar misalı əriyibən axır hey.

### **Aşıq Könül**

O nədir ki, qaralanda ağlayar?  
 O nədir ki, ciyərini dağlayar?  
  
 O nədir ki, dil-ağzını bağlayar?  
 Əl-ayağın bağlayıban yıخار hey.

### **Molla Cuma**

O buluddur qaralanda ağlayar.  
 O tənəli sözdür, ciyərləri dağlayar.  
 O yuxudur, dil-ağzını bağlayar,  
 Əl-ayağını bağlayıban, yıخار hey.

### **Aşıq Könül**

O nədir ki, iki qardaş bir tayda?  
 O nədir ki, üç bacıdır bir boyda?  
 O nədir ki, gah yerdədi, gah göydə,  
 Aşıq Könül bircə ondan qorxar hey?

### **Molla Cuma**

O qapıdır iki qardaş bir tayda,  
 O sacayaqdır, üç bacıdır bir boyda,  
 O əzrayıldır, gah yerdədir, gah göydə,  
 Molla Cuma birləşə ondan qorxar hey.

Deyişmənin sonunda Molla Cuma aşağıdakı bağlaması söyləyir.

### **Molla Cuma**

Yeddi qurandadır yeddi surədə,  
 Yeddi şamamanı bir tağda gördüm.  
 Yeddisi ağdadır yeddi qarada,  
 Yeddi də bülbülü bir bağda gördüm.

Yeddisi ayaqda, yeddisi başda,  
Yeddisi yerimdə, yeddisi ərşdə,  
Yeddisi yazdadır, yeddisi qışda,  
Yeddi də ovçunu bir dağda gördüm.

Yeddisi altdadı, yeddisi üstdə,  
Yeddisi düşməndə, yeddisi dostda,  
Yeddisi toydadır, yeddisi yasda,  
Cumayam, yeddi alma budaqda gördüm

Aşıq Könül bağlamanı aça bilmir, sazını tutub Cara tərəf üz qoyur...

**AŞIQ İSMAYIL**

## **A VURĞUN**

(*S.Vurğuna həsr olunub. Aşıq həmin şerি  
“Göyçə gülü” havası üstündə oxuyur*)

Aşıq şairlərin qibləgahısan,  
Səcdə qılır sənə ellər, a Vurğun?  
Odlar yurdumuzun mərd övladısan-  
Söyləyir dəhanlar, dillər, a Vurğun.

## **SAZIM**

(*Altı misralı qəraylı*)

Sinənə inci düzülüb,  
Min-dil açan tellərin var,  
Aşığı şövqə gətirən,  
Bülbül kimi dillərin var  
Bir səninlə, bir elimlə  
Açaram meydani sazım.

Mən quş olum, sən də qanad,  
Gəzək bu cahanı sazım.

**AŞIQ MUSA**

## **BAHAR**

Bahar çığı, xoş zamandır yoldaşlar!  
Bülbüllər oxuyur, güllər açılmış.  
Gözəllər geyinib qırmızı dona  
Xoş danışır, şirin dillər açılmış

Çox gözəl zamanə, gözəl devrandır.  
Düşmənlərin ürəkləri xallandı.  
Azadlıq verilib, çadra tullandı  
Hər tərəfdə ipək tellər asılmış.

Aşıq Musa sazı əldə danışır  
Səhər-axşam tarlalarda yarışır.  
Baxçamızda qızıl güllər oynasır,  
Gələcəyə geniş yollar açılmış.

### B A G L A M A

Aşıq-aşıq aşındadır,  
Aşın ocaq başındadır  
Söylə görüm ay aşiq,  
Bu daş neçə yaşındadır?

Aşıq aşın bişibdir,  
Bişib dəmnən düşübdür  
Dünya binnət olandan,  
Bu daş yerə düşübdür.

### XXIV. BAZARDA ALQI-SATQI İFADƏƏLƏƏRİ

Gəl keçi başıyağı, qoyun.....

Gəl yaxşı maldan, satan dəllal, alan hambal.

Gözəldi, göyçəkdi, satdığını milçəkdi.

Alan udar,  
Satan uduzar  
Pulu ver mala,  
Qızı ver keçala.

Gəl apar müştəri, uşaq alladandır, can üçün loğmandır.

Bəhməz almışam, bal çıxitdı.

Qoç əti, quzu quyruğu, bunu yiyan xoruz kimi banniyər.

Ay ət alan, biz dil dəllaliyix!

İsgəncəbi can dərmanı,  
Ay ürəyi yanalar,  
Dərdini qananlar,  
Cənnət şərabıdır bu.

Darçın, zəncəfil çayı,  
Qəndabınan Söhrabdı.

Gəl, badi-budu qurtaldı.  
Alça ciyeyin tez açan,  
Qızların saçın uzadan,  
Uşaqları alladan,  
Qızdarın baxtin açan badi-budu!

Dondurmanın tərifi: Molla oğlu Mənəfin dilindən:  
Gəl, sarı inəyin südü,  
Qaragöz camışın qaymağı.  
Gəl, Trabzon limonu,  
Bakinski duz,  
Tiflisski qız,  
Şəkinski dondurma.  
Hərarət söndürür,  
Otuz iki dişə proşşalnı muzıka çaldırır.  
Gəl sarı inəyin südü,  
Qaragöz camışın qaymağı.

Pambıx kimi isti çörək!

Kekilli fərə satıram!

Canavar dağıdan qoçun ətinə gəl!

Piy, pardalax!

Dananın əti, qaymağa gəl!

Ləbləbi noxud,  
Mən çalım, sən oxut.

Ə, malın mal olunca,  
Bazarın bazar olsun!

## XXV. XEYİR-DUALAR

Ağrin, acın maa gəlsin!

Ağ günü, ağ əppəyhli olasan!

Ağro alım!

Ağro Dəstəbacın alsın!

Ağrıdan uzağ olasan!

Allah saxlasın!

Allah amanında!

Allah canaa can sağlığı versin!

Allah səni üstümüzdən əskik eləməsin!

Allah verən əlini kəsməsin!

Allah civaa bərəkət versin!

Allah kəsbaa bərəkət versin!

Allah başınınan bir tük əskik eləməsin!

Allah bərk əlinən versin!

Allah səni naməhrəm əlinə salmasın!

Allah əziyyəto (əziyyətini) itirməsin!

Allah dəyax durana dəyax dursun!

Allah səni (sizi) Tur dağına döndərsin!

Allah osanatdan (ovsanatdan) çıxarmasın!  
Boyaa qurban olum!

Qada-bəlan maa gəlsin!

Dərddən uzax olasan! (olasooz)

Dilaa quzu kəsim!

Diloo yiyim!

Əppəyin bol olsun!

Günün ağ olsun, əppəyin bol!

Maşallah!

Nuşı can!

Ox! verim görəsən səni, oğul!

Ölüncəyə qədər özgiyə möhtac olmıyəsən!

Ömrün ziyada olsun!

Saçın ağarsın!

Səən toyo görüm!

Səni ürəyimə qoyum!

Səni görüm yüz yaşıyəsən!

Can diyən dilaa qurban!

Civin dolu olsun, canın sağ!

## **XXVI. ƏRZUMANLAR (ARZULAR)**

Az ağrı, hasand ölüm!

Allah heş kimi dosta-düşmana möhtac eləməsin!

Allah sağ əli sol ələ möhtac eləməsin!

Allah sağ gözü sol gözə möhtac eləməsin!

Ya bərram xuda,  
Sən yetir Noxuda<sup>»</sup>  
Salma məni sən,  
Kişə' Oxuda<sup>»</sup>.

## **XXVII. BƏD-DUALAR**

Ağzaa qara qadax vurulsun!

Allah havaa alsın!

Ayıvo allah örtsün!

Bat..., boyə qamış ölçüm!

Bat ..., boyə Vayxiyən<sup>»</sup> qamışı ölçüm!

Boğazın tutulsun!

Bəvəyin partdasın!

Bəvəyin çıxsın!

Burnaa kaşı düşsün!

Bəla görəsən, bala yox!

Başaa iki daş düşsün; biri sağdan, biri soldan, yiğilmadın yoldan!

Boyaa ip ölçüm!

Boyo yerə soxum!

Qan əndərəsən!  
Qapın qaralsın!  
Quya quylanasan!  
Qulağa yuyucu (mürdəşir) barmağı girsin!  
Dilin ağızında yansın!  
Dilaa qadağ düşsün!  
Əgyarın balası ölsün!  
Əlin-qolun yanaa döşənsin!  
Əlin qurusun!  
İyid ölüsən!  
İtirənin olsun, axtaranın olmasın!  
Yurdunda itdər ulaşın!  
Yasında ağlıyən olmasın!  
Yanın yerdə qalsın!  
Yeddi il bi böörün üstə, yeddi il də o biri böörün üstə uluyəsən!  
Yolun yumburulansın!  
Kim məni götür-qoy eliyirsə, canımdakı canına qonsun!  
Kökooz (kökünüz) kəsilsin!  
Gözün çıxsın!  
Gözün axsın!  
Mayifaa (cənazə) bəziyim!  
Lənət olsun cəddinə!  
Lənət olsun boyuna!  
Loxmam tutsun səni!  
Günün göy əskiyə dönsün!  
Gözün qapılarda qalsın!

Gorbagor olasan!

Papağın paya başında qalsın!

Səni haqqı-sayım tutsun!

Sayılmaz günə qalasan!

Səni qırxlar babaya tapşırıram!

Səni görüm heç yarımiyəsən!

Səəni görüm bedava dərdə düşəsən!

Süyə dönəsən!

Səni doğanın qarnı yansın!

Təpən üstə firlanasan!

Təpənnən vuruluf, əyağınnan göyərəsən!

Üzo mərgümüş yusun!

Haram olsun!

Haqqı-sayım tutsun səni (sizi)!

Çox biləni çox çəksin!

Öya İmanqulu dadansın!

## XXVIII. ANDLAR

Allah haqqı!

Anamın qəbri haqqı!

Anamın canı haqqı!

And olsun yeri-göyü yaradana!

And olsun yerin-göyün sultanına!

Balamın canı haqqı!

Başın üçün!

Vallah-billah!

Vicdan haqqı!

Quran haqqı!

Dədəmin goruna and verirəm!

Dədəmin goru haqqı!

Düyünün qülhüvallahi haqqı!

Yaradan haqqı!

Yalan diyirəmsə, gözlərim qənd kimi ağarsın!

Əşədübillah!

Ziyarət haqqı!

İmam Hüseyn haqqı!

Kəsdiyimiz duz-çörək haqqı!  
Kəsdiyimiz haqqı-salam haqqı!

Gün haqqı!

Məhəmməd Əfəndinin qavırı haqqı!

Meçit haqqı!

Peyğəmbər haqqı!

Su haqqı!

Halal süfrən haqqı!

Həzrət Abbas haqqı!

Çörək haqqı!

Çıraq haqqı!

Canım (canın) haqqı!

## **XXIX. YALVARIŞLAR**

Qavağında ölüm!

Qurban olum!

Maa yazığın gəlsin!

Məən (mənim) xətrimə elə (eləmə)!

Allahınnan qorx!

Allah xətrinə, eləmə (elə)!

Yetim-yesirə əl tut!

Günaha batma!

Nahaq yerə günaha batma!

İnsafa gəl!

İnsafın olsun!

Özo yeddi ərşin quyuya salma!

Öza yazığın gəlsin!

Canaa yazığın gəlsin!

Uşaqlara yazığın gəlsin!

Bir əlaa məni al, bir əlaa uşaqlaro, maa kömək elə!

Ya rəbbim, əl mənim, ətəyh sənin!

Ya rəbbim, məni dost-düşmana möhtac eləmiyəsən!

### **XXX. ASİLƏNMƏLƏR**

Allah verməz quluna,  
Qalar vuruna-vuruna

Allah məni qaragünnən ötəri yaradıdı.

Allah məni korruxdan ötəri yaradıdı.

Nə quzu oluf sütdən doydum, nə qoyun oluf otdan.

Səni doğunca daş doğub daşqörəyə<sup>ə</sup> qoyiydim.

Mən doğulan gün dağılıydi

Məən (məni) qınıyən məən (mənim) günümə düşsün.

Göracaxlı günnərim variymış.

Günümə bax, günümə,  
Haxdan gələn zülümə bax, zülümə.

Kül məəm (mənim) başıma.

Yarımışdım, yaz danası kimi!

Yariyəni pis günə qalsın!

Xoş halına yariyənin!

Xoş halına öylətdən yariyənin!

Nağarım, nətəri eliyim? Başımı hara qoyum? Dumana düşən qaza dönmüşəm!

Getdi bülbül, getdi gül.  
İstər ağla, istər gül.

### **XXXI. SALAMLAR VƏ SALAMATLAŞMALAR**

Salam!

Salaməleyküm!

Əleykuməssəlam!

Savağın xeyir!

Savax şəriflərin xeyir olsun!

Günortan xeyirli olsun!

Hər vaxtin xeyir!

Axşamın xeyir!

Aqibətin xeyir!

Axşamınız xeyirli olsun!

İşooz avand olsun!

Gecəniz xeyrə qalsın! Xeyrə qarşı!

Hamamdan çıxana deyirlər: Saatların olsun!

Səfərə çıxanlara deyirlər: Sağ-salamat get (gedin), sağ-salamat qayıdasan!

Uşağı olan qadına deyirlər: Gözün aydın olsun, atalı-analı böyüşün, əlində qalsın!

Xoş gəlmisooz!

Xoş gəlif, səfa gətirmisooz!

Sağlıxla qalın!

Allah amanında! (Allaha amanat ol!)

Gözüm (gözümüz) üstə yerooz var.

## **XXXII. HAL-ƏHVAL TUTMA**

Nağarırsan?

Nə var, nə yox. Təzə, köhnə?

Nətərisooz (nətərisən)?

Canın, başın?

Arvad, uşaq (toyux, cüyə, it, pişik -zarafatyana)?

Öydə-eşikdə sağlıq-salamatlıqdır? Təkcə salamatlıq olsun!

Hər şey düzəliciyih!

Dədən, ciyin nətəridir?

Uşaxlar nətəridilər? Diyillər yavaş-yavaş çorpalaşırlar, məən (mənim) adımnan onları öpərsən.  
Ay oları iyim mən!

Əsgərdəki gədə nağarır? Allah qoysa, qutarif gələn kimi yengidə onu iki baş, dörd əyax  
eliyərox<sup>83</sup>!

Nətəri dolanırsız?

Nətərisən, bala? Böyük oğlan olursan?

## **XXXIII. ƏDƏƏB-ƏƏRKAN İFADƏƏLƏƏRİ (ÖYÜD-NƏƏSİHƏƏTLƏƏR), MÜDRİK KƏƏLAMLAR**

Ata-ananın qədrini bil!

Ata-ananın haqqı-sayını itirmə!

Ata-ananın üzünə ağ olma!

Atanın qəzəbinə keçmə!

“Atanın qarğışı öylədi tutar“ - kələməni yadında saxla!

Az danışib, çox qulaq as!

Borc alma! Borc almağa adət eləsən, bu pis xasiyyət sənin canına hopar, borcu qaytara bilməsən cahanda rüsvay olarsan!

Böyüün sözünü kəsmə!

Böyüün qabağına keçmə!

Böyük olan yerdə danışma!

Qadın və qızlardan yaşını soruşmazlar!

Qazandığın pulu üç hissəyə böl, bir hissəsini ərzağa xərclə, bir hissəsini əyin- başa xərclə, bir hissəsini isə ehtiyat (qara günə) saxla!

Qiybət eləmə. Sözü adamların üzünə diməyə adət elə. Adamların dalınca danışmaq günahdır.

Elədiyin yaxşılığı yadından çıxart, onu üzə vurma, xatırlama və əvəzində heç nə umma, (sağ əlin verdiyindən sol əlin xəbəri olmamalıdır) “yaxşılığı elə, dəryaya at, balıq bilməsə də xalıx (xalıq) bilər“ kəlamlarını həmişə yadında saxla!

Etdiyin pisliyi yadından çıxarma!

Elə dolan ki, varlı və ya kasib olduğunu bilən olmasın!

Elə yi ki, çox yiyif kökəlmiyəsən, az yiyif arıxlamiyəsən!

Ədəb-ərkənli ol!

Ən böyük düşmən ən yaxın dostlardan ola bilər. Ən yaxın dostlara sırrini vermə!

Əgər arvad bir sıfariş versə, ona pulun olmadığını (əgər pulun yoxdursa) söyləmə, bu, sənin nüfuzuna xələl gətirər. Söylə ki, alaram və ya baxaram, yaxudunu almağın hələ vaxtı döyük və c.)

Zəhmətdən qorxma!

Zarafatdan uzağ ol!

Zarafatın axırı dava olar!

İnanma, utanma, aldanma!

Yaşı ötmüş kişilərdən yaşını soruşmazlar. Yaşı ötmüş kişilərdən yaşını soruşmaq onların ölüm günün yaxınlaşmasını yadlarına salmağa bərabərdir.

Özünnən böyüklərə hörmət elə!

Özünnən kiçiklərə hörmət elə!

Özaa hörmət elə!

Özo alçatma!

Özo qədrini bil!

Özo əyağaltı eləmə!

Özgə bağına daş atma!

Özgənin tooğuna “kiş“ eləmə!

Özünü və ailəsini yaxşı tanımadığın, sinaqdan çıxartmadığın adamı öyə gətirmə, onunla çox da yaxınlıq eləmə, onunla şəkil çəkdirmə!

Saa (cənə) cüzi yaxşılıq eliyəni ömrünün axırına kimi yadında saxla!

Tənbəl olma!

### Rəşid bəy Əfəndiyevin kəlamları

**Maraq ağıl mədəsinin quruldamasıdır.**

**Bütün dövrlərdə ən bahalı qiymət: heç nə istəmirəm.**

**İnsana güvənmax olar, nəfsinə heç vaxt.**

**Səhranı günəşin atəşindən çox, suyun həsrəti yandırır.**

**İñkar ağılnı üzqarasıdır.**

**Hamı çox şeylər gözləyir. Amma hər birimizi gözləyən bir şey var: Vida!**

**İnsan böyüsə də nəfsi uşaq olaraq qalır. Dəyişən yalnız oyuncaqlardır.**

**Mədə dərdi qartalı göydən yerə endirir.**

**Tənbəl kəfəni sağlığında geyinər.**

**Şahə (şaxa) qalxan eşşək beli üstə düşər.**

**Ölüm ölüncəyə qədər öldürəcək.**

**Dünyadan əbədilik istəmə, özündə yoxdur ki, sənə də versin.**

### **XXXIV. HEYRƏT, RAZILIQ VƏ NARAZILIQ İFADƏLƏRİ**

Boveş!

Baho!

Gözlərimə inanmırıam!

Yox, əşİ?

Bay səni!

Vay dədəm!

Əşşİ, qoy otumuşox!

Yaxşı!

Vay dədəm, vay!

Sən ölmiyəsən!

Bunun əlinnən hara gedax, ə?

Sənnən olmaz!

Sənnən dünyalar qədər razıyam!

Çiynində gedim!

Bir dənəsən!

Sənin əlinnən başım böyüyüdü!

Vaşş, nağarax, ə?

Xoş halaa, haqlın ki, yoxdur, xoşdaxt adamsan!

Gənə saqqala salam vermirən!

Gənə yerə-göyə siğmirsən!

Sən allah?

Bu nə işdi düşdəx, ə?

Nə dolaşığa düşmüşəm, ə?

Başıma nə çarə qılım?

Başımı hara qoyum?

Görəsən, məni kim qarğamışdı?

Məni qınıyəni qarabaxt olsun!

Elə bil yeri-göyü bu yaradıdı.

Diyir yolun sağı da məəmdi (mənimdi), solu da!

### **XXXV. SANCMALAR, QIZIŞDIRMALAR**

Nə olutdu, iti itən çovana dönmüsən?

Ay lələ, daa özo niyə cırırsan, hamı bilir ki, gözo üstündəki qaşdı da...

Çoxda ki, qızdı – harası düzdü.

Adın nədir?

-Mülayim

-Sərt oluf nağarasısan?

Ağzında var qızıl dişi,  
Öyündə var bişmiş.  
Niyə ay məllimə,  
Durğuzmursan bu ölmüşü?

İş ki, qaldı, Səkinəyə,  
Ehtiyaş yoxdu, zəhərli kiniyə.

Atdamağım gəlir,  
Otdamağım gəlir  
Görmədığımı görmüşəm,  
Çatdamağım gəlir.

Keçal, keçal Aniyə,  
Getdi keçalxaniyə  
Keçəlxana bağlıydi,  
Keçalın başı yağıydi.  
Keçal, keçal, daz keçal,  
Barının divini qaz, keçal  
Keçal, keçal ələndi,  
İt ..... bələndi.

Yekə baş,  
Bir qazan aş  
Onu da yisin Molla qaqaş.

- Tumanın mübarək balağıynən (bəzəyiynən)
- İçindəkini yiyesən qərağıynən.

..... ölen bir həftə,  
Kasaları irəfdə.

Adını yazım dəftərə,  
Çeyh qapını cöftələ!

- Nə almışan?
- Ala
- Ala<sup>\*</sup> döyük, kəvərdi.
- Dədən yidi gəvərdi.

Acmışan, ari yi!  
Get dərmanda dari yi!  
Ölmüş eşşeyin ətini yi!  
Qayınananın ..... yi!

Tuman paçax,  
Götürax qaçax.

## **XXXVI. MƏƏZƏƏMMƏƏT VƏƏ DANLAQ İFADƏƏLƏƏRİ**

Allah abıro töksün!

Allah ayıbo örtsün!

Allah başaa (ağıl) qoysun!

Allah ağıl versin!

Allah ağıl verəndə harda qalmışdır?

Utanmırısan, yekə kişisən!

Utanmırısan, yekə arvadsan!

Utanmırısan, yekə qızsan!

Utanmırısan, yekə oğlansan!

Kül başaa!

Hağlıñ ki, yoxdu, xan kimi adamsan!

Taara (taleyə) təpik atma!

Hağla keçə yamiyim!

Hütün biri hüt!

Yaşınınan da olsa utan!

İdimin itsin!

Sinçin itsin!

## **XXXVII. ÜRƏEKQOPPACALAR (HƏƏYACAN-TƏƏLAŞ İFADƏƏLƏƏRİ)**

Daa mənnənən adam olmaz!

Dəli dərdinə düşdüm!

Elə bil başıma bi vedrə qaynar su tökdülər!

Əyağımın altınınan yer qaşdı!

Gözüm kəlləmə çıxdı!

O dünyaya gedif gəldim!

O dünyalıx oldum!

Tik hoppandım!

Tüyhlərim biz-biz oldu!

Ürəkqoppacası oldum!

Ürəyim qopdu!

Ürəyim ağızıma gəldi!

Ürəyim çıxdı!

Ürəyim ağızınnan çıxdı!

Ürəyim partdadı!

Ürəyim tasalandı!

Ürəyim tir-tir əsir!

Ürəyim titrədi!

Ürəyim yerinnən düşdü!

Ürəyim əyağımın altına düşdü!

Ürəyim qana döndü!

Ürək-göbəyim düşdü! (qorxudan)

Daa mənnənən adam olmaz!

Ürəyim yerinnən çıxdı!

Bu qorxu maa bəsidi.

### **XXXVIII. XOX GƏLMƏ (HƏƏDƏ- QORXU)**

Ağzo dağıdaram!

Ağzo cıraram! Alımoo aşıraram!

Ağzo bez kimi cıraram!

Barmağımı salıb gözdəro çıxardaram!

Başo qarpz kimi dağıdaram!

Başo deşərəm!

Başaa oyun açaram!

Başaa tərs dəyirman açaram!

Başaa bir oyun açaram, yırtığaa yamax tapılmaz!

Başaa bir oyun açaram, dəymişin durmuş ikən, kalın tökülər!

Dəero boğazının çıxardaram!

Diyəsən, başın bədənaa ağırlıq eliyir!

Dişdəro qarnaa tökərəm!

Qarnoo tüstüynən doldurram!

Əşədibillah, boyno köcünə şapalağı ilişdirrəm!

İki gözoo bir deşikdən çıxardaram!

İkoozdan bir adam düzəldərəm!

Gözo tökərəm!

Gözo çıxardaram!

Öyo dağıdaram!

Ölsəm ölümə gəlmiyəsən, ölsən öla gəlmiycəm!

Saa bi duan (divan) biçərəm, ado yadının çıxardarsan!

Səni əyağımın altına salıb tapdaliyərəm!

Səni əyağımın altına salıb ölüncə döyərəm!

Sən hələ dişdiyif ağıza qoyıcıysən!

Səni dörd yerə şaqqaliyirəm!

Səən gözo çıxardaram!

Sən ölü, səən axıra çıxaram!

Təpaa deşərəm!

Təpiyimin altına salıb tapdaliyərəm!

Təpiyimin altına salıb əzərəm!

Uşaqlar yetim qoyaram!

Uşaqlar üzə (üzünə) həsrət qoyaram!

Cırımo ataram!

Şiltimo ataram!

### **XXXIX. İNANCLAR (İNAM VƏ ETİQADLAR)**

Sağsağan oxiyəndə qonax gələr.

Xəmir sıçriyəndə qonax gələr.

İki toyux bir-birilə döyüşəndə qonax gələr.

Ala qarğa həyətdə oxiyərsə, qonax gələr.

BİŞIRİLMƏK üçün hazırlanmış ərzağın üstünə ərzaq əlavə edilərsə, öyə qonax gələr.

Piçax yerə düşərsə kəsərli qonax gələr.

Çayın içində stəkanın divinə çökməyən çay çöpü görünərsə, öyə qonax gələr.

Kirpiyinə tük və ya sap qonan adamın öyünə yüklü qonax gələr.

Əldən qaşıx düşəndə qonax gələr.

Oğlan uşağı gündə bir darı boyda, qız uşağı isə bir arpa boyda böyüyür.

Əgər bir niyyət, arzu, fikir və s. eyni vaxtda iki nəfərin ürəyinə “damıbsa“, onlardan biri bu barədə fikrini o birini qabaqlayaraq (özü də bilmədən) deyirsə, bu şəxs o birinnən çox yaşıyər.

Qarşı tərəf bu zaman diyər:- sən mənnən çox yaşıyiciyhsən, hindicə məəm də ürəyimə həmin fikir gəlmişdi.

İşləməyən (nasaz) saatı öydə saxlamazdar.

Divçəkdə yetişən bitkiləri xoş sözlərlə oxşatdıqda yaxşı inkişaf edirlər.

Öydən duz verməzdər, ögün mayası gedər.  
Qaşdarını dariyən adam kasif olar.

Günəşli gündə qaranquşlar alçaxdan uçarsa, yağış yağar.

Fatma bacı adlanan cücünü tutub saxlamaq və ya öldürmək günahdır. Fatma bacını belə sözlərlə sığal edərlər: -Fatma bacı, Fatma bacı, yağış əppək verim, bal əppək verim uç, uç, qaç!

Çörək təndirdə künt töküldəndə “bol olsun” diyəllər.

Mərhumun ölümünün 4-cü günü adına gününə (Cuma axşamı) düşərsə, ailə üzvləri və ya yaxın qohumlarından dalınca adam aparır. Bunun qarşısını almaq üçün xoruz kəsif kasiva vermax məsləhətdi.

Xeyir-şər məclislərindən qayıdanlar bir çımdık duzu üç dəfə başdarı üstündə firradıb (çöörük) ocağın üstünə atıllar. Bu zaman bədnəzərin gözdəyməsi gedir.

Birisinin pis əməllərinən danışan adam diyər: pinə (yamax) eləmirəm, pineçi bazardadı.

İnsan rəhmətə gedənin birinci ili sumah aylarında (sumah ayı – Ramazan ayından əvvəl iki ay nəzərdə tutulur) onun adına duz salmaq üçün imam halvası bişirilməsə, mərhumun ruhu qapı-qapı gəzərək üzüm yarpağında borc alır. Ona görə də sumah aylarında imam halvası bişirilir və ölünlərin adına duz salınır.

Vəfat etmiş insanı son mənzilə yola salarkən mərhumun gözü öydə (öydəkilərdə) qalmasın deyə cənəzənin dalınca bir daş atıb deyəllər: – Altın torpax, Üstün daş, Yağış yağar, Kəfənin olar yaş. Bu dünyadan apardığın olsun bir dənə daş.

Bir dəymiyən gözün yetmiş iki ayəti var.

Adı gec qoyulan uşaq yalançı olar.

Ağ ləkə düşən göz qorxuludur.

Alça ağacı sınanda qış bərk gələr.

Ayaqqabı üst-üstə düşərsə qonaq gələcəkdir.

Ayaqqabıların hər iki tayı üzü aşağı düşərsə, pis əlamət sayılır.

Belə olanda ayaqqabının arxasına tüpürərək, düzünə qoymaq məsləhətdir.

Ayın çıxmاسını görən adam əlini üç dəfə üzünə çəkərək “allahı məsəlli” diyər.

Ay təzə çıxanda onu görənlər nə arzulasalar yerinə yetər.

Ala qarğı həyətdə oxuyursa, evə qonaq gələr.

Almanı birbaşa soymazlar.

Gözdən öpmək ayrılıq, üzdən öpmək yaxınlıq əlamətidir.

Atanın əli ağırdır. Atanın uşağı vurması günahdır.

Axşam doğulan uşağın ayağı ağır olar.

Axşam bayqus ulyanda deyərlər ki, sabah adam öləcək.

Başında iki buruğu olan kişi iki dəfə evlənər, arvad isə iki kişiyə ərə gedər.

Bir heyvan itəndə qurdun ağzını “bağlayırlar“ ki, ona dəyməsin.

Bir ipək yaylıq quruyana qədər küsənlərin barışmaması günahdır.

Boş vedrə ilə qabağına çıxsalar işin uğursuz olar.

Qapı içində görüşməzlər, bir şey verib almazlar.

Qapını iki əl ilə tutmazlar.

Qaynar suyu yerə tökməzlər, bu, adama xətər gətirər.

Qaranquş öldürmək günahdır, onu öldürən ziyan tapar.

Qaranquşlar uçuşunu dəyişərək, bir-birinin əksinə uçurlarsa ya yağış yağar, ya da bir hadisə olar.

Qulaq cingildiyirsə, həmin adamın haradasa sözünü danışıllar. Bu vaxt belə deyirlər:- Yaxşıımı qoyub, pisimi danışanı zəlil olsun.

Qorxan adama cöftə suyu verərlər.

Qorxulu yuxu görən adamın yuxudan oyanan kimi acı soğanı dişləyib atması və ya pul ayıraq kasıblara verməsi məsləhətdir.

Dağdağan ağacını kəsmək günahdır.

Deyirlər ki, uzun zaman quraqlıq olduqda Böyük Nohurun (Böyük Qafqaz dağlarının ətəyində yerləşir) suyundan əməli-saleh olan adamlardan biri niyyət edib, gətirib Babaratma pirindəki<sup>18</sup> çeşmənin suyuna qarışdırsa, yağış yağar. Bu şərtlə ki, həmin adam səfərdə heç kəslə bir kəlmə də danışmasın.

Dili gec açılan uşağı aş dəmdə olarkən qazanın üstünə qoyulmuş qabdan tökülen damcıları içirtmək məsləhətdir.

Dilinin üçündə kütləşmə və düyün hiss edən adam özündən yaşça kiçiyə üç dəfə deyər:-Dilimə düyün düşütdü.

Cavabında:- Üç dəfə “tüpür, yerə düşsün“- diyəllər.

Döşü qabağa olan adamin ayağı ağır olur.

Döşəyi başdan (yastıq qoyulan yerdən) qatlayarlar.

Duz dağılsa evdə dava olar.

Elə adamlar var ki, bişirilən xörəkdən (evlərində və ya qonşulardakı) yemədikdə xəstələnir, (“şışirlər“). Bu zaman el adətinə görə, yeddi evdən ərzaq (“umma“) yiğilir və xörək bişirilir. Xəstənin kürəyinə yumruqla yüngülvari vurduqdan sonra xörəyi ona verirlər. Xəstə xörəyi yedikdən sonra sağalır.

Eşşəyə minən qızın bəxti açılar.

Əziz tutulan adama göz dəyməmək üçün başına bir çımdık duz çevirib oda atalar ki, gözü götürmeyənnərin gözü odda yansın.

Əkinə çıxmamışdan əvvəl kişilər yuyunardılar, saç-saqqallarını qırxardılar ki, əkin təmiz olsun, alaq olmasın.

Əgər qabağına gündoğandan ağ pişik çıxarsa işin yaxşı olar.

Əl və ayaq dırnaqlarını kəsib, ayaq altına atan adamin canı sağ olmaz.

Ərə getmək istəyən qızlar axır çərşənbə günü tonqalın üstündən hoppanaraq deyirlər:

Atıl-batıl ilaxır,  
Baxtım açıl, ilaxır.

İtin qismətini kəsən öz qismətini kəsər.

İtin payını yiyeñin gözünə itdirseyi çıxar.

İt kəlləsini təzə tikilən evdən asarlar ki, göz dəyməsin.

İt, arxası səən tərəfə yatarsa, haradasa sənin sözünü danışırlar.

İt ayağı yüngül olar. İt diyər: Sahibimin 7 oğlu olsun, hərəsi bir parça çörək versə, bəsimdir.

Yatana yaxın gülməzlər, yatanda gülən səhəri ağlayar.

Yekə əyax neyvət, yekə baş döylətdir.

Yerdə çörək loxması(parçası) görərkən, onu götürüb etibarlı yerə qoymaq savabdır.

Körpə uşağın başını ilk dəfə qırxdırandan sonra başın tükünü tərəziyə qoyub, onun çəkisi qədər pulu sədəqə verəllər.

Göz səyriyərsə, onda kirpiyin üstünə qırmızı sap qoyub diyəllər:-Səni söyündürdüm, sən də məni söyündür.

Gözləri göy, boynunun dalı sarı, alnı çopur olan adam heç vaxt düz danışmaz, belə adamdan qaçmaq lazımdır.

Güləb peyğəmbər təridir.

Güləb içənin ağızının qıraqına mələklər yiğilər.

Örüşdən qabaq mal-qaranın qabağına əldə süpürgə çıxmazlar, bərəkət qaçar.

Papağın üstünə papax qoymazlar.

Pişik ayağı nəsdir. Pişik diyər:Sahibimin 7 qızı olsun, yeddisi də kor olsun, gözləri görməsin, onların 7 parça çirəyini mən yiyim.

Sağsağan bir evin yaxınlığında oxuyursa, həmin evdə üzü qırmızı, həyasız adam olur.

Sağsağan evin yanında və ya divarın üstündə oturub oxuyursa, deyərlər:“Xeyir xəbər söylə, ay sağsağan”.

Sol əlin qaşınması pul xərclənəcəyini, sağ əlin qaşınması pul gələcəyini göstərir.

Səhər-səhər yol üstə pişik çıxsa işin uğursuz olar, dovşan çıxsa işin uğurlu olar.

Səfərə çıxanın qabağına dolu su vedrəsi aparan adam çıxarsa, səfər uğurlu olar.

Səfərə çıxanların arxasında su atalar ki, yolları uğurlu olsun, sağ-salamat qayıtsınlar.

Səfərə çıxan adamin qarşısına övladı olmayan çıxarsa, səfər uğursuz olar.

Səfərə çıxan adamin yoldan dala qayıtmazı yaxşı olmaz.

Solaxayı sağ əli ilə işləməyə (yazmağa) məcbur etmək günahdır.

Tası gölə atmazlar. (Əks halda ziyanlıq olar).

Təzə bisirilən çörəkdən qonşulara və ya çörək üstünə çıxanlara vermək savabdır.

Tək əl ilə çörək kəsməzlər.

Tut ağaçını kəsməzlər.

Uzun müddət yağan yağışın kəsilməsi üçün qırx keçəlin adı yazılmış siyahını yağışın altına qoyarlar.

Uşağı oxleyənən döyməzlər.

Uşağın ilk dişi çıxanda diş hədiyi bisirəllər.

Uşaq bir heyvandan (quşdan) qəflətən bərk qorxarsa, həmin heyvanın (quşun) tükünü üzərriklə yandırıb uşağa iylədərlər.

Uşaq doğulan evə yad adamın girməsi pis nəticəyə səbəb olar.

Uşağın ovcunu yumazlar. Belə danışırlar ki, uşağın ovcundakı kir onun yuxusudur.

Uşaq olan evin qapısından qıfil asarlar.

Göygöz adamdan qaç qurtar.

Üstündə üzərrik, dağdağan ağacının kiçik bir parçasını və qara çörək toxumunu gəzdirən adama bədnəzər gözü dəyməz.

Xatınlar əkinə yeddi gün qalmış “əkinə hörmətdir“ deyib-halva çalış, fəsəli bişirib, ev-ev qohum-qonşuya paylayırlar ki, taxıl bol olsun.

Xamır xörəyi ilə çörək yiyənə allah gülər.

Xoruztək banlayan toyuğun başı kəsilməlidir, yoxsa o, bədbəxtlik gətirər.

Xörəyini axıradək yeməyənin nişanlısı eybəcər olar.

Hamilə gəlin olan evə dovşan gətirməzlər.

Cumay günü toxum əksən cüçərməz.

Cumay günü paltar yumazlar.

Şər qarışanda zibil tullamazlar.

Şər qarışanda yatmazlar.

Şər qarışanda qonşuya od almağa getməzlər.

Şər qarışanda qonşuya suya getməzlər...

Bətnəndəki uşağın oğlan və ya qız olmasını müəyyən etmək üçün hamilə qadın iynəyə sap salaraq onu halqa üzüyün içərisindən keçirib barmağında tutur. Əgər iynə çevrə şəklində hərəkət edərsə oğlan, saatın kəfkiri kimi hərəkət edərsə qız olacaqdır. İynə hərəkətsiz qalarsa, deməli, qadının uşağı olmayıcaqdır.

Oğlan uşağı doğmuş zahı (hamiləlikdən azad olmuş) qadının “qəbrinin“ (rəmzi mənada) üstü bir il, qız uşağı doğmuş zahı qadının “qəbrinin“ üstü altı ay açıq olur. Yəni həmin müddətlərdə zahı qadın qorunmalıdır.

Boş qabla maya almağa getməzlər. Gərək heç olmasa boş qaba evdən su da olsa tökəsən.

Evdən tək sayda nəzir çıxarlar.

Burnu böyük (uzun) olanlar pis adam sayılırlar.

Fasiləsiz davam edən yağışın kəsilməsi üçün quru daş parçası tapıb, məhəllə divarının yağış düşməyən yerinə qoyarlar.

Fırtına və küləyin tügyan etdiyi vaxt od üstünə mum atarlar.

Dolu yağarkən ailənin ilki-böyük uşağı dolunun bir dənəsini dişləyir, ya da ki, qoynuna atıb oxuyur:

Mən anamın ilkiyəm, ağızı qara tülükyəm.

Diyillər, bundan sonra dolu kəsilirdi.

### **İnsanın sağ və sol tərəfləri haqqında inanç və deyimlər**

Xalq arasında insan orqanizminin sağ və sol tərəfləri ilə əlaqədar müxtəlif inanclar yaşayır. İnsanlar sağ əl ilə yazır, yeyir, içir və s. (Az bir hissə insanlar solaxaydılardı).

Sağ böyrü üstə yatmaq məsləhət bilinir və yuxudan qabaq söylənilən deyimlərin biri də bu sətirlə başlanır: - Yataram sağımı, döñərəm soluma, siğinnam Allahıma ...

Yuxudan durarkən ilk önce sağ ayağı basmaq məsləhətdir.

Diplomatik qaydalara görə dövlət (hökümət) başçısının sağ tərəfində dayanan (oturan) şəxs onun həmin mərasimdə vəzifəsinə görə ən yaxın adımı hesab olunur.

Başqasının taleyinə (və ya konkret bir işdə bəxtinin gətirməsinə) həsəd aparanlar, "sağ əlin mənim başıma" deyirlər.

Dünyasını dəyişməyə hazırlaşan adam ona əziz və doğma olandan narazı gedirsə vəsiyyət edirki ki, "sağ əlimi" çöldə qoysunlar.

Məzarımdan çölə qoyun sağ əlim,  
Bu vəsiyyəti sizə eylər dilim.

**(Molla Cuma)**

- Molla Cumanın "Aqlaram" şerindən:

Dərdim çoxdur, təbib yoxdur danışam,  
Qəhərlənib öz-özümə ağlaram,  
Matəmdaram, sağ əlimlə eyləyib  
Torpaq başa, gül gözümə ağlaram.

Aşıq "Qurusun" şerində yazır:

Gözəlim, nədənsə bir ah eyləyim,  
Bürcün budanıban dalın qurusun.  
Yürəkdən bir kərrə allah eyləyim  
Sağın lərzələnib, solun qurusun.

Birisinə ehtiyatlı və tədbirli olmağı məsləhət biləndə: "sağaa, solaa bax" - deyirlər.

Xeyirxahlığın dəyərini salmamaq üçün “sağ əl verəndən sol əlin xəbəri olmamalıdır“ - deyirlər.

“Allah sağ əli sol ələ möhtac ələməsin“ - deyirlər.

Mərhunu sağ böyrü üstə qəbrə qoyurlar.

Qadın (qız) kişinin (oğlanın) sağ tərəfində getməlidir. Bu qadına (qızı) köməklik göstərmək imkanının sağ tərəfdə daha çox olması ilə bağlıdır.

İnsanın sağ ciyində oturan mələk yaxşı işləri, sol ciyində oturan isə günahları yazır.

Yaxın, hər an köməyə çatan adam barəsində deyirlər: - O, mənim sağ əlimdir.(sağ qolumdur).

İnsanlar bir-birilərilə sağ əllərilə görüşürlər.

Sol böyrü üstə yatmazlar. Səhər yuxudan kefsiz, əsəbi vəziyyətdə duranlara deyirlər: - Diyəsən sol böyrü üstə yatmışan.

Tənbəl və bivec adamlara: - “O, arabanın sol təkəridir“ - deyirlər.

Danışıq, ədəb-ərkan qaydalarını gözləməyən, adamı yarımlayan barəsində “ehtiyatlı olun, o solaxaydır“ və ya “o, solaxayıñ biridir“ - deyirlər.

#### XXXX. YUXU YOZMALARI

Ta qədim zamanlardan insanlar yuxunun-təbiətin bu möcüzəli sırrının öyrənilməsinə böyük səy göstərmişlər. Yuxunun yozulmasından, deyilənlərə görə, yuxunun hansı səmtə (reallığa) yönəldilməsi çox asılıdır. Yəqin ki, insanlarda belə bir inamın nəticəsidir ki, yuxusunu danışana deyərlər: “Yusif peyğəmbər xeyrə yozsun“.

Qədim yunan münəccimi və yuxuyozanı Artemidər Makedoniyalı İsgəndəri bütün döyüş yürüşlərində müşayiət etmiş, qarşidakı döyüşlərin aqibətini qabaqcadan söyləmişdir.

#### A

Adam ölümü – bir adamin öldüyüünü görərsənsə, həmin adamin ömrü uzun olar. Yuxuda ölen adama nə isə vermək pis əlamətdir.

Ayaqqabı və corab – ayaqqabı və corab çıxarmaq darlığı atmaqdır.

Ağac – qollu, budaqlı böyük bir ağacın yıxılması ölkədə padşahın dəyişiləcəyini göstərir.

Aqlamaq – səhəri gün xoş xəbər eşitmək, şənlənmək və gülmək deməkdir.

Alma — əgər yuxuda alma görüb, yeməmisənsə, demək, qismətini əldən vermisən.

Alov – yuxuda alov görərsənsə, gündüz qanla rastlaşarsan, - diyəllər. Yəni, ya özünün bir yeri, ya da yaxın adamların əli, ayağı və s. qanayar.

Araba – aşkarda cənaze görməkdir.

At – muraddır.

#### B

Bit – düşmən deməkdir.

Bıçaq – arxalanmaqdır.

## C

Camış – xəstələnməyə (azarlanmağa), evə əzrayılın gələcəyinə işaretdir.

Canavar – maya, pul, var sahibi olmaqdır.

Cücə — maya, pul, var sahibi olmaqdır.

Yuxuda nurani sıfətli adam görəndə, quş kimi uçanda heç kimə danişmazlar.

## Ç

Çimmək – aydınlığa qovuşmaqdır.

Çiy ət, yağı, yumurta – pis əlamətdir.

## D

Dağınıq ev – ailə üzvlərinin dalaşması, onların ayrılması kimi yozulur.

Daraq – məktubdur.

Dəsmal – ayrılməqdır.

Dişin çəkilməsi – həmin nəslin uzaq qohumlarından birinin vəfatı kimi yozulur.

Dovşan – narahatedici bir söz eşitmək, qalmaqla düşmək kimi yozulur.

Düyü – qonaq gələcəyini bildirir.

## Ə

Ərik – yuxuda iyirmi kal ərik yemisənsə, sənə iyirmi şillə vuracaqlar.

Ət – ziyanlıqla rastlaşmaqdır. Çiy ət görmək səs eşitməkdir.

## G

Göy və mavi rəngli paltar – təzə şad bir xəbər eşitmək deməkdir.

Güzgü – aydınlıqdır.

## H

Hamilə qadın yuxusunda güllü parça görərsə qızı, ilan və ya at görərsə oğlu olacaq.

Hasar, barının uçması – evin ağısaqqalının həyatdan gedəcəyini göstərir.

Hündürlüyə çıxməq – ucalmaq deməkdir.

## X

Xəndək – dərin qazılan xəndək görmək pis əlamətdir.

## İ

İlan – düşmənini görəcəksən.

İt – xoşuna gəlməyən adam sənin sözünü danışır.

İşiq – nurla qovuşmaqdır.

## K

Kələm – evdən ölü çıxacağına işaret kimi yozulur.

Köynək geymək və ya görmək – arxa tapmaqdır.

Körpə uşaq – dalaşmaq, ya da ki, kənar bir adamdan bəd xəbər, pis söz eşitmək deməkdir.

## Q

Qara rəng – təzə xəbər eşidəcəyini bildirir.

Qara üzüm – göz yaşıdır.

Qan – vüsala yetmək, yaxın adamina qovuşmaq, yəni, arzuya çatmaq deməkdir.

Qızılıgül – qanlı, bədbəxt hadisə baş verəcəyinə işaretdir.

Qızıl – səsdir.

Qoz, findiq – səs-küy əlamətidir.

Qoz görmək – kiminləsə dalaşacağına (dilləşəcəyinə) işaretdir.

Qoyun gördün o gün heç danışmaq istəmirsən. Qoyun dövlətdir.

## L

Lilli su – pis söz eşitmək, aydın su görmək isə yaxşı xoş söz eşitmək kimi yozulur.

## M

Mal başı – mal başı bağlayan yuxuda boğulduğunu görər.

Mağara (sap mağarası) – uzun yol gedəcəyinə işaretdir.

Maşın – uzaq yol getməyə işaretdir.

## N

Naxır – pis əlamətdir. Belə yuxu görən adam uzun müddət xəstəlik keçirir.

Nar – bəxtdir.

Nərdivana və ya hündür ağaca çıxmaq – insanların yüksələcəyinə işaretdir.

## P

Paltar almaq – arxa tapmaqdır, geymək darlıqdır. Qara paltar arxa, ağ paltar kəfəndir.

Palçıq – bərəkət tapmaqdır.

Pişik – nəsə düşmək, dolaşılıqla rastlaşmaqdır.

Pul – səsdir.

## S

Sabun – sabunla baş yumaq pis hadisəyə işaretdir.

Sap – yoldur.

Sarımsaq, soğan - acılıqdır. Nə isə xoşa gəlməyən hadisə gözlənildiyinə işaretdir.

Soğan – göz yaşıdır.

Saç – yoldur. Uzun saç uzun ömürdür. Saç kəsdirmək, baş qırxdırmaq pis əlamətdir.

Su – aydınlıqdır.

Sürü – ağ günə çıxmaq əlamətidir.

## T

Təndir – pis əlamətdir. Yuxuda təndir görənə “qəbir qazacaqsan“ - deyərlər.

Toy – yas olacağını bildirir.

Toyuq – xəstələnmək deməkdir.

## U

Un – halal mal, qazanc deməkdir.

Uçmaq – yüksək rütbəyə çatmağınızı, günahlarınızı yumağa işaretdir.

## Y

Yaylıq – ucalıqdır.

Yumurta – bəd xəbər eşitməkdir, axırsızlıqdır.

Ahıllar deyiblər ki, əgər pis yuxu görmüsənsə, səhər tezdən axar suyun qırığına get və gördüklərini ona danış. Əgər belə edərsənsə, bu yuxudan sənə və ailənə ziyanlıq dəyməz.

## **Molla Cumanın bayatıları**

### **I**

Əzizim, dağ yeridi,  
Sinəmdə dağ yeridi.  
Adam var dağ tərpətməz  
Adam var dağ yeridi.

Aşıqəm o da yaxşı,  
Pərvanə oda yaxşı.  
Yaman arvad, pis oğul  
Olmaya, o da yaxşı.

Qapıdan huri gəldi,  
Gözümün nuru gəldi.  
Bu arxı kim artdadı  
Su belə duru gəldi.

Mən aşiqəm güvən gəz,  
Güvən könlüm, güvən gəz.  
Nə dövlətə bel bağla,  
Nə dünyaya güvən gəz.

Aşıqəm çəkən dərdi,  
Çəkdikcə çəkən dərdi,  
Yüz dəvə çəkə bilməz  
Bir canım çəkən dədri.

Aşıqəm handa mələr,  
Rumda, Şamda mələr.  
Yaxasız köynək kimi  
Bacısız dam da mələr.

Mən Aşıqəm yaman at,  
Çəkib yaman at,  
İnsanı tez qocaldar  
Yaman arvad, yaman at.

Aşıqəm o da yaxşı,  
Pərvanə oda yaxşı,  
Bir ayrılıq, bir ölüm  
Olmaya, o da yaxşı.

El köçdü binə qaldı,  
İmana, dinə qaldı.  
Mənim sənlə görüşməm  
Qiyamət günə qaldı.

Mən aşiqəm oyan gül,  
Oyan bülbül, oyan gül.  
Gec açıldın tez soldun,  
Məni ağlar qoyan gül.

Aşıqəm, qarani yaz,  
Qələm al qarani yaz,  
Əzəl dəftər başına  
Mən bəxti qarani yaz.

Mən aşiqəm, qara yaz,  
Bülbül oxur yara yaz,  
Əlinə al qələmi  
Ağ üstünə qara yaz.

Mən aşiqəm, bir az gül  
Bir az nərgiz, bir az gül  
Çünki sən çox gülmüsən,  
Xətrim üçün bir az gül.

Mən aşiqəm, bir ata,  
Bir oğludu bir ata,  
Səksən qatır, bi dəvə  
Yüklənibdir bir ata.

Dağları qar qucar yatar,  
Sonanı sar qucar yatar,  
Cəfəni bülbül çəkər,  
Gülü xar qucar yatar.

Aşıqəm gül əsəndə,  
Danışıb güləsən də,  
Bülbülün bağrı çatlar  
Yel dəyib gül əsəndə.

Mən aşiqəm bir yerdə,  
Bir göydədir, bir yerdə,  
Haqq yaratdı görmədi  
Mən görmüşəm bir yerdə.

Ağlaram bilən olmaz,  
Göz yaşım silən olmaz,  
Molla Cuma, ah çəkmə.  
Haraya gələn olmaz.

Ağlayan yaş ağlayar,

Gözünən qاش ağlayar.  
Cumanin dərdin duysa  
Cigəri daş ağlayar.

Aşıqəm dərdi yarə,  
Xəstənin dərdi yarə.  
Billah cana doymuşam  
Demirəm dərdi yarə.

Aşıqəm yüzdə dönər,  
Əllidə, yüzdə dönər,  
Məhəbbət gözdə olar,  
Yar baxar göz də dönər.

Aşıq su deyib ağlar,  
Sünbül su deyib ağlar,  
Dəryada bir gül bitmiş  
O da su deyib ağlar.

Əzzim bu dağınan,  
Sallan gəl budağınan,  
Sənə yaxşımı derlər  
Mən ölsəm bu dağınan.

Aşıqəm, dərd aşı mənə,  
Gülü dər, daşı mənə,  
Mən fələyə neylədim  
Bişirdi dərd aşı mənə,

Ağlaram, tellər ağlar,  
Yaş tökər tellər ağlar.  
Cumanin dərdin duysa  
Ölkələr, ellər ağlar.

Aşıqəm bir dəm ara,  
Neştərə vur bir dəm ara,  
Məni zülfün vurubdur,  
Sən vurma bir dəm ara.

Aşıqəm yara məndə,  
Dərd məndə, yara məndə.  
Cəfa çəkdir yetmədim,  
Sevgili yara mən də.

Aşıqəm oyan, dağlar,  
Al qana boyan, dağlar,  
Bu yan zülmət görünür,

Necədir o yan, dağlar?

Aşıqəm yaz məməni,  
Qələm al, yazma məni.  
Olaydım qış quzusu,  
Əməydim yaz məməni.

Aşıqəm neylim sənə.  
Düşübdür meylim sənə.  
Mən dönsəm, üzüm dönsün,  
Sən dönsən, neylim sənə.

Xuda çatmaz dada, Cuma,  
Verməz murada, Cuma,  
Sırr vermə yada, Cuma,  
Cəfan gedər bada, Cuma.

İnnən belə tər Cumanı,  
Edərlər tər Cumanı,  
İsmi Pünhan dərdindən  
Basıbdır tər Cumanı.

## II

Aşıqəm, Beyləkandır,<sup>86</sup>  
Didələri belə qandır.  
Baş yastıqda, göz yolda,  
Get, yarə belə qandır.

Aşıqəm, oyan gül,  
Oyanq bülbül, oyan gül.  
Gec açıldın, tez soldun,  
Məni qəmgin qoyan gül.

Aşıqəm, gülə baxdım,  
Bülbülə,† gülə baxdım.  
Yarım vədə veribdir,  
Şad olub gül, o baxdım.<sup>87</sup>

Aşıqəm, qala-qala,  
Qar yağdı qala-qala,  
Cavan ömrüm zay oldu,  
Hicranda qala-qala.

Aşıqəm, ya dağlar,  
Ya dərələr, ya dağlar.  
Cumanın bu halına  
Yeddi biyan yad ağlar.

Aşıqəm, nə qaraldar,  
Nə yanar, nə qaraldar?  
Od yanar, su qaraldar,

Su yansa nə qaraldar?

Aşıqəm, açarı,  
Yuyulmamış açarı.  
Hər kim yara pis desə,  
Dilin vursun ac ari.

Aşıqəm, yara canım,  
Zay etdi yara canım.  
Büküm, qoyum qəfəsə,  
Apar, get, yarə canım.

Aşıqəm, nədən yanə,  
Pərvanə nədən yanı?  
Yaman gündə yaxşı dost  
Çəkilir nədər yanə?

Aşıqəm, ay dursun,  
Ülkər batsın, ay dursun.  
Öləndə qəbrim üstə,  
Tellərini yay dursun.

Aşıqəm, ondan dur,  
Doqquzdandır, ondandır.  
Məclisdə yerin tanı,  
Deməsinlər nadandır.

Aşıqəm, bən də dadə,  
Ləbindən bən də darə.  
Vəfalıṁ öz yetiş,  
Yetişməz bədə dadə.

Aşıqəm, qarğamışa,  
Yağıbdır qar-qamışa.  
Yüz təbib nə eyləsin  
Bir Allah, qarğamışa.

Aşıqəm, yüz ləkəni,  
Gedirəm yüz ləkəni.  
Qiyamət ol gün qopar,  
Dost yaxa yüz ləkəni.

Aşıqəm, sel yana,  
Bu yol gedir Səlyana.  
İstərəm bir ah çəkəm,  
Su quruya, sel yana.

Aşıqəm, qəmər, qaç,  
Gün gəlir,† qəmər, qaç.  
Yüz yerdən yaram var,  
Üstünə qan qonar, qaç!

Aşıqəm, yüz qanadı,  
Tərlanın yüz qanadı.  
Bad əsdi, zülf dağıldı,  
Tel deydi yüz qanadı.

Aşıqəm, yaxşı din,  
Yaxşı məzhəb, yaxşı din.  
Nə məclisə gir otur,  
Nə dayanıb yaxşı din.

Aşıqəm, mərdə tası,  
Doldur, ver mərdə tası.  
Heç oğul mərd olmaz,  
Olmasa mərd atası.

Aşıqəm, oyanasan,  
Qəflətdən oyanasan.  
Yardan mənə bir xəbər,  
Sən məndən o yanasan.

Aşıqəm, bir az gül,  
Bir az nərgiz, bir az gül,  
Cuma, sən çox ağladın,  
Barı indi bir az gül.

Aşıqəm, gəl sədalı,  
Yüz gülər gəlsə dalı,  
Cumanı dərdə saldı  
Quş gözlü, gül sədalı.

Aşıqəm bir dənəsən,  
Gözəlsən, bir dənəsən.  
Mən ölsəm sənə qurban,  
Sən ölmə, bir dənəsən.

Aşıqəm, yüz yerdən,  
Əlli yerdən, yüz yerdən.  
Qolların sal boynuma,  
Ayaqların yüz yerdən.

Aşıqəm, yüz gün ağlar,  
Qaş-gözü süzgün ağlar.  
Yarınınə əli çıxan,  
Bir gün gülsə, yüz gün ağlar.

Aşıqəm, ota var,  
Oxurdu o tavar.  
İnansa sözüm qan,  
Heyvansa ota var.

Aşıqəm, o taya,  
Yolum düşdü o taya,  
Zülfərin kəmənd eylə,  
Məni də çək o taya.

Aşıqəm, çəkən dərdi,  
Çəkdikcə çəkən dərdi,  
Yüz dəvə çəkə bilməz  
Bu Cuma çəkən dərdi.

Aşıqəm, gül əsəndə,  
Danışıb gül, a səndə,  
Bülbülün bağrı çatlar  
Yel dəyib gülə səndə.

### Rəşid Bəy Əfəndiyevin bayatları

Ağrım var ürəyimdə,  
Yaram var kürəyimdə.  
Tanrı, məni öldürmə,  
Arzum var ürəyimdə.

Suda ilan olaydım,  
Şüşələrə dolaydım.  
Uzun boylu oğlanın,  
Nişanlısı olaydım.

İlahi, arzum səndən,  
Çıxartma canım məndən.  
Ayırmasın mövla məni,  
Səni məndən, məni səndən.

Əzizim gül gündə mən,  
Kölgədə mən, gündə mən.  
Qurban ildə bir olar,  
Sənə qurban gündə mən.

Göyərçin havadadır,  
Əl vurma yuvadadır.  
Bir əlim yar qoynunda,  
Bir əlim duadadır.

Əzizim qara gəlsin,  
Saçların qara gəlsin.

Məni məyus qoyanın,  
Bayramı qara gəlsin.

Əzizim hər divanə,  
Ayaq qoy nərdivanə.  
Dost qədrini dost bilər,  
Nə bilər hər divanə.

Qara atın nalıyam  
Üstü tək ipək xalıyam.  
Mənə dəyib-dolaşma,  
Mən özgənin malıyam.

Oğlan, adın Xuduşdu,  
Gün çıxdı dağa düşdü.  
Göndərdiyin üzüklər,  
Barmağımdan sürüşdü.

Oğlan, adın Yağubdu,  
Dağlarda gün doğubdu.  
Göndərdiyin üzüklər,  
Barmağımı boğubdu.

Bulağın başı yansın,  
Dibinin daşı yansın.  
Səni məndən edənin,  
Bağrının başı yansın.

Arazi aryıldilar,  
Qum ilə qayırdilar.  
Mən səndən ayrılmazdım,  
Zülm ilə ayırdılar.

Mən oldüm, anam qaldı,  
Oduna yanın qaldı.  
Nə dünyadan kam aldım,  
Nə bir nişanəm qaldı.

Barmağım beşdi mənim,  
Yaşım on beşdi mənim.  
Can qoydum, cəfa çəkdir,  
Axırı heçdi mənim.

Qara atı nallaram,  
Pilləkana bağlaram.  
Yarım gedib, gec gəlsə  
Gecə-gündüz ağlaram.

Arx üstə duran bəndə,

Boynunu buran bəndə.  
Heyva kimi saraldım,  
Mürüvvət yoxdu səndə.

Qaşların mil qədri,  
Gözlərin dil qədri.  
Zərrəcə üzün görsəm,  
Açıllam gül qədri.

Arxalığın gülüdü,  
Ətri məni bürüdü.  
Səndən mənə yar olmaz,  
Cavan canım çürüdü.

Dağlara çən düşəndə,  
Zülfünə dən düşəndə,  
Ruhum bədəndən çıxar,  
Yadıma sən düşəndə.

Qara atım kekülü,  
Tel olub töküli,  
Burda bir qız sevmişəm,  
Kimdir onun vəkili?

Bu gələn yar olaydı,  
Əlində tar olaydı.  
İkimiz bir köynəkdə,  
Yaxası dar olaydı.

Bənövşə bədrəng olar,  
Eşqə düşən dəng olar,  
Tutaydım könlüm quşun,  
Görəydim nə rəng olar?

Uca dağların ucası,  
Sındı meylimin xocası.  
Əziz bayramlar gecəsi,  
Xudam səni var eləsin.

Boylanıb çatan oğlan,  
Köynəyi yaşıł oğlan.  
Nişanlın əldən getdi.  
Bixəbər yatan oğlan.

Boz at bazara gəldi,  
Tükü bozara gəldi.  
Bəzənib düzənəndə,  
Gözə-nəzərə gəldi.

Qız idim, sultan idim,  
Nişanlandım xan oldum,  
Ərə getdim qul oldum,  
Qara eşşəyə çul oldum.

Dağlar başında lalə,  
Əlimdə var piyalə,  
Sən mənimsən, mən sənin,  
Getmə özgə xiyalə.

Qara atın nalıyam,  
Çulunun ipək xalıyam,  
Dəymə qonşu oğlu,  
Mən özgənin malıyam.

Bağçadan çəkil oğlan!  
Başında kəkil oğlan!  
Qızlar sürüsü gəlir,  
Dur burdan çəkil, oğlan!

Ay oğlan, haralısan?  
Zülfəri daralısan?  
Çox gözəl deyilsən də,  
Könlümə yaralısan.

Heyva çəkdir, nar gəldi,  
Kətan köynək dar gəldi,  
Evə kölgə düşəndə,  
Elə bildim yar gəldi.

Bulaq başı paxla yar!  
Al kəmərim saxla yar!  
Bir kisə tikdim, göndərdim,  
Yadigar üçün saxla, yar!

Ay qız, məni bəndə vur,  
Zülfündə kəməndə vur,  
Yaxşı olsam, qul elə,  
Yaman olsam, bəndə vur!

İrəvan çağalası,  
Yandı bağrim arası,  
Bir oğlan, bir qız olsun,  
Bir güllü dağ arası.

**Arif Abdullazadə**  
**Gecikmiş bayatlılar**

Məndim o birdən əsən,  
Sən əssən bir de nəsən;  
Mən ölsəm məndən çoxdu,-  
Sən ölmə, bir dənəsən.

Dünyanın son tağıyam,  
Bir səhra otağıyam;  
Külüm altda od qalıb,-  
Hələ qan ocağıyam.

Göylər günəş yetirər,  
Daşda çıçək bitirər;  
Bəzən bir süzgün baxış  
Canda ürək bitirər.

Neçə sərhəd biçmişəm,  
Arazı da keçmişəm,  
Çəsmədə dadım qalıb,  
Təbrizi də içmişəm.

Bal sözlərin üzdədi,  
Baxışın gözlər didir,  
Könlünü mənə verdin,  
Gözlərin gözlərdədir.

Yazda səmənim qalıb,  
Payızda dənim qalıb;  
Nə gördüm sənin oldu,-  
Tək dərdim mənim qalıb.

Dağlar bulud geyinib,  
Göylər sükut geyinib;  
Həyat boz rəngli duman,-  
Ömür umud geyinib.

Buludam, günəşim yox,  
Dağılmaqla işim yox;  
Yolum alın yazıldı,  
Başqa bir vərdişim yox.

Taleyim öz içimdə,  
Baxdığım göz içində;  
Boş məzar görməmişəm-  
Bu boyda, bu biçimdə.

Hər gedişim məzardı,  
Hər bir işim məzardı;  
Qalışım məzar olsa,-  
Onu özüm qazardım.

Mən bir karvan yoluyam,  
Səhralarla doluyam;  
Zamanlar məndən keçir,-  
Kainatdan uluyam.

Bu yolun min yaşı var,  
Rüzgardan başdaşı var;  
Ömür hələ beşikdə,-  
Hələ çox savaşı var.

Biri rəng qarasında,  
Biri bəxt çarasında;  
Necə işığa çıxım  
Bunların arasından?!

Yüzillik evladıyıq,  
Min ilin ilk ayıyıq;  
Bu minil də keçəcək,-  
Yenə, yenə adiyik.

Demə ki, qocalmışan,  
Ölüməndən ki, qaçmışam;  
İndi öz əllərimlə  
Ona qapı açmışam.

Yersiz ilməyə tövbə,  
Ömrü bölməyə tövbə;  
Bir də bu kor dünyaya  
Vaxtsız gəlməyə tövbə!..

Bu külək çox baş atır,  
Qanadları qoşadır;  
Pəncərəmə sübhəcən  
Qalaq-qalaq daş atır.

Açılmaz sırrə döndüm,  
Səmaydım yerə döndüm;

Əvvəl misra yüküydüm,-  
Son anda şerə döndüm.

Dünya hələ pəsdədi,  
Qulaqları səsdədi;  
Bu kürə oxu üstə,  
Oxu sevgi üstədi.

Bəşər nə qədər desən,  
Hədər nə qədər desən;  
Milçək ömrü yaşayıb-  
Qədər nə qədər desən.

Mərdlik nə qədər mərddi,  
Namərdlik mərdə dərddi;  
Mərdliyin candan keçirt,-  
Heç vaxt etmə candərdi.

Ömür il körpüsüdü,  
Həyat sel körpüsüdü;  
Bu yol sinaq yoludu,-  
Üstü qıl körpüsüdü.

Bax bu da o pəncərə,  
Mən de baxdim bir kərə;  
Gözlərim heyrətindən  
Sağ çıxmadı səhərə.

## ŞƏKİDƏ TOY ADƏTLƏRİ

### I

Dərc etdiyimiz – “Şəkidə evlənmək adətləri” məqaləsi yaziçi və müəllim Rəşidbəy Əfəndiyevin Nizami adına Ədəbiyyat İnstiutundakı “Şəki şəhərinin etnoqrafisinə aid olan materiallar“ adlı əsərinin əl yazmasından götürülmüşdür. Hələlik əsərin bu hissəsinə dərc edirik. Bu əsərin əslisi, Rəşidbəyin oğlu prof. Məmməd Əfəndiyev yoldaş tərəfindən instituta təqdim edilmişdir. Məqalənin iması eynən saxlanılmışdır.

### Qudalıq, qız verib qız almaq

Qohuma qız verib qız almaq Şəkinin qədim adətidir. Bu adət təbiidir: oğlan qızı və qız oğlunu görmək ancaq qohumlarda müyəssərdir. Məsturəlik adəti-qəbihəsi yadların qızını görməyə həmə vəqt manə olmuşdur. Qohumlarda birinin oğlu və o birinin qızı doğulan ittifaqlarda da bu uşaqları “beşik kəsmə“ ad edirlər. Yəni bunlar böyük bir-birlərinə evlənəcəklər!.. Əmi qızı əmi oğluna verilmək bir ailədə çox “mod“dur. Məsələn, deyirlər ki, “Əmi oğlu ilə əmi qızının nigahı göydə kəsilmişdir“.

Qohum olmayan yad qızlarını görmək mümkün deyil idi. Bu cəhətə görə hər kəs evlənmək fikrinə düşsəydi, şəhərin hər yerinə soraşiq edilirdi. Kimdə yetişmiş qız olmağını bilsəydi, dərhal oraya saymazyana bir arvad xeylağı göndərədilər. Bir bəhanə gətirməklə özünü o arvad, qız olan məhəlləyə soxardı. Qızın müştəri gözüyle baxardı, danışdırardı... Qızın boyuna, buxununa, saçına, əlinə, əyağına zənn salardı və qayıdış oğlan evinə gördüyü, bildiyini söyləyərdi. Yetişmiş qızı olan bir ailəyə nabələd bir arvadin gəlib bəhanə ilə soxulması ev adamını şəkkə salardı. Qız dəxi bu arvadin elçi sıfətilə bu evə gəlməyini fəhva ilə sezib gizlənərdi. Nabələd arvadı evə çəkərdilər. Bununçun çay qoyardılar... Bunu burada sözə tutub qızın əlini, üzünü yudurdardılar. Boğça paltarı geydirərdilər. Sonra çay, mürəbbə və sair şeylər padnosa qoyub bu qızı verib elçinin qabağına göndərədilər. Qız da elçi oturan evə bir neçə dəfə girib-çıxardı ki, elçi buna keyfi istədiyi qədər baxsın, bəlkə bəyənər, qızın bəxti açılar, ərə gedər.

Bu elçinin oğlan evinə gətirdiyi məlumat əlverişli olsa, yəni camaat arasında qızın ata, əmi və qardaşları nüfuzlu adamlar olsa və qızına köç-cəhaz düzəldə bilməyə təvanası olsa, o surətdə oğlanın ana və bacısı o evə rəsmi surətdə elçi gələcəklər. Sözlərini qızın anasının yanında açacaqlar. Bəyənilmiş qız da, guya heç bir şeydən xəbəri yox kimi bu gələnlərin yanına qulluq

eləmək tərqlə girib çıxacaqdır. Qızdan bu qonaqlar saymazyana bir söz soruşacaqlar. Qız da onlara cavab verəcəkdir. Bu ittifaqda qız qəsdən özünü duyluğa<sup>\*</sup> qoyacaqdır ki, guya mən sizi elçi bilməyirəm, adı qonaq bilirəm. Bilsəm ki, siz mənim üçün elçi gəlibsiniz heç yanınıza gəlməzdəm. O cəhətə nə soruşursunuzsa cavab verərəm... Lakin qızı elçilər danışdırırlar ki, görsünlər qız kar deyil, eşidirmi, lal deyil və kəkələmir... Oğlanın anası, bacısı olduğunu bilib qızın anası bunlara ziyadəsilə hörmət elər və bu iki anaların arasında (aldım-verdim) sözü mütləğ surətdə danışılar və bu evdən çıxıb gedəndə qızı bir bəlgə verib danışq üçün kişilərinin buraya gəlməyini vəd edər.

Bu iki ailənin qudalığı bir-birlə baş tutarsa, qız evi sıfariş göndərir ki, flan gündə nişan gətirsinlər. Əgər qudalıq baş tutmazsa qız evi bəlgə gətirməyib elçilərə deyir ki, biz öz başımıza söz verə bilmərik, kişimizə gənişib sizə xəbər göndərərik. Bu danışıqlara nə oğlan və nə qız şəxsən qarşıa bilməz. Ancaq xəlvət qapı dalısından pusub, işin cərəyanını anlasalar da biruzə verməyi bacarmazlar...

Qədim əyyamda bir qızı elçi gəlsəydilər, o qızı bir neçə imtahanaya çəkərdilər:

1) Yerə kalağayı sərib qızı onun üstündə gəzdirəndlər ki, görsünlər kalağayı qırışmir ki... Qırışmış olsa dabanı çatlaqdır, – deyə almazdlar. 2) Bunun əlinə ləğən-aftafa, dəsmal verib ələ su tökdürəndlər. Qız gərək aftafanın qulpundan tutmayıb boğazından tutsun. Sağ dizini dikəldib, sol dizini yerə qoysun, dəsmali sağ qolunun üstə salsın. Ondan sonra ələ su töksün. Bu işləri bilməyən qız tərbiyəsizdir, - deyə almazdlar. 3) Evin yerinə bir neçə şey atardılar və qızı yanlarına çağırardılar. Əgər içəri girdiyi zaman qız yerə atılmış şeyləri yiğə-yiğə yanlarına gəlməsə genə o qız tərbiyəsiz hesab olunardı. 4) Qızın dizinin üstə baş qoyub saça baxdırardılar. Saça baxmaq qabiliyyəti olmayan qızı almazdlar.

Bizim bu zamanomizdə evlənmək üçün avam qızları belə imtahanara çəkməsələr də yenə ev dolandırmaq peşəsini bilməyən qızlara fərq qoyular.

Nişan təyin olan gün oğlan evindən nişan xonçası gələr. Xonçada olar (1-3) ədəd üzük, bilərzik, pərəng, güşvara, medalyon, broşka, quranqabı, bir çift allaf, üç ədəd kələğayı, üç ədəd ipək yaylıq və bir dəst palterləq parça, üç put qənd, bir put şirni və bir ədəd əsl tirmə şal. Nişan şeyləri səliqəyə moqufdur. A... bir neçə şey də, xonçaya qoyub göndərmək caizdir. Məcburi deyildir. Nişan şeyləri göndərib axşam oğlan evi beş-on nəfər qohum-əqraba, dost-aşna ilə gedir qız evinə. Qız evi də öz qohum-əqrabasını və məhəllə mollasını məclisinə dəvət edər. İyirmi-otuz adam qız evində yeyib-içib, hərə cib yaylığına yarım girvənkə, yaxud bir girvənkə noğul, şirni, kanfet, qənd bağlayıb götürüb gedərlər. Bu gündən sonra qızı və oğlana nişanlı qız, nişanlı oğlan deyirlər. Bu gündən etibarən nişanlı qız, oğlan evinin qohum-əqrabasından qaçar və oğlan da qızinkilərdən qaçar... Rast gəlməmək üçün özlərini güdərlər. Nişan qablarını boş qaytarmaqlar. Onun içində oğlan evinə qız evində “qənd başı xonçası” gələcəkdir. Bu da ibarətdir: yağlı şəkər bişmişlərdən: şəkərburadan, şəkər çörəyindən, ovma fətirdən və sair həlviyatdan. Qənd başı gedən qablardan qız evinə qaytarılsa qabı dəxi boş qaytarmaq olmaz. Onun içində oğlan evi bir əlbəsəlik ipək parça, iki imperial və bunun əmsalı bir şey qoyub qaytaracaqlar. Çox vaxt bir sənəyə qədər nişanlı halında qız atası evində qalacaqdır. Bu aralıqda bayram gəldikcə oğlan evi nişanlı qızın bayramlığını göndərəcəkdir. Novruz qabağı “çaharşənbə yemişi“, novruz bayramında və oruc bayramında tel, paxlava, peşvəng və sair həlviyat xonçası üstə bir əlbəsəlik ipək parça labüb gedəcəkdir. Qurban bayramında bir qoç, boğazında ipək parçadan əlbəsəlik gedəcəkdir. Bu xonşaların qarşılıqlı qız evi tərəfindən göndərilmək vacib hesab olunur. Məsələn, qurban qoyunun ətindən qız evi oğlan evinə lülə, kəbab, girs və dolma göndərər və haman qoyunun ətindən qutab göndərmək adətdir. Boylə hədiyyələrin və xonçaların göndərilib alınmasına “qudalıq“ deyirlər. Bu axır vaxtlarda qudalıq rəviyyəsi ortaçıdan qaldırılmaqdadır. Çünkü bu şeylər hər iki tərəfə izafə xərcdir. Ancaq bu “qudalıq“ rüsuminin başqa bir mənəsi nəzərdə tutulurdu. Hər tərəf qorxurdu ki, bir eyib və nöqsan göstərmək bəhanəsilə nişanı qaytararlar... Aralıqda bədbəxtlik və ədavət törəyər. Şəkidə hədiyyəbazlıq yolu ilə “qudalıq“ qayım qədim olardı. Amma köçəbə tayfalar arasında (məsələn, Qazaxda, Borçalıda, Qarabağda) qudalıq əvəzində “nişanbazlıq“ adəti vardır. Bu adət belədir ki, nişanlı oğlan ilə nişanlı qızın arasında məhəbbət qayım qədim olmaq üçün qızın anası oğlana yol verir ki, gecələr xalq yatandan sonra xəlvətcə oğlan qızının yanına gəlsin... Bir yerdə iki nişanlı

sabaha qədər danişsınlar, sevişsinlər... Sabah açılana yavuq oğlan boşluyub getsin... Bu adət toyadər davam edir. Toydan sonra qudalıq, qohumluq rəvəyyəsinə çevrilir.

## Toy

Nişandan sonra toyadər qədər qız evi qızə veriləsi cehiz əşyasını tədarük etməyə məşğul olur. Amma oğlan evində heç bir tədarükə lüzum yoxsa da, gəlin gətirmək üçün bir göz otaq ayırmalı; “toxana” qurmaq və i.a., qızə veriləsi “mehr” pulunu düzəltmək və qeyri-qeyri işlər artıq təlaşa və təşəbbüslerə möhtacdır.

Oğlan evində hansı otağa gəlin gələcəksə o otağın aquşka qapılarını ölçməyə qız evindən bir arvad gələr, baxar. Neçə qapısı, neçə aquşkası, neçə taxçası, noğuldanları, buxarısı, arakəsməsi vardısa cümləsinin enini, boyunu ölçüb gedər, qız evində qızə cehiz üçün olan yarımpərdələr və içlərinə pərdə, taxçalarla, noğuldanlırla, buxariya əlvan pərdələr tikəcəklər. Otağın hər yerini örtən (üç ədəd xalı, ikisi yan, biri orta), bir dəst fərş hazır edəcəklər. Bir cift yasdıq, bir cift mitəkkə, bir cift dövr döşək (zərli parça ya məxmər), bir ədəd qayın ana döşəyi, iki dəst yorğan-döşək, nazbalış ilə iki yük sandığı, bir neçə mücri, taxçalarla qoyulası mücrlərin altına gümüşdən məmul zirəndazlar. Buxarı qabağına salmaq üçün bir xalça, yaxud gəbə tədarük görüləcəkdir. Təzə samavar, bütün servizlə, tarelkalar, boşqablar, dövrələr, podnoslar, lampalar, güzgülər və bir neçə qablar. Təzə qalaylanmış mis qablar, şış, maşa, sacayaq, qiyəməkeş” və sair ailə mətbəxində işlənməsi lazımlı olan hacatlar cehiz adılə atası qızına verəcəkdir. Qız köçəndə gətirdiyi cehizi ilə bir göz otağı hər bir cəhətdən düzüb qoşmaq və mətbəxin hacatlarını təmin etmək hər gəlin üçün adət edilmişdir.

Qızın qohym-əqrabaları hər bir cürə pay götürüb qızın cehizində olan noqsan şeyləri dolduracaqlar. Məsələn, qızın cehizində samavarı yoxsa, əqrabalardan samavar alıb pay götürərlər... Güzgüsü yoxsa, güzgü... mücrləri... dövrələri, vazlar... supnik... podnos... ləyən-aftafa, güyüm və nəqd pul verməklə qız atasının xərcinə və məsarifinə kömək edərlər. Məxfi qalmaya ki, hər kəs nə pay gətirib sə onu yadda saxlayıb məqamı gələndə pay sahibinin vermiş olduğu miqdarda əvəz verib ona bu minval pay üzrüş yığılacaqdır. Bu işi hər ailə özünə borc hesab edir.

Toy fikrinə düşən adətən oğlan evi olar. Buradan qız evinə xəbər gedir ki, oğlan evi oraya toy barışdırmağa gəlmək istəyir. Qız evi də yavuq axşamlardan birinə vaxt təyin edib, qudanı gözlər, Quda da öz əqrəbalərindən bir-iki nəfər götürüb müəyyən vaxtda gedər. Qız evində də həmçinin bir-iki nəfər toplanıb gecə oturarlar. Xörəkdən, çörəkdən nə gəlsə yeyib-içib söz açarlar ki, “mehr” nə qədər olacaqdır? Vəchindən nəqd pul nə istəyəcəklər? Qızıl qismindən hansı imarətə ehtiyac var?..

Qız evi məlumdur ki, “mehr” miqdar göstərib hamısını bu başdan nəqd tələb etmək iddiasında olacaqdır. Məsələn, deyəcəkdir: 400 manat nəqd pul olsun, yaxud iki yüz manat nəqd, iki yüz manatadək imperial olsun.

Oğlan evi bu məbləği aşağı saldırmağa davranmaqdən səvayı bu başdan toy parçasına yetişən miqdarda nəqd verməyi və edəcəkdir və qalan pulu da gələsiyə oğlanın üstə yazdırmağa təklif edəcəkdir. Qız atası bu təkliflərə razı olmayıb höcətləşəcəkdir. Oğlan atası da buna qarşı etirazda bulunacaqdır. Get-gedə höcətləşmə yoğunluyub “qudalığı” pozmağa qədər deyişəcəklər. O zamanda yandakılar bunları bir növ barışdırmağa səy göstərəcəklər. Xülasə hər iki tərəf yançıların köməyilə bir-birinə güzəştə gedib toyu barışdıracaqlar. Sabahi günü bir nəfər oğlan evindən və bir nəfər qız evindən bazara gedib qız tərəfdən verilən siyahı üzrə toy parçası alınacaqdır. Zərrinə maldan, ipək parçadan bir dəst züfaf əlbəsəsidir, bahalı çarşovdur, fitə və qətfədir, döşək, çarşovudur. Bunlar yüz ya yüz əlli manat pul tutur. Bu pulu oğlan tərəfi verib mehrə hesab edəcəkdir. Toy parçası qız evinə gedər. Orada parça biçməyə hər iki quda ailə öz möhtərəm arvad qohumlarını dəvət edib yığışarlar. Arvad dərzisi o məclisdə gəlin parçasını qabağına açır və qayçısını parçaya uzadıb deyir: qayçım parçanı kəsmir: şirinlik üçün “qayçı kəsməz” verin, qayçım da kəssin! Oğlan anasının, yaxud oğlan yengəsinin borcudur ki, o yerdə üç manat çıxarıb “qayçı

kəsməz“ adına versin. Burada oğlan anası qudasına xəbər verəcək ki, biz adna günü toy başlayırıq. Üç gün toyumuzu eyləyib bazar axşamı gəlinimizi gətirəcəyik... Qız anası bu təklifə razı olmaz. Səbəb də bunu gətirər ki, qızın baş paltarını tikib çatdırı bilmərik... Qalan əgri-əksigimiz də bundan səvayı çıxıdılır... Siz məndən olsa toyunuzu üzümüzə gələn bazar günündən başlayıb adna günü gəlin adaminızı aparin!... - deməklə nikah kəsilesi gün təyin edilir. Adna axşamı gəlin gedəsi olsa adna günü günorta zamanı nikah kəsilər. Qız da hərəmxanədə bəzənər-düzənər, hazırda oğlan evindən yengə gəlməyə müntəzir olar. Məxfi qalmaya ki, oğlan evində üç gün toy olur. O zaman qız evində də bir vəqtdə qız toyu başlanır.

### Oğlan toyu

Oğlan evində toy olmaq məsləhəti o məhəllənin cavan qoçlarının mərifətilə olur. Bunlar toy sahibinə deyirlər ki, sənin oğlunun toyunu biz eləyirik. Sənin üçün üçümcü axşamı “ağır yiğinaq“ məclisi qurub (dövrən) yiğacağıq. Dövranda, dövrən pulundan yüz manat xanəndəyə verək, üç yüz manat sənin olsun, qalanı biz qoçuların olacaqdır. Bu qoçular gedib üç gecə oxumağa xanəndə danışarlar. Həyətdə toyxana özləri tikib xalı, xalça, palas, fənar, tanış evlərdən yiğib toyxananı döşərlər və lampaları yandırıb hər gecə toya, tamaşaşa yiğilarlar. Xanəndə çalar, cavanlar oynar... Şabaş toplanar... Bir yanda toya gələnlər üzük-üzük oynarlar..qumar oynarlar... Xan oyunu çıxar, meyxanəçilər meyxanə deyişərlər, bəzən aşiq gətirdib nağıl danışdırarlar...

Toyun üçüncü axşamı ağır yiğinaq olar. Bu yiğinağa hər yerdən adam çağırılar.. O gecə oxuyub çalandan sonra qaval gəzdirib dövrən yiğarlar. Kim qavala pul salsa o adamın adı ilə verdiyi pulu çağırılar. Məsələn: Məhəmmədəli 15 manat, Kərim Əmi 25 manat, Haşim ağa 3 manat və i.a... bu sayaq külli möbləğ toplanar. Toy sahibi xərclərini çıxandan sonra üç yüz manat ziyadə nəqd pul toplanar. Bu adam həm gətirdiyi gəlininin mehrinə verir və həm sair xərclərini görər. Toyun dördüncü günü evlənen oğlan “bəy“ olur, yəni, onun yanına öz tay-tuşlarından iki nəfər rəhbər seçilir. Bunun biri “sağdış“ o biri “soldış“dır. Bu iki nəfərin vəzifəsi “bəyi“ hamama aparmaqdır. Bunlar hamamçını çağırıb onunla bazarlıq edirlər ki, qız hamamını və bəy hamamını bu sağdış və soldışın xərcilə flan qədər pul alıb yola salsın. Hamamçı razı olacaqdır və gedib qız evində soruşacaqdır ki, nə vəqt onlar qızı hamama gətirəcəklər. Müəyyən vəqt oğlan evində yiğilan toy əhlindən hər kəs istəsə bəy ilə bərabər bir dəstə camaat hamama gedib müftə ciməcəklər. “Sağdış“ bəy oturanın ən yaxın dostu və qohumu və bəyin uğrunda xərc etdiyi pulu canına güvara bilməli bir adam olmaq adətdir. Bu adam gərək evlənmək əhvalını bilib öz bəyini işdən mətlə qılsın. Toydan üç gün sonra qədəm bəqədəm bəyi təqib edəcəkdir... Hamamdan gələndən sonra “bəyin“ başı qırxılmaq məsələsi meydana gəlir. Əvvəlcə toya gələn dost-aşnanın başı, üzü qırxılır, sonra çalğı dəsti ilə bəyin başı qırxılmağa şuru edilir. Xanəndə müğamat ilə “bəyi“ təbrik edən əşəri (“görüm a bəy toyun mübərək olsun!...“) oxuyur. Ondan sonra oğlan yavaş-yavaş “bəy“ paltarını geyməyə şuru edir. Bu zaman qız evindən bəy üçün məxsusi “bəy xonçası“ gəlir. Bu xonçada olan corablar, ərəqçinlər, ipək yaylıqlar, bir cift kömlək (biri ipək, biri ağ), dolaqlar, bir şalvarlıq mahit və bunların əmsalı cehizlər qoyulmuş olur. Ərəqçini, kömləyi, corabı bəy özü geyir. Yaylığı cibinə qoyur və qalan cehizlərdən saqdisp və soldış nə xahiş eləsələr onu götürmək bəy üçün güvardır. Bəy xonçası gətirənə və sair şeylər gətirən adamlara adət belədir, “düşərgə“ versinlər. “Torpaq basdı“ adəti də bunun kimi bir şeydir.

### Qız toyu

Oğlan evində toy olan zaman qız evində də toy olmaq adətidir. Qız toyuna yalnız yetişmiş qızlar və gəlinlər gəlir. Dörd yəni barı bir həyəti döşərlər, toya gələnləri orada oturdalar. Toyda arvad xanəndəsi dünbək ilə dəf çalar və el bayatılardan oxuyub qızlardan bir-bir oynadalarlar.

Köçən qızı şal, yaxud çarşoya bürüyüb o yiğinçağın bir səmtində oturdalar. Oynayan qızların alnına şabaş pul (əskinas) yapışdırılar. Yapışdırılan pulu oynayan qız dəstələyib toy çalanların qabağına atar, gedib oturur. Şabaşı verənlərdən bir şahı, iki şahı qara pul alıb əskinaslarını öz sahibinə qaytarmaq adətdir. Qız toyuna 12 yaşıdan yuxarı olan oğlan uşağını girməyə qoymazlar. Xəlvətcə kişilərdən öz arvadlarının daldasından başına örpek örtüb tamaşa edən də az deyildir. Cahil oğlanların qız toylarına dürtülməsi, yetişmiş qızlar tərəfindən məsturəliyin ən şiddətli zamanlarında da etiraza mocib olmazdı. Çünkü toyda oynadığı zamanda bəyənilib ərə gedən çox qızlar olmuşdur. Bu səbəbə görə toyda müşterigir olmayı hər qız istər. Oynadığı zaman qəza oğlanlar tərəfindən şabaş gəlsə idi, nə inki şabaşı məmmuniyyətlə alnına yapışdırmağa razi olacaqdı, hətta cürbəcür oyunları bir-birinin arxasına qoşub uzun uzadı oynayacaqdı ki, oğlanı daha da artıq dərəcədə özünə məftun edə bilsin. Toy məclisindən səvayı bir yer yoxdu ki, qızlar dünya işığını görə bileydi və həyat istiqbalını keyfi istədiyi kimi təmin etməyə fürsət tapa biləydi. Yetişmiş qızla ailə qısqanlığından asudə olmaq məqamı bircə qız toyları idi. Qız tayfası toylara getməyə çox həvəskar idilər. Bəzi vaxt atasından və qardaşından iznsiz yadların toylarına anası öz qızını göndərərdi. Bu niyyət ilə ki, bəlkə toyda birisi görüb bunun qızını bəyəndi, avandına... bəxti açıldı.

Toy sahibi qohum qızları köçən qız ilə xəlvət otağı çağırıb yemək verər... Qalan qızlar axşama qədər toyda oturub gecələr evlərinə gedər. Oğlan yengəsi qız evinə güclə xərc çəkib “yengə xonçası” göndərər. Bu xonçada onlar qızla lazımı “tualet” ləvazimatı və sair şeylər məsələn: bir cift əla tuflı, corab, ənlik, rasiq daşı əməz, iki kisə xına, cib güzgüsü, qayçı, bıçaq, sabun, duxi, adekalon, sancaq, iynə, üskük, saçayıran, yelpazə.

Gəlin olmağa iki gün qalmış köçən qızın yanına dost qızları “xınaya” çağırılar. Gecə zamanı neçə nəfər olacaqsə onlara yetik xına qatarlar və rasiq basarlar. Cümləsi qaslarına rasiq çəkib, saçlarına, əllərinə və ayaqlarına xına qoyub bağlarlar. Sabahı gün oğlan evinin xərcilə qızə hamam açdırılar. Qız hamamı çox izdihamlı olur. Toy adamı (hamısı arvad və qız) hamamda cımməyə gedəcəklər. Qız ilə bərabər hamama oğlan və qız yengələri gedəcəkdir. “Sipa yengə” hamamda qızı çımdırıcəkdir. Hamamdan gələn axşamı qızın əllərinə, ayaqlarına xına qoyerər və qaslarına rasiq çəkərlər. Nigah kəsilən günü qızı məşşatə bəzər-düzər və hazır qoyer ki, nə zaman oğlan yengələri gələr, onda gəlin atlanar.

### **Qız evində nigah kəsilmək və gəlin atlanmaq haqqında**

Toyların nihayəti günü əlli-altmış nəfərlik pilov bişirib qudalar hər biri öz evində öz qohum-əqrabasına və dost-aşnasına toy aşısı verəcəkdir. Toy aşına dəvət olanlar hər kəs bacardığı sovgat yaxud nəqd pul toy payı gətirəcəkdir. Oğlan evi əfəndidən, molladan və sair qohum-əqrəbadan bir dəstə camaat dəvət edib, qız evinə nikaha gedəcəkdir. Qız evi də öz simsarlarından və sair, molladan, axunddan çağırıb oğlan evinin gəlməyinə müntəzir olacaqdır. Çağrılan camaat məclisdə əyləşib nikaha şuru ediləcəkdir. Oğlanın atası yaxud böyük qardaşı oğlan tərəfindən vəkil olduğunu söyləyib vəkalətinə özlərilə gətirdiyi mollaya həvalə edir.

Qız tərəfindən nikahın kəsilməyi üçün vəkalət almağa məclisdən durub ya qızın ata, ya qardaşı, ya əmisi, yaxud dayısı iki məhrəm şahid ilə bərabər qız yanına hərəmxanaya gedirlər. Qızın deyirlər ki, sənin nikahını (məsələn, Əhməd Cəfər oğluna) kəsdirmək üçün özündən əvəz vəkil edirsənmi? Qız həyadanmı... yaxud nədən dolayı isə cavab verməz, yer-bə-yerdən yanındaki yançılar təmşiyət yetirirlər ki, “a qız di verirəm!”, “Tez ol di” – deməklə qız nəhayət “verirəm” ləfzini söyləməyə məcbur edilir!.. Şahidlər ilə vəkil olan şəxs məclisə qayıdır və məclisdəkilər də vəkillik alındığını şahidlərin göstərməyilə təsdiq edir. Bu aralıqda qız vəkili oğlan adamlarına andırır ki, mənim düşərgəmni verməsəniz mən vəkilliyimi mollaya verməyəcəyəm... Bir on-on beş manat oğlan evindən vəkiliyyinə para alandan sonra bir qeyri mollaya vəkalətini həvalə edir. Bu iki molla qızın və oğlanın vəkilinin vəkili olduğu halda nikahi oxuşur. Qız tərəfin mollası deyir: - mən flankəs flankəs qızının vəkilinin vəkili olduğum halda, o qızın nəfsini dörd yüz manat mehrlə, sən

Əhməd Cəfər oğlunun vəkilinin vəkili olduğu halda məzkurun nəfsiçün tənkiliyə, təzviciyə, şohərliyə, arvadlığa alırsanmı? – Oğlan tərəfdən vəkil olan molla cavabında deyir: vəkilinin vəkili olduğum Əhməd Cəfər oğlunun nəfsiçün (Sərvnaz Kərim qızının) nəfsini dörd yüz manat mehrilə tənkiliyə, təzviciyə, şohərliyə, arvadlığa alıb qəbul etdim. Bu sual-cavabı üç dəfə tekrar etmək nigah kəsmək deməkdir. Böylə nigahı şə'rən qız özü və oğlan özü məclisə oxuşmaq ilə nigah sayılır. Guya bu adamlar (həya) cəhətindən məclisə vəkil göndəirlər. Və vəkillər də təbərrükən mollaya verirlər. Verməyib vəkillər özləri bivəkalə kəsmiş olsa genə nikah səhihdır, mollaya vəkalə vermək quru bir adətdir.

Nikah məclisində nikah kəsən mollaların hər birinə üç manatdan on beş manata qədər pul verirlər. Qalan mollaların hər birinə bir manat, məscid müəzzzininə və xadiminə bir manat, ya yarımanat paylamaq adətdir. Həyətdə plov qazanının ağızı açılmaz, oğlan evi tərəfindən azından üç manat pul alına gərək. Bu pula “qazan ağızı açma” deyirlər. Bu məclisə nigah kağızı və verilən mehrin miqdarı ata tərəfindən nikah kağızı yazılar və verilən mehrin miqdarı ata tərəfindən qızı veriləsi cehizin siyahısı nikah kağızının arxasına təfsilən yazılıcaqdır. Nigah məclisində hazır olanların qol bilənləri nigah kağızına qol çəkəcəkdir. Gəlinin cehizini və sair əşyasını təhvil götürdüyü oğlan atası, o məclisə imza atacaqdır və dərhal qızın əşyasını qaytarıb öz evinə göndərəcəkdir. Nigah məclisinə yığılanlar səlamətləşib dağılacaqlar. Qız yengələri bəzənib və köçən qızı gəlin paltarına bəzəndirib evdə hazır duracaqlar və oğlan evindən oğlan yengəsinin gəlməyini gözləyəcəklər...

Qədim zamanda gəlin gecə saat 9-da gedərdi. İmdi isə axşama bir saat qalmış gəlini aparırlar. Gəlin atlanmaq vaxtında qızın qohunmları gəlini ötürməyə qız evinə yiğilar və lakin gəlin gətirənin evinə öz qohumları toplanır. Gəlin gətirmək üçün gedəsi camaat nağara, zurna çalğısı ilə bir böyük qafilə qız evinə tərəf yüz tutub ortaliğa oğlan yengəsinin “faytonunu”, “kalyaskasını”, “avtomobilini”, qədim zamanədə isə “atını” yaxud “kəcavəsini” alıb kəmaltəntənə ilə yürüş edilərdi. Atlılar cıdır oynadardılar. Tüfəng ilə nişan atar, tapanca atardılar və “pəhləvanlar” gəlib qabaqda səf çəkərdilər və “mil-kəmanə” oynada-oynada qız evinə yetişərdilər. Bu halda yengələri miniyindən düşürüb gəlinin yanına aparardılar. Burada yengələri arvadlar qucaqlayıb məclisin başında ehtiram ilə oturdardılar. Bunların qabağına hər birinin özünə münasib xonça gələrdi. Şərbət qoyurlardı. “Baş yengəyə” gələn xonçada olardı: ərəqçinlər, corablar, dolağlar, bağlar, yaylıqlar, bir bafta kömlək, bir dəst ipək parçadan (mehrdən gəlin parçasılı bərabər alınmış zircaməlik, iki ədəd imperial və sair ufaq-tüfək şeylər qoyulardı. Amma “sipa” yengəninki bir az münasib hal olardı. Məsələn, bir qədər cehiz qismi və bir donluq parça, oğlan yengəsi şərbətə beş manat salardı və qaş-göz qayrana məşşatə haqqı 8-10 manat pul verərdi. Yengələr xonçalarını yaylıqlarına bağlayıb özlərilə bərabər götürərdilər və dərhal ayağa qalxaraq alafə altına alınmış gəlini qız yengərinin rəhnüməsilə evdən çıxarardılar. Evin qapısına dırənmiş faytonun atlarının boğazından parçalar asıldı. Gəlini molla dualayandan sonra faytona minışərdilər. Qız yengələri və oğlan yengələri yerləşəndən sonra da nağara, zurna sədasılı gəlinin qabağına güzgü, yanan şam tutub urra sədasılı özgə yoldan” oğlan evinə aparardılar. Məxfi qalmaya ki, həm qız evində və həm oğlan evinə çatandan sonra gəlinin ətrafına yavuq gələn kimsəyə icazə verməzlər. Qız yengəsinin birinci vəzifəsi bu idi ki, həmə vaxt göz-qulaq olsunlar: gəlinin paltarına “qurt yağı” sürtməsinlər. Əgər xudanəxastə sürtmüş olsalar onda oğlan qızdan nifrət edər. Guya oğlanın gözünə meymun və it sıfətlərində görünmüş olar və haman oğlan-qız arasında dahi heç məhəbbət əsəri qalmaz deyə etiqad edərdilər.

Gəlin gətirməyə gedən qafilə gəlini cəlal ilə götürüb oğlan evinə çatdırırlar. Oğlan evinin arvadları həyətdə tazə gəlini pişvaz etməyə yiğilar. Ev divarının səmtli bir tərəfinə gəlini yanaşdırıb çardaqda gizlənən “bəyə” əmr edərlər: “tök, a gədə, tök!...“ Onda görürsən ki, çardağın şirdalından ovuç-ovuç arpa, noğul və arasında iki-üç şahılıq gümüş pullar gəlinin başına sarı yağıdırırlar... İki-üç dəfə bu əməliyyat icra ediləndən sonra gəlini “gərdəkə” çəkirər. Qapıdan girmiş gəlinin əlinə dolu aftafa verirlər. Qapıdan içəri girən yerdə sini və qiyməkeş qoyarlar və qabağına payəndəz parça salarlar ki, gəlin hər birinin üstə basa-basa keçsin. “Gərdəkdə” gəlin

üçün oturmağa bir kürsü qoyub üstə atalı-analı iki üç yaşar bir oğlan uşağı oturdalar, sonra gelin yavuqlaşan zaman uşağı kürsüdən götürüb gəlini oturdalar və uşağı da onun qucağına verərlər.

Oğlan evinə gələn arvadlar gəlinin ətrafında məclis qurub oturarlar. Qayın ana gəlinin başında bir çörək parçalayıb evdəki arvadlara paylar və hər kəs öz loğmasını ortalığa qoyulan bir boşqab bala batırıb yeyəcəkdir<sup>1</sup>. Bu əməliyyatdan sonra camaat dağılar. Gəlin otağına hər iki tərəfin yengələri köməyilə gəlin cehizini açıb bəzərlər. Bəzənmiş, düzənmiş evdə gəlini yalqız qoyub hər kəs başqa bir yana çəkilər və “bəyi” ömründə görmədiyi bir qızın yanına göndərələr və qız da ömründə görmədiyi bir ərkəgə tapşırılar. Oğlan evə daxil olar. Ayaq üstə üz-gözü örtülü cansız bir qalib kimi duran və bəzək-düzək içində parıldayan bir heykəl görür. Onun yanına gəlib üzünü açdırmaq fikrinə düşər. Gəlin riza verməz. Bəy üzünü buna göstərmək üçün gəlinə bir hədiyyə çıxarıb verər. Gəlin bəydən hədiyyəni alar. Daha üzünün açılmasına məməniət göstərməz. Bəy anlar ki, hədiyyədən sonra mən özüm açsam qız buna məməniət edəcək deyil, dərhal gəlinin duvağını götürər. Madəmülhəyat bir-birinə ömür yoldaşı olacaq. Qız və oğlan əvvəlimci dəfə bu yerdə bir-birini görəcək və bəyənəcəkmi? Hər ikisinin bəxtinə nə cürə və nə sifətdə və nə qəlifdə adam çıxacaqsa bunu kimsə bu anacan zaiqəsinə həvalə etməmişdir. Boylə çox qarınələr gəlib keçmişdir.

Qız yengələri qızlarının üzü ağ çıxdığı xəbərini o gecə müydə hesabında qızın ata-anasına çatdırıb xatircəmlik verəcəkdir. Əks surətdə o gecə oğlan evi qızı lüt halda geri qaytaracaq, yaxud cəmi cehizini və verilən mehrini oğlana bağışlayıb qaytarmaq dəxi olmuşdur, qulluqçu hesabında qızı baxılmış və ömrü olduqca rəzil və xəcil yaşamağa “üzüqara” məhkum idi.

### **Gəlin görməsi və duvaq haqqında**

Züfaf axşamının səhəri sağdış və soldış gəlib “bəyi” evdən çıxarıb sağdışgilə (bəy qonaqlığına) aparardılar. Bəyin yanına öz tay-tuşlarından adam çağırılardı. Axşama kimi, sağdışgildə bəy gah yuxlardı, gah da durub xanəndəyə qulaq asardı. Gecə qaranlıq qarişandan sonra sağdış, soldış bəyi evinə gətirərdi. Üç gün bu minval, ziyafət gəzərdi. Buna “bəy qonaqlığı” ad vermişlər. Gəlin isə gərdəkdən bəy gedəndən sonra qız yengələri özlərini gəlinin yanına çatdırardı. Onun halını sormaqla qızlarını qəribəməyə qoymazdılar. Anası evindən qızı “dəstur aşı” gəlmək adət idi. Gəlinə istirahət vermək üçün gərdək evindən gəlini bir xəlvət evə keçirib burada yeməyini, içməyini və sair ehtiyacını hazır edərdilər. Gəlin evində qız yengəsi və oğlan yengəsi başda oturmaq şərtilə bütün şəhərin arvadları üçün “gəlin görməsi” açardılar. Sübhdən axşama qədər dəstə-dəstə arvadlar tanıyan-tanımıyan bu evə gəlib və qız gətirdiyi cehizə müştəri gözü ilə baxıb “haq” verərdilər. Belə arvad dəstələrinin hər bir arzu edərdi ki, gəlini də gətirin, görək. Gəlin istirahət edən evdən cəlb edilib duvaq altında hər qolundan bir yengə tutmuş halda gah bu dəstə arvadların hüzuruna, gah o biri dəstə arvadların qabağına çıxarıldı və geri döndərilərdi. Bu minval üç gün axşama qədər bu binəvanın işi üzü örtülü duvaq altında gəlin görməsinə gələnlərin qabağına uyuq kimi gətirilib geri döndərilmək idi.

Üç gün gəlin görməsi qurtarandan sonra dördüncü günü böyük bir təntənə ilə gəlinin duvağını açmaq məclisi tərtib edilərdi. Bu məclisə qız evinin, oğlan evinin qohum və qardaşı və dost-aşna arvadları dəvət edilib arvad xanəndəsi də oraya cəlb edilərdi. Böylə bir təntənə ilə məclis qurulan zaman gəlini bəzəndirib duvağ altında hər qolundan bir yengə tutmuş halda gəclisə gətirib stul üstə oturdardılar. Yeddi-səkkiz yaşında atalı və analı bir oğlan uşağı “qızıl gül” ağacından kəsilmiş bir çubuğu götürüb gəlinin duvağ alafasının altından uzadar və alafanı çubuğunun başında götürüb gedər. Gəlinin məşşətələnmiş üzü açılar... Camaat bir-bir gəlinə dirəşib baxmaqlarını gəlin duyub dərhal gözlərini yumar. Bu əsnadə gəlinin qabağına bir padnos qoyub çağırılar “üz görümçəyi” kim verirsə gətirsin! Məclisin hər tərəfindən növbə ilə səslər çıxar:

1. Qayın ata – bir sağlamal camuş.
2. Qayın ana – bir düzüm boğaz mərcanı.
3. Böyük qayın – iki dənə imperial.
4. Kiçik qayın – iki əşrəfi.
5. Böyük baldız – bir imperial.
6. Kiçik baldız – bir imperial.
7. Oğlanın əmisi arvadı – bir düzüm inci qolbağ.
8. Oğlanın bibisi – firuzə qaş bir üzük.
9. Oğlanın xalası – bir ləbbadəlik yaşıl məxmər.
10. Qonşuları Murəstə bacı – iki mərcan qolbağ.
11. Oğlan yengəsi – beş manat pul.

Bu yiğilan üzgörməciyini qız yengəsi yaylığa bağlayıb, gəlinin özünə verər, qayın anasına tapşırar... Üzgörümçəyi verməkdə qız tərəfin qohumları iştirak etməz.

Gəlinin üzündən duvaq götürülən gün gəlin paltarını çıxarıb buxçaya qoyasıdı və evdə durub dolanmaq üçün ev libasını geyib döşünə meyzər qurasıdır. Evin hər işinə gedib, süpürüb, silib, düzüb qoşasıdır. Ev libası əynində olduğu halda gəlin ən əvvəl qayın atasının hüzuruna gedəcək, qabağında diz qurub oturacaq və sağ əlini öpüb gözünün üstə qoyacaqdır. Sonra qalxıb dal-dali çəkilib, qapı yanında ayaq üstə duracaqdır. Qayın atası da üzünə qarşı xeyir dualar söyləyəcəkdir. İkinci “səcdəyi“ də bu sayaq qayın anaya edəcəkdir. Əgər böyük qayın varsa üçüncü səcdəyi onun qabağında edəcəkdir. Bu gündən sonra o gəlini buyurmağa hər kəsin haqqı olacaqdır. Gecə-gündüz bu binəvayə ailədə dinclik və rahətlilik ola bilməz. Hər bir sixıntıya səbr etmək və hər növ əmrə itaat etmək gəlinin birinci vəzifəsidir. Bu evdə gəlinin sahibi bir (əri) deyildir... Haraya getmiş istəmiş olsa labudd gərəkdir ki, qayın ata, qayın ana, qayınlar izn və icazə versinlər!... Kimə görüsün?... Kimdən yaşınsın? Hansı libasını geysin? Nə vaxt hamama getsin? Hakəza.... Xülasə gəlinin bütün “bən“liyi əlindən alınır. Bir “avtomat“ halına salınır...

## II Şəhərdəki toylardan epizodlar

Şəkinin kəndlərindəki toylarda maraqlı tamaşa və əhvalatlar olduğu kimi, şəhərdəki toylar da uzun illər yadda qalan epizodlarla səciyyələnir. Ad çıxarmış məşhur rəqqaslar toyların bəzəyi idilər. Onların məharəti və istedadla dolu rəqslerinə tamaşa etmək, bəhrələnmək və həzz almaq niyyətilə şəhərin hər yerindən, hətta kəndlərdən də camaat axışib gələrdi. Belə mahir rəqqaslardan biri də Məmmədfati idi, O, Niyazi və Ziya İsrafilov qardaşları, Nəzir, oxudlu Nəcəf, 5-ci zavodun yanında yaşamış, Nütü, toxucu damkom Nurəli, göyəbaxan Muxtar, Əbübəkir və Zeynalov Cahangirlə birlikdə məşhur “Nuxa toyu“nun iştirakçılarından idi. Bu rəqs kollektivi 1959-cu ildə Moskva şəhərində ədəbiyyat və incəsənət dekadasında məşhur zurna çalan Ələfsər Rəhimovun (Şəkilnin) müşayiətilə çıxış edərək böyük uğur qazanmışdır.

Məmmədfati böyük məharət və virtiozluqla ifa etdiyi “Davan altı“ rəqsi ilə ad çıxarmışdı. O, bu rəqsi montyor Tofiklə oynayırdı. Bu, mürəkkəb hərəkətlər xalqın hərbi tarixi ilə bağlı döyüş sənətinin rəqs vasitəsilə bədiiləşdirilmiş şəklidir. Bu rəqsin ifası zamanı rəqqaslardan biri sağ ayağını təxminən bir metr hündürlüyə qaldıraraq ayaqqabısının davənini həmin məsafəyə qaldırmış o biri rəqqasın sol ayağının ayaqqabısının davəninin altına və əksinə vurardılar. Bu, rəqqaslardan həm də çevik akrobatik keyfiyyətlər tələb edirdi.

Olça Məmməd toylarda əyaxçılıq edərdi. Toyun qızığın çağında o, çalğıçıları saxlayar, öz oyun havasını sıfariş edərək toy iştirakçılarından tələb edərdi ki, ona olça (əl) çalsınlar. Bu münasibətlə ona “olça Məmməd“ ləqəbi verilmiş və vaxtilə onun yaşadığı məhəllə hazırlıda “Olçalar“ ləqəbini daşıyır.

Qışlaqlı Çin Bəxtiyarın toylarda nağara-zurnanın müşayiətilə özünə məxsus məharətlə oynadığı “Daşbulağı-qozalağı“ rəqsi haqqında da şirin xatırələr gəzir. Qışlaqlı Maşaq İsfəndiyarın qardaşı Maşaq Cabbarın arvadı Xədicə qoçaqlığı, cəsarəti, qeyri-adi bacarığı ilə nəinki Qışlaqda, bütün Şəkidə ad çıxarmışdı. O, mahir at sürən idi, silahdan istifadə etməyi bacarırdı. Toylda sərpayılıq edərdi, qız evindən adətən birinci olaraq at belində yaylıq, dibçək, badiyə və s. gətirərək bəydən müştuluq alardı. Xədicə qızı Ziyən ilə toyları daha şimcamlı edərdilər, ən maraqlısı isə toylarda onların birgə oyun nümayiş etdirmək məharətləri idi. Onlar “uç barmaq“ rəqsinə xüsusi bacarıqla oynayırdılar. Bu rəqsi ifa edərkən Xədicə çiynində gəzdirdiyi qoşalülə tūfəngindən bir neçə dəfə atəş açardı.

Qışlaqlı Məsəl oğlu Veysəlin nağara-zurna dəstinin müşayiətilə oynadığı rəqsler barəsində maraqlı xatırələr hələ də yaddaşlarda yaşayır. O, həmçinin mühabibədən sonraki illərdə (1945-1955) bayramlarda nağara-zurna çalanları oynaya-oynaya müşayiət etməsi ilə məşhurlaşmışdı.

Rentgeneloq həkim Əsgər və rəssam (o, sonralar saatsazlıq edərdi) Aydin “Lampa“ rəqsinin məşhur ifaçıları sayılırlıdalar. Bu rəqsin ifası zamanı ortaya yanan vəziyyətdə kerosin lampası

qoyulardı. Rəqqas lampanın ətrafında dövrə vuraraq oynayır və rəqsin ən maraqlı mərhələsində əyilərək ağzı ilə yanmış lampanın şüşəsini götürüb bir kənara qoyur, oyunu davam etdirir, sonra yenidən ağzı ilə şüşəni götürüb öz yerinə qoyur. Bu oyun havasının ifası rəqqasdan xüsusi bacarıq tələb edirdi və təsadüfü deyil ki, yuxarıda qeyd olunan rəqqaslardan başqa bu rəqsin digər ifaçıları məlum deyil.

Şəki toylarının tacı, əlçatmaz zirvəsi, adı hətta Azərbaycanın sərhədlərindən çox-çox uzaqlarda məşhur olan ustad xanəndə Ələsgər Abdullayev idi. O, tanınmış xanəndə Keşbazlı Həsimin şagirdi olmuş, ondan muğamın sirlərini öyrənmişdir.

“Ə.Abdullayevin dostu Cabbar Qaryağıdı oğlu Ələsgərin ifasını yüksək qiymətləndirmişdir. Musiqi tarixçisi F.Şuşinski “Azərbaycan xalq musiqiçiləri“ kitabında yazır: Ələsgərin dəfn mərasimində Cabbar Qaryağıdı oğlu demişdir: “Ələsgər, biz səni yox, “Rahab“ı dəfn edirik“. T.Əliyevin “Elm və həyat“ yurnalının 1982-ci il 6-cı nömrəsində dərc edilmiş “Səs-söz sintezi“ adlı məqaləsində oxuyuruq: “Ələsgər ölündə Cabbar başına döyə-döyə deyibdi: “Ələsgərlə “Rahab“da öldü, “Segah“da öldü“.

F.Şuşinski Ə.Abdullayevə həsr etdiyi ocerkində yazır ki, “Ələsgər “Şur“u son dərəcə lirik tonda özünəməxsus əlavə zəngülələrlə dinləyiciyə çatdırır.“ Respublikanın xalq artisti tarzən Əhməd Bakıxanovun Ələsgər Abdullayevin “Şur“u barədə söylədikləri də bu fikri qüvvətləndirir: “Maraqlıdır, “Şur“u bizim hansı xanəndələrimiz daha yaxşı ifa etmişlər? Xanəndə Ələsgər Abdullayev. Onun çox yüksək zil səsi vardı. Həm də yaxşı, yeni yollar tapmağı bacarırdı. Ələsgər Abdullayev özünəməxsus zəngulələr vurmağı çox sevirdi. Buna görə də “Şur“u ən yaxşı oxuyanlardan biri sayılır“.

Ə.Bakıxanov Ələsgərin “Segah“ını belə xatırlayır: “Xanəndə Ələsgər Abdullayevin (Şəkili Ələsgər) ahengli və cazibəli səsi vardı. Muğamın yollarına yaxşı bələd idi. O, gözəl zəngulələr vurardı. Onun oxuması dinləyicilərə böyük təsir bağışlayırdı. Ələsgər yaxşı “Orta segah“ oxuyardı. Yumşaq səsə malik idi“.

Mərhum Baxşəli Axundov söyləyirdi ki, görkəmləi maarif xadimi Rəşid bəy Əfəndiyev Ələsgərin “Nəva“ oxumasını çox sevərdi. Deyərdi ki, bunu hər xanəndə oxuya bilmir. Əgər Rəşid bəy Ələsgər olan məclisə gələrdi, sənətkar təklif gözləmədən “Nəva“ dəsgahını başlayardı.

Ustad sənətkar Seyid Şuşinski xatırələrinin birində deyirdi: “Usta şirin tari köklədi. Ələsgər bir Segah“ oxudu, nə deyim... Xanəndədə belə yağılı səs, belə gözəl güşələr, xallar, belə xirdalıqlar, belə də “ayaqlar“ olarmı? Bütün məclis Ələsgərin oxumasından sanki bihuş olmuşdu“.

Şəkidə toy məclislərini aparan məhşur tarzən Əhmədbəy Tahirov haqqında da gözəl xatırələr yaşamaqdadır. Ə.Tahirov 1872-ci ildə Şəkidə anadan olmuş, qoşa nağara çalan Əhmədağa Qafarovla Şəkinin musiqi məclislərində çal-çağır etmişlər. Bu musiqi dəstəsi o vaxtın məhşur xanəndələri Seyid Şuşinskini, İslam Abdullayevi, Şəkili Ələsgəri musiqi məclislərində müşayiət etmişlər. Əhmədbəy Tahirov 1943-cü ildə Azərbaycan SSR Əməkdar Müəllimi fəxri adına layiq görülmüş və 1938-ci ildən fəaliyyətə başlamış Şəki uşaq musiqi məktəbində Azərbaycan muğamlarını tədris etmişdir. Tarzənin oğlu Ağa Tahirov istedadlı rəssam idi, SSRİ Rəssamlar İttifaqının üzvlüyüne qəbul edilmişdir. O, həm də mahir tarzən kimi tanınırdı.

Böyük müğənni yoluna Şəki toylarında başlamış müğənnilərdən biri də şəhərin Gəngəli (Güldəstə) məhəlləsində yaşayan Əlövət Sadıqov idi. O, 1906-cı il dekabrın 22-də Şəkidə anadan olmuş, uşaq yaşlarından musiqiyə böyük maraq göstərmişdir. O, yerli sənətkarlardan tarzən Fərrux Abdürəhmanov və kamança çalan Fərrux Məcidovun müşayiətilə toy məclislərini aparırdı. Şəkiyə toy məclisinə gələn məhşur bir musiqiçi ona qulaq asır, böyük musiqi gələcəyinə inanır və Bakıya dəvət edir. Ə.Sadıqov 1928-30-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasında musiqi təhsili almış, 1930-36-cü illərdə Azərbaycan Opera və Balet Teatrının solisti olmuş, Z.Hacıbəyovun “Aşıq Qərib“ Operasında Qərib, Ü.Hacıbəyovun “Leyli və Məcnun“ Operasında Məcnun, “Əsl və Kərəm“ operasında Kərəm, M.Maqomayevin “Şah İsmayıł“ Operasında Şah İsmayıł, Qliyerin “Şahsənəm“ Operasında Aşıq surətlərini yaratmışdır.

Ə.Sadıqov Azərbaycan xalq mahnılarının və muğamlarımızın mahir ifaçısı kimi də şöhrət qazanmışdır. Ə.Sadıqovun mədəniyyətimiz qarşısındakı xidmətləri yüksək qiymətləndirilmiş, iki

dəfə “Şərəf nişanı“ ordenləri və bir sıra medallarla təltif olunmuş, ona Azərbaycan SSR xalq artisti fəxri adı verilmişdir.

Qışlaqlı Şəmsəddin özünəməxsus məlahətli və ecazkar səsi ilə yaddaşlarda qalmışdır. Onun apardığı toyların iştirakçıları müğənninin insanları heyrətə gətirən qeyri-adi məlahətli səsi barəsində danışmaqdan doymurlar. Şəkili Sabir Yanardağ xatırlayır: “Şəmsəddin Qışlaqlı Əhmədiyə Rəhimovun toyunda xanəndəlik edirdi. Onun ifa etdiyi müğamlar, xalq mahniları həmini məftun etmişdi. Adətən onun xanəndəlik etdiyi toyılara şəhərin hər yerindən axışib gelirdilər. Bu toyda da iynə atsan yerə düşməzdı. Şəmsəddin toy məclislərlə bərabər yas mərasimlərinə də gedər, münacət çəkərdi. Bir dəfə şəhərin “Qoşadəyirmanlar“ yerləşən hissəsində (indiki Şəhər icra Hakimiyyətinin yerləşdiyi binanın arxa tərəfdən 250 metrliyində) Yunus dayının yaşında iştirak edirdim. Şəmsəddin “Zəmin xara“ üstündə tükürpədici səslə münacət çəkirdi. Yas mərasiminin iştirakçıları onun insanları sanki ovsunlayan, silkələyən, lərzəyə gətirən səsi ilə Allaha çağırışından heyrətə düşmüş, sarsılmış, kövrəlmüş, bəziləri isə özlərini saxlaya bilməyib ağlayırdılar. Mən indi də o anları həyəcanla xatırlayıram“.

Şəki zurnaçıları toyların bəzəyi idi. Onların virtuoz ifaçılıqları haqqında hələ də şirin xatırələr söylənilir. Şöhrəti Şəkidən çox-çox uzaqlara yayılmış bu zurnaçı dəstələrinin apardıqları toylar daha simqamlı, maraqlı olardı, gənclər güclərini sınayar, güləşərdilər. Sənətşunas alim F.Çələbinin sözlərinə görə o, Şəki şəhəri və rayonunda 24 zurnaçı dəstəsini müəyyən edə bilmiş, çalğıçılar haqqında müfəssəl məlumatlar toplamışdır.

Dəhnə kəndindən olan usta zurnaçı Həbibillah Cəfərov 50 ildən artıq bir müddətdə toy məclislərini aparmışdır. O, Şəki zurnaçılarının müəllimi kimi tanınmış, 1938-67-ci illərdə Azərbaycan zurnaçılıq sənətinin lideri kimi 18 dəfə Moskvaya dəvət olunmuş, paytaxtın ən nüfuzlu səhnələrində, o cümlədən, Böyük Teatrda və Kreml Sarayında çıxış etmişdir. “Dəli Koroğlu“ havası da 1938-ci ildə iki dəfə Həbibillah Cəfərovun ifasında “Koroğlu igidləri“ adı ilə qramafon valına yazılmışdır.

Şəki toylarını adlı-sanlı usta zurnaçı Vəlulla Manafovun dəstəsi də məharətlə idarə edirdi. Dəstəyə züyçü (Dəmkeş) Əmrəh Mustafayev, kosçalan Seyfulla Mustafayev və bala nağara çalan Tacı Şirinov daxil idi.

Sənətşunas F.Çələbinin yazdığını görə vaxtilə Ümumittifaq “Melodiya“ firmasının Aprel Zavodunun buraxdığı “Azərbaycan qəhrəmanlıq havaları“ adlı qramafon valına Kürdəmir, Dəvəçi, Şamaxı, Naxçıvan (Şərur), Qazax və Şəki zurnaçılarının ifasında 13 hava yazılmışdır. Azərbaycanın Müxtəlif güşələrində yayılmış Koroğlu havaları ilə yanaşı, bu vala həmin qəbildən olan iki qədim Şəki havası da daxil edilmişdir: “Zorxana“ buna “Koroğlu zorxanası“ da deyilir və “Koroğlu qaytarması“ (ikinci adı “Dəli Koroğlu“dur).

Havaları usta zurnaçı Vəlulla Manafovun dəstəsi ifa etmişdir. O, böyük ustad H.Cəfərovun ənənəsini layiqincə davam etdirmiş və vala yazdırdığı “Şəhər Koroğlu“ havasını yüksək sənətkarlıqla ifa etmişdir.

Şəki toylarında öz ifaçılıq məharəti və istedadı ilə xatirələrdə dərin iz buraxmış ustad zurnaçılardan biri də Ələfsər Rəhimov (Ələfsər Şəkili) sayılırdı. Şəkinin Qışlaq hissəsində yaşamış bu sənətkarın dəstəsində qardaşı Yaqub Rəhimov bala nağara, Adışırın-kos, Əmrəh (Sonrabar Əbuzər)-züy tuturdular. Ə.Rəhimov 1948-ci ildən respublika festivallarında çıxış etmiş, 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünüyüünün iştirakçısı olmuşdur. O, SSRİ Xalq Artisti R.Behbudovun rəhbərlik etdiyi Azərbaycan Dövlət Mahnı Teatrının tərkibində Belçikada qastrol səfərlərində olmuş, Fransada keçirilən Beynəlxalq folklor festivalında iştirak etmişdir.

Usta zurnaçı Rəcəbalının dəstəsi də (Şəfayət-bala nağara, Abdi-kos, Əbuzər-ziy) toylardada ad çıxarmışdır.

Aşıqlar Şəki toylarını əvəz olunmaz qaydada idarə edə bilirlər. Kəndlərdə bir qayda olaraq bütün toylar, şəhərdə isə bəzi toyları aşıqlar idarə edirdilər. Şəki aşıqlarının sorağı Şəkidən və Azərbaycandan çox-çox uzaqlardan - Dağıstandan, Çeçenistandand və Şimali və Cənubi Qafqazın hər yerindən gələrdi. Bu topluya ön sözdə sənətşunas alim, Şəki aşıqlarının yaradıcılığının

tədqiqatçısı F.Çələbi Şəki aşiq məktəbi haqqında geniş yazdığını görə burada onların haqqında qısa məlumatla kifayətlənirik.

### III Kəndlərdə toy adətləri

Keçmişdə kəndimizdə üç gün toy çalınardı. Toylardə zurna çalınardı. Bəy bir gün sağdışin evində, bir gün də soldışın evində qalardı. Bəyin boynuna parça salardılar, cibinə pul qoyardılar. Bəy durandan sonra üç gün bəy yanına keçirirdilər. Bəy yanında şah seçirdilər. Şahın “cəlladları” olurdu. “Cəlladlar“ şah nə əmr etsə onu yerinə yetirirdilər. Həmin üç gün müddətində bəyin danışmağa haqqı yox idi. Əgər bəy danışsa, yanında olanlardan şuluqluq edənlər olarsa, onlar “asılmalıydılar“. Üçüncü günü axşamı bəyi evinə qonaq çağırırdılar. Bəyi üç gün ərzində oğurlamaq da olurdu. Əgər bəy oğurlansa, onun cibindən bir şey çıxarılsa, sağ və soldışı xərcini çəkib, “asılmalıydılar“.

**(Cunud kəndi)**

Baş Göynük kəndində toy mərasimləri qara zurna və ya aşıqla-sazla, sözlə keçərmiş.

Oğlanla qızın bir-birini görməsi və ya görməməsi əsas şərt deyilmiş. Elə ki, valideynlər razılığa gəldi, hər şey bitmiş hesab edilərmiş.

Oğlanın atası qızın atasına süd pulu verərmiş (50-100 manat). Qızın oğlanın atası tərəfindin cəmi bir dəst paltar alınarmış.

Oğlan evində toy zamanı toy evinə kömək məqsədi ilə açıq şəkildə (çamadana) 3-5 manat miqdarında pul atarlarmış.

Qız evinə gələndə ayağının altına nimçə qoyarmışlar, gəlin vurub sindirarmış.

Təzə gəlinin başındaki örtüyü götürərək ağacların birinin üstünə atarmışlar ki, ağaç da barlı olsun, yeni ailə quranlar da barlı olsunlar. Təzə gəlinin belini oğlanın qardaşı bağlayarmış, qırmızı parça ilə. Təzə gəlinin yengəsinə papaq vurarmışlar (indi də həmin adət var) ki, gəlin kişi qeyrətli olsun.

**(Baş Göynük kəndi)**

Oğul evləndirən valideyn öz yaxın adamları və kənd ağısaqqallarından götürüb qız evinə gedir. Qız evində qohumlar və ağbirçeklər də olur. Oğlan evi gəlişinin məqsədini deyir. Qız evi süfrə açır. Süfrəyə şirniyyat düzülür, çay gətirilir. Oğlan evi bu zaman çayı içmir, “mübarəkdir“ sözünü gözləyir. Qız evi “mübarəkdir“ deyirsə, hər iki tərəf süfrəyə yaxın əyləşir. Sonra mehir (süd pulu) haqqında danışırlar. Bütün bayramlarda qızın bayramlıq aparırlar.

Qurban bayramında qız evinə başına xına qoyulmuş və boynuna qırmızı lent bağlanmış qoyun gətirirlər. Sonra həmin qoyunun ətindən nişanlanmış qız müəyyənmişlər bışırıb oğlan evinə göndərir.

Sonra ağısaqqallarla məsləhətləşib, toy gününü müəyyən edirlər. Qız toyu bir-iki gün əvvəl keçirilir. Toya xına toyu deyirlər.

Oğlan toyu iki gün çalınır. Toyun gedisində qızı maşın (fayton) karvanı ilə oğlan evinə gətirirlər. Qız evə qədəm qoyduqda ayağının altında boşqab sindirirlər, başına şirniyyat, pul tökürlər ki, bərəkət saya olsun. Ərtəsi gün gəlin üzə çıxarıılır. Qayınata və qayınana gəlinə vərəsəlik olaraq əmlak bağışlayır.

Yeni evlənənlər bir müddət valideyn nəzarəti altında ailə-məişət işlərinə cəlb olunurlar.

**(Qaradağlı kəndi)**

Yaşlıların dediyinə görə, kəndimizdə toy mərasimləri keçmişdə çox maraqlı olmuşdur. Danışılanlardan belə nəticəyə gəlinir ki, oğlan atası istədiyi qızı oğlunun rəyi olmadan elçilik edərək alardı. Elçi gedən adam elçi “dəsmal“ına müxtəlif ərzaq şeyləri qoyaraq aparar və ev sahibi onun dəsmalından elçi olduğunu bilərdi. Ata qızının fikri ilə hesablaşmadan istəsə qızını verməyə

razılığını bildirermiş. Övlad ilə valideyn arasında keçilməz sədd olardı. Hər iki tərəfin razılığı olduqdan sonra toy tədarükü görülərdi. Toya bir neçə gün qalmış ağsaqqal aşı bişirilər, bütün kəndin adamları (kişiləri) oraya dəvət olunardı. Hami məclisdə yeyib-içər, sonra ağsaqqalların məsləhəti ilə toyu keçirmək üçün köməkçilər seçərdilər. Toy məclisi, bir qayda olaraq, cümə günü axşam çağından başlayır və bazar günü axşam qurtarardı. Gəlinin üzünü ağ kəlağayı ilə örter və ata mindirib gətirərdilər. Çünkü, dədə-baba adəti üzrə ata minmək murada çatmaq, xoşbəxtliyə yetişmək deməkdir.

Bazar ertəsi günü “bəy yanı” məclisi keçirilərdi. Burada 1 nəfər “xan”, 2 nəfər “cəllad”, 1 nəfər “vəzir-vəkil” və 2 nəfər icraçı seçilir, məclis qurulardı. “Xan” göstəriş üzrə çağırılan adamları müxtəlif məbləğlərdə cərimə edər və yiğilmiş pulla günün sonunda müxtəlif ərzaq və yeyinti məhsulları alınaraq, adamlar arasında paylanardı. Yeni qurulan ailədə 2 övlad olana qədər gəlin qayınata və qayınana ilə danışmazdı. Hətta onlardan həmişə üzünü gizli saxlar, kəlağayının ucu ilə ağızını örtərdi (yeşinərdi).

#### (Baş Şabalıd kəndi)

Əvvəllər el arasında belə bir adət var idi ki, qızla oğlanın nişanlanması yalnız valideynlərin razılığı ilə olardı. Oğlan elçiləri (xüsusilə kişilər) qız evinə gələr və onun atasını, əmisi və digər kişi qohum-qardaşlarını başına yiğar və danişardılar. Bu söhbətdən heç ananın da xəbəri olmazdı. Onlar gedərdi, sonra kişi həmin gecə yox, ertəsi gün səhər-səhər evin arvadına deyərdi ki, bəs qızı filankəsə verirəm. Nə bilim nə vaxta kimi hazırlıq elə, qurtar köçürək. Toya bir həftə qalmış nişan edərdilər. Nişan zamanı, indi olduğu kimi parça aparardılar. Lakin indikindən fərqli olaraq parçanı çamadanlarda yox, heyvələrdə aparardılar. Heyvələr rəngli saplardan toxunmuş zənbillərə bənzəyirdi. Xırda-para şeyləri isə xurcuna yiğardılar. Xurcunlar isə yun saplardan toxunardı. Parçaların içərisində qız üçün əsas gəlinlik paltarları kimi toksin şal aparardılar. Bununla bərabər, zinətlərin içərisində ən qiymətlisi olan “Qızıl Quran qabı” olardı. Bu, boyunbağı formasında qızıl zəncir və ucunda dördbucaq qızıl qutu və bu qutunun üzərində ay və ulduz şəkli olardı. Bunun uc hissəsində isə 4-5 ədəd qızıl silsilələr asılırdı. Qız evindən isə oğlana əsas bəy paltarı kimi 40 yaxa köynək qoyardılar. Bu köynəyi əl ilə toxuyub hazırlayardılar. Köynəyin yuxarı hissəsində hər tərəfi qırçınlı “midaxil” bəsək tökərdilər. Həmin köynəyi “baxiyə” (tikiş forması) iynə ilə tikərdilər.

Oğlan toyunu bir gecə və bir gündüz edərdilər. Axşam tərəfi gedib gəlini gətirərdilər. Gəlini isə o vaxt ya atla, ya araba ilə (kəl arabası), ya da ki, faytonla aparardılar. Gəlin gedən günün ertəsi duvax olardı. Gəlini həyətə düşürüb stula oturdardılar. Bir oğlan uşağının əlinə çubuq verərdilər ki, gəlinin başından duvağı götürüb üzünü açsın. Sonra çubuqla bu duvağı bar ağacının üstünə qaldırıb qoyardılar. Oğlan toyu mərasimində qadınlar tərəcə dalında durar və toya tamaşa edərdilər. Gəlinlərin evini bəzəmək üçün adətə görə, “gərdək” aparardılar. Gərdəyi özləri toxuyub hazırlayardılar. Rəngli ipək parçalardan biçərdilər. Onun üç küncü olardı. Künclərindən bəzəkli saplardan qotazlar sallanardı. Gərdəyi evdəki rəflər arası məsafədən vurardılar. Sonra onun üzərinə bəyin boynuna salınanları və gəlinin gətirdiyi digər əşyaları (məsələn; əl işləri, toxunmuşlar, qotazlı saplar, bəzəklər, hörülmüş bağlar və s.) asılırdı.

#### (İbrahimkənd)

Keçmişdə toy şənlikləri çox maraqlı keçərdi. Toylarda yalnız qara zurna çalınardı. Qız nişanlanması. Ona söz kəsəri –“bəlgə“ verilir. Oğlan tərəfi qız tərəfinə heç bir süd pulu verməzdı. Toy günü müəyyən olunar. Toyun başlanmamasına üç gün qalmış qız evində cavan qızlar “qız yiğnağı“ deyilən şənliklər keçirərmiş. Məqsəd qızın başını qarışdırmaq imiş. Bu şənliklər adətən, neynən keçirilirmiş. Toy çalınmağa başlayanda oğlan evinin adamları zurnaçılарın qabağına pul, parça və müxtəlif hədiyyələr tökərmişlər. Adətə görə, əvvəlcə qoca, yaşlı adamlar oynayarmış. Gəlin gətirərkən yengələr at üstündə kəndin küçələrində o yan-bu yana cövlən edərmişlər. 7 hava çalınmayınca gəlini buraxmazdılar. Gəlin düşürüləndə onun başına qənd, noğul, pul və s. tökərmişlər...

### (Baş Göynük kəndi)

Şirniyyat, kəllə qənd alif gedərdox oğlanın istədiyi qızın öyüñə. Bildirərdox ki, habı işdən ötəri gəlmışox. Qızın atası razılıq versəydi apardığımız şirniyyat onlarda qalır, razı olmasayı şirniyyatı götürüb qayıdardox. Razılıq verərlərsə nişan şeyləri alırsan, aparif gidirsən. Üş dənə ölülux-dirilix<sup>9</sup> alallar sənnən. Həm oğlan, həm də qız öyü toy gününü razılaşallar. Toy bir sutka çalınır. Sora atnan, faytonnan gedif gəlini gətirillər. Gəlinin yanında biri oğlan öyünnən, biri də qız öyünnən yengə olur. Bəyin sağdışı, soldışı olur. Oların hərəsi bir gün toydan sora qonaxlıx verir. Sora qaynatıiyə, qaynaniyə qonaxlıx verir, qız öyü.

### (Kiş kəndi)

Halva, qənd alif gerux qız öynə. Diysən havı işdən ötəri gəlmışım, sən qızı oğluma isdirəm. Verərəm diyərsə, yəyləxolarda qalır, vərəsi olmasa, apardığın yəylığı ver. Nə oğlu, nədə öyü beyəmmədisə vermedi. Versə bacardığı nişan alsan, aparif gersən. Üş dənə ölliux-dirilix allar. Unda heyleydi, hindi də heylədi.

Toy bi sutqa çalınır, sora atnan, faytının gəlif gəlni aparıllar. Gəlinnən yengə olur, biri oğlan öyünnən, biri də qız öyünnən.

Sağdış, soldış bi gün biri ver qonaxlıx, bi gün biri; sora oğlan öyi verir sağdışə. Unnan sora qəynətiyə, qəynəniyə çarı çarır qonaxlıx verir qız öyi.

### (Kiş kəndi)

\*\*\*

Sifdəki eldə oğlan atasına, ya qardaşınə diyir, flankesin qızını isdiyirəm mən. Sora o kişi də kef isdiyirdi, xoşlaseydi verirdi, xoşlaməseydi verməzdi. Verəsi olsa, ölliux-dirilix impiryal alırdı qızın atası. Oğlanın halına yetiy olmasa diyərdi, biz də bi məslət eliyax, savax diyərix cavavını.

Toyi də, iki qat partalı eyin partalı olurdu qız üçün, əyəxqavı unda başmağıdı. Ayri əyəxqavı hindi çıxitdı. Kişinki də başmağıdı bey duran vaxda. Gəlin məzər taxardı. Üş gün qeyinniyə və qəynətiyə görünməzdi. Sora u qonax çağrardılar, də unnan sora bi yerdə çay içif, xorək yiyif oturardı. Başındakı ürpəkdi, unnan yesinərdi. Gəlağayı salır başına, öyə də gələnnən sora örtür.

### (Orta Zəyzis kəndi)

## OYUN HAVALARI

Amangəldi  
Azərbaycanı  
Bağdaduru  
Beşəçilənə  
Bənövşə  
Vağzalı  
Qaçaybala  
Qaçaq Nəbi (Yol havası. Gəlin aparanda çalışırlar)  
Qəmərim  
Dağçıçəyi  
Dəli Koroğlu  
Daşbulağı  
Lampa rəqsi  
Nazbarı  
Naz-nazı  
Novruzu  
Naxçıvanı  
Nəlbəki  
Nuxa rəqsi  
On dördü  
Sarı gəlin

Samığı  
 Solmazı  
 Səbzəlbaşı  
 Sərdarı  
 Sünbüllü  
 Ənzəli  
 Zorxana  
 Yüzbir  
 İnnabı  
 Keçiməməsi  
 Koroğlu qaytarması  
 Gülabı  
 Teyim hava  
 Turçanka (türk qızı rəqsi)  
 Uzundərə  
 Üç barmax  
 Üç badam, bir qoz  
 Xançobanı  
 Xangüzər  
 Heyvagülü  
 Çatdadi  
 Camış bağa girdi  
 Şəryəti  
 Daşbulağı - qozalağı  
 Şəki yallısı  
 Davan altı rəqsi

### UŞAQ VƏƏ YENİYETMƏƏ OYUNLARININ ADLARI VƏƏ ŞƏƏRHİ

Atüstü çovgan	Kəlləcivə	İşdi-işdi
Ağacatma	Keçisoyma	İsbili orda
Artırmaş	Gözbağlıçı	Yalax-yalax
Aşıqqoz	Gizlənpaç	Yalağasalma
<i>Aşix-aşix</i>	<i>Gəlin-gəlin</i>	
<i>Yeşinbabas(gizlənpaç)</i>		
Bənövşə-bənövşə	Lopuğasalma	
Beşdaş, dennemədaş	Mozanı qur, gə məni vur	Yeddiağac
Qazanbeli	Molla-molla	Yeddidas
Qazanpeçat	Moraza	Yerüstü çovkan
Qalaqurma	Midi-midi	Üzük-üzük
Qodu-qodu	Palankos	Firraqandöyük
Qolçax-qolçax	Pır-pır	Hacaqurma
Danaho	Saqqaqoz	Heyranbaba
Dülədöymə	Təkəyax	Çilingağac
Eşşəhbəli-xış	Top-top	Çirtmədaş
Əlimsəndə	Topqalax	Calğa-calğa
Ənzəli	Topala qaçma	Cızıqagirmə
İynə-iynə	Tullanpaç	Cüt-cüt

Kəsəyən pişik	Zopu-zopu	Şah-vəzir
Tuxan- tuxan	Topqalax	Quşum qətdərə
Mərəköcdü	Vidal	Yeddi daş

## BƏNÖVŞƏ - BƏNÖVŞƏ

Bu oyunu qızlar oynayırlar. Onlar əl-ələ tutub iki komandaya bölünərək 8-10 metr məsafədə qarşı-qarşıya dayanırlar. Komandaların arasında aşağıdakı deyişmə başlayır:

Birinci komanda: - Bənövşə!

İkinci komanda: - Bəndürüm düşə!

Birinci komanda: - Bizdən sizə kim düşə?

İkinci komanda: - (Birinci komandanın bir qızın adını çəkirler) - Adı gözəl, özü gözəl, (filankəs) xanım!

İkinci komandanın bir nəfər çıxaraq birinci komandanın adı çəkilən qızı dəstəsindən ayırmağa səy edir. Əgər o, buna nail olursa həmin qız dəstədən çıxır. Qızı dəstədən ayıra bilmirsə deyişmə yenidən başlanır və bu dəfə birinci komanda ikinci komandanın kimisə adını çəkib onu oradan ayırmağa səy edir. Axırıcı oyuncu sıradan çıxana qədər oyun davam edir.

## YEŞİNBAŞ (GİZLƏNPAC)

Oyunçuların sayı qeyri - məhduddur. "Kor" u, yəni gözünü birinci yumub, digər oyunçuları tapmalı olan oyuncunu müəyyən etmək üçün uşaqlar sıraya düzülür və bu deyim söylənilir: Exti, mexti, şitti, şimal, laqal, luqal, daqara, tis.

Bu sözlərin hər biri bir oyuncuya düşür, axırıcı, yəni "tis" sözü kimin üstünə düşərsə o da "kor" hesab olunur. "Kor" gözünü yumur və soruşur "açım, açmayım?" Bu vaxtda oyunçular yesinir (gizlənir), onlar "aç" dedikdən sonra "kor" gözünü açıb yesinənləri axtarmağa başlayır. "Kor" yesinənlərdən kimisə taparsa onlar "kor"un gözünü yandığı yerə (ağaca, divara və s.) qaçıb əllərini vurmalıdır. Kim əlini birinci vursa o qalib olur. Yəni, əgər "kor" qaçaraq əlini birinci vurursa, o "kor"luqdan çıxır, onun tapıldığı adam "kor" olur. Əgər onun tapıldığı oyuncu əlini birinci vurarsa "kor" digər oyunçuları tapmaqda davam edir. Oyun bu qayda ilə davam edir.

## KÖTMƏK - KÖTMƏK

Bu oyunu 5,7,8 və s. sayı yeniyetmə yaşına çatmamış uşaqlar oynayırlar. Püşk atılır və bir oyuncu "kor" olur. Oyunçuların, o cümlədən "kor"un əlində xokkey ağacı boyda ağac və hər birinin qabağında diametri 4-5 sm, dərinliyi də bir o qədər olan yalax olur. Hindi "kor" xokkey şaybası boyda taxtadan (ağacdan) düzəldilmiş kötməyi əlindəki ağacla diyirlədə-diyirlədə gətirif oyunçuların birinin yalağına salmağa cəhd edir, oyuncu isə buna imkan vermir. Mübarizə başlanır. Əgər "kor" kötməyi rəqib oyuncunun yalağına sala bilirsə, o həmin oyuncunun yerini tutur, oyuncu isə "kor" olur. Oyun bu qaydada bütün oyunçular arasında gedir.

## DÜLƏ DÖYMƏ VƏ DANA HO

Cavanlar iki yerə bölündür. Oyunçuların sayı qədər qayış toqqalar götürürlər. Sonra təxminən diametri 5-6 metr olan dairə üzrə xətt çəkilir. Xəttin içərisində və ya kənarda olan komandanı müəyyən etmək üçün püşk atılır. Yaxud, bir oyuncu 10 metr məsafədə arxası komandalara olmaqla əllərini yuxarı qaldıraraq dayanır. Komandalar öz aralarında sağ, yaxud sol əlin tərəfdarı olduqları barədə razılığa gəllirlər. "Əlini saldır" komandası verilən kimi əlləri yuxarı dayanmış uşaq hansı əlini aşağı salırsa, komandalardan hansının xəttin içində və ya kənarda oynaması müəyyənləşir. Xəttin-dairənin içindəki komanda oyuncuların sayı qədər toqqaları dairə boyunca

xəttin üstünə qoyur. Bu zaman toqqaların başı xəttin üstünə, qalan tərəfi isə oyunçuların qıçları arasından dairənin içərisinə qoyulur. Dairədən kənardakı komandanın oyunçuları əllərindəki toqqalar vəsítəsilə dairə boyunca düzülmüş toqqaları vurub dairədən çıxarmağa, dairənin içindəki oyunçular isə onları toqqalarından tutub içəri salmağa cəhd göstərirler. Əgər kənardakı komanda içəridəkilərin toqqalarını öz toqqaları ilə vurub çıxara bilərsə, içəridəkilər dairədə qalır və qalib komanda toqqalarla döyməyə başlayır. Yox, əgər içəridəki komanda kənardakı oyunçuların toqqalarından tutub dərtişən zaman onları dairəyə sala bilərsə, qalib sayılır. Bu zaman qalib komanda məğlub komandanın oyunçularını dairənin içərisində toqqalarla döyməyə başlayır. Məğlub komandanın dairənin içərisində toqqalarla döyülməsinə “dana ho“ deyilir. (Danani qabağına qatıb qovmaq və s.)

Yaxud, komanda üzvləri dairə boyunca rəqib komandanın oyunçuları ilə əl-ələ tutaraq bir-birini dərtirlər. Bu zaman hansı komandanın oyunçusunun əyağını rəqib komandanın oyunçusu basarsa o komanda qalib hesab olunur. Və ya əl-ələ dərtışma zamanı komandanın oyunçuları rəqib komandanın oyunçularını dərtib çıxarırsa, həmin komandanın oyunçularının sayı və qüvvəsi azalır və uduzurlar. Sonra basılan komanda ilə qalib komanda yerlərini dəyişirlər.

## YALAGA SALMA

Torpağda deşib 5-6 sm diametr ölçüsündə yalax düzəldirlər. Bu oyunu uşaxlar findığınan, qozunan oyniyərdilər. Gəlirdilər, bir ovuc findığı, yaxud qozu atırdılar yalağın içərinə. Yalağın içərinə düşən düşür, qırxada qalan da qırxada qalır. Yalağa düşən findıqları və qozları sayıllar, tək-cüt eliyillər. Əgər tekdisə qalırdı yalağın başında oturan oyunçiyə, cütdüsə yalağa atana. Sonra navatınan yalağın başındakı oyunçu ilə yalağa findığ atannar yerrərini dəyişillər.

## TOP ALA QAÇMA (QAÇDI)

Hər tərəfdə 5 nəfər olmaqla iki komanda yaradılır. Komandalardan biri top vuran, o biri top tutan (işlək) hesab olunur. Top tutan (işlək) komandanın 4 oyunçusu hova yerindən (oyunçular dəyanmalı olan şərti nöqtələr) bir qədər aralı durur, beşinci oyunçu isə topu havaya qaldırır və həmin dörd oyunçuya ötürür. Topu birinci vuran oyunçu yerini dəyişərək ikinci hoviyə keçir, qaçmir. Digər oyunçu yerini dəyişərək qaçan vaxt onu topa vura bilirdilərsə, bu komanda qalib sayılır. Komandalar yerlərini dəyişir, top tutan (işlək) komanda oyniyən, (top vuran) komanda isə top tutan (işlək) olurdu.

## HOP - HOP

Bu, qızların oyunudu. Bu oyunda qızlar bir yerə toplaşaraq sayırlar:

hop-hop

gül-top

xoruz-fərə

“Fərə“ sözü hansı qızın üstündə dayanırsa, o oyundan çıxır. Axırda iki qız qalırdı: biri “xoruz“ olurdu, biri “fərə“. Yenə sayırdılar: “xoruz“ “fərə“, “xoruz“ “fərə...“ “fərə“ çıxırı, “xoruz“ qalırdı və “kor“ olurdu. Oyunçu qızlar - “fərələr“ bir-birindən 10-15 m aralı hova (təyin olunan yerlər, nöqtələr) qoyurdular. Qızlar hovalar arasında qaçışırlar, hova arasından kənara çıxan qızı “kor“ tutarsa, o, “kor“ hesab olunur və oyun bu qaydada davam edir.

## ŞAH VƏZİR

Oyunçular papağın içindən bükülüb qoyulmuş kağızları götürürler. Bu kağızlarda “şah“, “vəzir“, “oğru“, “axtarıcı“ sözləri yazılmışdır. Hansı oyunçu “şah“ olursa “axtarçıya“ əmr edir ki, “oğru“nu axtarıb tapsın. Axtarıcı “oğru“nu tapmaq üçün fikirləşir... və tapır. Onu “şah“ın yanına aparır. “Şah“ “oğru“yə cəza kəsirdi. Məsələn, o, əmr edirdi ki, “oğru“ dizləri üstə pilləkandan

aşağı düşsün və dala qayıtsın. Və ya “oğru“ tək əyağı üstə pilləkəndən aşağı düşüb, dala qayıtsın. Sonra yenidən püşk atılır və oyun davam edirdi.

## ARTIRMAŞ

Uşaxlar əyaxlariynən (hər əyax təxminən 20 sm) 7-8 əyax keçillər, buna dozanbaş diyillər. Bir əyax qoyuf keçir içəri, ikinci əyağı qoyuf gənə keçir içəri... Püşk yolu ilə bir oyunçu “kor“ olur. “Kor“ əylərək əllərini pəncəsinə qoyuf, üfqü vəziyyətdə dayanır, oyunçular bunun üstünnən iki əllərile təkan verərək tullanıllar. Oyunçular birinci əyax məsafləsində “kor“un üstünnən tullandıqdan sonra “kor“ ikinci əyaxda (40sm) dəyanır. Beləliklə,...üçüncü, dördüncü, beşinci, altıncı, yeddinci, səkkizinci (1m 60sm) əyax məsaflədən “kor“un üstünnən tullanırlar. Oyunçular hər dəfə xəttin başlanğıcından tullanmağa başlayırlar. Hansı oyunçu “kor“un üstünnən tullana bilmirsə o “kor“ olur və oyuna yenidən birinci əyaxdan başlayırlar. 7-8 əyax məsafləni tullandıqdan sonra oyun yenidən başlanır. Belə danışırlar ki, 7 əyağı tullananda oyunçu sanki uçurdu.

## ÇİLİNG AGAC

Çiling, iki ucu yonulmuş, təxminən 10 sm uzunluğunda ağacdan düzəldilir. Çilingin uclarını elə yonurlar ki, onu təxminən 60 sm uzunluğunda və 4 sm diametr yoğunluğunda ağaclə bir ucundan vuranda o, (40-90 sm, bəzən daha çox) qalxır, bu zaman onu həmin ağaclə havada bir neçə dəfə oynadaraq qarşidakı rəqib komandaya tərəf atırlar. Əgər bu zaman rəqib komandanın oyunçuları çilingi havada tutarsa, onda oyunçular yerlərini dəyişirlər. Əgər çilingi vuranda qarşı tərəf onu tuta bilmirsə, çilinglə ağaç arasındakı məsaflə həmin ağaclə ölçülür. Bir ağaç məsafləyə bir “qarin“ da diyildilər. Əgər növbəti dəfə çilingi havada tutarlarsa, “qarinin“ biri silinir. Çox “qarin“ yığan komandanı çox işlədirlər.

Чилингди аяъла йердян галдырыб мцайян мисафияя атдыгдан сонра рягиб тяряф щамин чилингди бу мисафиян ял или атыб аяъы вурапса онун “гарны“ (бир дяфа вуранда бир “гарын“) силинир. Үөх, яғар чилингдя аяъы вура билмирлярса, гарышы тяряфин ойунчусу йенидян чилингди аяъла щавайа галдырараг рягиб команда тяряфя атыр. Чилинг щавада тутулмурса, щамин чилингдя аяъы вурмаа ъяшд едилир, яғар бу баш тутмаса йенидян мисафя юлчىлар үя “гарын“ йызылыр.

## FIRRAGAN DÖYÜŞ

Fırraqan təxminən 4 sm boyunda konus şəklində ucunda iti polad mil olan qoz ağacından xarrat tərəfindən düzəldilir. Fırraqanı mil hissəsindən yuxarı tərəfə qədər burulmuş iplə sarıyib yerə atırlar. Fırraqan yerə düşən kimi sürətlə firlanmağa başlayır.

Fırraqan döyüşü iki və daha çox oyunçu oynaya bilər. Bütün oyunçuların firraqanı olmalıdır. Püşk üzrə kimsə firraqanı birinci olaraq atır. Digər oyunçular öz firraqanlarını onun üstünə salmalı və hərəkətindən saxlamalıdır. Məharətli oyunçular firraqanı firlanan vəziyyətdə ehmalca yerdən elə ovuclarına götürürler ki, firraqan ovucda da firranmaxda davam edir və onu gətirif firlanan firraqanın üstünə (çəlləsinə) qoyurlar. Oyunun bu hissəsinə “çəllə civi“ deyilir. Əgər firraqan oyunçunun ovucunda firlanmaqdən dayanırsa, o, məglub hesab edilir və bu dəfə firraqanını birinci olaraq ortaya atır, digər oyunçular onun firraqanını vururlar.

Bəzən elə oyunçular da olurdu ki, onlar öz firraqanlarını yerdə firlanan firraqanın üstünə elə sərrast zərbə ilə salırdılar ki, yerdəki firraqan iki hissəyə bölündü.

## MÜXTƏLİF ADƏTLƏR

Uşağıın ilk dişi çıxanda diş hədiyi bişirirlər. Diş hədiyini buğda, noxud, qarğıdalı, lobyə, bostan lobyəsi, findiq ləpəsi, qoz ləpəsi, kişmiş, şabalıd və s. hazırlayırlar.

Diş hədiyi qohumlara və qonum-qonşulara göndərilir. Diş hədiyi gətirilən qaba pul, yumurta, uşaqq üçün pal-paltar qoyulur.

Diyirlər diş hədiyi bişirilən uşağıın dişləri rahat çıxır.

\* \* \*

Bəzi adamlar arzu və niyyətlərinə nail olmaq üçün səməni bişirirlər. Səməni üçün hazırlanmış buğda novruz axşamı tərəzidə çəkilərək niyyət olunan adamın yastığının altına qoyulur. Səhəri gün həmin buğda təkrar çəkilər. Əgər buğda artıq gələrsə, deməli, həmin adama səməni düşmür, o, səməni bişirə bilməz, əgər bişirsə nəticəsi pis olar. Yox, əgər buğda çəkisini eynilə saxlayıbsa həmin adama səməni düşür, o, səməni qoya bilər. Səməni buğdası novruz axşamı suya salınır. Üç gün səhər və axşam buğdanın suyu dəyişilir. Sonra buğdanı torbaya töküb üç gün səhər və axşam su tökürlər. Bundan sonra həmin buğdanı məcməiyə təxminən bir cantimetr qalınlığında yayaraq, üstünü yaş dəsmalla örtürlər. Buğda alt tərəfdən cim atıb, göyərməyə başlayan kimi ondan səməni bişirilir. Bir balon (3 kq) buğdanı 4 kq una qataraq səməni bişirirlər. Səməni qabına adətən yumurta, pul və s. qoyulur.

Xalq arasında diyərlər:

Səməni, saxla məni,  
İldə gəyərdərəm səni.

\* \* \*

Bəzi adamlar arzu və istəklərinə çatacaqları halda qurban kəsməyi əhd edirlər. Bəziləri isə həyatda real təhlükədən qurtardıqlarına görə qurban kəsirlər. Adətən Qurban olaraq dana və qoyun kəsilir. Deyirlər, bir dana yeddi qurbana bərabərdir. Qurbanlıq ət üç yerə bölünür: bir hissəsi qurban kəsiliən öydə qalır; bir hissəsi qohumlara verilir; bir hissəsi isə fəqir-füqəraya paylanır.

Qurbanlıq ət tək sayıda 1, 3, 5, 7, 9 və s. evlərə verilir.

\* \* \*

Ta qədimdən Şəkidə güləb çəkmək adəti vardır. Özü də güləbi bütün güllərdən yox, yalnız qızıl və çəhrayı güllərdən çəkmək olar. Səməni kimi, güləbi da hamı çəkə bilməz. Güləb çəkmək düşən və düşməyən adamlar var. Xalq arasında yayılan inama görə, güləb çəkmək düşməyən adam güləb çəkərsə onu əsasən yaslarda işlədər.

Güləb misdən hazırlanmış mey qazanında çəkilir, şüşə qablara, əsasən kitabı və çetvertlik şüşələrə doldurulur və onu qeyri-müəyyən müddət keyfiyyətini itirmədən saxlamaq olur.

Gülabdan müxtəlif xəstəliklərin müalicəsində, xörəklərdə istifadə olunur. Xalq arasında güləbi "Peyğəmbərin təri" adlandırırlar. İnanca görə, güləb içən adamın ağızının qırığına mələklər yığılır.

\* \* \*

Bəzi ailələrdə anadan olan qızı onunla təxminən yaşıd olan oğlan uşağına nişanlayır, göbəkkəsmə-beşikkəsmə edirlər, onların nigahi göydə kəsirlər. Beşikkəsmə olan qız və oğlanlar gələcəkdə evlənir, ailə qururlar. Lakin bəzən beşikkəsmələrin baş tutmaması faktları da olur.

## SİRAN GƏZMƏK ADƏTİ

Keçmişdə Şəkidə Siran gəzmək adəti geniş yayılmışdı. Əsasən gənc gəlinlər qohum-əqraba, bəzən də ailəyə yaxın olan qonum-qonşunun gəlinləri yiğilaraq vaxtaşırı "Siran gəzir", yəni, növbə ilə gah bu, gah da digər gəlinin evində toplaşardılar. Gəlinlər "Siran"a gedəndə ciddi hazırlaşar, ən yaxşı geyimlərini geyər, bəzək əşyaları ilə bəzənərdilər. Siran üçün əlborcu ziynət

əşyaları alanlar da olardı. Qonaqlığı xatırladan “Siran“lar geniş ünsiyət yeri, həm də biri-birinin ailə-məişət şəraiti ilə tanış olmaq, “gör-götür“ üçün yaxşı vasitə idi. Siran yerində ünsiyət əsnasında ağız ədəbiyyatı da təbliğ olunur, yeni folklor nümunələri yaranırı. Deyilənlərə görə Sirani qayınanalar və ailənin böyük gəlinləri təşkil edərdilər. Siran gəzmək adəti keçən əsrin 40-ci illərinədək davam etmişdir.

## ŞƏRKİNİN TARİX VƏƏ MEMARLIQ ABİDƏLƏRİ

Gələrsən-görərsən qalası. XVIII əsrin 30-cu illərində İranda hakimiyyətə gəlmış Nadir şahın fatehliyi hər yerdə azadlıq hərəkatını daha da qüvvətləndirdi. Bu dövrdə Azərbaycanın müxtəlif yerlərində, o cümlədən Şəkidə İran hakimiyyətinə qarşı mübarizə genişləndi. Şəkililərin Nadir şah hakimiyyətinə qarşı mübarizəsinin başında Hacı Çələbi dururdu. 1743-cü ilin sonu, 1744-cü ilin əvvəllərində artıq Çələbi xanın başçılığı altında müstəqil Şəki xanlığı yarandı. İran şahlarına tabe olmayan xanlığın yaranması əslində bütün Azərbaycanın siyasi suverenliyinin və dövlət ənənələrinin bərpa olunması demək idi.

Nadir şah Şirvanda və Gürcüstanda baş vermiş üsyənləri çox çətinliklə də olsa yatırı bildi. Lakin əsası XV əsrə Şəki hakimi Əlican tərəfindən qoyulduğu güman edilən “Gələrsən-görərsən“ qalasında mövqe tutmuş Şəki üsyəncilərinin iradəsini qıra bilmədi. Hacı Çələbi xan bu qalada möhkəmlənərək Nadir şahın təslim olmaq təklifinə rədd cavabı verir. Qəzəblənmiş şah Çələbinin təslim olmaqdan boyun qaçırması səbəbini öyrənmək istədikdə, Hacı Çələbi sığındığı qalanın alınmazlığına arxayıñ olduğunu şaha göndərdiyi xəbərdə “Gələrsən, görərsən“ deyir. 1744-cü ildə Nadir şah böyük bir qoşunla Şəkiyə gəlir, bir müddət döyüsdən sonra qalanı ala bilməyib, geri qayıdır. Bu əhvalatdan sonra qalanın adı xalq arasında “Gələrsən-görərsən“ qalır.

Şəki xanlığı bu dövrdə Azərbaycan xanlıqları içərisində güclü feodal dövləti idi. Çələbi xan Şəkidə məscid, mədrəsə, hamam və s. ictimai binalar tikdirdi, vergi sistemini nizama saldı.

Hacı Çələbi xanlığının 12-ci ilində 1755-ci ildə vəfat etdi.

Şəkinin Aşağı Küngüt kəndindən olan o dövrün tanınmış şairi Nəbi Hacı Çələbi xanın Hadir şah üzərindəki qələbəsini belə vəsf edir:

Ey bəyim, rəngin otağın bəmzi ürfandır, bu gün  
Nemətin nuş-i-müsafir, quti mehmandır bu gün,  
Cəfti güyi rifəti bihəddi peymandır bu gün,  
Sami olgün söyləyim mən, gör nə dəstandır bu gün,  
Şükrü haqq etmək gərekdir yaxşı dövrandır bu gün,  
Şah Nadir cün gətirdi üstünə yüz min suvar,  
Sən bərabər cəngə durdu, kimdə var bu iqtidar . . .  
Döndü getdi xəcalətindən axır, oldu şərmigar.

## ŞƏKİ XANLARININ SARAYI

Şəki xanlarının sarayı Azərbaycan orta əsr memarlığının ən görkəmli abidəsidir. Dünyada öz oriyinallığı ilə yeganə olan Xan sarayını 1762-ci ildə Məhəmməd Hüseynxan tikdirmiştir. O, Müştəq təxəllüsü ilə şerlər yazmış, poeziya məclisləri qurmuş, şair dostlarından ən çox Vaqif və Vidadini sevmiştir. Vaqif və Vidadı Məhəmməd Hüseyn xan Şəki-Şirvan bəylər bəyisi təyin olunduğu vaxt ona gözəl mədhiyyələr yazmış və Müştəq öldürülüyü zaman isə Vidadı onun ölümünə “Müsibətnamə“ adlı şer həsr etmişdir.

Bivəfadır mülki dünya malına aldanma çox,  
İzzi cahu, dövlətü-iqbala aldanma çox.  
Tutma ümid əqlü-vəhm əhvalına aldanma çox,

Qəvmü, qardaşu-rəfiq əqvalına aldanma çox,  
Hər biri bir rəmz ilə səndə olur biganə bax.

### **Saray haqqında bəzi qeydlər:**

Sarayın xüsusi tikinti üslubu vardır. Hər kvadratmetr şəbəkə beş min bir-birinə geydirilən hissədən ibarətdir.

Sarayda xalq təsviri incəsənətinin bir çox növləri, xüsusən XVIII-XIX əsrlərin maraqlı divar rəssamlığı nümunələri ümumiləşdirilmişdir.

Sarayın interyerindəki naxışlar daha çox maraq doğurur. Naxışlar hər iki mərtəbənin iki qıraq otaqlarındadır. Həm birinci və həm də ikinci mərtəbədəki zalların naxışları daha qiymətlidir. Naxışlar divarların bütün səthini, taxçaları, divardan plafona olan keçidi, hər iki mərtəbədəki zalların plafonlarını və ikinci mərtəbənin otaqlarını bəzəyir. Birinci mərtəbədəki zalın plafonu həndəsi fiqurlar olan xırda ağac hissələrdən yığılmışdır.

Şəki xanları sarayının naxışları koloritinin zənginliyi, qızılı rəngin geniş tətbiqi ilə xarakterizə edilir.

Şəki xanları sarayına müxtəlif vaxtlarda naxış vurmaş rəssamlardan beşinin adı bizə məlumdur. İkinci zalın plafonuna vurulan naxışlar ustad Abbasqulunun adı ilə bağlıdır. Bu yazı özünün ornamentli kompazisiyası ilə düzgün və güzgündəki eksində ustanın adının iki dəfə təkrar olunması ilə diqqətəlayiqdir. Ola bilsin ki, usta Abbasqulu sarayı tikən memar olmuşdur. Sarayın naxışlarının xeyli hissəsini Şamaxılı rəssam-nəqqas Mirzə Cəfər, şüşalı rəssam usta Qəmbər, Şamaxılı Əliqulu və Qurbanəli adlı ustalar işləmişdir.

Görkəmli türk şairi Nazim Hikmət Şəki Xan sarayına baxdıqdan sonra demişdir: “Əgər Azərbaycanın başqa qədim abidələri olmasaydı, bircə Şəki Xan sarayını dünyaya göstərmək bəs edərdi”.

Məşhur fransız yazarı Aleksandr Duma isə Şəkidə olarkən Xan Sarayı haqqında demişdir: “Xan Sarayı elə füsünkar gözəlliyyə malik abidədir ki, yalnız memar firçası onun necə birləşdirdiyi məlum olmayan saysız-hesabsız şəbəkə və naxışlarını yenidən canlandırma bilər. Nuxanın çox da böyük olmayan Xan Sarayından ayrılanда ürəyimdən istər-istəməz bir fikir keçdi: Xudaya, sən özün bu gözəl tarixi abidəni yadellilərdən qorū“.

### **ŞƏKİXANOVLARIN EVİ**

Bu ev xalq yaşayış evindən saray tipli evlərə kecid formasıdır. Şəkixanovların evi ikimərtəbəli binadan ibarət olub, Şəki xalq yaşayış evlərinin əlamətlərini saxlayır. Əsasən interyerindəki zəngin dekorativ elementlər binanı saray tipli tikintilərə bənzədir.

Fasadın mərkəzi oxu böyük vitray-şəbəkə ilə işlənilmişdir, burda nisbətən ritmik şəkildə xırda ölçülü şəbəkə yerləşir.

İkinci mərtəbənin salonunun interyerində əsas yeri eninə yerləşən dekorativ buxarı təşkil edir. Buxarı gözəl şəkillərlə bəzənmiş və bütün interyer ona nisbətən simmetrik olaraq xalq yaşayış interyerinə uyğun olaraq işlənmişdir. Buxarının yanlarından divara dərin olmayan düzbucaqlı taxçalar yerləşdirilmişdir. Taxçalar dahi Nizaminin “Yeddi gözəl“, “Leyli və Məcnun“ poemalarının qəhrəmanlarının şəkilləri ilə işlənmiş və üstü çox mürəkkəb olmayan bəzəkli etalantiklə örtülmüşdür. Güzgü etalantik mürəkkəb quruluşunu salonun yuxarısından keçən karnız təşkil edir. Rəflərin üstündə taxçaların oxu üzərində kiçik taxçalar yerləşir. Bu taxçalar vazlarda gül dəstələri, heyvan və quş şəkilləri ilə bəzənmişdir. Salonun xarici divardan başqa bütün qalan sahəsi isə rəsmli, ornamentli “şəbəkə“ ilə işlənmişdir.

### **KARVANSARALAR**

XVIII-XIX əsrlərdə Şəkidə “İsfahan“, “Təbriz“, “Ləzgi“, “Təzə Karvansara“ və s. adı ilə 5 böyük karvansara binası olmuşdur. Bunlardan indiyədək ikisi-Yuxarı və Aşağı Karvansaralar qalmışdır.

Hər iki abidə XVIII əsrə yerli sənətkarlar tərəfindən tikilmiş, öz quruluşu, böyüklüyü və ticarət üçün əlverişliliyi ilə bütün Zaqafqaziyada məşhur olmuşdur.

Yuxarı Karvansaranın ümumi sahəsi 6000 kv.metr, hündürlüyü Şəki küçəsinə baxan hissədə 14 metr, içəri üzdən isə 8 m-dir. Bina 300-dən artıq otaq və zirzəmidən ibarətdir.

Aşağı Karvansara öz ölçülərinə və həcmində görə Azərbaycan ərazisində qeyd olunan ən böyük karvansaradır.

Aşağı Karvansara ümumi sahəsi 8000 kv.metrdir. Binada 242 otaq və zirzəmi yerləşir. Karvansaranın dörd tərəfindən böyük giriş darvazaları vardır.

## **AYDINBULAQ KƏNDİNDƏKİ DÖRDBUCAQLI QƏSR**

Bu qəsr Şəkinin cənub-qərbində 20 km məsafədə yerləşir. Qəbələ mahalının müdafiə qurğularında müşahidə məntəqəsi vəzifəsini yerinə yetirirdi.

## **KİŞ KƏNDİNDƏKİ KİLSƏ**

Kilsə Qafqaz Albaniyasının əhəmiyyətli xristian memarlıq abidələrindən biri sayılır. Abidə Kiş çayı üzərində olan dağın döşündə yerləşir. Abidənin tikinti dövrünü VI-VII əsrlərə aid etmək olar.

## **ORTA ZƏYZİD KƏNDİNDƏKİ MƏBƏD**

Abidənin dəqiq biçimliyi və incəliyi, kompozisiyasının aydınlığı onun Qafqaz Albaniyasının memarlığında mühüm yer tutmasına dəlalət edir.

## **DAİRƏVİ MƏBƏD**

Şəki şəhərinin qala divarları içərisində yerləşən xristian abidəsi- dairəvi məbəd XIX əsrə tikilmişdir.

## **MƏSCİDLƏR (ŞƏHƏRDƏ)**

Ağamalı oğlunun məscidi  
Güleyli məscidi  
Güllü qarının məscidi  
Cümə məscidi  
Gödək minarə  
Yanix məscid  
Sürməligöz Əfəndinin məscidi  
Topqarağac məscidi  
Dodu məscidi

## **MÜQƏDDƏS SAYILAN YERLƏR**

## MƏHƏMMƏD ƏFƏNDİ ZİYARƏTİ

Məhəmməd Əfəndi Ziyarəti Şəki və ətraf rayonlarının sakinlərinin müqəddəs saydıqları yerdir. Ziyarət-Məhəmməd Əfəndinin qəbri şəhərin mərkəzinə yaxın yerdə, qəbirsanlıqdadır. Şəhərin yaşlı sakinlərinin dediklərinə görə XX əsrin əvvəllərində həmin ziyarətin ətrafi açıq idi və cəmi bir neçə qəbr var idi. Bu deyilənlər ziyarətin hələ XIX əsrən mövcud olmasına dair mülahizə yürütülməyə əsas verir. Məhəmməd Əfəndinin şəxsiyyəti barədə təsdiq olunmamış fərziyyələrdən biri belədir ki, o, zəmanəsinin yüksək intellektual səviyyəli şəxsiyyətlərdən olub, "İmam" Ali dini rütbəsinə layiq görülmüşdür.

"Şəki xanları və onların nəsilləri" kitabının müqəddiməsində əlyazması və onun müəllifi haqqında S.Mümtaz belə məlumat vermişdir:

- 1909-cu ildə Şəkidə, şəkili Hacı Yaqub Əfəndizadənin kitabxanasında əldə etdiyim bu tarixçə gələcəkdə yazılıacaq Azərbaycan tarixinin Şəki qismi üçün mühüm bir vəsiqə və dəyərli bir material ola biləcəkdir. Müsənnifi haqqında isə istər Hacı Yaqub Əfəndinin, istər Calutlu Molla Abbasın verdikləri məlumat bir-birlərinə uyğun və mütabiqdir. Onlarca bu tarixçənin müəllifi Seyid Əhməd Çələbi oğlu Seyid Hacı Əbdülhəmid Əfəndidir ki, hicri 1210-cu (1795-96) ildə Şəki şəhərində anadan olaraq İmam Hacı Məhəmməd Əfəndi ilə müderris Hacı Abdulla Əfəndilərdən də zamanın elmini təhsil etmişdir...

Bəlkə, İmam Hacı Məhəmməd Əfəndi ziyarətinə səcdə etdiyimiz o böyük və müqəddəs şəxsiyyətin özüdür. Hər halda bu fərziyyə öz gələcək araşdırılmalarını gözləyir.

## OXUD PİRİ

Şəkinin Oxud kəndində köhnə qəbirsanlıqda yerləşir. Buraya kənd əhalisi və rayon sakinləri yel xəstəliyindən xilas olmaq üçün şəfa mənbəyi kimi səcdə edirlər. Ona görə bura yelbaba piri adını vermişlər. Məşədixanım Nemətin "Azərbaycanda pirlər" kitabında bu pirin yaranma tarixi haqqında oxuyuruq:

- Ziyarət yerindəki çaylaq daşlarından düzəldilmiş başdaşlarına həkk olunmuş yazılar – kitabələr göstərir ki, dəfn olunanların ziyarətgahın meydana çıxmazı tarixi ilə heç bir əlaqəsi yoxdur. Ziyarət olunan məzarlardan biri hicri 1105 (1693/1694)-cü ildə vəfat etmiş Ruqiyə adlı qadına məxsusdur. O, Məhəmməd Əmin Əfəndinin qızıdır. İkinci qəbirin başdaşında kitabədən məlum olur ki, hicri 1141 (1728/1729)-ci ildə vəfat etmiş Əhməd İbn Əlinin adı yazılmışdır.

Üçüncü qəbir abidəsi baş Əmir Sultan Məcid İbn Əl-əs-l-u bəyə məxsusdur. O, 1149/1736-1737-ci ildə vəfat etmişdir... Qəbirlərin hazırda ziyarət obyektiనə çevriləməsini ancaq bir həqiqətlə izah etmək olar. O da ondan ibarətdir ki, Pirin meydana çıxmásında əsas rol oynayan tarixi şəxsiyyətlərin, alimlərin, şeyxlərin xatirə abidələri zəmanəmizə kimi qalmayıb. Əsrlər keçdikcə itib-batıb, sıni-bağılıb, yerli xalq isə daşların üzərindəki yazıları oxuya bilmədikləri üçün, yuxarıda qeyd olunan şəxslərin məzarını ziyarətgaha çevirmiş, müqəddəsləşdirmişlər.

## MAHMUD AXUND AĞA ZİYARƏTİ

Mahmud Axund ağa ziyarəti Şəki rayonunun 40 kilometrliyində, Şəki-Qax şosse yolunun sağ tərəfində (2 km) yerləşən dağ ətəyi Baqqal kəndinin yaxınlığındadır. tarixi rəvayətə görə, Mahmud Axund ağa yeddi qardaş olublar, üçüncü xəlifə Osmanın nəslindəndirlər, bütün qardaşların qəbirleri müqəddəs sayılır və ziyarət hesab olunur. Pir baba, Şixaslan baba, Altiatiq baba və Şalburus babanın qəbirleri Çeçenistan və Dağıstanda, Məhəmməd Əfəndinin qəbri Şəki şəhərindədir. Rəvayətə görə keçmişdə Məkkə və Mədinəyə ziyarətə gedənlərə orada deyərmişlər

ki, siz gedin Mahmud Axund ağa və qardaşlarının qəbrini ziyarət edir, bu, Məkkə-Mədinə ziyarətinə bərabərdir.

Baqqal kənd sakini, 75 yaşlı Təslim Abdurrahmanov Mahmud Axund ağa ziyarəti ilə bağlı aşağıdakıları danışdı:

- Bir gün mən Biləcik kəndindən Baqqala gəlirdim. Əynimdə də aq köynək varyidi. Hələ unda qurannan-zaddan bir o qədər xəvərim yoxiydi. Mahmud Axund ağa ziyarətinə çatmamış yoluñ qıraqında bir dənə böyük palid ağacı varyidi. Biddən gördüm ki, bir kişiynən arvad ziyarət tərəfdən yola çıxıf, qaça-qaça gəlirlər. Onlar təngənəfəs iyidilər, hava da yaman istiydi, əllərində qara meşin zənbil varyidi. Kişi maa yaxınnaşif didi ki, biz habi Mahmud Axund ağa ziyarətinə gəlmüşox, bilmirox sən kimsən, kim döyülsən, biz hordakı palid ağacının altınınan keçə bilmədox. Yekə bir ilan bizi qoodu, mən qayitdım ki, ə, nə ilan, gəlin mən sizi aparım. Nəysə, bunları mən aparıram, dimax, mən qavaxdiyəm, kişi məəm dalımcə gəər, arvad da uun dalincə. Mən palidin altınınan keşdim, ilan-zad yoxiydi. Ə, bi də gördüm ki, kişiynən arvad “qoyma gəldi” diyə dala tərəf çöörülüdürlər qaçıllar. Didim, ə, nooluddu. Kişi qayitdı ki, bəs sən palidin altındakı o boyda ilanı görmürsən? Mən baxdım ki, heş nə ilan-zad yoxdu. Didim, a kişi, qayidin gəlin, ilan-zad yoxdu. Kişi gənə qayitdı ki, ə, sən ho boyda ilanı görmürdü? Kişi məni palidin yanına çağırıf didi ki, zənbilin içindəkiləri sən götür. Mən də boş adamam, iyirmi beş manat nəziri götürüf köynəyi-min cibinə qoydum ki, ziyarətə qoyaram. Zənbildəki qalan şeyləri yoluñ qıraqına tökdülər ki, ötfük-keçənnər götürsünər. Bunlar getdilər. Mən də pul civimdə 20-30 metr uxarı qalxmışdım ki, gördüm ki, Məhəmməd dayı gəər. Məəmdə ununla zarafatım varyidi, ona masabəyi diyordim. Didim, ə, masabəyi, palidin altında nəzir var, yiğ apar ver uşaqlara, yisinnər. Məhəmməd dayı palidin altına gedif sesləndi ki, ay Təslim, axı burda heş nə yoxdu. İnanmadım, gedif gördüm heş nə yoxdu. Əlimi cibimə salif gördüm ki, 25 manat da yoxdu. Eyilməmişdim ki, diyəm ki, pul civimnən düşütdü. Pul atdı oldu, mən piyada, ha axtardım, tapmadım. Kəndə gəlif Əlican dayıya söylədim ki, həblə-həblə iş olutdu. Didi ə, olar yarıyən adamlar olmıytdilər, natəmiz olutdular.

Bi dəfə Qaşqaçayı Məhəmməd Əfəndi Mahmud Axund ağa ziyarətinə gəlmışdı. O, ziyarətini qurtarif üzünü Mahmud Axund ağanın qavrına tutuf sinədən 12 beyt qoşma söylədi. Məəm yadimdə bular qalırdı:

Qara torpax anamızdı, aldı bizi qoynuna,  
Bəsləməyə bu cahanda, aldı bizi qoynuna.  
Şərfət diyif daima yalamışix suyunu,  
Məsləkimdi beş vaxt namaz, ya Mahmud Axund baba!

Cəddimin babasisan, sən bizlərə rəhm eylə,  
Ərzumanım belə qaldı düşməyə dildən-dilə.  
Əmbiyalar-övliyalar Qeysəmi şal düydülər,  
Qeysə misal eşqimizdən, ya Mahmud Axund baba!

Qaşqaçayı Məhəmmədin daim yetdim dadına,  
Qadir Sübhan, salma bizi o cəhənnəm oduna,  
İsmimizi zikr eylərəm qurban ollam adına,  
Məsləkimdi beş vaxt namaz, ya Mahmud Axund baba!

## ŞƏƏKİ ŞƏƏHƏƏRİNİN KÜÇƏƏLƏƏRİNİN KEÇMİŞ ADLARI

1. 28 Aprel küçəsi (9-cu rayon) ilk əvvəllərdə “Vəzirxan“ küçəsi, daha sonra “Kuybişev“, “Uzun doqqaz“, “Quycanaboy“ küçələri adlandırılırdı.
2. 8-ci rayon “Zərbəçilər“ küçəsi adlanan küçə ilk əvvəllər “Zərgərlər“ küçəsi adlandırılırdı.

3. 9-cu rayon "Azadlıq" küçəsi ilk əvvəllər "Hürriyət meydani" küçəsi adlandırılmışdır.
4. 9-cu rayon "Maqomayev" küçəsi ilk əvvəllər "Fabrik" küçəsi adlandırılmışdır.
5. 9-cu rayon "Ordubadi" küçəsi keçmişdə "Məzar" küçəsi adlandırılmışdır.
6. 6-ci rayon "Krupskaya" küçəsi keçmişdə "Kirişxana", daha sonra isə "Zəyzid yolu" küçəsi adlandırılmışdır.
7. 10-cu rayon "Əli Bayramov" küçəsi keçmişdə "Mənkərli və Sabunçu" məhləsi adlandırılmışdır.
8. 6-9-10-cu rayonlar birlikdə keçmişdə "Gəncəli məhləsi" adlandırılmışdır.
9. 4-cü rayon "Qoqol" küçəsi keçmişdə "Küləhli" küçəsi adlandırılmışdır.
10. 8-ci rayon "Ydanov" küçəsi keçmişdə "Doqquz para" küçəsi adlandırılmışdır.
11. 5-ci rayon "Qızıl Əsgər" və "Vidadi" küçələri keçmişdə "Dağdağanlar", sonra isə "Qullar" məhləsi adlandırılmışdır.
12. 1-ci rayon "Ağamalı oğlu" küçəsi keçmişdə "Bülbül atanlar" küçəsi adlandırılmışdır.
13. "Sovet" ("H.Ələkbərli" küçəsi) və "Sverdllov" küçələri keçmişdə "Otaq eşiyi" küçəsi adlandırılmışdır.

## ŞƏHƏRDƏKİ BULAQLAR

Ağvan bulağı  
 Birinci bulaqlıq  
 Qaynama bulağı  
 Qaratoox bulağı  
 Qasimbulaq  
 Davudoğlunun bulağı  
 Dərə bulağı  
 İkinci bulaqlıq  
 Hacınağıların bulağı  
 İsitmə bulağı  
 Nərgiz bulaq  
 Nöyül bulağı  
 Papaqçı Qaffarın bulağı  
 Pişoot bulağı  
 Sərracların bulağı  
 Sooxbulaq  
 Söyüdü bulaq  
 Taxcabulaq  
 Tacliq bulağı  
 Hacı bulağı  
 Hacıhəsən bulağı  
 Calgalı bulaq  
 Ceyranməcidin bulağı  
 Kəblə Süleyman bulağı  
 Aliağa bulağı  
 Dəmirçibulağı  
 Duvan bulağı  
 İncilli bulaq  
 Narlı bulaq

## Kəndlərdəki bulaqlar

### **İbrahimkənd**

Şorbulaq  
Acı narça  
Şirin narça  
Damçı bulağı  
Nəhrə bulaq  
Söyüdlü bulaq  
Aydınbulaq  
Hacıəhmədoğlu bulağı  
İsitmə bulağı  
Həmid bulağı  
Azatlı bulağı  
Rus bulağı  
Ağasibeyin bulağı

### **Qudula**

Sevdalı bulaq  
Şirin bulaq  
Şorbulaq  
Söyüdlü bulağı  
Hacırəsul bulağı  
Taakol bulağı  
Qudlu bulaq  
Hacı Yaqub bulağı  
Xırman bulağı  
Hümmət bulağı

### **Baş Layısqı**

Ağ bulaq  
Qoşa bulaq  
Baharçı bulağı  
Su gözü  
İsitmə bulağı  
Xotu bulağı  
Qara qız bulağı  
Uyuğ bulaq  
Qırxbulaq

### **Qaradağlı kəndi**

Şorbulaq  
Şirinbulaq  
Ağbulaq  
Çəpərxana bulağı  
Qızlar bulağı  
Qırxbulaq  
Şorbulaq  
Çinarlı bulaq

### **Baş Şabahd**

İsitmə bulağı  
Qasımin bulağı

Fərhadın bulağı  
Qoca oğlu Kərimin suyu

### **Bideyiz kəndi**

Pərzad bulağı  
Zöhrə bulağı  
Əlməmməd bulağı  
Ceyran bulağı  
Məcid bulağı

### **Oxud kəndi**

Cumaylar bulağı  
Dəlləklərin bulağı  
Əzimlər bulağı  
Yarməmmədlərin bulağı

### **Orta Zəyzid kəndi**

Atlar bulağı  
Pişik suyu  
Caxıl bulağı  
Keçəl qobusu bulağı  
Armudlu bulaq  
Mundar bulağı  
Daşaltı bulağı  
Kamalçı bulağı  
Qırxbulaq  
Donuz bulağı  
İsitmə bulağı  
Korbulaq  
Soyuqbulaq  
Südlü bulaq  
Kirə bulağı  
Əyrən bulağı  
Qozdu bulaq  
Zöhrə bulağı  
Qovu bulağı

### **Aydınbulaq kəndi**

Hatəmbulağı  
İvan bulağı  
Ləzgi bulağı

### **Biləcik kəndi**

Korbulaq  
Qarabulaq  
Ağası babanın bulağı  
Şəkər bulağı  
Şirin oğlu Səmədin bulağı  
Mömünət xalanın bulağı  
Məşədlərin bulağı  
Kasılların bulağı

Şah bulağı

**“Şəki“ kəndi**

Qozlu bulaq  
Çöp bulaq  
Çinqıllı bulaq  
Qasım bulağı  
Hacı Fərhad bulağı

**Daşbulaq kəndi**

Tuman bulağı  
Saflar bulağı  
Nuhlar bulağı  
Səxim bulağı  
Cavan bulağı  
Qərib bulağı  
Nəbilər bulağı  
Baləhmədli bulağı  
Şikar bulağı  
Güllü bulaq  
Fati bulağı  
Corcat bulağı

**Cunud kəndi**

Qamışlı bulaq  
Həşiməlinin bulağı  
Xələdin bulağı  
Qaynatma

**Şorsu kəndi**

Bədnüşlü bulaq  
Mina qarının bulağı  
İsitmə bulağı  
Layicin bulağı  
Dambatan bulağı  
Kərəli bulaq  
Şirinbulaq  
Qoşabulaq  
Çaparxana bulağı  
Çiçəkli bulaq  
Böyük şorsu  
Kiçik şorsu

**Təpəcənnət kəndi**

Qızılberə bulağı  
Kəhriz bulağı  
Kor bulaq  
Kaftar bulağı  
Qozlu bulaq  
Novbulaq  
Şərif bulağı

Qırxbulaq  
Alxanlı bulağı

### **Baş Göynük kəndi**

Güllü bulağı  
Kərəm bulağı  
Dirsek bulaq  
Söyüdlü bulaq  
Duzlu bulaq  
Cütbulaq  
Qayız bulaq  
Mancılıq bulağı  
Taplı bulaq

### **Baş Kəldək kəndi**

İsmə bulaq  
Çoban bulağı  
Ceyran bulağı  
Tuman bulağı  
Ağ pilləkan bulağı  
Çanaqçı bulağı  
Korbulaq  
Qoşabulaq  
Ağbulaq  
İsitmə bulaq

### **Daşüz kəndi**

Məmmədqasım bulağı  
Molla Abdulla bulağı  
Kənd ceyili bulağı  
Damcatan ceyili  
Pirbaba ceyili  
Qozbulaq  
Sona bulağı  
Çoban bulağı  
Karvan bulağı  
Buzlu bulaq  
Orta dərə bulağı  
Tatlı bulağı  
Paşa bulağı

### **Böyük Dəhnə kəndi**

Mecid bulağı  
Şərvazın bulağı  
İsitmə bulağı  
Ceyrə bulağı  
Çırşır bulağı  
Kəftə bulağı  
Qaratoox bulağı  
Narbulaq

Səfərəz bulağı  
Düngülük bulağı  
Dərə bulağı  
Alçalı bulaq  
Saxsı bulağı  
Qarabulaq  
Bəbiş bulağı

**Baqqal kəndi**

Qamışlı bulaq  
Ağası babanın bulağı  
Qoşabulaq  
Əncirli bulaq  
**Aşağı Daşağıl kəndi**  
İsitmə ceyili  
Cağan bulaq  
Mələk ceyili  
Alican ceyili

**Şin kəndi**

Çeşməbulağı  
Yusuflar bulağı  
Quzu bulağı

**Çayqaraqoyunlu kəndi**

Kamil bulağı  
Qarağac suyu

**Aşağı Göynük**

Qasimoğlunun bulağı  
Ceyranlığın bulağı

**Baş Küngüt**

Suludərə bulağı  
Cansa bulaq  
Çanaqçı bulağı  
Qoşabulaq  
Korbulaq  
Ağbulaq  
İsitmə bulağı

**HAMAMLAR (ŞƏHƏRDƏ)**

Hacırəsul hamamı  
Dərə hamamı  
Qoçu Abbasın hamamı  
Abdulxalıq hamamı  
Yeraltı hamam (Pendir hamamı)  
Təzə hamam  
Dodu hamamı  
Qışlaq hamamı

Dağdivi hamamı  
Əşirlər hamamı

## KİŞİ VƏƏ QADIN LƏƏQƏƏBLƏƏRİ, ONLARIN ŞƏƏRHİ

### Şaaqəfdi Söyüñ

Şaaqəfdi Söyüñ (Hüseyin) Şəki şəhərinin Yuxarıbaş hissəsində yaşayıb. Varlı adam olub. Deyilənlərə görə qonşu uşağı işlədib, müqabilində isə ona qəf (saxta, qəlp) şaa (5 qəpik) verib. Uşaq da, sən demə arif imiş, pulun qəf olduğunu görərək onu Söyüñ kişiyə qaytarıb deyir ki, “şaa qəfdi“. Sonra uşaq bu əhvalatı qonşu uşaqlara da danışır. O vaxtdan məhəllənin uşaqları Hüseyin kişini görəndə ona “şaa qəfdi“ - deyirdilər.

### Badı- Budu Hacibala\*

Müasirləri nəql edirlər ki, Hacibala səyyar vitrin düzəldərək boynundan asar və içərisinə badı-budu qoyaraq bazar və küçələrdə satardı. Xalq arasında ona “badı-budu Hacibala“ deyərdilər.

### Maşaq İsfəndiyar

Hacı dayı, Abdulcabbar və Lütvəli Abdullayevin “yerişini“ gedib, onların “işini“ davam etdirib. Çox baməzə, hazırlıca, dərin humorlu olan, lətifələri dildən-dilə gəzən adam idi. Şəki camaatı da ona “borclu“ qalmayıb, İsfəndiyarın gözləri maşaq gözü kimi parlaq olduğundan ona “Maşaq İsfəndiyar“ ləqəbi veriblər.

### Təzəpapa İsfəndiyar

Şəhərin Qışlaq hissəsində yaşayıb, çax-çuxla ailəsini dolandırıb. Arvadı gənc yaşında vəfat etdikdən sonra xeyli müddət evlənməyib. Lakin qocalana yaxın “şeytan azdırıb“ ikinci dəfə evlənib, uşaqları dünyaya gəlib, özü isə “təzəpapa“ olub.

### Törə Salam

Müasirlərinin dediyinə görə çox qısa boylu (1 metr 30 sm) olduğuna görə ona “törə“ ləqəbi verilib. Şəkinin kapitalistlərindən olub, şəhərin indiki Zaqtala küçəsində ipək zavodu (baramaa-can zavodu) olub. Ədalətli, dəyanətli, verdiyi sözün üstündə durmağı bacaran əsl kişi kimi yaddaşlarda qalıb.

### Faraşlar

Şəki şəhərinin Qışlaq hissəsində tanınmış nəsldir. Onlar sübh tezdən yataxdan qalxdıqlarına görə “faraşlar“ ləqəbini gəzdirməyə layiq görüblər.

### Ətəyinə daş yığanlar

Xalq şairi Bəxtiyar Vahabzadənin nəсли bu ləqəbin “sahibidir“. Bəxtiyar müəllimin dediyinə görə onun nəсли fiziki cəhətdən zəif, arıx olub, onun əmisinə “sısqa“ ləqəbi vermişdilər. Bu nəсли adamları arıx olduqlarına görə, guya ki, külek yıxmamaq üçün ətəklərinə daş yığırlarmış.

### Saqqızlar

Şəkidə saqqızlar böyük bir nəслиn ləqəbidir. Bu ləqəbin ilk “sahibi“ Süleyman kişi olmuşdur. O, həddindən artıq qonaqpərvər idi, dost və tanışlarını, heç tanımadığı adamları da qonaq aparmağa səy göstərir, necə deyərlər, saqqız olub yapışardı. Deyilənlərə görə Süleyman kişiyə məsnəki (əla) saqqız da deyərdilər. Saqqız Süleymanın oğlu Nəsib, nəvələri Bədrəddin, Mustafa və Siracəddin isə “saqqız oğlu“ ləqəbini daşıyırlar.

### Qızıloluqlar

Qızilonluqlar nəslindən olan Akif Nəcəfovun dediyinə görə onun babası Ələsgər ucaboy, gözəl, qırmızı sıfətli bir kişi idi. Və şəkili qadınlar onu zahiri görünüşünə görə qızıl onluğa bənzədərək bu ləqəbi vermişlər. İndi Şəkidə bu nəslə “qızilonluqlar“ deyirlər.

### **Süddülər**

Şəhərin qışlaq hissəsində, 2 sayılı baramaaçan fabrikin yaxınlığında məskunlaşmış nəsildir. Süddülər böyük və tanınmış nəsil hesab olunur. Süddülər ləqəbinin meydana çıxması ilə əlaqədar həmin nəslindən olan mərhum Rəcəb dayının oğlu, Azərbaycan İnşaat Mühəndisləri Universitetinin müəllimi Təbriz Süleymanov aşağıdakılardı bildirdi:

- Atamın dediyinə görə, vaxtilə baramaaçan manufaktura (indiki 2 sayılı baramaaçan fabrik) babama məxsus olmuşdur. Baramaaçan sənəti insanın sağlamlığı üçün ziyanlı olduğuna görə bəbamın tapşırığı ilə fəhlələrə hər gün süd verirdilər və bu, həkimlərin təsdiq etdiyi kimi, həmin ziyanı xeyli azaldır. O vaxtdan bizim nəslə “süddülər“ deyirlər.

### **Şəkidə bəzi qadın ləqəblərinin şərhi**

Ağabacı – evin qadın yaşayan hissəsində böyüklük edən qadın; (müasir dövrdə az işlənir);

Ahıl qadınlara yaxın qohum-qardaşların hörmətamız müraciət forması:

Ağa büvü

Şəkər büvü

Şirin büvü

Qənd (di), (li) büvü

Ədəb ərkanda, rəftar və xasiyyətdə başqalarından seçilən, fərqlənən yaşlı qadınlara qohum-qardaşların müraciət forması:

Şəkər bacı

Qənd bacı

Şirin bacı

Nabat bacı

Balıq bacı

Totux bacı

Böyük bacı – Evin böyük qızı; ailədə böyük qız; qonşuluqda yaşayan böyük qızlara, gəlinlərə müraciət forması;

Gəlin bacı - Evdəki kiçik qayın və baldızların, qardaş və baldız uşaqlarının evə təzə gəlmış gəlinə müraciət forması.

Dəstə bacı – evə birinci gələn gəlinə ikinci gəlin gəldikdən sonra verilən ad; kiçik qayın və baldız uşaqlarının, kiçik qayın və baldızların böyük gəlinə müraciət forması;

Xırda bacı – evin, ailənin kiçik balaca qızı;

Gəlin xanım və ya ciyixanım – Şəkinin Qışlaq adlanan hissəsində qadınlara müraciət forması;

Dıqqılı bacı – boyu balaca qız və qadınlara müraciət forması.

Bala xala - Ananın balaca bacısı;

Xala bacı - Böyük xala qızının balaca xalaya müraciət forması;

Daddı (Dadlı) kız – Evin, ailənin balaca qızına oxşatma forması;  
Hörmətamız, nəvazişli, oxşadıcı müraciət forması.

Ağ bacı  
Bəyaz bacı

### KİŞİ LƏƏQƏƏBLƏƏRİ

Bərəkət Usuf  
Badayıoğlu Nemət  
Bacıoğlu Usuf  
Bal Qasım  
Cin Şakir.  
Doşan Hüseynqulu  
Dəf Qurban  
Dev Ramiz  
Dağ Hacıalı  
Əmioğlu Yəhya  
Fil Qasım  
Göygöz Əsabəli  
Hampa Veysəl  
Kəvər oğlu Əsgər  
Qum Əli  
Qaçaybala Məmmədəli  
Qırmızı Davud  
Quru Mahmud  
Qart Osman  
Qaful Əkə  
Qanlı Qasım  
Qaraqaş Əsabəli  
Məsəl oğlu Veysəl  
Məzhəkəçi Nuru  
Olça Məmməd  
Pilot Hümmət  
Saqqız Süleyman  
Saqqız oğlu Bədrəddin  
Sisqa Nəsib  
Şaaqəfdi Söyüñ  
Tünükə oğlu bic Mikayıł  
Ucu-bucu İspəndiyar

### NƏƏSİL, AİLƏƏ LƏƏQƏƏBLƏƏRİ

Cumburlar uşağı  
Çaqqallar  
Doydaxlar  
Daşdəmirlər  
Dappalar  
Eşşək bava uşağı  
Hacalılar  
Hayçayniklər  
Hacıabdullalar  
Həkimlər

Hoppandılar  
Xingal uşağı  
Koramallar  
Keçi uşağı  
Qondərlər  
Qudeylər  
Saqqızlar  
Şaaqəfdilər  
Şaqqlu uşağı  
Yekəbaşlar  
Zorvalar

Anaqız  
Ataş  
Baqıl  
Bali  
Beymət  
Beyzavi  
Bərgüzar  
Bəlqiyas  
Varid  
Vicdaniyət  
Vəziyyət  
Vəlhəm  
Vəliş  
Vəhbi  
Qazalı  
Qaraquzu  
Qaymaq  
Qidafə  
Quzu  
Qoşun  
Damət  
Dahi  
Diqqət  
Diləzbər  
Durmuş  
Musabəli  
Müstəqim  
Müxrəddin  
Müzəkkir  
Müdəbbil  
Müftəddin  
Namizəd  
Nəbafə  
Nihad

Nəmrəz  
Pimar  
Samayıl  
Seyfət

Siyasət  
Siyahbər  
Soban  
Tamais  
Töyüüt  
Əbosət  
Əqilmayə  
Ələm  
Əhmər  
Ələs  
Əlibəndə  
Əksəriyyət  
Ehya  
Zərdaş  
Zinhar  
İmsələmə  
İlmübarək  
Yabir  
Yunan  
İspalkom  
Kəniş  
Gülzadə  
Göygöz  
Məmmədşir  
Misir  
Minlik  
Müsayıl  
Musiqar  
Təyyarə  
Təslim  
Təhmuris  
Ramzadə  
Uğurlu  
Udil  
Urğuz  
Ulçar  
Harun  
Cəsarət  
Xan

Xilqət  
Firan  
Şadağa  
Şarid  
Şamagül  
Şamgül  
Şanxay  
Şikar  
Şükürullah

## **İDARƏƏ, TƏƏŞKİLAT VƏƏ PEŞƏ Ə ADLARI ŞƏƏKİ LƏƏHCƏƏSİNDEƏ**

Suvarma sistemləri idarəsi – su idarəsi  
Qaz istismar idarəsi – qaz idarəsi  
Quşçuluq-inqubasiya stansiyası – cüyə zavodu  
Dəri aşılama məntəqəsi – davaxxana  
Dəri-zöhrəvi xəstəxana – keçalxana  
Ot tədarükü məntəqəsi – sallaxxana  
Elektrik şəbəkəsi idarəsi – işıq idarəsi  
İpək kombinatı – qampana  
Mənzil-istismar idarəsi – öylər idarəsi  
Poliklinika – doxturxana  
Profilaktiki-dezinfeksiya idarəsi – kəsiyan-pişik idarəsi  
Psixonevroloyi dispanser – dəlixana  
Travmatologiya şöbəsi – sıñix-söküyh yeri  
Aptek (əzcəxana) – həftiyih  
Baytar həkimi – mal doxturu  
Stomatoloq – diş doxturu  
Odun doğrayan – baltaçı

Qundaxsaz  
Palançı  
Nalbənd  
Qəleyçi  
Dəmirçi  
Şirçi (rəngsaz)  
Dərzi  
Papaxçı  
Halvaçı  
Şirniçi  
Pinəduz (pinəçi)  
Dülgər  
Xarrat  
Misgər  
Sandıxçı  
Duluzçu  
Zərgər  
Dabbax  
Çüvəkçi  
Çarxçı

Boyaxçı  
Sərrac  
Dəllək  
Sabunçu  
Toxucu  
Baltaçı

Çuxaçı  
Xalçaçı  
Təkəlduzçu  
Bənna  
Şapkaçı  
Aynaçı  
Çəkməçi  
Qadaxçı  
Saatsaz  
Kustçu  
Çarixçı  
Çörəkçi  
Şərbaf  
Keçəçi

## ŞƏƏKİDƏƏ YER ADLARI<sup>\*\*</sup>

### Dağlar

Baqqal dağı (Baq.)  
Yumburu dağ (Bil.)  
Güllü dağ (C)  
Möylə dağ (C)  
Çılpaq dağ (C)  
Sərçəli dağ (Bid.)  
Şış dağ (Bid.)  
Sarı dağ (Bid.)  
At dağı (B.Z.)  
Sarı Süleymanın dağı (Ş)  
Dost dağı (B.L.)  
Kərimin dağı (B.L.)  
Xoşgəl dağı (B.L.)  
Şin dağı (B.L.)  
Salavat dağı (B.L.)  
Çaqıl dağı (B.L.)  
Böyük dağ (İ.Z.)  
Kiçik dağ (İ.Z.)  
Göy dağı (İ.Z.)  
Burun dağı (İ.Z)  
Sarı dağ (Ç.Q.)  
Uzun dağ (Ç.Q.)  
Üzgün (Şin)  
Güneydağ (Hacalı dağı)-Qşl.)  
Xurcunlar (B.G.)  
Şüllük dağı (Cəy.)  
Şamxal dağı (B.Z.)  
Günəşotaran dağı (O.)  
Fənəh dağı (O.)  
Beşikdaş dağı (O.)  
Mədnə arxacı (B.Ş.)  
Caraf (B.Ş.)

Meləy (B.Ş.)  
Çağıl dağ (B.Ş.)  
Qayaqopan (B.Ş.)  
Qırxburun (B.Ş.)  
Quşoğlunun dağı (B.Ş.)  
Ellər axsı (B.Ş.)  
Ağ pilləkən dağı (K.O.)  
Sarağannı dağı (K.O.)  
Marxal (K.)  
Qarlı dağlar (K.)  
Qaynar (K.)  
Danaveç (K)  
Böyük Goru (B.G.)  
Kiçik Goru (B.G.)  
Çaxıl dağı (B.G.)  
Dəmir dağı (B.G.)  
Avarmaq (B.G.)

#### Təpələr

Ağ təpə (C)  
Xəmsi təpə (O.Z)  
Təpələp (O.Z)  
Qara təpə (B.D.)  
Güllü təpə (Ş)  
Ekiz təpələr (Şr.)  
Quzğun təpə (Ç.Q)  
Qulaqlı təpə (Ç.Q.)  
Şış təpə (Ç.Q.)  
Güllü təpə (K.O.)  
Təkməz təpəsi (K.O.)  
Zoğallı təpə (K.O.)  
Tayqənəd təpə ( K.O.)  
Güney təpə (O.)  
Nəlbəki təpə (Qşl.)  
Sulu təpə (K.)

#### Qayalar

Ağ qaya (Q.)  
Sinavər qayası (C.)  
Boz qaya (C.)  
Quzğun qaya - (D.C. - C.)  
Tazı qayası (Baq.)  
Ağ qaya (Or.)  
Daşlı qaya (İ.Z.)  
Səs verən qaya, (Səsli qaya) (Ç.Q.)  
Qotur qaya (Ş.)  
Kor qaya (Ş.)  
Tovla qayası (K.)  
Pir qaya (K.)  
Taxta qaya (K.)

## Dərələr

Yamışlı dərə (Bil.)  
Ulu dərə (Bil.)  
Güllü dərə (O.Z.)  
Mürən dərə (O.Z.)  
Qoz dərə (O.Z.)  
Kor dərə (O.Z.)  
Çörəkli dərə (O.Z.)  
Arava çörülən dərə (O.Z.)  
Qayalı dərə (O.Z.)  
Boça (O.Z.)  
Bala dərə (O.Z.)  
Fındıqlı dərə (O.Z.)  
Falı dərə (O.Z.)  
Co dərəsi (O.Z.)  
Gendərə (K.D.)  
Ağ dərə (K.D.)  
Tufan dərəsi (C)  
Sarı dərə (C)  
Yamax dərəsi (C)  
Kar dərə (C)  
Sulu dərə (C)  
Arpa dərə (C)  
Kor dərə (Şin)  
Tozlu dərə (Şin)  
Əyri dərə (Şin)  
Alçalı dərə (Şin)  
İlanlı dərə (Baq.)  
Tufan dərə (B.D.)  
Gen dərə (B.D.)  
Armux (Armix) Oraban dərəsi (Or.)  
Bulaq dərə (Or.)  
Mövsüm ölən dərə (Or.)  
Quru dərə (Or.)  
Qarağacdərə (B.Z.)  
Körpülü dərə (B.Z.)  
Cincarlı dərə (B.Z.)  
Su dərəsi (O.)  
Aşağı su dərəsi (O.)  
Yuxarı su dərəsi (O.)  
Evvaz dərəsi (O.)  
Molla Əhməd dərəsi (O.)  
Salman dərə (Şr.)  
Salax dərə (B.L.)  
Qaya arası (İ.Z.)  
Böyük çıxmıq (İ.Z.)  
Muradalı qoctökən (İ.Z.)  
Qoc batan (İ.Z.)  
Tülkü dərəsi (İ.Z.)  
Sadıq oğlu dərə (İ.Z.)

Torpaqlı dərə (İ.Z.)  
Daşlı dərə (İ.Z.)  
Daşlı dərə (Kəl.)  
Dörtəli dərə (İ.Z.)  
Uzun dərə (İ.Z.)  
Qozağacı dərə (İ.Z.)  
Gəvəli dərə (İ.Z.)  
Böyük dərə (İ.Z.)  
Kiçik dərə (İ.Z.)  
Quru dərə (A.Ş.)  
Mıxlıdərə (A.Ş.)  
Qaranolıq dərə (A.Ş.)  
Beh dərə (A.Ş.)  
Yuxarı dərə (A.Ş.)  
Qıçəli dərə (A.Ş.)  
İncəyə yol açan dərəsi (A.Ş.)  
Göycə dərəsi (A.Ş.)  
Ayı su içən dərə (Ç.Q.)  
Böyük dərə (Ç.Q.)  
Qaraqoyunlu dərəsi (Ç.Q.)  
Yavulqan dərəsi (Ç.Q.)  
Hürüqaçan dərəsi (Ç.Q.)  
Əyri dərə (Ç.Q.)  
Narlıca dərəsi (Ç.Q.)  
Ölü dərə (Ç.Q.)  
Çaqqal dərəsi (Ş)  
Albalı dərəsi (Q.)  
Seydə dərəsi (Q.)  
Şüdulu dərəsi (Q.)  
Taxtalı bulaq dərə (Q.)  
Şıxmantik dərəsi (Q.)  
Baloqlan dərəsi(Q.)  
Tolvuran dərəsi (Q.)  
İncə dərəsi (Q.)  
Ağa dərəsi (K.)  
Coy dərəsi (B.Z.)  
Kor dərəsi (Qşl.)  
Çaqqal dərəsi (Qşl.)  
Bərk dərə (D.C.)  
Tufan dərə (D.C.)  
Kor dərə (D.C.)  
Ayvaz dərəsi (D.C.)  
Əbdürəhim ölən (D.C.)  
Keçiqırılan dərə (K.O.)  
Şorsu dərəsi (K.O.)  
Əyri dərə (Cəy.)  
Zərqun dərəsi (Qızıl dərə - K.)  
Nalbəndin dərəsi (Ç.Q.)  
Mancılıx dərəsi

### Göllər

Ədəm gölü (Bil.)

Qara meyəl (Bil.)  
Yarımtağar (C.)  
Dördgöz (C.)  
Ay çeyil (C.)  
Göy çeyil (C.)  
Göllər (O.Z.)

#### **Meşələr**

Ramazan meşəsi (C.)  
Əhmədbəyli (C.)  
Qotur meşə (B.L.)

#### **Yaylaqlar**

Xan yaylağı (Ş)  
İnək yaylağı (B.L.)  
Keçal (Şin)  
Qaza yaylax (Kəl.)  
Tülkour (Şin)  
Dəvənubuzlu (Şin)  
Salavat (Şinin Dağıstanla həmsərhəd yaylağı)  
Təkəqoşun (B.G.)  
Böyük Kourlu (B.G.)  
Kiçik Kourlu (B.G.)  
Qaya arası (Şin)  
Çaxıl (Şin)  
Qaraquzey (Şin)  
Damarçın (Şin)  
Kosmurux (Şin)  
Şüətər (K.)  
Doğruca (K.)  
Çuxadurmaz (K.)  
Danavec (K.)  
Qaynar (K.)  
Kəm (K.)  
Göytəpə (Kəl.)  
Kaşan (Kəl.)  
Göyqoşun (Kəl.)  
Şanşan (Kəl.)  
Qoturlu (Kəl.)  
Qızılberən (Kəl.)  
Xərəndə (Kəl.)  
Bahat (Kəl.)  
Qaza yaylaq (Kəl.)  
Kiçik kələnciz (B.Z.)  
Böyük kələnciz (B.Z.)  
Kiçik bittici (B.Z.)  
Böyük bittici (B.Z.)  
Qoturlu yaylağı (B.Z.)  
Göytəpə yaylağı (B.Z.)  
At yaylağı (B.Z.)  
Çuxadurmaz yaylağı (B.Z.)

Xan yaylağı (B.Z.)

### **Qoruqlar**

Xortun qoruğu (Bil.)  
Armud qoruğu (Bil.)  
Qartolu qoruğu (Bil.)  
Qaya başı qoruğu (Bil.)  
Daşdı qorux (Bil.)  
Ayşə qarının qoruğu (Bil.)  
Tulabatan (Qşl.)  
Böyük qoruq (B.L.)  
Kərəmin qoruğu (B.L.)  
Güllünün qoruğu (B.L.)  
İsgəndərin qoruğu (İ.Z.)  
Dacanın qoruğu (İ.Z.)  
Uddunun qoruğu (İ.Z.)  
Ekin qoruğu (İ.Z.)  
Hacisaleyin qoruğu (A.Ş.)

### **Çöllər, düzlər**

Qazmalar çölü (Bil.)  
Dəyirmən çölü (Bil.)  
Torpaqçala (Bil.)  
İncilli (Bil.)  
Karşofna çölü (Bil.)  
Axtala düzü (Bil.)  
Acınohur (K.D.)  
Duzlubulaq (K.D.)  
Söyüdlü (K.D.)  
Palantökən (K.D.)  
Molla Abdulla qəbri (K.D.)  
Gədə Alı (K.D.)  
Hacı Səfər (K.D.)  
Cuhud ölən (K.D.)  
Bəylik (K.D.)  
Cığır düzü (C.)  
Çələnkəz (C.)  
Corğat (C.)  
Sərvətli (C.)  
Qarğaqırılan (C.)  
Çaqqallı (C.)  
Əlləhər (C.)  
Duluz yeri (C.)  
Duzdu su (C.)  
Şan-şan (C.)  
Qala düzü (Or.)  
Doşan düzü (Qşl.)  
Xırman düzü (Qşl.)  
Bayan düzü (Ç.Q.)

Böyük taxta düzü (Ç.Q.)  
Turut düzü (İ.Q.)  
Qala düzü (K.)  
Yanıx xırman düzü (Q.)  
Ağca düzü (Q.)  
Bilan düzü (K.O.)  
Qaraqırınan düzü (K.O.)  
Cüçərmış düzü (Ayd.)  
Turut düzü (Cəy.)  
Sarıca düzü (Cəy.)  
Qaratorpaq düzü (Cəy.)  
Sarıtorpaq düzü (Cəy.)  
Bayan düzü (Cəy.)  
Damağıl düzü (Cəy.)  
Dömül düzü (B.G.)

### Nüylər

Xəzəlli nüy (O.Z.)  
Qozlu nüy (O.Z.)  
Zəqqolu nüy (O.Z.)  
İydəli nüy (Ç.Q.)  
Palıdlı nüy (Ç.Q.)

### Çaylar

Kiş çayı (Quru çay)  
Şin çayı  
Əyri çay  
Əlican çay  
Dəyirmən arxı çay  
Gur-gur çayı (Bil.)  
Keç-gəl çayı (Bil.)  
Duruca çayı (Bil.)  
Pişik suyu (B.G.-A.G.)  
Dəhnə çay (B.D.)  
Böyük çay (K.)  
Damarçın çay (K.)  
Qurcana çayı (Ş.)  
Qızlar arxı (Q.)  
Yengarx (Q.)  
Tərəkey çayı (B.Ş.)  
Çərəkə çayı (B.Ş.)

### Talalar

Pir tala (Or.)  
Qanlı tala (Or.)  
Qəbirli tala (Ş.)  
Uzun tala (Ş.)

### Yaylalar

Dəvəniy (Şin)  
Tilkour (Şin)

Hakey (Şin)  
Böyük Gourlu (Şin)  
Kiçik Gourlu (Şin)

### **Şəki rayonunda el arasında işlənən bəzi yer adlarının şərhi**

Şirim – dağ heyvanları duz yalamaq üçün gələn yer, dağın duzlu su çıxan yeri.  
Daşaltı – dağ, el-at yaylağı gedərkən daldalanın yer, böyük bir binanı xatırladan içi boş daş.  
Xurcunlar – iki hissəyə bölünmüş və çiyinə götürülən xurcunu xatırladan dağ.  
Hacı sonqlı – keçmişdə varlı Hacıların istirahət yeri.  
Almalı – dağ, keçmiş kişilərin yağış, qar yağacağı, marxal gələcəyini və yazın açıldığını sınaqdan keçirən zirvə.  
Pişik suyu – çay, Göynük zonasında nazik, sarı su gələn çay.  
Quru çay – Gahdan quruyan və Gahdan dəhsətli nərə çəkib (Kiş çayı) daşan çay.  
Mancılıx dərəsi – buz kimi sərin su çıxan dərə, 4-5 xırda su gələn yeri birləşdirən qovu.  
Yanıq dağı – dağın ağac bitməyən sahəsi.  
Çöycələr – il boyu su saxlayan yoxuş yeri.  
Üzgün – Keçəl yaylağında keçilməsi çətin olan zirvə, çox vaxt insan və qoyun uçub tələf olan dağ.  
Su təhlükəsi gözlənilən yüksək dağlardır.  
Yayın oğlan çağında bu dağlara qar yağır.  
Damarçın  
Danavec  
Təkəqoşun

### **Müxtəlif yer adları**

#### **Şin kəndi və ətrafında**

İt uçan  
Daş uçan  
Ayıoturan sirt  
Uzun sirt  
Hötdan

#### **Babaratma kəndi və ətrafında**

Baş calgalıq  
Xırmanlar  
Güllük  
Keçgəllər

#### **Orta Zəyzit kəndi və ətrafında**

Qontıl  
Qaracoo  
Almalıx  
Kətənor  
Kəfto  
Qaratikanlıx  
Gül abğı  
Şirim

Dombala yeri

Dümdülük

Buzxana

Şərvəzan

Harambaz

Qobuş

Quzey

Birinci Boça

İkinci Boça

**Böyük Dəhnə kəndi və ətrafında**

Sarı torpaq

Qarağannı

Tülkülü

Boz

Uc boz

Cümşüd qovançı

Maliya

Ocaqqarağacı

**Bideyiz kəndi və ətrafında**

Kilsə qavağı

Kaftar qavağı

Baydax

Xoçiyh

Boços

Muradlı qoctökən

Qoc batan

Şirim

Kilsə burnu

Beşik daşı

Ağ kilsə

İncə həndi

Güllük

Zunud həndi

Su dağılan

Qaraçı

Kış həndi

Bastanlı

Tek calğanın altı

Xanın yeri

**Aşağı Şabalıt kəndi və ətrafında**

Armudlu cığır

Ağyazı sırtı

Güllü top

Dəllək otu

Qotur göz

Avarmix

Zeynal bağı

Qalaca

Kötükalı

**Baltalı kəndi və ətrafında**

Toflux  
Təpələr  
Quldurun gırəsi  
Bəli körpüsü  
Alişanın qəbri  
Qandaqaltı  
Səryəndər  
Bazarcıq  
Salınçaq  
Sulux  
Qoytul  
Dəyirmənqacı  
Gecəbasan  
Xocalı həndi  
Darı yeri,  
Bostan yeri,  
Ağ Rəsulun yeri

**Oraban kəndi və ətrafında**

Sarı ot  
Köşşən (köç düşən)  
Qazmalar  
Ormas  
Su tökülən  
Mürsəlli  
Çeşnəzər  
Çay qoşan

**Baş zəyzit kəndi və ətrafında**

Deşikli  
Otlu sirt  
Sarı su  
Şamxal  
Cərgə bulax sahəsi  
Duzlax  
Dəyələr  
Quzu yolu  
Böyük çöçək  
Coy

**Oxut kəndi və ətrafında**

Doxun  
Günəşotaran  
Beşik daşı  
Həşərif (Hacı Şərif)  
Ala Goyüt

**Biləcik kəndi və ətrafında**

Çəparx

Babaarxı  
Həndarx  
Qarabasan  
Kilsə burnu  
Daşlı  
Kötük qacı  
Zəlzələ  
Axtala  
Lillix

**İncə Zunud kəndləri və ətrafında**

Malqabağı  
Ağyazı  
Xırman yeri  
Dəyirman yanı  
Yurdalar  
Dəmirçi mülkü  
Qıllı göz  
Su qarışan  
Qaya arası  
Böyük çıxmıq

**Şəki şəhəri və ətrafında**

Əmcərək  
Mustafa bəyin yeri  
Taclıx  
Abbas ölen (Qaçaq Abbas öldürülən yer)  
Keşiş ölen  
Marxal  
Qarasu  
Calğalı bulax  
Maltayan  
Xoçiyh  
Çaqqal dərəsi  
Çayqırağı  
Qişlax  
Dodu  
Yuxarı baş  
Güldəstə (Gəncəli məhəlləsi)  
Vəzirxan

**YAŞAYIŞ YERLƏƏRİ (ŞƏƏHƏƏR, KƏƏND, QƏƏSƏƏBƏƏ) ADLARININ İXTİSARI**

A.G.	Aşağı Göynük
A.Ş.	Aşağı Şabalıt
Baq.	Baqqal
B.Ş.	Baş Şabalıt
B.Z.	Baş Zəyzit
B.K.	Baş Kəldək
B.Kn	Baş Küngüt

B.G.	Baş Göynük
B.L.	Baş Layısqı
Bid.	Bideyiz
Bil.	Biləcik
B.D.	Böyük Dəhnə
V.	Vərəzəd
Qşl.	Qışlaq
Q.	Qoxmuq
Zun.	Zunut
İ.	İncə
K.D.	Kiçik Dəhnə
Kiş	
Ş.	Şəki
Şin.	Şin
Or.	Oraban
O.Z.	Orta Zəyzit
O.	Oxud
S.	Suçma
C.	Cəfərabad
Ç.Q.	Çay Qaraqoyunlu
İ.Z.	İncə-Zunut
D.C.	Dərə Cənnət
T.C.	Təpə Cənnət
Şr.	Şorsu
Cəy.	Cəyirli
Kəl.	Kəldək
K.O.	Kəhrizova
Ayd.	Aydınbulaq

## GÖSTƏRİCİ

### ŞƏƏXS, MİFOLOYI VƏƏ FOLKLOR OBRAZLARI, ADLARI

<b>A</b>
Abdulcəlil
Abdulcabbar
Alçax
Altıattıq baba
Ali oğlu Əhmədiyə
Aslan kişi
Axsax Məcid
Axsax Laçın
Andrey
Alxas
Abdurahman
Abdulla Abdullayev
Aşıq Könüll
Aşıq Hacı
Apostol
Abdulla dayı
Ali

Adına  
Aslan

**B**

Bənövşə  
Bağban  
Byanar Strufel  
Bəxtiyar  
Bibi Fərzalı  
Bahadur kişi  
Bağdagül  
Bazar Fərrux  
Baqqalların Veysəl

**C**

Cadugər  
Camal kişi  
Cumay kişi  
Cavad ağa  
Cəfərqulu xan  
Canavar

**Ç**

Çistisubay Məmməd  
Çayçı Tağı

**D**

Danqı Bəkir  
Dövlət quşu  
Danəndə Bəhlul  
Dəllək Salam  
Dəllək Abı  
Dəli Süleyman  
Dəhnəli Atıx  
Davud Nəbi  
Dülgər oğlu  
Dəyirməncı  
Dərvish  
Dubbu Salam

**Ə**

Əlican xan  
Əlican dayı  
Əziz  
Əhmədiyə  
Əlif kişi  
Ərəb pəhlivan  
Əhməd  
Əcəd kişi

**F**

Faddey  
Fatimə  
Fatma  
Feyzəvanı  
Firuz  
Firuzə  
**Foma**

### **G**

Gündoğan ölkə  
Gülüzar  
Gəncə xanı  
Gülhəya  
Gülüqız  
Gülbadam  
Goburnat

### **H**

Hüdcü Musa  
Həsənpaşa  
Həvari  
Həvari Yelisey  
Həvari Yakov  
Həvari Varflomey  
Həzrət Cəbrayıl  
Həsənbəy  
Hitler  
Hacı qayı  
Hacı Qara  
Hidayət Məhzun  
Həsən (Həsəneynan)  
Hacı Qurbanəli  
Hasan kişi  
Hacı Murad  
Havadagül  
Hacı Cəbrayıl  
Hacı Qədir  
Həsən  
Hüseyn

### **X**

Xızır Nəbi  
Xeyirxah  
Xəlifə Osman  
Xədəyh oğlu İlyas  
Xeyri nənə  
Xanbaba

### **I**

İnkir-minkir  
İlan

İisus Xristos  
İsmayıł  
Ioann  
İuda  
İsfəndiyar  
İlyas qada  
İncəli Abdulcəlil  
İsa dəllək  
İbrahim  
İskəndər

## K

Keçal qız  
Kirakos Gəncəli  
Kosalar  
Kor Fərrux  
Kar İvraam  
Kor Xəlil  
Kişi İsmayıł  
Kurd oğlu Qoca  
Kurort Həsən  
Kefli İskəndər

## Q

Qabrovalı  
Qasqaça  
Qarı  
Quldurbaşı  
Qayıxçı  
Qorxaq  
Qodu-Qodu  
Qüds  
Qızıl bərə  
Qis (Kiş-kənd)  
Qomenk (kənd)  
Qulu  
Qırdı Hacı  
Qışlaxlı Züleyxa  
Qavırqazan Gülü  
Qışlaxlı Məmmədhəsən dayı  
Qurban  
Qaracaçoban  
Qumbaraların naxırçı Kərim

## L

Loğman həkim  
Lütvəli Abdullayev

## M

Mirzə Fətəli  
Məhəmməd peyğəmbər  
Məhəmməd

Moisey Kalankatuklu  
Mxitar Qoş  
Mesrop Maştos  
Mama Zəhra  
Mabud Əmi  
Mahmud Axund Ağa  
Məhəmməd Əfəndi  
Məhəmmədhənifə  
Mustafa bəy  
Məsmə bacı  
Maşa Məmiş  
Mariyə  
Məmmədhəsən  
Məmməd əmi  
Məcid kişi  
Məmədiyə  
Mürid  
Mürəsdə  
Mustafa  
Mədinə ana  
Maşaq İsfəndiyar  
Məmmədsadıq Əliyev  
Mühasib İsmət  
Məməquzu  
Məməş Əmi  
Molla Cuma  
Molla  
Molla Mustafa

## N

Nazdı qız  
Nənə  
Nəvə  
Nəsib  
Nemət  
Nütü  
Niqlay  
Nuru Əfəndi  
Nigar  
Nuh  
Nəcəf Yüzbaşı

## O

Ovçu  
Oruc  
Orabanlı Oruc dayı

## P

Pəhlivan  
Pir baba  
Pərzad

**R**  
Rəşid Bəy Əfəndiyev

**S**  
Saat  
Süleyman peyğəmbər  
Sanatürk  
S.Orbelian  
Səçcə Səkinə  
Sədaqət  
Seygimalı  
Səmə  
Sitarə  
Səməd oğlu Cuma  
Simon Kanana

**Ş**  
Şıxaslan baba  
Şalburus baba  
Şəki xanı  
Şamil  
Şəkili Ömrə  
Şofer Qəni  
Şafralı  
Şeyx Əhməd  
Şeyx Şamil  
Şəhriyar  
**Şimon**

**T**  
Türk Paşası  
Tetik Rəsul  
Tin-Tin oğlu Həsən  
Tülkü

**V**  
Varaz Firuz  
Varvar Nəriman

**Y**  
Yakov Zarved  
Yakov Alfey  
Yəhudî  
Yusif  
Yelisey  
Yetimoğlu Nurəddin  
Yanix İsa  
Yaramal oğlu Şakir  
Yaramal oğlu Nurməmməd  
Yar oğlu Yaqub

## Z

Zülhəccə  
Zərqun (dərə)  
Zalxa  
Ziya  
Zəkəriyyə  
Zəyzitli Usuf  
Zülqərneyi İskəndər  
Zaman

# SÖYƏLƏYİCİLƏR, TOPLAYICILAR VƏ TH QAYNAQLAR HAQQINDA

## MƏLUMAT

### Müqəddimə

**Şəki folkloruna bir nəzər** – Faiq Çələbi, Sənətşunaslıq namizədi, A.İ.Gertsen adına Rusiya Dövlət Pedaqoyi İnstitutunun Etnokulturoloqiya kafedrasının dosenti, Rusiya İncəsənət (lər) Tarixi İnstitutunun folklor şöbəsinin böyük elmi işçisi, 50 yaş (2000-ci il).

### I. Əmək nəğmələri

**Nəhrəm ol!** – Qafarova Həyat Hüseyn qızı, Şəki ş.75 yaşında, evdar qadın, 1985-ci il.

**Köpək, Tütək, Sürü** – Alxasov Kamil, Şəki r-nu. Kiçik Dəhnə kəndi 70 yaşında, müəllim, filologiya elmləri namizədi 1998-ci il

**Holavarlar** - Alxasov Kamil, Şəki r-nu. Kiçik Dəhlə kəndi 70 yaşında, müəllim, f.e.n. 1998-ci il

**Sayacı sözlər** – Alxasov Kamil - Şəki r-nu. Kiçik Dəhlə kəndi 70 yaşında, müəllim, f.e.n.1998-ci il

### II. Mövsüm mərasimləri ilə bağlı nəğmələr

**Qodu-qodu (I), Yağış, Bənövşə** – Qafarova Həyat Hüseyn qızı, Şəki ş. 75 yaşında evdar qadın, 1985-ci il

**Qodu-qodu (II)-** QƏXTMT (SMOMPK) 1894-cü il, 18-ci buraxılış, 422, 2-ci şöbə, səh. 46-47 Nuxa ş. sakini Abdulla Əfəndiyevin dilindən yazıya alınmışdır.

**Yaz açıldı** – Məməş Umar oğlu Məmmədov, Şəki r-nu, Vərəzəd kəndi, 95 yaş, savadsız, 1955, M.İslamov “Azərbaycan dilinin Nuxa dialekti” səh.226 Azərbaycan SSR EA Nəşriyyatı, Bakı, 1968-ci il.

### III. Inam və etiqadla bağlı nəğmələr

**Saç ağa, Bulut get, gün gəl..** – Qafarova Həyat Hüseyn qızı Şəki ş. 75 yaşında evdar qadın, 1985-ci il

### IV. Bəhslər

**Aranla dağın bəhsı** – Məkkə nənə-80 yaş 1990-ci il.

**Xörəklərin bəhsı** – Muradov Furman Bəkir oğlu Şəki ş., idman müəllimi, 60 yaş, 2000-ci il.

## V. Ağilar

Ağılar – QƏXTMT (SMOMP) 1894, 18-ci buraxılış, 422, 2-ci şöbə, səh., 37-39 Nuxa şəhər sakini Abdulla Əfəndiyevin dilindən yazılmışdır.

**Ağlaram, Ağlaşın** – Molla Cümə, seçilmiş əsərləri, 3 cilddə, 1-ci cild MEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstитutu. Toplayanı və tərtib edəni f.e.d. Mövlud Yarəhmədov

**Ay vətən** – Molla Cümənin bu seri 2000-ci ilin avqust ayında Şəki r-nu Baqqal Kənd sakin, 75 yaşlı Təslim Abdurrahmanovun dilindən yazıya alınmışdır.

## VI. Xalq idman oyunları ilə bağlı nəğmələr

**İdman mərasimi şərqiiləri** – Məmmədov Əbdülrahim – Bakı ş., qulluqçu, 70 yaş, 1999-cu ul.

**Oyun nəğmələri** – 1950-ci illərin axırlarında Şəki şəhərinin Saritorpaq məhəlləsi uşaqlarının dilindən yazıya alınmışdır.

## VII. Bayramlarla əlaqədar nəğmələr

Bu gün bayramdır! – Qafarova Hüsniyə Yaqub qızı Şəki ş., müəllim, 40 yaş, 1980-ci il.

**Gülüş nəğməsi** – Emin Sabitoğlu, Cahangir Aslanoğlu, “Şəki fəhləsi” qəzeti, 11 iyun 1983-cü il, 69 (9.502).

## VIII. Deyişmələr

**İki sevgilinin deyişməsi** – Yusifova Ruqiyə, Şəki ş., kitabxanaçı, 63 yaş, 1995-ci il.

**Qaynana (gəlinin dilindən), Gəlin və qız,** – Azərbaycan MEA Məhəmməd Füzuli adına əlyazmaları İnstитutu, Rəşid bəy Əfəndiyevin arxiv. Arx. 8 (47). Müasir əlibaya çevirəni: Arif Ramazanov.

**Or və arvad** – Məməş Umar oğlu Məmmədov, Şəki r-nu, Vərəzəd kəndi, 95 yaş, savadsız, 1955, M.İslamov “Azərbaycan dilinin Nuxa dialekti” səh.225-226 Azərbaycan SSR EA Nəşriyyatı, Bakı, 1968-ci il.

## IX. Atalar sözü və məsəllər

Qafarova Həyat Hüseyin qızı, Şəki ş. 77 yaşında, evdar qadın, 1987-cü il.

Qafarov Yaqub İbrahim oğlu (Yarı oğlu) Şəki ş. 80 yaş, 1979-cu il.

Qafarova Hüsniyə Yaqub qızı, Şəki ş. 50 yaşında, müəllim, 1990-ci il.

Yaramal oğlu Şakir, (Yusifov Şakir Mustafa oğlu) Şəki ş.Qışlaq.

Yaramal oğlu Nurməmməd, (Yusifov Nurməmməd Mustafa oğlu) Şəki ş. Qışlaq, təqaüdçü, 60 yaş, 1960-ci il.

Bəstərək nənə, Şəki ş. Saritorpaq, 80 yaş, 1975- ci il.

Vahabzadə Bəxtiyar Əsfəndiyar oğlu, Bakı ş. 75 yaş, şair, 2000-ci il

Çələbiyev Faiq İbrahim oğlu, Sankt-Peterburq, 50 yaş, elmi işçi, 2000-ci il.

Vahabov Lütvəli Şirəli oğlu, Şəki ş. 75 yaş, təqaüdçü müəllim, 2000-ci il.

Salamov Mövsün Əkbər oğlu – Bakı ş. 75 yaş, muzey direktoru, 1981-ci il.

İbrahimova Rəxşəndə Yaqub qızı- Bakı ş. 70 yaş, təqaüdçü müəllim, 2000-ci il.

Əmirov Oqtay (Abdurrahman) Əsəd oğlu, Şəki ş. 60 yaş, həkim-stomotoloq, 1999-cu il.

Əmirov Faiq Əsəd oğlu, Bakı ş. 71 yaş, elmi işçi, 2000-ci il.

Abdurahmanov Hümmət- Şəki r-nu, Dərəgənnət kəndi, müəllim, 63 yaş, 2001-ci il.

Abdurahmanov Təslim Məhəmməd oğlu, Şəki r-nu,Baqqal kəndi, 75 yaş, təqaüdçü, 2000-ci il.

Həsənov İbrahim- Şəki ş. 70 yaş, təqaüdçü, 1999-cu il.

Əliyev Əli Yusif oğlu-Şəki ş. 70 yaş, təqaüdçü mühəndis, 2000-ci il.

Hacıyev Nəzir (Yüzbaş oğlu)-Şəki r-nu, Biləcik kəndi, 69 yaş, 1996

Molla oğlu Mənəf-Şəki ş. 90 yaş,təqaüdçü, 2000-ci il.

Yetim oğlu Nurəddin Şəki ş. 60 yaş təqaüdçü, 2000-ci il.

Əfəndiyev Əziz Rəcəb oğlu-Bakı ş.professor. 60 yaş, 1986-ci il.  
Əfəndiyev Razi Hidayət oğlu-Şəki ş. 67 yaş, müəllim, 1995-ci il.  
Paşayeva Sitarə - Şəki ş. 70 yaş, evdar qadın, 2000-ci il.  
Ağayev Abdulla Qurban oğlu-Bakı ş. 70 yaş. Hərbi işçi, 1999-cu il.  
Bilalov Nazim- Şəki ş. Dodu, 70 yaş, mədəniyyət işçisi, 1998-ci il.  
QƏXTMT (SMOMPK) 1894-cü il, 18-ci buraxılış, 422, 2-ci şöbə, səh 51-53 Nuxa ş. sakini Abdulla Əfəndiyev yazıya almışdır.  
Əhmədov Süleyman Rəsul oğlu – Şəki r-nu, Aşağı Göynük kəndi, rabitə mühəndisi, 1957-ci il.

## X. Tapmacalar

I. Vahabov Lütvəli Şirəli oğlu- Şəki ş, 75 yaş, təqaüdçü, müəllim, 70 yaş, 1995-ci il.  
Qafarova Həyat Hüseyn qızı- Şəki ş. 75 yaş, evdar qadın, 1985-ci il.  
Səyali xala-Orta Zəyzit kəndi, evdar qadın, 85 yaş, 1998-ci il.  
İbrahimova Validə Yaqub qızı-Bakı ş. 62 yaş, təqaüdçü müəllimə, 1995-ci il.  
Çələbiyev Faiq İbrahim oğlu-Sank-Peterburq, 50 yaş, elmi işçi, 2000-ci il.  
Firuzə xala-Şəki ş. 76 yaş, evdar qadın, 1998-ci il.  
Əliyev Nemət Əbdüləziz oğlu- Bakı şəhəri, Həmkarlar işçisi, 1999-cu il, 65 yaş.  
Digər nümunələr Şəki şəhəri və rayonunun ali, orta ixtisas və orta məktəblərinin tələbə və şagirdləri, yaşlı və orta nəslin nümayəndələrinin dilindən yazıya alınmışdır.  
II. QƏXTMT (SMOMPK) 1894-cü il, 18-ci buraxılış, 422, 2-ci şöbə, səh. 48-51 Nuxa ş. sakini Abdulla Əfəndiyev yazıya almışdır.  
III. M.İslamov. Azərbaycan dilinin Nuxa dialekti. Azərbaycan SSR E.A. Nəşriyyatı Bakı – 1968, səh. 231-233.

## XI. Uşaq folkloru

**I. Laylalar** – I. Şəki şəhəri və rayonun sakinləri: Qafarova Həyat Hüseyn qızı, Qafarova Hüsniyə Yaqub qızı, Əliyeva Firuzə Hacıalı qızı, Əliyeva Minayə Hacıalı qızı, Bəstərək nənə, Səhnə xala, Məkkə nənə, Cənnət nənə və s. dilindən yazıya alınmışdır.

II. QƏXTMT (SMOMPK) 1894-cü il, 18-ci buraxılış, 2-ci şöbə, Nuxa ş. sakini Abdulla Əfəndiyev yazıya almışdır.

**Oxşatmalar (Nazlamalar)** - I. 1950-60-cı illərdə Şəki şəhəri və rayonunu sakinlərinin dilindən yazıya alınmışdır.

**Uşaq nəğmələri** - QƏXTMT (SMOMPK) 1894-cü il, 18-ci buraxılış, 422, 2-ci şöbə, səh. 43-44, Nuxa ş. sakini Abdulla Əfəndiyev yazıya almışdır.

**Sanamalar** - Şəki ş. sakini, müəllimə, Qafarova Hüsniyə Yaqub qızının dilindən yazıya alınmışdır.

Yanıltmaclar. “İp şalvar, Sap şalvar“, “Bu mis nə pis mis iymış...“ - Vahabov Lütvəli Şirəli oğlu.

“Sazı verdim sazbəndə, Sazbənd sazi sazdasin“ – 1961-ci ildə Şəki məktəblilərinin dilindən yazıya alınmışdır.

“Ağ“ eşşəkdə gedən ağ eşşəkli dayı, Ağ eşşəya “hoç“ elə, ağ şumuma s...r – Yusifov Mənsur Məhərrəm oğlu, Şəki rayonu, Qaradağlı kəndi, müəllim, 50 yaş (1998)

Digər yanıltmacları sənətşunas alım Faiq Çələbi tərəfindən təqdim olunmuşdur.

**Əl barmaqlarının haqqında deyim** - Qafarova Həyat Hüseyn qızının dilindən yazıya alınmışdır.

**Qarğa dili** - Qafarova Hüsniyə Yaqub qızının dilindən yazıya alınmışdır.

## XIII. Əfsanə və rəvayətlər

“Məəttəlləm“ – Əli baba, Şəki r-nu, Qaradağlı kəndi təqaüdçü, 80 yaş, 1988-ci il.

“Hənyhdi bacı, bərkdi bağı“, “Altı daş, üstü aş“ - Osmanova Firuzə, Şəki ş. təqaüdçü, 74 yaş, 1988-ci il.

**“Seysan oğul, qırx ata“, “Atasını əmdirən qız“, “Kiçik gəlinin hökmü“, “Ağıllı qadın“ - Məmmədov Oruc, Şəki ş. müəllim, 70 yaş, 1990-ci il.**

**“Qaçaqlar və çoban“** - Süleymanov Məmməd Şəki r-nu Babaratma kəndi, müəllim, 50 yaş, 1991-ci il.

**“Dovşan və divlər“, “Düyülü-düyülü“** –Məkkə nənə 70 yaş, 1993, Şəki r-nu Qayabaşı kəndi.

**“Ən yaxşı hədiyyə“** – Cənnət nənə şəki r-nu, Aydınbulaq kəndi, 85 yaş, 1992-ci il.

**“A lal gəlin, kar gəlin“, “Səbət“, “Qaşıq“** – İslamova Rəhimə, Şəki r-nu, II Biləcik kənd sakini, müəllimə.

**“Gətir əzizimi, götür əzizimi“**-İbrahimova Rəxşəndə Yaqub qızı, Bakı ş. təqaüdçü, müəllimə, 60 yaş, 1990-ci il.

**“Əzrayıl kimin canını alır?“, “Xeyrət“, “Padşahın vəsiyyəti“, “Ananın vəsiyyəti“** - Qafarova Hüsniyə Yaqub qızı, Şəki ş. müəllimə. 55 yaş, 1995-ci il.

**“Doğruya zaval yoxdur“** – Salamov Mövsün Əsgər oğlu Bakı ş., Muzey direktoru, 75 yaş, 1991-ci il.

**“Bacılar“**- Vahabov Lütvəli Şirəli oğlu, Şəki ş. Təqaüdçü. müəllim.

**“Yaxşılığın nəticəsi“, “Qiymət“** - Abdurrahmanov Namiq, Bakı ş. elmi işçi, 60 yaş, 1988-ci il.

**“Qarışqa və Süleyman Peyğəmbər“, “Molla və Çoban“** - Əmirov Oqtay (Abdurahman) Əsəd oğlu, Şəki ş., həkim-stomatoloq, 58 yaş, 1997-ci il.

**“Tale“, “Qardaşı hardan allam“, “Əsnək əsnək gətirər“** - Qafarova Həyat Hüseyn qızı, Şəki ş., evdar qadın, 70 yaş, 1980-ci il.

**“İrsin rolu“** - Əmirov Faiq Əsəd oğlu Bakı ş., elmi işçi, 69 yaş, 1998-ci il.

**“Kiçik gəlinin fərasəti“** - Şəki ş., sakini Bəşirova İlhamə.

**“Quyruqların iddiası“** - Quliyev Şaban, Şəki ş., qulluqçu, 68 yaş, 1999-cu il.

**“Xəsis qaynana“, “Qorxu“** - Əliyev Nemət Əbdüləziz oğlu, Bakı ş., qulluqçu, 65 yaş, 1999-cu il.

**“Şərabın gücü“** - Hacızəkeriyyə oğlu küreçi Yusif, Şəki ş., küreçi, 90 yaş, 1975-ci il. Danışan – Salamov Akif Salam oğlu, mühəndis, 55 yaş, 1999-cu il.

**“Şükür Allahdandı“** - Əliyev Əli Yusif oğlu, təqaüdçü mühəndis, 70 yaş, 2000-ci il.

**“Nə tökərsən aşına, o da çıxar qaşıqına“** - Şəki şəhərinin qocaman müəllimi (1950 -ci il) Lələzadə Məmmədin dilindən danışan Salamov Akif Salam oğlu, mühəndis, 55 yaş, 1999-cu il.

## Tarixi rəvayətlər

### M.F.Axundov haqqında rəvayətlər

**Birinci rəvayət** - Rəşid Əfəndizadə: “Mirzə Fətəli barəsində bildiklərim və eşitdiklərim“, Azərbaycan MEA Məhəmməd Füzuli adına Əlyazmaları İnstitutu Arx.8 (40), “İnqilab və mədəniyyət“, mart 1928, (51), səh. 17-18, müasir əlifbaya çevirəni: Arif Ramazanov

**İkinci Rəvayət** - Rəşid Əfəndizadə: “Mirzə Fətəli Axundovun həyatından epizodlar“ Azərbaycan MEA Məhəmməd Füzuli adına Əlyazmaları İnstitutu. Arx.8 (40). Müasir əlifbaya çevirəni Arif Ramazanov

**Üçüncü Rəvayət** - M.Qacar “İnqilab və mədəniyyət“, mart 1928, № 3 (51) səh.15-16, Azərbaycan MEA Məhəmməd Füzuli adına Əlyazmaları İnstitutu. Arx.8 (40), müasir əlifbaya çevirəni: Arif Ramazanov

**Dördüncü rəvayət** - “M.F.Axundovun Cavab xan, Qacarlar və H.Z.Tağıyevlə qohumluğu“, “Xalq qəzeti“, 11 sentyabr 2002-ci il, №209 (24173), Zaman Qarayev. Bakı şəhəri, jurnalist.

**“Cəfərquluxan“** – Yusifov İlham Yusif oğlu, Şəki r-nu, Cəfərabad kəndi, mühəndis, 40 yaş, 2001-ci il.

**“Arvadların peyğəmbərə şikayəti“** – Əmirov Oqtay (Abdurahman) Əsəd oğlu, Şəki ş. stomatoloq həkim, 59 yaş (1998-ci il).

**“Şeyx Şamil“, “Hacı Murad“, “Kələk“** - M.İslamov Azərbaycan dilinin Nuxa dialekti. Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatı, Bakı, 1968-ci il.

### Dini rəvayətlər

“Üç səhv“ - Məsimov R.S, Şəki r.-nu Baş Kəldək kənd natamam orta məktəbin direktoru.

“Mahmud Axund Ağa Ziyarəti“ - Abdurahmanov Təslim Məhəmməd oğlu, Şəki r-nu, Baqqal kəndi, təqəüdçü, 72 yaş, 2000-ci il.

“Şeyx Əhməd“ - Əhmədov Əli, Bakı ş., elmi işçi, 75 yaş, 2000-ci il.

### Aşıq rəvayətləri

**Molla Cümə və Aşıq Hacı** – İslamova Rəhimə, II Biləcik kənd sakini, müəllimə, Əzizov Elman Mövlud oğlu Azərbaycan MEA Nizami adına Ədəbiyyat İstututunun dissertantı, Baş Layski kənd sakini.

**Molla Cümə və Dəllək Salam** – Vahabov Lütvəli Şirəli oğlu, Şəki ş. təqəüdçü müəllim.

**Yavan aş, Molla Cümə və qarı** – İsmayılova İsmət Şirəli oğlu, Şəki ş. rəssam, 75 yaş (2000-ci il).

**Molla Cümənin üç gözəllə rastlaşması, Axsax Laçın, Nəcəf yüzbaşı, Molla Cümə və sərçələr, Molla Cümə və Qonaq Aşıq** – Abdurahmanov Təslim, Şəki rayonu, Baqqal kəndi, təqəüdçü, 75 yaş, 2000-ci il.

### Toponim rəvayətlər

“Şəki və Nuxa adlarının yaranması haqqında rəvayətlər“ - Ə.R.Salamzadə, M.Ə.İsmayılov, K.M.Məmməd-zadə “Şəki“ tarixi - memarlıq ocerki. Bakı, Elm, 1988 - səh.5-6. Kərim Ağa Fateh “Şəki xanlarının müxtəsər tarixi“, Azərcaycan Ensiklopediyası Nəşriyyat Poliqrafiya Birliyi, Bakı, 1993. Hüseyn Əfəndiyev “Nuxu və yainki Şəki şəhərinin tarixi“ Əlyazmasının şərhi. “Tarix“, “Elm“in əlavəsi, 13 iyul 1991-ci il. □ 21. Əlyazmasını şərh edənlər: Məmməd Adilov, İlqar Əlizadə.

“Dəhnə kəndlərinin yaranmasına dair rəvayətlər“ - yazıya alan və təqdim edən: Alxasov Kamil, Şəki r-nu, kiçik Dəhnə kəndi, müəllim, filologiya elmlər namizədi, 70 yaş, 1998-ci il.

“Babaratma kəndinin yaranmasına dair rəvayətlər“ - “Tarix“, “Elm“in əlavəsi, 13 iyul 1991-ci il, Əlyazmasını şərh edənlər: Məmməd Adilov, İlqar Əlizadə.

“Kiş kəndindəki Alban kilsəsi haqqında rəvayətlər“ - I- Aydin Məmmədov, “İpekçi-Şəkinin səsi“ qəzeti, 22 iyun 2000-ci il. #17-18 (212-213) II- Moisey Kalankatuklu “Albaniya tarixi“, Mxitar Qoş “Alban salnaməsi“ Azərbaycan tarixinə dair mənbələr, müqəddimə, tərcümə, qeyd və şəhrlər, akademik Ziya Bünyadovundur. Birinci kitab, altıncı fəsil, səhifə 17-18. Bakı, Elm, 1983.

### XIV. Nağıllar

“İki qardaş“- Baş Göynük kəndi, Həmid Həmid oğlu Həmidov, 35 yaşında, azsavadlı, 1955., M.İslamov “Azərbaycan dilinin Nuxa dialekti“ Azərbaycan SSR EA Nəşriyyatı, Bakı, 1968-ci il.

“Molla və dovşan“- Qışlaq, Tükəzban nənə, 68 yaşında, savadsız, 1956., M.İslamov “Azərbaycan dilinin Nuxa dialekti“ Azərbaycan SSR EA Nəşriyyatı, Bakı, 1968-ci il.

“Üç sual“- Qışlaq, Mədinə Qafar qızı, savadsız, 65 yaşında, 1956., M.İslamov “Azərbaycan dilinin Nuxa dialekti“ Azərbaycan SSR EA Nəşriyyatı, Bakı, 1968-ci il.

“Xan və oğlu“- Biləcik kəndi, Əsədulla Nəsrulla oğlu Salmanov, savadsız, 74 yaşında, 1955., M.İslamov “Azərbaycan dilinin Nuxa dialekti“ Azərbaycan SSR EA Nəşriyyatı, Bakı, 1968-ci il.

“Aslan və canavar“ – Aşağı Şabalıt kəndi, Mahmudov Həsən, 90 yaşında, 1990.

“Haqqı say,“ “Halal ömür“, “Qonşu“, “Əsli ho, nəslə ho...“, “Bəla,“ “Halallıx“ - Abdurahmanov Təslim Məhəmməd oğlu, Şəki r-nu, Baqqal kəndi, təqəüdçü, 75 yaş, 2000-ci il.

“Padşahın dədəsindən xəvər“-İslamova Rəhimə- Şəki r-nu, II Biləcik kəndi,müəllimə, 1996-ci il.

“Kömbə“-Musayev Əhmədiyə Əziz oğlu, Şəki r-nu, Cəfərəbad kənd orta məktəbinin müəllimi, 60 yaş, 1997-ci il.

**“Züləccə və ilan”**-Vahabov Lütvəli Şirəli oğlu, Şəki ş. təqaüdçü müəllim, 73 yaş, 1998-ci il.

**“Hüdçü Musa”, “Çoxbilmiş nəvə”**-Əli baba, Şəki r-nu, Qaradağlı kəndi, təqaüdçü, 90 yaş, 1998-ci il.

**“Qorxaq”** - bu nağılı Zaqafqaziya müəllimlər seminariyasında tərbiyə alan İsmayılov Əfəndiyev Nuxa şəhərində yazıya almışdır. 1892-ci il.

QƏXTMT (SMOMPK) (Qafqaz Əraziləri və Xalqlarının Təsvirinə dair Materiallar Toplusu) 1892-ci il səh 295-297.

**“Xeyirxah və alçax”**, -Qələmə aldı: Nuxa Rus-Tatar məktəbinin müəllimi S.Əbdürəhman, QƏXTMT (SMOMPK) (Qafqaz Əraziləri və Xalqlarının Təsvirinə dair Materiallar Toplusu) 30-cu buraxılış, 1905-ci il, 3-cü şöbə səh. 85-88.

**“Allah qoriyən ölmür”**-Qələmə aldı: Nuxa Rus-Tatar məktəbinin müəllimi S.Əbdürəhman, QƏXTMT (SMOMPK) (Qafqaz Əraziləri və Xalqlarının Təsvirinə dair Materiallar Toplusu) 30-cu buraxılış, 1905-ci il, 3-cü şöbə səh. 101-105.

## XV. LƏTİFƏLƏR

**“Uşaq papağı”, “Tramvay biletı”, “Balva”, “Şəkidə olduğu kimi”** - Abdullayev Fərman Cabbar oğlu, Şəki ş. aktyor, 37 yaş, 1990-ci il.

**“Əzrail mat qaldı”, “Hayındı habını diyirsən?”, “Çoxbilmiş uşaq”, “Xarıcdə olubsanmı?”, “Qəzet oxumağın yeni üsulu”** -Əfəndizadə Əziz Rəsul oğlu, Bakı ş., professor, 60 yaş, 1986-ci il.

**“Başsağlığı”, “Qiymət”, “Suyun kəraməti”, “Adı heyłədi”** - Muradov Qüdrət Quzu oğlu, Şəki ş., Kış kəndi, müəllim, 42 yaş, 1988-ci il.

**“Birdəfəlik olsun?”, “Saa o da azdır”** - R.Əhmədov, S.Heydərov “Şəki fəhləsi”qəzeti, 09.06.1983-cü il 68 (09.05.01).

**“Çoxbilmiş uşaq”, “İt qırıram”, “Qanunu pozdun”, “İki qarpız”, “Nəxənəyh”** Əmirov Oqtay (Abdurahman) Əsəd oğlu Şəki ş., həkim-stomatoloq, 57 yaş, 1996-ci il.

**“Palan, quşqun var?”, “Hardasan?”, “Gül kimi ölünlər”** - Əmirov Faiq Əsəd oğlu, Bakı ş., elmi işçi, 68 yaş, 1997-ci il.

**“Hosan ki, ho...!”** - Hacıyev Nemət Həmid oğlu, Şəki ş., müəllim, 46 yaş, 1986-ci il.

**“Arvadların tərifi”, “...Maa acıx verir”** - Usta Əli Davud oğlu (Doydaxların Əli). Bakı ş., Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, 65 yaş, 1997-ci il.

**“Vətən mənim xalamdı”** - Əliyev Nemət Əbdülezziz oğlu, Bakı ş., qulluqçu, 65 yaş, 1999-cu il.

**“Axşamdan ağrısayırdı”, “Boynuma minir”, “Kəsmə şikəstə”, “Halalıx”, “Yiyəm ölüdü?”**, “Heş saa yaraşmir”-Həbibillahzadə Nurəddin Yusif oğlu, Şəki ş., mühəndis, 66 yaş, 1996-ci il.

**“Üz vurma”, “Küyə düşmüssən”, “Niyə utanıram”, “Da...a nə istəyirsən?”, “Bi dənə eşşəkdən ötrü”**-Yusifov Məmmədnuru Şakir oğlu, Şəki ş., maarif işçisi, 65 yaş, 1995-ci il.

**“Çıxacax”, “İynəni hara vurum?”, “Dündük və Silvine”, “Kişi dizliyində süzmə”, “Nə tələsirsən”, “...İslatmışam”, “Başına boş idi”** -İsmayılov İsmət Şirəli oğlu, Şəki ş., rəssam, 70 yaş, 2000-ci il.

**“Yetimoğlu Nurəddinin cavabı”, “Arvadı qabağa verdi”, “Sən 10 manat qazandın, mən 90”**, Salamov Akif Salam oğlu, Şəki ş., mühəndis, 55 yaş, 1998-ci il.

**“Şotkadan bəri yapış”, “Baş daşına əlavə”, “...Dombalax aşır”** Atakişiyev Telman, Şəki ş., təqaüdçü, 53 yaş, 1999-cu il.

**“Dilaa qurban olum”** - Həsənov Əli İsgəndər oğlu, Şəki ş., təqaüdçü, 70 yaş, 1999-cu il.

**“Çatitdi”** - Hacıyev İlham Oruc oğlu, Bakı ş., qulluqçu, 50 yaş, 2000-ci il.

**“Da...a dinə mən ölüm da...a”** Cəbrayılov Əyyub Şəki ş., qulluqçu, 62 yaş, 1999-ci il.

**“Öyünmə”, “Narahatlıx”, “Qan təzyiqi”** Şamilov Əliheydər Şəki ş., təqaüdçü, 68 yaş, 2000-ci il.

**“... i vse oni “oqlı””** - Qarayev Yaşar Vahid oğlu, Bakı ş., professor, 65 yaş, 2001-ci il.

**“Sizin ki, gəliriniz çoxdu“, “Nümunə“, “Öldürməz“, “Qəribə alver“, “Bura da Şəkinindi“** – N.Nəbiyev “Şəki fəhləsi“ qəzeti, 05.03.1983 27 (9.460.)

**“Şapalaqla“** - Razaq Razaqov, Şəki r-nu, p.Biləcik kənd 8 illik məktəbin müəllimi, “Şəki fəhləsi“ qəzeti, 28 may 1983-cü il 9,496.

**“Hamamda“, “Xəyanət“, “Qayğı“, “Sırtıq qonaq“** Abdullayev Ələddin Şəmsəddin oğlu, Şəki ş., təqaüdçü, 64 yaş, 1997-ci il.

**“Ə, şərləsənə“, “Ə, tərifləsənə“** - İlyasov Emin Adışırın oğlu, Şəki ş., mühəndis, 47 yaş, 1987-ci il.

**“Qonaq dəhnəliyə kəf gəlmək istədi“, “Abdulcabbarın “morq“da işə girməsi“** – Musayev Namizəd Mövləm oğlu, Şəki rayonu, Kiçik Dəhnə kəndi, həkim.

**“Haqsızlıq“, “Həmyerli“, “Qabrovahnın fikrincə“** – R.Dəmirçizadə, Şəki şəhəri, 46 yaş (1983), “Şəki fəhləsi“ qəzeti, 11 iyun 1983-cü il 69 (9.502).

#### **Laysqi lətifələri**

Əzizov Elman Mövlud oğlu, Şəki r-nu, Baş Laysqi kəndi, 40 yaş, Azərbaycan MEA Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı.

#### **Qaraqoyunlu lətifələri**

**“Bu da bizə allah oldumu?“, “Maşın balası“, “Sağ olsun bu urusu“, “Qonşu qızın tərifi“, “Sizin ki, belə yeznəniz varmış...“, “Bütün dilləri bilən adam“, “Şəki nə yaşamalı yerdir“** - Əbdürəhmanov Hümmət Həsən oğlu Şəki r-nu, Dərəcənnət kəndi, müəllim, 57 yaş, 1995-ci il.

#### **Məzəli ixtilətlər**

**“Üzüm“, “Arvad yad kişiyə qoşulub qaçırdı“** - Əliquziyeva Səyarə, Şəki ş., təqaüdçü, 63 yaş, 1986-ci il.

**“Lügöt“, “Diş doxturu“, “Seydimalının təşəkkürü“** - Abdullayev Fərman Cabbar oğlu, Şəki ş., aktyor, 37 yaş, 1990-ci il.

**“Pişiyə quymax bişirirəm!“** - Babayev Abduləli, Şəki ş., qulluqçu, 65 yaş, 1995-ci il.

**“Miskərlik sənəti“** - Məmmədov Bayram Mustafa oğlu Şəki r-nu, orta Zəyzit kəndi, müəllim, 46 yaş, 1995-ci il.

**“Şəfralının atı“, “Xalasına vurulan oğlan“, “Qırıcı Hacı“, “Bir dəridən on papax“** - Vahabov Lütvəli Şirəli oğlu, Şəki ş., təqaüdçü müəllim, 70 yaş, 1995-ci il.

**“Məsciddə“, “Sitarənin qaloşu“, “Pis sözün gücü“** - Abdullayev Ələddin Şəmsəddin oğlu, Şəki ş., təqaüdçü müəllim.

**“Porsuq, sənin işin Allaha qalıb“, “Hamısı lax-lax, biri çax-çax“** - İsləmovə Rəhilə Şəki r-nu, II Biləcik kəndi, müəllimə.

**“Qoyun döyük, əmimdirdi“** - Rəsulov Rəsul, Şəki r-nu, II Biləcik kəndi.

**“Loviyəli suyxu“** - Əliyev Nemət Abduləziz oğlu, qulluqçu, 65 yaş, 1999-cu il.

**“Səhv“** - Əmirov Oqtay (Abdulrahman) Əsəd oğlu, Şəki ş., həkim-stomstoloq, 63 yaş, 2000-ci il.

**“Biclik“** - Əhmədov Süleyman Rəsul oğlu rəbitə mühəndisi, 45 yaş, 2000-ci il.

**“Ciyim icazə vermədi“** - Əli Davud oğlu, Bakı ş., Azərbaycan Respublikası əməkdar mədəniyyət işçisi, 68 yaş, 2000-ci il.

**“Keçmişdə və indi“, “Lampa“, “Bizim kolxoz“, “Danəndə Bəhlul“**, - M.İslamov Azərbaycan dilinin Nuxa dialekti. Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatı, Bakı, 1968-ci il.

#### **Qaraqoyunlu ixtilətləri**

**“Di buraxın, axırı puxa döndümü?“, “Orta məxrəc“, “Xanverdi haqq-hesabı, yaxud, ürəkbulandıran haqq-hesab“, “Allah, dəlaa ağıl ver, yaxud “lotu tutan ər“, “Sən mırıxsanmış...“, “Bu məclisdə kimsə döyülcək“, “Yeznəni görməyə gələn qaynata“,**

**“Gülünü mən yazmışam...“, “İlan zəhərinin təsiri“ mövzusunda dissertasiya“, “Quş pendiri“**  
- Əbdürəhmanov Hümmət Həsən oğlu, Şəki r-nu, Dərəcənnət kəndi, müəllim, 60 yaş, 1998-ci il.

### Laysqi ixtilətləri

Əzizov Elman Mövlud oğlu, Şəki r-nu, Baş Laysqi kəndi, 40 yaş, Azərbaycan MEA Nizami adına Ədəbiyyat İnstitutunun dissertanti.

### Gimgə söhbətləri

**“Quşlaqlılar habını da söz eliyiciyilər“, “İtlərinən yatmax yaxşıdı“, “Bayramlaşma“, “Tumanımın bağını axtarıram“, “Sənin razmerindi“, “Razmeri itirmişəm“, “Gülü razmer götürür“, “Ayı balası“, “Hardansan“, “Yaramal oğlu Şakirin nəsihəti“, “Yaramal oğlu Nurməmməd“, “Qarğı tükünü tökdü“, “Varvar Nərimanın yemiş oğurlaması“, “Dəllək Abının son qəzəbi“, “Qəribrəmə“, “Kurort Həsən“, “Dəli Süleyman qızışdır“, “Lama çıxardanım Allah öyüni yıxsın“, “Sataşmaq“, “Kor Fərrux“, “Çayçı Rəcəb“** - Abdurrahmanov Niyazi Məhəmməd oğlu, Şəki ş., bənna, 69 yaş, 1996-ci il, Məmmədov Sahib Əhəd oğlu, Şəki ş., fəhlə, 35 yaş, 1996-ci il, Məmmədov Əziz Əhəd oğlu, Şəki ş., fəhlə, 39 yaş, 1996-ci il, Süleymanov Təbriz Rəcəb oğlu, Bakı ş., Ali məktəb müəllimi, 52 yaş, 1997-ci il.

**“Yar oğlu Yaqub“** - Şərifova Sədayə Yaqub qızı, Bakı ş., müəllimə, 52 yaş, 1997-ci il.

**“Ürəyin təmizdir“, “Yalan“** - Kərimov Kərim Cəfər oğlu, Şəki ş., mədəniyyət işçisi, 65 yaş, 1995-ci il.

**“Şikayət“** - Həbibillahzadə Nurəddin Yusif oğlu, Şəki ş., təqaüdçü, 1996 -ci il (66 yaş).

**“Yeddi qarın“, “27-ci simfoniya“** - Abdullayev Ələddin, Şəmsəddin oğlu, Şəki ş., təqaüdçü, müəllim.

**“Dumbanın könlündən keçənlər“** - Şərifov Şahid Qoca oğlu, Bakı ş., qulluqçu, 65 yaş, 1995-ci il.

### Əhvalatlar

**“Təyinat“** - Əfəndiyev Razi Hidayət oğlu, Şəki ş., müəllim, 61 yaş, 1989-cu il.

**“Bədəl yaylaşında olmuş əhvalat“** - Cənnət nənə, Şəki r-nu, Aydınbulaq kəndi, evdar qadın, 75 yaş, 1988-ci il.

**“Qurbanın Şəfəsi“, “Quçiyin Şəfəsi“, “Müalicə“** - Həbibillahzadə Nurəddin Yusif oğlu, (Hacıhəbibillahların Nuru) Şəki ş., mühəndis, 66 yaş, 1996-ci il.

**“Baltalı əhvalatı“, “Dolma əhvalatı“, “Elə bildim pəhrizdi“, “Danqı Bəkir fala baxır“, “Xızır Nəbi“, “Balva“, “Dəryat qapısı“, “Şirinlik duası“, “Yəqin bic mənəm“** - Abdullayev Ələddin Şəmsəddin oğlu, Şəki ş., təqaüdçü müəllim, 60 yaş, 1989-cu il.

**“Lovyəni asdım“** - S.Zəminə, 50 yaş, 1990-ci il, Baş Layski kəndi.

**Boyu metr yarımla olan İnkə kənd sakini Abdulcəlil Mustafayevin başına gələn əhvalatlar** onun özü tərəfindən nəql edilmişdir.

**“Başına soyux olur“, “Bu sədr o birilərdən yaxşıdır“, “Kəndə pəhləvan gəlib“** - İsləmovə Rəhimə, Şəki r-nu, II Biləcik kəndi, müəllimə.

**“Hacı Cəbrayılla Ərəbin güləşi“** - Nəsrullayev Cabbar, Azadov Ramiz, Şəki r-nu, Baltalı kənd sakinləri.

**“Dilin bələsi“** - Davudova Səfurə Firudin qızı, Şəki r-nu, Baş Zəyzim kəndi, müəllimə, 40 yaş, 1996-ci il.

**“Hacı Qədir hamamı“** - Əmirov Oqtay (Abdurrahman) Əsəd oğlu, Şəki ş., həkim-stomatoloq, 57 yaş, 1996-ci il.

**“Maşaq İsfəndiyarın son təbəssümü“** - Şamilov Əliheydər, Şəki ş., təqaüdçü, 69 yaş, 1999-ci il.

**“Bişirdiyimi Mollalar yeyib“** - Alxasov Kamil, Şəki r-nu, Kiçik Dəhnə kəndi, müəllim, filologiya elmləri namizədi, 70 yaş, 1998-ci il.

**“Letni“ və “Zimni“ arvadlar“, “Məməquzu daskaya çıxır“ - İsmayılov İsmət, Şəki ş., rəssam, 65 yaş, 1995-ci il.**

**“Aşıq ilan“** - Salamov Akif Salam oğlu, Şəki ş., mühəndis, 55 yaş, 1999-cu il.

### **Qaraqoyunlu əhvalatları**

**“Bir kişinin iki ləqəbi“, mən deməmişdim ki..., itim sizdən yaxşıdır, öz canının qədrini bilməyən, onu da buraxdıq da..., biz qırılmamışq ki, Alməmməd Gülməmməd oğlu, Qaragöz, booy... booy..., Dağ ola, duman ola..., Gör bu nəyə oxşayır?, It səndən qanacaqlıdır, Fider Kastronun istirahət yeri, Kişi qiryəti, Tay neynək, Altı xarafdır, Olmuş əhvalat –** Abdurahmanov Hümmət Hasan oğlu, Şəki r-nu Dərəcənnət kəndi, müəllim, 57 yaş, 1995-ci il.

### **XVI. El bayatları**

Şəki şəhəri və rayonu sakinlərinin müxtəlif qruplarından toplanmışdır.

### **XVII. Mahnilar**

**Lirik xalq mahnları, yumoristik mahnilar** Qaffarova Həyat Hüseyn qızı, İbrahimova Rəxşəndə Yaqub qızı, Qaffarova Hüsniyə Yaqub qızı.

**Tarixi nəğmələr “Göynüyü“** - M.Cümə. Əsərləri. səh. 276, toplayıb yazıya alanı və tərtib edəni prof. R.Əfəndiyev, 1995-ci il. “Maarif“ nəşriyyatı.

**“Kəndlilər“, “Dava illərinin nəğmələri“** - Yusifova Ruqiyyə, Şəki şəhəri, kitabxanaçı, 63 yaş 1995-ci il.

### **XVIII. Vəsflər**

**Narın və həftənin günlərinin vəsfi** - Qaffarova Həyat Hüseyn qızı.

**Əl ağaçının vəsfi, üzərliyin vəsfi** – Mehtiyeva Məlahət Sabir qızı.

**Çayın vəsfi** – 1960-cı illərdə Şəki şəhəri sakinlərinin dilindən yazıya alınmışdır.

### **XIX. Deyimlər, söyləmələr**

**“Meşəbəyi“, “Qarınqulu“, “Muxtar kişi“** Şəki r-nu, Orta Zəyzit kənd orta məktəbinin müəllimi Məmmədov Bayram (Beyzavi) Mustafa oğlu, 45 yaş, 1995-ci il. **“Başo sox pırpuzluğalar...“** - Mehtiyeva Şükufə Əli qızı, Şəki ş.. müəllimə, 55 yaş, 2000-ci il. **“Koramal Əbuzər“** Budeyiz kənd məktəbliləri.

Digər deyim və söyləmələr Şəki şəhəri və rayonunun məktəbliləri, müəllimləri, yaşılı və orta nəsildən olan insanlar, həmçinin Bakı şəhərində yaşayan şəkilərin dilindən yazıya alınmışdır.

### **XX. Qoşqular**

**Qoşqu I** –Şəki sakinləri Qafarov Həyat Hüseyn qızı, Məmmədov Beyzavi (Bayram) Mustafa oğlu, Cabbarov Əlibəy, Əfəndizadə Əziz Rəcəb oğlu, Vahab Lütvəli Şirəli oğlunun dilindən yazıya alınmışdır.

**Qoşqu II** - Azərbaycan MEA Məhəmməd Füzuli adına Əlyazmaları İnstitutu R.B.Əfəndiyevin arxiv. Arx.8 (47) müasir əlifbaya çevirəni Arif Ramazanov.

### **XXI. Şunqurux qoşmalar**

Şəkinin müxtəlif yaş qurumuna aid sakinlərinin dilindən yazıya alınmışdır.

**“Kələk“- Hikmət Ziya, “Ədəbiyyat və İncəsənət“ qəzeti 24 iyun 1983 25 (2056).**

### **XXII. Vücdudnamə**

Cabbarov Əlibəy, Şəki ş., müəllim, 61 yaş, 1990-ci il.

### **XXIII. Aşıq Şeri.**

**Molla Cümə, Deyişmələr (aşıq deyişmələri)** - 1960-cı illərdə Şəki ş., sakini, tar müəllimi Salamov Əsabəli Qurbanəli oğlu tərəfindən Balakən rayonu Mahmalar kənd sakini, Molla Cumanın şagirdi Aşıq Məhəmməd tərəfindən deyilmişdir.

**Aşıq İsmayıł** - “Şəki fəhləsi“ qəzetiinin 15 oktyabr 1988-ci il tarixli 111-ci nömrəsindən götürülmüşdür. Müəllif sənətşunas Faiq Cələbiyevdir.

**Aşıq Musanın “Bahar“** şeri – “Nuxa işçisi“ qəzetiinin 2 oktyabr 1938-ci il tarixli 227-ci nömrəsindən götürülmüşdür.

**Bağlama** -Vahabov Lütvəli Şirəli oğlunun dilindən 1989-cu ildə yazıya alınmışdır.

### **XXXX. Əlavələr**

Müəllifli bayatılar, M.Cumanın bayatıları – I M.Cuma, əsərləri, toplayıb yazıya alanı və tərtib edəni prof. P.Ş.Əfəndiyev “Maarif“, Bakı, 1995, səh.386-389. II M.Cuma, seçilmiş əsərləri, 3 cilddə, I cild. Azərbaycan MEA Füzuli adına Əlyazmalar İnstitutu. Toplayan, transliterasiya və tərtib edən, ön söz, izahat, qeyd və lügətin müəllifi: f.e.d. Mövlud Yarəhmədov. **R.B.Əfəndiyevin bayatıları** - Azərbaycan MEA M.Füzuli adına Əlyazmaları İnstitutu. R.B.Əfəndiyevin arxivindən götürülmüşdür. Arx.8 (48) müasir əlibaya çevirəni: Arif Ramazanov, **Gecikmiş bayatılar**– A.A.Abdullayev “Ədəbiyyat“ qəzeti, №13 (3294) 29 mart, 2002-ci il.

**Şəkidə toy adətləri** – I Rəşid Bəy Əfəndiyev, Ədəbiyyat Məcməsi, Azərbaycan SSR EA Nəşriyyatı, Bakı, 1946, səh.102-111.

**Şəhərdəki toylardan epizodlar** – II Şəki şəhərinin sakinləri Faiq Çərəbiyev, Sabir Yanardağ, Fərrux Abdurahmanov və Məhərrəm Məmmədfatı oğlunun dilindən yazıya alınmışdır.

**Kəndlərdə toy adətləri** – III Kiş kəndi, İdris Israfilov, 60 yaşında, savadsız, 1956, Orta Zəyzid kəndi, İbrahim Xəlil Kərim oğlu Mustafayev, 67 yaşında, 1955. M.İslamov “Azərbaycan dilinin Nuxa dialekti“ səh. 224-225, Azərbaycan SSR EA Nəşriyyatı, 1968, 2-ci hissədə təsvir olunan kəndlərin toy adətləri Şəki rayonunun Cunud, Baş Göynük, Qaradağlı, Baş Şabalıd, İbrahimkənd və Kiş kəndlərinin sakinlərinin dilindən yazıya alınmışdır.

**Uşaq və yeniyetmə oyunlarının adları, bəzi oyunların şərhləri** - Şəki şəhər sakinləri Vahabov Lütvəli Şirəli oğlu, Abdullayev Ələddin Şəmsəddin oğlu, Çələbiyev Faiq İbrahim oğlu, Əli Davud oğlu (Doydaxların Əli) Muradov Qüdrət Quzu oğlu, Kərimov Cəfər, həmçinin Şəki şəhəri və kəndlərinin müxtəlif yaş qrupuna malik sakinlərinin xatırəleri əsasında yazıya alınmışdır.

**Müxtəlif adətlər** – Şəki şəhər sakinləri Qafarova Həyat Hüseyin qızının, Qafarova Hüsniyə Yaqub qızının, Bəstərək nənənin dilindən yazıya alınmışdır.

**Şəkinin tarix və memarlıq abidələri, məscidlər** – Ə.R.Salamzadə, M.Ə.İsmayılov, K.M.Məmmədzadə, “Şəki“ tarixi-memarlıq ocerki, Bakı, Elm. 1988 səh. 13-14, 114-139, 142-180.

**Müqəddəs sayılan yerlər** - Mahmud Axund ağa ziyarəti - Abdurahmanov Təslim Məhəmməd oğlu, Şəki rayonu, Baqqal kəndi, təqaüdçü, 75 yaş (2000-ci il).

### **QEYD VƏ ŞƏRH LƏR**

1 - “Qodu-Qodu“ mövsüm mərasimi nəgməsi iki variantda verilmişdir. Hər iki variant Şəkidə qələmə alınmışdır. Birinci variant bu kitabın tərtibçisi tərəfindən toplanmışdır. İkinci variant AFA IV kitab Şəki Folklorunun I cildində verilmiş (bax: orada səh. 59-60), lakin

*Qodu palçığa batmışdı,  
Qarmaladım çıxartdım*

sətirlərindən sonra

*Qızıl qaya dibindən  
Bir qırmızı gün çıxartdım*

sətirləri naməlum səbəbdən qeyd olunan nəgmədə yazılmadığına görə “Qodu-Qodu“nun tam mətnini bu cilddə verməyi lazımlı bildik;

2 Bu, etiqadla bağlı nəgmədir. Bu nəqməni qızlar saçlarını hörərkən oxuyurlar. İnam və etiqada görə bu nəqmənin təsiri ilə saç “ayda qarış-qarış, ildə qulaş-qulaş“ uzanaraq davana çatmalıdır;

3 - 5 qəpik ;

4 - Şəkidə bu ifadə əvəzinə “Mehr“ sözü də işlənir;

5 - Dəyirmando dən üyündənlər bəzən zəhmət haqqını natural qaydada ödəyir, (şahat) verirlər;

6 - Burada qamışlıx mənasında işlədirilir.

7 - Alça, albalı, gavalı, alma və s. meyvələri xırda doğrayaraq əzir (döyür: “döyməc“ sözü də buradan yaranır), şirəsi ilə birgə yeyirlər.

8 - Mənası boş vədlərlə aldadılmaq, get-gələ salmaq olan bu atalar sözünün variantları çoxdur. Dıqqət yetirin: Hələ XVIII əsrədə geniş yayılmış Abbasqulu Marağının “Əmsali Türkən“ində (“Türk atalar sözləri“) oxuyuruq: “Eşsəgum ölmə, yonca bitincə“ (Bakı, Yaziçı –1992, səh.12), başqa bir variantda deyilir: “Ölmə eşşəyim ynca bitər“. Şəkidə isə deyirlər: “Ölmə eşşəyim yaz gələr yonca bitər, yonca bitənə eşşək itər“.

9 - Tapmacalar üç hissədə verilir. I hissədə tərtibatçının toplama materialları (bax: bu kitabın toplayıcıları, söyləyiciləri və qaynaqları haqqında məlumatda, tapmacalar bölməsi), II hissədə QƏXTMT (SMOMPK), III hissədə isə Azərbaycan Dilinin Nuxa dialekti (bax: M.İslamov. Azərbaycan Dilinin Nuxa Dialeti. Bakı, 1968, Azərbaycan SSR EA Nəşriyyatı, səh.231-233.) kitabındaki materiallardan istifadə olunmuşdur.

10 .- Çəkməçinin əl ilə ayaqqabı tikmək üçün istifadə etdiyi xüsusi alət

11 -“Gəl“ sözündə samit səsi olmadığına görə bu hərfin deyilişində dodaxlar bir-birinə dəymir, “Gəlmə“ sözündə isə M hərfi olduğuna görə dodaxlar bir-birinə dəyir. Qeyd: Bu şərhin müəllifi tapmacaların II hissəsinin toplayanı Abdulla Əfəndiyevdir

12 .- Şəkidə dörd təkərli arabaya “daşqa“, bəzən də “durux“ deyirlər.

13 - “Laylalar“ bölməsində “laylay“ və “layla“ ifadələri deyildiyi və qələmə alındığı kimi saxlanılmışdır.

14 - Həyətdə. Şəkidə həyətdə eşik deyirlər.

15 - Uşaq xəstəlikləridir;

16 - Aynırıb-artmaq, böyük ailə sahibi olmaq mənasında deyilir;

17 - Mən qız evladı (uşağı) gözləyirdim;

18 - Oğlan verənə qurban;

19 - 2000-ci ilin yayında norveçlərin qeyd olunan ekspedisiyasının işinə baş çəkmək üçün məşhur norveç alimi-səyyahı Tur Xeyerdal Kiş kəndində olmuşdur. Qeyd: Kiş kilsəsinə aid qeyd və şərhlərin (20-31) qaynağı: Bax: Moisey Kalankatuklu, Albaniya tarixi, Müqəddimə, tərcümə, qeyd və şərhlər Akademik Ziya Bünyadovundur.

20 - Alban Arşakilər sülaləsinin banisi. Onun çarlıq dövrü fars Parfyan çarlıq dövrü ilə eynidir - eramızın birinci əsrinin ikinci yarısının əvvəli.

21 - Nəzərdə İsa (İisus) peyğəmbər tutulur.

22 - Faddey (Levvey) İsanın 12 əsas havarilərindən (apostollarından) biridir (Simon, Andrey, Yakov Zaved, Ioann, Filip, Varfolomey, Foma Matfey, Yakov Alfey, Faddey, Simon Kanana və İuda) Bax: Əhdi Cədid. Matfeydən, X.

23- İranda müasir Maku vilayətinin hüdudları daxilində idi. Əyridağın cənub-şərqində, Ağçay vadisində. Ş.Smbatyan Artazı Naxçıvandan şərqdə yerləşdirir.

24 - Artaşesilər sülaləsinin 21-ci çarı Sanatruk 115-116-cı illərdə hökmranlıq edirdi.

25- İsa peyğəmbər.

26 - Maskut müasir Müskürlə eyniləşdirilir. Müskür mahalı Samur çayının cənubunda, Yalama və Bəlbelə çaylarının arasında yerləşirdi. Bax: P.Butkov. I, s. 94; V.Minorski.Hüdud, s. 455-456.

27 - Çola. İkinci kitabın 41-ci fəslində: “Dərbənd yaxınlığında olan Çola“; Uxtanesdə(122): “Çola Dərbənddir“. V.Kotoviçə görə (Drevnosti Daqestana, s.188-189 və 317 səh.xəritədə) Çola (Çoqa) Rubas çayının və Bilicinin yanında olan Torpaqqala adlanan xarabalığın yerində idi.

28 - Srxbər (Saxarn) Z.Yampolskiyə görə (k izuçeniö) “müasir Ağdaşın yanında yerləşən kiçicik Surxarn-qala idi“.

- 29 - Z.Yampolski (Yenə orada): “Gis (müasir Kiş) Şəkidən şimalda yerləşən kəndin adıdır“.
- 30 - Bu ola bilsin ki, Samur çayın dərəsidir.
- 31 - Qomenki Gişdən şimalda yerləşən Qelmets kəndilə eyniləşdirmək olar.
- 32 -1) Bitgi növü (A.G., B.G., K., Qşl., İ.), 2) Eyni adlı bitgidən düyü, yağı, yumurta və co ilə hazırlanmış xörək (co-alçadan hazırlanmış xüsusi turşu növü);
- 33 - Yaşı 1-5 il olan erkək camış balası.
- 34 - Yorğun, o tərəf-bu tərəfə ləngər vuraraq yeriyən at.
- 35 - Yoxlamaq, ölçmək, tutuşdurmaq.
- 36 - (Qşl., Ş.) döngə, küçə.
- 37 - Şəki rayonunun Baş Layısqı kəndində yer adı.
- 38 - Məhəllə adamlarının söhbət, ünsiyyət üçün yiğildıqları yer.
- 39 - Beşiyə bələnmiş körpənin sidiyi düdük vasitəsilə silvincə töküür. Düdük üç cür olur: oğlan (körpə) düdüyü, qız (körpə) düdüyü, nəhrə düdüyü – yağıın yetişdiyini yoxlamaq üçün nəhrəyə taxılan qarğı, qamış.
- 40 - Beşikdə yatan körpə uşağın sidiyi düdük vasitəsilə xüsusi torpaqdan duluzlar tərəfindən hazırlanmış silvincə (xüsusi qab) töküür;
- 41 - Barama qurdı bəsləməklə məşqul olanlar.
- 42 - (O.Z.,Qşl.,Ş.)- döşəmə və ya tavanda açılmış kiçik qapı.
- 43 - Cox nazik kağız növü (kalkaya bənzər). Xırda doğranmış tütinü cıgaraya bükərək sıqaret kimi çəkərdilər. Belə cıgaranın iki növü olardı: qənəknişan və dəmiryolu. Qənəknişan cıgaranın üstündə qəniklər, dəmiryolu nişanlı cıgaranın üstündə isə dəmir yolu relsinə bənzəyən xəttlər həkk olunmuşdu;
- 44 - Ləpəsi çox çətinliklə çıxan qoz.
- 45 - İri (irəş xoruz və s.).
- 46 - Araq.
- 47 - Bəzi adamlar qonşu respublikalarda mövsümi (“sezon”) işlərdə işləmək üçün briqada yaradaraq götürə iş üsulu ilə işləməyə gedir, ev, altı açıqlar və s. tikirdilər;
- 48 - Palçıxdan xüsusi qəlibdə hazırlanan, uzunu 30 sm., eni 20 sm. olan kubik formalı ciy kərpic.
- 49 - (Ş., K., O.Z., Qşl., B.G.) çox iri boşqab (dörəyə əsasən aş (plov) çəkilir).
- 50 - Şəki şəhərində vaxtilə tut ağacı (calqa) olan bulağın yeri.
- 51 - Kiçik gölməçə.
- 52 - İri məclis qazanları.
- 53 - Şəkidə xörək adı.
- 54 - Stəkan yaxalamaq üçün xüsusi mis qab.
- 55 - Milli Azərbaycan evlərində otaqları qızdırmaq və xörək bişirmək üçün tüstüsü çardağa çıxan xüsusi tikilmiş soba;
- 56 - (Ş.,Qşl.) gələn il;
- 57 - Tarlada 2-3 metr hündürlükdə qurulan tarval.
- 58 - Şəkidə kənd adı.
- 59 - Taxıl ölçən qab (O.Z., Or., Q.).
- 60 - Biçilmiş ot (bir yavaya gələsi qədər).
- 61 - Şəkidə dağ adı.
- 62 - Nuxalısan?
- 63 - Müxtəlif (cürbəcür) mallar (məhsullar) satılan dükan.
- 64 - 1) Əl ilə toxunan yun corabların cirilan (sökülən) yerini xırda toxumaq; 2) Tikiş növü.
- 65 - 1) Gizlətmək; 2) Gizlənmək.
- 66 - Şəkidə cümə axşamına adına deyirlər. Keçmişdə istirahət günü cümə olduğundan adına istirahət günü qabağı (şənbə) hesab olunurdu.
- 67 – Keçmişdə Cumay (Cümə) istirahət günü idi.

68 - Keçmişdə şənbə bazar ertəsi hesab olunurdu (burada: “Bazar ertəsi ağır gündür“ deyiminə işarə edilir).

69 - Görkəmi.

70 - Meydan.

71 – (Or.) qayis (O.Z.) ölçü, çəki vahidi.

72 – Burada saa (5 qəpik) nəzərdə tutulur.

73 - Heyvan xəstəliyi.

74 - Molla Cumanın bu kitabda verilən şerlərini, o.c. Aşıq Kənül ilə deyişməni Şəki şəhərinin sakını, musiqi müəllimi Əsabəli Salamov təqdim etmişdir. O, vaxtilə M.Cumanın yaradıcılığı ilə bağlı səmərəli toplama işi aparmış, o cümlədən bu şerləri aşağıqışagirdi, Balakən rayonunun Mahmalar kənd sakını aşiq Məhəmmədin dilindən yazıya almışdır. Bu şerlərin əksəriyyəti Molla Cumanın indiyədək nəşr olunmuş əsərlərində verilməmişdir, bir qismi isə nəşr olunmuş nümunələrdən fərqlidir.

75 - Zaqatala.

76 - Ağac növü.

77 - Bu deyişmə bundan əvvəlki nəşrdə (bax: Molla Cuma “Əsərləri“ toplayıb yazıya alanı və tərtib edəni prof. Paşa Əfəndiyev “Maarif“ nəşriyyatı, Bakı-1995. səh. 314) verilmiş nümunənin fərqli variantıdır.

78 - Təndirdə bişirilən yağlı çörək.

79 - Nuxa.

80 - Şəkidə kənd adı.

81 - Şəki ilə qoşu Zaqatala rayonunda kənd adı.

82 - Çay daşından (xam daş) sement və kirəc istifadə olunmadan hörülülmüş küçə divarı.

83 - Evləndirmək mənasında.

84 - Goyərti (keşniş, kəvər, kərovuz və s.)

85 - Şəki rayonunda Babaratma kəndində müqəddəs sayılan yer.

86 - Azərbaycanın Şm-şerbində Baş Qafqaz sıra dağlarının cənub yamacında yerləşən Balakən rayonu nəzərdə tutulur (tərtibçi - M.Y.).

87 - A bəxtim (tərtibçi - M.Y)

88 - Bilməməzliyə, qanmazlığa.

89 - Ət doğramaq üçün poladdan hazırlanmış xüsusi alət.

90 - Yengələr gələn yoldan gəlin aparmaq xətadır. Güya cadu və tilsim ilə oğlanı baqlarlar.

91 - Peşəsi oğlan doğmaq olsun.

92 - Ayağı bərəkətli olsun, həmişə şirinlik ilə ömür sürsün.

93 - Qızıl sikkələr.

94 - Xüsusi növ qarğıdalıdan qovrularaq hazırlanır.

95 - Şəkidə yer adları ilə əlaqədar AFA Şəki cildi (I) məlumat verilmişdir. Bu cilddə həmin məlumat daha tam və dəqiq şəkildə verilir.

## QEYD VƏ ŞƏRHLƏRƏ ƏLAVƏ

### I

Şəki folkloru (I-II cildlər) kitablarında Qaraqoyunlu folkloru nümunələri verilmişdir. Şəki qaraqoyunluları da mənşəcə oğuz tayfalarından olan baharlılar soykökündəndir. Onların da ulu babaları Bayram Xoca, Qara Məhəmməd, Qara Yusif, Cahanşah, İsgəndər və b. olmuşdur (1378-1468, yüz ilə yaxın bir dövr). Ağqoyunlularla döyüslərdə məğlubiyyətə uğrayan qaraqoyunlular (1468-ci il) Araz çayını keçib Şimala üz tutmuş, müxtəlif ərazilərə səpələnmışlər. Əsrlər, illər keçəndən sonra onların bir qismi əvvəlki məskənlərindən də başqa bölgələrə köçmüşlər. Belə böyük dəstələrdən biri Ali xanın qohum-əqrabası, əyal-əşrəfi olmuşdur ki, onlar XIX əsrin birinci yarısında gəlib Şəki qəzasına çıxmış, onun Güllübağ adlanan və maldarlıq üçün çox əlverişli olan

bir ərazisində məskunlaşmışlar. Burada onlar daha yaxın qohumluq münasibətlərinə görə yenidən qruplaşmış, həmin ərazinin müxtəlif yerlərini özlərinə daimi yaşayış yeri seçmişlər. Dərəcənnət, Təpəcənnət, Alixanlı (Çəhrizoba), Şirinbulaq, Aydınbulaq, İbrahimkənd, Hətəmoba (indi bu kənd yoxdur. - H.Ə.), Çayqaraqoyunlu, Qayabaşı, Əlyar kəndləri beləcə yaranmışdır. Onu da qeyd edək ki, həmin ərazilərdəki bir çox bulaq, kənd, yer adları tayfanın ağıllı və nüfuzlu başçısının adını indi də yaşadır (Alixanlı kəndi, alixanlılar, Alixanlı bulağı, Alixanın yataq yeri və s.).

Yeri gəlmışkən qeyd etməyi borc bilirik ki, bu yerlərdə yaşayan qaraqoyunlular öz qədim adət-ənənələrini, mədəniyyətlərini, folklorunu, incəsənətini, qədim əl işlərini və s. mühafizə edib, qoruyub saxlamış, bu gün də onu yaşadırlar. Çox təəssüflər olsun ki, hələ də bu zəngin xəzinə haqqında bir sanballı tədqiqat əsəri yazılmamışdır. Bu xəzinə öz tədqiqatçısını gözləyir. Biz inanırıq ki, bu sahədə aparılacaq sistemli və ardıcıl işlər folklorumuzu daha da zənginləşdirəcəkdir.

## II

AFA seriyasından Şəki folklorunun II cildinə dixal edilmiş materiallar I cilddə verilmiş materialların davamı, eyni zamanda, yeni nümunələrlə zəngindir.

## III

Kitabdakı folklor nümunələri iki istiqamətdə verilmişdir. Birinci istiqamət bilavasitə folklor söyləyicilərinin dilindən qələmə alınmış nümunələrdir ki, burada yerli dialekti saxlamağa maksimum səy göstərilmişdir. İkinci istiqamət toplayıcıların təqdim etdikləri folklor nümunələridir ki, burada söyləyicilərin nəql etdikləri ədəbi dildə verilmişdir. Hər iki istiqaməti olduğu kimi saxlamağı məqsədə uyğun hesab etdi.

## M Ü N D Ə R İ C A T

<b>Müqəddimə (Şəki folkloruna bir nəzər).....</b>	<b>3</b>
<b>I. Əmək nəğmələri.....</b>	<b>35</b>
<b>II. Mövsüm mərasimləri ilə bağlı nəğmələr.....</b>	<b>36</b>
<b>III. Inam və etiqadla bağlı nəğmələr.....</b>	<b>39</b>
<b>IV. Bəhslər.....</b>	<b>40</b>
<b>V. Ağilar.....</b>	<b>42</b>
VI. Xalq idman oyunları ilə bağlı nəğmələr.....	45
<b>VII. Bayramlarla əlaqədar nəğmələr.....</b>	<b>46</b>
VIII. Deyişmələr.....	47
IX. Atalar sözü və məsəllər.....	51
<b>X. Tapmacalar.....</b>	<b>73</b>
<b>XI. Uşaq folkloru</b>	
Laylalar (beşik nəğmələri).....	96
Oxşatmalar (Nazlamalar).....	101

Uşaq nəgmələri.....	104
Sanamalar.....	105
Yanıltmaclar.....	106
Əl barmaqları haqqında deyim.....	107
Qarğa dili.....	108

### XIII. Əfsanələr, rəvayətlər

Məəttələm.....	109
Hənyidi bacı, bərkdi bağı.....	110
Altı daş, üstü aş.....	110
“Seysan“ oğul, “qırx“ ata.....	111
Atasını əmdirən qız.....	111
Kiçik gəlinin hökmü.....	112
Ağıllı qadın.....	113
Dovşanla divlər.....	113
Düyülü-düyülü.....	114
A lal gəlin, kar gəlin.....	114
Səbət.....	115
Qaşiq.....	116
Əzrayıl kimin canını alır?.....	116
Xeyrət.....	116
Padşahın vəsiyyəti.....	117
Ananın vəsiyyəti.....	117
Tale.....	117
Qardaşı hardan allam?.....	118
Əsnək əsnək gətirər.....	118
Qaçaqlarla çoban.....	119
Ən yaxşı hədiyyə.....	119
Gətir əzizimi, götür əzizimi.....	120
Doğruya zaval yoxdur.....	120
Bacılar.....	121
Yaxşılığın nəticəsi.....	122
Qiymət.....	122
Qarışqa ilə Süleyman Peygəmbər.....	122
Molla ilə Çoban.....	122
İrsin rolu.....	123
Kiçik gəlinin fərasəti.....	124
Quyruqların iddiası.....	124
Xəsis qaynana.....	125
Qorxu.....	126
Şərabın gücü.....	126
Şükür Allahdandı.....	126
Nə tökərsən aşına, o da çıxar qaşığına.....	127
Qonaq-qaralı öyün sırrı.....	128
Sağamlılıq “dərməni“.....	128
<b>Tarixi rəvayətlər</b>	
M.F.Axundov haqqında rəvayətlər.....	129
Birinci rəvayət.....	129
İkinci rəvayət.....	133
Üçüncü rəvayət.....	134
Dördüncü rəvayət.....	138

Cəfərqulu xan.....	141
Arvadların Peygəmbərə şikayəti.....	141
Şeyx Şamil.....	142
Hacı Murad.....	143
Kələk.....	143
<b>Dini rəvayətlər</b>	
Üç səhv.....	144
Mahmud Axund Ağə .....	145
Şeyx Əhməd.....	145
<b>Aşıq rəvayətləri</b>	
Molla Cuma ilə Aşıq Hacı .....	148
Molla Cuma ilə Dəllək Salam .....	149
Yavan aş .....	150
Molla Cuma ilə qarı .....	150
Molla Cumanın üç gözəllə rastlaşması .....	150
Axsax Laçın .....	151
Molla Cuma, Nəcəf yüzbaşı, sərçələr .....	153
Molla Cuma ilə Qonaq Aşıq .....	154
<b>Toponim rəvayətlər</b>	
Şəki və Nuxa adlarının yaranması haqqında rəvayətlər.....	156
Birinci rəvayət.....	156
İkinci rəvayət.....	156
Üçüncü rəvayət.....	157
Dəhnə kəndlərinin yaranmasına dair rəvayətlər .....	157
Birinci rəvayət .....	159
İkinci rəvayət .....	159
Üçüncü rəvayət .....	160
Dördüncü rəvayət .....	160
Beşinci rəvayət .....	161
Babaratma kəndinin yaranmasına dair rəvayət ....	161
Kiş kəndindəki Alban kilsəsi haqqında rəvayətlər .....	162
<b>XIV. Nağıllar</b>	
İki qardaş .....	168
Molla ilə dovşan .....	168
Üç sual .....	169
Xan ilə oğlu .....	170
Aslanla canavar .....	171
Haqqı-sayı .....	172
Halal ömür .....	175
Qonşu .....	176
Əşli ho... Nəslİ ho....	179
Bəla .....	181
Halallıx .....	183
Padşahın dədəsinənən xəbər .....	184
Kömbə .....	185
Zülhəccə ilə ilan .....	187
Hüdçü Musa .....	188
Çoxbilmiş nəvə .....	189
Qorxaq .....	191
Xeyirxahla alçax .....	193

Allah qoriyən ölmür .....	195
<b>XV. Lətifələr</b>	
Şəki şəhərindən toplanmış lətifələr .....	199
Hacı dayının lətifələri .....	199
<b>Mirzə Abdulcabbarın lətifələri</b> .....	<b>209</b>
<b>Maşaq İsfəndiyarın lətifələri</b> .....	<b>211</b>
Lütvəli Abdullayevin lətifələri .....	212
Yetimoğlu Nurəddinin lətifələri .....	212
<b>Qışlaq lətifələri</b> .....	<b>212</b>
Şəkinin kəndlərindən toplanmış lətifələr .....	216
<b>Dəhnə lətifələri</b> .....	<b>216</b>
<b>Layısqı lətifələri</b> .....	<b>217</b>
<b>Göynük lətifələri</b> .....	<b>224</b>
Qaraqoyunlu lətifələri .....	225
<b>Müxtəlif lətifələr</b> .....	<b>228</b>
Siyasi lətifələr .....	242
Uşaq lətifələri .....	243
Məzəli ixtilətlər .....	245
Qaraqoyunlu ixtilətləri .....	258
Layısqı ixtilətləri .....	266
Gimgə söhbətləri .....	274
Əhvalatlar .....	283
<i>İncə kənd sakini, boyu metryarım olan Abdulcəlil Mustafayevin başına gələn əhvalatlar</i> .....	299
<b>Qaraqoyunlu (tərəkəmə) əhvalatları</b> .....	<b>302</b>
<b>XVI. El bayatları</b> .....	<b>313</b>
<b>XVII. Mahnılar</b> .....	<b>328</b>
<b>XVIII. Vəsflər</b> .....	<b>332</b>
XIX. Deyimlər, söyləmələr .....	334
XX. Qoşmalar və qoşqular .....	345
XXI. Şumqurux qoşmalar .....	349
<b>XXII. Vücudnamə</b> .....	<b>353</b>
<b>XXIII. Aşıq şeri</b> .....	<b>354</b>
Molla Guma .....	354
Aşıq İsmayıł .....	396
Aşıq Musa .....	397
<b>XXIV. Bazarda alqı-satqı ifadələri</b> .....	<b>398</b>
<b>XXV. Xeyir-dualar</b> .....	<b>400</b>
<b>XXVI. Ərzumanlar</b> .....	<b>402</b>

<b>XXVII. Bəd-dualar .....</b>	403
<b>XXVIII. Andlar .....</b>	406
<b>XXIX. Yalvarişlar .....</b>	408
<b>XXX. Asılənmələr .....</b>	409
<b>XXXI. Salamlar və salamatlaşmalar .....</b>	410
<b>XXXII. Hal-əhval tutmaq .....</b>	411
<b>XXXIII. Ədəb-ərkan ifadələri (öyünd-nəsihətlər), kəlamlar.....</b>	412
<b>XXXIV. Heyrət, razılıq və narazılıq ifadələri .....</b>	415
<b>XXXV. Sancmalar, qızışdırırmalar .....</b>	417
<b>XXXVI. Məzəmmət və danlaq ifadələri .....</b>	419
<b>XXXVII. Ürəkqoppacalar (həyəcan-təlaş ifadələri.....</b>	420
<b>XXXVIII. Xox gəlmə (hədə-qorxu) .....</b>	422
<b>XXXIX. İnanclar (inam və etiqadlar).....</b>	424
<b>XXXX. Yuxu yozmaları .....</b>	435
<b>ƏLAVƏDLƏR</b>	
Müəllifli bayatılar .....	440
Molla Cumanın bayatıları .....	440
Rəşib bəy Əfəndiyevin bayatıları .....	444
Arif Abdullazadə. Gecikmiş bayatılar .....	447
Şəkidə toy adətləri .....	449
Şəhərdəki toylardan epizodlar .....	462
Kəndlərdə toy adətləri .....	468
Oyun havaları .....	473
Uşaq və yeniyetmə oyunlarının adları və şərhi .....	475
Müxtəlif adətlər .....	482
Şəkinin tarix və memarlıq abidələri, məscidlər .....	484
Müqəddəs sayılan yerlər .....	489
Şəki şəhərin küçələrinin keçmiş adları .....	493
Bulaqlar .....	494
Hamamlar .....	498
Kişi və qadın ləqəbləri, onların şərhi .....	499
Az təsadüf olunan adlar .....	504
İdarə, təşkilat və peşə adları Şəki ləhcəsində .....	506
Sənət – Peşələr .....	507
Şəkidə yer adları .....	508

Yaşayış yerləri (şəhər, kənd, qəsəbə) adlarının ixtisarı.....	523
<b>Göstərici. Şəxs, Mifoloyi və folklor obrazları, adları ....</b>	<b>524</b>
Söyləyicilər, toplaqıcılar və qaynaqlar haqqında məlumat.....	532
<b>Qeyd və şərhlər.....</b>	<b>550</b>
<b>Qeyd və şərhlərə əlavə.....</b>	<b>556</b>

**Azərbaycan folkloru antologiyası,  
VI kitab (Şəki folkloru), II cild,  
Bakı, "Səda" nəşriyyatı, 2002.**

Nəşriyyat direktoru:  
*Elşən Hətəmzadə*

Kompüterdə yığıdı:  
*Ruhəngiz Əfəndiyeva*

Korrektor:  
*Elçin Ramazanov*

Kompüter tərtibçisi və  
texniki redaktoru:  
*Baxşəli Süleymanov*

Kağız formatı: 60/84 32/1  
Mətbəə kağızı: □1  
Həcmi: 35,25 ç/v.  
Sifariş: 58  
Tirajı: 600  
Qiyməti müqavilə ilə.

Kitab "Qızıl Şərq" icarə mətbəəsində  
hazır diapozitivlərdən çap edilmişdir.  
Ünvan: Bakı, H. Aslanov küçəsi, 80.